



DÜNYA ƏDƏBİYYATI
KLASSİKLERİ

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
“Dünya ədəbiyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında” 2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”
Bakı – 2009

Daniel DEFOE

The Life and
strange Surprizing Adventures of
ROBINSON CRUSOE

of York, Mariner: Who lived
Eight and Twenty Years, all alone
in an un-inhabited Island on the
coast of America, near the Mouth
of the Great River of Oroonoque;

Having been cast on Shore by
Shipwreck, where-in all the Men
perished but himself. With An
Account how he was at last as
strangely deliver'd by Pyrates.

Written by Himself

Daniel
DEFO

1660–1731

ROBİNZON KRUZO

“Şərq–Qərb”
Bakı – 2009

ISBN 978-9952-34-230-7

Tərcümə edəni: Əkbər Ağayev
Ön sözün müəllifi: Nurane Nuriyeva
Redaktor: Fəxri Əliyev
Korrektor: Aqşin Məsimov

Bədii tərtibat ve dizaynın müəllifi: Tərlan Qorcu
Kompüter düzümü: Hikmet Aydinoğlu
Elçin Hüseynov

Bu kitab "Daniel Defo. Robinzon Kruzo" (Bakı, Öndər, 2004) neşrlə əsasında çapa hazırlanmışdır

Daniel Defo. Robinzon Kruzo. – Bakı: "Şərq-Qərb", 2009, 480 səh.

Məşhur ingilis yazıçısı Daniel Defonun "Robinzon Kruzo" romanında adam yaşamayan adaya düşmüş insanın təbiət qüvvələrinə qarşı mübarizə ezmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı emeyi terənnüm olunur.

Əser adı insanın yaradıcı fealiyyətinin imkanlarına inam hissi aşılıyan roman kimi bizi məftun edir.

Saysız-hesabsız oxuculara nəsilbenəsil bədii zövq vermiş "Robinzon Kruzo" öz qəribə macəralarıyla hər yaşda oxunan kitabdır.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2009
Bədii tərtibat, sehifələnme: "Tutu" neşriyyatı, 2009
© "Şərq-Qərb" ASC, 2009

SƏRGÜZƏŞT VƏ MACƏRA ƏDƏBİYYATININ MAHİR USTASI

XVIII əsrin Avropa cəmiyyəti sosial-mədəni sfera kimi daha çox “maarifçilik epoxası” olaraq tanınır. Feodal ictimai-tarixi münasibətlərinin öz yerini burjua-kapital münasibətlərinə verməsi ilə səciyyələnən bu dövr sosial-iqtisadi həyatda olduğu kimi, ictimai-fəlsəfi fikirdə, o cümlədən, bədii-estetik düşüncədə köklü yeniləşmələrə meydan açır.

Maarifçilik dövrü ədəbiyyatının əsas istiqamətləri klassizizm, maarifçi realizm, sentimentalizm, erkən romantizm idi. Hər bir Avropa ölkəsində həmin istiqamətlərin yerli mühitdən doğan özünməxsusluğu var.

İngilis ədəbiyyatında bu dövrə Stil və Addisonun jurnalistik fəaliyyəti, Aleksandr Popun, Daniel Defo və Conatan Swiftin yaradıcılığı aiddir.

Klassisizmle bağlı olan yazıçılar antik incəsənətin süjet, forma və obrazlarına müraciət edərək, onları dövrün gerçəkliyinə uyğunlaşdırırlılar. Addisonun “Katon” faciəsi, Popun satirası belə yaranmışdır.

Yeni dövr Avropa realist romanının banisi Daniel Defo (1660-1731) hesab olunur. Onun yaradıcılığı ingilis nəşrinin təkamülündə bütöv bir dövrü əhatə edir. Maarifçilik romanı tarixində ilk pille olmaqla bərabər, Defo yaradıcılığı XIX yüzillikdə sosial mühitin irimiqyaslı mənzərəsini eks etdirən realist romana yol açmışdır. Defo ənənələrini Henri Fieldinq (1707-1754), Tobayas Corc Smolletlə (1721-1771) yanaşı, Carlz Dikkens (1812-1870) də davam və inkişaf etdirmişdir.

Defo roman janrıının macəra, bioqrafiya, psixoloji, tarixi və təribiyyəvi roman kimi rəngarəng növlərinin əsasını qoymuşdur. Onun



yaradıcılığında bu formaların daxili strukturu hələ tam mükəmməliliyi ilə açılmasa da, məhz Defo onları özünəməxsus şəkildə işləmiş, roman janrının ümumi inkişaf xəttini müəyyənləşdirmişdir.

D.Defo özünün insan konsepsiyasında maarifçilik görüşlərindən çıxış edib insanın xeyirxah təbiəti barədə fəlsəfi-estetik mülahizələr irəli sürür, bəşəri humanizmin formallaşmasında sosial mühit amilinin həllədici təsirə malik olduğunu əsaslandırmağa çalışırı.

İngilis jurnalistikası tarixindəki köklü keyfiyyət dəyişiklikləri ilə bağlı mühüm rol da Daniel Defoya məxsusdur. Öz dövrünün siyasi hadisələri burulğanına düşən yazıçı burjua cəmiyyətinin siyasi və dini mübarizələrinin iştirakçısı olmuşdur. O, çoxtərəfli fəaliyyəti ilə özündə burjua iş adamı və siyasetçisini, eləcə də fəal publisist və istedadlı yazıçını birləşdirən unikal şəxsiyyətə çevrilmişdi.

Daniel Defo ət alverçisi və şam fabrikantı Ceyms Fonun ailəsində 1660-ci ildə dünyaya gəlmışdır. Onun ailəsi puritan və dissenterlərin (dissenterlər XVI-XVIII əsrlərdə hakim kilsəyə qarşı çıxmaları ile tanınırdılar) dini-fəlsəfi görüşlərinin daşıyıcısı idi.

Defo puritan ruhani akademiyasına qəbul olsa da, heç vaxt dini həyata güclü meyil etməmişdir. Onu daha çox kommersiya əməliyyatları cəlb etmiş, amma dəfələrlə iflasa uğradığı üçün kreditorlardan və polislərdən gizlənməli olmuşdur.

Ədəbi fəaliyyətə 1697-ci ildə başlayan Defo ilk çalışmalarını jurnalistika istiqamətində aparmış, “Layihələrə dair təcrübə” (1697) əsərində bir sırə iqtisadi və ictimai islahatlar keçirilməsi ideyasını irəli sürmüş, vətəndaş azadlıqlarına dair broşüralar yazmışdır. O, 1685-ci ildə kral Yakov əleyhinə hersoq Monmutun başçılıq etdiyi üsyəninin iştirakçısı olmuş üsyəncilərin möglubiyyətindən sonra uzun müddət gizlənmək məcburiyyətində qalmışdır.

1688-ci ildə III Vilhelm siyasetini dəstəkləyən Defo kral III Vilhelm Oranlını “qeyri-ingilis” kimi gözdən salmağa çalışan zadəganlara qarşı yönəldilmiş “Əsl ingilis” (1701) adlı satirik şerini yazıb özünə müsbət siyasi imic və karyera qazanmağa çalışır. O, Vilhelmə qarşı yönəlmış ittihamı rədd edir və sübut etməyə çalışırı ki, “əsl ingilis” kəlməsinin mövcudluq haqqı yoxdur, belə ki, ingilis milləti müxtəlif millətlərin qarışması nəticəsində ortaya çıxmışdır. Genealogiyaya müraciət edən Defo Britaniya əsilzadələrinin “əsl ingilis” adlandırılmasının düzgün olmadığını nəsil-tayfa şəcərələrinin tarixi mənzərəsi ilə əsaslandırırı.

Əsilzadələrə qarşı olan kin və ironiya Defonun satirasını tez bir zamanda xalq arasında məşhurlaşdırıldı. III Vilhelmin ölümündən (1702) sonra ingilis kilsəsi fəallaşdı və dissenterlərin təqibi gücləndi. Bu ərefədə Defo anonim şəkildə “Dissenterlərə divan tutmağın kəsə yolu” (1702) pamphletini yazdı. Pamfletdə etiqad azadlığını müdafiə etdiyi üçün Defo rüsvayçılıq sütununa bağlanmağa və həbsə məhkum olundu. Hələ mülki edamin həyata keçirilməsindən önce Defonun Nyuget həbsxanasında yazdığı “Rüsvayçılıq sütununa himn” (1703) şeri xalq arasında geniş yayılmışdı. Xalq nəğməsi formasında yazılan “Himn” Defo rüsvayçılıq sütununa məhkum olunanda böyük izdiham tərəfindən müəllifi salamlamaq üçün oxundu.

Hökumətin gizli xəfiyyəsi olmağa razılıq verən Defo bunun müqabilində həbsdən azad edilir. Artıq yaziçi viqlər və torilər arasında fərq qoymur. O, hər iki partiyaya xidmət edir. Bu illərin kəşməkeşli sosial-siyasi prosesləri D.Defonun ədəbi-estetik baxışlarına güclü təsir göstərmişdir. Onun qələmə aldığı bədii əsərlərdə cəmiyyətin daxili mexanizmində hökm süren ədalətsizliyə, amansızlığa, antihumanist cəhətlərə açıq və ya dolayı şəkildə münasibət bildirilirdi. Yaziçi bədii sözün gücüyle həyata müdaxilənin bütün mümkün variantlarını gerçəkləşdirməyə cəhd edirdi. Defonun siyasi və ədəbi-estetik baxışlarını ifadə edən maarifçilik ruhlu əsərləri həmin meylin təzahürü idi. Bu sıradan, şübhəsiz, onun ən monumental və uğurlu işi dünya ədəbiyyatı tarixində özünəməxsus iz qoyan “Robinzon Kruzo” romanıdır.

Maarifçilərin ictimai-iqtisadi və əxlaqi ideyalarını əks etdirən məşhur “Robinzon Kruzo” əsərinin birinci hissəsi 1719-cu ildə nəşr olunanda yaziçi əlli doqquz yaşında idi. Məhz bu əsərlə Defo özüne olməzlik qazanmışdır. Əserin ikinci hissəsi 1720-ci, üçüncü hissəsi isə 1721-ci ildə işiq üzü görmüşdür.

D.Defo romanını Robinzonun həqiqi memuarı kimi təqdim etmiş və əsər yazarının müasirləri tərəfindən də məhz bu şəkildə qəbul edilmişdir. Romanın yaranmasına təkan verən və əsasını təşkil edən isə Riçard Stilin 1713-cü ildə nəşr olunmuş “Aleksandr Selkirkin tarixçəsi” ocerki olmuşdu. Ocerk gerçek hadisənin təsviri və təqdimi üzərində qurulmuşdur. Orada deyilir ki, matros Selkirk gəminin kapitanı ilə mübahisə etdiyinə görə Xuan Fernandes adasında düşürlür. Orada o, dörd il dörd ay tək-tənha qalır. Selkirkin yanında



birgülük ərzaq ehtiyatı, bir neçə funt tütün, çaxmaqdaşlı tüfəng, barıt, çaxmaq, balta, bıçaq, qazan və bir də Bibliya var idi.

Bu əhvalat Defo tərəfindən müfəssəl təhkiyə ilə işlənib həm əyləncəli səciyyəsi, həm də fəlsəfi məzmunu ilə oxucunun diqqətini çəkir. “Robinzon Kruzo” XVIII əsr ədəbiyyatı, fəlsəfəsi və siyasi iqtisadına da təsir göstərmişdir. Onun ideya və obrazları Volterin (“Kandid”) və Getenin (“Faust”) yaradıcılığında dönüş yaratmışdır.

Əyləncə və təhkiyə sadəliyi, bədii gözəllik – bütün bunlar Defo romanını uzun illərdən bəri oxuculara sevdirən keyfiyyətlərdir.

Qəhrəmanın tənha həyatının təsvir olunduğu birinci hissə daha çox ideya-bədii dəyərə malikdir. Defo ilk dəfə ekzotik planda olsa da, ədəbiyyatda yaradıcı əmək və fədakarlıq mövzusunu işləmişdir. Məhz əmək Robinzonə tənha adada insanlıq sıfətini itirməməyə yardım etmişdir. Təbiətlə üz-üzə yalqız qalan Defonun qəhrəmanı yorulmadan çalışır, ona lazım olan məişət əşyaları hazırlayır, qayıq düzəldir, əkin əkir və ilk məhsulunu yiğir. Bir sıra çətinliklərə sinə gəren Robinzon müxtəlif sənətlərə yiyəlenir. Onun düzəldiyi hər bir şey yazıçı tərəfindən ən xırda detallaradək təsvir olunur. Defo öz oxucusunu Robinzonun gərgin zəhmət və düşüncələrini bütün xirdalıqlarına, incəliklərinə qədər izləməyə vadər edir. Yaziçı bu bədii manera ilə oxucunu psixoloji cəhətdən həmin mühitin ovqatına uyğunlaşdırmaq məqsədi güdürdü.

Robinzon maarifçilərin “təbii insan” görüşlərini təcəssüm etdirir. Lakin buna baxmayaraq, Robinzon təkcə ağlı və düşüncəsi ilə hərəkət edən insan deyil, eyni zamanda müəyyən ictimai münasibətlərin təsiri ilə formallaşan tipik burjuadır. Əgər Robinzonun insanı keyfiyyətləri cəmiyyətdən kənarda – tənha adada özünü göstərirse, bu heç də onun əsl burjua olduğunu inkar etmir. Bütün bunlarda qəhrəmanın işgüzar siması və sağlam düşüncəsi daha qabarlıq şəkildə əks olunur. Robinzonun dindarlığı və Allaha inamı işgüzar insanın təcrübə keyfiyyətləri ilə səsləşir. O, hər bir işini əsl puritan kimi dua ilə başlayır, Bibliyadan ayrılmır, bununla belə, Robinzon öz maraqları çərçivəsində hərəkət edir. Yeni mühitə uyğunlaşma köhnə mühitin psixoloji-mənəvi zəmini əsasında baş verir. Belə ki, daxili mühakimələrə dalañ Robinzon “sirf kreditor kimi soyuqqanlılıqla” hər şeyi ölçüb-biçir. Gündəliyində o, vəziyyətinin müsbət və mənfi tərəflərinin yekun “balans”ını çıxarıır.

Robinzonun burjua-kapital cəmiyyətini ifadə edən ikili xarakteri həmçinin Cümə ilə ünsiyyətində də açılır. Robinzon bu gənci ölümdən xilas edir, amma həm də onu öz nökəri kimi görmek istəyir. Heç təsadüfi deyil ki, Robinzonun Cüməyə öyrətdiyi ilk söz də “ağa” kəlməsi olur. Robinzona sözəbaxan köməkçi lazımdır, o, Cümənin “sadiqliyindən və itaətkarlılığından” sevinir. Cümə isə nəinki sadiq xidmətçi, həm də ağıllı və zəkalıdır. Cüməni yaxından tanıyan Robinzon anlayır ki, dərin zəkası və “mənəvi qabiliyyətinə” görə bu gənc heç də onun özündən geri qalmır. Cümə ona öyrədilən hər şeyi dərhal qavrayır. Məhz Cümənin sayesində tənha adadakı məşəqqətli həyat Robinzona “xoş və asan” görünür. Əsl puritan olan Robinzon Cüməyə dini öyrətməyə çalışır. Lakin Cümənin verdiyi müəmmalı və ikibaşlı suallar onu çox zaman çıxılmaz vəziyyətə salır. Əslində, bu suallar Defonun özünün dini-fəlsəfi baxışlarından doğurdu. O, Cümənin suallarını məqsədli şəkildə səsləndirirdi.

Defo özü romanını alleqorik səpkidə yazdığını qeyd edir. Həqiqətən də, Robinzonun macəralarının təsviri böyük ümumiləşdirici məna kəsb edir, burada simvollarla çatdırılan sətiraltı mənalar kifayət qədər çoxdur. Romanda Defonun insan həyatını və bəşəriyyətin tarixini əks etdirən görüşləri yer almışdır. Bu, Robinzonun tənha adada yaşadığı həyatının əsas mərhələləridir ki, o, təbiətlə tekbətək qaldığı andan ovçuluq və balıqçılıqla məşğul olur, sonra mal-qara saxlayır, yer şumlayır, nəhayət, Cümənin simasında qula sahib olur və adanı müstəmləkəyə çevirir. Göründüyü kimi, Defo mədəni dəyişiklikləri tarixi təkamül prosesi boyunca simvolik şəkildə ümumiləşdirməyi nəzərdə tutmuşdur.

Bu inkişafın sonunda isə Defo fərdin tarixi rolunu açıq-aşkar şisirdir və tarixi gerçekliyin obyektiv dinamikasını nəzərə almir. Tarixin fərddən başlaması fikrinin yanlış olmasını təsdiqləyən filosoflar belə bir həqiqəti də qeyd edirlər ki, başlanğıcını Smit və Rikardodan götürən həmin mülahizə XVIII əsrin uydurması idi.

Əlbəttə, Robinzonun adadakı həyatını istehsalın ilkin inkişaf mərhəlesi kimi təsdiqləmək yanlış olardı. Təbiətlə mübarizədə Robinzon heç də göründüyü kimi tek deyil. O, dağlımış gəmidən alətlər, silah, barit, kağız və mürekkeb götürmək imkanı əldə edir. Adıçəkilən bütün bu əşyalarda isə minlərlə insan əməyi vardır. Beləliklə, insan cəmiyyətinin məhsulu Robinzonun daxmasında gözə görünməz



şəkildə mövcuddur və onun həyatının nizama düşməsində əhəmiyyətli təsiro malikdir. Robinzon məhz bu vasitələrin köməyi ilə çevrəsindəki təbiəti ram etməyə, ondan faydalana mağət olur. Onların köməyi olmadan bütün enerjisini sərf etsə belə, həyat üçün mühiüm olan nisbi “sivil” şəraiti o özü üçün yarada bilməzdi.

Robinzonun qeyri-adi hekayətini bədii boyalar, üslubi səlisliklə nəql edən Defo yazıçı təhkivəsini, əsasən, canlı və vasitəsiz formada aparır. Hekayətin sadəliyi və təbiiyi onun inandırıcılığını artırır. Bu isə gerçəkliliklə bağlı informasiyaların obrazlaşdırılüb realistcəsinə verilməsi sayəsində əldə olunmuşdur. Defo qəhrəmanın həyatını xirdalıqlarınadək, qeyri-adi incəliklə təsvir edir ki, onların da hər biri ayrılıqda dərin mənə və işarəvi məzmun kəsb edir.

Defo ister hadisələrin epik plandakı təqdimində, isterse də peyzajlar, təbiət lövhələri yaratmaq baxımından mahir təsvirlər ustasıdır. O, cənub təbiətinin parlaq mənzərəsini rəssam tablosu kimi yaradır, ilin hər bir fəslinin rəngarəngliyini özünəməxsus peyzajlarla, təbiət lövhələri ilə verə bilir. Bu sıradan dəniz təsvirləri daha diqqətçəkicidir. Hiss olunur ki, o, bir yazıçı kimi romantik təsvirlər yaratmağa daha güclü meyil göstərir.

Tənhalıq ovqatını təlqin etmək üçün yazıçı çox zaman məqsədli şəkildə epik təsvirin təmkinli təqdimatına üstünlük verir. Bu, bir qədər quru, yorucu görünse də, adadakı tənha insanın müşahidələrini və daxili psixoloji durumunu çatdırmaq üçün ən uyğun bədii maneradır.

“Robinzon Kruzo”nun ikinci və üçüncü hissəsi həm məzmun dərinliyinə, həm də bədii səviyyəsinə görə birinci hissədən əsaslı şəkildə fərqlənir. Bu hissələrdə Robinzonun adanı tərk edəndən sonrakı həyat və fəaliyyətindən, Hindistan, Çin və Sibirə ticarət məqsədi daşıyan səyahətlərindən, yaşadığı adanın müstəmləkəyə çevrilməsindən danışılır. Robinzon bir çox maneələri dəf edir, lakin bu dəfə artıq söhbət macəradan deyil, işgūzar avantüra və alverdən gedir. Belə ki, qəhrəman özü burada burjua işbazı kimi təsvir olunmuşdur. Romanın üçüncü hissəsi Robinzonun həyat haqqındaki didaktik mühakimələrdən ibarətdir. Görünür, yazıçı ekzotik zənginliyin olmaması səbəbindən bu hissələrdə öz yaradıcılıq məhərətini o qədər də ifadə edə bilməmişdir.

Defonun “Robinzon Kruzo”dan sonra yazdığı əsərləri bir neçə qrupa ayırmak olar. Bunlar əsasını Avropa kələkbazlıq romanla-

rindan götürən macəra romanları – “Moll Flanders” (1722), “Polkovnik Cek” (1722), “Roksana” (1724); dəniz macəraları romanı – “Kapitan Singlton” (1720); tarixi romanlar – “Taun ilinin gündəliyi” (1722), “Kavalərlərin memuarları” (1720) kimi əsərlərdir.

Klassik romanlar müəllifinin əksər əsərləri memuar və ya avtobioqrafik səpkidə yazılmışdır. Bu əsərlərdə qəhrəmanın həyatından və şəxsiyyət kimi formallaşmasından bəhs olunur.

Defo sərgüzəşt və macəra səhnələrinin təsviri və təqdiminə xüsusi maraq göstərdiyindən sözügedən əsərlərdə bu cəhət tez-tez qabarıq görüntülərlə nəzərə çarpmaqdadır. Defo həyat şərtlərinin və şəraitin insan şəxsiyyətinin formallaşmasındaki əhəmiyyətini öz əsərlərində inandırıcı təsvir və qənaətlərlə açıqlayır. O, qəhrəmanların qəddar və amansız dünyaya ilə toqquşmasını sərt həyat səhnələri ilə göstərir. Bir qayda olaraq, bu insanlar yaşamaq haqqından məhrum olan yetimlər, atılmışlar, quldurlardır. Onlar ya burjua dünyasının qeyri-insani qanunları çərçivəsində hərəkət etməli, ya da onun qurbanına çevriləlidirlər. Onların hər biri mübarizədə təkdir və yalnız öz güclərinə arxalanır. Defo bununla özünün fəlsəfi baxışlarını obrazlaşdırmışdır; onun qənaətinə görə, cəmiyyət öz amansız qanunları ilə daim insanı əzir, tənhalaşdırır. Bundan qurtulmağın yolu isə sərt xarakterə malik olmaq və özünəinamdır. İnsanı qoruyan, onun mənəvi dünyasını xilas edən həmin keyfiyyətləri yaratdığı obrazlarda təcəssüm etdirən görkəmli yazıçı məhz bu seçimi ilə ədəbi ölməzlik qazanmışdır.

Nuranə Nuriyeva

Daniel Defo
DÜNYA EDƏBİYYATI KLAŞİKLƏRİ



ROBINZON
KRUZO

Daniel Defo
DÜNYA EDƏBİYYATI KLAŞİKLƏRİ



Birinci hissə

Mən 1632-ci ildə York şəhərində, xaricdən köçüb gəlmış varlı bir ailədə anadan olmuşam: atam əslən bremenli idi və əvvəlcə bir müddət Hull şəhərində yaşamışdı. Ticarətlə məşğul olub özünə və dövlət qazandıqdan sonra hər işi buraxıb York şəhərinə köçüb gəlmışdır. O, burada anamla evlənmişdir, anamın qohumlarının familiyası Robinzon imiş, bu familiya o yerlərdə qədim və məşhur imiş, elə qohumlarının bu familiyasına baxıb mənim də adımı Robinzon qoymuşlar. Atamın familiyası Kreytsner imiş, lakin xarici dillərdən keçmiş kəlmələri qurdalamaq ingilislərdə adətdir, buna görə də atamın familiyasını dəyişdirib bizi Kruzo çağırmağa başlamışlar. İndi elə biz özümüz də familiyamızı belə deyir və belə də yazırıq. Tanışlarım da məni həmişə bu familia ilə çağrırdılar.

Məndən böyük iki qardaşım var idi. Onlardan biri Flandriyadakı ingilis piyada polkunda qulluq edirdi, bu, həmin polk idi ki, bir zamanlar məşhur polkovnik Lokqart ona komandanlıq etmişdi. Qardaşım orada podpolkovnik rütbəsi alana qədər qulluq etmiş və Dünkirkən yanında ispaniyalılarla vuruşmada öldürülmüşdür. İkinci qardaşının başına nə iş gəldiyini isə bilmirəm, necə ki atam və anam da mənim başıma nə işlər gəldiyini bilmirlər.

Ailədə üçüncü uşaqlı olduğuma görə, elə ləp əvvəldən mənə heç bir iş – sənət öyrətməmişdilər və gənc yaşlarından başlayaraq başım cürbəcür xəyallar və sayıqlamalarla dolmuşdu. Atam çox qoca idi və məni çox az oxutmuşdu, evdə tərbiyə alıb şəhər məktəbinə getməklə nə qədər təhsil almaq mümkünürsə, təhsilimin də həcmi o qədər idi. Atam məni hüquqşunaslığa hazırlayırdı, amma dəniz səyahətlərinin xəyalında idim və dəniz səfərlərindən başqa, heç nəyin haqqında bir söz eşitmək istəmirdim. Dənizə olan bu həvəsim mənə o qədər uzaqlara çəkib aparmışdı ki, mən öz iradəmin əksinə getdim, hətta atamın dəniz səyahətləri haqqında düşünməyi qəti surətdə qadağan etməsinə, anamın yalvarışlarına, dostların nəsihətinə də fikir vermədim. Elə bil ki, məni sonralar gördüğüm kədərli həyata sövq edən bu təbii həvəsdə nə isə qəzavü-qədərə bənzər bir şey var idi.



Atam ağır və ağıllı adam idi, özü də fikrimdən keçəni hiss etmişdi, buna görə də çox ciddi və əsaslı surətdə mənə xəbərdarlıq edir, məni niyyətimdən ayırmağa çalışırı. O, bir dəfə səhər məni öz otağına çağırırdı, podaqra xəstəliyi onu bu otaqda yatağa bağlamışdı, hırslı məni danlamağa başladı. Avara və sərgərdən həyata meyildən başqa məni ata evini, doğma vətəni tərk edib getməyə məcbur edən daha hansı səbəblərin olduğunu məndən xəbər aldı və dedi ki, öz vətənimdə böyüküb adam arasına çıxməq mənim üçün asan olar, burada mən zəhmət və çalışqanlıq yolu ilə öz varidatımı artırıb firavan və rahat yaşaya bilərəm. Atam dedi ki, öz doğma vətənini o adamlar buraxıb sərgüzəşt axtarmağa qaçırlar ki, onlar bu işdə ya heç nə itirmirlər, ya da ki onlar şöhrətpərəst adamlarıdır və özlərinə yüksək bir mövqe qazanmaq isteyirlər; bu adamlar adı həyatın çərçivəsindən kənarə çıxan işlərə baş vurmaqla öz vəziyyətlərini düzəltməyə və adlarını məşhur etməyə çalışırlar. Lakin belə işlərə ya mənim gücüm çatmaz, ya da ki onlar mənim üçün alçaldıcı və təhqiqədici olar; mənim yolum – orta yoldur, yəni mən o yol ilə gedirəm ki, onu təvazökar həyatın ən yüksək pilləsi adlandırmış olar. Atam öz həyat təcrübəsindən inanmışdı ki, bu orta yol dünyada bizim üçün ən yaxşı yoldur, insan səadəti üçün ən əlverişlisidir, çünki nə cəmiyyətin aşağı siniflərinin qismətinə düşən ehtiyac və məhrumiyətlər, fiziki zəhmət və əziyyətlər, nə də yüksək təbəqələrin qismətinə düşən dəbdəbə və zinət, şöhrətpərəstlik, lovğalıq və paxılıq bu yolda yoxdur. Atam dedi ki, bu orta yolla qurulan həyatın nə qədər xoşa gəldiyini ondan görür ki, başqa şəraitdə yaşayanların hamısı bu həyata qıtbə edirlər: hətta krallar belə böyük işlər üçün doğulmuş adamların acı taleyindən çox zaman şikayətlərin və taleyin onları iki bir-birinə zidd nöqtənin – rəzilliliklə əzəmətin arasındaki orta yola salmadığını təəssüf edirlər, ən müdrik adam belə göylərə üz tutub ibadət edəndə nə yoxsulluq, nə də həddindən çox dövlət istəyir, əsl xoşbəxtliyin ölçüsü olan bir güzəran arzu edir.

Sonra atam dedi: "Mən ətrafımıza baxıb müşahidə edəndə görürrəm ki, həyatın bütün bədbəxtlik və müsibətləri yüksək və aşağı siniflər arasında bölünmüdüdür, yüksək təbəqələr və avam camaat qədər taleyin oyununa məruz qalmayan orta təbəqəyə mənsub adamlara isə bu müsibətlər daha az qismət olur, hətta onlar cismani və ruhi xəstəliklərdən də siğorta olmuşlar, halbuki bir tərəfdən

yüksək təbəqələrdəki qüsurlar və hər növ gərəksiz bəzək-düzək, digər tərəfdən də aşağı təbəqələrdəki ağır zəhmət, ehtiyac, az və pis yemək həmin xəstəlikləri doğurur ki, bunlar da həmin təbəqəyə mənsub adamların həyat və yaşayışının təbii nəticəsidir. Cəmiyyətdə orta vəziyyət – hər növ xeyirxahlığın çıçəklənməsi və həyatın bütün sevinc və nəşesi üçün ən əlverişli şərait yaradır. Bolluq və sülh bu orta vəziyyətin nökərləridir; mötədillik, bitəreflik, sağlamlıq, ruhi sakitlik, mehribanlıq, hər növ xoş əyləncələr və hər növ ləzzət bu orta vəziyyətlə yoldaşlıq edir və ona xeyir-dua verir. Cəmiyyətdə orta vəziyyət tutan adam öz həyat yolunu sakit keçirib ömrünü asanlıqla başa vurur, ağır fiziki və zehni əməyə qatlaşdırır, bir parça çörək üçün satılıb kölə vəziyyətinə düşmür, bədəni yuxusuz, ruhu istirahətsiz qoyan dolaşış və mürəkkəb vəziyyətlərdən çıxış yolu tapmaq üçün fikirləşib başını yormağa məcbur olmur, paxilliq onu içəridən yemir, şöhrətpərəstlik odu onu gizlিংe yandırıb-yaxırır. O, hər cəhətdən təmin olunduğu üçün həyatın nemətlərindən düşüncəli surətdə istifadə edir, aldığı ləzzətə qüssə və kədər qatışdırır, özünü xoşbəxt hiss edir və öz gündəlik həyat təcrübəsi sayəsində bu xoşbəxtliyi daha dərindən və daha aydın dərk etməyi öyrənir, beləliklə də, həyatını asanlıqla başa vuraraq, nəzərə çarpmadan qəbir evinə yola düşür.

Sonra atam qətiyyətlə və eyni zamanda böyük bir xeyirxahlıqla danışaraq, bu uşaqlıq xeyallarından əl çəkməyimi, özümü əzab və ehtiyac uğurumuna atmamağımı məndən xahiş etməyə başladı və dedi ki, mən irsən cəmiyyətdə elə bir mövqe tuturam ki, bu mövqe məni, gərək, hər növ ehtiyac və əzabdan qorusun. O deyirdi ki, mən bir parça çörək üçün işləmək məcburiyyətdə deyiləm, o özü mənim qayğımı çəkir və məni indicə məsləhət gördüyü o yola aparıb çıxarmağa çalışır, əgər mən bu həyat yolumda müvəffəq olmasam və ya bədbəxtliyə uğrasam, onda yalnız rəhmsiz taledən və öz bacarıqsızlığımdan şikayət etməliyəm. Beləliklə, zərərdən başqa heç bir xeyri olmayacaq bir işdən məni çəkindirməyə çalışaraq, o, öz atalıq vəzifəsini yerinə yetirir və mənə xəbərdarlıq edib bütün məsuliyyəti öz üzərindən götürürdü. Müxtəsəri budur ki, əgər mən evdə qalsam və həyatımı onun göstərdiyi kimi qursam, o da mənim üçün yaxşı bir ata olacaq, lakin məni evdən çıxıb getməyə həvəsləndirib məhv olmağıma o heç bir zaman razılıq verməyəcəkdir.



Dediklərini sübut etmək üçün sözünün axırında o, böyük qardaşımı mənə misal çəkdi. Niderland müharibəsində iştirak etməməyi atam eyni qətiyyətlə ona başa salıb nəsihət etmişdi, lakin onun bütün bu nəsihətləri qardaşımı təsir etməmişdi, gəncliyin qızığın xeyallarına uyaraq özünü əsgərliyə yazdırıb orduya getmiş və müharibədə öldürülmüşdü. Hərçənd ki (atam öz nitqini belə qurtardı), o, mənim xoşbəxt olmağım üçün həmişə dua edəcəkdir, lakin, bununla birlilikdə, qəti surətdə bildirir ki, əgər mən öz ağılsız niyyətlərimdən əl çəkməsəm, Allah mənim işimi rast gətirməyəcəkdir. Bir zaman gələcək ki, onun nəsihətlərinə əməl etmədiyim üçün peşman olub öz-özümə acıyacağam, lakin etdiyim səhvi düzəltmək üçün o zaman heç kəs mənə kömək etməyəcəkdir.

Nitqinin son hissəsini söyləyərkən (atam özü hiss etməsə də, bu, doğrudan da, peygəmbərcəsinə söylənmiş bir nitq idi), xüsusən öldürülən qardaşım haqqında danışarkən qocanın göz yaşlarının yanaqlarından sözüllüb necə axdığını gördüm. Mənim peşmançılıq saatının gələcəyini və o zaman mənə heç kəsin kömək etməyəcəyini deyəndə isə atam o qədər həyəcanlanmışdı ki, birdən-birə sözünü yarımcıq kəsdi və bildirdi ki, ürəyi tab gətirmir, daha heç bir söz deyə bilməyəcəkdir.

Qocanın bu nitqi məni çox mütbəəssir etdi (belə bir nitq kimə təsir etməzdi ki!), bundan sonra yad ölkələrə səyahət etmək haqqında düşünməməyi və atamın arzu etdiyi kimi, öz vətənimdə qalmağı qəti qərara aldım. Lakin heyhat! Bir neçə gündən sonra mənim o qərarından heç bir əssər qalmadı. Atamla olan danışqdan bir neçə həftə sonra evdən qaçmaq fikri yenə də beynimə düşdü, ancaq atamlı yenidən üz-üzə gəlməmək üçün evdən gizlicə qaçmağı qət etdim. Lakin mən o saat qızışib tələsmədim, özümü saxlayıb, işi səbirlə görməyə başladım. Fürsət seçib, anam öz adı halında və sakit olan vaxtda ona yaxınlaşaraq, evin bir tərəfinə çəkdim və onu başa salıb dedim: "Yad ölkələrə səyahət həvəsi məndə o qədər güclüdür ki, hətta mən başqa hər hansı bir işdən yapışsam da, fərqi yoxdur, o işi axıra qədər davam etdirməyə hövsələm çatmayaçaqdır, ona görə də, yaxşısı budur, atam könülli olaraq mənim getməyimə razılıq versin, yoxsa onun razılığı olmadan evdən getməyə məcbur olacağam". Anama dedim ki, indi daha mənim on səkkiz yaşım vardır, bu yaşda mənim bir sənət öyrənməyim və hüquqşü-

naslığa hazırlaşmağım çox gecdir. Əgər, deyək ki, indi mən gedib bir vəkilin yanında katiblik vəzifəsinə girsəm, qabaqcadan bilirəm ki, o işdə də qala bilmərəm və heç imtahan müddəti qurtarmamış qaçıb dəniz səyahətinə gedəcəyəm. Anamdan xahiş etdim ki, atamı dilə tutsun və heç olmasa, təcrübə üçün səyahətə çıxmağıma icazə versin, əgər dənizçilik həyatı xoşuma gəlməzsə, mən evə qayıdır, bir də heç yerə getmərəm və itirdiyim vaxtı qazanmaq üçün sonra mən lap ikiqat bir səylə çalışacağıma da söz verirəm.

Mənim bu sözlərim anamı bərk hırslaşdırıldı. O dedi ki, atanla bu barədə danışmağın heç bir əhəmiyyəti yoxdur, çünkü o, mənim üçün xeyir və səadətin harada olduğunu çox yaxşı bilir və mənim xahişimə də razı olmayıcaqdır. Mənə qarşı çox mehriban və xeyir-xah olan atamlı dünənki söhbətdən sonra mənim yenə də belə şeylər haqqında düşündüyümə anam təəccüb edirdi. Əlbəttə, əgər mən özümü məhv etmək istəyirəmsə, lap bu dəqiqə yola düşüb gedə bilərəm, lakin arxayın ola bilərəm ki, nə atam, nə də anam mənim səyahətə çıxmağıma razılıq verməyəcəklər. Anam özü isə mənim məhv olmağıma kömək etməyi, qətiyyən, arzu etmir, sonra mənim də haqqım yoxdur deyim ki, atam razı deyildi, məni bu işə anam təhrik etdi.

Sonralar mən öyrəndim ki, anam məndən ötrü atamın yanında vasitəcilik etməyəcəyini söyləsə də, ancaq bu söhbətimizin hamisini kəlməbəkəlmə atamın ovcuna qoyub. Atam isə işin bu yerə çatmasından kədərlənmiş və ah çəkərək anama demişdir: "Bu uşaq əgər burada, öz vətənində qalsa, xoşbəxt ola bilər, yox, əgər öz vətənini buraxıb yad ölkələrə səyahət etsə, dünyanın o qədər yaziq və bədbəxt məxluqu olacaqdır ki, eləsi heç yer üzünə gəlməyibdir. Yox, mən buna heç cür razı ola bilmərəm".

Bu hadisədən yalnız bir ilə yaxın müddət keçdikdən sonra mən azadlığa çıxa bildim. Bu müddət ərzində işə girmək haqqında mənə edilən təkliflərin heç birinə cavab vermirdim və tez-tez həm atamı, həm də anamı məzəmmət edib deyirdim ki, öz həvəsim və meylibləmə görə arzu etdiyim bir həyata qovuşmağımın qəti əleyhinə çıxmada onlar haqsızdırılar. Ancaq bir dəfə mən təsadüfən bir iş üçün Hull şəhərinə getmişdim, heç evdən qaçmaq fikrində də deyildim, mən orada bir dostuma təsadüf etdim, o, öz atasının gəmisində Londona gedirdi. Dostum məni də özü ilə aparmaq üçün, adətən,



dənizçilərin hamısının etdiyi kimi dil tökdü və məni daha da şirnik-dirmək üçün dedi ki, gəmidə pulsuz gedəcəyik, beləliklə, mən atamdan, nə də anamdan icazə almadan, hətta onlara heç bir kəlmə söz belə demədən, nə Allahın, nə də ata və ananın xeyir-duasını gözləmədən, o məşum saatda – yəni 1651-ci il sentyabrın birində öz dostumun Londona gedən gəmisinə mindim. Bir Allah şahiddir ki, yola düşərkən nə tutduğum işi ağıllı bir surətdə ölcüb-biçmək, nə də bunun nəticəsini fikirləşmək heç aqlıma da gəlmədi, belə hesab etdim ki, başıma gələnlərdən sonra atam və anam necə xəbər tuturlar-tutsunlar, fərqi yoxdur. Mənim fikrimcə, heç bir zaman macəra axtaran gənclərin sərgüzəştəri mənimki qədər tez başlanmamış və mənimki qədər uzun sürməmişdir. Gəmimiz Hambera çayının mənsəbindən yenicə çıxmışdı ki, bərk külək əsdi, gəmimiz sürətlə yırğalanmağa başladı. Bu vaxta qədər mən bir dəfə də olsun gəmiyə minib dənizə çıxmamışdım, buna görə firtinanın təsirindən özümü nə qədər pis hiss etdiyimi və ruhən necə sarsıldığımı təsvir etmək üçün söz də tapa bilmirəm. Tutduğum işin mahiyyəti üzərində mən yalnız indi ciddi düşünməyə başladım və ata evini vicdansızcasına tərk etdim, öz oğulluq vəzifəmi yerinə yetirmədiyim üçün göylərin haqlı olaraq məni cəzalandırdığını yəqin etdim. Valideynimin bütün gözəl və xeyrxah nəsihətləri, atamın göz yaşları, anamın yalvarışları yenidən zehnimdə canlandı və o zaman hələ ürəyim sərtləşmədiyinə görə valideynimin məsləhətlərinə etina etmədiyimdən, Allahın və atamın qarşısında öz borcumu dolayı yerinə yetirmədiyimdən vicdan əzabı çəkdir.

Amma külək getdikcə şiddetlənir, dənizdəki dalğalar daha da böyüyürdü və hərçənd ki, bu firtına sonralar bir çox dəfə gördüküm, hətta bu əhvalatdan bir neçə gün sonra gördüyüüm dəhşətli firtinalara heç bənzəmirdi, lakin mənim kimi dəniz görməyənləri və bu işdən heç başı çıxmayanları qorxutmaq üçün bu da kifayət idi. Hər bir yeni dalğa üzümüzə hücum çəkəndə mən bu dalğanın bizim gəmimizi yerli-dibli süpürüb aparacağını gözləyirdim, gəmi hər dəfə hündür bir dalğanın təpəsindən enib dərin boşluğa düşəndə onun bir daha qalxmayacağını yəqin edirdim. Belə bir ruhi sarsıntı içərisində mən qəti surətdə qərara alır və min dəfə and içirdim ki, əgər Allah bu dəfə məni bələdan saxlayıb həyatımı xilas etsə, əgər ayağım bir daha torpağa dəysə, mən həmin dəqiqə evə, atamın

yanına qayıdacağam və həyatım boyu bir daha gəmiyə minməyəcəyəm. Mən atamın nəsihətinə qulaq asmağa və özümü bir daha o zaman olduğu kimi, təhlükəyə salmamağa and içdim. Atamın cəmiyyətdə və həyatda orta yol haqqındaki mülahizələrinin düzgülünü mən yalnız indi başa düşdüm. Mənim üçün aydın oldu ki, atam heç bir zaman öz həyatını nə dənizdəki firtinaların, nə də qurudakı keşməkəşlərin qoynuna atmamış, o, ömrünü sakit və xoş keçirmişdir. Bütün bunları fikirləşdikdən sonra mən də nankor bir övlad kimi, evə qayıdır tutduğum əməllərdən atamın qarşısında tövbə etməyi qərara aldım.

Firtına davam etdiyi müddətdə, hətta firtinadan bir qədər sonra da, belə ağıllı və gözəl fikirlər məni məşğul edirdi. Lakin ertəsi günü külək sakitləşməyə başladı, dalğalar yatdı, mən də yavaş-yavaş dənizə alışmağa başladım. Amma bütün günü kefim heç durulmadı (özüm də dəniz xəstəliyindən tamam yaxa qurtara bilməmişdim). Ancaq günün sonuna doğru hava açıldı, külək dayandı və insanı valeh edən sakit və gözəl bir axşam başladı; göy tərtəmiz idi, ətrafında bir bulud belə görünməyən günəş bu aydın göydən yavaş-yavaş enərək batdı, sabah yenə də eyni aydınlıq və sakitlik içerisindendən doğub öz şəfəqləri ilə dümdüz sərilmüş dənizin sinəsini parlatdı və elə heyranedici bir mənzərə yaratdı ki, mən bütün ömrüm boyu belə bir gözəl mənzərə görməmişdim.

Gecəni yaxşıca yatdım, oyananda mənim dünənki dəniz xəstəliyimdən heç bir əsər-əlamət qalmamışdı. Kefim olduqca kök idi və dayanıb, hələ dünən o qədər dəhşətli və qorxunc bir firtına içinde guruldayan dənizin belə qısa bir müddət içində bu qədər sakitləşməsinə və bu qədər gözəl, cazibədar bir şəklə düşməsinə təəccübə baxırdım. Elə bu zaman məni özü ilə getməyə şirnikləndirmiş həmin dostum gözləmədiyim halda yanımı gələrək əli ilə çıynımə vurdur və sanki, məni öz ağıllı niyyətlərimdən ayırmaq məqsədilə dedi: "Hə, Bob, dünənki əhvalatdan sonra kefin necədir? Mərc gələrəm ki, sən dünən qorxubsan. Boynuna al ki, dünənki xərif yel səni qorxutmuşdur, deyilmi?" – "Xərif yel? Əcəb xərif yeldir! Mən belə bir dəhşətli firtinani heç aqlıma da gətirə bilməzdəm!" – "Firtına! Ay sarsaq! Səncə, bu, firtinadır? Yox, canım, bu, boş şeydir! Eh, sən bizə böyük və yaxşı gəmi ver, bir də ki ucsuz-bucaqsız dənizləri göstər, onda belə sarsaq firtinaları heç vecimizə də almarıq.



Əlbəttə, Bob, sən hələ təcrübəsiz dənizçisən. Yaxşısı budur, gedək, özümüz üçün bir punş düzəldək, onu vurub hər şeyi unudaq. Bir bax, gör nə gözəl gündür, nə yaxşı havadır!“.

Hekayətimizin bu kədərli hissəsini qısaltıb müxtəsər etmək üçün onu deyim ki, doğrusu, bütün dənizçilərdə olduğu kimi, bizim də işimizin sonrası adı qaydada getdi: punşu bişirdilər, mən içib sərxoş oldum, bütün vəd və tövbələrim, keçmiş əməllərim və gələcək haqqındaki bütün ağılli fikirlərimi həmin gecənin girdabı içərisində şəraba qərq etdim. Sözün qisası, elə ki firtına yatdı, dəniz və onunla birlikdə mənim həyəcana gəlmış hissələrim də sakitləşdi, dalğaların məni udacağı qorxusu keçib-getdi, əvvəlki fikirlərim yenə də beynimdə canlandı, qorxulu və bədbəxt dəqiqələrdə etdiyim vədləri, bütün əhdləri və bütün yaxşı niyyətləri o saat unutdum. Doğrudur, bəzən mən yenə də özümü ələ alırdım, əvvəlki ciddi və ağılli fikirlərim, necə deyərlər, geri qayıtməq istəyirdi, lakin mən onları bir xəstəliyin böhranlı ağrıları kimi özümdən kənara qovur, onlarla mübarizə edirdim, sərxoşluq və məclisimizdə hökm sürən şənlik əhvali-ruhiyyəsi vasitəsilə o ağrılarla qalib gəlirdim. Beləliklə, mən beş-altı günün içində öz vicdanım üzərində elə bir qələbə çaldım ki, yalnız öz vicdanına heç bir əhəmiyyət verməməyi qərara almış bir gənc özü üçün belə qələbə arzu edər. Lakin məni hələ bir imtahan da gözləyirdi. Belə hallarda qəzavü-qədər həmişə mənim ən son bəhanələrimi də əlimdən almaq istəyirdi. Doğrudan da, əgər mən bu dəfə qəzavü-qədər tərəfindən xilas olunduğumu anlamadımsa da, bundan sonraki imtahanda elə bir dəsgah oldu ki, həm baş verən təhlükənin, həm də bir möcüzə kimi bizim bu təhlükədən xilas olmağımızın qəzavü-qədərlə bağlı olduğunu bizim gəmi heyətindəki ən nadirüst yaramazlar belə etiraf etməyə bilməzlər.

Dəniz səfərimizin altıncı günü biz Yarmut limanına gəlib çatdıq. Fırtınadan sonra külək qarşidan əsdiyi üçün biz çox yavaş-yavaş irəliləyirdik. Yarmutda lövbər salmalı olduq. Səmt küləyi gözləmək məqsədilə qarşı tərəfdən əsən cənub-qərb küləyi əsənə qədər biz yeddi və ya səkkiz gün bu limanda dayanıb gözlədik. Bu müddət ərzində limana Nyukasldan çoxlu gəmi geldi (Yarmut limanı gəmilər üçün adı bir dayanacaq yeridir, Temza çayına girə bilmək üçün gəmilər burada dayanıb səmt küləyi gözləyirlər).

Onu deyim ki, biz həmin limanda bu qədər uzun müddət gözleyib qabarma başlayan zaman çaya gire bilərdik, lakin ilk günlərdə külək çox güclü idi, beş gün sonra isə daha da şiddetləndi. Ancaq Yarmut, liman kimi yaxşı və etibarlı dayanacaq yeri hesab olunur, gəmimizin lövbərləri və lövber kəndirləri də möhkəm olduğundan dənizçilərimiz azacıq da olsun təlaş etmirdilər, gəmimizə heç bir təhlükə üz verməyəcəyinə onlar arxayın idilər və dənizçilərin adətinə görə, boş vaxtlanni istirahətə və müxtəlif əyləncələrə sərf edirdilər. Lakin səkkizinci gün səhərə yaxın külək bir qədər də şiddetləndi. Dor ağacının üst hissəsindəki ipləri yiğmaq və gəminin lövberdə möhkəm dayanması üçün hər şəyi bağlayıb möhkəmlətməkdən ötrü bütün gəmi heyəti işe girişməli oldu. Günortaya yaxın böyük fırtına qopdu, gəmi çox bərk yırğalanmağa başladı, bir neçə dəfə silkələnin böyrü üstə elə əyildi ki, biz dedik, yəqin, lövberdən qırılıb çıxdı. Bunu görən kapitan ikinci lövbəri də dənizə buraxmağı əmr etdi. Beləliklə, biz hər iki lövbərin iplərini axıra qədər açıb dənizə buraxdıq və qarşı tərəfdən əsən güclü küləyin qabağında dayanıb qaldıq.

Fırtına isə getdikcə şiddetlənirdi. İndi qorxu və şaşqınlıq hətta gəmidəki dənizçilərin də üzündən oxunurdu. Mənim yanımıdan keçərək öz kayutuna gedib-gələn kapitanımızın öz-özünə: "İlahi, bizə rəhmin gəlsin, yoxsa hamımız məhv olarıq, daha lap axırımızdır!" – dediyini bir neçə dəfə özüm eştidim, bununla belə, kapitan başını itirmir və gəmini xilas etmək üçün görülən bütün işlərə diqqətlə nəzarət edirdi. İlk dəqiqlərdə bu qarğısalıq mənim lap qulaqlanmı batırılmışdı. Mən pillekənin altında – öz kayutumda hərəkətsiz uzanıb qalmışdım və bu zaman nə hiss etdiyimi də yaxşıca bilmirəm. Öz əvvəlki tövbə və əhdlərimə heç bir əhəmiyyət verməyib, onlardan qəti surətdə ayrıldıqdan sonra indi yenidən o fikirlərə qayıtməq mənim üçün çətin idi: mənə elə gəlirdi ki, ölümün dəhşətləri artıq tamamilə və həmişəlik məndən uzaqlaşmışdır və bu fırtına da əvvəlki kimi qurtaracaq və heç bir hadisə üz verməyəcəkdir. Amma necə ki dedim, kapitan yanımıdan keçəndə: "Hamımız məhv olduq!" – deyərkən mən çox qorxdum. Mən kayutdan göyərtəyə qalxdım. Ömrümdə belə dəhşətli və qorxunc bir mənzərə görməmişdim: dənizdə dağ boyda dalğalar bir-birini qovurdu və hər üç-dörd dəqiqdən bir bu dalğaların biri bizim gəminin üstünə gəlirdi. Mən özümü elə alıb ətrafa baxanda hər yanda dəhşət və



fəlakət hökm süründü. Bizim lap yaxınlığımızda lövbər salıb dayanmış iki ağır yüklü gəminin vəziyyətini bir qədər yaxşılaşdırmaq üçün dor ağaclarının hamisini kəşmişdilər. Bizim dənizçilərdən kim isə qışqıraraq bizdən yarımla mil kənardakı bir gəminin suyun dibinə getdiyini xəbər verdi. Bundan başqa, daha iki gəmi lövbərindən qırılaraq açıq dənizə getdi, onların hər ikisində bir dənə də olsun dor ağacı qalmamışdı. Kiçik gəmilər o birlərinə görə daha yaxşı dayanmışdı və onlara bir o qədər də zərər dəyməmişdi. Ancaq bu xırda gəmilərdən də ikisi-üçü lövbərlərindən qırılıb açıq dənizə tərəf gedirdi, onlar lap bizim gəmimizin böyründən keçirdilər, təkcə dal tərəfdəki üçbucaq yelkənlərdən başqa onların bütün yelkənlərini yığmışdılар.

Axşam şтурman və bosman, kapitanın yanına gəldilər və gəminin qabaq dor ağacını kəsmək üçün icazə verməsini xahiş etdilər. Kapitan dor ağacının kəsilməsini heç istəmirdi, lakin bosman sübut etməyə başladı ki, dor ağacı kəsilməsə, gəmi batacaqdır, odur ki kapitan istər-istəməz onunla razılaşdı. Amma qabaq dor ağacı kəsildikdən sonra əsas dor ağacı elə şiddətlə yırğalanmağa və özü ilə birlikdə gəmini də o qədər yırğalamağa başladı ki, onu da kəsmək və beləliklə də, gəminin göyərtəsini tamamilə təmizləmək lazımlı gəldi.

Mənim dəniz səfərinə ömrümde birinci dəfə çıxdığımı və bundan əvvəlki, bir o qədər də böyük olmayan firtünadan xeyli qorxmuş olduğumu xatırlayın. Özünüz təsəvvür edin ki, bu dəhşətli dəqiqlikərdə mən nələr hiss etmiş və necə bir vəziyyətdə olmuşam. Lakin o vaxtdan keçmiş bu illər ərzində, hafizəm məni aldatmırısa, bunu deməliyəm ki, o dəhşətli dəqiqlərdə məni qorxudan ölüm deyildi. Məni ölümdən də yüz dəfə artıq qorxudan və dəhşətə gətirən bu idi ki, mən tövbə edib atamın yanına qayıtməq haqqındaki fikirlərimdən əl çəkib, yenə əvvəlki lənətə gəlmış xəyallarima bağlanmışdım və bütün bu düşüncələr firtünanın doğurduğu qorxu hissi ilə birləşərək məni elə bir vəziyyətə gətirib çıxartmışdı ki, onu heç bir sözlə ifadə etmək mümkün deyildir. Lakin bundan da dəhşətliyi hələ qabaqda imiş. Firtına getdikcə daha da şiddətlənirdi, hətta gəmidəki dənizçilər özləri də deyirdilər ki, onlar heç bir zaman bu qədər güclü firtına görməmişlər. Bizim gəmi möhkəm idi, lakin yükü çox olduğundan suya çox dərin oturmuşdu və özü də elə yırğalanırdı ki,

dəqiqəbaşı göyərtədən belə səslər eşidilirdi: "Bu saat yuyub apara-caq, böyru üstündə qalıb!" Mənim işim bir tərəfdən yaxşı idi ki, soruşub öyrənincəyə qədər bu sözlərin mənasını bilmirdim. Ancaq firtına daha da güclənirdi və mən kapitanın, bosmanın və bir neçə başqa adamın neçə yalvarıb dua etdiklərini gördüm – bunu görmək bir o qədər də asan deyil. Yəqin ki, bu adamların hissələri baş-qalarında olduğu kimi, hələ bir o qədər də keyləşməmişdi və gəminin dənizin dibinə gedə biləcəyini onlar hər dəqiqə gözləyir-dilər. Bütün bu dəhşətlər onunla tamamlandı ki, gecənin bir vaxtı gəminin anbarında işlərin öz qaydasında gedib-getmədiyini yoxla-maq üçün oraya enən dənizçilərdən biri qışqıraraq gəminin deşil-diyini xəbər verdi. Gəminin anbarına başqa bir dənizçi göndərdilər, o da qayıdır suyun anbarda dörd fut hündürlüyü qalxdığını bildirdi. Belə olduqda: "Hamı tulumbalara!" – deyə komanda verildi. Mən bu sözleri eşidərkən qorxumdan donub qaldım və üzüüstə oturduğum taxtın üstünə düşdüm. Lakin dənizçilər məni başa saldılar ki, indiyə qədər bir xeyir vermirdimsə, indi daha bəsdir, başqları kimi mən də işləyə bilərəm. Belə olduqda yerimdən qalxb tulum-baya yaxınlaşdım və səylə suyu vurmağa başladım. Bu zaman külə-yə davam gətirə bilməyən bir neçə kiçik yük gəmisi lövbərini qal-dırıb açıq dənizə çıxdı. Bu gəmilərin bizim yanımızdan keçdiyini gördükdə kapitan fəlakətli vəziyyətimizdən onları xəbərdar etmək üçün toplardan atəş açmağı əmr etdi. Bu atəşin nədən ötrü açıldı-jını bilmədiyim üçün mən gəmimizin parçalandığını və ya başqa bir dəhşətli hadisənin üz verdiyini zənn etdim. O qədər qorxdum ki, özüməndən gedib huşumu itirdim. Lakin bu dəmdə hər kəs öz canının hayında olduğundan mənə fikir verən olmadı və mənim başıma nə iş gəldiyi ilə heç kəs maraqlanmadı. Dənizçilərdən bir başqası tulumbaya yaxınlaşıb, məni əvəz etdi və mənim tamamilə öldürümü zənn etdiyi üçün ayağı ilə kənara itəldi, mən aylana qədər xeyli müddət bu vəziyyətdə uzanıb qaldım.

Biz hamımız yorulmaq bilmədən işləyirdik, ancaq gəminin anbarında su getdikcə artırdı. Gəminin batacağı yəqin idi. Düzdür, firtına getdikcə sakitləşməyə başlamışdı, amma bizim limana daxil olacağımıza qədər su üzərində davam gətirib dura biləcəyimizə heç bir ümid yox idi. Buna görə də kapitan top atəşinin arasını kəsmir və bizi bu təhlükədən qorumaq üçün köməyə çağırırdı. Nəhayət,



qabaq tərəfdə yaxınlığımızda olan xırda bir gəmi bizə kömək məqsədilə öz qayıqlarından birini suya endirməyə cürət etdi. Çox təhlükəli olmasına baxmayaraq, qayıq bizə yaxınlaşdı. Lakin nə biz qayığa minə bildik, nə də bizi xilas etmək üçün öz həyatlarını təhlükəyə ataraq var gücləri ilə avar çəkənlərin bütün səyinə baxmayaraq, qayıq bizim gəmiyə yanala bildi. Bizim matroslar onlara tərəf uzun bir kəndir atdırılar. Xeyli əziyyətdən sonra onlar kəndirin ucunu tapıb tuta bildilər. Biz kəndirlə onları gəminin dal tərəfinə dartıb gətirdik və hamımız enib qayığa doluşduq. Qayığın belə bir yüklə onların gəmisinə qayitması mümkün deyildi, bu haqda heç söhbət də ola bilməzdi. Buna görə də hamının rəyi ilə küləyin səmtinə istiqamət götürmək və mümkün qədər sahilə tərəf yaxınlaşmaq qərara alındı. Bizim kapitan həmin qayıqdakı matroslara dedi ki, qorxmasınlar və vəd etdi ki, əgər qayıq sahilə toxunub sınarsa, zərərini onların kapitanına ödəyəcəkdir. Beləliklə, bir az avarla, bir az küləyin gücünə biz şimala, Vinterton-Ness tərəfə gedir və tədricən sahilə yaxınlaşırıq.

Bizim, gəmidən çıxıb qayığa mindiyimiz vaxtdan on beş dəqiqə keçmişdi ki, gəmimiz gözümüzün qabağında suya qərq olmağa başladı. "Yuyub aparacaq" sözünün nə demək olduğunu da mən ilk dəfə burada başa düşdüm. Ancaq, etiraf etməliyəm ki, matroslar qışqırıb gəminin batdığını xəbər verəndə qalxıb bu mənzərəyə baxmaq üçün məndə heç taqət yox idi, çünkü qayıga mindiyim, daha doğrusu, məni endirib qayıga keçirdikləri vaxtdan həm qorxu, həm də gələcək təhlükələr haqqındaki fikirlərdən ruhum və hissərim tamamilə ölmüşdü.

Qayığı sahilə yaxınlaşdırmaq üçün avar çəkənlər var qüvvələrini sərf edib səylə işləyirdilər. Biz də bu zaman sahilə baxırdıq (çünki dalğalar hər dəfə qayığı yuxarı qaldıranda biz sahili gördük), sahil-də böyük izdiham toplaşmışdı: adamlar ora-bura qaçırlar və biz sahilə yaxınlaşarkən bizə kömək etməyə hazırlaşırıdlar. Lakin bizim qayığımız çox yavaş hərəkət edirdi və biz yalnız Ülinterton mayakını keçidikdən sonra sahilə yanaşa bildik, çünkü burada Ülinterton ilə Kromer arasında sahil xətti qərbə tərəf burulur və əmələ gələn girinti-çıxtınlar bu yerdə küləyin gücünü bir qədər azaldır. Biz burada sahilə yan alıb çox böyük əziyyətlər bahasına olsa da, hər halda, sağ-salamat quruya çıxa bildik və oradan piyada Yarmuta getdik. Başımıza gələn fəlakəti eşitdiklərinə görə Yarmut camaatı bizə çox hörmət göstərdi; şəhər

əhli bizim üçün yaxşı mənzil ayırdı, ayrı-ayrı şəxslər – tacirlər və gəmi sahibkarları isə Londona və Hulla istədiyimiz kimi gedib çata bilmək üçün bizi kifayət qədər pulla təmin etdilər.

Ah, nə üçün Hulla, öz doğma evimizə qayıtmaq onda mənim ağlıma gelmədi! Mən qayıtsayıdım, nə qədər xoşbəxt olardım! Yəqin ki, atam, İncil ayələrindən birində deyildiyi kimi, mənim qayıtmağım münasibətlə yaxşı bəslənib kökəldilmiş bir buzov qurban kəsərdi, çünki mənim Hulldan yola düşdüyüm gəminin Yarmut dayanacağında batması xəbəri ona çatmışdı, ancaq mənim xilas olduğumu o, bu əhvalatdan çox sonra eşitmışdı.

Lakin mənim zalim taleyim yenə də məni əvvəlki fəlakətli yola sürükləyir və məni o əvvəlki fikirlərə o qədər böyük bir qüvvətlə təhrik edirdi ki, ona qarşı çıxməq heç mümkün deyildi və düşüncənin ağıllı səsi dəfələrlə məni evə qayıtmağa dəvət etmişdi də, ancaq qayıtmaq üçün özündə kifayət qədər güc tapa bilmirdim. Mən bilmirəm, buna nə ad vermək olar, buna görə də israr etməyəcəyəm ki, bizi öz şəxsi fəlakətimizin bir vasitəsi olmağa sövq edən, hətta məhv olacağımızı bütün açılıqlı ilə gördüyüümüz zaman yenə də bizi öz fəlakətimizə tərəf sürükləyən qüdrətli taleyin gözəgörünməz əmriddir, lakin bir şey şübhəsizdir ki, əmrindən qaça bilmədiyim o zalim taleyin hökmü ilə bu yola düşmüştüm. Ona görə də qəlbimin ən ağıllı və xeyirxah hissəsindən eşitdim səslərin əleyhinə getdim və ilk dəfə təşəbbüs edib yeni həyat yoluna ayaq basarkən qarşılaşdığını o iki əyani dərsə əhəmiyyət vermədən o qorxunc hadisələrdən özüm üçün heç bir nəticə çıxartmadım.

Bizim batmış gəmimizin sahibinin oğlu, təhlükəli fikirlərin daha da möhkəmlənməsində mənə kömək etmiş dostum indi məndən də çox sakitləşmişdi, üzdə isə qaşqabaqlı və qəmli idi. Yarmutda o, ilk dəfə mənimlə danışanda (bu hadisə oraya gələndən iki-üç gün sonra oldu, əvvəlcə biz görüşə bilməmişdik, çünki ayrı-ayrı mənzillərə düşmüştük) mən hiss etdim ki, onun danışığının tonu bir qədər dəyişmişdir. O, çox kədərli bir halda, başını yırgalaya-yırğalaya məndən soruşdu ki, özümü necə hiss edirəm. O, öz atasına mənim kim olduğumu başa salıb dedi ki, mən bu dəniz səfərinə təcrübə üçün çıxmışdım, geləcəkdə isə bütün dünyani gəzib-dolaşmaq fikrindəyəm. Dostumun atası mənə müraciət edib ciddi və qayğılaş bir səslə dedi: "Cavan oğlan! Bundan sonra siz heç bir



zaman dənizə çıxmamalısınız. Bizə üz verən hadisələr sizin gələcəyinizi göstərən aydın bir əlamətdir və bu əlamətlərdən nəticə çıxmışınız ki, dəniz səyyahı olmaq sizə qismət deyildir". – "Axi nə üçün, ser? – mən etiraz etdim. – Məgər siz özünüz daha dəniz səfərinə çıxmayaçaqsınız?" – "O, başqa məsələdir, – o cavab verdi, – dəniz səfərinə çıxməq mənim sənətimdir, yəni, deməli, mənim vəzifəmdir. Amma siz dəniz səfərinə yalnız bir təcrübə üçün çıxmışınız. Öz fikrinizin üzərində dayanıb inad etsəniz, başınıza nələr gələcəyini göylər sizə göstərdi. Bəlkə, elə sizin özünüzdən bizim başımıza bu fəlakətlər gəldi. Bəlkə də, siz bizim gəmiyə minmiş önəsiniz... Buyurun, – deyə o əlavə etdi, – bir məni yaxşı başa salın görüm siz kim-siniz və sizi bu dəniz səfərinə çıxmaga məcbur edən səbəb nədir?" Mən cavab verib özüm haqqında bəzi şeyləri ona nağıl etdim. Mən danışib qurtaran kimi o acıqlandı və qorxunc bir qəzəblə dedi: "Mən nə etmişəm, təqsirim nədir ki, bu yaziq sərsəri mənim gəmimin göyərtəsinə ayaq basmışdır! Mən bundan sonra heç bir zaman, lap min funt-sterlinq versən də, yenə səninle bir gəmidə yola çıxmaga razi olmaram!" Əlbəttə, bütün bunlar onsuz da özünə dəymış zərər haqqındaki düşüncələrdən sarsılmış və həddindən çox qəzəblənmiş bir adamın ürəkdən dediyi sözlər idi. Lakin o sakitləşəndən sonra mən onunla söhbət etdim, o, çox ciddi bir surətdə məni inandırdı ki, özümü fəlakətə atmayım, hər şeyə tövbə edib atamın yanına qayıdım və başıma gələn bütün bu işlərin sırrı isə yalnız göylərə məlumdur, görünür, Allahın əmri belə imiş. Sözün axırında o, mənə dedi: "Eh, cavan oğlan, əgər siz tezliklə evə qayitmasanız, mənə inanın ki, haraya getsəniz, atanızın dedikləri doğru çıxacaq, hər yerdə bədbəxtliyə və əziyyətlərə düçər olacaqsınız".

Bu əhvalatdan az sonra biz ayrıldıq. Mən onun haqli olduğunu hiss edirdim və heç bir etiraz edə bilmədim, lakin mən bir daha onunla görüşmədim. Onun Yarmutdan haraya getdiyini bilmirəm. Amma mənim özümün bir qədər pulum var idi, buna görə də quru yol ilə çıxb Londona getdim. Həm Londonda, həm də oraya gedəndə yol uzunu elə dəqiqələr olurdu ki, hansı həyat yolunu seçəcəyim haqqında – evə qayitmaq, yoxsa yenidən dəniz səyahətinə çıxməq haqqında düşünür və tərəddüd edirdim.

Doğma evimizə qayitmaq məsələsinə gəldikdə, doğrusu, həya və utancaqlıq ağlımin bütün ən tutarlı dəllillərini susdururdu: öz-özümə

fikirləşib bizim bütün qonşuların mənə necə güləcəklərini və yalnız atamın və anamın deyil, habelə bütün tanışlarımızın üzünə baxmağa necə utanacağımı təsəvvürümüzdə canlandırdım. O zamandan mən insan təbiətinin, xüsusilə gənclikdə, nə qədər qeyri-məntiqi və nə qədər qeyri-ardıcıl olduğunu dəfələrlə müşahidə etmişəm: belə vəziyyətlərdə əldə rəhbər tutulması lazımlı gələn mülahizələri rədd edərək insanlar günaha batmaqdan yox, tövbə etməkdən utanırlar, gördükleri işlərdən və insanı ağılsız adlandırmağa haqq verən əməl-lərdən yox, bu işlərdən imtina edib özlərini düzəltməkdən utanırlar, halbuki özlərini islah edib düzəltdiklərinə görə onlarıancaq ağıllı hesab etmək olar.

Bu hal məndə çox uzun müddət davam etdi və mən bu vəziyyətdə nə etməli olduğumu, özüm üçün hansı həyat yolunu seçmək lazımlığı kəsdirə bilmirdim. Mən evə qayıtmak arzusundan əl çəkə bilmirdim və nə qədər ki mən bu niyyətimi təxirə salırdım, başıma gəlmiş fəlakətlərin təəssüratı da yavaş-yavaş zəifləyir və xatirimdən silinməyə başlayırdı, bütün bunlarla birlikdə isə məni atamın yanına qayıtmağa təhrik edən sağlam düşüncənin onsuz da zəif olan səsi yavaşıyordu. Bütün bu əhvalatlar, nəhayət, onunla qurtardı ki, mən evə qayıtmak barədəki bütün fikirlərimdən tamamilə əl çəkdirəm və yeni səyahət haqqında düşünməyə başladım. Məndə öz doğma evimizdən qaçmaq fikrini doğurmuş, məni bütün dünyani dolaşaraq özümə dövlət qazanmaq kimi boş və ağılsız bir xəyalala salan o zalim tale həmin bu sərsəmləmələri mənim beynimə elə yeritmişdi ki, mən bütün xeyirxah sözlərə və nəsihətlərə, hətta atamın qoyduğu qadağalara belə əhəmiyyət vermədim. Həmin qüvvə, bir daha deyirəm, o nə olur olsun, fərqi yoxdur, həmin qüvvə məni elə bədbəxt bir işə sövq etdi ki, onuancaq xəyal aləmində təsəvvür etmək mümkündür: mən Afrika sahillərinə, yaxud bizim dənizçilərin öz dillərində dedikləri kimi, Qvineyaya gedən bir gəmiyə mindim və yenidən səyahətə çıxdım.

Mənim ən böyük bədbəxtliyim o idi ki, keçirdiyim bütün bu sərgüzəştlər zamanı mən ən adı bir matros kimi də işə girmədim; belədə mən adət etdiyimdən bir az artıq işləsəydim də, hər şeyə diqqət edib, heç olmasa, dənizçinin vəzifələrini və işini öyrənərdim, sonralar isə kapitan ola bilməsəm də, hər halda, kapitan köməkçisi və ya şturman ola bilərdim. Lakin nə etməli, görünür, mənim taleyim belə



imiş və mən bütün mövcud olan yollardan ən pisini seçməli imişəm. Bu dəfə də belə etdim: cibimdə pulum, əynimdə yaxşı paltarım var idi, buna görə də gəmidə özümü ərköyün bir ağa kimi aparır, heç bir iş görmür və heç bir şey də öyrənmirdim.

Londonda, xoşbəxtlikdən, mən lap ilk addımlardan yaxşı adamların arasına düşdüm, gənc yaşlarında vaxtilə mənim kimi avara və yolundan azmiş adamlara belə xoşbəxtlik o qədər də tez-tez üz vermir, çünkü şeytan heç kəsi gözdən qoymur və pis adamlara qoşulan gənclər üçün o saat bir tələ qurub, onları yoldan çıxarıır. Mənimki isə belə olmadı. Mən Londonda bir kapitan ilə tanış oldum. O, bir az əvvəl öz gəmisi ilə Qvineya sahillərini gəzib qayıtmışdı və bu səfərdən xeyli qazanc əldə etdiyi üçün indi yenidən həmin yerlərə səfər etməyi qərara almışdı. Mən onun xoşuna gəlmışdım, çünkü mən o zaman pis həmsöhbət deyildim. Söhbət zamanı mənim səyahət edib dünyani gəzmək arzusunda olduğumu bildikdə onunla birlikdə getməyi mənə təklif edib dedi ki, mənim heç bir xərcim çıxmayacaqdır, mən gəmidə onun qonağı və dostu olacağam. Sonra o, məni başa saldı ki, əgər özümlə birlikdə mal aparmağa imkanım varsa, bəxtimi sınayım, bəlkə də, baş tutdu, o halda, bu alış-verişdən əldə edilmiş qazancın da hamısı mənə çatacaqdır.

Mən bu təklifi qəbul etdim. Namuslu və açıqürəkli bir adam olan bu kapitanla mən lap yaxından dost oldum və onunla birlikdə yola çıxdım. Satmaq üçün özümlə balaca bir yük götürdüm və dostum kapitanın tamamilə düzgün və təmizürəkli bir adam olması sayasında çox əlverişli bir alış-veriş etdim. Dostumun göstərişi ilə mən qırx funt-sterlinq verib müxtəlif bəzək-düzək və muncuq almışdım. Bu qırx funtu isə mən məktublaşdırığım qohumlarının köməyi ilə əldə etmişdim. Belə zənn edirəm ki, onlar atamı, yaxud, daha doğrusu, anamı bu ilk səfərim üçün mənə, heç olmasa, kiçik bir məbləğlə kömək etməyə razı salmışdilar.

Bu səyahətim, demək olar ki, mənim bütün səfərlərimdən yeganə müvəffəqiyyətlisi idi və mən bu müvəffəqiyyətimlə, əlbəttə, tamahkarlıq hissindən tamamilə uzaq, xeyirxah bir adam olan dostum kapitana minnətdar idim; bundan əlavə, mən səfər zamanı yolda kapitanın rəhbərliyi altında riyaziyyata və gəmiçiliyə dair gəmi jurnalını yazıb-doldurmaq, müşahidə aparmaq – bir sözlə, gəmini idarə edə bilmək üçün dənizçiye lazım olan bir çox şəyləri öyrəndim.

Mənimlə məşğul olub, öz təcrübəsini mənə öyrətməkdən o həzz alırdı, onu diniitmək, ondan öyrənmək isə mənə lezzət verirdi. Üzün sözün qisası, bu səyahət məni həm dənizçi, həm də tacir etdi, apar-dığım malları beş funt doqquz ünsiya qızılı quma dəyişdim və Londona qayıtdıqdan sonra həmin qızılı qumu satıb üz yüz funtdan bir qədər az təmiz gəlir əldə etdim. Bu uğur məndəki şöhrətpərəst xəyalları daha da gücləndirirdi, bu xəyallar isə ən axırda məni fəlakətə aparıb çıxardı.

Ancaq onu deməliyəm ki, həmin bu uğurlu səfərin özündə də mən az əziyyət çəkmədim və ən başlıcası o idi ki, mən səyahət zamanı çox pis tropik qızdırma xəstəliyinə tutuldum və bütün səfər müddətində xəstə oldum, çünkü bizim gedib çıxdığımız və ən çox alver etdiyimiz sahillər 15° şimal en dairəsi ilə ekvator arasında idi, iqlimi də həddindən artıq isti idi.

Beləliklə, mən Qvineya ilə alver edən bir tacir olmuşdum. Lakin, mənim bədbəxtliyimdən, kapitan dostum İngiltərəyə qayıtdıqdan bir az sonra öldü, mən də özüm yenidən Qvineyaya səfərə çıxmağı qət etdim. Mən İngiltərədən yənə də həmin gəmi ilə yola düşdüm; ölmüş kapitanın köməkçisi indi bu gəmiyə komandanlıq edirdi. Mənim bu səyahətim hər hansı bir insanın indiyə qədər etmiş olduğu səyahətlərin ən fəlakətli idi. Doğrudur, mən qazandığım puldan yalnız yüz funta qədərini mala verib özümlə götürmüştüm, qalan iki yüz funtunu isə saxlamaq üçün mərhum kapitanın dul arvadına əmanət etmişdim, o da həmin pulu lazımı qaydada yer-bəyer etmişdi. Lakin yolda mənim başıma ayrı fəlakətlər gəldi. Bu qorxunc hadisələr ondan başladı ki, bir səhər, gün doğarkən bizim gəmimiz Kanar adalarına tərəf gedirdi, daha doğrusu, Kanar adaları ilə Afrika sahilləri arasında idi, bu zaman dəniz quzdurları qəfildən bizə hücum etdirilər. Salehdən olan bu türk quzdur gəmisi bütün yel-kənlərini açaraq sürətlə dalımızca gəlirdi. Qaçıb xilas olmaq ümidi ilə biz də gəmidəki dor ağaclarının və kanatların davam gətirdiyi qədər bütün yelkənlərimizi qaldırıq. Lakin bir az sonra gördük ki, quzdur gəmisi çox sürətlə gəlir və bir neçə saatdan sonra mütləq bizə çatacaqdır, odur ki döyüşə hazırlaşmağa başladıq (bizim on iki topumuz var idi, düşməninkı isə on səkkiz idi). Gündüz, saat üçə yaxın quzdurların gəmisi bizə çatdı, lakin onlar bu əsnada bir səhv etdirilər: onlar bizə gəminin arxa tərəfindən yanaşmaq əvəzinə, yan



tərəfdən yanaşdırılar. Gəminin bu tərəfində bizim səkkiz topumuz var idi, onların səhvindən istifadə edərək biz bu topların hamısının ağızını onlara tərəf çevirib yaylım atəsi açdıq. Quldurların gəmisində iki yüzə qədər adam var idi, buna görə də onlar bizim atəşimizə həm toplardan, həm də iki yüz tüfəngdən açılan yaylım atəsi ilə cavab verib bir qədər geri çəkildilər. Xoşbəxtlikdən, bizlərdən heç kəsə güllə dəymədi, sıralarımız da sıx və möhkəm idi. Geri çəkildikdən sonra quldurlar yeni hücum, biz isə yeni müdafiəyə hazırlaşırıdıq. Quldur gəmisi bu dəfə bizə gəminin o biri tərəfindən yanaşdı. Altmışadək adam o saat bizim gəmiyə doluşdu və həmin saat onlarıñ hamısı bizim gəminin dor ağaclarını və iplərini kəsməyə başladılar. Biz onları tüfəng atəsi, nizələr və əl qumbaraları ilə qarşılıdıq və iki dəfə gəmimizin göyərtəsindən sıxışdırıb çıxardıq. Amma bizim gəmi tamamilə yararsız hala salınmışdı, adamlarımızdan üçü ölmüş, səkkizi yaralanmışdı, buna görə də (hekayənin bu kədərlili hissəsini ixtisar edirəm) biz məcburiyyət qarşısında qalib təslim olduq, bizi əsir alıb mavrlara mənsub olan Saleh limanına apardılar. Mənim vəziyyətim əvvəlcə düşündüyüm qədər də pis olmadı. Məni o biri yoldaşlarım kimi, ölkənin içərisinə, sultanın sarayına aparmadılar. Quldur gəmisinin kapitani məni öz yanında qul saxladı, çünki mən cəld və zirək olduğuma görə onun yanında işləməyə yarayardım. Taleyimin belə heyrət ediləcək bir şəkildə dəyişib məni tacirlikdən əsirliyə və acınacaqlı bir qul vəziyyətinə salması mənəviyyatımı əzir, ruhumu sıxırdı. Elə bu zaman gec-tez mənə fəlakət üz verəcəyi, heç kəsin məni bu bələdan qurtarmayacağı, mənə təselli verməyəcəyi haqqında atamın o peyğəmbərcəsinə sözləri yadına düşdü və elə zənn etdim ki, həmin fəlakət elə budur ki, indi mənə üz vermişdir, Allah öz əli ilə məni cəzalandırmış və mən həmişəlik məhv olmuşam. Lakin heyhat! Sən demə, bu fəlakət məni gələcəkdə gözləyən ağır əziyyətlərin solğun bir kölgəsi imiş. İndi hekayəmin ardını nəql edəndə siz həmin əziyyətlərin nədən ibarət olduğunu görəcəksiniz.

Mənim yeni sahibim, daha doğrusu, ağam, məni öz evinə gəti-rib orada saxladığı üçün ümidvar idi ki, bir də qarətə gedərkən məni də özü ilə aparacaqdır. Mən də əmin idim ki, gec-tez, günlərin birində ispan və portuqal gəmilərindən biri bu quldur gəmisini tutacaq, mən də əsirlikdən azad olacağam. Lakin ümidiyim tezliklə boşça çıxdı, çünki sahibim dənizə çıxarkən məni özü ilə aparmadı, evdə

qoyub bağ-bağçaya baxmayı və ümumiyyətlə, qulların gördüyü bütün ağır təsərrüfat işlərini mənə tapşırıdı. Səfərdən qayıtdıqdan sonra isə gəmiyə getməyi və orada kayutda yerləşib gəmiyə göz olmayı mənə əmr etdi.

O gündən etibarən mən ancaq qaçmaq haqqında düşünür və bu fikri həyata keçirmək üçün vasitə xətarırdım, lakin əsirlər arasında azacıq da olsun ümid verən elə bir adam tapmirdim ki, etibar edib, fikrimi ona söyləyim. Mənim düşdüyüm şəraitdə qaçmaq mümkün deyildi, çünki mən tək idim və aramızda etibarlı bir adam – nə bir ingilis, nə bir irlandiyalı, nə də bir şotlandiyalı var idi, mən tamamilə yalqız idim, buna görə də (tez-tez azadlıq haqqında şirin xəyallara dalıb özümə təselli versəm də) xilas olmağa azacıq ümidiim belə olmadan, düz iki il əsirlikdə qaldım. Lakin iki ildən sonra baş vermiş qeyri-adi bir hadisə çıxdan bəri beynimdə dolaşan qaçmaq fikrini təzədən canlandırdı və mən vəziyyətdən istifadə edərək azadlığa çıxməq üçün təşəbbüs göstərməyi yenidən qərara aldım. Mənim sahibim bir dəfə, necə oldusa, öz gəmisini (eşitdiyimə görə, pulu olmadığına görə) təchiz edə bilmədi və həmişəkindən çox evdə oturub dəniz səferinə çıxmadı. Bu müddət o, həftədə bir və ya iki dəfə, hava yaxşı olanda isə daha tez-tez öz gəmisindəki qayığla dəniz kənarında balıq tutmağa gedərdi. Hər dəfə belə balıq ovuna gedəndə avar çəkmək üçün o, məni və cavan mavrı özü ilə aparırdı, biz də bacardığımız qədər onu əyləndirirdik. Bundan başqa, mən balıq tutmaqdə mahir idim, o, bunu hiss edəndən sonra bəzən məni həmin oğlan – Maresko (oğlanı onlar belə adlandırdılar) ilə birlikdə balıq tutmağa göndərir və öz qohumlarından olan yaşlı bir mavrı da bizim üzərimizə nəzarətçi təyin edirdi.

Bir səhər sakit havada dəniz kənarına çıxmışdım. Biz sahildən bir qədər aralandıqdan sonra dənizin üzünü six bir duman elə bürüdü ki, dənizin kənarı ilə bizim aramızda mil yarım məsafə olmasına baxmayaraq, biz sahili gözdən itirdik, buna görə də hansı tərəfə getdiyimizi bilmədən avar çəkirdik. Beləliklə, bütün günü və gecəni avar çəkdik, səhər açılanda isə özümüzü açıq dənizdə görüb başa düşdük ki, sahilə qədər istiqamət götürmək əvəzinə biz çəşib sahildən aži altı mil uzağa düşmüşük. Dənizdə külək başlamışdı, buna görə də biz, nəhayət, bir çox əziyyət və təhlükələrdən sonra evə qayıtdıq. Dənizdə qaldığımız müddətdə biz hamımız çox bərk acmışdıq.



Bizim əhvalatımızı eşidəndən sonra mənim sahibim gələcəkdə daha ehtiyatlı olmağı qərara aldı və bildirdi ki, bundan sonra heç bir zaman kompas və ehtiyat üçün ərzaq götürməmiş balıq ovuna getməyəcəkdir. Bizim gəmini tutduqdan sonra mənim sahibim oradakı barkası özü üçün saxlamışdı və indi öz gəmi dülğərinə – bu da kölə-ingilis idi – əmr etmişdi ki, həmin barkasın orta hissəsində, barjda olduğu kimi, kiçik bir otaq, yaxud kayut düzəltsin, bunun dal tərəfində sükanı və böyük dordakı yelkəni idarə etmək üçün biradamlıq yer, qabaq tərəfində isə o biri yelkənləri açıb-yığmaq üçün ikiadamlıq yer qoysun: bu haqq-hesabla barkasdakı üçbucaqlı yelkən dülğərin düzəldəcəyi həmin kayutun damının üstünə düşməli idi. Dülğərin düzəltdiyi bu kayut alçaq və çox rahat idi. Orada üç adam yata bilərdi. Əlavə olaraq oraya bir stol və şkaf da qoymaq mümkün idi, bu şkaf da mənim sahibimin yol üçün tədarük etdiyi ərzağı – çörəyi, düyüünü, qəhvəni və içmək üçün götürdüyü içki dolu butulkaları yığmaq üçün lazımdı.

Biz balıq ovuna çox vaxt bu barkasda gedirdik, mən də çox mahir bir balıq tutan olduğum üçün sahibim heç bir zaman mənsiz getməzdi. Bir dəfə o, iki nəfər möhtərəm mavrla bərabər dənizə çıxmaga hazırlaşırıldı (daha onu deyə bilmərəm ki, balıq ovuna gedirdilər, yoxsa, elə-belə, gəzmək niyyətində idilər), bu gəzinti üçün o, xeyli yemək ehtiyatı hazırlayıb hələ axşamdan barkasa göndərmişdi. Bundan başqa, o, mənə əmr etdi ki, gedib onun gəmisindən üç tūfəng və ona görə də barit və qırma götürüb qayığa aparım, çünkü balıq tutmaqdandan əlavə, onlar həm də ov vurmaq niyyətində idilər.

Mənə əmr olunan işləri gördüm, göyərtəni yudum, dor ağacının bayrağını qaldırdım və ertəsi gün səhər tezdən barkasda oturub qonaqları gözlədim. Lakin bu vaxt sahibim özü tək gəldi və dedi ki, nə isə təsadüfən, çox mühüm işləri olduğuna görə, qonaqlar bu gün gəzməyə getməyi təxirə salmışlar. Sonra o, bizim üçümüzə də – mənə, oğlana və yaşılı mavra – balıq tutmaq üçün, həmişə olduğu kimi, yenə də dənizə çıxmağı əmr edib tapşırıldı ki, balığı tutan kimi evə gətirim, çünkü dostları onun yanına axşam yeməyinə gələcəklər. Mən onun dediyinə itaət etdim.

Mənim azadlıq haqqında çoxdanki arzum bu zaman yenidən oyandı. İndi mənim əlimdə kiçik bir gəmi var idi, sahibim gedən kimi mən hazırlanmağa başladım. Ancaq mən bu səfər balıq ovu

üçün yox, uzaq yol üçün hazırlaşirdim. Doğrudur, mən yolumun istiqamətini nəinki bilmirdim, haraya gedəcəyim haqqında hətta heç fikirləşmirdim də, çünki əsarətdən qurtarmaqdan ötrü indi mənim üçün hər bir yol yaxşı idi.

Mən əvvəlcə ondan başladım: yanımızdakı mavri başa salib qandırdım ki, özümüz üçün, gərək, bir az yemək tədarük edək, çünki sahibimizin qonaqlar üçün hazırladığı süfrədən biza yemək çatacağına ümidi etməyə ixtiyarımız yoxdur. O cavab verdi ki, bu, doğrudur və gedib içi suxarı ilə dolu böyük bir səbet və üç səhəng də şirin su təpib qayığa gətirdi. Sahibimin şərab butulkaları olan yeşiyi harada saxladığıni bilmirdim (butulkaların üstündəki kağızlardan məlum olurdu ki, bu şərablar, yəqin ki, ingilis gəmilərinin birindən götürülmüşdür), nə qədər ki mavr ərzaq gətirmək üçün sahilə getmişdi, mən həmin butulkaların hamısını daşıyb anbardakı şkafa yiğdim, guya, bunlar elə əvvəlcədən burada sahibim üçün yiğilib tədarük edilmişdir. Bundan başqa, mən əlli gərvənkəlik bir yekə parça mum, bir yumaq iplik, balta, mişar və çəkic tapıb gətirdim. Bunların hamısı, xüsusilə mum sonra biza çox lazım oldu, çünki bu mumdan biz şam düzəldirdik. Mən bir kələk də gəldim, sadəril mavr yenə də aldandi. Onun adı İsmayıllı idi, ancaq hamı onu "Moli", yaxud "Muli" çağırırdı. Mən ona dedim: "Moli, barkasda sahibimizin tüfəngləri var. Bir az barıt və bir az da qırma tapıb gətirsək, necə olar? Bəlkə, nahara özümüz üçün iki-üç alkam quşu vura bildik (bu quşlar bizim tərəflərdəki cüllütə bənzəyir). Mən bilirəm, sahibimiz gəmida barıt və qırma saxlayı". – "Yaxşı, gətirərəm", – deyib mavr getdi və içində gərvənkə yarımlı, bəlkə də, daha çox barıt olan bir meşin kisə gətirdi. O, güləl də gətirmişdi. Bunların hamısını qayığa yiğdiq. Bundan başqa, sahibimin kayutunda da bir az barıt tapıldı, yaşıkda böyük bir butulka var idi, içindəki şərabın artığını boşaldıb, bu barıt da həmin butulkaya tökdüm. Beləliklə, yol üçün lazım olan hər şeyi tədarük etdiqdən sonra balıq tutmaq üçün biz limandan dənizə çıxdıq. Limanın girəcəyindəki keşikçi qülləsində bizi tanıyrıdlar, buna görə də bizim gəmimizə fikir verən yox idi. Sahildən bir milə yaxın uzaqlaşdıqdan sonra biz yelkəni yiğdiq və balıq ovuna hazırlaşmağa başladıq. Külək şimaldan və şimal-qərb tərəfdən əsiridi, bu isə mənim planlarına uyğun deyildi, əgər cənubdan əssə idi, mən, yəqin ki, lap İspaniya sahillərinə, yaxud, heç olmasa, Kadiksə



qədər gedib çıxa bilərdim. Lakin külək hansı tərəfdən əsir əssin, mən bir şeyi qəti surətdə qərara almışdım ki, bu dəhşətli yerdən uzaqlaşmaq lazımdır, sonrasıni isə tale özü həll edər.

Bir müddət mən tilovumu suya atdim, lakin heç bir şey tutmadım (tilova balıq düşəndə də mən qəsdən çıxartmadım ki, mavr görər), sonra mən ona dedim: "Burada işimiz baş tutmayacaqdır və biz heç nə tuta bilməyəcəyik! Sahibimizin yanına əlibəş qayıtsaq da, yaxşı düşməz. Gərək sahildən bir az uzaqlaşaq, bəlkə, o zaman bir şey çıxdı". Mavr mənim onu aldatmayacağıma əmin idi, buna görə də mənimlə razılaşdı və qayığın burun tərəfində olduğu üçün oradan yelkəni qaldırdı. Mən gəminin arxa tərəfində sükanın yanında oturdum, gəmi üç mil də açıq dənizə getdikdən sonra, guya, yenidən balıq tutmağa başlamaq üçün mən yelkəni çəkib qayığı tamamilə yavaştırdım, sükanı cavan mavra tapşırıb dal tərəfdən yaşılı mavra yanaşdım və bir şey axtarırmış kimi, əyilib onun çiyindən aşağı baxmaya başladım, birdən onu qucaqlayıb tutdum və dərhal dənizə tulladım. Mavr o saat dənizin üzünə çıxdı, çünki çox yaxşıca üzürdü. O çığırıb yalvarırdı ki, onu qayığa götürüm, mənimlə dünyanın lap o başına qədər gedəcəyini vəd edirdi. Qayığın dalınca o elə bir sürətlə üzürdü ki, tezliklə gəlib mənə çata bilərdi, çünki külək, demək olar ki, tamam kəsmişdi və qayıq çox yavaş hərəkət edirdi. İşin bu yerdə olduğunu gördükdə mən kayuta gedib tüfəngi gətirdim və onu nişan alıb dedim: "Mən sənə pislik etmək niyyətində deyiləm, əgər məndən əl çəkib getsən və məni rahat buraxsan, sənə heç nə etmərəm. Sən yaxşıca üzürsən, dəniz də sakitdir, asanlıqla üzüb sahilə çıxa bilərsən, mən də sənə heç nə etmərəm. Yox, əgər barkasın dalınca üzməyə başlasan, vurub kəlləni dağıdacağam, çünki xilas olub azadlığa çıxmağı mən qəti qərara almışam". Bunu eşidəndən sonra o, sahilə tərəf döndü, mən əmin idim ki, o, asanlıqla üzüb sahilə çıxacaqdır, çünki o, üzgüçü idi.

Əlbəttə, mən bu oğlanı dənizə atıb həmin yaşılı mavri özümlə birlikdə götürə bilərdim, lakin ona etibar edib inanmaq olmazdı. Mavr kifayət qədər üzüb barkasdən uzaqlaşdıqdan sonra mən üzümü bu oğlana (onun adı Ksuri idi) tutub dedim: "Ksuri! Əgər sən mənə sadıq olsan, sən böyük bir adam edərəm. Gərək and içəsən və bildirəsən ki, mənə xəyanət etməyəcəksən, yoxsa səni də dənizə ataram". Oğlan düz gözümüzün içində baxaraq gülümsədi və o qədər

səmimi cavab verdi ki, mən ona inanmaya bilməzdim. O and içdi ki, mənə sadiq olacaq və haraya istəsəm mənimlə gedəcəkdir.

Üzüb gedən mavr gözdən itincəyə qədər mən küləyin əksinə gedərək, istiqaməti düz açıq dənizə götürmüşdüm. Mən bunu biləbilə etmişdim ki, görənlər bizim Cəbalüttariq boğazına getdiyimizi güman etsinlər (əslinə baxsan, ağılı başında olan hər kəs elə belə düşünə bilərdi). Doğrudan da, kim fərz edə bilərdi ki, biz cənuba, həqiqətən, vəhşi sahillərə tərəf getmək niyyətindəydik? O sahillərdə zənci qəbilələri yaşayır, əgər biz oraya getsək, zəncilər öz təknə şəklində olan qayıqları ilə bizi əhatə edib öldürərdilər, yaxud orada quruya ayaq basan kimi ya yırtıcı heyvanlar, ya da insan cildindəki daha rəhmsiz vəhşilərin özləri bizi didib-parçalayardılar.

Lakin qaş qaralan kimi mən yolumu dəyişdim, cənuba tərəf istiqamət götürdüm, ancaq sahildən çox uzaq düşməmək üçün barəkasın meylini azacıq şərqə tərəf çevirdim. Yenice mülayim külək başlamışdı, dəniz də hələ sakit idi. Heç bir dalğa yox idi. Buna görə də elə bir sürətlə gedirdik ki, ertəsi gün saat üçdə ilk dəfə qarşı tərəfdən quru görünəndə biz Salehdən aži yüz əlli mil cənubda, Mərakeş sultanının və o yerlərdəki digər hakimlərin də torpaqlarından xeyli uzaqda idik. Hər halda, bu yerlərdə biz bir nəfər də olsun, adam görmədik.

Ancaq mən mavrların əlində əsir olanda o qədər qorxmuşdum və yenidən onların əlinə düşməkdən elə ehtiyat edirdim ki, əlverişli küləkdən istifadə edərək düz beş gün arası kəsilmədən irəliyə üzdüm və heç bir yerdə nə sahile çıxdım, nə də lövbər salıb dayandım. Beş gündən sonra külək istiqamətini dəyişib cənubdan əsməyə başladı, buna görə də mən sahile yaxınlaşmağı qərara aldım və kiçik bir çayın mənsəbinə lövbər salıb dayandım, çünki mən belə hesab edirdim ki, əgər bizi təqib edən olsayıdı, indiyə qədər bize çata bilmədiklərinə və indi də küləyin istiqamətini dəyişdiyinə görə, yəqin ki, bu işdən vaz keçmişlər. Bu, hansı çay idi, haradan, hansı xalqın yaşadığı ölkələrdən, hansı en dairəsindən axıb gəlirdi, bu barədə heç bir şey bilmirəm. Sahildə mən adam görmədim və görmək də istəmirdim, mənə ancaq şirin su ehtiyatı götürmək lazım idi. Biz bu çayın mənsəbinə axşama yaxın daxil olmuşduq, ona görə də hava qaralandan sonra üzüb sahile çıxmağı və o yerləri yoxlayıb nəzərdən keçirməyi qərara aldım. Lakin qaranlıq düşən kimi sahildən vəhşi heyvanlann



nəriltisi, bəyirtisi və ulaması eşidilməyə başladı, bu səslər o qədər qorxunc idi ki, yanimdakı yaziq uşaqq, az qala, qorxusundan ölcəkdi. O, mənə yalvarıb xahiş etməyə başladı ki, səhər açılana qədər sahilə çıxmayım. Mən ona dedim: "Yaxşı, Ksuri, çıxmariq, burada gözlərik. Lakin sahilə gündüz getsək, ola bilər ki, biz orada adamlara rast gələk, onlar isə bizə vəhşi pələng və şirlərdən daha çox əziyyət verərlər". Ksuri gülüb dedi (o, əsir ingilislərdən az-maz ingiliscə danışmağı öyrənmişdi): "Biz tüfəngdən onlara atəş açarıq, o saat qaçarlar". Mən uşağın belə şad olmasına çox sevindim, ruhdan düşməsin deyə, sahibim üçün tədarük olunmuş şərabdan bir stəkan töküb ona verdim. Əslinə baxsan, onun məsləhəti pis deyildi, ağlıma da batdı, onun dediyi kimi etdim. Biz lövbər salıb bütün gecəni səhərə qədər nəfəsimizi içimizə çəkib qayıqda qaldıq. Mən "nəfəsimizi içimizə çəkib" deyirəm; ona görə ki, bir dəqiqə belə yatmadıq. Biz lövbər salıb dayanandan iki-üç saat sonra sahildə çox böyük vəhşi heyvanlar gördük (bunların hansı heyvan olduğunu biz bilmirdik); onlar lap sahilin kənarına gəlib suya cumur, çimir və oynasıldılar, görünür, beləliklə, özlərini sərinlətmək isteyirdilər, lakin onlar oynasdıqca elə zingildəyir, nərildəyir və ulyayırdılar ki, mən ömrümədə heç bir zaman belə iyərənc səslər eşitməmişdim.

Ksuri çox bərk qorxmuşdu, doğrusu, mən özüm də qorxmuşdum. Lakin bu qorxunc heyvanlardan birinin bizim barkasa tərəf üzdüyüni eşitdikdə daha bərk qorxduq. Biz onu görmürdük, ancaq onun fisiltisindən və finxirtisindən yəqin etdik ki, çox nəhəng və yırtıcı bir heyvandır. Ksuri deyirdi ki, bu, şirdir (bəlkə, doğrudan da, şir idi, hər halda, bunun əksini təsdiq edən başqa bir fikir məndə yox idi), buna görə də çığırıb xahiş edirdi ki, lövbəri qaldınb buradan uzaqlaşaq. Mən ona cavab verib dedim: "Yox, Ksuri, lövbəri qaldırmaga ehtiyac yoxdur, biz ancaq lövbərin kəndirini bir qədər uzadıb dənizə çıxarıq, onlar dalımızca oraya gələ bilməzlər". Ancaq mən sözümü deyib qurtarmışdım ki, naməlum heyvanın barkasımıza lap yaxınlaşdığını gördüm. Bizimlə onun arasında iki avar boyu məsafə qalmışdı. Etiraf edirəm ki, əvvəlcə mən özümü bir qədər itirdim, amma tez özümü ələ alıb kayuta qaçdım və tüfəngi gətirdim, atəş açan kimi vəhşi heyvan geri dönüb sahilə tərəf üzdü.

Mənim gülləm açılan kimi sahildə və o tərəfdə, həmin yerin lap içərilərində o qədər dəhşətli bir nərilti və ulaşma başlandı ki,

onu heç təsvir etmək mümkün deyildir. Mən buna əsasən, belə hesab etdim ki, bu yerlərin heyvanları indiyə qədər hələ tüfəng səsi eşitməmişlər. Mən tamamilə əmin oldum ki, gecə vaxtı bu yerlərdə sahilə çıxmağı heç xəyalımıza da getirə bilmərik, amma cəsarət edib gündüz sahilə çıxmağın özü də hələ şübhəli idi; çünkü bu yerlərdə hər hansı bir vəhşi adamın əlinə düşmək şir və pələngin caynağına keçməkdən yaxşı deyildi, hər halda, bu təhlükə də bizi əvvəlkindən az qorxutmurdu.

Ancaq burası var ki, necə olur-olsun, hər halda, bizim sahilə çıxmamız zəruri idi, çünki bir pinta¹ da olsun içməli suyumuza qalmamışdı. Lakin harada və necə sahilə çıxməq lazımdır? – Bu məsələ yenə də bizi düşündürdü. Ksuri bildirdi ki, əgər ona bir qab verib sahilə buraxsam, mütləq çalışıp şirin su tapar və mənə gətirər. Lakin nə üçün mən yox, o getməlidir və nə üçün o, qayıqda qalmaq istəmir, – deyə soruşduqda, o, elə mənəli və səmimi cavab verdi ki, bu cavab məni həmişəlik olaraq ona bağladı. O dedi: “Vəhşilər gəl-sələr, məni yeyərlər, siz isə salamat qalarsınız”. Mən ona: “Ksuri, bilirsən nə var, – dedim, – gərək biz bir yerdə gedək, əgər vəhşi adamlar gəlsə, biz onları öldürərik, nə səni yeyərlər, nə də məni”. Bunu deyib yenə də ona yeməyə suxarı və içməyə, əvvəlcə dediyim kimi, sahibim üçün tədarük edilmiş şərabdan bir qurtum verdim. Sonra biz barkası sahilə yaxınlaşdırıldıq və suya tullanıb sahilə çıxdıq. Biz su üçün iki səhəng və tüfəngdən başqa özümüzlə heç bir şey götürməmişdik.

Mən barkasımızı gözdən itirməmək üçün sahildən çox uzaqlaşmaq istəmirdim, qorxurdum ki, birdən vəhşilər çayın aşağı tərəfindən öz qayıqları ilə gəlib bizi hückum edərlər. Ancaq Ksuri sahildən, təxminən, bir mil kənardı bir dərə gördü və səhəngi götürüb oraya getdi. Lakin bir qədər sonra onun mənə tərəf geri qaçıdığını gördüm. Belə zənn etdim ki, yəqin, vəhşilər onu qovur və ya yırtıcı heyvanlardan qorxub qaçırlı, mən belə düşünüb kömək üçün tez onun qabağına yüyürdüm, lakin yaxınlaşanda onun çıynindən nə isə böyük bir şeyin sallandığını gördüm. Məlum oldu ki, o, bizim yerdəki dovşanlara bənzər bir heyvan ovlamışdır, ancaq bunun tükü başqa rəngdə və ayaqları bir qədər uzun idi. Bu ov bizim ikimizi də sevindirdi, onun əti də çox lezzətli idi; lakin Ksurini sevindirən və onun

¹ Pinta – yarım butulkadan bir qədər çox



mənim yanımı qaćıb gəlməsinin səbəbi bu idi ki, o, həmin dərədə çox yaxşı içməli su tapmışdı, həm də orada heç bir vəhşi adama rast gəlməmişdi.

Biz ancaq sonra başa düşdük ki, şirin su tapmaq üçün bizim o qədər də narahat olmağımız heç lazım deyilmiş, çünki bizim gəlib dayandığımız həmin çayın öz suyu yaxşıca şirin su imiş və dəniniz suyu ona bir o qədər də çox qarışmadığından, çayın azacıq yuxarı tərəfinə gedib, biz əla içməli su götürə bilməmişik. Xülasa, biz səhəngləri doldurub dovşan ətinin kababını yedikdən sonra öz yolumuzu davam etdirməyə hazırlaşdıq və bu yerlərdə heç bir insan izin də rast gəlmədik.

Mən bir dəfə bu yerlərdə olmuşdum, ona görə də mənə yaxşıca məlum idi ki, Kanar adaları və Yaşıl burun adaları Afrika qitəsindən bir o qədər də uzaq deyildir. Lakin müşahidə aparmaq üçün indi mənim əlimdə heç bir cihaz yox idi, ona görə də hansı en dairesində olduğumuzu təyin edə bilmirdim; digər tərəfdən mən həmin adaların da hansı en dairesində olduğunu düzgün bilmirdim, daha doğrusu, başa düşmürdüm. Beləliklə, mən həmin adaları harada axtarmaq lazım gəldiyini, barkasımızı harada və nə vaxt açıq dənizə tərəf çevirməli olduğumu də bilmirdim. Əgər bunları bilsəydim, həmin adalardan birinə gedib çıxməq mənim üçün bir o qədər də çətin olmazdı. Lakin mən ümid edirdim ki, əger ingilislərin ticarət etdikləri yerə çatana qədər sahilboyu getsəm və sahildən uzaqlaşsam, çox ehtimal ki, öz adı qaydası ilə səfərə çıxmış hər hansı bir ingilis ticarət gəmisinə rast gələrəm, o da bizi öz göyərtəsinə alar.

Mənim hesabımı görə, indi biz Mərakeş sultanının torpaqları ilə zəncilərin yaşadığı ərazi arasındakı sahilin qarşısında idik. İnsan yaşamayan bu boş səhrada yalnız vəhşi heyvanlar yaşayırıdı. Görünür, zəncilər, mavrlardan qorxub bu yerlərdən uzaqlara, ləp cənuba çəkilib getmişdilər, bu yerlərin torpağı münbət olmadığına görə mavrlar da bu məhsulsuz səhrada məskən salmamışdır. Ancaq ən doğrusu və ağlabatanı budur ki, həm zənciləri, həm də mavrları buradan qaçıran bu yerlərdə yaşayan hədsiz-hesabsız pələenglər, şirlər və digər vəhşi heyvanlar olmuşdur. Beləliklə, bu səhra mavrlar üçün yalnız bir ov yerinə çevrilmişdir, özü də onlar buraya iki min və üç min nəfərdən ibarət böyük dəstələrlə gəlirlər. Buna görə də heç təəccüblü deyildir ki, biz sahilboyu yüz mil yol getdik, lakin gündüzləri boş və kimsəsiz

səhradan başqa, bir şey görmədik, gecələr isə vəhşi heyvanların nərləti və ulamasından başqa heç bir şey eşitmədik.

İki dəfə gündüz mənə elə gəldi ki, Kanar adalarındaki məşhur Tenerife dağının zirvəsi gözümə göründü. Mən hətta istədim ki, qayığımızı həmin gördüyüm dağa təref çevirib Kanar adalarına istiqamət götürürüm, lakin iki dəfənin ikisində də qarşı tərefdən əsən külək və dənizin xeyli dalğalanması məni geri dönməyə məcbur etdi, çünki belə külək və qüvvətli dalğalar mənim kiçik gəmim üçün çox təhlükəli idi. Nəhayət, mən öz əvvəlki planımdan əl çəkməyib yenə də sahilboyu getməyi qərara aldım.

Kiçik çayın mənsəbindən çıxandan sonra yol uzunu içməli su ehtiyatı götürmək üçün mən bir neçə dəfə yənə də sahilə çıxmaga məcbur oldum. Bir gün səhər tezdən biz çox hündür bir buruna yaxınlaşış lövbər saldıq. Dənizdə qabarma başlanmışdı, sahilə daha yaxşı yaxınlaşmaq üçün biz dənizdə qabarmanın qurtarmasını gözləyirdik. Birdən Ksuri ehmalca məni səsləyib çağırıldı, onun gözləri, deyəsən, mənimkindən yaxşı görürdü. Mən ondan nə üz verdiyini xəbər alıqda o, mənə cavab verib dedi ki, biz bu sahildən uzaqlaşsaq, yaxşı olar: "O təpənin üstündə uzanıb möhkəm yatmış o qorxunc heyvana baxın!" Mən onun göstərdiyi təpəyə baxdım və doğrudan da, orada çox qorxunc bir heyvanın yatdığını gördüm. Bu, çox böyük bir şir idi, dağın qabağı təref uzanmış qayasının kölgəsində yatmışdı. Mən Ksuriyə dedim: "Bura bax, sahilə çıx, bu heyvanı öldür!" Oğlan qorxmuş halda mənə baxdı və dedi: "Mən onu öldürüm! O, məni bircə dəfədə yeyer" (o, məni əlli-ayaqlı udar – demək istəyirdi). Mən ona etiraz etmədim, ancaq tapşırdım ki, təpəni bəs-küy qaldırması. Kalibrinə görə lap muşket tūfəngə bərabər olan ən böyük tūfəngi gətirib iki parça qurğuşun və kifayət qədər baritla doldurdum. O biri tūfəngə də (bizim üç tūfəngimiz var idi) iki böyük güllə, üçüncüsünə isə beş ədəd kiçik güllə qoyub doldurdum. Birinci tūfəngi götürüb heyvanın başından diqqətlə nişan aldım. Ancaq o, elə bir vəziyyətdə (çənəsini pəncələri ilə örtərək) yatmışdı ki, güllə onun başına yox, ayağına dəyib, dizdən yuxarı sümüyünü sindirmişdi. Heyvan bağırraraq sıçradı, lakin sınmış ayağında ağrı hiss edib o saat yixıldı; sonra üç pəncəsi üstdə qalxıb elə dəhşətlə bağırdı ki, mən belə bağırtını bütün ömrüm boyu heç bir zaman eşitməmişdim. Gülləm başından dəymədiyi üçün mən



bir az pərt olmuşdum. Şir bağıraraq sahildən qaçış uzaqlaşmaq istəyirdi ki, mən bir dəqiqə belə gecikmədən ikinci tüfəngi götürüb heyvanın ardınca atəş açdım, bu dəfə gülləm düz hədəfə dəydi. Mən çox məmnuniyyətlə baxıb gördüm ki, şir güclə eşidilən xırıltılı səslər çıxararaq yerə sərildi və ölümlə mübarizədə qırılmışa başladı. Dədim: "Yaxşı, get!" Oğlan suya tullandı, bir əli ilə tüfəngi tutub, o biri əli ilə üzərək sahilə çıxdı. Ksuri yerə sərilmiş heyvana lap yaxınlaşdı və tüfəngi onun qulağına dayayıb atəş açdı. Beləliklə də, atəş onu öldürdü.

Şir kimi məğrur bir heyvani ovlayıb yerə sərmək, əlbəttə, xoş idi, lakin onun eti yeməli olmadığından mən heç bir şeyə yaramayan belə bir ov üçün üç atım barıt və güllə sərf etdiyimizə peşman oldum. Ancaq Ksuri öldürülmüş şirdən hər necə olursa olsun, bir qazanc görmürməyi qət etmişdi, buna görə də biz qayığa qayidanda o, baltanı məndən istədi. "Neyinə lazımdır?" – deyə xəbər aldım. "Şirin başını kəsib gətirəcəyəm", – deyə cavab verdi. Lakin o, şirin başını kəsə bilməmişdi, əvəzində, onun yalnız pəncəsini kəsib gətirmişdi. Bu pəncə dəhşətli dərəcədə böyük idi.

Birdən ağlıma gəldi ki, bəlkə, şirin dərisi bizi lazımdı, buna görə də onun dərisini soymağı qərara aldım. Biz bu iş üçün yenə də sahilə çıxdıq, lakin dərini soymaq üçün haradan başlamaq lazımdı. Gəldiyini mən bilmirdim. Ksuri bu işdə məndən cəld çıxdı. Bu iş bizim düz bir gün vaxtımdı. Axırda onun dərisini soyub gətirdik və qurutmaq üçün kayutumuzun damına sərdik. İki gündən sonra günəş onu qurutdu, sonralar mən ondan özüm üçün yataq düzəlddim.

Sonra biz dayanıb qaldığımız bu sahildən ayrılib on-on iki gün yenə də cənuba tərəf getdik və istiqaməti dəyişmədik. Ərzağımız sürətlə azalmağa başlamışdı, buna görə də həmin müddət ərzində ərzağı mümkün qədər qənaət ilə işlətməyə səy edir və yalnız içməli su üçün sahilə çıxdıq. Mən Qambiya, yaxud Seneqal çaylarının mənsəbinə, yaxud, ümumiyyətlə, Yaşıl Burun yaxınlığında hər hansı bir dayanacağa çatmaq istəyirdim, çünkü bu yerlərdə hər hansı bir Avropa gəmisinə təsadüf edəcəyimə ümidi bəsləyirdim: mən bilirdim ki, əgər bu yerlərdə Avropa gəmisinə rast gelməsəm, onda ya dənizin içərilərinə tərəf gedib bir ada axtarmalıyam, ya da bu yerlərdə qalıb zəncilərin arasında məhv olmalıyam. Başqa yol yox idi. Mənə məlum

idi ki, Avropadan gələn gəmilərin hamısı, onlar haraya gedirlərsə getsinlər – Qvineya sahillərinəmi, Braziliyayamı və ya Şərqi Hindistanımı, fərqi yoxdur – onların hamısı Yaşıl Burunun, yaxud eyni addakı adaların yanından keçib-gedirlər. Müxtəsər, mən öz taleyimi bütünlükle bu işə bağlamışdım və başa düşürdüm ki, ya hər hansı bir Avropa gəmisinə rast gələcək, yaxud məhv olacağam.

On gün də keçdi, mən yenə də öz məqsədimi həyata keçirərək istiqaməti dəyişdirmədən cənuba doğru irəliləyirdim. Mən gördüm ki, bu yeni sahillərdə adam yaşayır, iki-üç yerdə sahildə dayanıb bizə tamaşa edən adamlar gördüm. Biz bunu da ayırd etdik ki, onlar tamamilə çılpaq, dəriləri isə qatran kimi qapqara idi. Bir dəfə hətta istədim ki, sahilə çıxıb onların yanına gedim, lakin mənim müdrik müşavirim Ksuri dedi: "Getmə! Getmə!" Bununla belə, mən həmin adamlarla danişa bilmək üçün barkası yavaş-yavaş sahilə yaxınlaşdırırdım. Görünür, onlar mənim məqsədimi başa düşmüşdülər, buna görə də uzun müddət sahilboyu barkasımızın dalınca qaçdilar. Mən onların silahsız olduğunu gördüm, yalnız bircə nəfərin əlində uzun və nazik bir ağaç var idi. Ksuri mənə dedi ki, bu ağaç mizraqdır, vəhşilər bu mizrağı çox uzağa, özü də çox sərrast atırlar, buna görə də mən barkası onlardan müəyyən qədər kənarda saxladım və bacardıqca görə onlarla işarə ilə danişmağa başlayıb, anlatmağa çalışdım ki, bizə yemək lazımdır. Onlar da öz növbələrində işarə ilə başa saldılar ki, mən qayıçı saxlayım, onlar gedib yemək getirsinlər. Mən yelkəni endirib qayıçı dayandıran kimi, qara vəhşilərdən ikisi haraya isə, ölkənin lap içərilərinə təref qaçıb getdi, aradan yarım saat, bəlkə də, daha az keçmişdi ki, qayıdır iki parça qaxac ət və bir qədər də yerli növdən olan dən getirdilər. Biz nə ətin, nə də bu dənin necə bir şey olduğunu bilmirdik, ancaq onların ikisini də qəbul etməyə hazır olduğumuzu bildirdik. Lakin burada təzə bir iş çıxdı: bizə verilən bu şeyləri necə alaydıq? Biz vəhşilərdən qorxurduq, buna görə də sahilə çıxmağa cəsarət etmirdik. Vəhşilər də bizdən qorxurdular. Nəhayət, bu çətin vəziyyətdən qurtarmaq üçün vəhşilər hər iki təref üçün təhlükəsiz olan belə bir yol tapdilar: getirdikləri əti və dəni sahildə qoyub özləri oradan uzaqlaşdırılar və biz bütün bu ərzağın hamısını daşıyb barkasa yiğana qədər kənarda dayanıb tamaşa etdilər, sonra yenə sahilə qayıtdılar.



Biz işaretərlə onlara öz təşəkkürümüzü bildirdik, çünkü əlimizdən başqa bir şey gəlmirdi, onlara bağışlamağa heç bir şeyimiz yox idi. Lakin elə bu vaxt onlara böyük bir yaxşılıq etmək üçün qəribə bir təsadüf oldu. Biz sahildən uzaqlaşmışdıq ki, bir sahildəki dağların dalından iki böyük yırtıcı heyvan çıxb dənizə tərəf yüyürdü. Belə başa düşdük ki, deyəsən, heyvanlardan biri o birini qovurdu: ola bilerdi ki, erkək dişini qovurdu, bəlkə də, onlar elə-bələ bir-birini dışlayıb oynayırdılar, hər halda, işin nə yerdə olduğunu biz başa düzə bilmədik, belə halların bu yerlərdə adı bir şey, yoxsa təsadüfi olduğunu da kəsdirə bilmədik. Amma mənə elə gəlir ki, deyəsən, bu bir təsadüf idi, çünkü, əvvəla, vəhşi heyvanlar bu yerlərdə gündüzlər az görünürənlər, digər tərəfdən də sahildəki adamlar, xüsusən qadınlar bu əhvalatdan bərk qorxmuşdular. Onların hamısı qaçıb bir yana dağıldı, yalnız əlində mızraq olan adam yerində dayanıb qalmışdı. Ancaq yırtıcı heyvanlar bu zəncilərdən heç kəsə toxunmayıb düz dənizə tərəf yüyürdülər. Heyvanlar dənizə girib suya baş vurdular və üzməyə başladılar, adama elə gəlirdi ki, onlar yalnız dənizdə çimmək üçün buraya yüyürmüştülər. Birdən onlardan biri üzüb lap bizim barkasa yaxınlaşdı. Mən işin bu yerə gəlib çıxacağını gözləmirdim. Tüfəngi tez doldurdum, iki o biri tüfəngi də doldurmağı Ksuriyə əmr edib, düşməni atəşlə qarşılıamağa hazırlaşdım. Yırtıcı heyvan gülə mənzilinə yaxınlaşan kimi, tətiyi çəkdir, gülə düz başından dəydi. Heyvan o dəqiqə suya batdı, sonra üzə çıxb sahilə tərəf geri üzməyə başladı, o gah batır, gah da suyun üzünə çıxırdı.

Görünür, o, ölümcul yaradan qanı axa-axa, boğazına su dola-dola ölümlə mübarizə aparırdı. Lakin sahilə bir az qalmış o, taqət-dən düşdü və suya batdı.

Tüfəng atəşinin gurultusunu eşidən və parıltısını görən yaziq vəhşilərin nə qədər sarsıldıqını sözlə ifadə etmək mümkün deyildi. Onlardan bəzilərinin az qaldı qorxudan bağıri çatlaşın, onlar ölü kimi yerə sərildilər. Lakin yırtıcı heyvanın batdığını və mənim işarə ilə onları yaxına çağırduğumu görüb cürətləndilər və öldürülmüş heyvanı tapıb çıxartmaq üçün suya girdilər. Heyvanın batlığı yerdə su qana boyandığı üçün mən onu tapdım, ipi ona keçirib, ucunu zəncilərə tərəf atdim, onlar da heyvanı çəkib sahilə çıxartdilar. Bu, nadir cinsdən olan, dərisi çox gözəl xallarla bəzənmiş bir pələng imiş. Zəncilər heyvanın ətrafına toplaşib əllərini göye qaldıraraq öz

heyrətlərini ifadə edirdilər: heyvanın nə ilə öldürüldüğünü onlar anlaya bilmirdilər. O biri yırtıcı heyvan isə mənim tūfəng atəşimin gurultusundan və parıltısından qorxaraq üzüb sahilə çıxdı, geriyə tərəf qaçıdı. Çox uzaq olduğundan mən bunun hansı heyvan olduğunu təyin edə bilmədim. Lakin öldürülmüş pələngin etindən yeməyə vəhşilərin çox həvəsləndiklərini hiss etdim, buna görə pələngin etini onlara öz tərəfimdən bir hədiyyə kimi bağışlamağı qərara aldım. Mən vəhşiləri işaret ilə başa saldım ki, pələngin etini özləri üçün götürə bilərlər. Onlar mənə çox təşəkkür etdilər və vaxtı itirmədən işə girişdilər. Onların biçaqları yox idi. Lakin ucu şış ağac parçaları ilə olmuş heyvanın dərisini elə cəld və məharətlə soydular ki, biz heç biçaqla belə soya bilməzdik. Onlar etdən mənə də təklif etdilər, mən imtina edib işaret ilə başa saldım ki, heyvanın etini bütünlükə onlara verirəm, ancaq onun dərisini mənə versinlər. Onlar da pələngin dərisini həvəslə mənə verdilər. Bundan başqa, onlar mənim üçün əvvəlkindən də çox ərzaq ehtiyatı gətirdilər, mən onların gətirdiyi bu ərzağın nədən ibarət olduğunu bilməsəm də, hədiyyəni yenə də məmnuniyyatla qəbul etdim. Sonra mən işaret ilə onlardan su istədim. Bunu başa salmaq üçün səhənglərimizdən birini qaldırıb havada ağızlaşağı tutdum, bunun boş olduğunu və su ilə doldurmaq lazım gəldiyini anlatdım. Onlar nə isə öz aralarında qışqınb dedilər, bir azdan sonra iki qadın (onlar kişilər kimi tamamilə çılpaq idilər) bişmiş gildən hazırlanmış böyük bir qabın içində su gətirdi (görünür, vəhşilər bu gil qabları günəşin altında bisirirdilər). Onlar suyu gətirib ərzaq kimi sahilə qoydular və kənara çəkilidilər. Mən səhənglərin hamisini Ksuriyə verib sahilə göndərdim, o da səhənglərin üçünü də doldurub gətirdi.

Beləliklə, mən su, müxtalif yeməli köklər və dən ehtiyatı götürdükdən sonra bu qonaqpərest zəncilərdən ayrıldım. On bir gün müddətində sahilə yaxınlaşmadan yenə də əvvəlki istiqamətdə yolu - ma davam etdim. Nəhayət, mən on beş mil irəlidə dənizin içində tərəf xeyli uzanmış dar bir torpaq zolağı gördüm. Hava sakit idi, mən sahilin bu əyrisini burulub keçmək üçün barkası açıq dənizə tərəf çevirdim. Həmin əyri zolağın lap qurtaracaq yerinə çatanda mən okeanın içində sahildən altı mil uzaqda olan başqa bir torpaq zolağını da aydın gördüm və tamamilə düzgün olaraq təyin etdim ki, bu ensiz və əyri torpaq – Yaşıl Burundur, uzaqdan görünən torpaq



isə Yaşıl Burunun adalarıdır. Lakin adalar çox uzaqda idi, nə oraya getməyə mənim ürəyim gəlirdi, nə də bu vəziyyətdə nə edəcəyimi biliirdim. Mən başa düşürdüm ki, əgər o tərəfə getsəm və yolun yarısında külək başlasa, onda nə mən adaya gedib çıxa bilərəm, nə də Yaşıl Buruna qayıda bilərəm.

Mən sükanı idarə etməyi Ksuriyə tapşırıb kayuta girmişdim və bu məsələnin həlli üzərində baş sindirirdim. Birdən Ksurinin: "Ağa! Ağa! Yelkən! Gəmil!" – deyə qışqırıldıqını eşitdim. Sadədil uşaqla qorxmuşdu ki, az qala, ürəyi partlayacaqdı. Çünkü o, belə hesab etmişdi ki, bu gəmi, yəqin, sahibimizin gəmilərindən biridir, özü də onu bizi axtarmaq üçün dalımızca göndərmişdir. Lakin mavrlardan xeyli uzaqda olduğumuzu yaxşı bildiyim üçün də onların tərəfindən bizə təhlükə olmadığına əmin idim.

Mən kayutdan sıçrayıb çıxdım və gəmini o saat gördüm, hətta onun portuqal gəmisi olduğunu da seçdim. Mən belə fikir etdim ki, bu gəmi, yəqin, qul gətirmək üçün Qvineya sahillərinə gedir. Lakin diqqətlə baxıb gördüm ki, gəmi başqa istiqamətə gedir və sahilə tərəf dönmək fikri də yoxdur. Buna görə də mən necə olursa olsun həmin gəmi ilə əlaqə yaratmağı qət etdim və bu məqsədlə də bütün yelkənləri qaldırıb, barkası açıq dənizə tərəf yönəldim.

Ancaq tezliklə mənə aydın oldu ki, hətta lap sürətlə getsək də, ona çatıb yaxınlaşa bilməyəcəyik və biz ona işaret verməyə macəl tapmamış gəmi yan tərəfdən ötüb-keçəcək. Lakin mən ümidiyi itirməyə başladığım dəqiqliklərdə, deyəsən, gəmidən durbinlə baxıb bizi görmüşdülər və yəqin, belə hesab etmişdilər ki, bizim qayığımız fəlakətə uğramış bir Avropa gəmisindən qalmışdır. Buna görə də onlara yaxınlaşmağımıza imkan vermək üçün gəmi yelkənlərindən bir neçəsini endirib sürətini azaltdı. Bu, məni sevindirdi. Keçmiş sahibimizin gəmisinin dal tərəfindən çıxarılmış bayraq bizim barkasda idi, bu bayraqla işaret edib başa saldım ki, bizə felakət üz vermişdir, bununla kifayətlənməyib, tüfəngi də bir dəfə doldurub atəş açdım. Onlar bayraqı və tüfəngdən çıxan tüstünü gördülər (səsi eşitməmişdilər), gəmi bizim yaxınlaşmağımızı gözləmək üçün dayandı, biz isə üç saatdan sonra ona yan aldiq.

Mənim kim olduğumu portuqal, ispan və sonra da fransız dilində soruşdular,ancaq bu dillərdən heç birini bilmirdim. Nəhayət, şotlandiyalı bir matros mənimlə ingiliscə danışdı, mən də ona başa

saldım ki, mən – ingilisəm, özüm də Salehdən, məni əsir saxlayan mavrların əlindən qaçmışam. Odur ki məni və yoldaşımı gəmiyə dəvət etdilər, bizi bütün şeylərimizlə birlikdə çox böyük bir iltifatla qəbul etdilər.

O ümidsiz və bədbəxt vəziyyətdən qurtarıb azadlığa çıxdığımı hiss etdikdə mənim nə qədər sevindiyimi təsəvvür etmək asandır. Şadlığimdən o saat kapitanın yanına gedib məni xilas etdiyi üçün bütün əmlakımı ona bəxşis təklif etdim, lakin o, alicənablıq göstərdi və bu təklifi qəbul etməyib dedi ki, məndən heç bir şey almaya-çaqdır və biz Braziliyaya çatan kimi şeylərimin hamısını mənə qaytaracaqdır. Kapitan sonra əlavə edib dedi: “Mən sizin həyatınızı xilas etdim, çünki mən fikirləşdim ki, özüm sizin vəziyyətinizdə olsam və məni xilas etsələr, çox şad olardım, çünki belə işlər həmişə hər kəsin başına gələ bilər. Bundan başqa, axı biz sizi Braziliyaya aparacağıq, o yerlər isə sizin vətəndən çox uzaqdır. Əgər mən sizin şeylərinizi alsam, siz orada acıdan ölersiniz. Mən sizi sonra yenidən məhv etmək üçün xilas etməmişəm ki? Yox, yox, senyor inqleze (o, ingilis demək istəyirdi), mən sizi Braziliyaya qədər pulsuz aparacağam, şeyləriniz isə orada dolanmağınızda və vətənə qayıtməq üçün yol xərcinə lazım olar”.

Kapitan təkcə sözdə yox, işdə də alicənab çıxdı və öz vədini bütünlükle yerinə yetirdi. O əmr verdi ki, matroslardan heç kəs mənim şeylərimə toxunmasın, sonra mənim şeylərimin hamısını diqqətlə siyahıya aldı və burları öz nəzarəti altına götürdü. Braziliyaya çatanda, gil səhənglər də daxil olmaqla, bütün şeyləri geri təhvil ala bilmək üçün həmin siyahını mənə verdi.

Mənim barkasına gəldikdə isə kapitan onun yaxşı olduğunu görüb xoşlamışdı və buna görə də məmənnuniyyətlə bunu öz gəmisi üçün satın alacağını söylədi və neçəyə satacağımı məndən xəbər aldı. Mən cavabında dedim ki, o, mənimlə hər cəhətdən çox alicənab rəftar etmişdir, buna görə də mən heç bir zaman barkasa özüm qiymət qoya bilməyəcəyəm, bu məsələni tamamilə onun öhdəsinə buraxıram. Kapitan dedi ki, Braziliyaya çatan kimi mənim qayığıma səksən piastr verəcəyi haqqında mənə yazılı iltizam verəcəkdir, bunu da əlavə etdi ki, əgər oraya çatanda qayığa bundan artıq qiymət verən olsa, onda kapitan da eyni qiyməti verəcəkdir. Bundan başqa, Ksuri üçün də o, mənə altmış qızıl təklif etdi. Mən bu pulları



heç götürmək istəmədim, ona görə yox ki uşağı kapitana verməkdən qorxdum, ona görə ki, mənim özümün xilas olub azadlığa çıxmışma sədaqətlə kömək etmiş olan bu yaziq uşağıın azadlığını əlindən alıb pula satmaq istəmirdim. Mən bütün bu fikirlərimi kapitanə izah etdim, o, bunun ədalətli mülahizə olduğunu etiraf etdi, lakin bu sövdəni pozmamağı mənə məsləhət görüb dedi ki, əgər uşaq xristianlığı qəbul etsə, on ildən sonra onu azad edəcəyi haqqında uşağıın özünə iltizamnamə yazıb verər. Kapitanın bu yeni təklifi vəziyyəti dəyişdirdi. Ksuri özü də kapitanın yanında qalmağa razılıq verdi, buna görə mən də güzəştə gedib, Ksurini kapitanə verməyə razı oldum.

Bizim Braziliyaya səfərimiz tam müvəffəqiyyətlə başa çatdı və iyirmi iki günlük yoldan sonra biz Todos-los-Santos, yaxud Bütün Müqəddəslər limanına daxil olduq. Beləliklə, mən insanın düşə biləcəyi ən fəlaketli vəziyyətdən bir daha qurtardım, indi mən bundan sonraki həyatımı necə qurmaq haqqında fikirləşib bir qərara gəlməli idim.

Portugal gəmisi kapitanının mənə göstərdiyi alicənab münasibəti mən heç bir zaman unutmaram. O, məndən yol kirəsi üçün heç nə almadı, şeylərimin hamısını sağ-salamat özümə qaytardı, şirin dərisi üçün mənə qırx dukat, pələngin dərisi üçün isə iyirmi dukat verdi və ümumiyyətlə, mənim satmaq istədiyim şeylərin hamisini, o cümlədən, şərabla dolu yesiyi, iki tūfəngi və mumun qalan hissəsini (bir hissəsini biz yolda şam hazırlamaq üçün işlətmüşdik) pulla satın aldı. Müxtəsəri budur ki, bütün bu alış-verişdən mənim əlimə iki yüz iyirmi qızıl gəldi və bu pullar cibimdə Braziliya sahilinə çıxdım.

Kapitan burada məni tezliklə özü kimi xeyirxah və namuslu bir tanışının evinə apardı. Bu adam engenio, yəni şəkər plantasiyası və şəkər zavodunun sahibi idi. Mən onun evində uzun müddət yaşadım, onun sayəsində də şəkər qamışı yetişdirməyi öyrəndim və şəkər istehsalı ilə tanış oldum. Burada şəkər qamışı yetişdirməklə məşğul olan plantasiya sahiblərinin necə yaxşı yaşadıqlarını və necə tez varlandıqlarını görüb, mən də həmişəlik burada qalmaq və şəkər istehsalı ilə məşğul olmaq üçün icazə almağı qət etdim. Mən eyni zamanda Londonda əmanət qoyub gəldiyim pullarımı da tələb etmək üçün bir vasitə tapmağa çalışırdım. Braziliya təbəəliyinə

keçməyə icazə alan kimi, əlimdə olan bütün nağd pulu verib bir parça xam yer aldım və Londonda alacağım pulun qədərini də nəzərdə tutub öz gələcək plantasiyamin və malikanəmin planını tərtib etməyə başladım.

Mənim Üells familyalı bir qonşum var idi, Portuqaliyanın Lissabon şəhərindən gəlmişdi, amma əslən ingilis idi. O da elə, təxminən, mənim vəziyyətimdə idi. Onu qonşu adlandırmağımın səbəbi bu idi ki, onun plantasiyası mənimkinin yanında idi. Biz onunla çox səmimi dost olmuşduq. Onun kimi mənim də əlimdə mayam çox az idi, buna görə də birinci iki ildə bizim hər ikimizin plantasiyadan götürdüyüümüz gəlir öz yemək-içməyimizə güclə çatdı. Lakin torpağı becerdikcə biz varlanırdıq və üçüncü il işimiz elə oldu ki, torpağın bir hissəsində tüüt əkdir və gələn il üçün də hərəmiz böyük bir sahəni şəkər qamışı üçün ayırb hazırladıq. Lakin bizim ikimizin də fehlə qüvvəsinə ehtiyacımız var idi. Mən Ksurini əldən verməklə nə qədər yanlış hərəkət etdiyimi yalnız burada başa düşdüm.

Lakin heyhat! Ağilla iş görmək heç əvvəldən mənim təbiətimdə yox idi və buna görə də təəccübü deyildir ki, mən bu dəfə də ağılımı uduzdum. O işi ki mən başlamışdım, indi onu davam etdirməkdən başqa özgə bir əlacıq qalmamışdı. Mən öz üzərimə elə bir iş götürmüştüm ki, əsl təbii arzu və bacarığımı bunun heç bir dəxli yox idi və mənim xəyalı ile yaşadığım həyat tərzinə tamamilə zidd idi. O həyat ki mən onun üçün atamın məsləhətlərinə qulaq asmamış və öz doğma evimizi tərk etmişdim. Bu, hələ harasıdır, iş bundan da qəliz bir şəkəl düşmüşdü: o şeyi ki atam mənə məsləhət görmüşdü, yəni o şeyi ki təvazökar yaşamağın ən yüksək pilləsi kimi mənə tövsiyə etmişdi, indi mən özüm həmin şeyə, yəni orta səviyyəli bir həyat tərzinə gəlib çıxmışdım, halbuki mən məsləhətə qulaq asmış olsaydım, elə öz doğma vətənimdə həmin şeyi asanlıqla əldə edərdim və bütün dünyani gəzib özümə bu qədər eziyyət də verməzdim.

İndi mən çox tez-tez öz-özümə deyirdim ki, əgər məqsəd bu idisə, mən bu məqsədə İngiltərədə də çata bilərdim, öz dostlarının və tanışlarının arasında yaşayardım, vətənimdən beş min mil uzağşa, vəhşilərin yaşadığı yad bir ölkəyə gəlib düşməzdim. Yer kürəsinin o yerlərində ki məni, heç olmasa, azacıq tanıyırlar, o yerlərdən indi mənim düşdüyüm bu vəhşi ölkəyə heç bir zaman heç bir xəbər gəlib çatmayacaqdır!



Braziliyada olarkən mən öz acı taleyim haqqında belə mülahizələr yürüdü, belə fikirləşirdim. Hərdənbir görüşdüğüm qonşumdan, plantasiya sahibindən başqa, burada söhbət edib dərdləşmək üçün heç kimim yox idi, işlərin hamısını mən öz əllərimlə görməli olurdum. Buna görə də bəzən belə bir fikir başımdan heç çıxmırkı ki, mən insan yaşamayan bir adaya düşmüşəm, şikayət edib deyirdim ki, mənim ətrafimdə bir nəfər də olsun insan yoxdur. Lakin tale mənim cəzamı verdi, o, məni haqlı olaraq, sonralar, doğrudan da, insan ayağı dəyməmiş kimsəsiz bir adaya aparıb çıxartdı! Doğrudan da, çox faydalı olardı ki, bizim hər birimiz özümüzün indiki vəziyyətimizi bundan daha pis olan başqa vəziyyətlə müqayisə edək və yadımızda saxlayaqq ki, tale hər dəqiqə öz gərdişini dəyişib əvvəller nə qədər xoşbəxt olduğunu lap əyani surətdə bize göstərə bilər! Bəli, təkrar edib deyirəm ki, tale məni sonralar o kimsəsiz adada yalnız yaşamağa məhkum edərək, məni çox haqlı olaraq, cəzalandırmışdı, çünki mən Braziliyadakı həyatımın qədrini bilmir və onu kimsəsiz adada yaşamağa bərabər tuturdum, halbuki mən səbir edib Braziliyada başlamış olduğum işi davam etdirseydim, ehtimal ki, varlanıb xoşbəxt olacaqdım.

Şəkər qamışı plantasiyası üçün tərtib etmiş olduğum planlar tədicən daha da müəyyənləşir və nəticə verməyə doğru gedir, məni dənizdə xilas etmiş kapitan dostum da elə bu zaman geriyə, öz vətəninə qayıtmalı idi (onun gəmisi Braziliyada üç aya qədər dayanmışdı, geriyə qayıtmaq üçün yük götürdü). Londonda bir qədər pulum qaldığını mən ona danişdım, o isə mənə bir dost kimi məsləhət verib dedi: "Sinyor inqleze (o, məni həmişə belə adlandırdı), bu iş üçün mənə bir vəkalətnamə verin. Londonda sizin pulunu saxlayan adama da bir məktub yazın. Məktubda qeyd edin ki, həmin pula orada sizin üçün mal alınsınlar (ancaq elə mal olsun ki, bu yerlərdə işə keçsin), həmin malları Lissabon şəhərinə – mənim sənə deyəcəyim yerə göndərsinlər, mən də, Allah qoysa, geri qayıdanda həmin malları oradan götürüb sənə gətirərəm. Ancaq burası var ki, bu dünyada heç nəyə etibar yoxdur, işdir, belə olmadı, başqa cür oldu, buna görə sən də, gərək, bir qədər ehtiyatlı olasan. Mənim fikrimcə, sən indi Londondakı pulun hamısını götürmə, hələlik o pulun yarısını, yəni yüz funt-sterlinq götürsən, kifayətdir. Əgər bu pul sizə xeyir gətirsə, o halda qalanını da yazıb Londondan

gətirər və dövriyyəyə buraxarsınız, yox, əgər bu pul batsa, onda pulun qalan hissəsi sizin üçün ehtiyat olar”.

Dostumun verdiyi bu məsləhət o qədər səmimi və yaxşı idi ki, mən bundan da gözəl başqa bir məsləhətin ola biləcəyini heç ağılmada gətirmədim və yalnız bu məsləhətə əməl etməyi qərara aldım. Ona görə də mən tərəddüd etmədən kapitana bir vəkalətnamə yazıb verdim və bir zaman pullarımı əmanet verdim ingilis kapitanının dul arvadı üçün də bir məktub hazırladım.

Başında gəlmış macəraları bütün təfərrüati ilə məktubda yazdım: necə əsir düşdüyümü, necə qaçıb qurtardığımı, dənizdə portuqal gəmisinə necə təsadüf etdiyimi və kapitanın mənimlə necə alicənab rəftar etdiyini ətraflı təsvir etdim. Məktubun axırında özümün hal-hazırkı vəziyyətimi yazıb, mənə gərək olan malları alıb göndərmək üçün lazımi göstərişlər də verdim. Kapitan dostum Lissabona çatan kimi oradakı ingilis tacirlərindən birinin vasitəsilə bir tacirə məktub yazıb lazımi mallar sıfariş edir və mənim macəralarım təsvir olunan məktubu da həmin sıfariş məktubuna əlavə edir. London-daki tacir hər iki məktubu tacili surətdə ingilis kapitanının dul qalmış arvadına aparıb verir, o da nəinki tələb olunan pulu vermişdi, hətta mənimlə çox alicənab rəftar etdiyi üçün portuqal gəmisinin kapitanına da hədiyyə olaraq ayrıca bir məbləğ göndərmişdi.

Londondakı tacir, dostum kapitanın göstərişi ilə mənim yüz funt pulumun hamısına ingilis malları alıb Lissabona göndərmişdi, dostum kapitan isə həmin malları sağ-salamat Braziliyaya gətirib çıxartdı. Başqa şeylərlə birlikdə kapitan öz təşəbbüsü ilə (çünki mən təsərrüfat işlərində çox təcrübəsiz idim və belə şeylər heç ağılıma da gəlməzdi) mənə hər növ əkinçilik alətləri və təsərrüfat üçün lazım olan şeylər də gətirmişdi. Bunların hamısı plantasiya işləri üçün lazım idi və doğrudan da, sonra çox karıma gəldi.

Mənim yüksəkliklərə gəlib çıxanda sevincimin həddi-hüdudu yox idi və mən belə hesab edirdim ki, gələcəyim daha tamamilə təmin olunmuşdur. Mənə qəyyumluq edən kapitan dostum bütün bu şeylərdən əlavə, mənim üçün işləməyə bir muzdur da gətirmişdi. O, bu muzdurla əvvəlcədən danışmış və mənim üçün altı il işləyəcəyi haqqında ondan iltizam almışdı. Bu iş üçün kapitan mənim tanışım dul arvadın ona hədiyyə verdiyi puldan beş funt-sterlinq xərcəmişdi. Mən bu xərci ödəmək istədim, lakin kapitan heç cür razı olmadı,



nəhayət, mən onu dilə tutub öz təsərrüfatımın məhsulu olan tütin-dən kiçik bir tayı güc-bəla ilə ona bağışladım.

Lakin iş hələ bununla bitmədi. Mənim üçün gələn malların hamısı ingilis toxunma parçaları – kətan, yumşaq tüklü qumaş, mahud və ümumiyyətlə, bu yerlərdə xüsusiə qıymətləndirilən və çox tələb olunan mallar idi, buna görə də mən bunları çox böyük mənfəətlə satmaq imkanına malik idim. Sözün qisası, bu malların hamısı satılıb qurtarandan sonra mənim kapitalım dördqat çoxaldı. Bunun sayəsində mən plantasiyamıbecərmək işində də xeyli irəlilədim və yazıq qonşumu ötüb-keçdim, çünki malları satandan sonra mən, hər şeydən əvvəl, plantasiyamda işləmək üçün bir əsir zənci aldım və kapitan dostumun mənə Lissabondan gətirdiyi muzdurdan əlavə, yenə muzdla işləmək üçün bir avropalı işçi də tutdum.

Ancaq məlum bir həqiqətdir ki, əlində olan maddi nemətlərdən ağılla istifadə etməyib, onu havaya sovurmaq insanı ən böyük müsibətlərə aparır çıxarıır. Mənimki də belə oldu. O biri il mən öz plantasiyamı müvəffəqiyyətləbecərməkdə davam etdim və qonşulardan aldığım zəruri şeylərin əvəzini verdikdən sonra mən əlavə olaraq yenə də əlli tay tütin məhsulu götürdüm. Hər biri yüz girvənkədən də artıq olan bu əlli tay tütinin hamısı tamamilə qurumuş və göndərilmək üçün hazır vəziyyətdə idi, Lissabondan gəmilərin gəlməsini gözləyirdim. Üzün sözün qisası, işlərim çox yaxşı gedirdi. Ancaq burası var ki, mən varlandıqca başımda cürbəcür yeni fikirlər, planlar və layihələr əmələ gəlir, məni rahat qoymurdu, özü də bu planlar mənim əlimdə olan vəsaitlə, qətiyyən, həyatə keçəcək planlar deyildi. Daha doğrusu, bu, hər bir ağıllı və işgüzar adamı ancaq iflasa aparıb çıxara biləcək planlar idi.

Əgər mən özüm seçmiş olduğum işi davam etdirsəydim, atamın təkidlə mənə məsləhət gördüyü o sakit və orta səviyyəli həyat tərzinin bütün gözəlliklərinə çatar və xoşbəxt olardım. Lakin mənim taleyim başqa imiş, mən əvvəlki kimi yenə də özümü fəlakətə atmalı, öz həyatımı öz əlimlə pozmali imişəm. Mənə üz verən bütün müvəffəqiyyətsizliklərin səbəbi mən özüm idim, mən sərgərdən gəzib-dolanmağa və səyahətlərə ağılsız bir həvəs göstərirdim, öz təqsirimi daha da dərinləşdirmək və o gələcək bədbəxt həyatimdakı uzunuzadı acı düşüncələrə öz əlimlə dərd və kədər qatmaq, sanki, mənim alníma yazılmışdı, halbuki qarşısında səmərəli və xoşbəxt

həyatın geniş yolları açılmışdı, mən, gərək, öz başladığım işi davam etdirib, taleyin hər dəfə əlimdən aldığı həyat nemətlərindən istifadə edəydim və öz vəzifəmi yerinə yetirəydim.

Mən öz doğma evimizdən qaçan zamanda olduğu kimi, eynilə indi də öz vəziyyətimlə razilaşa bilmirdim. Mən öz plantasiyamda işləyib xoşbəxtliyə çatmaq, bəlkə də, var-dövlət qazanmaq ümidindən vaz keçdim, çünkü vəziyyətin verdiyi imkanlardan daha tez varlanmaq həvəsi məni yerimdən oynadırdı. Elə buna görə də mən özümü elə dərin bir fəlakət burulğanına atdım ki, indiyə qədər, yəqin ki, hələ heç bir kəs oraya düşməmişdi və oradan sağ-salamat çıxmış da, çox çətin ki, mümkün olsun.

İndi sərgüzəstimin bu hissəsini təfərrüati ilə nağıl edirəm. Mən Braziliyada, demək olar ki, dörd il yaşadım və öz işlərimi daha da genişləndirdim. Bu müddət ərzində aydın məsələdir ki, oradakı yerli dili öyrəndim, plantasiya qonşularımla, habelə bize ən yaxın liman olan San-Salvador şəhərinin tacirləri ilə böyük əlaqə yaratdım. Onlarla görüşəndə Qvineya sahillərinə etdiyim iki səfərimdən, oradakı zəncilərlə ticarətin necə aparıldığından, orada muncuq, bıçaq, qayçı, balta və bu kimi əhəmiyyətsiz şeylər verib nəinki qızılı qum və fil sümüyü, hətta Braziliyada işlətmək üçün xeyli zənci qul almağın da çox asan olduğundan onlara tez-tez söhbət edirdim.

Onlar mənim söhbətlərimə, xüsusən zənci almaq haqqında danışarkən, çox diqqətlə qulaq asırdılar. Bunu da deməliyəm ki, o zaman qul alıb-satmaq çox məhdudlaşdırılmışdı. Bunun üçün assiento, yəni İspaniya, yaxud Portuqaliya krallarından icazə almaq lazımdı. Ona görə də zənci qullar çox az, həm də çox baha idi.

Bir dəfə mən və mənim plantator, tacir tanışlarımdan bir neçə nəfər toplaşış danışır və söhbət zamanı bu məsələni qızığın müzakirə edirdik. Ərtəsi günü səhər mənim bu həmsöhbətlərimdən üç nəfəri yanımıza gelib bildirdi ki, dünən mənim danışdığını məsələni onlar yaxşıca fikirləşib, götür-qoy etmişlər və indi də yanımıza gəlməkdə məqsədləri mənə gizli bir təklif etməkdir. Aramızda olan söhbətin məxfi qalacağı haqqında məndən vəd aldıqdan sonra onlar dedilər ki, mənim kimi onların da hamisinin plantasiyası vardır və onlar ən çox işçi qüvvəsinin olmamasından çətinlik çəkirlər. Buna görə də onlar Qvineya sahillərinə zənci qul gətirmək üçün bir gəmi hazırlayıb göndərmək istəyirlər. Ancaq qul alveri bir sıra çətinliklərlə



əlaqədardır, buna görə də onlar Braziliyaya qayıtdıqdan sonra gətirdikləri zənciləri açıq sata bilməyəcəklər. Bunu nəzərə alaraq onlar belə bir fikrə gəlmışlər ki, bircə dəfə gedib-qayıtməq kifayətdir, gətirdiyimiz zənciləri plantasiyalarımızda işlətmək üçün öz aramızda bölgəlik. İndi onlar həmin gəmidə alıcı vəzifəsini, yəni onlarla birlikdə Qvineyaya gedib orada zənci almaq işini mənə təklif edirdilər və əsas məsələ də mənim bu vəzifəni öz öhdəmə götürüb-götürməyəcəyimdən ibarət idi. Onlar mənə bunu da təklif etdirilər ki, qayıdanda mən də başqaları qədər zənci götürərəm, həm də bütün bu işə mənim özümün bir qəpik də xərcim çıxmayaçaqdı, çünki xərcin hamısı onların boynunadır.

Əgər böyük kapitala başa gəlmiş, daima üzərində nəzarət tələb olunan və bir müddətdən sonra böyük mənfəət verəcək xüsusi plantasiyası olmayan bir adama belə bir təklif edilsəydi, bu təklifin həmin adama çox cəlbedici görünəcəyini inkar etmek olmaz. Lakin mənim kimi bir adam, yəni belə bir plantasiyası olan və İngiltərədə pulunun qalan hissəsini götürüb iki-üç il öz təsərrüfat işlərini davam etdirməli olan bir adam, gərək, belə səyahətləri heç ağlına da gətirməyəydi, çünki pulumun qalan hissəsini də gətirdikdən sonra kapitalım üç-dörd min funt-sterlinqə çata və getdikcə daha da artardı, belə səyahətlər haqqında düşünmək isə mənim üçün böyük ağılsızlıq olardı.

Lakin öz bədbəxtliyimə özüm səbəb olmaq, görünür, lap əzəl-dən alınma yazılibmiş. Bundan əvvəl səyahətlərə olan həvəsimin qarşısını ala bilmədiyim və atamın xeyirxah nəsihətlərinə qulaq asmadığım kimi, indi yenə də mənə edilmiş bu təklifə qarşı çıxa bilmədim. Müxtəsəri, plantasiya sahiblərinə dedim ki, əgər mən burada olmayıacağım müddətdə əmlakımı nəzər yetirib baxacaqlarını və mən qayıtmayacağım təqdirdə tapşırığımı əsasən, əmlakımı sərəncam çəkəcəklərini öz öhdələrinə alsalar, o zaman Qvineyaya çox həvəslə gedərəm. Onlar mənim şərtlərimi yerinə yetirəcəklərinə təntənəli surətdə and içdilər və şərtimizi yazılı sazişlə də möhkəm-ləndirdik. Mən də öz tərifimdən bir vəsiyyətnamə yazdım və əgər vəfat etsəm, nə etmək lazımdı gəldiyini orada göstərdim. Plantasiyamın və bütün başqa əmlakımın həyatımı xilas etmiş portuqaliyalı kapitana verilməsini vəsiyyət etdim və qeyd etdim ki, kapitan, gərək, mənim bu əmlakımın ancaq yarısını özünə götürsün, qalanını isə İngiltərəyə göndərsin.

Bir sözlə, mən öz əmlakımın saxlanması və plantasiyamda qayda-qanunun gözlənməsi üçün lazım olan bütün tədbirləri gördüm. Əgər mən öz xeyrim üçün bu qədər dərindən düşünüb, əvvəldən belə uzaqqörənlik göstərsəydim, nəyi edib, nəyi etməməli olduğumu bu qədər aydın surətdə təsəvvür edib götür-qoy etsəydim, başlamış olduğum bu qədər müvəffəqiyətli və ümidi verən bir işdən, yəqin ki, heç bir zaman əl çəkməz və belə bir mənfəətli bir imkana etinəsiz yanaşıb dəniz səfərinə çıxmazdım. Çünkü mənim qarşısındaki səfərdən hər növ bədbəxtliyi gözləməyimə xüsusi səbəblərin mövcud olduğu hələ bir yana dursun, dəniz, ümumiyyətlə, elə bir şeydir ki, təhlükə və fəlakət heç bir zaman ondan ayrı deyildir.

Lakin məni tələsdirtilər və mən öz düşüncəmin səsinə qulaq asmaqdansa, kor-koranə bir surətdə fantaziyamın təlqinlərinə tabe oldum. Gəmi öz vaxtında hazırlanıb təchiz olundu. 1659-cu il sentyabrın 1-də, o uğursuz saatda mən yənə gəminin göyərtəsinə ayaq basdım. Bu, həmin səkkiz il bundan qabaq ata və anamın yanından qaçıb Hull şəhərinə getdiyim, valideynimin itaetindən qaçaraq, öz həyatımı ağılsızcasına fəlakətə saldığım gün idi.

Bizim gəminin sututumu yüz iyirmi ton aqədə idi: gəmidə altı top var idi, kapitanı, onun şagirdini və məni hesaba almasaqla, gəminin heyəti də dörd nəfər idi. Bizim ağır yükümüz də yox idi, olan yükümüz, adətən, zəncilərlə ticarət zamanı mübadılə edilən qayçı, bıçaq, balta, ayna və rəngli şüşə qırıqları, balıqqlağı, muncuq və bu kimi xırda-xurus şeylərdən ibarət idi.

Dediym kimi, mən sentyabrın birində gəmiyə mindim və elə həmin gün də lövbərləri qaldırıb yola düşdük. Biz əvvəlcə Braziliya sahilləri boyu şimala getdik, fikrimiz bu idi ki, 10° və 12° şimal en dairesinə çatandan sonra Afrika qitəsinə tərəf dönərik; o zaman gəmilər, adətən, bu istiqamətdə gedirdi. Biz nə qədər ki Braziliya sahilləri boyu gedirdik, Müqəddəs Avqustin burnuna çatana qədər, hava çox gözəl idi, ancaq həddindən artıq isti idi. Müqəddəs Avqustin burnuna çatandan sonra biz açıq dənizə tərəf istiqamət alıq və tezliklə sahili gözdən itirdik. Biz, təxminən, Fernando di Noronya adası, yəni şimal-şərqə tərəf istiqamət götürdüük, Fernando adası sağ tərəfindən qaldı. On iki gün yol getdikdən sonra ekvator xəttini keçdiq və son müşahidələrə görə, $7^{\circ}22'$ şimal en dairesinə çatdıq ki, elə bu zaman gözləmədiyimiz halda, güclü firtinaya düşdük.



Bu, əsl bir qasırğa idi. O, əvvəlcə cənub-şərqdən başlandı, sonra əks tərəfə istiqamət aldı, nəhayət, şimal-şərq tərəfdən elə dəhşətli bir qüvvətlə əsməyə başladı ki, biz on iki gün gəminin idarə edə bilmədiq və təbiətin hökmü qarşısında öz taleyimizi dalgalara tapşırıb külək bizi haraya qovub aparırdısa, oraya üzüb getməkdən başqa, əlimizdən bir iş gəlmədi. Onu deməyə daha lüzum yoxdur ki, mən bu on iki günün ərzində hər dəqiqə məhv olub oləcəyimi gözləyirdim, əslinə baxsan, gəmidəkilərdən heç kəs sağ qalacağını güman etmirdi.

Lakin bizim fəlakətimiz fırtınanın yaratdığı qorxu ilə bitmirdi: bizim matroslardan biri tropik qızdırma tutulub öldü, iki nəfəri isə – bir matros və kapitanın şagirdini – dalğalar gəminin göyərtəsindən süpürəlyib apardı. On ikinci gün fırtına sakitləşməyə başladı, kapitan gəminin harada olduğunu mümkün qədər düzgün hesablayıb müyyəyen etdi. Məlum oldu ki, biz, təxminən, 11° şimal en dairəsinə gəlib çıxmışıq, özü də Müqəddəs Avgustin burnundan qərbe tərəf 22° uzaqlaşmışıq. Biz indi Qviananın, yaxud Braziliyanın şimal hissəsinin sahiləri yaxınlığında, Amazon çayının üst tərəfində və həmin yerlərdə Böyük çay adı ilə məşhur olan Orinoko çayına yaxın bir yerdə idik. Kapitan hansı tərəfə istiqamət götürmək haqqında mənim fikrimi soruşdu. O özü belə hesab edirdi ki, Braziliya sahillərinə tərəf qayıtməq daha yaxşıdır, çünkü gəmi su verirdi və uzaq məsafəyə üzmək üçün əl verməzdi.

Mən isə bu fikirlə qətiyyən razılaşmadım. Nəhayət, Amerika sahilərinin xəritələrini nəzərdən keçirib bu nəticəyə gəldik ki, Qəraib adalarına qədər elə bir yerə rast gəlməyəcəyik ki, orada insan yaşasın və biz də oradan kömək alaq. Buna görə də biz Barbados adalarına tərəf istiqamət götürməyi qərara aldıq. Oraya, bizim hesabımıza görə, iki həftəyə gedib çıxmaq olardı, çünkü Meksika körfəzindəki dəniz axıntısına düşməmək üçün biz birbaşa istiqamətlə gedən yoldan bir az kənarə çıxmali idik. Afrika sahillərinə tərəf getmək haqqında isə heç söhbət ola bilməzdi, çünkü gəmimizin təmirə ehtiyacı var idi, həm də gəmi heyətindən tələf olmuş adamların yerini doldurmaq lazımdı.

Bütün bu səbəblərə görə biz istiqaməti dəyişdik və qərb – şimal-qərb tərəfə getməyə başladıq. Beləliklə, biz ingilislərə məxsus adalardan birinə gedib çıxmaq və oradan kömək almaq ümidiində

idik. Lakin tale bize başqa şey gösterdi. 12°18' şimal en dairəsinə çatanda ikinci firtinaya düştük. Birinci firtinada olduğu kimi, bu dəfə də dalğalar bizi sürətlə qərb tərəfə apardı və biz ticarət yollarından çox uzaq düştük. Sözün qisası, əger biz bu qəzəbli dalğaların arasında məhv olmamışdıqsə da, fərqi yoxdu, bizim heç birimizdə vətənə qayıdacağımıza, demək olar, ümid qalmamışdı və bizi, yəqin ki, vəhşilər yeyəcəkdi.

Biz belə fəlakətli bir vəziyyətdə ikən bir dəfə səhər tezdən – külək də yenə əvvəlki qüvvəsi ilə əsirdi – matroslardan biri: "Torpaq!" – deyə qışqırdı, lakin biz harada olduğumuzu bilmək üçün hələ kayutdan çıxmağa macal tapmamışdıq ki, gəmimiz saya oturdu. Gəmi birdən-birə qəflətən dayandığı üçün dalğalar o saat elə bir qüvvətən göyərtəyə hücum çəkdi ki, biz özümüzü ölmüş hesab etdik: əlüstü aşağıya qaçıb bağlı kayatlarda gizləndik və dalğaların sıçratdığı sudan və köpükdən birtəhər özümüzü qoruduq.

Hər kəs ömründə belə bir vəziyyətə düşməyib, bizim nə qədər qorxuya düşdüyümüzü və özümüzü itirdiyimizi ona başa salmaq çətindir. Biz harada olduğumuzu, hansı sahilə gəlib çıxdığımızı, bu yerin ada və ya qitə olduğunu, burada insan yaşayib-yaşamadığını bilmirdik. Fırtına bir qədər yavaşımışdısa da, ancaq yenə də davam edirdi, buna görə də biz gəmimizin parçalanmayıb, heç olmasa, bir neçə dəqiqə davam gətirəcəyinə, qətiyyən, inanmirdiğ. Əgər külək dayansa və ya istiqamətini dəyişsəydi, bəlkə, onda bizim gəmi salamat qala bilərdi, belə bir möcüzə də, çətin ki, baş verə bilərdi. Müxtəsər, biz hamımız bir-birimizin üzünə baxa-baxa qalmışdıq, hərə öz ölümünü gözləyir, bu dünyadan o biri dünyaya köçməyə hazırlaşındı, çünkü bu dünyada bizlik daha bir iş qalmamışdı. Bize təselli verən yeganə şey bu idi ki, gəmimiz hələ də parçalanmayıb bütöv qalmışdı və kapitan da deyirdi ki, külək sakitləşməyə başlayır.

Hərçənd bizə elə göründü ki, külək bir qədər yavaşımışdır, buna baxmayaraq, gəmi saya o qədər dərin oturmuşdu ki, onu yerindən tərpədib xilas etmək haqqında düşünmək belə əbəs idi, belə qorxulu bir vəziyyətdə nəyin bahasına olur olsun yalnız birtəhər öz canımızı qurtarmağa çalışmaqdan başqa çarəmiz qalmamışdı. Bizim iki qayığımız var idi: bunlardan biri gəminin dal tərəfindən asıldığı üçün fırtına zamanı sükana dəyib parçalanmış, sonra



da ya dalğalar onu batırmışdı, ya da üzüb dənizə getmişdi. Beləliklə, biz ondan əlimizi üzmüştük. İkinci qayıq isə salamat qalmışdı. Lakin bu salamat qalmış qayığı açıb dənizə endirməyin özü çətin bir məsələ idi. Ancaq fikirləşmək vaxtı deyildi, vaxt keçirdi, gəmi isə hər dəqiqə parçalana bilərdi, bəziləri isə gəminin artıq çatladığını söyləyirdilər.

Bu böhranlı və qorxulu dəqiqədə kapitanın köməkçisi özünü qayığa yetirdi və gəmi heyətindən olan başqa adamların köməyi ilə onu açıb gəminin kənarından suya salladı. Gəmidəki on bir nəfərin hamısı qayığa doluşdu və Allaha pənah bağlayıb gəmidən uzaqlaşdıq, taleyimizi coşqun dalğaların ixtiyarına tapşırıldıq. Fırtına xeyli sakitləşmişdişə də, çox böyük və dəhşətli dalğalar hələ də sahili döyücləyirdi – bir sözlə, hollandların haqlı olaraq dediyi kimi, dəniz, doğrudan da, lap qudurmuşdu.

Biz isə, həqiqətən, çox acınacaqlı bir vəziyyətdə idik: biz aydınca gördük ki, qayıq bu dalgalara davam getirməyəcək və biz mütləq boğulacaqıq. Yelkənlə gedə bilməzdik, çünkü yelkənimiz yox idi, olsaydı da, bu vəziyyətdə bir fayda verməzdi. Biz ölüm cəzasına məhkum olub edama aparılan adamlar kimi qəlbimizdə böyük bir ümidsizliklə sahile doğru avar çəkirdik: biz hamımız çox yaxşıca anlayırdıq ki, qayığımız torpağa yanaşan kimi ləpədöyənə dəyib parça-parça olacaqdır. Beləliklə, külək və dalğalar bizi qovur, biz isə canımızı Allahın mərhəmətinə tapşırıb avarlara güc verir və öz fəlakətimizi öz əlimizlə yaxınlaşdırırırdıq.

Qarşidakı sahilin necə – qayalıq, qumluq, hündür və ya alçaq olduğunu biz bilmirdik. Bizim xilas ola biləcəyimizə yeganə və naümid bir ehtimal var idi, o da yalnız bundan ibarət idi ki, eger biz bu sahildə bir qədər örtülü və körfəz kimi bir yerə, yaxud hər hansı bir çayın mənsəbinə çıxa bilsəydik, dənizin külək tutan tərəfindən bir qədər özümüzü qoruya bilərdik. Lakin qarşıda körfəzə oxsar heç bir yer görünmürdü, biz isə sahile yaxınlaşdıqca sahil daha qorxunc, hətta dənizin özündən də dəhşətli görünürdü. Mənim hesabımı görə, biz gəminin saya oturub qaldığı yerdən dörd mil uzağa getmişdik, daha doğrusu, dalğalar və külək oradan uzaqlaşdırılmışdı ki, birdən dağ böyüklükdə bir dalğa bizim hamımızı dənizin dibinə aparmaq istəyirmiş kimi arxa tərəfdən qayığımızın üstünə gəldi. Bir an içində qayıq çevrildi, biz heç “İlahi!” deyib çıçırmaga macal

tapmamış suyun dibinə getdik, fırtına həmin saat bizi qayıqdan uzaqlaşdırıb, hərəmizi bir tərəfə tulladı.

Suya qərq olarkən məndə əmələ gəlmış qorxu və təlaşı heç təsəvvür etmək mümkün deyildir. Üzməyi çox yaxşı bacardığımı baxmayaraq, mən birdən-birə özümü cəmləşdirib suyun üzünə çıxa bilmədim və az qaldı boğulum. Yalnız dəhşətli dalğa məni sahilə doğru xeyli apardıqdan və özü parçalanıb geri çəkildikdən sonra mən, demək olar ki, lap torpağın üstündə qaldım, çoxlu su udduğumdan mən yarımcən halda düşdüyüm yerdə sərilib qalmışdım. Yalnız bu zaman mən bir qədər nəfəs alıb özümə gəldim. Tezliklə özümü bu qədər ələ ala bildim ki, torpağın mənim güman etdiyim-dən də yaxında olduğunu hiss etdim və o saat dik ayağa qalxıb sahilə tərəf yüyürməyə başladım. Ümid edirdim ki, üzərimə yeni bir dalğa gəlib məni yaxalayıncaya qədər sahilə gedib çata bilərəm. Lakin çox tezliklə anladım ki, mən bu dalğadan yaxa qurtara bilməyəcəyəm: dəniz dağ kimi üstümə gəlirdi və qəzəbli bir düşmən kimi arxadan məni haqlayırdı, mənim isə onunla vuruşmağa nə taqətim, nə də vasitəm var idi. Nəfəsimi saxlayıb dalğaların belində gücüm çatdığı qədər sahilə tərəf üzməkdən başqa bir çarəm qalmamışdı. Mən, başlıca olaraq, arxadan gələn yeni dalğaların öhdəsin-dən gəlməyə cəhd edirdim ki, onlar məni hər dəfə sahilə daha çox yaxınlaşdırırsın, sahilə toxunub geri çəkilərkən məni də özləri ilə dənizə çəkib aparmasın.

Sonraki dalğa məni iyirmi-otuz fut dərinlikdə suya batırdı. Dalğanın məni necə qəflətən bürüdüünü və qeyri-adi bir sürət və qüvvətlə sahilə tərəf xeyli apardığını hiss etdim. Mən nəfəsimi içimə çəkib var gücümle dalğanın axını ilə üzüb ona kömək edirdim. Lap əldən düşmüştüm, az qala, boğulacaqdım, birdən mən nə isə yuxarı qalxdığımı hiss etdim, xoşbəxtlikdən, başım və əllərim tezliklə suyun üzərinə çıxdı, mən suyun üzərində iki saniyədən artıq qalmadımsa da, yenə bir nəfəs alıb özümə gəldim, o isə mənə qüvvət və cəsarət verdi. Başqa bir dalğa yenə də məni batırdı, lakin bu dəfə mən suyun altında çox qalmadım. Dalğa sahilə dəyib parçalanaraq geri çəkiləndə məni də özü ilə çəkib aparmasına imkan vermədim və tezliklə ayağımın altında torpağı hiss etdim. İki-üç saniyə ayaqüstə durub bütün köksümlə nəfəs aldım, sonra yenə də var gücümle sahilə doğru qaçmağa başladım.



Lakin mən bu dəfə də coşqun dənizdən yaxa qurtara bilmədim: dalğalar iki dəfə arxadan məni haqladı və sahilə doğru xeyli uzağa apardı, çünkü bu tərəfdən sahil çox qumsal idi.

Axırıncı dalğa isə, az qala, lap nəfəsimi kəsəcəkdi: dalğa məni elə bir qüvvə ilə qayaya çirpdı ki, huşumu itirdim və tamamilə heydən düşdüm. Böyrümə və sinəmə dəymış zərbədən nəfəsim kəsildi və əger həmin dəqiqədə dəniz məni yenidən yaxalasaydı, mütləq boğulacaqdım. Yaxşı ki, lap vaxtında özümə gəldim: dalğanın yenidən üstümü alacağını görünçə, mən üzərinə düşdüyüm qayanın çıxıntısından bərk yapışib nəfəsimi içimə çəkdim və dalğanın gəlib keçməsini gözləməyi qərara aldım. Torpağa yaxın olan bu yerlərdə dalğalar çox da iri deyildi, ona görə də mən su geri çəkilincəyə qədər gözlədim. Sonra mən yenə də qalxıb irəli qaçdım və sahilə o qədər yaxınlaşdım ki, ardımcı gələn o biri dalğa başından aşdısa da, ancaq güc gəlib məni yenidən dənizə apara bilmədi. Bir az da irəli qaçdım və bərk torpaq üzərində durduğumu hiss etdim, sevincimdən tez sahil qayalarının üstünə dırmaşüb göy otun üstünə sərildim. Bura mənim üçün tamamilə təhlükəsiz bir yer idi: dəniz daha mənə çata bilməzdi.

Sağ və salamat sahilə gəlib çıxdığımı hiss etdikdə mən uzandığım yerdə gözlərimi açıb göyə baxdım, həyatımı xilas etdiyi üçün Allaha şükür elədim. Halbuki cəmi bir neçə dəqiqə bundan əvvəl xilas olub qurtaracağıma heç bir ümidiyim yox idi. Mənə elə gəlirdi ki, tabutdan qalxmış bir insanın sevincini bütün parlaqlığı ilə ifadə edə biləcək söz yoxdur və mən, qətiyyən, təəccüb etmirəm ki, nə üçün boynunda kəndir ölümə aparılan caniyə lap asılacağı dəqi-qədə əfv edildiyini xəbər verdikdə həmişə, adətən, onun yanında bir həkim də olur, bəli, mən təkrar edirəm ki, bu işə, qətiyyən, təəccüb etmirəm, çünkü qəflətən verilən sevinc xəbəri də bu bağışlanan canini həddindən çox sarsıdib ürəyinin döyüntüsünü dayandıra bilər, belə hallarda həmin adamdan qan almaq və onu sakitləşdirmək üçün həkimin orada olması zəruridir.

Qəflətən deyilən bir şad xəbər də
Qəmli xəbər kimi oynadar əqli.

Mən ayağa qalxıb sevindiyimdən sahilboyu addımlayıb gəzinir, əllərimi yuxarı qaldırıb müxtəlif hərəkətlər edir, min cür oyun çıxarırdım, onların heç birini indi burada təsvir edə bilmirəm. Bütün varlığım, təbiri caizsə, xilas olmağım haqqında xəyal dəryasına qərq olmuşdu. Mən öz məhv olmuş yoldaşlarım haqqında düşünürdüm, onların hamısı boğulmuşdu, məndən başqa heç kəs xilas olmayışdı. Onlardan heç biri gözümə dəymədi, dalğaların vurub sahile çıxartdığı üç şlyapa, bir papaq və iki ədəd taykeş ayaqqabından başqa, onlardan heç bir iz qalmamışdı.

Gəmimizin saya oturub qaldığı yerə tərəf nəzər saldım, sıra ilə gələn dalğaların dalından onu güclə seçə bildim – gəmi çox uzaqda idi. Mən öz-özümə dedim: "İlah! Bu, necə bir möcüzədir? Mən bu sahilə necə çıxa bilmışəm? Yox, buancaq möcüzədir!"

Ölüm təhlükəsindən salamat qurtardığım üçün mən bu fikirlərlə özümə təsəlli verdim və sonra haraya gəlib çıxdığımı və hər şeydən əvvəl, nə etməli olduğumu öyrənmək üçün ətrafa göz gəzdirməyə başladım. Mənim sevincim birdən-birə yox oldu: anladım ki, ölümdən qurtarmış olsam da, hələ mənə üz verə biləcək gələcək bədbəxtliklərdən və dəhşətlərdən qurtarmamışam. Əynimdə quru bir şey yox idi, palalarım tamam islanmışdı, dəyişməyə də bir şeyim yox idi, nə yeməyə bir tikə çörəyim, nə də içməyə bir qurtum suyum var idi ki, hec olmasa, ağızıma alıb, bir balaca özümə gəlim. Əgər vəziyyət bu cür davam etsəydi, mən gələcəkdə ya acıdan ölməli idim, ya da ki yırtıcı heyvanlar məni parçalayıb yeyəcəkdi. Lakin hər şeydən çox məni kədərləndirən və dəhşətə getirən bu idi ki, yanımda heç bir silahım yox idi, buna görə də mən nə ov edib özümə bir yemək düzəldə bilerdim, nə də mənə hücum edəcək yırtıcı heyvanlardan özümü qoruyub müdafiə etməyi bacarardım. Ümumiyyətlə, yanımda biçaq, trubka və tütlülə dolu dəmir qutudan başqa bir şey yox idi. Mənim bütün var-yoxum bundan ibarət idi. Bütün bunların hamısını fikirləşdikcə məni elə bir dəhşət bürüdü ki, sahilboyu uzun müddət dəli kimi obaş-bubaşa qaçmağa başladım. Gecə düşəndə isə qorxu-
dan ürəyim tir-tir əsməyə başladı və mən bu yerlərdə yırtıcı heyvanlar yaşayırsa, başıma nələr gələcəyini təsəvvürümüzə canlandırdım, çünkü bu heyvanların ova, adətən, gecələr çıxdığını biliirdim.

Yaxında şam ağacına bənzər yoğun, qollu-budaqlı, lakin tikanlı bir ağaç var idi, o təhlükəli vəziyyətdə ağlıma gələn yalnız bu oldu



ki, həmin ağaca çıxbın bütün gecəni orada oturum, səhər açılanda isə nə cür ölməyi seçib qərara alaram, çünki mən bu yerdə yaşamaq üçün bir imkan görmürdüm. Mən içməli su tapmaq məqsədilə sahildən dörrdəbir mil uzaqlaşış bu ölkənin içərisinə tərəf getdim və xoşbəxtlikdən, bir çeşmə tapıb sevindim. Doyunca bu sudan içdim, sonra iştahamı küsdürmək üçün ağızma bir az tütün atdım və ağacın yanına qayıdib ona dırmaşdım. Budaqların arasında yerimi elə rahatladım ki, yuxuya getsəm, yerə yixilmayım. Qısa budaqlardan birini kəsib özümü yırtıcı heyvanlardan qorumaq məqsədilə bir dəyənək düzəldim, yerimi sahmanlayıb oturdum, bərk yorğun olduğum üçün rahatlanan kimi yuxuya getdim. Mən çox şirin bir yuxuya getmişdim və bu yuxu mənim üçün o qədər şirin göründü ki, mənim fikrimcə, özgəsi mənim yerimə bu ağacda heç bir zaman belə yata bilməz və ayılanda da özünü mənim qədər yaxşı və gümrah hiss edə bilməzdi.

Mən yuxudan ayılanda artıq ətraf tamamilə işıqlaşmışdım, hava açılmış, külək yatmışdı, dəniz isə daha qabarıb köpüklənmirdi. Lakin məni təəccübləndirən bu idı ki, bizim gəmimiz əvvəlki yerində deyildi, gəmi indi dünən dalğaların məni götürüb çırpdığı qayanın lap yanında idi; görünür, gecə qabarma onu qumdan ayırib bu yerə gətirmişdi. İndi gəmi mənim yatıb gecələdəyim yerdən ən çoxu bir milə qədər uzaqda durmuşdu. Görünür, dalğalar onu sindirmişdi, çünki gəmi suda, demək olar ki, lap düz dayanmışdı. Mən gəmiyə gedib ərzaq və lazım olan digər şeyləri tədarük etməyi o saat qərara aldım.

Ağacdan düşüb ətrafi bir də gözdən keçirdim, gözümə dəyən birinci şey sağ tərəfdə, təqribən iki millik bir məsafədə düşmüş qayığımız oldu, görünür, dünənki fırtına onu buraya atmışdı. Mən qayığa tərəf getmək istədim, lakin oraya birbaşa getmək mümkün olmadı. Sahilə girmiş yarımla enliyindəki kiçik bir körfəz yolu kəsmişdi. Mən geri qayıtdım, çünki gəmiyə gedib çıxməq mənim üçün daha vacib idi, mən orada özümü saxlamaq üçün yemək və paltar qismindən bir şey tapmaq ümidiндə idim.

Günortadan sonra dəniz sakitləşdi, dalğalar tamamilə yatdı və su o qədər geri çəkildi ki, gəmiyə qədər olan bir millik məsafənin dörrdəbirini suyun çəkildiyi yer ilə yeriyib keçə bildim. Məni yenə də dərin bir kədər bürüdü, qəlbim sıxıldı, mənə aydın oldu ki, biz

gəmidə qalıb firtınanın keçməsini gözləsəydik, hamımız salamat qalardıq və indi sahilə çıxardıq, mən bədbəxt də indi insanlardan ayrı düşüb bu kimsəsiz yerdə tək qalmazdım. Bütün bunları düşündükcə göz yaşları məni boğurdu, lakin göz yaşı ilə dərdə dərman etmək olmazdı, mən necə olur olsun gedib gəmiyə çıxmağı qərara aldım. Paltarımı soyunub suya girdim (çünki hava çox isti idi). Ancaq mən üzüb gəmiyə yaxınlaşdıqda yeni bir çətinlik qarşıya çıxdı: mən bu gəmiyə necə dırmaşmalı idim? Çünkü gəmi çox dayaz yerdə idi və onun bütün gövdəsi sudan bayırda qalmışdı, yapışmağa da bir yeri yox idi. İki dəfə dövrə vurub gəminin ətrafında xeyli üzdüm, ikinci dəfədə gəmidən bir kəndirin sallandığını gördüm (özüm də təəccüb edirəm, necə olmuşdu ki, bu kəndir əvvəlcədən mənim gözümə dəyməmişdi). Kəndir gəmidən aşağıya, ləp suyun üzərinə qədər sallanmışdı, mən çox çətinliklə olsa da, hər halda, kəndirin ucundan yapışb gəmiyə dırmaşmağa müvəffəq oldum. Gəmi deşilmişdi, anbara xeyli su yığılmışdı. Ancaq gəmi dənizin bu qumlu yerində elə bir vəziyyətdə saya oturmuşdu ki, onun dal tərəfi yuxarı qalxmış, burun tərəfisə aşağı enmiş və demək olar ki, ləp suyun səthinə yaxınlaşmışdı. Elə buna görə də su gəminin dal tərəfinə keçməmişdi və orada olan şeylərin də heç biri islanmamışdı. Bunu mən o saat müşahidə etdim, çünki mən, aydınlaşdır ki, ən əvvəl, şeylərdən hansının salamat qalıb, hansının xarab olduğunu öyrənmək istəyirdim. Məlum oldu ki, əvvəla, gəmidə olan ərzaq ehtiyatı bütünlükə quru qalmışdır, digər tərəfdən açıq məni əldən saldığı üçün ərzaq anbarına girib ciblərimi suxan ilə doldurdum və vaxtı itirməmək üçün elə ayaqüstü gəmini gəzə-gəzə suxanından yeməye başladım. Gəminin ümumi otağında bir butulka rom tapdım, ondan da bir neçə qurtum içdim, çünki mən irəlidə xeyli iş görməli idim və bu işlərin öhdəsindən gələ bilmək üçün qüvvə toplamağa böyük ehtiyacım var idi.

Mənə lazımlı ola biləcək şeyləri sahilə daşıməq üçün, hər şeydən əvvəl, bir qayıq lazımdı. Lakin o şey ki mümkün deyil, əlini qoyununa qoyub onun haqqında xəyalə qapılmağın heç bir əhəmiyyəti yoxdur. Ehtiyac insanların ixtiraçılıq qabiliyyətini də artırır, odur ki mən daha dayanmayıb işə girişdim. Gəmidə ehtiyat dor ağacları, onun üst hissələri və başqa taxtalar var idi. Bunlardan bir sal düzəltməyi qət etdim. Tırların yüngüllərindən bir neçəsini seçdim, sonra



gəmidən düşüb tirlərin dördünü də özümə tərəf çəkdim, onları baş-
başa möhkəm bağladım, iki-üç xırda taxtanı da onların üstündən
xaç kimi qoyub bir-birinə möhkəm bənd etdim. Düzəldiyim sal
mənim öz ağırlığımı yaxşı saxlayırdı, lakin yük üçün o həm kiçik,
həm də yüngül idi. Mən yenidən işə başladım və bizim gəmi dülğə-
rinin mişarını təpib gəmidəki ehtiyat dor ağacını üç hissəyə böldüm
və bunları da salın yanlarına bərkitdim. Bu iş mənə çox böyük
əziyyət və səy bahasına başa gəldi, lakin yaşamaq üçün mümkün
olan bütün zəruri şeyləri tədarük edib toplamaq arzusu mənə bu
çətin işləri gördürürdü, halbuki adı şəraitdə olsaydım, bu işləri gör-
məyə heç bir zaman gücüm çatmadı.

Mənim salım indi kifayət qədər möhkəm idi və xeyliyük götürə
bilərdi. Mən, birinci növbədə, salı yükləməli və dalğaların bu yükü
yuyub aparmamasının qeydinə qalmalı idim. Bu məsələnin üzərin-
də çox fikirləşmədim. Hər şeydən əvvəl, mən gəmidə gözümə
dəyən taxtaların hamısını sala yiğdim, sonra dənizçilərimizə məx-
sus olan üç sandığı getirib əvvəlcə qifillarını sindirdim və içindəki
şeyləri çıxardım, sandıqları sala yiğdiğim taxtaların üstündən
qoydum. Sonra hansı şeylərin mənə daha çox lazımla olacağını tez
fikirləşdim və həmin şeyləri seçib sandıqların üçünü də doldurdum.
Sandıqların birinə azuqə ehtiyati: düyü, suxarı, üç dənə girdə Hollan-
diya pendiri, beş yekə parça qurudulmuş keçi ətini (gəmidə bu
bizim üçün başlıca ət xörəyi hesab olunurdu), gəmidə saxlaşdırığımız
və ətini çoxdan yeyib qurtardığımız toyuqlar üçün götürdüyüümüz
dənin qalanını yiğdim. Bu dən arpa ilə bugdanın qarışığından ibarət
idi. Lakin sonradan çox təəssüflə öyrəndim ki, gəmidəki siyanlar bu
dəni korlayıblar. Mən həmcinin kapitanımıza məxsus olan bir neçə
yeşik şərab və beş-altı qallon¹ düyü arağı tapdım. Bu yeşiklərin
hamısını sala endirib yan-yana qoydum, çünkü onlar nə sandığa
sığan şey idi, nə də bunları sandıqda gizlətməyə bir ehtiyac var idi.
Mən salı yükləməklə məşğul olduğum zaman başım qarışdı, bir də
gördüm ki, dənizdə qabarla başlayır, bu zaman sahildə qoyub
gəldiyim arxalığımı, köynəyimi və jiletimi su götürüb dənizə apardı,
bunu gördükdə mən çox kədərləndim, çünkü onlar gedəndən sonra
corablardan və dizə qədər olan qısa kətan tumandan başqa, əynim-
də paltar qismindən bir şey yox idi. Yaxşı ki, bu əynimdəkiləri də

¹ Qallon – 3,75 litre bərabərdir.

çıxartmamışdım, ona görə qalmışdı. Bu vəziyyət məni paltar qeydinə qalmağa da məcbur etdi. Gəmidə paltar qismindən çox şey var idi, lakin mən hələlik o dəqiqə mənə lazımlı olanı götürdüm, çünkü məni bir çox başqa şeylər, hər şeydən əvvəl, iş alətləri daha artıq maraqlandırırırdı. Xeyli axtardıqdan sonra mən dülğərimizin alətləri yiğilmiş qutunu tapdım. Onu deyim ki, bu qutu mənim üçün çox qiymətli idi, o zaman həmin qutuya bir gəmi dolusu qızıl versəydlər, yenə də verməzdim. Mən bu qutunu heç içəna baxmadan gətirib sala qoydum, çünkü onun içində, təxminən, hansı alətlərin olduğu mənə məlum idi.

İndi mən tüfəng, onu doldurmaq üçün qırma və barıt tədarük etməli idim. Gəminin ümumi otağında iki yaxşı ovçu tüfəngi və iki tapança tapdım, bunları barıt qabı, bir torba qırma və iki köhnə paslı qılıncla birlikdə gətirib salın üstünə qoydum. Gəmidə bizim üç çələlek barıtımız olduğunu bilirdim, lakin harada saxlandığı mənə məlum deyildi. Ancaq gəmini yaxşıca axtarıb onların üçünü də tapdım. Onlardan biri islammışdı, ikisi isə qupquru idi. Mən onları da aparıb salın üstündə tüfənglərin və qılıncların yanına qoydum. İndi salın üstündə kifayət qədər yük var idi və mən yelkənsiz, avarsız və sükanlı necə sahilə gedib çıxacağımı düşünməyə başladım, çünkü mənim bu salımı çevirib alt-üst etmək üçün ən zəif bir külək kifayət idi.

Ancaq belə bir vəziyyətdə üç şey mənə ürək-dirək verir və məni cəsarətləndiriridi: əvvəla, dəniz tamamilə sakit idi, ikincisi, dənizdə başlayan qabarma mənim salımı qovub sahile tərəf aparmalı idi, üçüncüüsü, dənizdən sahilə doğru əsən yüngül meh də səmtinə düşdüyü üçün mənim xeyrimə idi. Gəmidəki qayığın siniq avarlarından ikisini-üçünü axtarıb tapdım, onları axtararkən (dülğər qutusunda olan alətlərdən əlavə) yenə də iki mişar, balta və bir çəkic də tapdım, bunların hamısını götürüb gəmidən sala endim. Yolun bir milini, yaxud, təxminən bir qədərini sal çox yaxşı getdi. Lakin hiss etdim ki, dəniz mənim salımı sahilin əvvəl mənim gedib düşdüyüm yerinə tərəf aparmır, oradan uzaqlaşdırır. O saat ağlıma gəldi ki, dənizin bu yerində, yəqin ki, sahil axıntısi vardır və əgər mən salı bu axıntıya salsam, hər hansı bir kiçik körfəzə, yaxud çay ağızına gedib çıxaram, orada da sahilə yanaşın yürümü boşaltmaq asan olar.

Elə düşündüyüm kimi də oldu. Tezliklə qarşı tərəfdən kiçik buxta kimi bir yer gördüm, axın da mənim salımı sürətlə həmin bu



buxtaya tərəf aparırdı. Mən bacardığım kimi salı idarə edirdim və mümkün qədər axının ortası ilə getməyə çalışırdım. Lakin bu buxtaya bələd deyildim və onun hansı yerindən keçmək lazım gəldiyini də bilmirdim, buna görə də, az qala, ikinci dəfə fəlakətə düşəcəkdir, əgər belə bir hadisə üz versəydi, mən, doğrusu, lap dərdimdən çərləyib olurdum. İş belə oldu ki, salın bir tərəfi qəflətən quma toxundu, o biri tərəfi isə o saat əyilib aşağı endi. Əgər bir az da əyilsəydi, mənim bütün yüklerim o tərəfə sürüşüb suya töküldərdi. Mən kürəyimi və əllərimi sandıqlara dirəyib onları öz yerində sürüşməyə qoymurdum, lakin bütün cidd-cəhdimə baxmayaraq, salı da quma toxunub saya oturduğu yerdən itələyib çıxara bilmirdim. Mən yarıma saatda qədər bu vəziyyətdə qalıb tərpənməyə cəsarət etmirdim. Nəhayət, artmaqda olan su özü salın əyilmiş tərəfini bir qədər yuxarı qaldırıb düzəltdi, su bir qədər də yuxarı qalxdıqda isə sal quma toxunub saya oturduğu yerdən suyun üzünə çıxdı. Belə olduqda mən əlimdəki avara söykənərək salı axıntının lap ortasına itələdim və bu yerdə axın çox güclü olduğu üçün mən tezliklə həmin kiçik buxtaya, daha doğrusu, hündür sahilli kiçik bir çayın mənsəbinə gəlib çıxdım. Mən sahilə yan almaq üçün əlverişli bir yer tapmaq məqsədilə ətrafi nəzərdən keçirməyə başladım. Mən dənizdən çox uzaq düşmək istəmirdim, çünki gec-tez dənizdə bir gəmi görəcəyimi ümidi edirdim, buna görə də mümkün qədər dənizə yaxın yerdə olmayı qət etdim.

Nəhayət, sağ sahildə gözürmə lap xırda bir körfəz dəydi, mən də salı oraya yönəldim. Böyük zəhmətlə salı su axınının köndələninə saldım və əlimdəki avari dənizin dibinə dayayaraq axını yarib, bu kiçik körfəzə daxil oldum. Lakin mən yenə də qorxulu bir vəziyyətə düşmüştüm: burada sahil o qədər dik idi ki, əgər salın bir tərəfi bu dik sahilə toxunsayıdı, mütləq yuxarı qalxar, o biri tərəfi isə suya enib əyilər və mənim gətirdiyim yük üçün yenə də təhlükə yaranardı. Mənim üçün bircə çərə qalmışdı: dayanıb suyun daha çox qalxmasını gözləməli idim. Sahilin qurtaracağında düz bir yer var idi, bura çox əlverişli bir meydança idi. Mən salı o tərəfə çevirdim, avari dənizin dibinə dayayaraq salı elə bir vəziyyətdə saxlamışdım ki, sanki, lap lövbər atıb dayanmışdım. Mənim hesabımı görə, su qalxdıqca bu meydançanı da basmalı idi. Elə belə də oldu. Su dənizdə kifayət qədər qalxdıqda (salım bir fut yüksəklikdə suya oturmuşdu), mən salı həmin bu düz meydançaya itələdim, iki tərəfdən avarları

dənizin dibinə sancıb salın yerini möhkəmləndirdim və dayanıb suyun çəkilməsini gözlədim. Dənizdə çəkilmə başlayan kimi sal bütün yükü ilə birlikdə sahilin bu düz və quru yerində qaldı.

İndi mən ətrafi gözdən keçirməli və mənzil üçün elə bir təhlükəsiz yer seçməli idim ki, öz şeylərimi hər hansı bir təsadüfə qarşı qorxmadan oraya yiğə biləydim. Mən haraya gəlib çıxdığımı hələ də bilmirdim: bu yerin qitə və ya ada olduğu, burada insan yaşayışmadığı mənə məlum deyildi. Burada vəhşi heyvanlardan mənə bir təhlükə olub-olmayacağını da bilmirdim. Mənim dayandığım yerdən, təxminən, yarım mil uzaqda hündür və sıldırıım bir təpə görünürdü. Bu, bir silsilə kimi şimal tərəfə uzanan təpələrin, yəqin, ən hündürü idi. Tüfəng, tapança və barit qabını götürüb kəşfiyyata çıxdım. Təpənin başına çıxanda (oraya çıxməq mənə çox çətin başa gəldi) mənim kədərli aqibətimin nə qədər acinacaqlı olduğu tama-milə aydın oldu. Gördüm ki, mənim gəlib düşdürüm yer adadır, onun dörd tərəfi dənizlə əhatə olunmuşdur, heç bir tərəfdə torpaq görünmürdü, yalnız bir qədər kənarada suyun içindən bayır çıxmış bir neçə çılpaq qaya və on mil məsaflədə qərb tərəfdə mənim gəlib düşdürüm adadan da xeyli kiçik iki ada görünürdü.

Mən başqa şeylər də kəşf etdim: mənim düşdürüm adanın torpağı heç becərilməmişdi və bütün əlamətlər göstərirdi ki, burada insan da yaşamır. Adada, bəlkə, vəhşi heyvanlar da var idi, ancaq mən hələlik heç birini də görməmişdim. Əvəzində isə çoxlu quş var idi, ancaq hamısı da mənə məlum olmayan cinsdən idi. Sonralar da mən bu quşları olayarıda, onların yeməli olub-olmadıqlarını zahiri görünüşlərinə görə ayırd edə bilmirdim. Mən təpədən enərkən meşənin kənarındaki ağaca qonmuş böyük bir quş vurdum. Mənim fikrimcə, bu atəş dünya yaranandan bəri birinci atəş idi ki, bu adada səslənirdi. Mən atəş açan kimi bir dəstə quş meşədən bulud kimi havaya qalxdı. Quşların hərəsi bir cür qışqırırdı, lakin bu qışqırıqların heç biri mənim tanıdığım quşların səsinə oxşamırdı. Vurduğum quş isə mənə elə gəlir ki, deyəsən, bizim yerlərdəki çalağanın başqa bir növü idi: lələklərinin rəngi və dimdiyinin görünüşü etibarilə, çalağana çox oxşayırırdı, lakin caynaqları çox qısa idi. Əti lap les iyi verirdi və heç yeyiləsi deyildi.

Bu kəşfiyyatlarla kifayətləndim və salın yanına qayıdırıb şeyləri sahilə daşımağa başladım. Günümüz bütün qalan hissəsi bu işə



getdi. Gecəni harada və necə keçirəcəyimi bilmirdim. Torpağın üstündə uzanıb yatmağa qorxurdum, çünkü burada hər hansı bir yırtıcı heyvanın gecə mənə hücum etməyəcəyindən arxayıñ deyildim. Sonralar məlum oldu ki, mənim bu qorxu və şübhələrim tama-milə əsassız imiş.

Buna görə də mən gecələmək üçün sahildə münasib bir yer seçib, onu dörd tərəfdən yesiklər və sandıqlarla aralığa aldım, bu hasarın içində isə taxtalardan komaya oxşar bir şey qurdum. Ərzaq məsələsinə gəldikdə, doğrusu, əlimdəki ehtiyat qurtardıqdan sonra haradan yemək tapacağımı bilmirdim. Çünkü quşlardan və mənim atəşimin səsinə meşədən çıxıb qaçan, bizim dovşana oxşar iki balaca heyvandan başqa, burada heç bir canlı məxluqat gözümə dəyməmişdi.

Lakin indi məni başqa bir məsələ daha çox məşgül edirdi. Mən gəmidə qalmış və mənə lazımla biləcək şeylərin hamısını, hər şeydən əvvəl, yelkənləri və kəndirləri birtəhər getirmək istəyirdim. Buna görə də əger başqa bir şey mane olmazsa, yenidən gəmiyə ikinci bir səfər etməyi qərara aldım. İlk şiddetli külək və firtinanın gəmini parça-parça edəcəyini bildiyimə görə gəmidən götürə biləcəyim bütün şeylərin hamısını daşıyb sahile gətirənə qədər bütün başqa işlərin hamısını təxirə salmağı qət etdim. Mən öz-özümlə məsləhət edib belə bir nəticəyə gəldim ki, gəmiyə gedəndə salı aparmaq lazımlı deyil, çünkü bu, mənə artıq yük kimi görünürdü. Suyun çəkilməsini gözləyərək, birinci dəfədə olduğu kimi, yenə də suya girib üzə-üzə gəmiyə tərəf yola düşdüm. Ancaq bu dəfə əynimdə olan paltarı komada soyundum, əynimdə yalnız dama-dama qumasdan tikilmiş alt köynəyi, kətan tuman və yalın ayağıma geydiyim çəkmələr qaldı.

Birinci dəfədə olduğu kimi, mən yenə də sallanmış kəndir vasi-təsilə gəmişə dırmaşdım, sonra orada təzə bir sal qayığı hazırladım. Lakin birinci dəfədən müəyyən təcrübə qazandığım üçün bu dəfə salı o qədər də böyük və yönəldəmsiz düzəltmədim, həm də az yüklədim. Ancaq bu salın üstündə də mən bir çox faydalı şeylər daşıyb gətirdim. Əvvəla, mən dülğərimizin ehtiyat üçün götürmiş olduğu şeylərin hamısını tapıb götürdüm, bunların arasında iki, yaxud üç torba (iri və xırda) mix, burğu açan, iki düjünə qədər balta, ən başlıcası isə çox faydalı olan bir bülöv daşı var idi. Sonra mən

bizim topçunun anbarından da bəzi şeylər, o cümlədən üç ədəd dəmir ling, iki çellək tūfəng güləsi, yeddi müşket, yenə də bir ov tūfəngi və bir qədər barit, sonra bir böyük torba qırma və bir top qurğuşun kağızı təpib götürdüm. Bir yerə toplanıb sarılmış bu qurğuşun o qədər ağır idi ki, güclə yerindən qaldırıb sala yüklədim.

Bu saydıqlarından başqa, mən gəmidə əlimə keçən bütün palṭarları, ehtiyat yelkənini, yelləncək, bir neçə döşək və yastıq götürdüm, hamisini sala yükleyib böyük bir məmənuniyyatlı sağ-salamat sahilə gətirib çıxarddım.

Gəmiyə gedərkən mən daxmada olmadığım müddətdə yırtıcı heyvanların gəlib topladığım ərzağı məhv edəcəklərindən bir az qorxurdum. Lakin sahilə qayıdır gələndə mən daxmanın yanında heç bir vəhşi heyvan izi görmədim. Ancaq sandıqlardan birinin üstündə nə isə vəhşi pişıyə çox oxşayan bir heyvan oturmuşdu. Mən yaxınlaşanda o bir qədər konara qaçıb dayandı, sonra dal ayaqları üzərində çömbəlib oturdu və tamamilə sakit, qorxusuz-ürküsüz düz gözlerimin içini baxmağa başladı, elə bil ki, mənimlə tanış olmaq istəyirdi. Mən tūfəngi qaldırıb onu nişan aldım, lakin bu hərəkətin nə demək olduğunu o, yəqin ki, anlamırkı, buna görə də o, qətiyyən, qorxmadi və heç yerindən də tərpənmədi. İş bu yerə çatanda mən alicənablıq göstərib, ona bir parça suxarı tulladım, ancaq mənim tərəfimdən bu, çox böyük bir bədxərclik idi, çünkü, onsuz da mənim ərzaq ehtiyatım çox az idi. Buna baxmayaraq mən bu bir parça suxarıdan keçdim. Heyvan yaxınlaşib suxarını iyli və yeyib çox böyük bir həzz ilə ağızının yan-yörəsini yaladı, yenə də dayanıb mənə baxdı, sanki, yeməyin ardını gözləyirdi. Lakin mən ona daha heç bir şey vermədim, heyvan bir azdan sonra çıxıb getdi.

İkinci yüksü gətirib sahilə çıxardıqdan sonra istədim ki, ağır barit çelləklərini açam və baritı hissə-hissə daşıyam. Lakin əvvəlcə çadır qurmağa başladım. Çadırı mən yelkəndən və bu məqsəd üçün meşədən kəsdiyim çubuqlardan hazırladım. Günəşdən və yağışdan xarab ola biləcək şeylərin hamisini çadırda daşıdım, insan və ya vəhşi heyvanların qəflətən hücum edə biləcəklərini nəzərə alıb boş yesikləri və çelləkləri də çadırın ətrafinə yiğdim.

Böyük bir sandığı böyübü üstə qoyub çadırın girəcəyini bayır tərəfdən örtdüm, içəridən isə taxta düzdüm. Sonra yerdə yataq saldım, başımın altına iki tapança, yatağın böyük tərəfinə isə tūfəngi qoyub



uzandım. Gəmimiz fəlakətə uğradıqdan bəri bu, birinci gecə idi ki, mən yataqda yatırdım. Yorğun və yuxusuz olduğum üçün tez yuxulayıb səhərə qədər bərk yatdım, çünki bundan əvvəlki gecə çox az yatmışdım. Bütün günü də möhkəm işləmişdim: əvvəlcə şeyləri gəmidən daşıyb sala yükləmişdim, sonra da həmin şeyləri yenə də sahilə daşmışdım.

Mənim fikrimcə, indiyə qədər heç kəs hələ özünə mənimki qədər böyük bir anbar düzəltməmişdir. Lakin mənim gözüm doymurdu: nə qədər ki gəmi salamat idi və öz əvvəlki yerində dayanmışdı, nə qədər ki mənə lazım olan şeylərdən lap bircə dənə gəmidə qalmışdı, mən bunların hamisini daşıyb gətirməyi və öz ehtiyatımı çoxaltmağı zəruri hesab edirdim. Ona görə də hər gün dənizdə çəkilmə başlayan kimi mən gəmiyə gedir və hər dəfə təzə bir şey gətirirdim. Üçüncü səfərim xüsusilə müvəffəqiyətli oldu. Mən gəmidəki bütün ipləri açdım və ehtiyat üçün götürülmüş bütün xırda kəndir yumaqlarını (həmçinin həlqə kimi hazırlanmış üçləmə ipləri və yedək iplərini də salın gücü çatlığı qədər) götürdüm. Mən eyni zamanda yelkənləri yamamaq üçün gəmidə bizə lazım olan böyük ehtiyat bez parçasını və gəmidə islanmış barıtla dolu çəlləyi də gətirib sala yüklədim. Beləliklə, nəhayət, mən yelkənlərin hamisini sahilə gətirdim. Ancaq mən onları doğrayıb hissə-hissə daşimalı oldum, çünki öz-özlüyündə bu yelkənlər indi əhəmiyyətsiz idi və mənim üçün onlar bir parça bez kimi qiymətli idi.

Lakin məni hər şeydən çox sevindirən bu oldu ki, beş-altı dəfə gəmiyə səfər etdikdən sonra mən daha gəmidə elə bir lazımlı şeyin qalmadığını zənn edirdim, amma təsadüfən gəminin anbarında suxarı ilə dolu böyük bir çəllək, üç çəllək rom, bir yesik qənd və kiçik bir çəllək yarma tapdım. Mənim üçün bu, çox sevindirici kəşf idi, çünki mən gəmidə ərzaq qismindən daha heç bir şey qalmağına əmin idim və belə fikir edirdim ki, qalmış olsa da, yəqin, islanmışdır. Suxarını çəlləkdən çıxarıb parça-parça kəsdiyim yelkən bezinə bükдüm və hissə-hissə gətirib sala yüklədim. Bütün bunların hamisini mən sağ və salamat gətirib sahilə çıxarddım.

Ertəsi günü mən yenidən gəmiyə getdim. Bu dəfə mən tək bir adamın gücü çatacağı şeylərin hamisini yiğisərdiqliqdan sonra kəndirləri kəsməyə başladım. Hər bir kəndiri hissələrə elə böldürdüm ki, onları daşıyb aparmaq mənə çətin olmasın. Beləliklə, mən üç kəndiri kəsib

sahilə daşdım. Sonra mən gəmidən qoparıb çıxarda bildiyim bütün dəmir hissələri götürdüm və gəmidə qalmış tamaraların hamısını yarib böyük bir sal düzəldim, hazırladığım bütün bu ağır şeylərin hamısını yükleyib geri yola düşdüm. Lakin bu dəfə bəxtim gətirmədi. Düzəldiyim sal o qədər yönəmsiz və yük də o qədər ağır idi ki, mən salı çox böyük çətinliklə idarə edirdim. Buxtaya daxil olub, bütün şeylərimi boşaltmış olduğum sahilə tərəf gedəndə, mən salı əvvəlkilər kimi bacarıqla idarə edə bilmədim, sal çevrildi və mən yüksələrək birlikdə suya batdım. Mənim suya düşməyim çox da böyük bir fəlakət deyildi. Çünkü bu hadisə, demək olar ki, lap sahilin yanında baş vermişdi və bu yer dayaz olduğu üçün mənə heç bir şey olmazdı. Lakin yükümün hamısı olmasa da, hər halda, onun çox hissəsi və ən başlıcası gəmidən qopardığım dəmirlər suyun dibinə getdi, bu isə məni xeyli kədərləndirdi, çünkü dəmirlər mənə çox lazım ola bilərdi. Onu da deym ki, dənizdə çəkilmə başlayıb, su aşağı enəndə mən, demək olar ki, kəndirlerin hamısını və bir neçə parça dəmir tapıb sahilə çıxartdım, lakin bu iş mənə çox böyük zəhmət bahasına başa gəldi, çünkü hər bir dəmir parçası üçün bir dəfə suya baş vurmaq lazım gəlirdi, bu isə məni xeyli yorurdu. Bundan sonra mən hər gün gəmiyə səfər edir və hər dəfə oradan yeni bir şey gətirirdim.

Artıq on üç gün idi adada yaşayırdım və bu müddətdə mən on bir dəfə gəmiyə gedib-gəlmışdım və bir insanın iki əli ilə qaldırıb daşımağa qadir olduğu şeylərin hamısını sahilə gətirmişdim. Əgər sakit hava uzun müddət davam etsəydi, gəminin özünü də hissə-hissə qopardıb gətirəcəyimə əmin idim, lakin on ikinci səfərə hazırlaşanda külək qalxdığını hiss etdim. Bununla belə, dənizdə çəkilmənin başlamasını gözləyərək yenə də gəmiyə getdim. Gəmiyə əvvəlki səfərlərimdə mən öz kayutumuzun bütün dəlik-deşiklərini elə diqqətlə axtarmışdım ki, daha indi orada heç bir şeyin qalmadığını zənn edirdim. Lakin bu fikirdə ikən birdən-birə gözüm ikgözlü bir dolaba sataşdı: onun bir gözündə üç tülküç, bir böyük qayçı və bir düjünə yaxın çəngəl-bıçaq tapdım. O biri gözündə isə pul var idi, bu pulların bir hissəsi Avropada, bir hissəsi isə Braziliyada işlədirilən gümüş və qızıl pul idi, cəmisi otuz altı funt-sterlinqə qədər idi.

Pulları görəndə gülümşədim və öz-özümə dedim: "Yararsız zibil! İndi sən mənim nəyimə lazımsan? Səni döşəmənin üstündən



götürmək üçün zəhmət çəkib əyilməyimə də dəyməz. Bu qızılların hamısını bu ən adı bıçaqlardan biri ilə dəyişməyə də hazırlam. Get, səni götürüb aparmağa mənim yerim də yoxdur, indiyə qədər harada yatırınsa, orada da qal, get dənizin dibinə! Sən mənə gərək deyilsən, səni xilas etməyə də dəyməz!" Lakin mən bir az fikirləşdikdən sonra pulları götürməyi qət etdim və onların hamısını bir parça yelkən bezinə bükдüm. Sonra sal düzəltmək haqqında fikirləşməyə başladım, ancaq mən fikirləşənə qədər göyün üzü tutuldu, sahil tərəfdən əsən külək güclənməyə başladı və on beş dəqiqədən sonra lap şiddətləndi. Külək sahil tərəfdən əsdiyi üçün sal hazırlamaq mənə el verməzdi, həm də dənizdə böyük fırtına başlanmamış çıxbı sahilə getməyə tələsmək lazım idi, yoxsa gecikib qalsayıdım, bir daha sahil üzü görməzdəm. Mən vaxtı itirmədən suya atılıb üzməyə başladım. Həm özümlə götürdüyüm şeylərin ağırlığı, həm də külək sahil tərəfdən əsdiyi üçün qarşıma çıxan dalğalarla mübarizə aparmağa məcbur olmağım sürətlə üzməyə mane olurdu, buna görə də gəmi ilə mənim buxtam arasındaki məsafəni mən lap güc-bəla ilə üzüb keçə bildim. Külək isə hər dəqiqə keçdikcə daha da şiddətlənirdi və qabarmanın başlanmasına bir az qalmış dənizdə əsl böyük fırtına əmələ gəldi.

Mən isə bu zaman evə yetişmişdim, həm özüm, həm də topladığım var-dövlət təhlükədən uzaq idi, çadırda uzanıb istirahət edirdim. Fırtına bütün gecəni gurladı, səhər mən çadırdan boylanıb baxanda gəminin heç izi-tozu da qalmamışdı. İlk dəqiqələrdə bu, məni heyvətə saldı və kədərləndirdi, ancaq sonra bununla özümə təsəlli verdim ki, mənə lazım olan şeylərin hamısını vaxtında daşıyb gətirmişəm və bu işə bütün qüvvəmi sərf etmişəm, bundan sonra əlimdə vaxt olsaydı da, mən gəmidən çox dəyərli bir şey tapa bilməzdəm.

Beləliklə, mən bu hadisədən sonra nə gəmi, nə də onun içində qalmış şeylərin haqqında heç nə düşünmürdüm. Doğrudur, parçalanmış gəminin qırıqlarını fırtınadan sonra su vurub sahilə çıxara bilərdi. Sonra bu, doğrudan, belə oldu, lakin bütün bunların mənə çox az faydası dəydi.

İndi mənim bütün fikrim-zikrim bir məsələ ilə məşğul idi: necə edim ki, özümü bu addada ola biləcək vəhişi adamların və yırtıcı heyvanların hücumundan qoruyum. Mən bu barədə uzun müddət düşündüm və özüm üçün necə bir mənzil qurmağı götür-qoy

etdim: fikirləşirdim ki, özüm üçün mənzili yerdən qazım, yoxsa çadır düzəldim. Nəhayət, hər ikisini düzəltməyi qərara aldım. Belə hesab edirəm ki, mənzili necə düzəltdiyimi burada nağıl etsəm və mənzilimi sizə təsvir etsəm, pis olmaz.

Əvvəlcə, onu deyim ki, sahildə seçdiyim yerin mənzil qurub yaşamaq üçün əlverişli olmadığı tezliklə mənə əyan oldu, çünkü bura dənizin lap kənarı, düz və bataqlıq bir yer idi, yəqin ki, burada yaşamaq adamın səhhəti üçün də zərərli olardı. Lakin ən başlıcası o idi ki, seçmiş olduğum bu yerin yaxınlığında içməli su yox idi. Bütün bu səbəblərə görə mənzil üçün daha yararlı və səhhət üçün əlverişli olan başqa bir yer axtarmağı qət etdim.

Mənzil üçün yer axtaranda bir sıra, mənim fikrimcə, vacib olan şərtləri nəzərə alır və bu şərtlərə müvafiq bir yer tapmaq istəyirdim. Əvvəla, mənim mənzilim, gərək, yaşamaq üçün yararlı, özü də içməli suya yaxın bir yerdə olaydı. İkincisi, günəşin istisindən məni qorunmalı idi; üçüncüsü, mənzil, gərək, ikiayaqlı və dördayaqlı heyvanların hücumuna qarşı təhlükəsiz və etibarlı olaydı; nəhayət, dördüncüsü, mənzilim elə bir yerdə olmalı idi ki, mən oradan dənizi yaxşıca görə bileydim, bu axırıncı şərt ona görə lazımdı ki, əgər Allahın izni lə bu tərəflərə bir gəmi gəlib çıxsa, mən bu adadan xilas olmaq üçün, gərək, o fürseti əldən qaçırmayadım. Beleliklə, mən xilas olacağımı hələ də ümidiyi itirmirdim.

Mən xeyli axtardıqdan sonra mənzili tikmək üçün, axır ki, əlverişli bir yer tapdım. Bura yüksək təpənin yamacında kiçik və hamar bir yer idi. Təpənin başından bu düzənlilik yerə qədər lap divar kimi sıldırıım eniş idi, belə ki, bu üst tərəfdən daha mənim bir qorxum qalmırıdı. Sıldırıımın aşağı hissəsində mağara ağızına oxşayan bir yer var idi, amma, əslində, burada heç bir mağara və sıldırıımın içərisinə tərəf heç bir yol yox idi.

Mən də çadırımı həmin bu mağaraya oxşar yerin yaxınlığında kiçik və gömgöy düzənlilikdə qurmağı qərara aldım. Bu düzənlilik yerin eni yüz, uzunluğu isə iki yüz yarddan¹ artıq deyildi, buna görə də mənim mənzilimin qarşısında bir çəmənlik açılırdı, çəmənliyin qurtaracağı girintili-çixıntılı bir yamac idi, özü də bu yamac lap dənizin sahilinə qədər enirdi. Bu yer təpənin şimal-qərb yamacında idi, buna görə də bütün günü axşama qədər, yəni günəş cənub-qərb

¹ Yard – İngiltərədə uzunluq ölçüsüdür, metrdən bir qədər azdır.



tərəfə keçib batana qədər kölgə olurdu (mən o yerin coğrafi vəziyyətini nəzərdə tutub deyirəm). Çadırı qurmamışdan əvvəl mən həmin mağaraya oxşar yerin qarşısında radiusu on yard, deməli, diametri iyirmi yard olan bir yarımdairə çizdim. Sonra bu yarımdairənin hər iki tərəfi ilə yerə iki cərgə paya vurdum. Payaların baş tərəflərini yonub şışəldim. Mənim vurduğum bu payaların hündürlüyü beş fut yarımlı olardı. İki cərgə payanın arasında altı düymə qədər boş yer qoymuşdum.

Bu boş yerin hamısını, lap yuxarıya qədər, gəmidən gətirdiyim kəndir qırıqları ilə doldurdum. Kəndirləri cərgə ilə bir-birinin üstünə yiğdim, içəri tərəfdən isə payalara dayaq verib möhkəmləndirdim, bu dayaqları mən bir qədər yoğun, lakin gödək (iki fut yarımlı uzunluqda) ağaclarдан hazırlamışdım. Qurtaranda gördüm ki, lap gözəl bir hasar düzəltmişəm; nə insan, nə də heyvan bu hasarın nə arasından keçə bilərdi, nə də üstündən aşa bilərdi. Bu iş məndən çox vaxt və zəhmət tələb etdi. Meşədən payaları qırıb gətirmək, onları yonub yerə basdırmaq xüsusilə ağır idi. Hər tərəfdən hasar olan bu mənzilə mən qapı qoymamışdım və buraya girib-çıxmaq üçün kiçik bir nərdivan düzəltmişdim, içəri girəndən sonra mən hər dəfə nərdivani götürürdüm. Beləliklə, zənnimcə, mən özümü xarici aləmdən tamamilə ayırmışdım və möhkəm bir mənzildə yerleşmişdim, gecələr burada sakit yatırdım, başqa şəraitdə isə bu, mənim üçün mümkün deyildi. Ancaq sonralar məlum oldu ki, mənim ancaq öz təsəvvürümüzdə yaratmış olduğum düşmənlərə qarşı bu qədər tədbirlər görməyimə heç bir ehtiyac yoxdur.

Var-yoxumun hamısını – ərzağı, silah və başqa şeyləri güc-bəla ilə dərtib hasarın, başqa cür desək, qalanın içində yiğdim. Sonra mən burada böyük bir çadır qurdum. İsti ölkələrdə ilin müəyyən fəsillərində son dərəcə çox yağan yağışlardan özümü qorumaq üçün mən çadırı ikiqat düzəldim: əvvəlcə kiçik bir çadır qurdum, sonra onun üstündən böyük bir çadır çəkib üzərini də gəmidən yelkənlərlə birlikdə gətirdiyim brezentlə örtdim.

Mən indi daha yerə sərilmüş yataqda yox, bizim kapitanın köməkçisinə məxsus olan çox rahat və tor yelləncəkdə yatırdım.

Ərzaq ehtiyatını və ümumiyyətlə, yağışdan xarab ola biləcək şeylərin hamısını çadırda gətirdim. Şeylərin hamısını çəpərlə hasarladığım yerə gətirib yiğdiqdan sonra mən o vaxta qədər çəpərdə

qapı əvəzinə açıq saxladığım dəliyi möhkəmcə bağladım və bayaq dediyim kimi, nərdivanla girib-çıxmağa başladım.

Çəpərdəki yolu bağladıqdan sonra dağı dəlib mağara düzəltməyə başladım. Qazıb-çixartdığını daşları və torpağı çadırın içindən keçirib həyatə apardım və iç tərəfdən hasarın dibinə töküb düzəldim. Beləliklə, həyətdəki torpağın hündürlüyü bir fut yarımla artdı. Mağara çadırın lap dal tərəfində idi və mən ondan anbar yerinə istifadə edirdim.

Bütün bu işləri görüb başa çatdırmaq üçün bir çox günlərimi sərf etdim və xeyli zəhmət çəkməli oldum. Bu müddət ərzində fikrimə bir çox şeylər gəlirdi və bir neçə başqa hadisələr də baş vermişdi ki, onları da sizə nağıl etmək istəyirəm.

Bir dəfə, hələ çadır qurmağa və mağara qazmağa yenicə hazırlaşdığını zamarı birdən göye qara və qalın bulud gəldi. Şiddətli yağış yağmağa başladı, sonra ildirim parladi və göy dəhşətlə guruldu. Əlbəttə, göyün belə guruldamasında qeyri-adi bir şey yox idi və məni bu qorxutmadı. Məni qorxudan ayrı şey idi: başımda ildirim sürəti ilə əmələ gələn bir fikir – “barıtın” fikri məni qorxutdu. ildirimin bir dəfə vurması ilə mənim bütün barit ehtiyatımın məhv ola biləcəyini düşündükdə lap ürəyim içimə düşdü, çünkü həm özümü qorumaq, həm də yemək əldə etmək üçün məndə barıtın olması zəruri idi. Partlayış olarsa, mənim özümə necə bir təhlükə üz verəcəyini və əvvəlcə özümün məhv olacağımı, qəribədir ki, o zaman heç ağlıma da gətirmirdim.

Bu hadisə mənə o qədər qüvvətli təsir etmişdi ki, tufan yatan kimi mənziliyi düzəltmək və möhkəmləndirmək üçün nəzərdə tutduğum bütün işləri müvəqqəti bir vaxt üçün təxirə saldım və barit üçün kiçik torbalar tikməyə, qutular hazırlamağa başladım. Barıtın hamısının birdən alışmaması və birdən partlamaması üçün mən onu hissələrə bölib, əyn-ayrı yerlərdə saxlamağı qərara aldım. Bu işə təqribən iki həftə vaxtim getdi. Cəmisi iki yüz qırq girdənkəyə qədər barıtım var idi. Bunun hamısını təqribən yüz yere bölib, torbalara və qutulara doldurdum. Bu torba və qutuları dağın yarğanlarında elə yerdə gizlətdim ki, oraya, qətiyyən, rütubət keçə bilməzdi, sonra barıtı gizlətdiyim hər bir yerə nişan qoydum. İslanmış barıtla dolu olan çəllək üçün isə narahat olmurdu, buna görə də onu olduğu kimi götürüb öz aləmimdə “mətbəx” adlandırdığım mağaraya qoydum.



Mənzil yerində çəpər çəkməklə məşğul olduğum müddətdə mən hər gün azı bir dəfə əlimdə tūfəng bəzən gəzməyə, bəzən da özüm üçün bir ov vurmaq və adanın təbii sərvətləri ilə daha yaxından tanış olmaq üçün evdən çıxırdım. Mən belə səyahətə çıxdığımın lap birinci günü kəşf etdim ki, bu adada keçi vardır. Buna çox sevindim, lakin bədbəxtlik burasında idi ki, bu keçilər çox vəhi, cəld və həssas idilər, onlara yaxın düşmək heç mümkün deyildi. Lakin bu, məni ruhdan salmadı: gec-tez onları ovlamağı və tutmağı öyrənəcəyimə əmin idim. Keçilərin ən çox gəzib-dolandıqları yerləri gəzərkən mən belə bir şeyə təsadüf etdim: keçilər dağın başında olanda və mən də dağın aşağısındakı dərədə göründükdə bütün sürü məndən ürküb qaçırdı, lakin keçilər dərədə otlarkən mən dağın üstündə görünəsədim, onlar məni görmür və ürküb qaçmırıldılar. Buradan mən elə bir nəticə çıxardım ki, yəqin, bu heyvanların gözlərinin quruluşu elədir ki, yuxarı baxa bilmirlər və yuxarıda olan şeyləri də çox zaman görmürlər. O zamandan mən keçiləri ovlamaq üçün belə bir üsul işlətməyə başladım: mən həmişə əvvəlcə bir qayanın üstünə çıxırdım ki, keçilərdən yuxarıda olum, belə etdikdə onları yuxarıdan aşağıya vurmaq asan olurdu. İlk dəfə atəş açarkən yanında südəmər balası olan bir keçini vurdum. Oğlağa çox yazığım geldi. Anası yerə sərilərkən o, hələ də onun yanında dayanıb qalmışdı. Mən ölmüş keçiyə yaxınlaşış onu çıynımə alaraq evə aparanda, oğlaq da dalımcə geldi. Beləcə biz gəlib evə çatdıq. Çəpərin yanında mən çıynimdəki keçini yerə qoydum və onun balasını götürüb çəpərin o biri tərəfinə keçirtdim. Mən onu ələ öyrədib böyüdəcəyimə ümid edirdim, lakin o, çox körpə olduğu üçün hələ yem yeyə bilmirdi. Buna görə mən onu da kəsib yeməyə məcbur oldum. Bu iki keçinin əti mənə uzun müddət çatdı, çünki mən az yeyirdim, ərzaq ehtiyatını, xüsusilə çörəyi mümkün qədər qənaət edib saxlamağa çalışırdım.

Yeni mənzilimdə öz yerimi tamamilə rahatlادıqdan sonra mənim təxiresalinmaz işim, içində od qalamaq üçün bir ocaq hazırlamaq idi. Habelə odun da tədarük etmək lazımdı. Bütün bu işlərin öhdəsindən necə gəldiyimi, həmçinin anbarı necə böyüdüdüm və yaşayış üçün zəruri olan bir sıra şeylərlə özümü tədricən necə təchiz etdiyimi təfsilati ilə yeri gələndə öz vaxtında nağıl edəcəyəm, indi isə bir qədər öz haqqımda, o zaman başıma nə kimi fikirlər gəldiyi haqqında danışmaq istəyirəm. Mənim vəziyyətimdə olan adamın isə, aydındır ki, fikir-xəyalı az olmaz.

Doğrusu, öz vəziyyətim özümə çox ağır görünürdü. Fırtına məni kimsəsiz bir adaya gətirib çıxarmışdı, bu ada bizim gəmimizin gedib çıxmali olduğu yerdən, habelə adı dəniz ticarət yollarından bir neçə yüz mil uzaqda idi, buna görə də mənim belə bir nəticəyə gəlməyə bütün əsaslarım var idi ki, bu vəziyyət əvvəlcədən mənim alnıma yazılmışdı: taleyin əmri ilə mən bu kimsəsiz yerdə tənhalıqda yaşa-malı və öz ömrümü çıxılmaz, kədərli yerdə başa çatdırımlıyam. Bunu düşündükcə göz yaşları məni boğurdu, mən öz-özümə fikirləşir və heç cür başa düşə bilmirdim ki, axı nə üçün xalıq öz məxlumatının başına bu qədər felakət və bədbəxtlik gətirir, onları kömək-siz qoyur, taleyin hökmünə tabe edir və elə bədbəxt, dəhşətli bir vəziyyətə salır ki, bu vəziyyəti görən adam, çətin ki, öz həyatı üçün minnətdar olsun.

Lakin hər dəfə düşünəndə içərimdən gələn daxili bir səs mənim bu fikirlərimi sürətlə dayandırır və belə düşündüyüm üçün məni məzəmmət edirdi. Heç yadimdən çıxmır, bir gün çox fikrli idim, əlimdə tüfəng sahilde gəzinirdim. Mən öz acı taleyim haqqında düşünürdüm. Bir ağılnı səsini eşitdim. Daxilimdən gələn bu səs mənə dedi: "Doğrudur, sənin vəziyyətinə qibə edilməz, sən yalnız-san – bu, doğrudur. Lakin bir anlığa düşün: bəs səninə olan yol-daşların haradadır? Axı siz qayığa minərkən on bir nəfər idiniz. Bəs o qalan on nəfər haradadır? Onlar nə üçün məhv oldular? Sənə bu üstünlük verilmişdir. Sən necə fikir edirsən: kimin vəziyyəti yaxşıdır, onların, yoxsa sənin?" Mən o saat dənizə baxdım. Doğru-dan da, fikirləşəndə hər bir felakət və bədbəxtliyin özündə yenə də bir xeyirxah cəhət tapmaq olur, çünkü, doğrudan, mən bundan da pis vəziyyətə düşə bilərdim.

Gəmidən gətirdiyim zəruri şeylərlə özümü təchiz etməkdə nə qədər yaxşı iş görmüş olduğumun mənasını yalnız indi – burada bütün aydınlığı ilə təsəvvür etdim. Əgər bizim gəmimiz əvvəlcə saya oturub dayandığı yerdə qalmasaydı (yüzdən doxsan doqquzu elə, doğrudan da, belə olur), əgər sonra onu fırtına sahilə yaxın bir yere gətirib çıxartmasaydı və mən özümə lazımlı olan şeyləri gəmidən götürməsəydim, onda mənim halım necə olardı. Əgər mən sahilə çıxdığım o birinci gündəki, o birinci gecədəki vəziyyətdə – yurdsuz və yeməksiz qalsaydım və bunları tapmaq üçün əlimdə heç bir vasitəm olmasaydı, onda mən nə edərdim? Fikirləşir və öz-özümə



bërkdən deyirdim: "Xüsusilə bu tüfəng, barit, qırma və alətlər olmasayı, mən nə edərdim? Mən burada yatacaqsız, paltarsız, çadırsız necə yaşaya bilərdim?" İndi bunların hamısı artıqlaması ilə varım idi, hətta gələcək həyatımdan da daha bir o qədər qorxum yox idi: mən bilirdim ki, barit və qırımmam qurtaranda özümə yemək tapmaq üçün əlimdə başqa bir vasitəm olacaqdı. Onda mən lap ölügünə qədər tüfəngsiz yaşaya bilərdim.

Doğrudan da, mən adaya düşdüyüm lap ilk günlərdən fikirləşib işimi elə qurdum ki, nəinki barit və qırma ehtiyatım qurtaranda, hətta mən özüm qüvvədən düşüb səhhətim pozulanda da yaşayış üçün lazımlı olan bütün zəruri şeylərim olsun.

Onu da etiraf edim ki, ildirimin bir dəfə vurması ilə mənim bütün silahlarımın məhv ola biləcəyini və barının yanılı partlaya biləcəyini mən heç ağlıma gətirməmiş və nəzərdən qaçırmışdım. Elə buna görə də yağış yağış firtına qoparkən bu fikir ağlıma gələndə mən birdən-birə o qədər sarsılmışdım ki...

İndi mənim kimi bir insanın keçirdiyi o ən kədərlı həyatın bütün səssizliyini təfsilati ilə təsvir etməyə keçirəm və buna görə də başıma gələnləri lap əvvəldən başlayıb sırayla bir-bir nağıl edəcəyəm.

Bu dəhşətli adaya ilk dəfə ayağım dəyən günü, mənim hesabımı görə, sentyabrın otuzu idi. Deməli, bu əhvalat payızda, gecə ilə gündüzün bərabərləşdiyi zaman baş vermişdi. O yerin coğrafi vəziyyətinə görə (yəni, mənim hesabımı, ekvatorдан doqquz dərəcə iyirmi iki saniyə şimal tərəfdə), ilin bu ayında günəş göyün ortasında, lap adamin başının üstündə olur.

Adaya düşdüyüm vaxtdan on-on iki gün keçmiş birdən ağlıma gəldi ki, yanımıda heç bir kitab, qələm və mürəkkəb yoxdur, belə getsə, günlərin hesabını itirərəm, vaxtı çəşbaş salandan sonra isə heç adı günləri bazar gündündən ayırd edə bilmərəm. Bunun qabağını almaq üçün bu sahildə, fırtınanın məni ilk dəfə vurub çıxardığı yerdə bir ağac sütunu basdırıldım, sütunun yuxarı tərəfinə bir taxta parçası mixladım və biçaqla oyub onun üstündə iri hərflə bu sözləri yazdım: "Mən 1659-cu il sentyabrın 30-da ilk dəfə bu yerdə həmin adaya ayaq basmışam". Sütunun yan tərəflərində mən hər gün gödək cizgilər şəklində işaretlər çətirdim; hər altı gödək işaretdən sonra bir uzun işaret çətirdim, bu, bazar gününü göstərirdi; hər ayın birinci gününü göstərən işaretni isə daha uzun

çərtirdim. Beləliklə, mən günləri, həftələri, ayları və illəri işarə edərək təqvim tuturdum.

Yuxarıda qeyd etdiyim kimi, bir neçə dəfə gəmiyə gedib-gələr-kən gətirdiyim şeylərin içində bir çox xırda şeylər də var idi ki, mən onların haqqında danışmamışdım. Doğrudur, bunlar bir o qədər də dəyərli şeylər deyildi. Lakin onların mənə çox xeyri dəydi. Məsə-lən, kapitanın və onun köməkçisinin kayutlarından mən mürəkkəb, qələm, kağız, üç-dörd kompas, bəzi astronomiya cihazları, müşahidə boruları, coğrafiya xəritələri və gəmiçiliyə dair kitablar tapıb gətirmişdim. Bu şeylərin mənə lazımlı olub-olmayacağını heç bilmirdim, buna baxmayaraq mən, hər ehtimala qarşı, bunların hamısını sandıqlardan birinə yiğmişdim. Bundan başqa, mənim öz şeylərimin arasından da İncil kitabının olduqca gözəl üç nəşri çıxdı (mən onları sıfariş edib gətirdiyim şeylərlə birlikdə İngiltərədən almışdım, yola çıxanda da şeylərimin arasına qoyub qablaşdırılmışdım). Gəmidə habelə portuqal dilində də bir neçə kitab, o cümlədən katoliklərə məxsus üç dua kitabı, bir neçə başqa kitab da əlimə keçmişdi və bunları da götürüb sahilə gətirmişdim. Onu da deməliyəm ki, gəmidə iki pişiyimiz və bir itimiz var idi (bu heyvanların adada necə yaşadıqları haqqında yeri gələndə maraqlı şeylər nağılı edəcəyəm). Pişikləri sal üstündə sahilə gətirmişdim, it isə birinci dəfə mən gəmiyə gedəndə özü suya tullanıb dalımcı üzə-üzə sahilə gəlmışdı. Bu it bir çox illər mənim etibarlı köməkçim oldu və sədaqətlə mənə xidmət etdi. O, mənim üçün bacardığı hər şeyi edirdi və demək olar ki, mənim üçün lap adam yerində idi. Mən çox arzu edirdim ki, kaş o dillənib danışa biləydi. Lakin bu, ona nəsib olan şey deyildi, o danışa bilməzdi. Dediym kimi, mən gəmidən mürəkkəb, qələm və kağız gətirmişdim. Mən bunların hamısını mümkün qədər qənaətə işlədirdim və nə qədər ki yanımıda mürəkkəbim var idi, başıma gələn əhvalatların hamısını müntəzəm surətdə yazırdım. Lakin mürəkkəbim qurtaranda yazı işini dayandırmağa məcbur oldum, çünki mürəkkəb hazırlamağı bacarmırdım və onu başqa bir şey ilə əvəz etməyi də bilmirdim.

Ümumiyyətlə, hər növ şeylərlə dolu böyük bir anbarın olmasına baxmayaraq, mürəkkəbdən əlavə, hələ mənə bir çox şeylər də çatışmirdi: mənim nə kürəyim, nə belim, nə də külüngüm, daha doğrusu, torpaq işləri və yeri yumşaltmaq üçün heç bir karastım yox idi.



İynəm və sapım da yox idi. Alt paltarım da yox idi, lakin mən alt paltarına bir o qədər də böyük ehtiyac hiss etmədim və alt paltarsız keçinməyə çox tezliklə alışdım.

Lazımı alətlər olmadığına görə başladığım işlərin hamısı ləng gedir və çətin başa gəldi. Məsələn, mənzilimin ətrafına çəkdiyim hasarı tamamlamağa, az qala, bir il vaxt sərf etdim. Meşədən yoğun ağaç qırmaq, onlardan paya yonub hazırlamaq, bu payaları çadırın yanına daşımaq üçün xeyli vaxt lazım idi. Payalar çox ağır idi, mən hər dəfə yalnız birini qaldıra bilirdim, bəzən belə olurdu ki, bir günə payanı yonub hazırlayıır, ikinci gün onu evə gətirir, üçüncü gün isə yerə basdırırdım. Payaları yerə vurmaq üçün əvvəllər ağır dəyənəkdən istifadə edirdim, sonralar gəmidən gətirdiyim dəmir linglər yadına düşdü, dəyənəyi linglə əvəz etdim, buna baxmayaraq, işim heç bir o qədər yüngülləşmədi.

Ümumiyyətlə, bu payaları yerə vurmaq mənim üçün ən çətin və yorucu işlərdən biri idi. Lakin bu iş məni usandırmadı, onsuž da vaxtimı bir işə sərf etməli idim. Hasarı çəkib qurtarandan sonra isə yemək axtarmaq üçün adada gəzib-dolanmaqdan başqa bir işim olmayıacaqdı və mən bu işlə az, ya çox hər gün məşğul olurdum.

Bununla birlikdə, mən öz vəziyyətimi bütün ciddiyətilə düşünür, mülahizə edir və düşündüklerimi də yazıb qeyd etirdim; ona görə yox ki bu qeydlər mənim vəziyyətimə düşə biləcək adamlardan ötrü bir nəsihət olsun (əslinə baxsan, mənim kimi adamlar, çətin ki, çox tapılaydı), yox, mən bu qeydləri ona görə yazırdım ki, içəridən məni didib kədərləndirən fikirləri sözə ifadə etmək və beləliklə də, özümə bir qədər təsəlli vermək istəyirdim. Lakin mənim düşüncələrim nə qədər qüssəli olsa da, yenə ağlım yavaş-yavaş bu acı düşüncələrə və hisslərə qalib gəlməyə başlayırdı. Mən var qüvvəmlə öz-özümə bununla təsəlli verməyə çalışırdım ki, vəziyyətim hələ yaxşıdır, mən bundan da pis bir vəziyyətə düşə bilərdim, buna görə də xeyiri şərə qarşı qoyurdum. Bir borclu ilə borc sahibi öz haqq-hesablarını necə dəqiq saxlayırlarsa, mən də eynilə bütün başıma gələn kədərlə hadisələrin, habelə sevindirici hadisələrin hamısını qeyd edir, onların haqq-hesabını saxlayırdım:

PİS

Tale məni cansıxıcı, insan
yaşamayan adaya salmışdır
və xilas olmağa da bir ümidim
yoxdur.

Mən, elə bil, bütün dünyadan
kəsilib kənara tullanmışam və
dərd çəkməyə məhkum
edilmişəm.

Mən bütün bəşəriyyətdən uzaq
düşmüşəm, mən insan
cəmiyyətdən
qovulmuş bir kimsəsizəm.

Paltarım azdır və çox çəkməz ki,
bədənim örtmək üçün heç nə
tapmaram.

İnsanların və ya vəhşi
heyvanların hücumundan
özümü müdafiə etməyə
elə bir şeyim yoxdur.

Kəlmə kəsib danışmaq və mənə
təsəlli vermək üçün yanında
heç kəs yoxdur.

YAXŞI

Lakin mən sağ qalmışam, o
biri yoldaşlarım kimi suda
boğulmamışam.

Bunun əvəzində, bizim bütün
gəmi heyətindən birçə mən
sağ qalmışam. Ölüm mənə
rəhm etmişdir və məni ölümün
pəncəsindən qurtaran qüvvə
məni bu kədərli vəziyyətdən
də qurtara bilər.

Lakin mən acıdan ölməmişəm
və insanın yemək üçün bir
şey tapmadığı bu səhrada
həlak olmamışam.

Lakin yaşadığım bu yerin
iqlimi istidir, burada
paltarsız da keçinmək olar.

Lakin mən düşdüyüm bu
adada insan yaşamır, burada
mən Afrika sahillərində
gördüyüm vəhşi heyvanlardan
bir dənə də görmədim.
Əgər mən Afrika sahillərinə
gedib düşsəydim, halim
necə olardı?

Lakin Allah bizim gəmini bir
mögüzə kimi sahile o qədər
yaxınlaşdırıldı ki, mən yaşamaq
üçün zəruri olan hər şeyi təda-
rük etməklə bərabər, mənə ömrü-
mün axırına qədər azıqə tapmaq
üçün də imkan əmələ gəldi.



Mənim bu qeydlərim bütün aydınlığı ilə göstərir ki, dünyada heç kəs bundan da çətin və fəlakətli vəziyyətə düşməmişdir, buna bax-mayaraq, elə həmin bu fəlakətli və bədbəxt vəziyyətin özündə mənfi cəhətlərlə bərabər, müsbət cəhətlər də var idi ki, buna minnətdar olmaq lazımlı gəlirdi, çünki dünyada ən ağır bədbəxtliyə düşmüş insanın acı təcrübəsi göstərir ki, ən ağır dəqiqələrdə biz yenə də özümüzə təselli vermək üçün bir şey tapırıq və bunu da şər və xeyir işlərin haqq-hesabında bir mənəfət kimi qeyd etmək lazımdır.

Beləliklə, mən ağlımın səsinə qulaq asaraq öz vəziyyətimlə barış-mağşa başlayırdım. Əvvəller mən hər dəqiqə dənizə baxır və bir gəmi görəcəyimə ümid edirdim, indi mən bu mənasız ümidi lərimdən tamamilə əl çəkmişdim və bütün diqqətimi öz yaşayışımı mümkün qədər asanlaşdırmağa doğru yönəltmişdim.

Mənzili mi yuxarıda təsvir etmişdim. Mənim mənzilim dağın döşündə qurulmuş və payalı çəpərlə əhatə olunmuş çadırdan ibarət idi. Lakin indi bu çəpəri divar adlandırmış olardı, çünki bayır tərəfdən çəpərin dibinə iki fut qalınlığında torpaq tökmüşdüm. Bir qədər keçdikdən sonra isə (səhv etmirəmsə, il yarımla sonra) həmin torpaq yiğininin üstündən ağaclar qoyub uclarını yamaca dirəmişdim, bunun üstünü isə enli yarpaqlar və budaqlar ilə örtmüştüm. Bu qayda ilə həyətimin üstü tamamilə örtülmüşdü, buna görə də mənim yuxarıda dediyim kimi, ilin müəyyən vaxtlarında yaşadığım adada yağan çox şiddetli və aramsız yağışlardan indi daha qorxum yox idi.

Necə ki əvvəl demişdim, mən bütün var-yoxumu daşıylıb çadıra gətirmişdim, sonra da çadırın dal tərəfində qazdıığım mağaraya yiğmişdim. Ancaq bunu da qeyd etməliyəm ki, əvvəller şeyləri necə gəldi bir-birinin üstünə qalamışdım və hər tərəfə dağılmışdı, həyətdə və evdə şey əlindən tərpənməyə yer yox idi. Buna görə də mən mağaranı genişləndirməyi qərara aldım. Bunu etmək bir o qədər də çətin deyildi, çünki dağın torpağı qumlu və yumşaq idi, çox asanlıqla mən onu qazib tökürdüm.

Adada vəhşi heyvanların yaşamadığını və bu barədən heç bir təhlükə olmadığını görüb əmin olduqdan sonra mən mağaranı genişləndirməyə başladım. Mağaranın böyük, yəni sağ tərəfini, mənim hesabımı görə, lazımlı olan qədər qazdıqdan sonra bir az da sağa yönəldim və bayır – hasarın dal tərəfinə yol açdım.

Bu ikitərəfli yeraltı yol çadırdan asudə çıxməq və qayıtmaq üçün mənə imkan yaratmaqdan başqa, həm də anbarımın sahəsini də xeyli genişləndirdi.

Bu işi qurtardıqdan sonra özümə ən çox zəruri olan ev şeyləri düzəltməyə başladım. Mənə, hər şeydən əvvəl, stul və stol lazım idi, çünki, doğrusu, bunlarsız işim yaxşı keçmirdi, bu tənha adada mənə müyəssər olan o azacıq zövqlərdən də həzz ala bilmirdim, bunlarsız nə insan kimi yemək, nə də yazıl-oxumaq mümkün idi.

Beləliklə, mən xarratlığa başladım. Burada mən onu da qeyd etməliyəm ki, ağıl, zəka riyaziyyatın əsası və mənbəyidir, buna görə də ağıl vasitəsilə şeyləri ölçüb-biçmək, onlar haqqında müəyyən müləhizələr yaratmaq yolu ilə hər bir adam müəyyən bir müddət ərzində istədiyi sənəti öyrənə bilər. Mən o zamana qədər ömrümüzdə bir dəfə də olsun əlimə xarrat karastısı almamışdım, buna baxma-yaraq çalışqanlıq və səyin sayəsində yavaş-yavaş o qədər təcrübə əldə etdim ki, əger əlimin altında zəruri karastılar olsaydı, mən, yəqin, hər şey düzəldə bilərdim. Hətta, demək olar ki, lap karastısız, daha doğrusu, bir balta və bir rəndə ilə mən xeyli şey düzəltmişdim, hərçənd ki, dünyada heç kəs mənim kimi ibtidai üsul ilə, yəqin, bu qədər şey düzəltməyib və mənim qədər də bu işə əmək sərf etməyibdir. Məsələn, mənə taxta lazım olanda, gərək, əvvəlcə ağac kəsəydim, sonra onun budaqlarını qırıb gövdəsini təmizləyəydim, daha sonra onu qarşıma qoyub hər iki üzünü lazımlaşdırıb, şəkər düşüncəyə qədər yonaydım. Sonra hələ taxtanı hər iki üzündən rəndələməliydim. Doğrudur, bu üsul ilə hər ağacdan yalnız bircə taxta çıxırdı, özü də bu bir taxtanı hazırlayana qədər xeyli vaxtim gedirdi və çox zəhmət çəkirdim. Lakin bu üsulun qarşısında mənim yalnız bircə vasitəm vardi ki, o da səbir etməkdən ibarət idi. Bir də ki mənim vaxtimın, həm də çəkdiyim zəhmətin qiyməti çox da baha deyildi, buna görə də zəhmətimi və vaxtimı nəyə sərf etsəydim, fərqi yox idi, çünki əvvəl-axır bir iş görməli idim.

Bu qayda ilə mən, hər şeydən əvvəl, özüm üçün stul və stol düzəltdim. Bunları düzəltmək üçün gəmidən sal ilə gətirdiyim gödək taxtaları işlətdim. Sonra yuxarıda dediyim qayda ilə uzun taxtalar yonub hazırlayanda anbarda bir divarboyu bir-birinin üzərində eni fut yarımla olan rəflər düzəltdim, əlimin altında olan karastıları, mixi, dəmirləri və başqa xırda-xuruş şeyləri bu rəflərə



düzüb yerbəyer etdim ki, lazım olanda onları tapmaq asan olsun. Mən həmçinin anbarın divarında da bir neçə civ vurub tifənglərimi və ümumiyyətlə, o şeyləri ki asmaq mümkünündür, divardan asdım.

Bütün bu işlərdən sonra hər kəs mənim mağaramı görsəydi, yəqin, belə hesab edərdi ki, bura ən vacib şeylərin saxlandığı anbardır. Burada hər şey əlimin altında idi və bu anbara baxmaq mənə həqiqətən, ləzzət verirdi; çünki orada hər şey var idi, özü də bu şeylərin hamısı elə yiğilmiş və asılmışdı ki, anbarda nümunəvi bir qayda-qanun hökm sürdü.

Yalnız bu işləri qurtardıqdan sonra mən özüm üçün gündəlik düzəltməyə və hər gün gördüyüm işlərin hamısını oraya yazmağa başladım. İlk zamanlar gündəliyə hər şeyi yazmirdim, o zaman mənim o qədər işim var idi və özüm də o qədər dilxor idim ki, yaz-sayıdım, bu dilxorluğum da, yəqin ki, gündəlikdə eks olunacaqdı. Məsələn, hər şeyi yazsaydım, onda, gərək, sentyabrın 30-da gündəliyə belə qeyd edəydim: "Mən ölümün pəncəsindən qurtarıb sahilə çıxanda qarnıma dolmuş duzlu sudan ürəyim bulanırdı və suyu geri qaytarırdım. Yavaş-yavaş özümə gəlməyə başladım və bu zaman xilas olduğuma görə bizi yaradan xalıqə təşəkkür etmək əvəzinə, dəli kimi sahildə oyan-buyana qaçmağa başladım. Mən bütün gücüm gəldikcə əllərimi bir-birinə sıxıb, başıma vurur, özümü şillələyir və: "Mən məhv oldum, məhv oldum!" – deyə qışqırırdım. Beləcə o qədər qaçdım və qışqırırdım ki, axırdı taqətdən düşüb yerə səril-dim. Lakin yerdə də dincələ bilmədim, vəhşi heyvanlar məni gəlib parçalamasın deyə, qorxumdan gözlərimi yummurdum".

Bu hadisədən xeyli keçidkən (gəmiyə bir neçə dəfə gedib-gəldikdən və oradan bütün şeyləri getirdikdən) sonra mən dəfələrlə qaçıb təpənin üstünə çıxır və üfüqdə bir gəmi görmək ümidi ilə oradan dənizə baxırdım. Dəfələrlə mənə elə gəldi ki, harada isə uzaqda yelkən ağarır və mən bu xəyalə qapılaraq böyük ümidiylə yaşayırdım. Mən dənizə baxır, baxır, hey baxırdım, nəhayət, ümidi-min boş olduğunu gördükdə sarsılır, yerə yixılır və bir uşaq kimi göz yaşı töküb ağlayırdım, beləliklə də, mən öz axmaqlıqlımla öz fəlakətimi daha da dərinləşdirirdim.

Nəhayət, mən bir qədər özümü elə aldım, mənziliimi düzəldim, ev şeylərimi yerbəyer edib qaydaya saldım, özüm üçün stol və stul düzəldim, ümumiyyətlə, özüm üçün mümkün olan hər bir rahatlığı

yaratdım və bütün bu işlərdən sonra öz gündəliyimi yazmağa başladım. Gündəlikdə təsvir olunan hadisələr bundan əvvəlki fəsillərdən də oxucuya məlum olsa da, mən həmin gündəliyi yenə də burada bütünlükdə verirəm. Nə qədər ki mürəkkəbim var idi, mən gündəliyi yazırdım, elə ki mürəkkəbim qurtardı, istər-istəməz gündəliyi yazmağı da dayandırmağa məcbur oldum.

GÜNDƏLİK

30 sentyabr 1659-cu il. — Gəmimiz açıq dənizdə qorxunc firtına zamanı fəlakətə uğradı, mən, bədbəxt Robinzon Kruzo isə Ümidsizlik adası adlandırdığım bu lənətə gəlmış dəhşətli adanın sahilinə gəlib düşdüm. Məndən başqa gəmimizdəkilərin hamısı boğuldu, mən özüm də bu adanın sahilinə yarımcən bir vəziyyətdə gəlib çıxmışdım.

Həmin gün bütün qalan hissəni mən aqladım və öz lənətə gəlmış taleyimdən şikayətləndim; çünkü mənim nə yeməyə bir şeyim, nə daldalanmağa bir yerim, nə paltarım, nə də silahım var idi; düşmənlərdən gizlənmək üçün bir yer yox idi; mən bir növ xilas olub qurtaracağımı gözlədiyim halda, irəlidə məni yalnız ölüm gözlədiyini gördüm. Mənə elə gəlirdi ki, ya yırtıcı heyvanlar məni parçalayaçaq, ya vəhşilər öldürəcək, ya da ki acıdan məhv olacağam. Axşam düşdükdə yırtıcı heyvanların qorxusundan ağaca çıxdım. Bütün gecəni yağış yağdığina baxmayaraq, mən ağacda yaxşıca yatıb yuxumu aldım.

1 oktyabr. — Səhər yuxudan ayılanda gördüm ki, qabarma nəticəsində gəmimiz saya oturduğu yerdən çıxmış və dalğalar onu sahilə çox yaxın bir məsafləyə gətirmişdir; mən buna təəccüb etdim. Bu, bir tərəfdən çox yaxşı idi və mənə ümid verirdi (çünki gəmi salamat qalmışdı, çevrilib parçalanmamışdı, mən də ümid edirdim ki, külək dayanan kimi gəmiyə gedər və oradan ərzaq və başqa lazımları olan şeyləri tədarük edərəm); digər tərəfdən isə gəmini belə gördükdə qəlbimi yenidən kədər bürüdü, məhv olmuş yoldaşlarım yadına düşdü. Əgər biz o zaman hamımız gəmidə qalmış olsaydık, biz gəmini xilas edə bilərdik və yaxud, heç olmasa, hamımız



batıb məhv olmazdıq. O halda biz gəminin parçalarından qayıq düzəldib dənizə çıxar və insan yaşıyan hər hansı bir torpağa gedib çıxa bilərdik. Bu fikirlər bütün günü mənə rahatlıq vermirdi. Dənizdə suyun çəkilməsi baş verən kimi mən gəmiyə yollandım. Əvvəlcə dəni-zin su çəkildikdən sonra üzə çıxmış quru yerləri ilə gedib gəmiyə xeyli yaxınlaşdım, sonra da suya girib üzməyə başladım. O gün axşama qədər yağış dayanmadı, lakin külək tamamile sakitləşdi.

Oktyabrın 1-dən 24-dək. – Bütün bu günlər ərzində mən gəmidən çıxarılib gətirilməsi mümkün olan bütün lazımı şeyləri daşı-maqla məşğul idim. Dənizdə qabarma başlayanda şeyləri sala yığıb sahilə gətirirdim. Bu günlərin hamısı yağıntılı keçirdi, yalnız arada bir neçə dəfə hava bir balaca aydınlaşdı. Görünür, burada ilin yağıntılı vaxtı idi.

20 oktyabr. – Düzəltdim sal çevrildi və mənim bütün yüküm batdı. Lakin bu hadisə dayaz yerdə baş verdiyi və şeylərin hamısının ağır olduğu üçün dənizdə su çəkilməyə başlayanda mən onların çıxartdım.

25 oktyabr. – Bütün gecəni və gündüzü yağış yağıdı, şiddetli külək əsdi. Həmin bu gecə gəmi parçalanıb dağılmışdır, onun dayandığı yerdə bəzi xırda parçalar qalmışdır, bu da yalnız dənizdə su çəkiləndə görünür. Həmin gün mən öz şeylərimi qorumaqla məşğul oldum: yağışdan korlanmasın deyə, mən onları örtüb-basdırırdım.

26 oktyabr. – Bütün günü, demək olar ki, sahildə gəzdim və mənzil üçün əlverişli yer axtardım. Ən çox elə yer tapmağa çalışırdım ki, vəhşi heyvanların və insanların gecə hücumlarından özümü qoruyum. Nəhayət, axşamtərəfi, bir təpənin yamacında əlverişli yer tapdim. Mənə lazım olan yeri torpağın üzərində yarımdairə kimi çizdim, onu iki cərgə payaları olan və bayır tərəfdən torpaq-çimlə örtülmüş hasarla möhkəmləndirməyi qərara aldim. Payaların arasında boş qalan yeri gəmidən gətirdiyim kəndirlərlə doldurmaq istəyirdim.

Oktyabrın 26-dan 30-dək. – Xeyli işləmişəm, aramsız və güclü yağışa baxmayaraq, bu müddət ərzində şeylərimin hamısını yeni mənzilə daşımışam.

31 oktyabr. – Həm ətrafi gözdən keçirmək, həm də bir ov vurmaq üçün səhər-səhər tūfəngimi götürüb adanı gəzməyə çıxdım.

Bir diş keçi vurdum. Onun oğlağı dalıma düşüb lap evə qədər gəldi. Lakin mən onu da kəsməli oldum, çünki çox xırda idi və hələ yem yeyə bilmirdi.

1 noyabr. – Qayanın lap altında çadır qurdum, onu mümkün qədər geniş düzəltməyə çalışdım, sonra gəmidən gətirdiyim yelləncəyi payalara bağlayıb ilk dəfə onun üstündə yatdım.

2 noyabr. – Bütün yaşıkları və taxtaları, həmçinin gəmidən şeyləri daşıyarkən düzəltdim sallardan qalmış tirlərin xırda parçalarını topladım və mənzil üçün ayırdığım yerdə çadırın ətrafına hasar çəkdim.

3 noyabr. – Tüfəngi götürüb gəzirəm. Ördəyə oxşar iki quş vurdum. Bunların əti çox ləzzətli idi. Nahardan sonra özüm üçün stul düzəltməyə başladım.

4 noyabr. – Vaxtimı lazımı qaydada böldüm, fiziki iş, ov etmək, yatmaq və əylənmək üçün müəyyən saatlar ayırdım. Gündəlik vaxtimı belə bölmüşdüm: səhər, əger yağış yağmırsa, tüfəngimi götürüb iki-üç saat adanı gəzirəm, sonra saat on birə qədər işləyirəm, saat on birdə əlimə düşəndən səhər yeməyi düzəldib yeyirəm, on ikidən ikiyə qədər yatram (çünki bu zaman günün ən isti vaxtidir), ikidən sonra yenə də işləməyə başlayram. Bu son iki gündə bütün iş saatlarını sərf edib özüm üçün stul düzəltmişəm. Onu deyim ki, bu stulu düzəldərkən mən hələ bir o qədər də təcrübəli dülger deyildim. Lakin zaman keçdikcə ehtiyac hər şeyi öyrənməyə vadar etdi və mən hər şeyin ustası oldum. Əlbəttə, mənim yerimə hər kəs olsaydı, belə olardı.

5 noyabr. – Bu gün tüfəngimi və iti götürüb gəzdim. Bir vəhşi pişik vurdum, bunun əti heç nəyə yaramaz, lakin dərisinin tükü çox yumşaq idi. Vurduğum heyvanların hamısının dərisini soyub anbara qoyurdum. Sahilboyu evə qayıdanda xeyli müxtəlif quş gördüm, lakin onların hansı cinsdən olduğunu bilmirdim. Sahildə iki-üç suiti də gördüm. Əvvəlcə mən bu heyvanların nə olduğunu başa düşmədim və bir qədər də qorxdum. Lakin onlara diqqətlə baxanda tullanıb suya girdilər və bu dəfə gözdən itdilər.

6 noyabr. – Səhər gəzintisindən sonra mən yenə də işləməyə başladım və düzəltdim stolu tamamladım. Ancaq bu stol xoşuma gəlmir. Lakin elə ustalaşmışdım ki, tezliklə mən onun əyər-əskiyini düzəldim.



7 noyabr. – Havalər açılır. Ayın 7, 8, 9, 10-cu günlərini bütünlükə və 12-ci günün yarısını (11-ci bazar günü idi) stol düzəltməyə sərf etdim. Onu lazımi şəklə salmaq üçün çox zəhmət çəkməli oldum. Mən bir neçə dəfə onu söküb, yenidən quraşdırdım. Lakin işin nəticəsindən yenə də naraziyam.

Qeyd. Bazar günlərini sonralar daha gözləmirdim, çünki onları təqvim sütununda qeyd etmədiyimə görə tezliklə həmin günlərin haqq-hesabını da çasdırdım.

13 noyabr. – Bu gün yağış yağdı, torpaq və hava xeyli sərindədi, mən də özümü xeyli yüngül hiss edirəm, lakin göy daim dəhşətli guruldayır və ildirim çaxırdı, buna görə mən də barıtının alışmasından qorxurdum. İldirim sakitləşdikdə mən barıt ehtiyatımı xırda hissələrə ayırmayı qət etdim ki, hamısı birdən partlamasıın.

14, 15 və 16 noyabr. – Bütün bu günlər barıt üçün qutular hazırladım. Onların hərəsində bir-iki girvenkə barıt yerleşməli idi. Bu gün barıt qutulara doldurdum və onları qayanın yarğan yerlərində, mümkün qədər bir-birindən uzaqda gizlətdim. Bu gün böyük bir quş vurdum. Əti çox ləzzətlidir, amma adını bilmirəm.

17 noyabr. – Şeylərimi daha səliqəli şəkildə yiğmaq üçün bu gün çadırın dal tərəfində mağara qazmağa başladım.

Qeyd. Bu işi görmək üçün üç şey: külüng, bel və qazılmış torpağı daşıyıb kənarə çıxartmaq üçün əl arabası, yaxud zənbil lazımdır, bunların da heç biri məndə yoxdur. İşi dayandırmalı oldum, uzun müddət bu alətləri nə ilə əvəz etmək və ya necə hazırlamaq haqqında düşündüm. Külung əvezinə, dəmir ling ilə işləməyin mümkün olub-olmadığını sınadım, gördüm ki, yarayar, lakin çox ağırdır. Qaldı bel, yaxud kürək, bunsuz keçinmək heç mümkün deyildir, lakin bunları necə düzəltmək lazım geldiyini heç cür düşünə bilməzdim.

18 noyabr. – Öz tikintilərim üçün meşədə lazımi material axtarırdım, son dərəcə möhkəm olduğuna görə, Braziliyada dəmirağacı adlandırılan (ya da ona oxşayan) ağac tapdım. Bu ağacın birini böyük zəhmətlə və baltamı tamamile kütləşdirərək kəsdim və güclə dartıb evə gətirdim, çünki o, çox ağır idi. Mən bundan bel düzəltməyi qərara aldım, ağac o qədər bərk idi ki, bu iş mənim xeyli vaxtımlı aldı, lakin başqa çarəm yox idi, yavaş-yavaş ağaçın yonub bel şəklinə saldım. Sapı yaxşı oldu – İngiltərədə düzəldilən bellərin

sapından heç də pis deyildi, amma onun enli hissəsi dəmirdən olmadığına görə o qədər də çox davam gətirmədi. Burasını qeyd edim ki, torpaq işi üçün mən ondan xeyli istifadə etdim və çox karıma gəlirdi, ancaq, mənim fikrimcə, dünyada heç bir kürək və ya bel bu cür qəribə üsul ilə düzəldilməmişdir və heç birinə də bu qədər vaxt sərf edilməmişdir.

Torpaq daşımış üçün əl arabası, yaxud zənbil də yox idi. Zənbil haqqında söhbət ola bilməzdi, çünkü onu toxumaq üçün asan əylən çubuqlar yox idi, var idisə də, mən hələlik onları tapmamışdım. O ki qaldı əl arabasına, mənə elə gəlirdi ki, onu düzəldə bilmərəm. Çətinlik yalnız təkerləri yonub düzəltməkdə idi, çünkü təker hazırlamaq haqqında heç bir təsəvvürüm yox idi. Bundan əlavə, ox üçün dəmir çubuq lazımlı idi ki, o da yox idi. Nəhayət, bu əl arabası düzəltmək fikrindən də əl çəkməli oldum. Qazılmış torpağı daşımış üçün mən bənnaların içini əhəng palçığı töküb saxladıqları qablara bənzər bir təknə yonub hazırladım.

Təknə düzəltmək bel düzəltməkdən daha asan oldu. Lakin bunnaların hamısı birlikdə, yəni təknə, bel və əl arabası düzəltmək üçün etdiyim nəticəsiz təşəbbüsler, səhərlər tüfəngi götürüb adanı gəzdidiyim saatları hesaba qatmasaq, azy dörd gün vaxtimı aldı. Ümumiyyətlə, ova çıxmadiğım günlər az olurdu və heç bir zaman evə əlibəş qayitmırdım.

23 noyabr. – Bel və təkrəni düzəltdiyim müddətdə mənim o biri işlərimin hamısı töklülüb qalmışdı. Bu şeyləri hazırlayıb qurtaran dan sonra yenə də mağarani qazmağa başladım. Bütün günü vaxtim və gücüm çatdığını qədər qazırdım, bütünlükə bu işə mənim on səkkiz gün vaxtim getdi. Mənim bütün şeylərim, gərək, bu anbarda qayda ilə yerləşəydi.

Qeyd. Bütün bu müddət ərzində mağarani genişləndirməklə məşğul idim, istəyirdim ki, bu mağara mənim üçün həm anbar və zirzəmi, həm də yeməkxana və mətbəx olsun. Özüm isə, ilin yağılı günlərindən başqa, həmişə çadırda olurdum. Burası da var ki, sonralar mən çadırın və həyatimin üstünü bir növ küləş dam kimi örtmüştüm; hasarın üstündən uzun ağacları təpənin yamacına tərəf uzadıb üstünü budaqlar, çayır və enli yarpaqlarla örtmüştüm.

10 dekabr. – İşimi bitmiş, anbarımı, yaxud zirzəmimi də hazır hesab edirdim ki, bu gün qəflətən qazmanın yuxarıdan bir küncü



uçuldu (görünür, mağaranı həddindən artıq genişləndirmişdim). Üçuç o qədər böyük idi ki, doğrusu, qorxdum, çünkü buna əsasında var idi: torpaq uçub tökülərkən mən orada olsaydım, yəqin ki, qəbirqazana ehtiyacım olmayıacaqdı. Bu kədərli təsadüf mənim üçün böyük bir iş açdı: uçmuş torpağı mağaradan daşıyıb çıxartmaq lazımdı, ən başlıcası isə bu idi ki, gərək, mağaranın tavanına altdan dayaq verəydim, yoxsa qazmanın yuxarısından torpağın bir də uşmayacağına əmin ola bilməzdim.

11 dekabr. – Bu işə elə bu gündən başladım. Hələlik dayaq olmaq üçün iki dirək basdırımişam, onların hər birinin yuxarı tərəfinə iki taxtanı xac şəklində bir-birinin üstünə qoyub bərkitmişəm. Bu işi mən ertəsi gün qurtardım. Bir neçə belə dirək də qoyub üstünə taxta vurdum və bir həftədən sonra onları tamam möhkəmləndirdim. Dirəkləri cərgə ilə elə düzdüm ki, onlar eyni zamanda anbarda arakesməni əvəz edir.

17 dekabr. – Bu gündən dekabrin 20-dək anbarda rəflər düzəltdim, dirəklərə mix vurub asılası şeylərin hamısını asdım. İndi mənim evimdə qayda və səliqə olacaqdı.

20 dekabr. – Avadanlığın hamısını mağaraya daşıdım və hər birini öz yerinə qoydum. Ərzaq qoymaq üçün bir neçə xırda rəf də düzəltdim – bufetə oxşar bir şey əmələ gəldi. Taxtam lap azalıbdır, buna görə özümə əlavə olaraq bir dənə də stol düzətdim.

24 dekabr. – Bütün gecəni və bütün günü şiddətli yağış yağdı, mən də evdən heç bayira çıxmadım.

25 dekabr. – Yağış ara vermədən yağır.

26 dekabr. – Yağış kəsdi, xeyli sərinlədi, çox gözəl hava var.

27 dekabr. – İki oğlaq vurdum, birini öldürmüştüm, o birini isə qızıldırım yaraladığım üçün qaça bilmədi, onu tutub boynuna ip bağladım və evə gətirdim. Evdə qızına baxdım: sınmışdı, sarıyb bağladım.

Qeyd. Mən bu yaralı oğlağa qulluq etdim, sınmış qıcı bitişib sağaldı və keçi çox yaxşıca yeriyb yürürməyə başladı. Mən onunla o qədər məşğul oldum ki, mənə öyrəşdi və məndən ayrılmak istəmirdi. O, həmişə çadırın qabağındakı çəməndə otlayırdı. Elə bu zaman ağılima belə bir fikir gəldi ki, barit və qırmam qurtarandan sonraki günlər üçün özümə ərzaq tədarük etməkdən ötrü ev heyvanları bəsləyib saxlasam bəd olmaz.

28, 29, 30, 31 dekabr. – Bərk istilər keçir, külək, qətiyyən, əsmir. Yalnız axşamtərəfi evdən çıxbı ova gedirəm. Bu günlərdə öz təsərrüfatımı tamamilə sahmanlayıb qaydaya salmışam.

1 yanvar. – İstilər davam edir, buna baxmayaraq, bu gün iki dəfə ova getmişəm: bir səhər tezdən, bir də axşamtərəfi. Günorta vaxtı dincəlmışəm. Axşam dərə ilə gedib adanın lap içərilərini gəzdim və orada çoxlu keçi gördüm. Lakin onlar çox ürkək olduqlarından yaxınlarına getmək olmur. Onları it ilə ovlamağı sınaqdan keçirmək istəyirəm.

2 yanvar. – Bu gün iti özümlə aparıb keçilərin üstünə qısqırtdım, ancaq təcrübəm baş tutmadı: keçilər sürü ilə itin üstünə cumdu, it də, görünür, təhlükəni çox yaxşı başa düşdüyünə görə daha, qətiyyən, onlara yaxın getmək istəmədi.

3 yanvar. – Hasar, daha doğrusu, torpaq bənd tikməyə başlamışdım. Hər hansı bir düşmən tərəfindən qəflətən ediləcək hücumlardan hələ də qorxduğum üçün mən bu hasarı mümkün qədər qalın və möhkəm düzəltməyi qərara aldım.

Qeyd. Mənim tikdiyim hasar bundan əvvəlki səhifələrdə təsvir olunmuşdur, buna görə də onun haqqında mənim gündəliyimdə nə varsa, heç birini burada təkrar etmirəm. Ancaq orasını qeyd etmək kifayətdir ki, hasarın uzunluğu iyirmi dörd yarddan artıq olmasa da, yenə də o, mənim xeyli vaxtımı aldı. İşin nə vaxt başlanıb, nə vaxt tamamilə qurtardığını nəzərə alsaq, yanvarın 3-dən aprelin 14-dək mən bu hasarın üstündə əlləşdim. Hasarın yarımdairə şəklində olduğunu və hər iki tərəfdən uclarının təpəyə dirəndiyini demişdim. Onun ortasından təpəyə qədərki məsafə səkkiz yarda qədər olardı, elə onun ortasından mağaraya girmək üçün yol düzəltmişdim.

Bütün bu müddət ərzində mən durmadan işleyirdim. Bəzən yağışlar məni bir necə gün, hətta bir həftə işdən qoyurdu, ancaq mənə elə gelirdi ki, bəndi tikib qurtarmayınca mən özümü təhlükədən tamamilə azad edə bilmərəm. Bu işə mənim nə qədər əmək sərf etdiyimi təsəvvür etmək çətindir. Yoğun dirəklərin meşədən kəsilib gətirilməsi və onların yerə basdırılması mənim üçün xüsusilə çətin başa gəldi, çünkü mən bu dirəkləri lazım olduğundan da xeyli yoğun ağaclardan kəsirdim.

Hasar hazır olandan və bayır tərəfdən torpaq töküb onu tamamilə möhkəmləndirəndən sonra mən arxayı oldum. Mənə elə



gəlirdi ki, əgər adaya adamlar gəlib çıxsa, onlar burada insan yaşayın bir yerin olduğunu, qətiyyən, görüb başa düşə bilməzlər. Hər halda, mən öz mənzili örtüb-gizlətməkdə yaxşı iş görmüşdüm, bunu bir qədər sonra nağıl edəcəyim çox maraqlı bir əhvalat da təsdiq edəcəkdir.

Bu müddət ərzində havalar yaxşı olan vaxtlarda mən hər gün yenə də adanı gəzib-dolaşırdım və bu gəzintilər zamanı bir çox faydalı kəşflər etdim. Məsələn, mən adada göyərçinlərin xüsusi bir cinsinə rast gəldim ki, bunlar yuvalarını bizim göyərçinlər kimi ağaçda yox, qayaların yarığanlarında tikirlər. Bir dəfə mən yuvaların birindən bala göyərçinləri çıxarıb evə gətirdim, fikrim onları bəsləyib əhliləşdirmək idi. Onları böyütdüm, lakin qanadlanıb pərvazlanan kimi bir-bir uçub getdilər, bəlkə də, bunun səbəbi onlar üçün münasib yemin məndə olmaması idi. Buna baxmayaraq, mən çox tez-tez onların yuvalarını tapır və oradan bala göyərçinlər götürürdüm, çünki bu göyərçinlərdən özüm üçün çox ləzzətli yeməklər hazırlayırdım.

Mən özümə təsərrüfat düzəltməyə başlayanda gördüm ki, hələ bir çox zəruri şeylərim yoxdur. Əvvəllər mən belə hesab edirdim ki, onları düzəldə bilmərəm, doğrudan da, bəzi şeyləri (məsələn, çəllək) hazırlamağı mən heç biz zaman bacarmadı. Əvvəl söylədiyim kimi, mənim iki-üç balaca çəlləyim var idi, gəmidən gətirmişdim, bunlar mənim üçün nümunə ola bilərdi, lakin nə qədər çalışdımsa, özüm bir dənə də olsun çəllək düzəldə bilmədim və bu işə hədər yerə bir neçə həftə vaxtim getdi. Çünki mən nə çəlləyin dibini sala bilirdim, nə də yan taxtalarını bir-birinə möhkəm kipləşdirməyi bacarırdım ki, suyu buraxmasın. Axırda bu çəllək düzəltmək fikrindən tamamilə əl çəkməli oldum.

Mənə lazımlı olan çox zəruri şeylərin biri də şam idi, bunsuz dolanmaq mümkün deyildi, çünki axşam düşüb hava qaranlılaşmağa başlayanda mən də yixilib yatmağa məcbur olurdum (bu yerlərdə, adətən, saat yeddiyə yaxın hava qaralır). Afrika sahillərindəki səyahətim zamanı kəsib şam düzəltdiyim o bir parça mumu çox tez-tez xatırlayırdım, lakin indi mənim burada mumum yox idi. Yeganə çarəm ovladığım keçilərin piyindən istifadə etmək idi. Belə də etdim, keçi piyindən özümə çırąq düzəlddim: çırığın qabını öz əlimlə gildən düzəldib günün altında bişirdim, piltəsini isə köhnə

kəndir lifindən düzəlddim. Əlbəttə, şama nisbətən çıraq çox pis yanırı, alovu əyri, işığı isə tutqun idi. Bu işlərə başım bərk qarışmışdı, bir dəfə anbarda nə isə axtarırdım; şeylərin arasından əlimə kiçik bir torba keçdi, içində quşlar üçün dən var idi. Bu dəni gəmiyə, yəqin ki, bundan əvvəlki səfər zamanı, Lissabondan gələndə götürmüsdürlər. Torbadakı dənin qalanını sıçanların yediyini demişdim (hər halda, mən torbaya baxanda orada yalnız içi yeyilmiş dənin qabıqları qalmışdı). Torba mənə nə üçünsə lazımdı (deyəsən, barit yiğmaq üçün, çünki bu, o zaman idi ki, mən göyün gurultusundan qorxmuşdum və bariti xırda hissələrə bölüb ayrı-ayrı yerlərdə gizlətmək istəyirdim), buna görə də torbanı apanıb qayanın altındakı yerə çırılıb təmizlədim.

Bu o vaxtlar idi ki, bərk yağışların başlanmasına az qalmışdı, yağışların haqqında isə mən yuxarıda danışmışam. Mən bu əhvalatı, hətta torbanı harada silkəleyib çırpdığımı çoxdan yadımdan çıxartmışdım. Ancaq aradan, təxminən, bir ay keçdikdən sonra təpənin ətəyindəki çəmənlikdə torpaqdan təzəcə göyərib qalxmış bir neçə cürcerti gördüm. Əvvəlcə belə fikirləşdim ki, bunlar, yəqin, mənim indiyə qədər görmədiyim bir bitkidir. Lakin bir neçə həftədən sonra bu yaşıl otların (onlar on və ya on iki dənə idi) sünbüllərə bağlıqlarını və sünbüllərin Avropada və bizim İngiltərədə yetişən əla arpa sünbülləri olduğunu görəndə mən çox təəccüb etdim!

Bu kəşfin məni nə qədər heyrətə gətirdiyini dil ilə ifadə etmək mümkün deyildi. O vaxta qədər mən dini şeylərə inanmirdim. Dini anlayışlar mənda çox az idi, həyatimdə baş vermiş bütün böyük və kiçik hadisələrin hamısını taleyin iradəsinə bağlayır, bizim hamıمية zəruriyyəti kimi, mən də deyirdim ki, görünür, Allahın əmri belədir. Mən heç bir zaman taleyin dünyadaki hadisələri hansı məqsədlə bu cür idarə etdiyi haqqında özüm-özümə sual vermirdim. Lakin haradansa gəlib bu yera düşmüş və tamamilə başqa bir iqlimdə göyərib yetmişmiş bu arpanı gördükdə bütün varlığım sarsıldı və etiqad edib inandım ki, Allah-taala mənə bu kimsəsiz və dəhşətli adada ruzi vermək üçün bu arpanı həmin bu yerdə elə toxumsuz bitiribdir.

Bu fikir məni riqqətə gətirdi və gözlərim yaşardı, mənim üçün belə bir möcüzənin baş verdiyini düşündükdə özümü xoşbəxt hiss edirdim. Lakin mənim heyrət və təəccübüm bununla qurtarmadı: çox keçmədi ki, həmin yerdə arpa sünbüllərinin arasında seyrək və



xırda sünbüller də gördüm, məlum oldu ki, bu da çəltikdir. Bunları mən tez tanıdım, çünkü Afrika sahillərində yaşadığım zaman orada çəltiyə tez-tez rast gəlmişdim.

Mən çəltik və arpanın mənə Allah tərefindən göndərildiyinə nəinki inandım, hətta belə fikirləşdim ki, bunlar, yəqin, adanın başqa yerlərində də bitir. Mən adanın əvvəlcə gəzmiş olduğum hissəsini bir də gəzdim, hər şeyi bir də nəzərdən keçirdim, bütün künç və bucağı axtardım, hər bir daşın dibinə baxdım, lakin heç yerdə nə çəltik, nə də arpadan bir əsər görmədim. Elə bu zaman içinde quş dəni olan torbanı vaxtilə gətirib mənzilimin yanında çırpıb təmizlədiyim, axır ki, yadına düşdü. Beləliklə, möcüzə əhvalatını fikrimdən çıxardım, bütün bu işlərin çox sadə və təbii olduğunu başa düşəndən sonra məndə taleyə olan çox qızğın minnətdarlıq hissi də xeyli azaldı. Ancaq burası var ki, mənim başıma gəlmış əhvalatların özü də elə möcüzə kimi bir şey idi və bunların özü də məndən az minnətdarlıq tələb etmirdi. Doğrudan da, sıçanların yeyib korladığı bir torba dənin içinde on və ya on iki arpanın salamat qalması taleyin əmri ilə olan bir şey deyilmi? Məgər onlar indi mənim üçün göydəndüşmə bir şey deyilmi? Deməli, mən, gərək, torbanı aparıb həmin qayanın kölgə saldığı yerdə silkələyib təmizləyəydim ki, onlar da torpağa düşən kimi cüccərib göyərərdi. Əgər mən torbanı bir az kənarda silkələyib təmizləsəydim, deməli, onlar qayanın kölgə saldığı yerə düşməzdi və o saat günəşin altında yanıb məhv olardı.

Sünbüllər yetişəndə (onlar iyunun axırında yetişdi) mənim onları necə böyük bir diqqətlə yığıb topladığımı oxucu, yəqin, özü də təsəvvür edər. Mən arpanı bircə-bircə yiğdim və beləliklə də, bir müddətdən sonra özümü doyuzdura biləcək dərəcədə taxıl yetiştirmək ümidi ilə bütün məhsulu toxumluq edib yenidən əkməyi qərara aldım. Mənancaq dördüncü ildə məhsulun çok az bir hissəsini özüm üçün ayırdım ki, bu barədə yeri geləndə ayrıca nağıl edəcəyəm. İş bundadır ki, birinci ildə məhsulumun hamısı tələf olmuşdu, çünkü mən əkinin vaxtını düzgün hesablaya bilməmişdim və toxumu quraqlığa ləp az qalmış səpmişdim, nəticədə toxumun hamısı cüccərə bilməmişdi. Bu barədə də mən sonra danışacağam.

Əvvəlcə söylədiyim kimi, arpadan başqa iyirmi-otuz sünbüül də çəltik yetişmişdi və mən onları da diqqət və ehtiyatla yiğdim, məqsədim eyni idi – mən bu düyüdən özüm üçün çörək, daha doğrusu,

yemək hazırlamaq fikrində idim, çünki mən bişirməmiş yemək hazırlamağın qaydasını kəşf etmişdim. Bu əhvalat da sonralar olmuşdu, ona görə də mən onu danışmırıam və gündəliyin ardına keçirəm.

Hasarı çəkməklə məşğul olduğum o dörd və ya üç ay yarım müddət ərzində mən, qətiyyən, dayanmayıb işləmişdim. *Aprelin on dördündə* hasarı tamamilə qurtardım və hasarın üzərindən nərdivanla düşüb-çixmağı qərara aldım ki, bayır tərəfdən heç bir giriş yolu qalmasın və burada mənzil olduğunu göstərən əlamət olmasın.

16 aprel. – Nərdivanı düzəldib qurtardım. Hər dəfə divardan aşandan sonra nərdivanı götürürəm. İndi mənim mənzilim hər tərəfdən qala kimi hasara alınmışdır. Qalanın içi kifayət qədər genişdir və divardan aşmasan, buraya özgə yerdən girmək mümkün deyildir.

Lakin hasarı çəkib qurtarandan bir gün sonra az qaldı ki, bütün çəkdiyim zəhmət hədər getsin, hətta, az qala, mən özüm də məhv olacaqdım. Əhvalat belə olmuşdu: həyətdə, çadırın arxasında, mağaranın lap girəcəyində mən nə iləsə məşğul idim. Mağaranın üstündən başıma torpaq töküldü, bir az əvvəl mağaranın yuxarısına dayaq verdim iki qabaq dirəklər dəhşətli bir cırılı qopararaq sindi. Mən çox qorxdum. Lakin bu əhvalatın əsl səbəbini anlaya bilmədim, sadəcə olaraq, belə fikir etdim ki, mağaranın üstünün torpağı yumşaq olduğundan əvvəlkı kimi yenə də töküür. Torpağın yenidən uçub üstümə tökülməməsi üçün nərdivana tərəf qaçdım, ancaq burada da özümü təhlükədən qurtarmış hesab etməyib divardan aşdım. Lakin ayağımı yerə basmışdım ki, bu dəfə mağaranın içində torpağın uçmasının səbəbi mənə aydın oldu: torpaq dəhşətli zəlzələdən uçmuşdu. Yer ayağının altında titrəyirdi, səkkiz dəqiqənin ərzində yer üç dəfə elə qüvvətlə tərpəndi ki, əger bu yerlərdə möhkəm binalar olsayıdı, onlar da buna davam gətirməzdi. Məndən yarım mil aralı dənizdəki qayanın baş hissəsi qopub uçdu və elə bir gurultu əmələ gəldi ki, mən ömrümdə beləsini eşitməmişdim. Dəniz də bərk dalgalanır və köpüklənirdi. Mənə hətta elə gəlir ki, dənizdə yeraltı təkanlar adadakından güclü idi.

Belə bir şeyi mən heç əvvəllərdə də nə görmüşdüm, nə də eşitmışdım. Odur ki mən bərk qorxmuşdum, heyratimdən özümə gələ bilmirdim. Ayağının altında yer o qədər bərk tərpəndi ki, gəmidəki kimi başım gicəlləndi, ürəyim bulanmağa başladı, mənə elə gəldi ki, daha axır dəqiqəmdir, ölürem. Lakin parçalanıb tökülen



qayaların gurultusu məni ayıltdı, huşum özümə gəldi və baş verən əhvalatı fikirləşəndə ağlıma belə bir dəhşətli fikir gəldi: birdən yanında mənzil tikdiyim bu dağ uçub çadırımın üstünə tökülsə və bütün ərzaq ehtiyatım və şeylərim torpaq altında qalsa, mən nə edərəm? Bunu fikirləşəndə qorxudan qəlbim dayandı və ikinci dəfə ürəyim qopdu.

Üçüncü təkandan sonra bir neçə dəqiqə sakit keçdi, mən bir az özümə gəldim. Lakin diri-dirisi torpağın altında qalıb məhv olacağımdan qorxduğum üçün hasardan aşib evə getməyə uzun müddət cəsarətim çatmadı və dərin bir kədər içində torpağın üstündə oturub qaldım, nə edəcəyimi də bilmirdim. Bütün bu müddət ərzində Allah haqqında heç bir ciddi fikir ağlıma gəlmədi və “Allah, sən özün rəhm et” kimi xırda-xuruş cümlələrdən başqa heç bir söz dilimə gəlmədi. Təhlükə sovuşduqdan sonra bu sözlər də yadımdan çıxdı.

Ancaq bu arada göyün üzünü bulud tutdu, yağışdan əvvəl olduğu kimi hava qaraldo. Əvvəlcə zəif külək əsdi, sonra getdikcə şiddətləndi və yarım saatdan sonra dəhşətli bir qasırğa qopdu. Dəniz köpükləniib kükrəyir, dalğalar quduz bir nərili ilə sahilə çırplııldı. Qasırğa ağacları kökündən çıxarırdı. Bu, çox dəhşətli bir mənzərə idi. Bu hal üç saat davam etdi, sonra qasırğa yavaş-yavaş sakitləşdi, iki saatdan sonra isə firtına tamamilə yatdı və yağış yağmağa başladı.

Qasırğa davam etdiyi müddətdə mən qorxu və heyrət içində oturduğum yerdə düşüb qalmışdım. Lakin yağış yağmağa başlayanda birdən ağlıma gəldi ki, bu külək və yağış, yəqin, zəlzələnin nəticəsidir, deməli, mən öz mənzilimə qayitmağa cəsarət edə bilərəm. Bu fikirdən mən bir az özümə gəlib gümrahlaşdım, bəlkə də, yağış məni islatdığı üçün belə cəld ayılıb cəsarətə gəlmışdım. Hasardan aşib çadırın içində oturmaq istəyirdim, amma yağış o qədər qüvvəti idи ki, çadırın içinə süzülürdü, torpağın başıma uçmasından çox qorxduğuma baxmayaraq, mağaraya keçib orada oturmağa məcbur oldum. Amma bu yağış mənə yeni bir iş çıxartdı: həyətə yiğilmiş suyun bayira axıb getməsi üçün hasarda bir deşik açmalı oldum, yoxsa su gedib mağaraya dola bilərdi. Bir müddət orada oturduğundan və yeraltı təkanların daha təkrar olunmadığını hiss etdikdən sonra mən tamam sakitləşməyə başladım. Gümrah-

lığımı saxlamaq üçün (mənim buna ehtiyacım var idi) bufetimə yaxınlaşdım, oradakı romdan bir qurtum töküb içdim. Mən, ümumiyyətlə, bu romu çox qənaətlə işlədirdim, çünkü bilirdim ki, ehtiyatım qurtarandan sonra mən bir daha heç yerdə rom tapa bilməyəcəyəm.

Ertəsi gün, yağış ara vermediyindən, evdə oturmağa məcbur oldum. İndi bir qədər sakit olduğum üçün öz vəziyyətimi və nə etmək lazımlı gəldiyini fikirləşməyə başladım. Öz-özlüyümdə belə bir nəticəyə gəldim ki, bu adada tez-tez zəlzələ baş verdiyi üçün mən mağaranın içinde yaşaya bilmərəm. Deməli, gərək, çadırı köçürəydim, yaxud açıqlıq bir yerdə özümə bir daxma tikməli, heyvanların və insanların hücumundan özümü müdafiə etmək üçün onun da ətrafına burada olduğu kimi, hasar çəkməli idim. Çünkü indi tama-mılə aydın idi ki, əger mən bu mağarada yaşasam, gec-tez mütləq bu dağ uçacaq və mən diri-dirisi torpağın altında qalacağam.

Doğrudan da, mənim çadırı qayanın çıxıntısının altında təhlükəli bir yerdə idi, əger yenə zəlzələ baş versəydi, bu qaya çox asanlıqla çadırın üstünə düşə bilərdi. Buna görə də öz çadırımla birlikdə başqa yerə köçməyi qərara aldım. Sonrakı iki günü – yəni *aprelin 19 və 20-ni* mənzil üçün təzə yer axtarmağa və öz yeni planımı həyata keçirmək məsələsini fikirləşməyə həsr etdim.

Torpağın altında diri-dirisi qalıb məhv olmaq qorxusu məndə o qədər qüvvətli idi ki, gecələr yata bilmirdim, hasardan bayırda yatmağa da ehtiyat edirdim. Bununla birlikdə, mənzilimin bir tərəfində oturub özüm üçün necə səliqəli və rahat ev düzəldiyimi, şeylərimi və təsərrüfatımın müyyəyen qaydada olduğunu və düşmənlərdən də yaxşıca gizləndiyimi düşünəndə, doğrusu, heç buradan özgə yerə köçmək istəmirdim.

Sonra ağlıma belə fikir də gəldi ki, köçmək üçün çox vaxt lazımdır, deməli, yeni mənzili tikib düzəldincəyə və onu təhlükəsiz bir vəziyyətə gətirincəyə qədər mən öz köhnə evimdə qalmalı və torpağın uçması təhlükəsi ilə də razılaşmalıyam. Bu nəticəyə gəldikdən sonra mən sakitləşdim, ancaq yenə də qət etdim ki, vaxtı itirmədən yeni mənzil üçün yer təpib ətrafına paya və kəndirlərlə dairəvi bir hasar çəkim, hazır olanda da çadırımı oraya köçürüm, indi isə hələlik bu köhnə yerimdə qalıb köçməyə hazırlaşım. Mən bunu qət edəndə *aprelin 21-i* idi.



22 aprel. – Ertəsi günü səhər planımı necə həyata keçirmək haqqında düşünməyə başladım. Başlıca çətinlik ondan ibarət idi ki, lazım olan alətlər yox idi. Mənim üç böyük və bir çox kiçik baltam var idi (biz bunları hindularla mübadilə edib şey almaq üçün götürmüştük), ancaq mən bu baltaları o qədər işlətmədim və onlarla o qədər bərk və düyünlü ağacları kəsib doğramışdım ki, hamisinin ağızı mişar kimi diş-diş olmuş və kütləşmişdi. Doğrudur, çarx daşım var idi, lakin təkbaşına eyni zamanda həm bu daşı hərləməyi, həm də itiləməyi bacarmazdım. Yəqin ki, heç bir dövlət xadimi ən vacib siyasi məsələ üzərində baş sindirarkən, heç bir hakim mühakimə etdiyi adamın ölməli, yaxud yaşamalı olduğunu həll edərkən bu qədər, mənim çarxi fırlatmaq məsələsinə sərf etdiyim qədər zehni enerji sərf etməmişdi. Nəhayət, bir çarx düzəltdim, onu qayış vasiyyəsilə ayağımla hərəkətə gətirirdim, beləliklə də, hər iki əlim itiləmək üçün sərbəst qalırdı.

Qeyd. Mən bu vaxta kimi ayaqla hərəkətə gətirilən bıçaqitiləyən görməmişdim, görmüş olsam da, quruluşuna bir o qədər diqqət etməmişdim, hərçənd ki, belə bıçaqitiləyənlər İngiltərədə çox yayılmışdır. Bundan başqa, mənim bülöv daşım çox böyük və ağır idi. Bunu düzəltmək üçün tam bir həftə işlədim.

28 və 29 aprel. – Bu iki axırıncı günlər alətləri itiləməklə məşğul oldum. Bülövü hərlətmək üçün düzəltdiyim çarx çox yaxşı işləyir.

30 aprel. – Bu gün gördüm ki, suxarı ehtiyatı lap qurtarmaq üzərdir. Torbaların hamisini yoxladım, qalan suxarını saydım və bundan sonra gündə bir suxarıdan artıq yeməməyi qət etdim. Əlbəttə, işin belə olmasına mən çox təəssüfləndim.

1 may. – Bu gün səhər, dənizdə su çəkilərkən, sahildə nə isə çəlləyə bənzər böyük bir şey gördüm. Gedib baxdım, doğrudan da, kiçik bir çəllək idi. Onun yanında gəmi taxtalarının parçaları da var idi. Görünür, bunların hamisini bu axırıncı firtına vurub sahilə çıxartmışdı. Mən gəminin gövdəsi görünən tərəfə baxdım, mənə elə gəldi ki, onun gövdəsi adı qaydadən çox sudan bayır çıxmışdı. Dənizin vurub sudan çıxardığı çəlləyi yoxladım, içində barit var idi, ancaq tamam İslənmişdi və daş kimi bərkmişdi. Lakin buna baxmayaraq, çəlləyi yuxarıya, sahilə tərəf diyrəldim, özüm isə dənizin suyu çəkilmiş yeri ilə gəminin gövdəsi görünən yerə tərəf getdim.

Gəmiyə yaxınlaşanda gördüm ki, onun vəziyyəti çox qəribə bir şəkildə dəyişmişdir. Gəminin əvvəldə tamamilə quma girən burun hissəsi indi sudan aži altı fut hündürlüyündə yuxarı qalxmışdı, arxa tərəfi isə tamamilə dağılıb gəmidən üzülmüşdü və dalgalar onu böyrü üstə kənara tullayıb parça-parça etmişdi (bu əhvalat çoxdan, mənim gəmiyə etdiyim axırıcı səfərimdən bir az sonra baş vermişdi). Bundan əlavə, gəminin arxa tərəfində göyərtəni qum o qədər basmışdı ki, indi mən gəminin lap yaxınlığına qədər bu qumun üstü ilə gedə bilərdim, halbuki əvvəller buraya gəlmək üçün mən dördəbir mil məsaфəni üzənməli idim. Gəminin vəziyyətinin bu cür dəyişməsi əvvəlcə məni çox təəccübləndirdi, lakin sonra mən tezliklə başa düşdüm ki, gəminin vəziyyəti zəlzələnin nəticəsində dəyişmişdi. Elə bu səbəbdən gəmi daha da parçalanıb dağılmışdı, buna görə də külək və suyun cərəyanı gəminin dağılmış anbarındaki cürbəcür şeyləri hər gün sahilə vurub çıxarırdı.

Gəmiyə üz vermiş olan bu hadisə məni təzə yerə köçmək haqqındaki əvvəlki fikirlərimdən tamamilə ayırmışdı. Mən bütün günü gəminin içəri otaqlarına girmək üçün çalışdım, lakin mümkün olmadı. Çünkü onun içərisi tamamilə qumla dolmuşdu, ancaq bu, məni həvəsdən salmadı, çünkü çətinlik qarşısında ümidişizliyə qapıl-mamağa öyrəşmişdim. Mən gəmidən əlimə gələn hər şeyi bir-bir daşımağa başladım, çünkü mən vəziyyətdə olan adama hər bir şeyin lazım olacağını bildirdim.

3 may. – Bu gün mişarla işləməyə başlamışam. Gəminin dal tərəfindəki və mənim mülahizəmə görə, üzərində göyərtənin dal hissəsi dayanan böyük tiri mişarlayıb kəsdim və gəminin dal tərəfinin yuxarıda qalmış böyründən bir neçə taxtanı qoparıb içəridəki qumu çıxartmağa başladım, ancaq dənizdə qabarma başlayırdı, buna görə də işi dayandırmalı oldum.

4 may. – Balıq tutdum. Lakin tutduqlarımın heç birinin eti yeməli deyildi. Dilxor olmuşdum, getmək istəyirdim, axırıcı dəfə tilovu atdım və bu dəfə xırdaca bir Yunus balığı tutdum. Bu tilovu da özüm hazırlamışdım: ipini köhnə kəndirdən, qarmağı məftildən düzəltmişdim, çünkü əsl qarmaq məndə yerli-dibli yox idi. Buna baxmayaraq mənim bu əldəqayırma tilovuma o qədər balıq düşürdü ki, doyunca yeyirdim. Mən balığı günün altında qaxac edib yeyirdim.



5 may – Gəmidə işlədim. Göyərtənin altındakı o biri tiri də mişarladım, göyərtədən üç böyük şam taxtası qopardım, onları bir-birinə bağladım və qabarma başlayanda sahilə gətirdim.

6 may. – Gəmidə işlədim. Gəmidən bəzi dəmir hissələr, o cümlədən bir neçə bolt çıxartmışam. Var gücümle işlədim və tamamilə yorulmuş halda evə qayıtdım. Fikirləşirəm, görüm bu işi davam etdirim, yoxsa ondan əl çəkim.

7 may. – Yenə gəmiyə getdim, lakin bu səfər işləmək fikrim yox idi. Tırlar mişarlanmışdı, göyərtə öz ağırlığı ilə tamamilə aşağı çökmüşdü, mən indi asanlıqla anbara baxa bilərdim, lakin heç nə görə bilmədim, çünki anbar ağızına qədər qum və su ilə dolmuşdu.

8 may. – Dəmir lingi götürüb yenə gəmiyə getdim, fikrim qumdan tamamilə təmizlənmiş olan göyərtəni bütünlükə sökmək idi. İki taxta qopardım və qabarma zamanı onları sahilə keçirtdim. Lingi isə sabahki iş üçün gəmidə qoyub qayıtdım.

9 may. – Gəmidə idim. Yenə bir neçə taxta qopardım və anbara girdim. Orada beş-altı çəllək tapdım. Ling ilə qumdan təmizlədim, ancaq ağızlarını açıb içinə baxa bilmədim. Təbəqə halında bir bağlama ingilis vərəq qurğusunu tapdım, hətta bir az qaldırdım da, lakin çıxartmağa gücüm çatmadı.

10 maydan 14 maya qədər. – Bütün bu günlərin hamısında gəmidə oldum. Xeyli odun, taxta, tir və başqa şeylər, habelə iki-üç sentner¹ dəmir tapmışam.

15 may. – Bu gün gəmiyə özümlə iki xırda balta götürdüm: fikrim bu idi ki, vərəq qurğusundan bir qədər kəsib götürüm (baltanın biri mənim üçün biçağı əvəz edəcək, o birisi isə çəkic kimi onu üstdən vurmaq üçün lazım olacaqdı). Lakin qurğusun bağlaması bir yarımfut suyun altında olduğuna görə mən baltanı lazımı qədər güclə vura bilmirdim.

16 may. – Gecə şiddətli külək əsirdi. Dalğalar gəminin gövdəsini daha da laxlatmışdı. Mən yemək üçün meşədə uzun müddət göyərçin axtardım, çox yubandım, dənizdə qabarma başladı və mən dənizə gedə bilmədim.

17 may. – Bu gün dalğaların vurub gətirdiyi və mənim mənzilimin iki milliyində sahilə düşmüş bir neçə gəmi parçası gördüm. Bunların gəminin hansı yerindən qopduğunu bilmək istəyirdim, gedib

¹ Sentner – ingilis sentneri əlli kiloqrama (tonun iyirmidən birinə) bərabərdir.

baxdım, məlum oldu ki, gəminin burun hissəsindən qopmuşdur, lakin o qədər ağır idilər ki, mən onları yerindən qaldıra bilmədim.

24 may. – Bu günlərin hamısını gəmidə işləmişəm. Çox böyük əziyyətlə anbardakı şeyləri lingle bir-birindən aralayıb laxlatmışam, belə ki, ilk qabarma başlayan kimi oradakı bir neçə çəllək və dənizçilərə məxsus iki sandıq suyun üstünə qalxdı. Lakin külək sahildən dənizə tərəf əsirdi, ona görə də suyun üzüne qalxmış bu şeyləri külek qovub dənizə apardı. Amma bu gün onun əvəzində külək gəminin bir neçə parçasını və içində Braziliya donuzu ətinin qalıqları olan böyük bir çəlləyi vurub sahile çıxartmışdı. Çəlləkdəki ət yeməli deyildi, duzlu su və qum onu tamamilə korlamışdı.

Mən *mayın iyirmi beşindən iyunun on altısına* qədər hər gün, ova getdiyim saatlardan başqa, bu işi davam etdirirdim. Lakin gəmidəki bu işlərimi davam etdirməyə başladığım gündən mən yalnız dənizdə qabarma vaxtı ova gedirəm ki, suyun çəkilməsi başlananda mən hazır olum və gəmiyə getmək üçün heç nə mənə mane olmasın. Bu üç həftə ərzində o qədər taxta və dəmir yiğmişəm ki, əgər düzəltməyi bacarsaydım, bunlar yaxşı bir qayığa çatardı. Bundan əlavə, mən, bir neçə dəfəyə, vərəq qurğuşundan bir sentnerə qədər kəsmişəm.

16 iyun. – Sahildə böyük bir bağa tapdım. Əvvəllər mən heç bir zaman burada bağa görməmişəm, lakin mənim onları görməyimancaq bir təsadüf imiş, çünkü sonralar məlum oldu ki, bağa bu adada o qədər də nadir tapılan şey deyildir, əgər mən adanın o biri tərəfinə getmiş olsaydım, yəqin ki, gündə yüzlərcə bağa tuta bilərdim. Sonralar mən buna bütünlükə inandım, lakin bu kəşfim mənə çox baha oturdu.

17 iyun. – Bağanı bütün günü közün üstündə bişirib qızartdım. İçindən altmışa qədər yumurta tapdım. Mənə elə gəlir ki, ömründə bu qədər ləzzətli ət yeməmişəm, bu da təəccübülu deyil, çünkü bu dəhşətli adaya düşdüyüm gündən mənim ət xörəyim yalnız keçi və quş ətindən ibarət olmuşdur.

18 iyun. – Səhərdən-axşama qədər yağış yağır, evdən bayır çıxmırəm. Bütün günü bərk titrədirəm, yəqin, mənə soyuq dəyibdir,ancaq mənə məlum olduğuna görə, bu yerlərdə, gərək, soyuq olmasın.

19 iyun. – Lap kefsizəm. Bərk titrədirəm, elə bil ki, bayırda qışdır.



20 iyun. – Bütün gecəni gözümü yummamışam. Başım bərk ağrıyır, isidirəm.

21 iyun. – Halim çox xarabdır, bərk qorxuram ki, xəstələnib taqətdən düşəm. Onda mən necə olaram, burada heç bir köməyim yoxdur! Hull yaxınlığında firtinaya düşdürümüz gündən bəri ilk dəfədir ki, Allaha yalvarmağa başlamışam, lakin başımda hər şey elə qarışıbdır ki, duanın sözlərini şüursuz olaraq təkrar edirəm.

22 iyun. – Bu gün halim bir az yaxşıdır, amma azarın qorxusu məndən uzaqlaşır.

23 iyun. – Yenə əhvalim pozulubdur, bütün günü isitmişəm, başım bərk ağrıyır.

24 iyun. – Bu gün xeyli yaxşıyam.

25 iyun. – Bərk isidirəm. Yeddi saat dalbadal titrədib-qızdırımsam, gah üzüyür, gah da tərin içində yanırdım. Axırda tərləyib bihus düşdüm.

26 iyun. – Bu gün yaxşıyam. Ət ehtiyatım qurtardığından, özümüz çox zəif hiss etməyə baxmayaraq, ova getdim. Bir keçi vurdum, güclə çəkib evə gətirdim, onun ətindən bir parça közün üstündə bişirib yedim. Bu ətdən şorba bişirmək istəyirdim, ancaq nə qazanıñ, nə də çömcəm var idi.

27 iyun. – Qızdırımmam yenə də başladı, elə bərk qızdırıdm ki, bütün günü yeməksiz və içməksiz yataqda uzanıb qaldım. Susuzluqdan yanırdım, lakin durub suya getməyə taqətim yox idi. Yenə Allaha yalvarıb dua edirdim, ancaq başım o qədər ağırlaşmışdı və elə bərk ağrıyırı ki, bildiyim dualardan heç birini yadına sala bilmir, dalbadal yalnız bu sözləri təkrar edirdim: “Allah, sən özün kömək et! Allah, mənə rəhm elə!” Qızdırımmam keçənə qədər beləcə mən iki-üç saat çapaladım, sonra sakitləşib huşa getdim və gecədən xeyli keçənə qədər bərk yatdım. Yuxudan oyananda özümü çox yüngül hiss etdim, ancaq başa düşdüm ki, qızdırma məni çox zəiflədibdir. Su içmək istəyirdim, ancaq nə çadırda, nə də anbarda bir damcı su olmadığına görə səhərə qədər gözləməli oldum. Səhərə yaxın yenə də huşa getdim və çox dəhşətlili bir yuxu gördüm.

Yuxuda gördüm ki, mən hasardan kənardı, firtına günü zəlzələdən sonra oturduğum həmin yerdə oturmuşam, bir də gördüm ki, yuxarıdan, böyük və qara buludun arasından, başdan-başa od və alov içində olan bir adam aşağıya – yerə tərəf gəlir. Onun bədənindən

qalxan alov o qədər qüvvətli və parlaq idi ki, ona güclə baxmaq olurdu. Onun sıfətinin nə qədər dəhşətli olduğunu ifadə etmək üçün mən heç bir söz tapa bilmirəm.

Göydən enən bu adamın ayaqları torpağı toxunan kimi yer tərpəndi, elə bil, zəlzələ oldu, göyün üzü işıqlandı, elə bil ki, göyün hər tərəfindən ildirim çaxırıldı. Bütün bunlar məni bərk qorxutdu. Göydən enən bu yad adam yerə çatan kimi birbaşa mənim üstümə gəldi, onun əlində uzun bir nizə var idi, sanki, məni öldürmək istəyirdi. Mənə çatmağa bir az qalmışdı ki, o, təpənin üstünə çıxdı və oradan nə isə qışqırıb deyirdi. Onun səsi qorxunc və anlaşılmaz idi, bu adamın dediklərindən, nəhayət, bəzi şeyləri başa düşdüm, o, mənə deyirdi: "Səni bu qədər imtahana çəkdim, lakin sən yenə də öz əməllərindən ayrılb tövbə etmədin. İndi ki belədir, onda, gərək, sən ölüsən!" Mən gördüm ki, bu sözləri deyəndən sonra o, məni öldürmək üçün əlindəki nizəni yuxarı qaldırdı.

Əlbəttə, hər kəs bu kitabı oxusa, başa düşər ki, doğrudan da, bu dəhşətli yuxunun məni nə qədər sarsıstdığını təsvir etməkdə acizəm. Habelə yuxuda gördüklerimin oyandıqdan sonra məndə necə bir təsir buraxdığını da təsvir etmək mümkün deyil.

Heyhat! Mənim qəlbimdə Allaha etiqad yoxdur. Bu səkkiz ilin ərzində mən elə özüm kimi nacins və etiqad məsələsinə laqeyd baxan adamlara qoşulub dənizləri gəzmişdim, nəticədə atamın mənə verdiyi xeyirxah nəsihətlərin hamısı bu müddət ərzində buxar olub havaya uçmuşdu. Bütün bu müddət ərzində, heç olmasa, bir dəfə Allahi yada saldığım və ya özümə baxıb, tutduğum işlər haqqında düşündüyüm yadına gəlmir. Məndə nə isə bir mənəvi kütlük əmələ gəlmişdi: xeyrə meyil etmək və ya şəri anlamaq mənim nəzərimdə öz əhəmiyyətini itirmişdi, bunların ikisi də mənə eyni dərəcədə yad idi. Öz avamlığım, yelbeyinliyim və şərəfsizliyim etibarilə mən bizim ən cahil dənizçilərdən də alçaq idim. Məndə nə təhlükə zamanı Allahdan qorxmaq, nə də təhlükədən qurtardıqdan sonra xilaskara təşəkkür hissi haqqında heç bir anlayış yox idi.

Doğrudur, mən bu adaya ayaq basdığım ilk dəqiqədə bütün gəmi heyətimizin batıb məhv olduğunu və yalnız mənim xilas olduğumu anlayanda məndə nə isə bir ruhi coşqunluq və heyvət əmələ gəlmişdi və Allahın köməyi ilə bu, əsl bir təşəkkür hissinə çevrilə bilərdi. Lakin məndə əmələ gəlmiş bu heyvət hissi, təbir caizsə, bir



növ başqa şəklə, yəni öz heyvani varlığımın qeydinə qalmaq kimi sadə bir şəklə düşdü, bu da məni ölümdən xilas etdi. Mən başqlarının məhv olduğu bir anda məni xilas edən varlığın nə qədər xeyir-xah bir iş gördüyü haqqında heç nə düşünmədim və taleyin bu dəfə mənə nə üçün belə rəhm etdiyini də fikrimə gətirmədim. Mənim sevincim, gəmi fəlakətindən sonra sağ-salamat sahilə gəlib çıxan və ilk dəfə içdiyi şərab piyalasında onu unudan, sonra isə tamamilə yaddan çıxaran adı bir dənizçinin keçirdiyi bəsit sevinc idi. Mən indiyə qədər də elə bu cür yaşamışam...

Hətta sonralar öz vəziyyətimin dəhşətli və çıxılmaz olduğunu, yalqızlığımı, insanlardan ayrı düşdüyümü və xilas olmağa zərrə qədər ümidi qalmadığını fikirləşib dərk edəndə, hətta onda da salamat qalmağıma, acıdan ölməyəcəyimə imkan olduğunu bir balaca hiss edən kimi, bütün dərdlərim elə dağıldı ki, elə bil, heç dərdim yox imiş; mən həmin dəqiqə sakitləşdim və öz həyatımı saxlamaq, ən zəruri ehtiyaclarımı ödəmək üçün İsləməyə başladım, öz taleyim haqqında düşündükdə isə göylərin məni bu hala saldığını, Allahın məndən intiqam aldığını çox hallarda fikrimə gətirirdim. Ümumiyyətlə, belə fikirlər çox nadir hallarda ağlıma gəlirdi.

Gündəliyimdə qeyd etdiyim kimi, dənin cücməsi mənə səmərəli təsir göstərə bilərdi və mən, doğrudan da, nə qədər ki dənin cücməsini möcüzə hesab edirdim, ciddi və gözəl fikirlər də məndən uzaqlaşmışdır. Amma elə ki bunun möcüzə olmadığı mənə aydınlaşdı, o saat mənim o gözəl və ciddi əhvali-ruhiyyəm də, necə ki demişdim, uçub getdi.

Hətta zəlzələ özü də mənə bir o qədər ciddi və möhkəm təsir göstərə bilmədi, halbuki təbiətdə zəlzələdən də qorxunc və gözəgörünməyən yüksək qüvvəni bilavasitə yada salan başqa bir hadisə yoxdur. Zəlzələnin ilk qorxunc dəqiqələri keçən kimi onun ilk təsiri də bir qədər soyudu. Mən bu zaman nə Allah, nə də onun möhkəməsini öz üzərimdə hiss etmirdim. Həmçinin mənə üz vermiş bədbəxtlikdə Allahın intiqam əlinin olduğunu da çox az fikrimə gətiirdim, əgər mən yaziq, acınacaqlı və yalqız yox, dünyadan ən xoşbəxt adamı olsaydım, fərqi yoxdur, Allah məsələsinə yenə də laqeydiyklə yanaşacaqdım.

Ancaq indi mən xəstə idim və asudə vaxtlarımızda ölümün mənzərəsi çox canlı bir şəkildə gözlərimin qarşısına gəlirdi, xəstəlikdən

ruhum əziyyət çəkdiyi, bədənim qızdırmadan əriyib zəiflədiyi bir zamanda çoxdan bəri içərimdə yatıb qalmış vicdan da oyanmışdı: indi mən keçmişdəki işlər üçün öz-özümü acı-acı danlamağa başlamışdım. Mən anladım ki, özüm tərslik və höcət etdiyim üçün Allahın mənə qəzəbi tutmuşdur və taleyin mənə göndərdiyi bütün bələlər, vurduğu bütün zərbələr yalnız məndən alınan ədalətli bir intiqam idi.

Bu fikirlər xəstəliyimin ikinci və üçüncü günləri məni xüssusilə çox narahat edirdi və mən qızdırmanın içində yandığım, ağır yüksək dən vicdan əzabı çəkdiyim halda, dodaqlarından duaya oxşar söz-lər çıxırdı, lakin, hər halda, bu sözləri dua adlandırmaq olmazdı. Bu sözlərdə mənim heç bir ümidi və arzum ifadə olunmurdu. Bu sözlər, çox ola bilsin ki, mənim keçirdiyim o məchul qorxu və çılğınlığın doğurduğu fəryadlar idi. Fikrim dolaşmışdı, öz-özünü imtahana çəkib ifşa etmək çox amansız işdir. Ölüm qorxusu bu yəziq vəziyyətimdə beynimi dumanlaşdırmış, qəlbimi dondurmuşdu, bu çılğın vəziyyətdə dilimin nələr dediyini isə heç özüm də bilmirdim. Yəqin ki, dilimin dedikləri bir-biri ilə əlaqəsi olmayan belə fəryadlardan ibarət idi: “İlahi! Mən nə bədbəxt məxluqam! Mən ki xəstələnmişəm, yəqin, ölcəcəyəm, çünkü burada kim baxacaqdır? İlahi, mənim başıma nələr gələcəkdir?” Bu sözləri dedikcə gözlərimdən də bolluca yaş axırdı və sonra mən uzun müddət danişa bilmirdim.

Burada atamın vaxtılı mənə verdiyi xeyirxah məsləhətlər və onun yuxarıda, söhbətimin başlangıcında misal gətirdiyim o peyğəmbərcəsinə sözləri yadına düşürdü. Atam demişdi ki, əger mən bu ağılsız fikirlərimdən əl çəkməsəm, Allahın mərhəmət nəzəri mənim üstündə olmayıacaq və elə bir zaman gələcəkdir ki, onun məsləhətlərinə qulaq asmadığıma heyif silənəcəyəm, lakin onda gec olacaq və etdiyim günahlar üçün, bəlkə də, mənə heç kəs kömək edə bilməyəcəkdir. Mən atamın bu sözlərini yadına salıb ucadan dedim: “Mənim əziz atamın dediyi o peyğəmbərcəsinə sözlər bax indi öz yerini alır! Allahın qəzəbi məni tutmuşdur, kömək edəcək bir adam, məni dinləyəcək bir kəs isə yoxdur!.. Məni, bəlkə də, bütün ömrüm boyu xoşbəxt edəcək bir şəraitə salmış taleyin xeyirxah səsinə öz vaxtında qulaq asmadı. Mən onları gözüyaşlı qoydum, onlar mənim bu ağılsızlığıma görə dərd çəkib ağladılar, indi isə mən özüm bütün bunların ağrısını çəkir və ağlayıram. Mən onların köməyini rədd



etdim, halbuki bu, məni bir yana çıxarar və həyatda atacağım ilk addımları asanlaşdırardı. İndi isə mən bir insanın bacarığından çox böyük olan çətinliklərlə mübarizə aparıram, özü də bu mübarizədə mən təkbaşınayam, heç bir köməyim yoxdur, heç bir məsləhət və ya təsəlliverici bir söz eşitmırəm". Bunu fikirləşib birdən-birə çığrıdım: "İlahi, sən özün mənə kömək ol, çünki dərdim çox böyükdür!" Əgər mənim bu sözlərimi dua adlandırmaq olarsa, demək olar ki, uzun illər ərzində bu, mənim birinci duam idi.

Söhbəti burada kəsib yenə də gündəliyə qayıdırıam.

28 iyun. – Yatıb istirahət etdiyim üçün səhər yuxudan bir qədər yaxşı oyandı. Qızdırımadam tamam düşmüdü. Hərçənd ki, gördüyü yuxunun məndə doğurduğu qorxu və dəhşət böyük idi, ancaq yenə də burasını fikirləşdim ki, bir gün sonra qızdırımadam yenə də qalxa bilər, buna görə də bəri başdan ehtiyatlı tərpənib lazımlı olan hər şeyi toplamağı qərara aldim ki, xəstəlik təkrar olsa, əhvalımı yaxşılaşdıracaq bütün zəruri şeylərim olsun. Əvvəlcə dördkünc şüşəni su ilə doldurub yatağımın yanında elə bir məsaflədə qoydum ki, lazımlı olanda yerimdən durmadan əlimi uzadıb götürə bilim. Yenidən məndə qızdırma və ya soyuqdəymə törətməsin deyə, suyu zərərsizləşdirmək üçün ona dördəbər pint rom töküb çalxaladım. Sonra keçi atındən bir qədər kəsib odun üstündə bişirdim, ancaq ətdən çox az yeyə bildim, çünki iştaham yox idi. İstədim durum gəzməyə gedim, ancaq zəiflikdən ayaqlarım dalımcı gəlmirdi, həm də bədbəxt bir vəziyyətdə olduğumu dərk etmək və sabah xəstəliyin yenidən qayıdacağı qorxusu məni çox sixirdi. Axşam külə basdırıb bişirdiyim üç bağa yumurtası ilə şam etdim. Şamdan əvvəl dua etdim və səhv etmirəmsə, gərək ki, ömrümədə birinci dəfə idi ki, həqiqətən, ciddi dua edib sonra yemək yeyirdim.

Şamdan sonra çıxıb bir balaca gəzməyi təcrübə etmək istədim, ancaq o qədər zəif idim ki, tūfəngi güclə gəzdirirdim (mən heç vaxt tūfəngsiz evdən bayira çıxmırıam). Çox uzağa getmədim, yerə oturub qarşısında açılmış sakit dənizin hamar sinəsinə tamaşa etməyə başladım. Bu vaxt ağlıma belə bir fikir gəlirdi: "Mənə üz vermiş bədbəxtlik Allahın əmri ilə göndərilmişdir, zira təkcə mənim taleyim yox, bütün dünyanın taleyi onun iradəsindədir". Mən bu nəticəni çıxardan kimi belə bir sual da yadına düşdü: "Axi Allah məni nə üçün cəzalandırır? Mən nə etmişəm? Təqsirim nədir?" Ancaq bu sözləri

öz-özümə fikirləşəndə qəlbim sancdı, vicdanım mənə rahatlıq vermədi, elə bil, mənim dilim günah bir söz demişdi və kimsə kənar-dan bunu eşidib mənə dedi: "Məlun! Nə etdiyini hələ bir soruştursan da? Bir döñ, arxana, keçib gəldiyin bütün həyat yoluna bax və öz-özündən soruş ki, indiyə qədər nəyi etməmisən! Bir soruş, gör necə olub ki, sən indiyə qədər ölməmisən, nə üçün Yarmut limanında batıb boğulmamışan, Salehdən gələn gəmidəki mavrlar sizi tutar-kən baş verən vuruşmada öldürülməmisən? Niyə Afrika sahillə-rindəki yırtıcı heyvanlar səni didib-parçalamadı? Nə üçün sən bura-ya gəlib çıxarkən bütün gəmi heyəti ilə birlikdə batıb boğulmadın? Hələ sən soruştursan ki, nə etmişən!"

Bu fikirlər məni heyrətə saldı və onları rədd etmək üçün heç bir söz tapmadım, öz-özümə də cavab verə bilmədim. Fikirli və qəmgın halda qalxb öz evimə təref yollandım. Çəpərdən aşib içəri girdim, istəyirdim ki, yatağa uzanıb bir qədər yatam, lakin qəlbimi bürümüş bu kədərli həyəcan yuxumu qaçırtdı. Hava qaralmağa başlamışdı, mən şəm yandırdım və stolun yanında əyləşdim. Xəstə-liyin qayidacağı qorxusu bütün günü məni rahat buraxmadı, ancaq birdən yadına düşdü ki, Braziliyada yaşayan yerlilər, demək olar ki, bütün xəstəlikləri tütün ilə müalicə edirlər. Mənim sandıqlarım-dan da birində bir neçə bağlama tütün var idi, onlardan bir bağlama hazırlanmış tütün idi, qalan bağlamalar isə tütün yarpağı idi.

Durub tütün gətirmək üçün anbara getdim. Şübhəsiz, mənim bu hərəkətlərimə tale özü rəhbərlik edirdi, çünki sandığı açanda mən orada yalnız öz bədənim üçün yox, ruhum üçün də dərman tap-dıdım: orada həm axtardığım tütünü, həm də İncil kitabını tapdım. Yadıma düşdü ki, gəmidən gətirdiyim kitabların hamısını, o cümlə-dən, İncil kitabını da bu sandığa yiğmişəm, ancaq indiyə qədər İncilə baxmağa heç vaxtim olmamışdır, daha doğrusu, baxmağı arzu etməmişdim. İndi isə mən İncili götürdüm, tütün ilə birlikdə çadır-a gətirib, stolun üstünə qoydum. Tütünün dərman kimi necə işlədiyini mən bilmirdim, hətta tütünün qızdırımıya kömək edib-etmə-di-yini də bilmirdim. Buna görə də mən bir neçə təcrübə etdim, ümidi də bu idi ki, hər halda, bu təcrübələrdən birisində tütün öz təsirini göstərər. Hər seydən əvvəl, tütün bağlılarından bir yarpaq çıxarıb ağızma qoydum və çeynəməyə başladım. Tütün yarpağı hələ göy və çox bərk idi. Özüm də ki belə şeylərə öyrəşməmişdim, ona



görə tütün yarpağı əvvəlcə məni lap gicəlləndirdi. Sonra mən tütün ilə romdan şerbət düzəltdim ki, yatmadan iki saat əvvəl içim. Nəhayət, tübündən bir qədər qabın içində töküb odun üstündə yandırdım və burnumun üstünə tutub lap boğulana qədər tübündən içəri çəkdim. Mən bunu bir neçə dəfə təkrar etdim.

Arada İncili götürüb oxumaq istədim, ancaq tütün başımı elə gicəlləndirmişdi ki, mən, hər halda, bu dəfə oxumaqdan imtina etməyə məcbur oldum. Amma burası yadimdadır ki, mən İncili əlimə götürüb açanda onun səhifələrinin birindəki bu sözlər gözümə dəyi: "Qəmli gündə məni yad edib çağır, mən səni xilas edərəm, sən də mənim adımı şöhrətləndirərsən".

Hava lap qaralmışdı, tübündən də başım ağırlaşmışdı, mən yatmaq istəyirdim. Yatağa uzandım, ancaq ehtiyat üçün şamı söndürmədim ki, birdən gecə mənə bir şey lazımlı olar, qaranlıqda tapa bilmərəm. Lakin yatağa uzanmadan əvvəl, ömrümdə heç bir zaman etmədiyim bir iş etdim: diz çöküb Allaha yalvarmağa başladım ki, öz vədini yerinə yetirsin və bu qəmli gündə onu köməyə çağırıldığım üçün məni bu vəziyyətdən xilas etsin. Rabitəsiz ifadələrdən ibarət olan bu duamı tamamlayıb hazırladığım tütün şerbətini içdim və yatağa uzandım. Bu şerbətin dadi o qədər iyrənc və özü də o qədər təsirli idi ki, mən onu güclə uddum. Şerbət o saat məni götürdü və bərk yatdım. Sabahı gün yuxudan ayılanda, günəşin vəziyyətinə görə, gündüz saat üçün yarısı olardı. Mənə elə gəlir ki, o zaman mən bir gecə yox, iki gecə dalbadal yatıb ancaq üçüncü gün oyanmışdım, çünkü mənim hesabımda bir gün əskik gəlirdi və mən bu bir günün aradan düşməsini heç bir başqa səbəblə izah edə bilmirəm, özü də mən bunu bir neçə ildən sonra başa düşmüştüm. Doğrudan da, əger bu bir günün hesabdan düşməsinin səbəbi mənim bir neçə dəfə ekvator xəttini oyan-buyana keçməyim olsaydı, onda, gərək, hesabda bir gün yox, bir gündən çox əskik gələydi. Ancaq mənim hesabımda yalnız bircə gün çatmirdi və mən bu bir günün nə üçün əskik gəldiyini, qətiyyən, özüm üçün aydınlaşdırıa bilmədim.

Lakin nə olur olsun, hər halda, bu yuxu mənə çox yaxşı təsir etmişdi, mən yuxudan duranda gümrah idim və kefim də yaxşı idi. Qiyyəm artmışdı, mədəm yaxşı işleyirdi. Hiss edirdim ki, acmışsam, Həmin gün qızdırma da təkrar olmadı və ümumiyyətlə, o gündən etibarən mən sürətlə sağalmağa başladım. Həmin gün iyunun 29-u idi.

30 iyun. – Deyəsən, mənim üçün xoşbəxt gün idi. Tüfəngi götürüb çıxdım, ancaq çalışdım ki, evdən çox uzaqlaşmayım. Çöl qazına oxşayan bir cüt dəniz quşu vurub evə gətirdim, ancaq yemədim, naharda çox dadlı olan bağa yumurtası ilə kifayətləndim. Dərmanların mənə kömək etdiyini nəzərə alıb, axşam onları yenə də təkrar etdim (mən romla düzəldiyim tütün şərbəti haqqında danışıram). Ancaq bu dəfə onu çox içmədim, tütün yarpağını da çeynəmədim, tüstüsünü də udmadım. Lakin ertəsi günü iyulun 1-də – gözlədiyimin əksinə olaraq, özümü bir o qədər də yaxşı hiss etmədim, çox bərk olmasa da, hər halda, məni yenə də titretmə tutmuşdu.

2 iyul. – Birinci dəfə olduğu kimi, yenə də tütün dərmanından üç qaydada qəbul etdim, içdiyim şərbətin qədərini də bire-iki arturdım.

3 iyul. – Qızdırmanın tamam xilas oldum, amma qüvvəmi yalnız bir neçə həftə keçəndən sonra bərpa edə bildim. Sağaldığım müddətdə bu sözlər haqqında çox fikirləşdim: «Mən səni xilas edərəm», – və qeyri-adi xilasım barədə fikir beynimdə o qədər dərin kök saldı ki, bütün ümidi məhv elədi.

4 iyul. – Səhərisi İncili Əhdicədid yerindən açdım və bütün diqqətimi toplayıb oxumağa başladım. O gündən İncili hər səhər və axşam oxumağı qərarlaşdırıldım, ancaq oxuyacağım fəsillərin qədərini gözləmirdim, gözlərim yorulana qədər oxuyurdum.

Yuxarıda xatırladığım “məni qəmlı gündə çağır, mən səni xilas edərəm” sözlərini indi mən əvvəlkinə görə tamamilə başqa cür anlayırdım. Əvvəller bu sözlər məndə yalnız bu düşdüyüm vəziyyətdən xilas olmaq təsəvvürünü doğururdu, çünki düşdüyüm ada mənim üçün nə qədər geniş bir yer olsa da, hər halda, o, mənim üçün, sözün lap pis mənasında, əsl bir həbsxana idi. İndi isə mən həmin sözlərə başqa məna verir, onu ayrı cür izah edirdim: indi mən öz keçmişimə elə bir nifrət hissi ilə baxırdım, keçmiş əməllərim məni o qədər qorxudurdu ki, mənim ruhum Allahdan yalnız bir şeyi – ruhumu əzən, ona rahatlıq verməyən bu günahların ağırlığından qurtarmağı xahiş edirdi. Bütün bunlarla müqayisədə mənim tənhalığının nə mənası ola bilərdi? Mən tənhalıqdan qurtarmaq üçün daha dua edib yalvarmadım, tənhalıq indi mənim gözümde o qədər mənasız və boş bir şey kimi görünürdü ki, mən hətta heç onun haqqında düşünmürdüm. Bunu deməkdə məqsədim oxuculara onu göstərməkdir ki, həqiqəti dərk etmiş insan üçün günahdan xilas



olmaq, əzablardan xilas olmaqdan daha çox xoşbəxtlik gətirir. Lakin bu mühakimələri buraxıb yenə də öz gündəliyimə qayıdırám.

Bu zamandan başlayaraq zahirən də əvvəlki kimi bədbəxt bir şəkildə qalan vəziyyətim mənə bir qədər yaxşı görünməyə başladı və belə hesab etdim ki, buna dözmək olar. Müntəzəm surətdə İncili oxuduğum, dua etdiyim üçün fikrim daha yüksək, ilahi məsələlərlə məşğul idi, mən o vaxta qədər anlamadığım və mənə yad olan ruhi nəşə və sevinci duymağa başlamışdım. Bundan əlavə, səhhətim yaxşılaşıb, özüm də bir balaca cana gələn kimi yaşayışım üçün çatışmayan digər şeyləri də tapıb düzəltmək və həyatımı mümkün qədər daha düzgün təşkil etmək üçün səylə çalışmağa başladım.

İyulun 4-dən 14-nə qədər mən çox vaxt tüfəngi götürüb gəzməyə çıxırdım, ancaq xəstəlikdən sonra hələ tamamilə cana gəlib möhkəmlənmədiyim üçün çox vaxt uzağa getmirdim. O zaman mənim nə qədər arıqlayıb zəiflədiyimi təsəvvür etmək çətindir. Mənim tütlülə etdiyim müalicə, yəqin ki, indiyə qədər heç bir zaman və heç bir yerdə qızdırma əleyhinə tətbiq edilməmişdir, çünkü öz üzərimdə yoxladıqdan sonra mən o müalicəni heç kimə məsləhət görməyə cəsarət etmərəm. Doğrudur, o, mənim qızdırıramı dayandırıcı, ancaq, bununla birlikdə, məni yamanca zəiflədib əldən saldı və o müalicədən sonra bir müddət bütün bədənim linç olmuş kimi, əsəbi surətdə titrəyirdi.

Bundan əlavə, xəstəlik mənə öyrətdi ki, bu yerlərdə yağış zamanı açıq havada qalıb işlanmaq səhhət üçün hər şeydən zərərlidir, xüsusilə o zaman ki yağış quraqlıq havada qəflətən şimşek və qasırga ilə gəlir, belə yağış ilin adı yağarlıq fəslində, yəni sentyabr və oktyabrda yağan yağışlardan qorxuludur.

On aydan artıq idi ki, mən bu fəlakətli adada yaşayırdım. Bu kimsəsiz sahillərə məndən əvvəl heç bir zaman insan ayağı dəymədiyinə qəti olaraq inanmışdım, ona görə də, deyəssən, bundan xilas olmağa bəslədiyim bütün ümidiydən əlimi üzəməli olacaqdım. İndi mənzilim möhkəm divarla hasarlanmış olduğundan hər şeydən arxayıñ idim, buna görə də adada indiyə qədər mənə məlum olmayan başqa növ bitki və ya heyvanın olub-olmadığını bilmək üçün adanı əsaslı surətdə diqqətlə gəzib tədqiq etməyi qərara aldım.

İyulun 15-dən bu tədqiqata başladım. Hər şeydən əvvəl, bir zaman salla yanaşmış olduğum kiçik limana tərəf getdim. Burada

kiçik bir çay limana töküldü, mən çayboyu iki milə qədər yuxarı getdikdə dənizdəki qabarmanın oraya çatmadığını yəqin etdim, çünkü buradan başlayaraq yuxarıya doğru çaydakı su da şəffaf və təmiz idi. İlil quraqlıq vaxtı olduğundan çay tamamilə qurumamış-dışa da, ancaq onun ayn-ayrı yerlərində su çox sisqa axırdı.

Çayın sahilləri yamyaşıl otla örtülmüş düz və gözəl çəmənlik idи, bir az o tərəfdə – düzənliyin yavaş-yavaş hündürlüyü qalxdığı və zənnimcə, daşqının qalxa bilmədiyi yerdə isə gövdəsi çox hündür və yoğun olan tütün bitmişdi. Orada mənim əvvəllər heç bir zaman görmədiyim bitkilər də var idi və çox ola bilər ki, mən onların xüsusiyyətlərini bilmış olsaydım, onlardan özüm üçün xeyli fayda götürərdim.

Mən kassava¹ ağacını axtarırdım, amma tapa bilmədim. İsti ölkələrdə yaşayan hindular bu ağacın kökündən un hazırlayırlar. Mən orada aloe² növündən olan iri bitkilər və habelə şeker qamışı da gördüm. Ancaq aloedən istifadə etməyin mümkün olub-olmadığını bilmirdim, şeker qamışı isə yabanı halda bitmiş olduğundan keyfiyyəti pis idi. Birinci gün mən hələlik bu kəşflərimlə kifayətləndim və evə qayıtdım. Yol uzunu tapacağım kök və bitkilərin xüsusiyyətlərini və mənə yararlı olub-olmadıqlarını təyin etmək üçün bir vasitə düşünüb fikirləşirdim, ancaq heç bir əhəmiyyətli vasitə tapa bilmədim. Braziliyada olanda mən o yerlərin nəbatatına o qədər az diqqət etmişdim ki, hətta adı tarla bitkilərini də tanımirdim. Hər halda, nəbatat aləminə dair mənim biliyim indiki çətin vəziyyətimdə, demək olar ki, qətiyyən, mənə əl vermirdi.

Ertəsi gün – aynın 16-da – mən yenə həmin yolla təkrar gəzməyə getdim, ancaq bir qədər uzağa, çayın və çəmənliyin qurtardığı və meşəliyin başlandığı yerə qədər gedib çıxdım. Adanın bu hissəsində mən bir çox müxtəlif meyvə, o cümlədən, qovun (hədsiz dərəcədə çox) və üzüm tapdım. Üzüm tənəkləri ağacların gövdəsinə sarılmışdı və onların qəşəng salxımları yenicə yetişmişdi. Bu kəş məni həm bir qədər heyrləndirdi, həm də çox sevindirdi. Ancaq təcrübəm olduğu üçün üzümdən çox yemədim, azacıq dadına baxdım, çünkü Berberidə yaşadığım zaman bir neçə əsir ingilisin orada üzüm yeyərək ishal və qızdırma xəstəliyinə tutulduqlarını, bundan

¹ Kassava – Amerikada bitən ağacdır. Köklərində çoxlu qidalı maddə var.

² Aloe – zanbaq növündən olan, isti ölkələrdə bitən bitkidir.



da öldüklərini xatırlayırdım. Lakin mən bu üzümdən başqa cür istifadə etmək üçün gözəl bir yol fikirləşdim: üzümü günün altında qurudub mövüç hazırlamağı qət etdim. Mən çox haqlı olaraq bu qərara gəldim ki, üzüm sovuşandan sonra bu mövüç mənim üçün ləzzətli və səhhətim üçün də çox faydalı bir çərəz olar.

Mən bu gün evə qayıtmadım. Onu da deyim ki, adada olduğum müddət ərzində birinci dəfə idi ki, gecəni evimdən kənarda keçirirdim. Gəmimiz fəlakətə uğradığı gündə olduğu kimi, mən bir ağaca çıxbı orada yaxşıca yatdım, səhər isə gəzintimi davam etdirdim. Dərənin uzunluğuna görə mən əvvəlki istiqamətdə, yəni şimala tərəf dörd mil daha getdim, yol uzunu şimal və cənub tərəfdəki təpələrin sayını nəzərə alıb irəliləyirdim.

Bu yolu qurtaracağım qərb tərəfə xeyli enən bir açıqlıqdan ibarət idi. Haradansa, yuxarı tərəfdən çıxan bulaq əks tərəfə, yəni şərqə doğru axıb gedirdi. Burada hər şey yamyaşlı idi, hər şey çiçək açmışdı və etir saçılırdı. Elə bil, bu yer insan əli ilə salınmış bir bağ idi və hər bitki öz gözəl bahar libasını geymişdi.

Mən bir qədər gedib bu füsunkar dərəyə endim və gizli bir ləzətlə, habelə məni heç bir zaman rahat buraxmayan kədərlə ətrafa baxıb, öz-özümə düşündüm ki, bütün bunların hamısı mənimdir, mən bu yerlərin padşahı və ağasıyam. Mənim bu yerlərə haqqım çatdığı şübhəsizdir və əgər mən bu adanı dünyanın insan yaşayış tərəfinə köçürə bilsəydim, bu yerlər bir ingilis lordunun malikanəsi kimi gözəl bir mülk olar və heç şübhəsiz, mənim nəslimə qalardı. Burada çoxlu hind qozu, portağal və limon ağacları var idi, lakin onların hamısı cir olduqlarından bəhrə vermirdi, onlardan yalnız bəzilərinin üstündə meyvə var idi. Mən bu yaşıl limonları dərdim, onlar həm ləzzətli, həm də mənim üçün çox xeyirli idi. Mən sonralar bu limonları suya sıxıb içirdim, bu, məni həm sərirlədir, həm də səhhətimi möhkəmləndirirdi.

İndi bu meyvələri yiğmaq və evə daşımamaq üçün xeyli iş görməli idim, çünkü yağışların başlayacağı fəsil yaxınlaşırırdı və mən o vaxta qədər üzüm və limondan ehtiyat düzəltmək istəyirdim.

Bu məqsədlə mən üzümü dərib, onun çoxunu bir yerə, azını da bir başqa yerə topladım. Limonu da eləcə dərib üçüncü bir yerə topladım. Sonra bu meyvələrin hərəsindən bir qədər götürdüm və kisə gətirib hamısını daşımamaq üçün evə yollandım.

Beləliklə, mən yalnız üç gündən sonra evə qayıtdım (mən öz çadırımı və mağaramı bundan sonra ev adlandırılacağam), ancaq bu səyahətin axırında mənim üzümlərim tamamilə xarab olmuşdu. Yetişib şirəyə dolmuş gilələr bir-birini sıxb əzmiş və tamamilə yarasız hala düşmüştü. Limonlar isə yaxşı gəlib çıxmışdı, ancaq limonu az götürmüştüm.

O biri gün, *ayın 19-da*, iki balaca kisə götürüb yenidən yola düşdüm, mən toplayıb qoyduğum meyvələri bu kisələrdə daşıyb gətmək istəyirdim. Lakin üzümü toplayıb qoyduğum yerə gələndə və mənim yetişmiş salxımlarının yerə dağıldığını, bir hissəsinin yeyildiyini və bir hissəsinin də tapdalanıb əzildiyini görəndə heyrət etdim! Deməli, hansı heyvanlar isə burada aqalıq etmişdilər, ancaq onların hansı heyvan olduğunu bilmirdim.

Beləliklə, üzümü bir yerə toplamağın və sonra kisələrdə daşımağın mümkün olmayacağı və bu yolla topladığım məhsulun bir hissəsinin məhv olacağını və digər hissəsinin də əzilib xarab olacağını yəqin etdim, ona görə də başqa bir vasitə düşündüm. Kifayət qədər üzüm dərib salxımları ağaclarдан elə asdım ki, günəşin altında quruya bilsin, limonu isə gücüm çatana qədər kisəyə yiğib özümlə apardım.

Evə qayıdanın sonra kəşf etdiyim bu bərəkətli vadini məmnu-niyyətlə xatırlayır və onun haqqında fikirləşirdim. Onun çox gözəl mənzərəli bir yerdə olduğunu, küləkdən yaxşıca mühafizə edildiyini, meşəsinin və suyunun bolluğu təsəvvürümüzde canlandırıb, axırda bu qərara geldim ki, mənim yaşayış üçün seçdiyim yer bu adanın ən pis yerlərindən biridir. Buna görə də, təbiidir ki, mən başqa yerə köçmək haqqında düşünməyə başladım. Bunun üçün həmin yaşıl, çiçəklı və münbət vadidə münasib bir yer axtarıb tapmaq və onu mənim indiki evim kimi düzəldib təhlükəsiz bir vəziyyətə getirmək lazım idi.

Bu fikir məni möhkəmcə tutmuşdu və başından çıxmırıldı. O gördüğüm vadinin gözəlliyi məni özünə cəlb edirdi və köçmək haqqında arzularım da məni çox sevindirirdi. Ancaq mən bu məsələni diqqətlə götür-qoy etdim və onu da nəzərə aldım ki, mənim indiki evimdən dəniz daima aydınca görünür və deməli, taleyimdə xoş bir dəyişiklik baş verəcəyinə, azacıq da olsa, ümidiimvardı, ona görə də mən bu niyyətimdən əl çəkməyi qərara aldım. Fikirləşdim ki, məni bu adaya sürükləyib atan mənhus tale, mənim kimi başqa bir



bədbəxti də buraya gətirib çıxara bilər. Əlbəttə, belə bir təsadüfə ehtimal az idi, lakin dənizdən uzaqda, adanın dərinliyində, meşənin və təpənin arasındaki bir yerə çəkilib orada qalmaq öz-özünü həmişəlik burada bağlayıb cürütmək demək idi və beləliklə, bu adadan xilas olmaq haqqındaki ümid nəinki azalırdı, bu ümid hətta tamamilə aradan qalxırdı.

Ancaq, bununla belə, o yaşıl vadi məni o qədər məftun etmişdi ki, bütün iyul ayının axırını, demək olar, orada keçirtdim və hərçənd ki, bir qədər dərindən fikirləşəndən sonra evimi təzə yerə köçürməməyi qət etmişdim, ancaq buna baxmayaraq həmin gözəl vadidə özüm üçün bir koma düzəldim, ətrafına möhkəm dirəklər vurub, ikiqat və adam boyundan hündür çəpər çəkdir, payaların arasını da çırpı ilə doldurdum. Köhnə mənzilimdə olduğu kimi, burada da həyatə götürüb-qoyma nərdivanla girib-çıxirdim. Beləliklə, mən burada da təhlükədən azad və arxayın idim. Elə olurdu ki, birdən iki-üç gecə dalbadal bu təzə komada qalırdım. Öz-özümə deyirdim ki, indi mənim dəniz kənarında evim, meşədə isə yaylağım vardır. Bu yaylağı düzəltmək üçün mən avqustun başlanğıcına qədər bütün vaxtimı sərf edib işlədim.

Mən çəpəri yenicə çəkib qurtarmışdım və öz zəhmətimin meyvəsindən ləzzətlə yeməyə başlamışdım ki, yağışlar yağmağa başladı və mən öz köhne yuvama qayıtmaga məcbur oldum. Doğrudur, mən bu yeni yerdə də yelkəndən düzəlmüş çox yaxşı bir çadır qurmuşdum, ancaq burası var ki, bu təzə yerdə nə məni küləklərdən qoruyan dağ, nə də yağışlar həddindən çox bərk yağanda girmək üçün mağara var idi.

Dediym kimi, avqustun əvvəlində mən bu yeni yerdə komanı tikib qurtardım və iki-üç gün istirahət etdim. *Avqustun üçündə* gördüm ki, asdığım üzüm salxımları tamamilə quruyub və əla mövüc olubdur. O gündən etibarən mən salxımları ağaclarдан çıxarmağa başladım, yaxşı da ki belə etmişəm, yoxsa yağış onları xarab edərdi və qış azuqəmin böyük bir hissəsindən əlim çıxardı, çünkü mən iki yüzdən çox iri salxım qurutmuşdum. Mən bu salxımların hamısını yiğmiş və çoxunu da daşıybı mağaraya aparmışdım ki, yağışlar başlandı və *avqustun on dördündən* oktyabrın yarısına qədər ara vermədən hər gün yağış yağıdı. Yağış bəzən o qədər şiddetli tökürdü ki, mən bir neçə gün başımı mağaranadan bayra çıxara bilmirdim.

Yağışların bu dövründə baş verən təəccübülu hadisələrdən biri də bu idi ki, ailə üzvlərimin sayı qəflətən artmışdı. Pişiklərimdən biri xeyli zamandan bəri idi ki, evdən yox olub itmişdi. Onun qaçdığını, yoxsa öldüyünü bilmirdim, ancaq onun yox olmağına çox acıydım ki, birdən-birə avqustun axırında o, yanında da üç bala, qayıdır evə gəldi. Bu, məni çox təəccübəndirdi, çünkü mənim pişiklərimin ikisi də dişi idi. Doğrudur, mən adada vəhşi pişik görmüşdüm və hətta onlardan birini vurmuşdum da, ancaq mənə elə gəlirdi ki, bu vəhşi pişiklər bizim Avropadakı vəhşi pişiklərdən tamamilə fərqli olan başqa bir cinsdəndirlər. Mənim pişiyimin yanında gətirdiyi balalara baxanda isə gördüm ki, onlar tamamilə öz analarına oxşayırlar. Bu üç pişiyin nəslİ o qədər törəyib artdı ki, mən axırda onları qırmağa və öz evimdən kənara qovmağa məcbur oldum.

Avqustun 14-dən 26-na qədər yağış kəsmədi, mən də, demək olar ki, heç evdən bayra çıxmadım, çünkü işlanıb xəstələnməkdən çox qorxurdum. Ancaq havanın açılmasını gözləyərək mağarada oturduğum müddətdə mənim ərzaq ehtiyatım qurtarmaq üzrə idi, buna görə mən hətta iki dəfə cəsarət edib ova çıxdım. Birinci dəfə bir keçi vurdum, ikinci dəfə ayın 26-da isə (bu, mənim mağarada oturub qaldığım axıncı gün idi) böyük bir bağa tutdum. Bütün bunlar mənim üçün bir ziyafət idi. Bütün gün ərzində yeməyimi belə bölmüşdüm: səhər bir salxım üzüm, naharda bir parça keçi və ya bağa ətinin qızartmasını (çünki əti bişirmək və qaynatmaq üçün qabım yox idi), axşam isə iki-üç bağa yumurtası yeyirdim.

Yağışlardan qorunaraq mağarada qaldığım on iki gün ərzində mən hər gün iki-üç saatı torpaq işlərimə sərf edib mağaramı daha da genişləndirdim. Mağaranın içini daima eyni bir istiqamətdə o qədər qazdım ki, axırda hasarın o biri tərəfinə yol açdım. Mən oraya bir qapı düzəltdim və bundan sonra nərdivanla çıxıb-düşmək əvəzinə, bu qapıdan sərbəst girib-çıxa bilərdim. Lakin indi mən əvvəlki qədər arxayı deyildim: əvvəl mənim mənzilim hər tərəfdən hasarlanmışdı, indi isə mənim mənzilimə gire bilmək üçün yol açıq idi. Ancaq burada qorxmalı bir şey yox idi, çünkü mən bu adada keçidən böyük başqa bir heyvan görməmişdim.

30 sentyabr. – Beləliklə, mən düz bir il adada uğursuz həyat keçirtmişdim və bu gün adaya gəldiyimin ildönümü idi. Dirəyin üzərindəki cizgiləri saydım. Məlum oldu ki, üç yüz altmış beş gündür ki,



burada yaşayıram. Həmin gün mən çox möhkəm pəhriz saxladım və bütün vaxtımı İncil kitabını oxumağa sərf etdim.

Həmin il mən bazar günlərində pəhriz saxlamadım. Əvvəldən məndə heç bir dini hiss olmadığına görə, bazar günlərini dırəyin üzərində işarələrlə qeyd etməyi yavaş-yavaş unutdum və beləliklə də, həftənin günlərinin sayını itirdim, günün nə vaxta düşdüyüünü də bilmirdim. Ancaq mən adada yaşadığım günləri düzgün hesablayıb gördüm ki, hamısı düz bir ildir. Ona görə də bu bir ili həftələrə bölib hər yeddinci bazar günü kimi qeyd etdim. Amma sonralar mənə məlum oldu ki, bir-iki gün bu hesabdan düşübdür. Bu zaman mənim mürəkkəbim də qurtarmaq üzrə idi. Ona görə də mürəkkəbi qənaətlə işlətmək lazım gəldi. Elə bunun üçün də mən hər gün bütün cüzi şeyləri gündəliyə yazmaqdan əl çəkdim vəancaq həyatımda baş verən ən mühüm hadisələri qeyd etməyə başladım.

Mən elə o zaman ona da diqqət etdim ki, bu yerlərdə ilin yağışlı mövsümü ilə quraqlıq mövsümü bir-birini tamamilə müntəzəm surətdə əvəz edir və beləliklə də, mən həm yağışa, həm də quraqlığa əvvəlcədən hazırlaşa bilirdim. Lakin bu bılıklər mənə çox baha başa gəlirdi. İndi danışacağım bir əhvalat, kədərli olsa da, hər halda, bunu aydın sübut edir.

Evimin yanında bir neçə düyü və arpa sünbülinin yetişdiyini görəndə necə təəccüb etdiyimi yuxarıda danışmışdım, çünkü mən onların öz-özünə bitdiyini zənn etmişdim. Yadimdadır, otuza qədər düyü və iyirmiyə qədər arpa sünbülli var idi. İndi yağışlardan sonra, günəş Şərqi yarımkürəsinə keçəndə, məndə olan arpa və düyüni əkmək üçün ən əlverişli vaxtin çatdığını qət etdim.

Mən taxta bel ilə bir parça yeri bacardığım kimi qazdım və onu iki yerə bölib bir yarısına düyüünü, o biri yarısına da arpanı səpdim. Ancaq səpəndə ağlıma geldi ki, mən burada nə vaxt toxum səpməyin yaxşı olub-olmayacağını qəti bilmirəm. Ona görə də bu birinci dəfədə əldə olan toxumun hamısını səpmək lazım deyildi. Bu fikirlə mən əldə olan bütün toxumun üçdəiki hissəsini səpdim, ancaq hərəsindən bir ovuc ehtiyat üçün saxladım.

Yaxşı ki, belə etmişdim, çünkü bu birinci dəfə səpdiyim toxumdan bir dənəsi də cücərmədi, quraqlıq ayları başlandı və mən toxumu səpdiyim gündən bir dəfə də yağıntı olmadı, buna görə də

toxum tutmadı. Ancaq sonra yağışlar başlananda həmin toxumlar göyərdi, elə bil ki, indicə səpilmişdi.

Mən birinci dəfə toxumun tutmadığını görəndə, təbiidir ki, bunun səbəbini quraqlıqda gördüm və yeni təcrübə etmək üçün daha çox rütubətli olan başqa bir yer axtarmağa başladım. Çadırımın yanında yeni bir torpaq parçası seçib onu yumşaldım və toxumun qalan hissəsini buraya səpdim. Bu əhvalat fevral ayında olmuşdu, o zaman ki yazağzı gecə ilə gündüzün bərabərləşəcəyi vaxta az qalmışdı. Mart və aprel yağışları torpağı yaxşıca doyuzdurdu və bunun ardınca da səpdiyim toxumlar göyərib bolluca məhsul verdi. Əlimdə toxum az qaldığından və onun da hamısını birdən səpmək istəmədiyimdən bu dəfə məhsulum da bir o qədər çox deyildi, hər iki növ toxumun hərəsindən əldə etdiyim məhsul yarım pekdən¹ artıq deyildi. Lakin bunun əvəzində, mən özüm indi xeyli təcrübələnmişdim, indi mən lap dəqiq surətdə bilirdim ki, əkin üçün ilin hansı vaxtı daha əlverişlidir və mənə məlum idi ki, ildə iki dəfə əkin əkib, iki dəfə də məhsul götürə bilərəm.

Taxılım boy atıb yetişincəyə qədər kiçik bir kəşf etdim ki, bu da sonralar mənim üçün faydalı oldu. Yağışlar kəsilib hava düzələndə, yəni təqrübən noyabrda mən meşədəki yaylağıma getdim. Bir neçə ay gəlmədiyimə baxmayaraq, burada hər şeyi necə qoymuşdumsa, eləcə də qalmışdı. İki qat düzəltdiyim çəper nəinki salamat idi, hətta yaxındakı cavan ağaclardan kəsib gətirdiyim və onun arasından vurduğum payalar təpəsi budanmış söyüd ağacıları kimi göyərib uzun zoğ buraxmışdı. Mən bu payaların hansı növ ağacdan olduğunu bilmirdim, ancaq çəkdiyim hasarın belə yaşallaşması məni təəccübləndirməklə bərabər, sevindirdi də. Mən bu göyərmiş ağacların başını vurub düzəltdim və onların hamısına mümkün qədər eyni forma verməyə çalışdım. Onlar üç ildə o qədər böyüküb gözələşmişdi ki, adamın heç inanmağı gəlmir. Çəperlədiyim yerin diametri iyirmi beş yardadək olsa da, ağacıların (indi mən payaları belə adlandırma bilərəm) budaqları tezliklə uzanıb həyətin hər yerini elə örtmiş və elə six kölgəlik yaratmışdı ki, isti vaxtlarda bu kölgəlikdə günəşdən qorunmaq olardı.

Bu vəziyyəti görəndən sonra bir neçə də paya kəsib, köhnə evimin ətrafindakı hasarboyu yarımdairə şəklində yerə vurmağı qərara

¹ Pek – 9 litr qədərdir.



aldım. Necə ki fikirləşmişdim, eləcə də etdim. Mən kəsdiyim payaları əvvəlki hasardan səkkiz yarda qədər aralı bir məsaflədə iki cərgə basdırıldım. Onlar da tutub pöhrələndi və tezliklə evimin ətrafında ağaclarдан ibarət təbii bir hasar yarandı ki, bu da əvvəlcə məni istidən qoruyurdu, sonralar isə özümü müdafiə etmək üçün çox əlverişli oldu. Bu barədə yeri gələndə nağılı edəcəyəm.

Mənim müşahidəmə görə, düşdüyüm bu adada ilin fəsillərini, bizim Avropada edildiyi kimi, soyuq və isti fəsillər deyə ayırmaqdansa, yağıntılı və quraqlıq fəsillər üzrə, təxminən, bu cür ayırmaq lazımdır:

Fevralın yarısından aprelin
yarısına qədər.

Aprelin yarısından avqustun
yarısına qədər.

Avqustun yarısından oktyabrın
yarısına qədər.

Oktyabrın yarısından fevralın
yarısına qədər.

Yağıntılı: Günəş zenitdə,
yaxud, demək olar ki, lap
zenitdə dayanır.

Quraqlıq: Günəş zenitin
şimal tərəfinə keçir.

Yağıntılı: Günəş yenə
də zenitdə dayanır.

Quraqlıq: Günəş zenitinin
cənub tərəfinə keçir.

İlin yağıntılı fəsli küləyin istiqamətindən asılı olaraq ya bir qədər uzun, ya da bir qədər qısa ola bilər, ancaq bu göstərdiyim bölgü, ümumiyyətlə, düzgündür. Mən burada öz təcrübəmə görə başa düşdüm ki, yağış zamanı açıq havada qalmaq səhhət üçün çox zərərlidir, buna görə də indi mən hər dəfə yağışlar başlanmadan əvvəl özüm üçün ərzaq tədarük edirdim ki, yağış zamanı evdən bayira az çıxmış və demək olar ki, yağılı ayların hamisini evdə keçirirdim.

Bu zaman mən bayira çıxmadan evin içində görülə biləcək işlərlə məşğul olurdum. Ev-eşiyimdə çatışmayan əyər-əskik hələ çox idi və bu çatışmayan şeyləri düzəltmək üçün də çox zəhmət və səbir lazımdı. Mən, məsələn, bir necə dəfə səbət toxumaq üçün təşəbbüs etdim, lakin bu iş üçün tapib hazırladığım çubuqlar o qədər kövrək idi ki, heç bir şey çıxmırıldı. Uşaqlıqda bizim qonşuluğumuzda yaşayan bir səbətçinin yanına gedib onun necə işlədiyinə tamaşa

etməyi çox sevirdim. O zaman görüb müşahidə etdiklərim indi yaxşıca işimə yaradı. Bütün uşaqlar kimi mən də çox müşahidəçi və böyüklərə kömək etməyə həvəskar idim. Mən səbətçinin işinə göz qoyub səbətin necə toxunduğunu öyrənmişdim və səbətçiə tez-tez kömək də edirdim, indi işə başlamaq üçün mənim ancaq materialım çatmırıdı. Birdən çəpər üçün paya kəsib hazırladığım ağacların çubuqlarının bu iş üçün yarayıb-yaramayacağı fikri ağlıma gəldi. Fikirləşdim ki, bu ağacların çubuqları da bizim İngiltərədə olan söyüd və ya gərməşov kimi qırılmayan, lakin asanlıqla əyilən çubuqlardır. Bunu da təcrübə edib yoxlamağı qərara aldım.

Mən səhərisi gün, yaylaq adlandırdığım vadidəki mənzilimə getdim və həmin ağaclardan bir neçə lap nazik çubuq kəsib gördüm ki, bu çubuqlar səbət toxumaq üçün olduqca əlverişlidir. O biri dəfə gələndə lazımlı olan qədər çubuq kəsmək üçün özümlə balta da gətirmişdim. Bu növ ağaclar burada istədiyim qədər olduğundan çox axtarmaq lazımdı. Çubuqları o saat kəsib çəpərin içində yiğdim və qurutmağa başladım, quruyandan sonra isə mağaraya daşıdım. İlk yağışlar başlayan kimi mən evdə işə başlayıb torpaq daşımış, müxtəlif şeyləri içində qoyub saxlamaq və başqa məqsədlər üçün cürbəcür səbətlər toxudum. Doğrudur, bu səbətlər bir o qədər də qəşəng və incə çıxmamışdır, ancaq, hər halda, işimə yarayırdılar. O zamandan etibarən mən səbət ehtiyacımı heç unutmurdum və köhnələri xarab olub işdən çıxanda təzəsini toxuyurdum. Mən gələcəkdə taxılım çox olacaq deyə, kisə əvəzinə içində taxıl saxlamaq üçün dərin və möhkəm səbətlər toxuyub, ehtiyat üçün yiğməğə xüsusişlə diqqət edirdim.

Mənim xeyli vaxtımlı alan bütün bu çətin işləri görüb qurtardıqdan sonra iki mühüm ehtiyacımı ödəmək üçün də bir çarə fikirləşməyə başladım. Romla dolu olan iki kiçik çəlləkdən, içində su və spiri saxladığım bir neçə butulkadan başqa mənim içində duru şey saxlamaq üçün başqa heç bir qab-qacağım yox idi. İçində bir şey bişirə bilmək üçün bir dənə də olsun çölməyim yox idi. Doğrudur, gəmidən böyük bir qazan gətirmişdim, ancaq o qədər iri idi ki, içində şorba bişirmək və ya ət qaynatmaq üçün əl vermirdi. Ehtiyaçım olan və çox tez-tez arzu etdiyim ikinci şey isə tütün çəkmək üçün trubka idi, ancaq bunu necə düzəltməyi bilmirdim. Axır ki, onu da başqa bir şeylə əvəz etməyi fikirləşib tapdım.



Bütün yayı, yəni ilin bütün quraqlıq fəslini mən köhnə mənzilimin ətrafında ağaclarдан ibarət təbii hasarı düzəltməklə və səbət toxumaqla məşğul oldum. Lakin bu zaman başqa bir iş meydana çıxdı və bu iş mənim nəzərdə tutduğumdan da çox vaxtimı aldı.

Adanı bütünlükə gəzməyi çox arzu etdiyimi, dərədə yeni komani tikdiyimi, bir neçə dəfə çaya və ya bir az daha uzağa, adanın o biri sahilindən dənizə tərəf açılan mənzərənin göründüyü yerə qədər gedib çıxdığımı yuxarıda demişdim. Nəhayət, mən adanın ortasından keçib o biri tərəfdəki sahilə gedib çıxmağı qət etdim. Özümlə tüfəng, balta, həmişəkindən çox barit, qırma və güllə, ehtiyat üçün iki suxarı və bir böyük salxım üzüm qurusu götürüb, itlə bərabər yola düşdüm. Vadidə komam olan yerin yanından keçəndə qarşıda qərb tərəfdən açılmış dənizi, onun da uzaq bir yerində torpaq zolağı gördüm. Gündəşli və aydın bir gün idi, buna görə də mən həmin torpaq zolağını yaxşıca seçirdim, ancaq bunun qıtə, yoxsa ada olduğunu təyin edə bilmirdim. Bu torpaq zolağı yüksək bir yaylaqdan ibarət idi və qərbdən cənub-qərbe tərəf uzanırdı, özü də mənim olduğum adadan çox uzaqda (mənim hesabımı görə, qırıx və ya altmış mil məsafədə) idi.

Bu torpağın hansı bir yerdə olduğu haqqında heç bir təsəvvürüm yox idi və öz-özümə yalnız bir şeyi deyə bildim ki, yəqin, bu, Amerikanın İspaniya torpaqlarına yaxın olan bir hissəsidir. Çox ola bilər ki, orada vəhşi heyvanlar yaşayırı və əgər mən bu adaya yox, o torpağa gedib düşmiş olsaydım, vəziyyətim daha da pis olardı. Bu fikir ağılıma gələndən sonra mən qasırğanın məni bu adaya gətirib çıxartmasından əbəs yerə şikayətlənməkdən əl çəkdir və hər şeyi həmişə yaxşılığa doğru aparan taleyin mənə göstərdiyi lütfkarlığı yavaş-yavaş dərk edib anlamağa başladım və onun iradəsi qarşısında əyildim.

Mən eyni zamanda bu işi yaxşıca götür-qoy edib belə bir fikrə gəldim ki, əgər bu yeni kəşf etdiyim yer İspaniya torpaqlarının bir hissəsidirsə, o halda tez və ya gec mən həmin yerə gələn və ya oradan gedən bir gəmi görəcəyəm. Yox, əgər bu, İspaniya torpağı deyilsə, o halda İspaniya torpaqları ilə Braziliya arasında bir sahil xəttidir və özü də orada, yəqin ki, əllərinə düşən hər kəsi öldürüb yeyən lap vəhşi adamyeyənlər yaşayır.

Mən bu düşüncələrlə tələsmədən, yavaş-yavaş irəliləyirdim. Adanın bu hissəsi mənə özümə mənzil düzəltdiyim hissədən daha

çox cazibəli görünürdü. Burada haraya nəzər salırdın, başdan-başa rəngarəng çiçəklərlə bəzənmiş çəmənlilik və gözəl meşəlik idi. Mən burada xeyli tutuquşu olduğunu gördüm və bunlardan birini tutmaq istədim, çünkü əhliləşdirib, ona mənimlə danışmaq öyrətmək fikrində idim. Bir neçə dəfə səmərəsiz təşəbbüsden sonra, nəhayət, mən körpə tutuquşu tuta bildim: ağaclə vurduğum zərbədən quş gicəllənib qaça bilməmişdi və mən onu ayıldırıb evə gətirdim. Lakin onu danışdırmaq üçün bir neçə il vaxt lazımlı oldı, nəhayət, mən öz adımı söyləməyi ona öyrətməyə müvəffəq oldum. Bir dəfə həmin tutuquşunun başına məzəli bir əhvalat gelmişdi ki, bunu da öz yerində nağılı edəndə oxucu xeyli gülcəkdir.

Adanı gəzməyimdən çox razı qaldım. Aşağıdakı düzən yerlərdə mən xeyli dovşan (yaxud ona oxşayan heyvanlar) və tülkü gördüm. Lakin bu tülkülər mənim əvvəller görmüş olduğum öz həmcinslərindən çox fərqlənirdilər. Onlardan bir neçəsini vurdumsa da, etləri xoşuma gəlmirdi. Həm də onların etinə ehtiyacım yox idi, çünkü yeməkdən korluq çəkmirdim. Hətta, demək olar ki, yeməyim çox yaxşı idi. Həmişə üç cür etim olardı: keçi, göyərçin və bağa eti. Buna üzüm qurusu da əlavə edəndə, məlumdur ki, çox gözəl bir nahar süfrəsi düzəldirdim və bu süfrədəkiləri heç Lidenqol bazarından da təpib almaq olmazdı. Beləliklə, vəziyyətim nə qədər acı-nacaqlı olsa da, yenə Allaha şükür etmək üçün mənim əsasım var idi, çünkü mən nəinkin ac qalmırdım, əksinə, yaxşıca yeyib-içirdim, üstəlik, hətta çərəzim də var idi.

Bu səyahət zamanı mən, əgər düz istiqamətdə hesablaşsaq, gündə iki mil yol gedirdim. Ancaq yolu getdikcə yeni bir şey görmək arzusu ilə o yerlərə o qədər diqqətlə baxır və hərlənirdim ki, gecə-ləyəcəyim yerə lap yorğun bir halda gəlib çıxırdım. Mən gecəni, adətən, ağacda yatırdım, bəzən də ağacların arasında münasib yer tapanda, bir neçə paya kəsib ağacların arasında elə basdırırdım ki, heç bir vəhşi heyvan orada məni oyatmamış yanına keçə bilməzdi.

Dənizin sahilinə çatanda lap qəti olaraq inandım ki, yaşamaq üçün mən bu adanın ən pis hissəsini seçmişəm. Mənzilim olan tərəfdə mən il yarımin ərzində cəmi üç bağa tutmuşdım, burada isə bütün sahil bağa ilə dolu idi. Bundan başqa, adanın bu hissəsində hədsiz dərəcədə müxtəlif cins quşlar, o cümlədən, pinqvinlər də var idi. Bu saysız-hesabsız quşların içərisində elələri var idi ki, heç onları



ömrümdə görməmişdim, elələri də var idi ki, görmüşdüm, ancaq adlarını bilmirdim. Bu quşların çoxunun əti yeməli və ləzzətli idi.

Mən istəsəydim, əlbəttə, bu quşlardan vura bilərdim, lakin barita və qırmaya qənaət edirdim, həm də keçi ovlamağı quşdan əlverişli hesab edirdim, çünki keçinin əti daha yaxşı olurdu. Burada mənim mənzilim olan tərəfdəkindən də çox keçi var idi, ancaq bir iş var ki, onlara yaxın düşmək olmurdu, bu yerlər düzənlilik olduğundan keçilər məni hündür təpələrdə olduğum zamandakından xeyli tez görür və qaçırdılar.

Beləliklə, heç bir şübhə ola bilməzdi ki, adanın bu sahili hər cəhətdən mənim yaşadığım sahildən gözəl və cəzbedici idi, ancaq, bununla bərabər, bu tərəfə köçmək üçün, azacıq da olsun, meymən yox idi. Öz köhnə yuvamda il yarımdan artıq yaşayıb ona öyrəşmişdim. Burada isə özümü, necə deyərlər, bir növ qürbətdə hiss edir və evə qayitmaq istəyirdim. Sahilboyu şərqə təref on iki mil və ya bir o qədər yol getdikdən sonra fikirləşib qət etdim ki, daha bəsdir, geri qayitmaq vaxtıdır. Mən yeri bələdləmək üçün oraya uzun bir ağaç sancıb nişan qoydum, çünki gələn dəfə buraya o biri tərəfdən, yəni mənzilimin şərq tərəfindən gəlməyi və beləliklə də, adadakı gəzintimi tamamlamağı qərara almışdım.

Geri döñəndə mən ayrı yolla qayitmaq istədim, çünki belə hesab etmişdim ki, harada olsam bir baxmaqla adanın hər yerini görərəm və yolu azmaram. Lakin mən hesabımda yanılmışdım. Sahildən iki-üç meşəli təpələrlə dövrələnmiş geniş və çuxur bir yerə gəlib çıxdım. Buradan ətrafa baxmaq üçün heç bir imkan yox idi. Yolumu günəşə görə təyin edə bilərdim, lakin bunun üçün günəşin bu saatlarda hansı nöqtədə durduğunu dürüst bilmək lazım idi.

Bəxtimdən, hava da tutqun idi. Üç-dörd gün idi ki, günəşti heç yerli-dibli görməmişdim, buna görə də əbəs yerə hərlənib-fırlanıb yol axtarırdım. Axırda mən yenə də dənizin kənarına çıxıb ağaç sanıldığım yerə gəlməyə və oradan da əvvəlki yol ilə evə qayitmağa məcbur oldum.

Yolu tələsmədən və tez-tez oturub dincələ-dincələ gəlirdim, çünki həm hava çox dəhşətli surətdə isti idi, həm də tūfəng, qırma, barit və balta kimi şeylər yükümü çox ağırlaşdırırdı. Bu səyahət zamanı mənim itim bir oğlağı ürküdüb qovaladı və tutdu, ancaq hələ boğub öldürməmişdi ki, yürüüb əlindən aldım. Mən bu oğlağı

özümlə aparmaq istəyirdim, çünkü iki oğlaq ələ keçirdib əhliləşdirməyi və əhliləşdirilmiş keçilərdən bir sürü düzəltməyi çıxdan arzu edirdim, məqsədim də bu idi ki, barit və qırma qurtarana qədər özüm üçün ət ehtiyatı yaradım.

İpdən bir həlqə düzəldib, keçinin boynuna saldım və birtəhər onu dartıb özümlə apardım (ipi də köhnə kəndirlərdən eşib hazırlamışdım və həmişə yanında gəzdirirdim). Komaya çatanda keçini çəpərin içində salıb orada qoydum, çünkü bir aydan artıq idi ki, mən səyahət edirdim, lap danışmışdım və özümü evə salmağa tələsirdim.

Öz köhnə evime necə bir məmənuniyyət hissi ilə qaytdığımı və yelləncəkdə uzanıb necə rahat nəfəs alduğımı sözlə ifadə edə bil-mərəm. Bu səyahət və evsiz keçirdiyim günlər məni o qədər yor-muşdu ki, "evim" (onu belə adlandırdım) tamamilə rahat bir mənzil kimi görünürdü: bura mənim üçün o qədər rahat və elə səliqəli idi ki, bundan sonra adada yaşayacağım bütün müddətdə heç bir zaman bu evdən uzağa getməməyi özümə söz verdim.

Səyahətdən sonra tamam bir həftə evdə yeyib dincəldim. Bu müddətdə vaxtımın çoxunu artıq tamamilə əhliləşmiş və mənə çox öyrəşmiş olan tutuquşum üçün qəfəs hazırlamaq kimi çətin bir işə sərf etdim. Sonra birdən bağda qoyub gəldiyim yazıq keçi yadına düşdü və onun dalınca getməyi qət etdim. Bağa gəldim, keçini harada qoyub getmişdim, elə orada idi, başqa bir yerə gedə də bil-məzdi, ancaq lap acıdan ölürdü. Ağacların əlimə keçən budaqlarından bir az yarpaq yiğib qabağına tökdüm. Yarpaqları yeyib qur-tardıqdan sonra mən yenə də əvvəlki kimi onun boynuna ip bağlayıb darta-darta aparmaq istədim, lakin yazıq keçi o qədər acliq çəkmişdi ki, tamamilə itaetkar olmuşdu və indi özü it kimi mənim dalımcə gəlməyə başladı. Onu həmişə özüm yemləyirdim, buna görə də o, tezliklə əhliləşib ələ öyrəndi və mənim evimdə yaşayan başqa ev heyvanlarının ailəsinə daxil oldu. Sonralar keçi mənə o qədər öyrəşmişdi ki, yanımıdan bir addım da olsun ayrılib kənarə getmirdi.

Yenə də payızda gecə ilə gündüzün bərabər olduğu vaxt gəldi, yağışlar başladı və sentyabrın 30-da bu adaya gəlib çıxməğimin ikinci ildönümünü təntənəli surətdə bayram etdim. Adaya düşdü-yüm ilk günlərdə olduğu kimi, indi də buradan xilas olmağa ümidişim çox az idi. Sentyabrın 30-da bütün günü xeyirxah düşüncələrlə



keçirtdim, burada tənhalıqda yaşadığım zaman taleyin mənə göstərdiyi yaxşılıqları bir-bir xatırlayıb təşəkkür etdim, çünki bunlar olmasaydı, mənim vəziyyətim daha da acınacaqlı ola bilərdi.

İndi mən bütün aydınlığı ilə hiss edirdim ki, indiki həyatım bütün ixtirabları və dərdləri ilə birlikdə yenə də mənim əvvəllər keçirdiyim o nifrətəlayiq və günahlarla dolu olan biabırçı həyatımdan dəfələrlə yaxşıdır. İndi daha mənde hər şey dəyişmişdir. Dərdi də, sevinci də indi mən tamamilə başqa cür başa düşürdüm. İndi arzularım başqa idi, əvvəlki ehtiraslarım sönmüşdü. Buraya gəldiyim ilk günlərdə, hətta bu iki ilin ərzində mənə lezzətli görünən şeylər indi tamamilə gözdən düşmüştür.

Adada dustaq qaldığım üçüncü il başlayarkən mənim ruhi vəziyyətim belə idi. Mən oxucuları yormaq istəmirdim, ona görə də adadakı həyatımın ikinci ilini mən birinci il qədər ətraflı təsvir etmemişəm. Ancaq yenə də bunu demək lazımdır ki, mənim bu ikinci ildə də dəbdəbəli keçirdiyim günlər çox nadir olmuşdu. Mən öz vaxtimı hər gün görəcəyim işlərə müvafiq bölürdüm. Birinci növbədə, mən öz yeni vəzifələrimi yerinə yetirir və gündə üç dəfə müntəzəm olaraq müqəddəs kitabı oxuyurdum. Gündəlik işimin ikincisi – ova getmək idi ki, yağış olmayan günlərdə bu iş hər səhər üç saat vaxtimı alırı. Üçüncü işim – hər gün vurdugum və ya tutduğum ovu yerbəyer edib ayırmak və qurutmaq idi. Burada onu da nəzərə almaq lazımdır ki, günorta zamanı günəş lap göyün ortasına gələndə, elə başgicəlləndirici bir isti olurdu ki, hətta çıxıb gəzməyə də imkan olmurdu, axşamtərəfi isə iş görmək üçün yalnız dördcə saat vaxt qalırdı. Bəzən belə olurdu ki, mən ov saatları ilə ev işlərinin vaxtını dəyişdirirdim, yəni səhərlər evdə işləyir, axşamtərəfi isə ova çıxırdım. Mənim nəinki iş görmək üçün vaxtim az idi, habelə gördüğüm iş də xeyli zəhmət bahasına başa gəlir və çox ləng gedirdi. Köməkçim və lazımı aletlər olmadıqından, habelə təcrübəmin azlığı üzündən saatlarla vaxtim hədər gedirdi. Məsələn, anbarında uzun bir rəf düzəltmək üçün lazım olan bir taxtanı yonub düzəltməyə qırx iki gün sərf etdim, halbuki iki nəfər xarrat lazımı aletlərlə işlədikdə yarım günün ərzində bir ağacdan altı ədəd belə taxta yonub hazırlayırlar.

Taxtanı mən belə hazırlamışdım. Mənə böyük taxta lazım olduğundan əvvəlcə böyük bir ağaç axtarış etdim. Mən bu ağaç üç

günə kəsdim və iki günə də qol-budağını təmizlədim. Bilmirəm, neçə gün mən ağacın gövdəsini hər iki tərəfdən o qədər yondum ki, ağırlığı azalsın və onu yerindən tərpətmək mümkün olsun. Mən əvvəlcə ağaçın uzununa qoyub bir tərəfini, sonra da çevirib o biri tərəfini yonurdum. Bu işi mən həmin ağaçdan qalınlığı üç düymə qədər olan düz və hamar taxta düzəldənə qədər davam etdirdim. Bu taxtanın mənə nə qədər əziyyət və zəhmət bahasına başa gəldiyini indi oxucu özü təsəvvür edə bilər. Lakin zəhmət və səbat nəticəsində mən həm bu işi, həm də bir çox başqa işləri görüb başa çatdırdım. Bütün bunları etraflı danışmaqdə məqsədim onu göstərməkdir ki, nə üçün o qədər də böyük olmayan bir işə mənim xeyli vaxtim gedirdi. Əlbəttə, mən bu işi çox da böyük hesab etməyəndə, onun lazımı alətlərlə və köməkçilərlə görüldüyünü nəzərə alıram, yoxsa bir nəfər, demək olar ki, tamamilə əliyalın bu işin öhdəsindən gəlmək istəyəndə, aydın dır ki, onun zəhməti çox olar, vaxtı da çox gedər.

Bütün bunlara baxmayaraq, şərait və ehtiyac məni hansı işləri görməyə məcbur edirdi, səbir və zəhmət sayəsində onların hamisini görüb başa çatdırıldım ki, bu da indi nağıl edəcəyim əhvalatdan aydınca görünəcəkdir.

Noyabr və dekabr ayında mən arpa və düyü zəmilərindən məhsul gözləyirdim. Əkin sahəm çox da böyük deyildir, çünkü yuxarıda nağıl etdiyim kimi, quraqlıq birinci ildə əkdiyim toxumları məhv etmişdir və hər toxumdan əlimdə qalan yanım pekdən artıq deyildir. Bu dəfə, görünür, yaxşıca məhsul olacaqdı, lakin birdən-birə kəşf etdim ki, məhsulum yenə də qorxu altındadır, çünkü tarlaya həddindən çox müxtəlif düşmənlər daraşmışdı və məhsulu kor qoyan bu düşmənlərdən yaxa qurtarmağın özü də çətin məsələ idi. Bu düşmənlərin birincisi keçilər, ikincisi isə mənim dovşan adlandırdığım vəhşi heyvanlar idi. Görünür, düyü və arpanın şirin zoqları onların çox xoşuna gelmişdi, elə buna görə də bu heyvanlar gecə-gündüz tarladan çıxmır və torpaqdan yenicə cücerib qalxmış taxılı heç sünbüllə bağlamamış yeyib məhv edirdilər.

Bunun öhdəsindən gəlmək üçün yalnız bircə çarə var idi ki, o da əkin yerinin dörd tərəfini çəpərləməkdən ibarət idi. Belə də etdim. Lakin bu işdə mən çox zəhmət çəkdim, xüsusilə ona görə ki, çəpəri mümkün qədər tez çəkib qurtarmaq lazımdı, ancaq əkin yerim, yaxşı ki, bir o qədər də böyük deyildi və mən də üç həftəyə



onun ətrafinı çəpərləyib qurtardım. Gündüzləri güllə ataraq tarlaya girən heyvanları ürküdürdüm, gecələri isə iti çəpərin yanına bağlayırdım, səhərə kimi ulayıb onları qorxudurdu. Gördüyüm bu tədbirlər sayəsində acgöz heyvanlar mənim əkin yerimdən çıxb getdilər və sünbüller də dənə dolub yetişməyə başladı.

Ancaq nə qədər ki taxıl göy idi, onu dördayaqlı heyvanlar korlayırdı, indi də sünbüller yenicə dənə dolurdu ki, quşlar taxılı talan etməyə başladılar. Bir dəfə tarlanı gəzəndə dəstə-dəstə quşların tarla üzərində ucuşub hərləndiklərini gördüm, onlar, yəqin, mənim getməyimi gözləyirdilər ki, taxila cumsunlar. Mən o saat tüfəngimi onların dəstəsinə boşatdım (tüfəngi həmişə özümlə gəzdirirdim), ancaq bu zaman tarlanın içindən başqa bir dəstə quş havalanıb göyə qalxdı ki, onları da mən heç əvvəlcə görməmişdim.

Bu iş məni ciddi surətdə təşvişə saldı. Fikirləşib gördüm ki, əgər bu talan bir neçə gün də belə davam etsə, o zaman bütün ümidiərim boşça çıxacaq, deməli, mən çörəksiz qalacağam və heç bir zaman taxılım da olmayıacaqdır. Bu yeni dərdə heç bir əlac tapa bilmədim. Buna baxmayaraq, mən qəti surətdə qərara aldım ki, lap gecə-gündüz burada dayanıb keşik çəkməli olsam da, öz taxılımı qoruyacağam. Quşların mənə çox və ya az zərər vurduğunu müəyyən etmək üçün əvvəlcə bütün tarlanı gəzdim. Məlum oldu ki, əkinə xeyli zərər dəymışdı, lakin dən hələ tamamilə özünü tutub bərkiməmişdi, ona görə də məhsulun qalan hissəsini qorumaq mümkün olsaydı, dəymış zərər bir o qədər də böyük olmazdı.

Tüfəngi doldurub özümü elə göstərdim ki, guya, tarladan gedirəm (çünki mən quşların yaxındakı ağaclarда gizləndiklərini və mənim çıxb getməyimi gözlədiklərini görmüşdüm). Doğrudan da, mən onların gözündən itən kimi, bu oğru quşlar bir-bir ağaclarдан uçub tarlaya tökülməyə başladılar. Bu, məni o qədər əsəbiləşdirdi ki, quşların hamisinin uçub gəlməsini və daha da çoxalmasını gözləməyə səbrim çatmadı. Mən bilirdim ki, onların yediyi hər bir dəndən bir zaman mənə bir pek taxıl yetişə bilər, ona görə də tez çəpərin yanına yürüüb atəş açdım. Quşların üçü yerə sərilmişdi, əslinə baxsan, elə mənə lazımlı olan da bu idi. Mən onları götürüb bizim İngiltərədə oğru-firildaqcıları qorxuzmaq üçün edildiyi kimi, hündür bir dirəkdən asdım ki, o biri quşlar bunu görüb daha tarlaya gəlməsinlər. Mənim bu tədbirimin nə qədər gözəl təsiri olduğunu təsvir

etmək çətindir. Bu tədbirdən sonra nəinki quşlardan biri də tarlaya qonmadı, hətta onlar adanın mən yaşayın hissəsindən də tamamilə uçub getdilər. Hər halda, nə qədər ki mənim düzəldiyim oyuq dirəkdən asılı idi, mən həmin müddətdə o quşlardan birinə də təsadüf etmədim. Buna nə qədər sevindiyimi təsəvvür etmək asandır. Dekabrin axırlarında – ikinci məhsul zamanı – arpa və düyü yetişdi və mən məhsul götürdüm.

Taxıl biçini ərəfəsində çox böyük bir çətinliyə rast gəldim, o da bundan ibarət idi ki, taxılı biçmək üçün nə orağım, nə də ki çinim var idi. Mən yalnız başqa silahlarla birlikdə gəmidən gətirdiyim qılincdan biçin işində istifadə edə bilərdim. Burası var ki, məhsulum da o qədər çox deyildi ki, onu biçib qurtarmaq çətin olsun, özü də mən bu taxılı lap ayrıca bir qayda ilə biçib yiğirdim: mən ancaq başaqları kəsib bir səbətə yiğir və sonra evə gətirib ovcumda ovurdum. Nəticədə gördüm ki, yanım pek düyü toxumundan iki buşel¹ və o qədər də arpa toxumundan iki buşel yarımdan artıq məhsul götürmüşəm (əlbəttə, mən bunu təxmini hesablayırdım, çünki yanımda ölçmək üçün heç nə yox idi).

Taxıl məsələsindəki bu müvəffəqiyyət məni çox sevindirdi, indi ümidi edə bilərdim ki, bir müddətdən sonra Allahın köməkliyi ilə mənim daimi taxıl ehtiyatım olacaqdır. Lakin, bununla belə, qarşıma yeni çətinliklər çıxdı. Dəni necə üyündüb una çevirmək,unu necə ələmək, xəmiri necə yoğurmaq, çörəyi necə bişirmək lazımdı? Bunların heç birini bilmirdim. Bütün bu çətinlikləri, habelə ehtiyat üçün daha çox toxum saxlamaq arzumu nəzərə alıb axırdı bu qərara gəldim ki, builki məhsula əl vurmayım, onu tamamilə toxumluq üçün saxlayıım və gələn əkinə qədər bütün qüvvəmi, vaxtımlı sərf edərək, əsas bir məsələni həll edim.

İndi daha, demək olar ki, öz çörəyimi özüm qazanıram. Çox təəccüblidür ki, məsələn, bizim yaşayışımız üçün ən sade bir qida olan çörəyin hazırlanması üçün nə qədər xırda işlərin görülməli olduğu haqqında çox az adam fikirləşir.

Mən çox ibtidai bir şəraitdə yaşadığım üçün evimin yanında təsadüfi olaraq bitmiş arpa və düyü sünbüllərinin dənini ilk dəfə ovcuma yiğdiğim dəqiqədən başlayaraq bütün bu çətinliklər məni daha çox incidir və getdikcə daha çox özünü hiss etdirirdi.

¹ *Buşel* – İngiltərədə dən ölçüsüdür, təxminən 36 litre bərabərdir.



Əvvəla, yeri birtəhər şumlamaq üçün mənim nə kotanım, nə xişim, nə də ki bir külüng və ya belim var idi. Yuxarıda dediyim kimi, mən bu çətinliyi onunla aradan qaldırdım ki, özümə taxtadan bel düzəlddim. Ancaq məlumdur ki, əldəki alət necə olsa, onunla görülen iş də elə olar. Hələ onu demirəm ki, mənim düzəltdiyim belin ağızına dəmir vurulmadığından çox az davam gətirirdi (elə onun özünü hazırlamaq xeyli çox vaxt aparırdı), onunla işləmək dəmir bellə işləməkdən çətin idi, həm də bununla yeri yaxşı qazmaq olmurdu.

Lakin mən bütün bu çətinliklərin hamısına dözürdüm, işin keyfiyyətindən narahat olmur və səbir edərək yeri qazmaqda davam edirdim. Toxumu səpəndən sonra şumu dirmiqlamaq lazımdı, lakin bunun üçün də bir alətim yox idi, ələcsiz qalıb axırdı böyük və ağır bir ağac budağını şumun üzərində gəzdirməyə məcbur oldum ki, bu da şumu çox cizib dağdırıldı.

Hələ taxılım göyerib yetişənədək mən müxtəlif işlər görməli oldum! Tarlanı çəpərləmək, keşik çəkmək, sonra taxılı biçmək, yiğmaq və döymək lazımdı (döymək deyəndə, əlbəttə, mən sünbülləri ovcumda ovub dəni qabılqdan çıxarmağı nəzərdə tuturam). Bütün bunlardan sonra mənə dəni üyüdüb un etmək üçün dəyirman, unu ələmək üçün ələk, xəmir yoğurmaq üçün duz və maya, çörək bişirmək üçün soba lazımdı. Ancaq indi oxucu görəcəkdir ki, mən bunlarsız da keçindim. Əlbəttə, çörək işi düzəlsəydi, bu mənim üçün qiymətli bir mükafat və böyük ləzzət olardı. Bu da ki çox ağır zəhmət və mətanət tələb edirdi, çıxış yolu da yox idi. Mən yenə də gündəlik vaxtımı bölmüşdüm və hər gün bir neçə saat bu, işlə məşğul olurdum. Elə ki mən taxila əl vurmayıb onu gələn il üçün toxumluq saxlamağı qərara aldım, onda gördüm ki, irəlidə hələ altı ay vaxtım vardır və bu müddətdə mən un və çörək üçün lazım olan bütün alətləri hazırlaya bilərdim. Lakin əvvəlcə, gərək, əkin üçün daha böyük bir yer tapıb hazırlayaydım, çünki indi mənim toxumum çox idi və bir akrdan¹ artıq yerə səpə bilərdim. Bundan əvvəl mən bel düzəlddim və bu iş düz bir həftə vaxtımı aldı. Yeni düzəltdiyim bel mənə böyük bir dərd oldu, çünki o qədər ağır idi ki, onunla işləmək ikiqat çətin idi. Buna baxmayaraq, mən yenə də öz tarlamı şumlayıb toxumu səpdim. Mümkün qədər evimə yaxın yerdə seçdiyim bu sahəni düz iki yerə ayırdım və torpağa sancılanda çox

¹ Akr – 4047 kvadratmetrə bərabərdir.

tez göyərən həmin ağaclarдан paya kəsib ətrafinı çəpərlədim. Beləliklə, bir ildən sonra mənim basdırğıım bu payalar göyərib, heç əlavə iş tələb etməyən təbii bir çəpərə çevriləməli idi. Yerin şumlanması və çəpərin çəkilməsi üç aya qədər vaxtımı aldı, cünki işin çoxunu mən yağışlı vaxtda gördüyümdən evdən çox tez-tez bayırı çıxa bilmirdim.

Yağış yağan günlərdə mən mağarada oturmağa məcbur ikən başqa işlərlə məşğul olur və arabir də öz tutuquşumla danışib əylənirdim. Tezliklə o, öz adını öyrəndi, sonra da öz adını lap bərkədən deməyi öyrəndi. Adaya gəldiyim gündən bəri, necə deyərlər, özgəsinin ağızından eşitdiyim birinci söz “tutu” kəlməsi idi. Lakin tutuquşu ilə etdiyim söhbətlər mənim üçün bir iş deyil, bəlkə, iş arasında yorğunluğumu çıxaran bir əyləncə olmuşdu. O zaman çox vacib bir işlə məşğul idim. Saxsı qab hazırlamaq üçün çoxdan idi ki, əlləşirdim, cünki belə bir qaba çox ehtiyacım var idi, ancaq bu qabı necə düzəltməyi, qətiyyən, bilmirdim. Əgər yaxşı gil tapa bilsəydim, ondan çanaq və kasaya oxşar bir qab düzəldə biləcəyimə şübhə etmirdim. Hazırlanmış qabı bişirməyə gəldikdə mən elə hesab edirdim ki, belə isti yerlərdə bu iş üçün günəşin hərarəti kifayətdir və bu yolla quruyub bərkmiş qab o qədər möhkəm olar ki, onu həm ələ götürmək, həm də quru saxlanılması lazıim gələn bir növ şeyləri onun içində saxlamaq olar. Beləliklə, mən içində un və dən kimi şeyləri saxlamaq üçün bir neçə böyük küp düzəltməyi qərara aldım.

Əgər mən bu işə nə qədər bacarıqsız başladığımı, gildən necə palçıq hazırladığımı, əvvəller əlimdən çıxan şeylərin nə qədər kobud və səliqəsiz olduğunu, palçığı kifayət qədər yaxşı yoğurmadığım-dan düzəltdiyim qablardan neçəsinin hətta öz ağırlıqlarına davam gətməyib dağıldığını, neçəsinin tələsib vaxtından əvvəl günəşin altına qoyduğumdan tez quruyub çatıldığını və neçəsinin də quruyandan sonra əl vuran kimi ovulub töküldüyünü oxuculara nağıll etsəm, onların mənə nə qədər güləcəyini təsəvvür edirəm (kim bilir, bəlkə, gülməklə bərabər, mənə yazıqları da gələcək). Onu demək kifayətdir ki, mən düz iki ay əlləşdikdən sonra, nəhayət, yararlı gil tapdım, onu qazib evə gətirdim və işləməyə başladım. İki qab düzəltdim, lakin düzəltdiyim bu iki qab o qədər biçimsiz və kobud idi ki, onları heç cür küp adlandırmaq olmazdı.



Mənim bu qablarım günəşin altında yaxşıca quruyub bərkiyəndən sonra onları bir-bir ehmalca qaldırdım və hər birini elə onlar üçün toxumuş olduğum ayrı-ayrı iri səbətlərə yerləşdirdim. Ehtiyat üçün səbətlərin boş qalan yerlərini düyü və arpa samanı ilə doldurdum. Bu qablar rütubət çəkib xarab olmasın deyə, onların içində hələlik quru taxil tökdüm, sonralar, taxılı üyündüb una çevirəndə mən bu qablarda un saxlamaq fikrində idim.

Gildən hazırladığım iri qablar bir o qədər də yaxşı çıxmasa da, ancaq dəyirmi kasa, parç və bu kimi xırda qabları düzəldəndə işim çox yaxşı getdi və bu qablar günəşin altında yaxşıca quruyub bişir və kifayət qədər möhkəm olurdu.

Lakin mən yenə də əsas məqsədimə hələ nail olmamışdım: mənə elə bir qab lazımlı idi ki, həm su buraxmasın, həm də oda davam gətirsin. Beləsini də düzəldə bilmirdim. Ancaq bir dəfə özümə et bişirmək üçün böyük bir tonqal qalamışdım. Əti bişirdikdən sonra odu söndürmək istəyirdim ki, birdən odun arasından gözümə bir şey dəydi. Bu, sınmış kasalardan birinin parçası idi, odun içində bişib kərpic kimi qıpqrımızı qızarmış və daş kimi bərkimişdi. Bu keşf məni çox sevindirdi və mən öz-özümə dedim ki, əgər kasa qırığı odun içində belə bişib bərkimişdirlə, deməli, gildən hazırladığım qabları da eyni dərəcədə müvəffəqiyyətlə odda bişirmək olar.

Bu fikir məni düzəldəcəyim qabları bişirmək üçün necə bir od qalamaq haqqında düşünməyə məcbur etdi. Əhəng və saxsı ustalarının gil və əhəngdən hazırlanmış qabları bişirmək üçün hansı kürelərdən istifadə etdikləri haqqında mənim heç bir məlumatım yox idi, saxsı qablara qurğuşunla şirə çəkmək haqqında da heç eşitməmişdim, hərcənd ki, lazımlı olsayıdı, bu məqsəd üçün məndə bir qədər qurğuşun tapılardı. Mən isti külən üzərinə gildən hazırlanmış üç böyük küp, onların da üstündən üç dənə xirdasını qoyub ətrafinı və üstünü odun və cirpi ilə örtüb yandırdım. Odunlar yanıb qurtardıqca ocağa təzəsini atdım, o qədər qızdırıldım ki, axırda ocağa qoyduğum küplərin hamısı qızardı və heç biri də çatlamadı. Küpləri belə qızarmış halda mən beş-altı saat ocaqda saxladım və bir də gördüm ki, onlardan biri əriməyə başlamışdır, ancaq buna baxmayaraq, yenə də bütövdür və sinib dağılmır. Başa düşdüm ki, gilin içində qum qarışmışdır və əriyən də həmin qum idi. Əgər mən ocağı bir az da artırsaydım, bu qum əriyib şüşəyə çevrilə bilərdi.

Mən yavaş-yavaş ocağı söndürdüm. Bu zaman küplərin qızartısı da bir qədər azaldı. Tez sönməsin deyə, mən bütün gecəni ocağın yanında oturdum, səhərini qablar hazır oldu: indi mənim çox qəşəng olmasa da, üç dənə çox yaxşı böyük küpüm, üç dənə də xırda küpüm var idi və bunlar elə bişib bərkimişdilər ki, heç bundan yaxşısını arzu etmək olmazdı, həm də bu küplərdən biri – gilin içindəki qum ocağın üstündə əriyərək-öz-özüne şirələnmişdi.

Onu demək artıqdır ki, bu təcrübədən sonra mən saxsı qabdan daha korluq çəkmirdim. Ancaq boynuma almalyam ki, hazırladığım qabların zahiri görünüşü bir o qədər də tərifli deyildi. Buna da, əlbəttə, bir o qədər təəccüb etmək lazımdı, cünki bu işdə mənim heç bir təcrübəm yox idi və demək olar ki, uşaqlar palçıqdan necə kökə hazırlayırlarsa, yaxud xəmir yoğurmağı bacarmayan qadınlar necə piroq düzəldirlərsə, mən də bu saxsı qabları eləcə düzəldib ortalığa çıxartmışdım.

Elə ki mən bütünlükdə oda davamlı olan saxsı qab hazırlamağa müvəffəq olduğuma tamamilə inandım, bu, məni o qədər sevindirdi ki, zənnimcə, dünyada heç kəs belə adı bir şey üçün mənim sevin-diym qədər sevinməmişdir. Mən saxsı qabların soyumasını səbir-sizliklə gözləyirdim, cünki onlardan birinin içinə su töküb bir qədər ət bişirməyə tələsirdim. Hər şey əla başa gəldi: mən bir parça keçi ətindən özüm üçün çox yaxşı şorba bişirdim, lakin, əlbəttə, onun içinə bir qədər yulafunu və başqa lazımı ədviyyat atılsayıdı, daha da lezzətli olardı, belə şeylər isə məndə yox idi.

İndi mən taxılı üyütmək, daha doğrusu, döyüb una çevirmək üçün daşdan necə bir həvəngdəstə düzəltmək haqqında düşünür-düm. Cünki karastısız, yalın əl ilə dəyirman kimi mürəkkəb bir sənət əsəri yaratmaq haqqında heç bir söhbət ola bilməzdi. Mən yamanca çətinə düşmüştüm, cünki həvəngdəstə hazırlamağın özü də asan deyildi. Daş yonmaq sənətindən mənim, qətiyyən, başım çıxmırıldı, bu işə lazım olan alətlər də məndə yox idi. Mənə elə bir daş lazım idi ki, həm möhkəm, həm də içərisini oymaq üçün kifayət qədər böyük olsun. Belə bir daşı axtarmağa bir neçə gün vaxt sərf etdimse də, tapa bilmədim. Doğrudur, mən olduğum adada böyük qayalar var idi, lakin mən bu qayalardan lazımı həcmidə bir parça sindirib qopara bilmədim. Həm də çox kövrək və tərkibində çox qum olan bu dəlik-deşik daşlar həvəngdəstə üçün əl verməzdi. Həvəngdəstənin ağır



dəstəsinin zərbələri altında bu daş ovulub una qarışa bilərdi. Beləliklə, vaxtimın çox hissəsini səmərəsiz olaraq daş axtarmağa sərf etdikdən sonra, mən daş həvəngdəstə düzəltmək fikrindən əl çəkdim və bunun əvəzində, möhkəm ağacdan həvəngdəstə hazırlamağı qət edim və bunun üçün lazım olan ağac parçasını da çox tez tapdım. Güclə yerindən tərpədə bildiyim böyük bir kötük tapdım, ona lazımı bir şəkil vermək üçün əvvəlcə balta ilə yondum, sonra, Braziliyada yaşayış qırımızıdərili adamlar qayıq düzəldəndə etdikləri kimi, kötüyün içini yandıraraq cuxurlaşdırıldım. Həvəngi düzəldib qurtardıqdan sonra dəmir ağac adlanan ağacdan böyük və ağır bir dəstə hazırladım. Həvəngi də, dəstəni də gələn məhsul vaxtına saxladım, çünkü gələnlilik taxılı döyüb un etməyi və çörək bişirməyi qərara almışdım.

Qarşıma çıxan sonraki çətinlikunu kəpəkdən ayırmak üçün bir ələk və ya xəlbir düzəltməkdən ibarət oldu, çünkü bunsuz çörək hazırlamaq olmazdı. Bu da çox çətin bir işi idi və mən bu işə necə başlamağı bilmirdim. Bunun üçün əlimdə heç bir materialım – nə kiseyi, nə də seyrək toxunmuş başqa elə bir parçam var idi ki,unu ondan keçirmək mümkün olsun. Məndə olan kətan tuman-köynəkdən ancaq köhnə qırıqlar qalmışdı. Məndə keçi qəzili var idi, ancaq bunu necə əyirmək və toxumaq lazım olduğunu bilmirdim, bilsəydim də, bunun üçün nə cəhrəm, nə də dəzgahım var idi. Bir neçə ay işim tamamilə dayandı və mən bilmədim ki, nə edim. Nəhayət, yadıma düşdü ki, gəmidən gətirdiyim dənizçi şeyləri arasında kolenkor və müşəmbədən tikilmiş bir neçə boyun dəsmalı vardır. Həmin dəsmallardan özümə iki ələk düzəlddim, doğrudur, bunlar bir qədər kiçik idi, lakin mənim görəcəyim iş üçün tamamilə əlverişli idi. Bu əlekklər bir neçə il mənim karıma gəldi.

İndi unu hazırladıqdan sonra çörəyi necə bişirmək haqqında düşünməli idim. Hər şeydən əvvəl, xəmirə vurmaq üçün maya lazım idi ki, bu da məndə yox idi. Mayanı əvəz etmək üçün başqa bir şey də olmadığına görə mən bu maya ilə xəmir yoğurmaq məsələsi üzərində daha baş sindirmədəm. Ancaq çörəyi bişirmək üçün soba qurmaq məsələsi üzərində çox çətinə düşdüm. Axır ki buna da çarə tapdım. Mən gildən bir neçə böyük və dairəvi, ancaq dayaz qab hazırladım. Bu qabların diametri iki futa qədər idi, dərinlikləri isə doqquz düymədən artıq deyildi. Mən bu boşqabları odda yaxşıca

bişirdim və anbara yiğdim. Çörəyi bişirməyin vaxtı çatanda mən əvvəlcədən hazırladığım dördkünc və bişmiş kərpiclərdən ocaq düzəldib, möhkəmçə qaladım. Əslinə baxsan, bu kərpiclər elə idi ki, onlara heç dördkünc demək olmazdı. Odunların axıra qədər yanıb qurtarmasını və köz düşməsini gözlədim, sonra közü ocağın hər tərəfinə yayıb bir qədər də beləcə saxladım ki, ocaq yaxşıca qızısın. Sonra odu ocağın bir tərəfinə yiğdim, çörəkləri kərpiclərin üstüne saldım, düzəltdiyim geniş boşqablardan birini isə ağızüstə xəmirin üstünə ćevirib üzərinə od tökdüm. Mənim çörəklərim ən gözəl sobada bişmiş çörəklər kimi əla çıxmışdı.

Mən düyüdən qutab və kökə bişirməyi də öyrənib yaxşıca bir çörəkçi oldum. Yalnız piroq bişirə bilmirdim, çünki içində qoymaq üçün keçi və quş etindən başqa heç bir şeyim yox idi.

Beləliklə, təəccübülu deyildir ki, adada yaşadığım üçüncü ili mən, demək olar ki, başdan-başa bu işə sərf etdim. Burada onu da nəzərə almaq lazımdır ki, bütün bunlarla birlikdə, mən yeni məhsulu da yiğir və cari təsərrüfat işləri ilə də məşgül olurdum. Məhsulu mən öz vaxtında yiğir və böyük səbətlərə toplayırdım, sonra onu evə getirib sünbül halında saxlayırdım ki, vaxtim olanda ovub təmizləyim. Əlbəttə, xırman, vəl olmadığı üçün mən taxılı lazımı qaydada döyüb dən halına sala bilmirdim.

Taxıl ehtiyatım getdikcə çoxaldığı üçün mənə daha böyük anbar lazım idi. Axırıncı dəfə mən iyirmi buşel qədər arpa və bir o qədər də, bəlkə də, bir az artıq düyü məhsulu götürmüştüm, ona görə də indi taxıl üçün yer azlıq edirdi. İndi taxıl barəsində daha özüma korluq verməyib, ondan istədiyim qədər yeməyə sərf edə bilərdim, bu da mənə çox xoş idi, çünki suxarı ehtiyatım çoxdan qurtarmışdı. Mən bir ilin ərzində işlətdiyim taxılın miqdarını hesablayıb müəyyən etməyi qərara aldım, fikrim də bu idi ki, ildə iki dəfə yox, bir dəfə əkin ekim.

Hesablayıb gördüm ki, ildə qırıq beş buşel arpa və düyü artıqlaması ilə bəsimdir və bu il nə qədər toxum səpmişdimse, hər il o qədər səpməyi qərara aldım, çünki bu, mənim çörəyimə də, arabir bişirdiyim qutab və sairəyə də çatardı.

Bütün bu müddət ərzində həmin işləri görməkla bərabər, mən yenə də adanın o biri sahilində görünən o yer haqqında düşünür-düm və qəlbimin dərinliyində həmin yerə getməyə ümid bəsləməkdən



əl çəkmir və belə xəyal edirdim ki, o yer qıtə, yaxud insan yaşayın bir yer olsa, mən birtəhər o yerin içərilərinə doğru gedər və bəlkə də, bu yerlərdən tamamilə qurtarıb azad olmağa bir imkan taparam.

Lakin bütün bunları düşündükcə belə bir işdə məni təhdid edə biləcək təhlükələri nəzərdən qaçırdım. Mən, Afrika şirləri və pələng-lərindən qorxulu olan vəhşilərin əlinə düşəcəyimi heç ağlıma da gətirmirdim. Fikrimə gətirmirdim ki, əgər vəhşilərin əlinə düşsəm, onlar hər tərəfdən mənim üzərimə tökürlər, məni öldürər və bəlkə də, yeyərlər, çünkü mən eşitmışdım ki, Qəraib dənizi sahillərində yaşayın yerlilər adamyeyəndirlər və mənim düşdüyüm adanın olduğu en dairəsini nəzərə alanda məlum olurdu ki, bu ada Qəraib dənizi sahillərindən çox da uzaqda deyildir. Əgər həmin yerin əhalisi adamyeyən vəhşilər olmasaydı da, yenə məni öldürə bilərdilər, necə ki onlar dəfələrlə həmin yerlərə gəlmış avropalları, hətta onlar on-iyirmi nəfər olduqda belə, yenə də öldürmişdülər. Mən isə tək və köməksiz idim. Bütün bunları, təkrar edirəm, mən nəzərə almışdım. Mən düşünmüş olduğum bu niyyətlərin mənasızlığını sonralar başa düşdüm. Lakin o zaman məni heç bir təhlükə qorxutmurdu, mən ancaq bir şeyi fikirləşirdim: necə edim ki, o gördüyüüm uzaq sahilə gedib çıxmı.

Mən yalnız bu zaman öz kiçik dostum Ksurinin və içində min mildən daha çox məsaflədə Afrika sahillərini gəzdiyim o yelkənli gəmini xatırladım. Lakin xatırlamaqdən nə çıxardı? Biz qəzaya uğradığımız zaman gəmimizin qayığını qasırğa vurub mənim mənzilimdən bir neçə mil uzaqda adanın sahilinə çıxartmışdı. Gedib ona baxmağı qərara aldım. Qayıq əvvəlki yerindən bir az dəbərilmiş və kənara düşmüşdü, dalğalar onu üzüüstə çevirmiş və bir qədər də yuxarıya, qumluğun lap qurtaracağına atmışdı, buna görə də indi qayıq tamamilə quru yerdə qalmışdı, ətrafında da su yox idi.

Əgər mən bu qayığı təmir edib suya sala bilsəydim, o, dəniz səfərinə davam gətirə bilərdi və mən bir o qədər də əziyyət çəkmədən lap Braziliyyaya qədər gedib çıxa bilərdim. Lakin bir cüt əl belə bir iş üçün kifayət deyildi. Mən onu nəzərə almamışdım ki, üzərində yaşadığım bu adanı yerindən tərpətmək mümkün olmadığı kimi, bu qayığı da yerindən tərpətmək mənim işim deyildi. Ancaq heç bir şeyi nəzərə almayaraq, mən əlimdən gələn hər şeyi edib, yenə

bir təcrübə etməyi qərara aldım. Meşəyə gedib qayığı qaldırmaqdan ötrü yoğun və davamlı budaqlardan bir neçəsini kəsdim və daşıyb qayığın yanına gətirdim. Mən bu xəyal ilə işə girişmişdim ki, əgər qayığı qaldırıb çevirə bilsəm, onu təmir edərəm, gözəl bir qayıq olar və bu qayıqda cəsaretlə dənizə çıxməq olar.

Mən öz əməyimi bu səmərəsiz işə sərf etməyə əsirgəmədim və üç-dörd həftə bu işə vaxtım getdi. Elə ki bu işin öhdəsindən gələ bilməyəcəyimi anladım, fikrimi dəyişdim və qayığın bir tərəfindəki qumu qazib atmağa başladım ki, özü böyrü üstə çəvrilib düzəlsin. Qumu qazdıqca qayığın altına müxtəlif yerlərdən ağac parçaları qoyurdum ki, qayıq çəvriləndə mən istədiyim yerə düşsün.

Lakin mən bu hazırlıq işlərini görüb qurtarandan sonra yenə də qayığın altına ağac qoyub qaldırmağı bacarmadım və gördüm ki, onu aparıb suya sala bilməyəcəyəm, buna görə də istər-istəməz bu işdən də el çəkməli oldum. Bu müvəffəqiyətsizliyə baxmayaraq, mənim dəniz səfərinə çıxməq arzum nəinki zəiflədi, hətta, əksinə, öz məqsədimə çatmaq yolunda qarşıma çıxan çətinliklər artdıqca mənim arzum da qüvvətlənir və daha da artırdı.

Nəhayət, mən özüm bir qayıq, yaxud, daha yaxşısı, bu ölkələrdə yaşayan yerlilərin düzəldikləri kimi, bir təknə hazırlamağı qərara aldım, həm də mən bu işi heç bir alət və köməkçi olmadan böyük bir ağacın gövdəsinin içini oymaq yolu ilə görməli idim. Mən bu işi nəinki mümkün, hətta asan başa gələn iş hesab edirdim və bu barədə düşünəndə mənə ləzzət verirdi. Mənə elə gəlirdi ki, bu işi görmək üçün yerli zəncilərə və hindilərə nisbətən mənim əlimdə daha çox imkan və vasitə var idi. Mən bu məsələdə öz vəziyyətimin vəhşilərə nisbətən çox əlverişsiz olduğunu, yəni təkliyimi və hazırlayacağım təknəni suya salmaq üçün heç bir köməkçim olmadığını nəzərə almamışdım, halbuki bu təknəni suya salmaq məsəlesi onu düzəltmək üçün lazım olan alətlərin olmamasından daha çox böyük və ciddi məsələ idi. Fərz edək ki, mən gedib, məşədə lazım olan yoğun bir ağac tapıb kəsdim. Həmçinin fərz edək ki, mən əlimdə olan alətlərlə bu ağacın gövdəsini yonub təmizlədim, onu qayıq şəklinə saldım, sonra da onun içini oyub çuxurlaşdırıldım, yəni, müxtəsər, bir qayıq düzəldim, indi əgər bu qayığı çəkib suya sala bil-məyəcək və məşədə qoyub getməyə məcbur olacaqdımsa, daha onun mənə nə faydası ola bilərdi?



Əlbəttə, mən öz vəziyyətimin əlverişsiz olduğunu, bu adada köməksiz və yalqız olduğumu, heç olmasa, bir azacıq nəzərə alsayıdım, qayığı düzəltməyə başlayanda mən onu necə suya salmaq məsələsi haqqında mütləq düşünərdim. Lakin mən nəzərdə tutduğum gələcək səyahətim haqqında o qədər qızığın bir xəyalata qapılmışdım ki, qətiyyən, bu məsələ haqqında düşünmürdüm, halbuki tamamilə aydın idi ki, qayıqla dənizdə qırx beş mil yol getmək, qayığı quru yerdə qırx beş sajen sürütürək dəniz kənarına getirməkdən dəfələrlə asandır.

Müxtəsər, bu qayıq məsələsində mən o qədər axmaqcasına hərəkət etmişdim ki, ancaq ağılı başında olmayan bir adam belə hərəkət edə bilərdi. Mən başlamış olduğum bu işlə əylənirdim, lakin, heç olmasa, bircə dəfə özümə zəhmət verib fikirləşmirdim ki, görünüm bu işi axıra çatdırıa bilərəm, ya yox. Elə bilməyin ki, qayığı suya salmaq fikri heç ağılıma gəlmirdi, xeyr, gəlirdi, lakin mən bu fikirlə məşğul olmamaq üçün hər dəfə belə bir axmaq cavabı irəli sürür və o fikrin məndə oyanmasına aman vermirdim. Mən belə deyirdim: “Əvvəlcə qayığı düzəldərəm, sonrası asandır, yəqin, onu suya salmaq üçün bir vasitə tapılar”.

Əlbəttə, bütün bunlar axmaq fikirləri idi, lakin qızığın xəyalım mənə rahatlıq vermirdi, buna görə də çox götür-qoy etməyi işə başladım. Gedib böyük bir sidr ağacını kəsib yerə sərdim. Zənimcə, heç Solomon özü də Beytül-müqəddəs məbədini tikərkən bu böyüklükdə bir sidr ağacı kəsdirməmişdi. Mənim kəsdiyim ağacın aşağı hissəsinin yoğunluğu beş fut on düym, boyu iyirmi iki fut, yuxarı hissəsinin yoğunluğu isə dörd fut on bir düym idi. Bundan o tərəfə ağaç getdikcə nazikləşir və şaxələnirdi. Bu ağacı yerə sərmək üçün mən çox əziyyət çəkdir. Tamam iyirmi gün mən ağacın gövdəsini baltaladım, onun yan-yörəsini budamağa və ağacın çox qol-budaqlı olan baş hissəsini gövdədən ayırmağa isə on dörd gün sərf etdim. Bir ay da ağacın gövdəsini yonub düzəltməklə məşğul oldum və suda düz dayansın deyə, onu qayıq şəklinə salmağa çalışdım. Ağacın içini oymağa isə sonra üç ay vaxtim getdi. Amma bu dəfə daha oddan istifadə etmədim. Bütün işin hamisini çəkic və iskənə ilə görüb qurtardım. Nəhayət, gərgin zəhmət sayəsində elə böyük və gözəl bir qayıq düzəldim ki, iyirmi beş adamı və deməli, mənim bütün şeylərimi lap yaxşıca apara bilərdi.

Mən öz əlimdən çıxan bu əsərə baxdıqca fərəhlənirdim: hələ ömründə bütöv bir ağacdan hazırlanmış bu böyüklükdə qayıq görməmişdim. Yaxşılığına – yaxşı idi, ancaq onu düzəldənə qədər mən çox zəhmət çəkmişdim! İndi yalnız qayığı suya salmaq qalırdı və əgər buna müvəffəq olsaydım, şübhə etmirdim ki, dünyada edilmiş dəniz səyahətlərinin ən ümidişizi və ağılsızı ola biləcək bir səyahətə çıxmışdan çəkinməyəcəkdir.

Lakin qayığı suya salmaq üçün çox böyük zəhmət və əziyyət çəkdimsə də, göstərdiyim səylərim və təşəbbüslerim boşça çıxdı. Qayığın yanından suya qədər olan məsafə yüz yarddan artıq deyildi, lakin birinci çətinlik bundan ibarət idi ki, sahilə tərəf getdikcə ərazi hündürləşir və yoxuşa qalxırırdı. Mən bu manəəni mətanətlə aradan qaldırmağı qərara aldım, belə ki, hündür yerin torpağını elə qazib götürmək fikrində idim ki, qayığın yanından dənizin sahilinə qədər eniş əmələ gəlsin. Bu işə nə qədər vaxt sərf etdiyimi xatırlamaq çox dəhşətlidir (lakin azadlığa çıxmak üçün bir insan bu yolda öz qüvvəsini əsirgəyərmə?). Ancaq bu ilk manəə aradan qaldırıldıqdan sonra iş yenə də irəli getmədi: mən sahildə qalmış qayığı yerindən tərpədə bilmədiyim kimi, özüm düzəltdiyim bu təknəni də yerindən tərpədə bilmədim. Belə olduqda qayıqla dənizin arasındaki məsafəni ölçüdüm və bir kanal açmağı qərara aldım. İndi ki qayığı suya tərəf aparmaq mümkün deyildi, mən də suyu qayığa tərəf aparmaq istəyirdim, az qala, kanalı qazmağa başlayacaqdım ki, birdən onun dərinliyini və enini fikrimə gətirdim, bir nəfərin bu işi, təxminən, nə qədər vaxta görüb qurtara biləcəyimi hesabladım, məlum oldu ki, bu işi başa çatdırmaq üçün mənə aži on-on iki il lazımdır. Sahilin bu tərəfi çox hündür idi və bu yeri ən aži iyirmi fut dərinliyində qazib aşağı salmaq lazım idi.

Çox təəssüfləndimsə də, lakin başqa çarə yox idi: mən istər-istəməz bu işdən də vaz keçməyə məcbur oldum.

Zəhmətimin hədər getməsi qəlbimi dərindən sarsılmışdı, mən – doğrudur, çox gec olsa da – yalnız indi anlamışdım ki, əvvəlcədən lazım olan vaxtı və zəhməti, işi başa çatdırmaq üçün qüvvənin çatıb-çatmayacağını nəzərə alıb hesablamadan hər hansı bir işə girişmək nə qədər böyük bir axmaqlıqdır.

İşin elə bu qızığın vaxtında adada yaşadığım müddətin dörดüncü ildönümü də gəlib çatdı. Mən həminin günü, əvvəllərdə olduğu



kimi, ruhuma sakitlik gətirən dua və ibadətlə keçirdim. Müqəddəs kitabı müntəzəm olaraq səliqə ilə oxumağım və yüksək ilahi qüvvənin mənə göstərdiyi səmərəli təsirin sayəsində mən indi həyata tamamilə yeni bir gözlə baxırdım. Bütün anlayışlarım dəyişmişdi, bu dünya indi mənə çox uzaq və yad görünürdü. Bu aləm indi məndə heç bir arzu doğurmurdu, mən bu həyata heç bir ümid bəsləmirdim. Sözün qisası, bu aləmdə mənlik heç bir iş yox idi, mən həyatdan, görünür, lap həmişəlik ayrılib kənar düşmüştüm. İnsan qəbir evinə getdikdən sonra, ehtimal ki, o dünyadan bu aləmə necə baxa bilərsə, mən də həyata eləcə baxırdım, yəni məndə belə bir fikir yaranmışdı ki, bəli, bu dünya mənim bir zaman yaşımiş olduğum yerdir, lakin mən buradan həmişəlik köçüb getmişəm. Bir zaman Avraamın dövlətli bir kişi ilə danışarkən ona demiş olduğu bu sözləri eynilə mən indi həmin bu dünya haqqında deyə bilərdim: "Mənimlə sənin aranda böyük bir uçurum yaradılmışdır".

Doğrudan da, mən bu dünyanın bütün və hər növ zövqlərindən uzaq idim. Məndə nə cismanı ehtiras var idi, nə məni cəlb edib yolumdan azdırıa bileyəcək bir şey gözümə görünürdü, nə də bu həyatda fəxr edə bilmək üçün bir şeyim var idi. Mən bu adanın ağası idim, yaxud istəsəniz özümü ixtiyarımada olan bu ölkənin lap kralı və ya imperatoru da saya bilərdim. Mənim heç bir rəqibim yox idi, heç kəs mənim hakimiyyətimə şərık çıxmaq iddiasında deyildi və mən öz hakimiyyətimi heç kimlə bölüşməmişdim. Mən böyük məhsul əldə edib gəmilərə yükleyə bilərdim, lakin bu, mənə lazım deyildi, mən yalnız özümə lazım olan qədər taxıl əkir, məhsul gördürdüm. Mənim ixtiyarımada xeyli bağa var idi, lakin mən yalnız hərdən-bir, lazım olanda onlardan birini ovlayırdım. Mənim tam bir donanma hazırlamağa çatacaq qədər taxtam və donanmadakı gəmilərin hamisini şərab və mövüclə yükləməyə kifayət edəcək qədər üzümüm var idi.

Bütün bunların heç biri gözümdə deyildi. Mən yalnız bu və ya digər şəkildə mənə lazım olan və istifadə etdiyim şeylərə qiymət verirdim. Qarnı tox, ehtiyacım da yox idi – daha qalan şeylər nəyi-mə lazım idi? Əgər mən yediyimdən artıq heyvan ovlayıb və taxıl əksə idim, o zaman bu taxılın artığı anbarda qalıb kiflənərdi, ovladığım heyvanların əti də ya çölə tullanardı, yaxud qurda-quşa qismət

olardı. Doğrayıb yiğdiğim ağaclar da çürüyordu, çünkü mən ondan ancaq yanacaq kimi istifadə edirdim, yanacaq da mənə yalnız xörək hazırlayanda lazım idi.

Müxtəsəri, təbiət, təcrübə və düşüncə mənə bunu anlamağı öyrətdi ki, bu dünyanın nemətləri bize yalnız onlar bizim tələblərimizi ödəyə bildikləri qədər qiymətlidir, biz bu dünyada nə qədər var-dövlət yığsaq da, fərqi yoxdur, biz həmin var-dövlətdən yalnız istifadə edə bildiyimiz qədər ləzzət ala bilərik, bundan artıq mümkün deyildir. Ən qatı və islahedilməz bir xəsis də mənim vəziyyətimə düşsəydi və öz var-dövlətini sərf etməyə bir yer tapmasayıdı, yəqin ki, xəsislik azarından qurtarardı. Təkrar edirəm, əgər mənim üçün çox zəruri olan bəzi xırda-xuruş şeyləri nəzərə almasaq, mənə heç nə lazım deyildi və mən başqa heç bir şeyi arzu etmirdim. Necə ki yuxarıda demişdim, mənim bir qədər qızıl və gümüş pulum var idi, hamısı otuz altı funt-sterlinqə qədər idi. Heyhat, indi həmin pullar heç nəyə yaramayan dəyərsiz zirzibil kimi bir tərəfdə qalmışdı: mən bu pulları sərf etməyə yer tapmirdim. İndi mən on ədəd tüttün trubkasına, yaxud taxılı üyütmək üçün lazım olan bir əl dəyirmənə bu metaldan lap məmnuniyyətlə bir ovuc götürüb verərdim! Eh! Bu hələ harasıdır! Bağlaması altı pens olan şalğam və kök toxumu, bir ovuc noxud və ya paxla, yaxud bir şüşə mürəkkəb üçün mən bu pulların hamısını verərdim! Buna görə də onlar mənim şkaflı min bir küncünə atılıb qalmış və yaşılı havalarda mağaranın rütubətindən paslanmışdı. Fərqi yoxdur, əgər mənim bu şkaflı lap brillantla dolu olsaydı, yenə də mənim üçün bir qiyməti olmazdı, çünkü belə şeylər mənə, qətiyyən, lazım deyildi.

Mən indi həm fiziki, həm də mənəvi cəhətdən əvvəlkinə görə çox yaxşı yaşayırdım. Yeməyə əyləşəndə mən çox zaman fikrə gedir və bu kimsəsiz yerdə mənə bu nemətləri və süfrəni yetirən taleyin səxavətinə dərindən təşəkkür edirdim. Mən indi öz vəziyyətimin qaranlıq tərəflərini yox, daha çox özümdə olan şeylər haqqında düşünməyi öyrənmişdim. Bu isə mənə sözlə ifadəsi mümkün olmayan daxili bir fərəh verirdi. Mən bunu o bədbəxtlər üçün deyirəm ki, onlar həmişə hər şeydən narazıdırular, onlara verilmiş nemətlərdən sakitcə istifadə edib ləzzət ala bilmirlər, çünkü belələri həmişə elə şeylərin arzusunda olurlar ki, həmin şeylər özlərində yoxdur. Bizim məhrum olduğumuz şeylər haqqındaki bütün şikayətlərimiz, mənə



elə gəlir ki, ixtiyarımızda olan nemətlərə lazımi qədər şükrənlıq göstərməməyimizdən və minnətdarlıq etməməyimizdən doğur.

Mən bəzən saatlarla, hətta, demək olar ki, günlərlə oturub fikirləşir və gəmidən lazımi şeyləri gətirə bilməsəydim, o halda nə edə biləcəyimi, həyatımın necə olacağını bütün incəliklərinə qədər təsəvvürümüzdə canlandırdım. Mən o halda yalnız balıq və bağa yeməli idim. Bağaları tapana qədər də xeyli müddət keçmişdi, deməli, mən o müddətdə acıdan ölə də bilərdim. Öləməyib sağ qalsaydım da, vəhşi kimi yaşayardım. Fərz edək ki, mən keçi və ya quş ovlayıb öldürə bilərdim, lakin onu kəsməyi, dərisini soymağı və içini təmizləməyi bacarmazdım, mən vəhşi heyvan kimi onu dışimplə və dirnaqlarımla didib-dağıtmağa məcbur olardım.

Belə düşüncələrdən sonra taleyin mənə xeyirxah münasibətini daha dərindən hiss edir, bütün məhrumiyyətlərə və əziyyətlərə baxmayaraq, düşmüş olduğum vəziyyət üçün mən ürəkdən təşəkkür edirdim. Həyatın acı dəqiqələrində kədərlənən və “heç kimin dərdi mənimki qədər deyildir!” deyən adamlar qoy mənim bu qeydlərimi nəzərə alırlar. Qoy onlar bir fikir etsinlər ki, dünyada onlardan da bədbəxt adamlar çoxdur, qoy bilsinlər ki, əgər onların şəxsi bədbəxtliyi taleyin əmri ilə göndərilmiş bir bədbəxtlik olsaydı, bu, nə qədər dəhşətli olardı.

Müxtəsər, mənim həyatım bir tərəfdən nəşəsiz idisə də, digər tərəfdən mən sağ qalib yaşadığımı minnətdar olmalı idim. Həyatımı tamamilə xoşbəxt etmək üçün isə qeydimə qalan böyük Tanrının nə qədər kərim və mərhəmətli olduğunu daima yadimdə saxlamalı idim. Mən bütün bunları tərəfkeşlik etmədən götür-qoy edib haqq-hesaba vuranda sakitləşdim və bir daha darixmadım.

Adada çoxdan yaşadığım üçün gəmidən götürdüyüm şeylərin çoxu bu müddət ərzində ya tamamilə xarab olmuş və ya lap əldən düşmüşdü, gəmidən götürdüyüm ərzaq ehtiyatının da bir hissəsi tamamilə qurtarmışdı, bir hissəsi də qurtarmaq üzrə idi.

Mürəkkəbim lap az qalmışdı və mən ona o qədər su qatmışdım ki, axırda tamamilə ağ yazırdı və kağızın üzərində heç bir iz buraxmirdi. Amma nə qədər ki mürəkkəbin rəngi bilinirdi, mən həyatımın ən diqqətəlayiq hadisələri baş vermiş ayın günlərini yiğcam sözlərlə qısaca qeyd edirdim. Sonra, bir dəfə, necə oldusa, bu qeydləri gözdən keçirəndə çox qəribə bir şeyə rast gəldim: gördüm ki, həyatında

mənə üz vermiş müxtəlif hadisələr eyni günlərdə baş vermişdir. Əgər mən mövhumatçı olsaydım və uğurlu-uğursuz günləri bir-birindən ayırsaydım, əlbəttə, buna diqqət etməyə haqqım var idi.

Əvvəla, mənim dəniz səfərinə çıxmaq üçün öz doğma evimizdən qaçıb Hull şəhərinə gəlməyim, Salehdən olan dəniz quldurlarının əlinə keçib, əsir alınmağım və qul vəziyyətinə düşməyim eyni aya və eyni günə təsadüf etmişdi. İkincisi, Yarmut limanında gəmimiz hansı ayda, hansı gündə fəlakətə uğramış və mən salamat qalmışdım, sonra mən eyni gündə yelkənlə qayıqla Salehdən qaçıb əsirlilikdən qurtarmışdım. Nəhayət, üçüncüsü, anadan olduğum günün ildönümündə, yəni iyirmi altı yaşımin tamam olduğu gündə – sentyabrın 30-da mən bir möcüzə ilə ölümdən qurtarmışdım, dənizin dalğaları məni bu kimsəsiz adaya vurub çıxartmışdı. Beləliklə, demək olar ki, həm günahlarla dolu olan, həm də tam bir yalqızlıq içində keçən həyatımın hər ikisi mənim eyni bir gündə başlanmışdı.

Mürəkkəbin ardınca çörək ehtiyatım, daha doğrusu, çörək yox, gəmidən gətirdiyim suxarı ehtiyatım tamamilə qurtardı. Mən suxarını mümkün qədər qənaətli işlədirdim (son il yarımla ərzində mən gündə bir suxarıdan artıq yemirdim), bununla belə, tarlamanın çoxlu məhsul götürüb çörək bişirməyə imkan tapana qədər, demək olar ki, bir il mənim dilimə bir tikə də olsun çörək dəymədi. Lakin mən bunun özü üçün yenə də Allaha şükür edib minnətdar olmalı idim, çünki mən tamamilə çörəksiz də qala bilərdim və mənim bu adada çörək tapmağımın özü, həqiqətən, bir möcüzə idi.

Bu müddət ərzində mən paltar cəhətdən də kasıblaşmışdım. Alt paltamın çoxdan dağılmışdı, mənim ancaq (üç düzünə qədər) dama-dama köynəyim vardi ki, bunları da mən gəmidə bizim dənizçilərin sandıqlarından tapmışdım və özü də onları lap göz bəbəyim kimi qoruyurdum, çünki yaşıdagım bu adada çox zaman elə isti olurdı ki, bircə köynəkdə gəzmək lazımlı gəlirdi. Əgər gəmidən gətirdiyim bu köynəklər olmasaydı, heç bilmirəm mən nə edərdim. Məndə dənizçilərə məxsus bir neçə qalın şinel də var idi, özləri də çox yaxşı qalmışdı, lakin isti olduguna görə mən onları geyə bilmirdim. Əlbəttə, belə isti iqlimi olan bir yerdə paltar geyməyə bir o qədər də ehtiyac yox idi, lakin mən çılpaq gəzmirdim və gəzə biləcəyimi heç ağlıma da gətirmirdim.



Lakin çılpaq gəzməyimə imkan verməyən başqa səbəb də var idi: əynimdə paltar olanda mən günəşin istisİNə daha yaxşı davam gətirirdim. Tropik günəşin qızığın şüaları dərimi yandıraraq qabar-qabar edirdi, köynək isə dərimi günəşdən mühafizə edirdi, bundan əlavə, köynəklə bədənimin arasındaki havanın cərəyanı məni sərinləndirdi. Günəşin altında başıaçıq gəzməyə də heç adət edə bilmirdim: hər dəfə evdən başıaçıq çıxıqdə o saat başım ağrıydı, amma şlyapanı qoyan kimi başımın ağrısı da keçirdi.

Beləliklə, heç olmasa, əynimdə qalmış və mənim iftخارla paltar adlandırdığım bu kör-köhnənin özünü birtəhər yamayıb qaydaya salmaq lazım idi. Mənə, hər şeydən əvvəl, üstdən geyməyə bir gödəkçə lazım idi (çünki onların hamısını geyib dağıtmışdım). Bunun üçün də bir neçə başqa paltar tikmək üçün məndə olan və indicə haqqında danışdığım dənizçi shinellərindən istifadə etməyi qərara aldım. Beləliklə, mən dərziliyə, daha doğrusu, iynə ilə qurdalanmağa başladım, çünki, doğrusu, mənim dərzilikdə, qətiyyən, əlim yox idi. Buna baxmayaraq, mən yenə də güc-bəla ilə iki-üç gödəkçə quraşdırıb ortalığa çıxartdım və mənim hesabımı görə, bunlar uzun bir müddət üçün mənə kifayət etməli idi. Şalvar tikmək üçün göstərdiyim ilk təşəbbüs dən heç danışmağa dəyməz, çünki mənim bu ilk təcrübəm çox biabırçı bir müvəffəqiyyətsizliklə nəticələndi.

Ovladığım heyvanların (mən, aydır ki, dördayaqlıları nəzərdə tuturam) hamısının dərisini saxladığımı demişdim. Bu dərilərin hamısını mən çarmixa çəkib günəşdə qurutmuşdum. Buna görə də dərilərin çoxu o qədər quruyub bərkimişdi ki, onlar, çətin ki, bir şeyə yarayaydı, amma bəziləri çox yaxşı çıxmışdı. Bu dərilərdən əvvəlcə özümə böyük bir papaq tikdim. Dərinin tüklü üzünü bayır tərəfə saldım ki, özümü yağışdan yaxşı qoruyam. Dəri papaq o qədər yaxşı çıxmışdı ki, mən dəridən özümə tamam bir kostyum, yəni üstdən geyiləsi bir pencək və şalvar tikməyi qərara aldım. Şalvari gördək, yəni dizdən yuxarı, həm də mümkün qədər gen tikdim, pencəyi də gen eləmişdim, çünki bunların hər ikisi isti saxlamaq üçün deyil, günəşdən qorunmaq üçün mənə lazım idi. Etiraf etmək lazımdır ki, paltarlarımın biçimini və tikişini çox yönəmsiz çıxmışdı. Xarratlıqda əlim yox idi, dərzilikdə isə daha betər. Necə olur olsun, hər halda, tikdiyim paltarlar yaxşıca işimə yaradı, xüssən yağışlı

gündər də evdən bayırı çıxanda su papağı və pencəyin uzun tükləri ilə süzülüb aşağı töküür və mən qupquru qalırdım.

Pencək-şalvardan sonra mənə çox lazım olan çətir düzəltməyə da xeyli vaxt və zəhmət sərf etdim. Çətirin necə hazırlanığını mən Braziliyada görmüşdüm: orada çox isti olduğundan heç kəs çətirsiz gəzmir, mənim yaşadığım ada isə bu barədə heç geri qalmır və hətta, bəlkə, Braziliyadan da isti idi, çünki bu ada ekvatora daha yaxın idi. Mən isə hər cür havada evdən bayırı çıxır, bəzən yağılı və günəşli günlərdə uzun-uzadı gəzməyə məcbur olurdum. Müxtəsər çətir mənə çox lazım idi. Çətirə bənzər bir şey düzəldənə qədər mən çox əlləşdim, çox da vaxtim getdi (iki-üç dəfə korladığım materialı tullayıb yenidən işe başlamağa məcbur oldum). Əsas çətinlik bunda idi ki, düzəltmək istədiyim çətir, gərək, açılıb-bağlana idi. Həmişə açıq qalan və bağlanmayan çətir düzəltmək mənim üçün asan idi, lakin onda, gərək, bu çətiri həmişə başımın üstündə tutaydım ki, bu da münasib deyildi. Yuxarıda dediyim kimi, mən bu çətinliyi aradan qaldırdım, mənim düzəltdiyim çətir həm açılır, həm də bağlanırırdı. Mən çətirin üstünə keçi dərisi çəkdim, dərinin tüklü üzünü yenə də üst tərəfə saldım, buna görə də yağışın suyu bir az maili taxtapuşdan axan kimi, bu tüklərlə süzülüb çətirin kənarından töküldü. Çətir məni günəşdən də yaxşıca qoruyurdu, indi mən ən çox isti günlərdə də evdən bayırı çıxa bilirdim və özümü bundan əvvəlki daha sərin günlərdə olduğundan da yaxşı hiss edirdim. Çətir lazım olmadıqda isə onu bağlayıb qoltuğuma vurur və özümlə gəzdirirdim.

Beləliklə, mən bütünlükə Allahın iradəsinə və taleyin hökmünə tabe olaraq bu adada sakit və dinc yaşayırdım. Buna görə də mənim həyatım, insan cəmiyyəti içində keçirə biləcəyim həyatdan daha yaxşı idi. Məni hər dəfə, insan səsi eşitmədiyimdən dolayı təəssüf hissi bürüyəndə öz-özümə belə bir sual verib sorusurdum ki, məgər mənim öz-özümlə etdiyim söhbətlər (belə deməkdə mən, gərək ki, haqlıyam), dua və ibadət zamanı öz Allahım ilə etdiyim söhbətlər insan cəmiyyəti içində ən nəşəli vaxt keçirməkdən daha yaxşı və gözəl deyilmi?

Beş il daha keçdi və bu müddət ərzində, xatırlaya bildiyimə görə, elə mühüm və fövqəladə bir hadisə baş verməmişdi, həyatım əvvəldə olduğu kimi, yenə sakit və dinc keçirdi. Mən yenə də köhnə



yerimdə yaşayırdım və bütün vaxtımı həmişəki kimi bölüşdürürlək həm işləyir və ova gedir, həm də incili mütalə edirdim. Ancaq mənim əsas işim, əlbəttə, hər il əkdiyim taxılı və üzümü yiğmaqdan əlavə (taxılı elə əkirdim ki, bir il mənə çatırdı, üzümü də elə bir o qədər yiğirdim) və hər gün ciynamış tūfəng keçirdiyim gəzintiləri hesaba almasaq, əsas işim yeni bir qayıq hazırlamaqdan ibarət idi. Bu dəfə qayığı mən nəinki düzəlddim, hətta onu suya da saldım: qayıq hazır olanda mən uzunluğu yarımlı mildən bir qədər az (eni altı, dərinliyi isə dörd fut) olan bir kanal qazdım və onu bu kanal vasitəsilə sahildəki kiçik limana gətirdim. Oxuculara məlum olduğu kimi, mən birinci qayığı həddindən çox böyük düzəltmişdim və onu suya sala bilib-bilməyəcəyimi əvvəldən nəzərə almamışdım, buna görə də ondan əl çəkməyə məcbur olmuşdım, qayıq isə, öz axmaqlığımın bir nişanəsi kimi, elə həmin yerdə qalmışdı və gələcəkdə ağıl ilə iş görməyi daima mənə xatırladırdı. Doğrudan da, birinci qayıq əhvalatı mənə dərs olmuşdu, ona görə də bu dəfə mən işi hər cəhətdən ölçüb-biçəndən sonra başladım. Düzdür, bu dəfə də mən qayığı sahildən aza yarım mil uzaq bir məsafədə düzəltmişdim, çünkü sahilə yaxın yerdə əlverişli ağaç tapa bilməmişdim, lakin mən indi, heç olmasa, hazırlayacağım qayığın böyüklüyünü və ağırlığını bacardığım kimi hesablayıb nəzərə almışdım. Gördüm ki, bu dəfə başladığım iş baş tutar, ona görə də işi başa çatdırmağı möhkəm qət etdim. Bu qayığın üzərində, demək olar ki, iki il işlədim, ancaq çəkdiyim zəhmətə, qətiyyən, heyif silənmədim, çünkü dənizə çıxmaga bir imkan tapmağı o qədər arzu edirdim ki, hər cür zəhmətə qatlaşmağa hazır idim.

Bununla belə, qeyd etmək lazımdır ki, bu yeni təknə mənim birinci qayığı düzəldəndə nəzərdə tutduğum məqsədi həyata keçirmək üçün, qətiyyən, əl verməzdə, çünkü bu yeni qayıq o qədər kiçik idi ki, qarşıda görünən qitə ilə mənim yaşadığım adanın arasındaki qırx mil və ya daha da artıq bir məsafəni onunla üzüb keçmək haqqında heç düşünməyə belə dəyməzdə. Buna görə də mən bu xəyalдан əl çəkməli oldum. Lakin yeni bir plan fikirləşdim – mən adanın ətrafinı qayıqla gəzmək istəyirdim. Mən bir dəfə adanın o biri sahilində olmuşdum və bu gəzinti zamanındaki kəşflərim məni o qədər maraqlandırmışdı ki, hələ o zamandan bu adanın bütün sahillərini gəzib nəzərdən keçirməyi çox arzu edirdim. İndi mənim

qayığım var idi, buna görə də mən necə olur olsun, bu səyahəti həyata keçirmək haqqında düşündürdüm.

Öz niyyətimi işgüzarlıqla və ehtiyatla həyata keçirmək üçün mən əvvəlcə öz qayığıma balaca bir dor ağacı düzəldim, gəmidən gətirdiyim və ehtiyat üçün xeyli miqdarda saxladığım yelkən bezlərinin parçalarından da kiçik bir yelkən tikdim.

Qayıq təchiz edildikdən sonra mən onun sürətini sınıqdan çıxardım və qane oldum ki, yelkən əla işləyir. Bundan sonra mən yola çıxarkən özümlə götürəcəyim ərzağı, gülləni, baritı, digər bu kimi lazımlı şeyləri yağış və ləpələr islatmasın deyə, qayığın arxa və burun tərəflərində böyük qutular düzəldim. Tüfəngi qoymaq üçün qayığın dibində nova bənzər dar və uzun bir yer yonub düzəldim, rütubət-dən qorumaq üçün isə üstünə götürüb-qoyma bir qapaq hazırladım.

Sonra mən çətiri açılmış halda qayığın arxa tərəfindən dor ağacı kimi elə bərkitdim ki, oturduğum zaman kölgəsi başımın üstündə olsun və məni günəşdən qorusun. Hər şey hazır olandan sonra mən arabir dənizə səyahətə çıxır, lakin heç bir zaman uzağa getmir və mümkün qədər öz limanımın yaxınlığında hərlənirdim. Nəhayət, adanın bütün sahilərini gəzib görmək və padşahı olduğum bu kiçik ölkəmin bütün sərhədləri ilə tanış olmaq arzusu mənə üstün gəldi və belə bir səfərə çıxməğι qərara aldım. İyirmiye qədər arpa çörəyi (daha doğrusu, arpa cadi), gildən düzəldiyim böyük bir çölməyin içi dolusu düyü qızartması (bu, mənim adı yeməyim idi), bir butulka rom və bir şaqqa keçi əti də götürdüm. Həmçinin yenə keçi vurmaq üçün qırma və barıt, paltar qismindən isə gəmidən gətirdiyim dənizçi sandıqlarından tapdığım və yuxarıda haqqında danışdığınış şinellərdən ikisini götürdüm. Bu şinellərdən birini altına salmaq, o birinə də bürünmək fikrində idim.

Noyabrin 6-da, yəni mənim bu adada padşahlığımın və ya əsirliyimin – necə istəsəniz adlandıra bilərsiniz – altıncı ilində mən yola çıxdım. Mən nəzərdə tutduğumdan da xeyli uzağa getdim. İş burasındadır ki, yaşadığım ada öz-özlüyündə bir o qədər də böyük deyildi, lakin mən adanın şərq tərəfinə yaxınlaşarkən gördüm ki, burada sahildən dənizə tərəf uzanan qayalar silsiləsi vardır. Qaya-ların bəziləri suyun üzünə çıxmışdı, bəziləri də suyun altında idi, hərdən bir ucları görünürdü. Bu qayalar silsiləsi açıq dənizə tərəf altı mil uzanırdı, onun qurtaracağında isə mil yanm məsafə qumluq



yer görünürdü. Beləliklə, bu əyrini keçmək üçün sahildən xeyli uzaqlaşmaq və hərlənib böyük dövrə vurmaq lazım gəldi.

Əvvəlcə mən bu sultı qayaları görəndə istədim öz təşəbbüsündən vaz keçib geri qayıdım, çünki bu qayaları hərlənib keçmək üçün açıq dənizlə nə qədər uzağa getmək lazım gəldiyini bilmirdim. Xüsusilə, geri qayida biləcəyimə tamamilə əmin deyildim. Buna görə de mən lövbəri saldım (yola çıxmazdan əvvəl mən gəmidən tapıb gətirdiyim dəmir qarmağın siniğindən özüm üçün lövbərə bənzər bir şey düzəltmişdim), tüfəngi götürüb sahilə çıxdım. Mən çox hündür bir təpənin üstünə çıxıb oradan çox yaxşı görünən qayalığın uzunluğunu gözəyari ölçüdüm və yola çıxmağı qərara aldım.

Mən həmin təpədən dənizi seyr edərkən adanın şərq sahili boyunca olduqca böyük və şiddetli bir dəniz axıntısının keçdiyini, bu axıntının lap həmin qayalığa gedib çatdığını gördüm. Mən o saat başa düşdüm ki, bu dəniz axıntısı çox təhlükəlidir: fikirləşdim ki, əger qayığım bu axıntıya düşsə, o, məni götürüb dənizə tərəf apara bilər və mən də geriyə qayida bilmərəm. Bəli, əger mən təpənin üstünə çıxıb bu kəşfiyyati aparmasayıdım, elə, doğrudan da, belə olacaq idi, çünki adanın o biri tərəfində, ancaq bir qədər uzaqda yenə belə bir dəniz axıntısı görünürdü və mən diqqət edib gördüm ki, sahilin qabaq tərəfində bu iki axıntı birləşərək daha da güclənir və dənizin içərilərinə gedir. Deməli, mən birinci axıntıdan keçə bilsəydim, onun istiqaməti ilə mən o saat sahilə gedib çıxdım.

Lakin mən iki gün lövbəri qaldırmadım və dayanıb gözlədim, çünki şiddetli (özü də cənub-şərq tərəfdən, yəni axıntının əksinə) külək əsirdi. Qayalığın hər yerində coşqun dalğalar və burulğanlar əmələ gətirirdi. Beləliklə, dalğaya və axıntiya görə həm sahilin yaxınlığında dayanmaq, həm də sahildən çox uzaqlaşmaq xeyli dərəcədə təhlükəli idi.

Gecə külək yatdı, dəniz sakitləşdi və mən də yola çıxmağı qət etdim. Lakin bu zaman mənim başıma gələn əhvalat təcrübəsiz və ehtiyatsız gəmiçilər üçün bir dərs ola bilər. Hələ bu qayalığa gedib çatmadıdım və sahildən cəmi bir qayıq boyu məsaflədə ayrılmışdım ki, birdən-birə dənizin çox dəhşətli dərəcədə dərin olan bir yerinə çıxdım və bunun ardınca da dəniz axıntısının elə qüvvətli cərəyanına düşdüm ki, burada su lap dəyirman daşının dibindən çıxan burulğan kimi hərlənirdi. Bu axıntı mənim qayığımı da öz

istiqaməti ilə apardı, mənim əlimdən ancaq bu gəldi ki, qayığı mümkün qədər axıntıının kənarı ilə sürdüm ki, bəri ortasına düşməyim. Lakin axıntı məni getdikcə daha da uzağa aparır və qarşidan əks istiqamətlə keçən, indisə mənim sol tərəfimdə qalmış o biri axıntıdan uzaqlaşdırındı. Heç olmasa, bir balaca külək də əsmirdi ki, mənə kömək etsin, təkcə avarla iş görmək mənəsiz və əbəs idi. Mən daha həyatdan əlimi üzümüşdüm, çünki bilirdim ki, bir neçə mil irəlidə mənim düşdüyüm axıntı adanın o tərəfindən hərlənib gələn o biri axıntı ilə birləşib daha da güclənəcəkdir və mən o vaxta qədər bu axıntıdan kənara çıxa bilməsəm, deməli, məhv olacağam. Axıntıdan kənara çıxa bilmək üçün isə mən heç bir imkan görmürdüm, məni mütləq ölüm gözləyirdi, özü də dalğaların qoynunda yox, çünki dəniz çox sakit idi, mən acımdan ölücəkdir. Doğrudur, mən bu sahildə böyük bir bağa tapmışdım, o qədər ağır idi ki, güclə qaldırıb qayığa qoymuşdum. Gildən hazırlanmış bir bardaq dolusu içməli suyum da var idi. Lakin bütün bunların intəhasız bir dənizin ortasına düşmüş və heç bir torpaq nişanəsi görmədən minlərlə mil yol gedən mənim kimi bir bədbəxt yolcu üçün nə əhəmiyyəti ola bilərdi!

Mən o zaman anladım ki, əgər tale istəsə, hər hansı bir adamın ağır vəziyyətini daha da ağır və əzablı edə bilər. Yaşadığım boş və kimsəsiz ada indi mənim nəzərimdə bir cənnət idi və mənim də yeganə arzum bu cənnətə qayıtmaq idi. Mən ən coşqun və ehtiraslı dəqiqələrdə əllərimi adaya təref uzadıb deyirdim: "Mənə xoşbəxtlik verən kimsəsiz ada! Mən bir daha səni görməyəcəyəm! Ah, mən bədbəxtin başına nələr gələcəkdir?" Mən öz yalqızlığımdan şikayetləndiyim dəqiqələri xatırlayaraq öz-özümü nankor hesab edir və danlayırdım. O kimsəsiz adaya gedib çıxməq üçün indi mən nələrə razi olmazdım! İnsanın təbiəti elə belədir: nə qədər ki öz vəziyyətimizdən daha ağır bir vəziyyətə düşməmişik, biz heç bir zaman öz vəziyyətimizi, həqiqətən, aydın bir şəkildə görə bilmirik və əlimizdəki nemətlərdən məhrum olmayınca biz o nemətlərə qıymət qymuruaq. Qayığımın mənim üçün əziz olan adadan (bəli, indi ada mənə əziz görünürdü!) xeyli uzaqlaşdığını və demək olar ki, altı mil məsafə dənizin içərilərinə gedib çıxdığımı görəndə və adanı bir daha görə bilmək ümidiindən həmişəlik ayrılacığımı fikirləşəndə nə qədər dəhşətə gəldiyimi heç sözlə ifadə edə bilmirəm. Lakin mən bir an belə dayanmır və gücdən düşənə qədər avar çəkirdim ki, qayığı



şimala, yəni qarşı tərəfdən gələn o biri axıntıya tərəf döndərim. Birdən, günortadan sonra, günəş qərbə tərəf əyləndə cənub-şərq tərəfdən mənim getdiyim istiqamətə qarşı külək əsməyə başladı. Bu, məni bir qədər ürəkləndirdi. Ancaq getdikcə qüvvətlənərək yarım saatdan sonra öz qaydası ilə yaxşıca əsməyə başladıqda mənim nə qədər sevindiyimi siz özünüz təsəvvür edin. Bu külək başlayana qədər mənim adadan hansı məsaflədə uzağa gedib çıxdığımı isə Allah bilir. Əgər bu zaman birdən-birə duman qalxıb ətrafi bürüsə və bulud göyün üzünü alsayıdı, mən, yəqin ki, məhv olardım, çünki yanında kompasım yox idi və adanı gözdən itirsemdim, hansı tərəfə gedəcəyimi bilməzdim. Ancaq, bəxtimdən, günəşli bir gün idi və havada heç bir duman əlaməti görünmürdü. Mən dor ağacını taxıb yelkəni qaldırdım və axıntıdan çıxməq üçün qayığı şimala tərəf yönəldim.

Qayığım dönüb küləyin istiqaməti ilə axına qarşı gedər-getməz, suyun rəngində müyyəyen dəyişiklik əmələ gəldiyini gördüm: su xeyli durulmuşdu. Başa düşdüm ki, axın hansı səbəbdənsə getdikcə zəifləməyə başlayır, çünki əvvəlcə, yəni sürətlə axdıqda su həmişə bulanıq idi. Doğrudan da, bir az sonra gördüm ki, şərq tərəfdə dənizdə bir neçə qaya vardır (bu qayaları uzaqdan görmək mümkün idi, çünki onların ətrafında burulan dalğalar ağ köpük dairəsi əmələ gətirmişdi). Bu qayalar dənizdəki axını iki qola ayırdı, bunlardan biri və ən güclü olanı cənuba tərəf axıb gedirdi, qayalar bu qolun şimal-şərqində qalırdı, o biri qol isə qayalara dəyib geri qaydır və böyük bir burulğan əmələ gətirərək şimal-qərbə tərəf sürətlə axıb gedirdi.

Bu kəşfdən duyduğum hədsiz sevinci yalnız o adamlar daha yaxşı anlaya bilər ki, onlar dar ağacı altında ikən əfv edilməyin və ya bıçaq boğaza dayanarkən ən son dəqiqədə qudlurların əlindən xilas olmağın nə demək olduğunu özləri şəxsən həyatda görüb hiss etmişlər. Mən sevinc içində qayığımı geriye tərəf gedən su axınına doğru yönəldim və yelkəni getdikcə şiddetlənən küləyə açıb şən halda geri qayıtdım.

Əks tərəfə gedən bu axın qayığımın dənizə axıb getdiyi yerdən altı mil şimala olan bir yerdə məni adaya aparıb çıxartdı, belə ki, mən adaya yaxınlaşanda gördüm ki, adanın şimal sahilinin qarşısında-yam, yəni mənim yola düşdürüüm sahilin əks tərəfindəyəm. Geriyə

gedən bu axının köməyi ilə üç milə qədər irəliləyəndən sonra gördüm ki, bu axın xeyli zəifləyir və daha qayığı aparmağa gücü çatmayacaqdır. Lakin indi mən artıq adanı gördürüm, qayığım da iki qüvvətli axının, yəni məni dənizə sürükləyib aparmış cənub və bundan üç mil kənardan keçən şimal axınının arasındaki tamamilə sakit yerdə idi. Səmt küləyindən istifadə edərək bir o qədər olmasa da, yenə də adaya tərəf istiqamət götürüb irəliləyirdim.

Axşam saat dördə yaxın, mən adanın sahilinin üç milliyində olanda gördüm ki, mənim başıma gələn bədbəxt hadisələrə səbəb olan və yuxarıda dediyim kimi, cənuba tərəf uzanıb gedən qaya silsiləsi dənizdə həmin istiqamətdə su axını əmələ getirmək ilə bərabər, eyni zamanda şimala tərəf gedən başqa bir axını da yaradır. Bu axın da çox güclü idi, lakin yolum qərbə tərəf olduğundan bu axın mənim üçün bir o qədər də əlverişli deyildi. Buna baxmayaraq, səmt küləyinin sayəsində mən bu axını keçdim və təxminən, bir saatdan sonra sahile yaxınlaşdım, indi mənimlə sahil arasında bir mil məsafə var idi, burada dəniz də sakit idi, ona görə də mən asanlıqla sahile yan aldım.

Ayaqlarım altında möhkəm torpaq olduğunu hiss etdikdə mən xilas olduğum üçün diz çöküb Allaha dua etdim və qayıqla bu adadan xilas olmaq planından tamamilə əl çəkməyi qərara aldım. Sonra yanimdakı yeməklərdən bir az yeyib qarnımı bərkitdim: sahilin lap kənarı ağaçlı idi, mən qayığımı bu ağacların budaqlarının altındaki kiçik körfəzə keçirdim, yorğunluq və ağır iş məni lap əldən saldığına görə uzanıb yatdım.

Mən böyük bir çətinliyə düşmüşdüm, çünkü qayığımı haradan və necə evə aparacağımı bilmirdim. Əvvəlki yol ilə, yəni adanın şərq sahilini hərlənib qayitmaq haqqında heç söhbət ola bilməzdi, çünkü mən, onsuz da, çox qorxu çəkmişdim. Adanın qərb sahili tərəfdən olan bu yolu isə, qətiyyən, tanımirdim və yol ilə getməyə də cəsarət etmirdim. Elə buna görə də mən sabahı gün səhər qərb sahili boyunca getməyi və öz “gəmimi” qoymaq və lazımlı olanda gəlib istifadə edə bilmək üçün orada təhlükəsiz bir körfəzin olub-olmadığını yoxlamağı qərara aldım. Doğrudan da, mən üç mil getdikdən sonra sahilin içində tərəf xeyli uzanan və getdikcə daralaraq axın kiçik bir çayla birləşən əla bir körfəz tapdım. Mən qayığımı buraya gətirdim, elə bil ki, bu körfəz elə mənim üçün hazırlanmış bir liman idi.



Qayığı bərkidib bağladım, özüm isə harada olduğumu bilmək üçün sahilə çıxdım.

Məlum oldu ki, mən keçən dəfə bu sahilə piyada gələrkən nişan-nə qoyduğum yerin lap yaxınlığındayam. Buna görə də mən özümlə yalnız tüfəngi və çetiri götürdüm (çünki günəş bərk yandırırdı), sonra yola düşdüm. Uğursuz dəniz səfərindən sonra bu gəzinti mənə çox xoş göründü. Axşamtərəfi mən meşədəki “yaylağımı” gəlib çatdım və gördüm ki, burada hər şey öz yerindədir.

Çəpərdən aşıl kölgədə uzandım, çox yorğun olduğuma görə tez yuxuladım. Lakin bir az sonra qəflətən kimin isə səsi məni yuxudan oyadarkən özünüz təsəvvür edin ki, nə qədər heyrətə düşdüm. Bu səs bir neçə dəfə məni öz adımla çağırırdı: “Robin, Robin, Robin Kruzo! Zavallı Robin Kruzo! Sən haradasan, Robin Kruzo? Sən haradasan? Harada idin?”

Səhər avar çəkdiyim, günortadan sonra piyada yol gəldiyim üçün çox yorulmuş və elə bərk yatmışdım ki, birdən-birə oyana bilmədim və uzun müddət mənə elə gəldi ki, bu səsi yuxuda eşidirəm. Lakin bu səs bir də: “Robin Kruzo, Robin Kruzo!” – deyə təkrar edəndə mən oyandım və əvvəlcə çox bərk qorxdum. Tez yerimdən sıçrayıb vəhşi kimi etrafi gözdən keçirməyə başladım və birdən başımı qaldırıb yuxarı baxanda öz tutuquşumun çəpərin üstündə oturduğunu gördüm. Əlbəttə, o saat anladım ki, məni çağırıran odur, çünki mən eyni şikayətli səs ilə həmin sözləri dəfələrlə özüm ona demişdim, o da bu sözləri əla surətdə əzbərləmişdi. Bəzən elə olurdu ki, gəlib barmağının üstünə qonur, dimdiyini lap üzünmə yaxınlaşdırıb: “Zavallı Robin Kruzo! Sən haradasan? Sən harada idin? Sən buraya necə gəldin?” – sözlərini və ona öyrətmış olduğum başqa kəlmələri eynilə təkrar edirdi.

Lakin eşitdiyim səsin tutuquşunun səsi olduğuna və mənimlə danışmaq üçün ondan başqa heç kəsin olmadığına əmin olduqdan sonra da mən uzun müddət sakitləşib özümə gələ bilmədim. Mən qətiyyən anlaya bilmirdim ki, əvvəla, tutuquşu mənim yaylağımı nə cür uçub gəlmışdır, ikincisi, o, nə üçün başqa bir yerə yox, elə məhz buraya gəlmışdır. Lakin onun öz sədaqətli tutuquşum olduğuna zərrə qədər şübhə etmədiyimə görə mən daha bu barədə uzun-uzadı düşünmədim və əlimi uzadıb onu öz adı ilə çağıldım. Mehriban quş o saat uçub, həmişəki kimi, baş barmağının üstünə qondu

və yenə də təkrar etdi: "Zavallı Robin Kruzo! Sən buraya necə gəldin? Sən harada idin?" Məni yenidən gördüyü üçün tutuquşu çox sevinirdi. Evə gedəndə mən onu da özümlə apardım.

Mən uzun müddət bir daha dənizə çıxmak arzusunda olmadım və mərəuz qaldığım təhlükələr haqqında günlərə düşündüm. Əlbəttə, əger qayıq adanın bu tərəfində olsaydı, yaxşı olardi, lakin qayıqi bu tərəfə getirmək üçün heç bir tədbir düşünə bilmirdim. Adanın şərqi sahili haqqında mən heç düşünmək belə istəmirdim. Nə olur olsun, mən bir daha şərqi sahilini hərlənib keçməyə cəsarət etməzdəm, hətta bu barədə fikirləşəndə də qorxudan ürəyim sıxlıq və qanım damarlarimdə quruyurdı. Adanın qərb sahili isə mənə, qətiyyən, tanış deyildi. Bəlkə, adanın o biri tərəfində olduğu kimi, bu qərb tərəfində də dəniz axını güclü və sürətli oldu, onda nə edərəm? Belə olduqda axın məni dənizə aparmasa da, hər halda, sürətlə getirib sahildəki qayalara çırpa bilərdi ki, bu da mənim üçün bir təhlükə idi. Qayıqi düzəltmək və suya salmaq mənə bir neçə aylıq ağır zəhmətə başa gəlmış olsa da, mən yenə də bütün bunları nəzərə alaraq, bundan sonra qayıqsız keçinməyi qət etdim.

Bu fikir bir ilə qədər məni möhkəm tutdu. Mən sakit və yalqız bir həyat keçirirdim ki, bunu, heç deməsəm də, oxucu özü asanlıqla təsəvvür edə bilər. Mənim fikir və hissələrim tam bir müvazinət kəsb etmişdi, mən özümü bütünlükə xoşbəxt hesab edirdim, həyatımı da tamamilə taleyin ixtiyarına vermişdim. Yanımda heç kəsin olmayığını və yalqız yaşadığımı nəzərə almasaq, demək olar ki, mənim heç bir şeydən korluğum yox idi.

Yaşayış şəraitimin tələb etdiyi hər cür sənət və əl işlərində bu il mən tamamilə ustalaşmışdım. Doğrudan da, fikir edirəm ki, əger əlimin altında lazımi alətlərin az olduğunu da xüsusişlə nəzərə alsaq, indi, demək olar ki, məndən lap bir əla dülger çıxardı. Mən saxsı qab bişirmək işində də xeyli irəliləmişdim: üzərində tağalaq olan bir dəzgah düzəltmişdim ki, bu da işimi xeyli asanlaşdırılmış və keyfiyyəti də yaxşılaşdırılmışdı. Əvvəllər adamın heç baxmaq istəmədiyi çox kobud və biçimsiz saxsı qablar düzəltdiyim halda, indi əlimdən yaraşıqlı və düzgün forması olan qablar çıxırdı.

Lakin mənə elə gəlir ki, tütün trubkası hazırlamaq qaydasını kəşf etdiyim gündə olduğu qədər heç bir zaman sevinməmiş və fəxr etməmişdim. Əlbəttə, mənim trubkam çox ibtidai idi, mən onu



başqa qablar kimi gil palçığından düzəldib bişirmişdim, özü də bir o qədər yaraşıqlı çıxmamışdı. Lakin o, kifayət qədər möhkəm idи və yaxşı tüstü verirdi, ən başlıcası isə bu idи ki, nə olur olsun, bu, hər halda, mənim çoxdan arzu etdiyim trubka idи, çünki tütün çəkməyi çox sevirdim. Doğrudur, bizim gəmidə belə trubkalar var idи, lakin mən o zaman bu adada tütün yetişdiyini bilmirdim, ona görə də gəreksiz hesab edib onları götürməmişdim. Sonra mən gəmini yenidən axtarıb alt-üst edəndə daha o çubuqları tapmadım.

Mən səbət toxumaqda da böyük ixtiraçılığa nail olmuşdum və müxtəlif şəkillərdə çoxlu səbət toxumuşdum. Düzdür, bu səbətlər bir o qədər də qəşəng deyildi, lakin lazımlı olan şeyləri saxlamaq və bir yerdən başqa yerə daşımaq üçün tamamilə əlverişli idи. İndi mən keçi ovlayanda onu ağacdan asıb dərisini soyur, sonra şaqqalayıb doğrayır və səbətin içində evə gətirirdim. Bağaları da belə edirdim: daha böyük bir bağana çiynimə alıb evə aparmağa ehtiyac yox idи, çünki indi mən bağana yerindəcə sindirib doğrayır, yumurtalarını çıxarır və mənə lazımlı olan yerini kəsib səbətə qoyur, qalanını da tullayırdım. Böyük və dərin səbətlərə isə qurudub üyüdüyüm taxlı tökürdüm.

Bu arada barıt ehtiyatım azalmağa başlamışdı. Bu elə bir zərər idи ki, mən bütün səylərimə baxmayaraq, onun yerini heç bir şey ilə doldura bilməzdəm, buna görə də barıtın azalması məni çox ciddi surətdə düşünməyə və barıt qurtardıqdan sonra keçiləri nə ilə ovlayacağımı fikirləşməyə məcbur etmişdi. Adadakı həyatımın üçüncü ilində cavan bir keçini tutub ələ öyrətdiyimi yuxarıda nağıl etmişdim. Mən ona bir erkək yoldaş da tutub gətirmək fikrində idim, amma heç ələ düşəni yox idи. Buna görə də mənim keçim də törəyib artmadı və qalıb qocaldı, sonra da elə qocalıqdan öldü, çünki heç kəsməyə əlim gəlmirdi.

Adada olduğumun on birinci ilində, yuxarıda dediyim kimi, barıtım qurtarmağa başlayarkən mən vəhsî keçiləri diri-dir tutmaq üçün bir vasitə tapmaq haqqında çox ciddi düşünməyə başladım. Mən ən çox yanında balası olan südlü bir keçi tutmağı arzu edirdim. Əvvəlcə mən tələ düzəlddim və bunlardan bir neçəsini müxtəlif yerlərdə qurdum. Keçilər də mənim qurdugum bu tələlərə tez-tez düşürdülər, lakin bunun mənə faydası az idи, çünki mən tələni köhnə iplərdən düzəldirdim və hər dəfə keçilər həm tələyə qoyduğum yemi yeyir, həm də sonra tələnin iplərini qırıb qaçırdılar.

Belə olduqda mən təcrübə üçün canavar quyusundan istifadə etməyi qərara aldım. Keçilərin ən çox hansı tərəfdə otladıqlarını biliydim, gedib orada üç dərin çuxur qazdım, sonra onların üstünü özüm hazırladığım torla örtüb torpaqladım, üstünə də düyü və arpa sünbülləri tökdüm. Tezliklə əmin oldum ki, keçilər mənim qazdığını çuxurların yanına gəlir və sünbülləri də yeyirlər, çünki çuxurların yan-yörəsində keçi ayaqlarının izləri vardır. Belə olduqda mən əsl tələlər düzəldim, ancaq sabahısı gün gəlib onlara baxanda gördüm ki, yemləri yeyilib, keçilər isə yoxdur. Bu, məni çox kədərləndirdi, ancaq yenə də ruhdan düşmədim, qazdığını çuxurların üstünü örten qapaqları bir qədər düzəldib, tələnin quruluşunu da dəyişdim (mən bu işi bütün təfərrüati ilə nağıl edib oxucunu yormayacağam), bir gün sonra isə gəlib çuxurlardan birində böyük və qoca bir keçi, digərində də üç oğlaq tapdım: bunlardan biri erkək, ikisi dişi idi.

Qoca keçini mən yenə də buraxdım, çünki onunla nə edəcəyimi bilmirdim: o qədər vəhşi və hirsli idi ki, onu diri tutub aparmaq olmazdı (mən onun düşdüyü çuxura enməyə qorxurdum), əbəs yerə heyvanı öldürmək də istəmirdim. Çuxurun üstündəki çubuqlardan toxuduğum qapağı bir qədər qaldıran kimi keçi sıçrayıb oradan çıxdı və dördayaq qaçmağa başladı. Mən hələ o zaman bilmirdim ki, acılıq hətta aslanın özünü də yumşaldıb quzuya döndərər, amma sonralar buna tamamilə inandım. Əgər mən keçini üç-dörd gün ac saxlayıb sonra ona su və yem gətirseydim, bu keçi oğlaqlardan da yaxşı əhliləşər və ələ öyrənərdi. Keçi, ümumiyyətlə, çox ağıllı və itaətkar bir heyvandır, onlarla yaxşı rəftar edəndə çox tez və asanlıqla əhliləşirler.

Lakin təkrar edirəm, o zaman mən bunların heç birini bilmirdim. Mən qoca keçini buraxıb, oğlaqların düşdüyü çuxura yanaşdım və onları bir-bir çıxarıb, üçünü də bir iplə bağladım, güc-bəla ilə dartıb evə getirdim.

Uzun müddət onları yeməyə məcbur edə bilmədim, lakin bir az sonra onların qabağına bir neçə sütül sünbütlə tulladım və beləliklə də, onları şirnikdirib yavaş-yavaş ələ öyrətdim. Beləliklə, mən keçi saxlayıb özüm üçün böyük bir sürü düzəltmək fikrinə düşdüm və belə hesab etdim ki, barit və qırmam qurtarandan sonra özümü ətlə təmin etmək üçün bu, yeganə vasitədir. Əlbəttə, mən bunları vəhşi keçilərdən ayrı saxlamalı idim, yoxsa onlara qoşulsayırlar,



hamısı böyüyəndə meşəyə qaçıb gedərdi. Bunun bircə çarəsi var idi: mən, gərək, bu keçiləri ağılda saxlayaydım, özü də ağılin ətrafinı möhkəm payalarla elə çəpərləməli idim ki, keçilər onu nə iç, nə də bayır tərəfdən uçura bilməsinlər.

Belə bir ağılı düzəltmək tək bir adam üçün o qədər də asan iş deyildi. Lakin onu düzəltmək lap zəruri idi. Buna görə də mən işi ləngitmədən əlverişli bir yer axtarmağa başladım, yəni mən elə bir yer axtrırdım ki, orada mənim keçilərim həm otdan və sudan təmin olunsunlar, həm də günəşdən qorunsunlar.

Tezliklə belə bir yer tapıldı: bura geniş və düz bir çəmənlik idi, bizim qərbədəki müstəmləkələrdə belə çəmənliklərə sulu tala deyirlər. Bu çəmənliyin iki-üç yerindən dudduru su axırdı, bir tərəfində isə kölgəli bir pöhrəlik var idi. Belə ağılların necə hazırlanlığını bilənlərin hamısı mənim işə necə başladığımı eşidəndə, yəqin ki, mənə güləcəklər, çünki mənim ilk planıma görə düzəldəcəym ağıl bütün bu çəmənliyi əhatə etməli idi, halbuki çəmənliyin dövrəsi ən azı iki mil olardı. Ancaq axmaqlı onda deyildi ki, mən iki mil uzunluğunda çəpər çəkməyə girişmişdim, mənim iki yox, lap on mil uzunluğunda da çəpər çəkməyə kifayət qədər vaxtim var idi. Axmaqlıq onda idi ki, mən keçilərin bu qədər böyük bir ağılda saxlanmasının onların adada sərbəst gəzib otlamalarından heç bir təfəvütü olmadığını düşünməmişdim, çünki, fərqi yoxdur, ağıl çəpərlənmiş olsa da, yenə keçilər bu böyük yerdə sərbəst gəzib-dolanar və tamamilə vəhşi keçilər kimi böyüyərdilər, sonra da onları tutmaq çətin olardı.

Mənim ilk planımı bir qədər dəyişdirməyə məcbur etmiş bu fikir ağılıma gələndə mən çəpəri çəkməyə başlamışdım və yadına gəlir ki, bir əlli yarda qədər uzatmışdım. İndi mən çəmənliyin uzunluğu yüz əlli, eni isə yüz yard olan bir hissəsini çəpərləməyi qərara aldım və hələlik bununla da kifayətləndim. Belə bir ağılda mənim bütün sürüm otlaya bilərdi, sonralar, sürü artanda mən həmişə ağılı böyüdüb genişləndirə bilərdim.

Mənim bu qərarım aqlabatan idi, ona görə də dayanmayıb işə girişdim. Ağılin bu birinci hissəsini mən, təxminən, üç aya çəpərləyib qurtardım və hələ işi başa vurmamış keçilərin üçünü də gətirib orada, yaxın bir yerdə bağladım ki, əhə öyrənsinlər. Mən tez-tez onlara arpa sünbülü gətirir və ovcumun içində düyü töküb onlara

yedirirdim ki, mənə alışsınlar. Çəpəri çəkib qurtarandan sonra isə onları açıb buraxdım, ancaq onlar mənim dalımcı gəzib yem istəyirdilər.

İl yarımdan sonra keçilərin sayı onların balaları ilə birlikdə on ikiyə çatdı, daha iki il keçəndən sonra isə mənim sürüm (yemək üçün kəsdiyim keçilərdən başqa) qırx üç başa qədər çoxaldı. Vaxtımlı olduqca onlar üçün ətrafi çəpərlənmiş beş ağıl düzəltmişdim, bunların da hər birində balaca dam düzəltmişdim ki, keçilərdən biri lazımlı gələndə mən onları bu dama qovub salırdım. Ağillar isə yan-yana idi və birindən digərinə qapıları var idi.

İndi mənim nəinki keçi ətindən, hətta süddən də tükənməz ehtiyatım var idi. Bu süd məsələsi, doğrusu, mənim üçün lap göydəndüşmə oldu, çünkü mən keçi saxlamaq haqqında fikirləşəndə bu süd məsələsi heç ağılıma da gəlməmişdi; mən bunu ancaq sonralar başa düşüb, keçiləri sağmağa başladım. Mən süd ferması düzəldim və bəzən bu fermadan gündə iki qallona qədər süd görürdüm. Dünyada hər şeyi becərib yetişdirən təbiət onun nemətlərindən necə istifadə etməyi də özi bizi öyrədir. Ömrümdə mən inək və ya keçi saqmamışdım, ancaq onların sağılmasını, yağ və pendirin hazırlanmasını uşaqlıqda görmüşdüm, buna baxmayaraq, ehtiyac məni məcbur edəndə, əlbəttə, birdən-birə yox, bir çox müvəffəqiyətsiz təcrübələrdən sonra keçiləri sağlığı da, yağ və pendir hazırlanmayışı da öyrəndim və sonralar heç bir zaman ağartıdan korluq çəkmədim.

Zənnimcə, ən qaraqabaq adam məni öz ailəmlə birlikdə yemək stolunun arxasında nahar edərkən görəydi, özünü gülməkdən saxlaya bilməzdi. Hamidən əvvəl mən özüm stolun başında əyləşirdim, çünkü mən bu adanın kralı və hakimi idim, bütün təbəələrimin də həyatı mənim əlimdə idi, mən onları öldürə də bilərdim, əfv edə də bilərdim, onları həm azad etməyə, həm də azadlıqdan məhrum etməyə ixtiyarım var idi, onların isə heç biri mənə etiraz etmirdi. Mənim öz əyanlarımla birlikdə bir kral dəbdəbəsi ilə necə nahar etdiyimi kənardan seyr edib görmək çox maraqlı olardı. Yalnız tutuquşunun mənimlə danışmağa ixtiyarı var idi, çünkü əyanların arasında mənə ən çox yaxın olanı o idi. Artıq qocalmış və adada özünə bir tay təpib nəslini artırıb bilmədiyindən tamamilə kaftarayıb, olan-qalan ağılını da itirmiş olan itim, həmişə mənim sağ tərəfimdə



oturardı, iki pişiyin də biri stolun bir tərəfində, digəri isə o biri tərəfində oturaraq, gözlərini mənə zilləyir və xüsusi mərhəmət nişanəsi olan tikələrin onlara verilməsini gözləyərdilər.

Ancaq bu pişiklər gəmidən gətirdiklərim deyildi, onlar çoxdan ölmüşdü və mən də öz əlimlə onları evimin yaxınlığında basdırılmışdım. Onlardan biri, bilmirəm, adada hansı heyvanla gəzib-dolanmışdısa, balalamışdı, mən onun balalarından ikisini özüm üçün saxlamışdım. Onlar da böyüküb əhliləşmişdilər, qalanları isə meşəyə qaçıb vəhşiləşmişdilər. Bir müddətdən sonra bu pişiklər mənim lap canımı boğazıma yiğdilar: adada o qədər pişik əmələ gəlmişdi ki, məni göz açmağa qoymurdular, anbara girib ərzağı daşıyıb aparırdılar. Yalnız tüfəngdən atəş açıb çoxunu qırıldıdan sonra onlar məni rahat buraxdılar. Beləliklə, mən öz əyanlarımla rahatca yaşayırdım və demək olar ki, heç bir şeydən korluq çəkmirdim, məni darixdiran yalnız bir şey idi: mən yanımda bir insan, bir həmsöhbət görmək istəyirdim, o da ki yox idi. Ancaq tezliklə mənim ixtiyarımda olan bu torpaqlarda həddindən çox insan görünməyə başladı.

Hərçənd ki, təhlükəli dəniz səyahətlərinə bir daha çıxmamağı mən qəti qərara almışdım, ancaq, bununla belə, heç olmasa, xırda gəzintilər üçün əlimin altında bir qayığın olmasını çox arzu edirdim. Qayığı adanın mən yaşayan tərəfinə gətirmək haqqında tez-tez düşünürdüm, lakin bu planın həyata keçirilməsinin çətin olduğunu anlayaraq hər dəfə özümə onunla təskinlik verirdim ki, mən elə qayıqsız da yaxşı yaşayıram; lakin mən, nədənsə, axırıncı səyahətim zamanı ətrafi seyr etmək, sahillərin vəziyyətini və dənizdəki axının istiqamətini öyrənmək üçün üzərinə çıxdığım o təpəyə getməyi çox arzu edirdim. Nəhayət, özümü saxlaya bilməyib yola düşdüm. Bu dəfə mən oraya sahilboyu ilə piyada getdim. Bizim İngiltərədə hər kəs o vaxt mənim geyindiyim paltarda küçəyə çıxsayıdı, əminəm ki, görənlər ya qorxub qaçar və ya gülməkdən ölərdilər. Hətta mən özüm də bu qiyafədə gedib Yorkshire küçələrində gəzsəm, nələr baş verəcəyini təsəvvürümüzdə canlandırdanda çox zaman qeyri-ihtiyarı olaraq gülümseyirdim. Burasını izah etmək üçün icazə verin, mən öz paltarımı və görkəmimi bir balaca təsvir edim.

Başında keçi dərisindən tikilmiş və saçaqları kürəyimə düşən biçimsiz bir şiş papaq var idi. Papağın kürəyimə qədər uzanan dal

tərəfi boynumu günəşdən və yağışdan qoruyurdu. Bu da mənim üçün çox yaxşı idi, çünkü isti iqlimi olan ölkələrdə yağışın paltardan bədənə keçməsi çox təhlükəlidir.

Sonra mənim əynimdə yenə də keçi dərisindən tikilmiş, dizimə qədər uzun bir arxalıq və şalvar var idi; ancəq şalvarım çox qoca bir keçinin dərisindən tikildiyi üçün qızılı o qədər uzun idi ki, baldırımı lap yarıyadək örtürdü. Corabım və ayaqqabım yerli-dibli yox idi və bunların əvəzinə özünmə... heç bilmirəm necə adlandırıram... bir növ, yan tərəfdən açılıb-bağlanan və uzunboğaz çəkməyə oxşar bir şey düzəltmişdim, lakin bu da çox ibtidai bir şəkildə idi.

Arxalığın üstündən keçi dərisindən, lakin qəzilləri təmizlənmiş enli bir qurşaq bağlayırdım, qurşağın uclarını bir-birinə bağlamaq üçün nazik qayışdan ilgək düzəltmişdim, yan tərəfdən isə yenə də qayışdan iki həlqə salmışdım, ancəq bu həlqələr qılınc və ya xəncər üçün deyil, mişarı və baltanı böyrümdən asmaq üçün idi. Bundan başqa, çıynimdən də bir qayış keçirirdim, bu qayış da eynilə belimdəki qurşaq kimi bağlanırdı, ancəq ilgəkləri bir qədər dar idi. Mən bu qayışa iki cib tikmişdim, bu ciblər sol tərəfimə düşürdü, bunlardan birinə barıt, o birinə isə qırma tökürdüm. Dalımda həmişə bir zənbil olurdu, tüfəngi çıynımə salırdım, dəridən düzəltdiyim böyük çətiri isə həmişə başımın üstündə tuturdum. Doğrudur, bu çətir son dərəcə eybəcər və yönəmsiz idi, ancəq yanımca gəzdirdiyim şeylərin içərisində, tüfəngdən sonra, ən lazımlısı bu çətir idi. Ancəq üzümün rəngi elə idi ki, mən zənciyə az oxşayırdım; ekvatorun doq-quz-on dərəcə yaxınlığında isti bir yerdə yaşamağıma baxmaya-raq, sıfətimi yanmaqdan qorumağa heç səy etməmişdim, bununla belə, yenə də rəngim bir o qədər qaralmamışdı. Əvvəlləri mən saqqalımı yarım arşına qədər uzatmışdım, çünkü yanımda qayçı və ülgüc yox idi, ona görə də sonralar mən bu saqqalı qırxb xeyli düzəldim, yalnız biqlərə dəymədim, sonra bu biqlər uzanıb lap müsəlman biqləri kimi sallanmışdı (belə biqləri mən Salehdə yaşayış turklərdə görmüşdüm, mərakeşlilər isə belə biğ saxlamırlar). Biqlərimin uzunuğu, doğrudan da, hədsiz dərəcədə idi, əlbəttə, daha siz elə bilməyin ki, gətirib bu biqlərdən lap papaq da asmaq olardı, yox, o dərəcədə deyildi, ancəq o qədər uzanmışdı və o qədər qorxunc bir görkəm almışdı ki, İngiltərədə xırda uşaqlar onu gör-səydi, hamısı qorxardı.



Lakin mən bütün bunları elə-belə, sözgəlişi danışırıam. Çünkü adada mənim bu qiyafəmə və görkəmimə baxıb maraqlanacaq tamaşaçılar bir o qədər də çox deyildi, buna görə də görkəmim necə olur olsun, bunun heç bir fərqi yox idi. Mən bu barədə yeri gəldiyi üçün danışdım, bu məsələyə bir daha qayitmayaçağam. Həmin təsvir etdiyim paltarda mən yeni bir səyahətə getdim və mənim bu səyahətim beş-altı gün çəkdi. Əvvəlcə mən təpəyə qalxıb ətrafi gözdən keçirmək üçün sahilboyu qayıqla yan almış olduğum tərəfə getdim. Qayıq yanında olmadığına görə indi mən bu təpəyə düz bir kəsə yol ilə getdim. Lakin mən qayıqla hərlənib keçdiyim qayalar silsiləsini və onun ətrafında dənizin tamamilə sakit olduğunu görəndə çox təəccüb etdim. Nə bu qayaların yanında, nə də başqa yerdə heç bir dalğa yox idi.

Mən bu məsələdə çətinə düşmüşdüm və onun həlli üçün bir müddət dənizi müşahidə etməyi qərara aldim. Mən tezliklə inandım ki, dənizdəki bu axının səbəbi qərb tərəfdən başlanıb gələn qabarmadır və bu qabarmanın nəticəsində əmələ gələn su axını harada isə yaxın bir yerdə dənizə tökülen böyük bir çayın axını ilə birləşir, özü də gah qərb, gah da şimal tərəfdən əsən küləyin istiqamətindən asılı olaraq, bu axın bəzən sahilə yaxınlaşır, bəzən də uzaqlaşır. Doğrudan da, belə idi, çünkü mən axşama qədər gözlədim və yenidən təpənin üstünə çıxıb baxanda həmin dəniz axınıny aydınca gördüm; ancaq indi bu axın keçən dəfə, yəni mənim qayığımı götürüb dənizə aparan zamanda olduğu kimi, sahilin lap yaxınlığından yox, mil yarımla uzaqlıqdan keçirdi, deməli, bu axın qayıq üçün həmişə təhlükə yaratmazdı.

Bu kəşfdən belə bir nəticəyə gəldim ki, indi qayığı adanın mən yaşayış tərəfinə keçirmək üçün daha heç bir şey mənə maneçilik törətməz, bunun üçün yalnız axının sahildən uzaqlaşlığı vaxtı düzgün seçmək lazımdır. Lakin bu planın əməli surətdə həyata keçirilməsi haqqında düşünəndə bundan əvvəlki səyahətdə düşdürüm təhlükəni xatırladım və bu, məni elə qorxutdu ki, həmin plandan o saat əl çəkdim və bunun əvəzinə başqa, daha çox zəhmət tələb etsə də, hər halda, daha düzgün olan bir plan qəbul etdim: mən başqa bir qayıq və ya təknə düzəltməyi qərara aldim ki, əlimdə iki qayıq olsun – biri adanın bu tərəfində, digəri isə adanın o biri tərəfində dayansın.

Oxucu bilir ki, adada mənim iki malikanəm var idi. Hər şeydən əvvəl qayanın dibində, ətrafına ikiqat çəpər çəkilmiş, ortasında çadır və çadırın yanında anbar olan evimi qeyd etməliyəm; mənim bu evim kiçik bir qala idi, haqqında danışdığını vaxta qədər mən buradakı anbarımı da xeyli genişləndirmişdim, indi bu anbar bir neçə gözdən ibarət idi, aralarında da bir-birinə yol var idi. Anbarın ən geniş və quru olan gözündə (o yerdən ki, yuxarıda dediyim kimi, bayıra yol açmışdım, yəni hasarın bayır tərəfinə çıxan yerində) özüm düzəltdiyim böyük gil küpələr və on dörd-on beş ədəd dərin səbət var idi, bu səbətlərin hər biri beş-altı qarış dərinliyində idi, hamısının da içi müxtəlif ərzaqla və başlıca olaraq taxilla dolu idi. Bu taxillin bir hissəsini əlimdə ovub dən eləmişdim, bir hissəsini isə sünbül halında saxlamışdım.

Evimin ətrafına çəkdiyim bayır çəpər haqqında isə bunu deməliyəm ki, yuxarıda söylədiyim kimi, bu çəpərə vurdugum payaların hamısı yaşıllaşıb, elə qol-budaq atmışdır ki, bunun arxasında insan məskəni olduğunu bildirən heç bir əlamət görünmürdü.

Mənim istehkam kimi möhkəmləndirdiyim bu evimin yaxınlığında, təpənin altında bir qədər adanın içərilerinə doğru uzanan və iki hissədən ibarət olan əkin yerim var idi. Mən bu əkin yerlərini hər dəfə səyə şumlayıbbecərir və hər il yaxşıca arpa və düyü məhsulu görürdüm. Əgər əkin yerimi genişləndirmək lazımdı, elə həmin yerin dörd tərəfində kifayət qədər əlverişli xam torpaq da var idi.

İkinci malikanəm isə meşədə idi. Orada hər şeyi öz qaydasında və hazır veziyətdə saxlayırdım: nərdivanı içəri qoyurdum, malikanənin ətrafında bitmiş və təbii bir çəpərə çevrilmiş ağacları mən vaxtı-vaxtında kəsib təmizləyirdim ki, çox hündürə qalımasınlar, buna görə də ağacların qol-budağı yan tərəfə uzanıb yaxşı kölgəlik əmələ getirirdi. Çəpərin içində ağacların kölgəsində parusindən düzəltmiş çadırıım var idi və bu çadır yerə vurulmuş payaların üstündə o qədər möhkəm dayanmışdı ki, onun heç bir zaman əyər-əskiyini düzəltmək lazımdı. Çadırın içində keçi dərilərindən özümə yatacaq düzəltmişdim, yatağın üstünə gecələr bürünmək üçün gəmidən getirdiyim bir adyalı və dənizçi şinelini salmışdım, çünki çox zaman mən dalbadal bir neçə gecə burada qalırdım.

Bu malikanənin yanında keçilər üçün düzəltdiyim ağıllar var idi. Bu ağılları çəpərləmək mənə hədsiz zəhmət bahasına başa



gəlmişdi. Keçilərin çəpəri deşib çıxacaqları fikri məni o qədər qorxutmuşdu ki, mən daima çəpərə yeni payalar vurub bərkidirdim və yalnız çəpərdəki bütün dəlik-deşiklər tamamilə tutulduğandan və bu çəpər daha çox payalardan düzəlmış bir hasara bənzədikdən sonra mən sakinləşdim. Bir qədər keçdikdən və çəpərə vurdugum bütün payalar yaşıllanıb qol-budaq atandan sonra mənim düzəltdiyim bu çəpər möhkəm bir divara çevrildi (mənim vurdugum bu payalar ilin yağarlıq fəslindən sonra bitib yaşıllaşmışdı).

Bütün bunlar göstərir ki, mən öz həyatımı və istirahətimi yaxşılaşdırmaq üçün lazım olan hər bir işi görür, zəhmət çəkir və tənbəllik etmirdim. Ev heyvanlarını bəsləyib artırmaq məsələsinə gəldikdə, deməliyəm ki, bunun da mənim həyatım üçün böyük əhəmiyyəti var idi. Əlimdə keçi sürüsünün olması o demək idi ki, ömrümün axırına qədər – mən hələ qırx il də yaşaya bilərdim – mənim ət, süd, yağı və pendir ehtiyatım olacaqdı. Əlimdə keçi sürüsünün olması üçün isə, gərək, keçilərin yatdığı ağılların çəpəri həmişə öz qaydasında olaydı.

Burada, mənim yaylağımın yanında xeyli meynə bitmişdi, mən də bu meynələrin üzümünü qurudub qısa saxlayırdım. Mən quruduğum kişmişə çox qənaət edirdim, çünkü bu həm mənim süfrəmdə yaxşı və ləzzətli bir çərəz idi, həm də bədəni möhkəmləndirən, sağlam və qidalı bir yemək idi.

Meşədəki yaylağım mənim yaşadığım adanın o biri tərəfində, qayığı qoyub gəldiyim limanın arasındaki yoluñ tən ortasında idi. Buna görə də mən hər dəfə o biri sahilə gəzməyə gedəndə gecəni bu yaylaqda keçirirdim. Mən qayığa baxmaq üçün tez-tez o biri sahilə gedir və öz qayığımı həmişə hazır vəziyyətdə saxlamağa çalışırdım. Bəzən qayıqda gəzintiyə də çıxırdım, ancaq sahildən bir neçə sajendən artıq uzaqlaşmirdim, çünkü dənizdəki axın və üz verə biləcək başqa təsadüfi hadisələr məni çox qorxudurdu. İndi mən öz həyatımın yeni bir dövrünü nağıl etməyə keçirəm.

Bir dəfə, günortaya yaxın dənizin kənarı ilə qayığımın yanına gedirdim, birdən qumun üzərində yalın insan ayağının aydınca düşmüş ləpəri gözümə dəydi. Mən yerimdə donub qaldım, elə bil, məni ildirim vurmuşdu və ya qara basmışdı. Mən ətrafa göz gəzdirib, qulaq verdim, lakin şübhəli heç bir şeyi nə gördüm, nə də eşitdim. Ətrafi daha yaxşı nəzərdən keçirmək üçün yürüüb sahildəki yamaca

çıxdım. Sonra yenə də aşağı enib sahilboyu dənizin kənarını gəzdim,ancaq heç yerdə başqa bir ayaq izi tapmadım. Mən yenidən həmin yerə qayıdır gördüyüüm ayaq ləpirinə baxdım və fikirləşdim ki, bəlkə, məni qara basır, bəlkə, gördüyüüm heç insan ləpiri deyildir? Lakin yox, mən yanılmamışdım! Bu, şübhəsiz, insan ayağının ləpiri idi; mən ləpirdə pəncəni, barmaqların və dabanın yerini aydınca seçirdim. Bəs bu ləpir necə buraya düşmüşdü? Buraya insan haradan gəlib çıxa bilərdi? Beynimdə min cür bu kimi şübhəli fikirlər doğurdu və mən heç bir qəti qərara gələ bilmirdim. Qorxunc bir təşviş içində dabanıma tüpürüb birbaşa evə – öz qalama təref götürüldüm. Fikirlərim dolaşmışdı, yamanca qorxmuşdum: hər iki-üç addımdan bir dönüb dala baxırdım, hər bir koldan, hər bir ağacdan qorxurdum, uzaqdan hər bir kötük mənə adam kimi görünürdü. Ətrafımdakı bütün şeylərin mənim həyəcanlı xəyalimdə nə qədər qorxunc və gözənlənməz şəkillərə düşdүünü, ağlıma nə qədər dəhşətli, qeyri-adi fikirlərin gəldiyini və bütün yol uzunu mənim nə qədər axmaq qərarlar qəbul etdiyimi siz təsəvvür edə bilməzsiniz.

Öz qalama (mən yaşadığım evimi həmin gündən etibarən belə adlandırmışdım) çatan kimi bir an içində özümü həyətə saldım. Hətta mən həyətə necə girdiyimi, əvveller olduğu kimi, nərdivanlamı çəpərdən aşdıgımı, yoxsa dağın altından qazdıgım bayır qapıdanmı içəri girdiyimi də xatırlaya bilmirdim; hətta ertəsi gün də bunu xatırlaya bilmədim. Heç bir zaman nə dovşan, nə də tülkü mənim kimi qorxub, öz yuvasına mənim kimi cəld qaçmamışdır.

Bütün gecəni gözümü yummadım; məni qorxuya salan şeyi görməməyim indi məni daha artıq qorxudurdu. Bu hətta, elə bil ki, qorxu hissinin adı təzahürünə də zidd idi. Məni qorxuya salan ayaq ləpirindən indi uzaqda olmağıma baxmayaraq, o qədər sarsılmışdım ki, dəhşətli xəyallar məndən əl çəkmirdi. Hərdən elə dəqiqələr olurdu ki, düşünürdüm: bəlkə, bu ləpir şeytanın ayağının ləpiridir, – şüur bu müəmməni açmaqda mənə kömək edirdi. Doğrudan da, insan cildinə girmiş şeytandan başqa kim bu yerlərə ayaq basa bilərdi? İnsanı buraya getirib çıxarmış qayıl hanı? Onun ayağının başqa izləri haradadır? Axi insan buraya necə gəlib çıxmışdır? Digər tərəfdən, şeytanın insan cildinə girib belə boş bir adaya yalnız öz ayağının ləpirini qoymaq üçün gəldiğini düşünmək də çox gülündür, çünkü burada tək bir adamın əleyhinə min cür başqa



vasitə tapmaq olardı, halbuki bu ayaq izini heç kəs görməyə də bilərdi. İnsan övladının düşməni olan şeytan məni qorxutmaq istəyirdisə, o, başqa tutarlı bir vasitə düşünə bilərdi. Yox, şeytan o qədər axmaq deyildir. Həm də mən adanın bu tərəfində yaşadığım halda, o nə üçün adanın o biri sahilində, özü də qumun üzərində ayağının ləpirini salmalıdır, məgər o bilmir ki, bir balaca dalğa gələn kimi qumun üzərindən bu ləpiri yuyub aparar? Bütün bunlar daxilən bir-birinə zidd fikirlər idi və şeytanın hiyləgərliyi haqqında bizim adı təsəvvürlərimizlə uyuşmurdu.

Bu dəllillərdən sonra mən gördüğüm ləpirin şeytan tərəfindən salındığı haqqında nəzəriyyəmin əsassız olduğunu inandım və bu nəzəriyyədən əl çəkdim. Lakin əger bu ləpir şeytanın deyildirsə, o halda bunun əvəzinə başqa və daha qorxunc fikirlər əmələ gəlirdi: bu, yəqin ki, mənim yaşadığım adanın qarşı tərəfindəki qıtadən gəlmış vəhşilərin ayağının ləpiridir. Yəqin ki, onlar təsadüfən bu adaya gəlib çıxmışlar: ola bilər ki, bu vəhşilər öz təknələrində dənizə çıxmışlar, külək və ya dənizdəki axın onları bu adaya gətirib çıxarmışdır. Bu da mümkünür ki, vəhşilər gəlib sahilə çıxmış, sonra yenə də getmişlər. Görünür, mən onları burada görmək istəmədiyim kimi, onların da bu boş yerdə qalmağa bir o qədər də həvəsləri yox imiş.

Mən bu axırıncı fikrimə daha dərindən inanmağa başlayanda qəlbim də təşəkkür hissi ilə dolur və öz taleyimdən xeyli razılıq edirdim ki, vəhşilər gələndə, yaxşı ki, mən o tərəfdə olmamışam və onlar da mənim qayığımı görməmişlər, yoxsa adada insan yaşadığını başa düşər və məni axtarmağa başlardılar. Lakin bu zaman məni bir qorxunc fikir dəhşətə gətirdi: əger onlar mənim qayığımı görmüş və burada insan yaşadığını başa düşmüşlərsə, onda necə olsun? Əgər belədirse, o halda onlar öz qəbilələrindən olan vəhşiləri toplayıb böyük bir dəstə ilə qayıdacaq və məni tapıb yeyəcəklər. Əgər tapmasalar, fərqi yoxdur, mənim əkin yerlərimi və çəpərlədiyim ağılları görəcək, bütün bunların hamısını məhv edəcək və keçilərimi apara-caqlar, mən də acından öləcəyəm.

Beləliklə, qorxu hissi Allaha bəslədiyim və böyük yaradanın mənə rəhmi kimi qəribə bir dəlilə əsaslanan bütün xeyirxah niyyətləri və ümidiəri qəlbimdən sıxışdırıb çıxartdı. Elə bil ki, indiyə qədər məni bu boş və kimsəsiz adada yedirib bəsləyən o qüvvə indi bu dünya nemətlərinin əlimdə qalması üçün mənə bir kömək edə

bilmirdi, sanki, bu, onun ixtiyarında deyildi, halbuki bu nemətlərə mən onun sayəsində çatmışdım. Mən indi özümü tənbəllikdə təqsirləndirirdim, çünkü bu il də özümə lazım olacaq taxıldan artıq toxum əkmirdim, guya ki, məhsulunun yiğilmasına mane ola biləcək heç bir hadisə baş verə bilməzdi. Ona görə də bundan sonra daha ağılli hərəkət etməyə və çörəksiz qalmağın qarşısını almaq məqsədilə gələcəkdə iki-üç illik ehtiyacına çatacaq qədər toxum səpməyə söz verdim.

Gör insanın həyatı taleyin əlində necə oyuncaya çevrilir! Gör şərait dəyişdikcə arzu və istəklərimizi idarə edən o gizli yaylor da necə təəccübü surətdə dəyişir! Bu gün sevdiyimiz şeyə sabah nifret edirik, bu gün axtardığımız bir şeydən sabah üz çevirib qaçıraq. Bu gün bütün varlığımızla arzu edib istədiyimiz bir şeyin haqqında sabah hətta düşünmək belə istəmirik və onu yada salmaq bizi dəhşətə getirir. Mən o zaman bu qəbildən olan ziddiyətlərin arasında qalmış insanın ən əyani bir nümunəsi idim. Bir insan olmaq etibarilə, mənim yeganə bədbəxtliyim bundan ibarət idi ki, insan cəmiyyətdən qovulmuşdum, mən sahilsiz bir dənizin ortasında tək qalmışdım, göylər məni adam arasında yaşamağa layiq bilməmiş və mən bir cinayətkar kimi bu cəmiyyətdən kəsilib kənara tullanmışdım, əbədi bir sükuta məhkum edilmişdim, özüm kimi canlıların arasında olmaq mənə layiq görülməmişdi və ruhum günahlardan təmizləndikdən sonra insan üzü görməyi mən özüm üçün ən böyük bir səadət, ölülərin arasından dirilib çıxməq kimi bir möcüzə sayardım. Bütün bunlara baxmayaraq, mən indi nəinki insanla üz-üzə gəlməkdən qaçırdım, mən hətta o barədə fikirləşəndə belə bütün bədənim əsirdi, mənim yaşadığım bu adaya ayaq basmış insanın özünü yox, hətta onun kölgəsini, onun izini belə görseydim, qorxudan qəşş edib özümdən getməyə hazır idim!

Qorxunun məndə ən çox gücləndiyi və bir fikirdən başqa fikrə keçdiyim, lakin heç bir müləhizənin üzərində qəti surətdə durmadığım dəqiqələrdən birində ağılıma belə fikir gəldi ki, bu insan ayağının ləpiri əhvalatını, bəlkə də, mən özüm düzəltmişəm və ola bilsin ki, bu, mənim öz ayağımın ləpiridir, bundan əvvəlki dəfə qayığa baxmağa gedib-qayıdarkən qumun üzərinə düşüb qalmışdır. Burası var ki, mən qayıdan baş, adətən, ayrı yolla gəlirdim; lakin nə dəxli var, məgər mən o zaman, heç olmasa, bir dəfə öz adətimi



poza bilməzdimmi?! Bu əhvalat çoxdan olmuşdu, ona görə də o vaxt hansı yolla qaytdığımı indi qətiyyətlə kəsdirə bilmirdim. Lakin, əlbəttə, mən öz-özümü inandırmağa çalışırdım ki, bu, elə, doğrudan da, belədir, həmin ləpir mənim öz ayağımdan qalmışdır və mən öz kölgəsindən qorxan və ya özünün düzəldib nağıl etdiyi qorxunc bir nağıldan özü də dəhşətə gələn axmaq adamın vəziyyətinə düşmüşəm.

Ancaq bundan sonra mən bir qədər özümə gəlib cəsarətləndim və evdən bayira çıxmaga başladım, yoxsa, əslinə baxsan, bu dəhşətli kəşfdən sonra mən üç gün heç burnumu da qaladan çölə çıxartmamışdım, evdə artıq ərzaq ehtiyatı saxlamadığımdan hətta acliq da çəkirdim, belə ki, üçüncü günə arpa çörəyindən və sudan başqa bir şeyim qalmamışdı. Keçilərin vəziyyəti də məni düşündürür və narahat edirdi, çünki hər axşam gedib onları sağırdım, indi isə onlar sağılmamış qalmışdilar və bilirdim ki, bu vəziyyət zavallı heyvanlara çox əziyyət verir, həm də sağılmadıqları üçün keçilərin südünü quruyacağından qorxurdum. Düşündükərim doğru çıxdı. Həqiqətən, keçilərin çoxu xəstələnmiş və onların südü qurmuşdu.

Beləliklə, özümü inandırdım ki, bu, mənim öz ayağımın ləpəridir və mən, doğrudan da, yalnız öz kölgəmdən qorxmuşam və bu qənaətlə cəsarətlənərək yenə də yaylağa gedib keçiləri sağmağa başladım. Lakin siz mənim oraya necə qorxa-qorxa gedib-geldiyimi, yolda necə tez-tez boylanıb qorxu ilə geriyə baxdığını və öz canımı qurtarmaq üçün necə sayıq tərpəndiyimi, hər bir dəqiqə dəlimdəki zənbili tullayıb qaçmağa hazır olduğumu görsəydiniz, yəqin ki, məni ya vicdan əzabı çəkən ən böyük bir cinayətkar, ya da çox böyük bir qorxu keçirmiş adam hesab ederdiniz (elə, əslində də, belə idi).

Ancaq iki-üç gün bayira çıxdıqdan və heç bir şübhəli şey tapmayandan sonra mən daha da cəsarətləndim. Mən indi, doğrudan da, belə bir nəticəyə gəlməyə başlamışdım ki, bu qorxuların hamisini özüm yaratmışam. Mən bütün şübhələrin tamamilə aradan qalxması üçün həmin sahilə gedib o əsrarlı ləpəri öz ayağımın izi ilə tutuşdurmağı qərara aldım: əgər həmin ləpir mənim ayağımın ləpəri ilə düz gəlsə, demək, əmin ola bilərəm ki, mən öz-özümdən qorxmuşam. Lakin həmin əsrarəngiz ləpirin olduğu yerə gələndə mənim üçün aydın oldu ki, əvvəla, keçən dəfə qayıqdan çıxb evə qayıdanda

mən heç bir vəchlə sahilin bu tərəfinə gəlib çıxa bilməzdim, ikincisi, müqayisə etmək üçün ayağımı lepirin üstüne qoyanda gördüm ki, ayağım xeyli ondan kiçikdir. Yenidən qorxu məni büründü, qızdırma-lı adamlar kimi titrəməyə başladım, beynimdə min sual və fikirlər bir-birinə qarışmışdı. Mən evə belə bir qəti qənaətlə qayıtdım ki, mənim yaşadığım bu adaya lap bu yaxınlarda insan ayağı dəymışdır, buraya çox olmasa da, hər halda, bir adam gəlib çıxmışdır. Mən hətta bu adamların gəlmə deyil, lap bu adanın öz sakinləri olduğunu və mənim indiyə qədər bundan xəbərsiz olduğumu təsdiq etməyə də hazır idim. Bundan da belə bir nəticə çıxırdı ki, deməli, həmin adamlar məni hər dəqiqə burada qəflətən tuta bilərdilər. Lakin mən bu təhlükədən yaxamı qurtarmaq üçün nə etməli olduğumu, qətiyyən, bilmirdim.

Qorxu hissinin təsiri altında insan necə fikirlərə düşür, nə qədər axmaq nəticələrə gəlir! Qorxu hissi ağlın bizi köməyə göndərdiyi vasitələrdən istifadə etmək bacarığını əlimizdən alır. Mən öz-özümə fikirləşib deyirdim ki, əgər vəhşilər mənim keçilərimi tapsalar və sünbülləşmiş tarlamı görsələr, onlar hər dəfə yeni bir şey ələ keçirmək üçün tez-tez bu adaya gələcəklər; əgər onlar mənim evimi görsələr, mütləq bu evdə yaşayanları axtarmağa başlayacaq və ən axırdı mənim özümü də tapacaqlar. Buna görə də mən əvvəlcə belə bir qərara gəldim ki, ağılların ətrafindakı çəpəri söküb atırm, keçilərin hamısını buraxırm, tarlanı yenidən qazib oradakı düyü və arpanı məhv edim və öz daxmamı da bir özgə yerə köçürüm ki, düşmən bu adada heç bir insan əlaməti görə bilməsin.

Bu plan mənim başımda o biri sahile etdiyim və indicə haqqında danışdığını səfərin birinci gecəsi, yəni etdiyim yeni keşflərin təsiri altında yaranmışdı. Təhlükəni gözləmək təhlükənin özündən qorxulu olur, şəri gözləmək isə şərin özündən on min dəfə pisdir. Lakin mənim üçün ən qorxulu olan o idi ki, bu dəfə mən səbir və dua etməklə də özümə təskinlik verə bilmirdim. Mən, təkcə fələstinlilərin üstünə yeridiklərinə görə yox, həm də Allahın ondan üz döndərdiyinə görə əzab çəkən Saul¹ bənzəyirdim. Mən təsəllini o yerdə ki lazımlı idi, orada axtarmırdım, mən öz dərdlərimə Allahdan əlac

¹ *Saul* – bizim eradan əvvəl XI əsrdə əfsanəvi yehudi padşahi. Hakimiyyətin başqa adının əlinə keçəcəyi xəberini alan və fələstinlilərə müharibədə meğlub olan Saul, guya, fikir-xəyalə dalıb əzab çəkmiş. Robinzon öz veziyətini onunla müqayisə edir (*tərc.*).



istəmirdim. Əlbəttə, əvvəllər olduğu kimi, mən yenə də Allaha müraciət etsəydim, bu yeni imtahandan da asanlıqla çıxardım, məni hədələyən təhlükəni cəsarətlə qarşılıyalar və qorxmazdım.

O qədər həyəcanlı idim ki, bütün gecəni yata bilmədim. Lakin səhərə yaxın yuxusuzluqdan tamamilə taqətdən düşdüüm üçün yuxu məni apardı və bərk yatdım. Oyanarkən özümü bu son günlərdə olduğundan xeyli yaxşı hiss etdim. İndi mən sakit düşünməyə başladım və əməlli-başlı fikirləşib belə bir nəticəyə gəldim. Mənim yaşadığım və zəngin bitkiləri olan bu ada qıtəyə yaxın yerdədir və insanlar, əlbəttə, mənim indiyə qədər düşündüüm kimi, bu yeri bir o qədər də unudub özbaşına buraxmazlar, hərcənd ki, bu adanın daimi sakinləri yoxdur, ancaq qıtədə yaşayan vəhşilərin bəzən öz qayıqlarında bu adaya gəlib çıxmaları çox mümkündür. Bu da ola bilər ki, onları dənizdəki axın və ya külək gətirib buraya çıxarırlar. Necə olur olsun, hər halda, vəhşilər bu adaya gəlib çıxa bilərlər.

Ancaq adada yaşadığım bu on beş ilin ərzində lap bu axır zamanlara qədər mən bir dəfə də olsun bu yerlərdə insan izinə təsədűf etməmişdim, deməli, vəhşilər buraya gəlmış olsalar da, yenə o saat çıxıb getmişlər və heç bir zaman burada daimi qalıb yaşamaq niyyətində olmamışlar.

Demək, mənim üçün yeganə bir təhlükə ondan ibarət idi ki, tez-tez etdiyim səyahətlərdən birində mən qəflətən onlarla üz-üzə gələ bilərdim. Lakin indi ki vəhşilər buraya öz xoşları ilə gəlmirlər, onları külək qovub gətirir, deməli, onlar hər dəfə buraya gəldikdən sonra yenə də öz evlərinə qayıtmağa tələsirler və yəqin ki, burada bir gecədən artıq qalmırlar. Çünkü onlar dənizdəki qabarmadan istifadə etməyə, həm də işiq ikən çıxıb getməyə çalışırlar.

Deməli, mən özüm üçün təhlükəsiz bir mənzil düzəltməli idim ki, vəhşilər adaya gələndə məni görə bilməsinlər.

İndi mən çadırın dalında öz mağaramı genişləndirdiyimə və bayır tərəfə qapı açdığınıma görə çox peşman oldum. Buna görə də mən bir qədər düşündükdən sonra evimin ətrafına daha bir çəpər çəkməyi qərara aldım. Mənim fikrimcə, bu çəpər birinci çəpərdən elə bir məsafədə olmalı idi ki, mağaranın bayırına çıxan yol bu ikinci çəpərin içərisində qalsın. Ancaq iş elə gətirdi ki, mən heç yeni çəpər çəkməli olmadım. On iki il bundan əvvəl köhnə çəpər boyu iki cərgə əkdiriyim ağaclar bir-birinə o qədər yaxın idi və elə qol-budaq

atıb böyümüşdüler ki, indi etibarlı bir hasar əmələ gəlmışdı. Bu yarımdairəni başdan-başa möhkəm bir divara çevirmək üçün mən yalnız bu ağacların arasındakı boş yerlərə payalar vurmalı idim. Belə də etdim.

İndi mənim qalam iki divarla əhatə edilmişdi. İçəri tərəfdəki divarı, oxucunun bildiyi kimi, mən on fut qalınlığında torpaq töküb bərkitmışdım. Bu işi mən mağaranı genişləndirən zaman görmüşdüm. Mağaranın içindən qazib çıxardığım torpağı gətirib çəpərin yanına tökmüş və möhkəmləndirmişdim. Bayır çəpər isə, dediyim kimi, iki cərgə əkilmiş ağaclardan ibarət idi ki, mən onların arasına paya vurmuş və içində qalan boş yeri də köhnə kəndirlərin qırıqları, ağaç tör-töküntüsü – bir sözlə, əlimə keçən və hasarı möhkəmləndirə bilən hər şey ilə doldurmuşdum. Lakin mən bu bayır çəpərdə yeddi kiçik deşik qoymuşdum və bu deşiklər o qədər kiçik idi ki, bir əl oraya güclə gire bilərdi. Bu deşiklər mənə atəş açmaq üçün lazımdı və mən onların hər birinə bir muşket tūfəng qoymuşdum (gəmidən səkkiz muşket tūfəng gətirdiyimi yuxarıda demişdim). Mən tūfəngləri top kimi xüsusi ayaqlığın üstündə düzəldib qoymuşdum, ona görə də bir-iki dəqiqənin ərzində mən bunların səkkizindən də asanlıqla atəş aça bilərdim. Bu istehkamı düzəltmək üçün bir neçə ay işləyib çox ağır zəhmət çəkmişdim: ancaq mənə belə gəlirdi ki, bu istehkam hazır olmadıqca mən özümü təhlükəsiz hesab edə bilmərəm.

Lakin əziyyətim bununla qurtarmadı. Bayır divarın qabağındağı böyük sahədə mən həmin söyüd ağaçına bərzəyən və çox yaxşı bitib qol-budaq atan ağaclardan əkdirim. Zənnimcə, bu ağaclardan mən iyirmi minə qədər əkmişdim. Ancaq mən qabaqdan əkdiyim ağaclarla divarın arasında kifayət qədər boş yer qoymuşdum ki, düşməni uzaqdan görə bilmək mənim üçün asan olsun, həm də düşmən mənim qalama hücum etsə, ağacların dalında gizlənə-gizlənə hasara yaxınlaşa bilməsin.

İki ildən sonra evimin qabağında cavan bir pöhrəlik əmələ gəldi. Bu ağaclar o qədər bir-birinə yaxın əkilmişdi və o qədər sürətlə böyüyüb qol-qanad atdlılar ki, beş-altı ildən sonra evimin ətrafinda keçilməz bir meşə yarandı. İndi dünyada heç kəsin ağlına gəlməzdidi ki, bu meşənin dalında insan yaşayın ev vardır. Qalaya girib-çixmaq üçün mən bir-birinin üstündən hündür qayaya dırədiyim iki nərdivandan



istifadə edirdim (çünki məşədə heç bir keçid qoymamışdım), hər iki nərdivan götürüldükdə isə heç bir canlı məxluq baş-gözü əzilməmiş mənim olduğum yere keçib gələ bilməzdi. Hətta qoçaq bir adam dağın üstündən enib, mənim olduğum yerə gəlib çıxa bilsəydi, o, yenə də qalanın içində yox, bayır divarın arxasına düşərdi.

Bələliklə, öz təhlükəsizliyimi təmin etmək üçün ağlımin kəşf etdiyi bütün tədbirləri gördüm və oxular tezliklə görəcəklər ki, bu tədbirlər bir o qədər də əhəmiyyətsiz deyildi, hərçənd ki, bu tədbirləri həyata keçirdiyim zaman məni təhdid edən təhlükə yalnız mənim xəyalimdə mövcud idi və məni bürümüş qorxu hissini nəticəsi idi.

Ancaq özümü düşmənlərdən qorumaq üçün nə qədər səy göstərsəm də, eyni zamanda öz başqa işlərimi də unutmurdum. Mən yenə də əvvəlki kimi vaxtı-vaxtında öz keçilərimin yanına gedirdim. Keçilər məni yedirir və geyindirildilər, bu isə məni nəinki ova getmək zərurətindən azad edir, habelə mən barita və vaxtımı qənaət edirdim, özüm də əziyyətdən azad olurdum. Bu keçi sürüsünün verdiyi xeyir o qədər aydın və nəzərəçarpacaq dərəcədə idi ki, mən bu süründə məhrum olmayı və hər şeyi yenidən başlamağı, qətiyyən, arzu etmirdim.

Bu cür bədbəxtlik üz verməsin deyə, mən çox ciddi fikirləşib belə qərara gəldim ki, keçiləri saxlamaq üçün mənim əlimdə yalnız iki vasitə vardır: ya, gərək, bütün sürüünü gecə mağaraya yiğaydım (bunun üçün mağaranı əvvəlcədən yenə bir qədər qazib genişləndirmək lazım gələrdi), ya da bir-birindən aralı və mütləq örtülü yerdə iki-üç yeni yataq düzəltmək və onların hər birində altı baş cavan keçi yerləşdirmək lazım idi ki, onları tapmaq çətin olsun. O zaman mənim əlimdəki böyük sürü hər hansı bir bədbəxt hadisənin nəticəsində hətta tələf olsayıdı, yenə də saxladığım bir neçə cavan kecidən mən, çox əziyyət çəkmədən, böyük bir sürü düzəldə bilərdim. Bu axırıncı tədbiri həyata keçirmək xeyli zəhmət və vaxt tələb etsə də, mən axırda yenə də bu fikrin üzərində dayandım.

Mən adanı başdan-başa gəzib-dolaşdım, ən uzaq və nəzərə çarpmanın yerlərini gözden keçirdim, axırda heç kəsin görə bilməyəcəyi, yaxşıca örtülü və gizli bir yer seçdim. Bu, elə bir yer idi ki, daha bundan yaxşısını heç arzu etmək də olmazdı. Çünki tapdıığım bu yer məşənin ortasında çökək bir düzənlik idi, bir zaman adanın şərq tərəfindən qayıdarkən mən həmin bu məşədə azmişdım. Bütün

düzenlik üç akra qədər olardı. Meşə onu hər tərəfdən elə bürümüşdü ki, ətrafında bir növ, demək olar ki, təbii divar əmələ gəlmişdi. Hər halda, burada mən çəpər düzəltməyə başlasaydım, başqa yerlərdə olduğundan daha az zəhmət çəkməli olardım.

Mən təcili surətdə işə başladım və dörd həftədən sonra bu yeni keçi yatağının ətrafında elə six bir çəpər düzəldib qurtardım ki, keçiləri arxayın oraya getirmək olardı. İndi keçiləri buraya getirmək də bir o qədər çətin deyildi, çünkü ətrafi çəpərlənmiş yataqlarda böyüüt düyüm çavan keçilər mənə öyrəşmiş və əhliləşmişdilər. Mən fürsəti əldən qaçırmayıb sürüb on keçi və iki təkə ayınb yeni yatağa apardım. Sonra mən çəpərin tamamilə möhkəmləndirilməsinə yenə də bir qədər vaxt sərf etdim, lakin bu işi mən asta-asta və tələsmədən görürdüm.

Bütün bu zəhmətlər, bu qədər ağır işlər isə qum üzərində insan ayağı ləpirini gördüküm vaxtdan bəri məni bürümüş olan o qorxu hissini nəticəsində meydana çıxmışdı! Çünkü mən bu vaxta qədər heç bir zaman nə adanın özündə, nə də onun yaxınlığında insan izi görməmişdim. O dəhşətli kəşfdən sonra mən öz əvvəlki sakit həyatımla vidalaşdım. Həyatında daima qorxu hissi keçirmiş olan adamlar buna inanar və bunun nə demək olduğunu başa düşərlər. Mən təəssüflə bunu da əlavə etməliyəm ki, keçirdiyim daimi əzab və həyəcanlar mənim dini hisslerimə də çox pis təsir etdi. Mən hər gecə yatanda fikirləşirdim ki, bəlkə, heç sabaha sağ çıxmadım, bəlkə, gecə vəhşilər hücum edib məni öldürəcək və yeyəcəklər. Bu qorxu mənim qəlbimi o qədər sıxırdı ki, ruhi sakitlik mənə nadir hallarda qismət olurdu. Mənim lazımı qaydada və səbir ilə böyük Yaradana müraciət etdiyim dəqiqələr də çox az olurdu. Mən dua və ibadət edirdimsə də, bunu özünün tezliklə məhv olacağını hiss edən və buna görə də çılgınlıqla həyəcan içinde qorxudan Allahı köməyə çağırın bir adam kimi edirdim. Mən öz şəxsi təcrübəm əsasında deyə bilərəm ki, insanı ibadətə daha çox cəlb edən ruhun sakit dəqiqələridir, insanın minnətdarlıq, sevgi və rəhm hiss etdiyi hallarıdır, ölüm yatağında olan adam tövbə etməyə çox az meyil göstərdiyi kimi, qorxu hissi altında əzilmiş insan da əsl ibadətə bir o qədər az meyil göstərir. Xəstəlik insanın bədənini zəiflətdiyi kimi, qorxu da insanın ruhunu zəiflədib əldən salan bir xəstəlikdir. Qorxu hissi insanın bədənindəki başqa xəstəliklərdən daha çox dua və ibadətə



mane olur, çünkü ibadət bədəndə yox, insanın ruhunda baş verən bir hadisədir.

Lakin mən yenə də hekayəmə qayıdırəm. Beləliklə, özümə keçilərdən diri ət ehtiyatı hazırladıqdan sonra ikinci bir dəstə keçi ayırmacı üçün yeni və xəlvət bir yer axtarmağa başladım. Bu məqsədlə adanı gəzərkən bir dəfə onun qərb sahilinə gedib çıxdım, mən adanın bu tərəfini heç bir zaman görməmişdim. Sahilə çatmamış bir təpənin üstünlə çıxıb ətrafi gözdən keçirtdim, birdən mənə elə gəldi ki, uzaqda, dənizdə bir qayıq gözümə dəydi. Məndə bir neçə müşahidə borusu var idi, mən onları bizim gəmidən gətirdiyim sandıqların birindən tapmışdım, lakin, təəssüf ki, yanında deyildi, buna görə də mən gözlərimi uzağa zilləyib nə qədər diqqətlə baxdım da, bu qaraltnın, doğrudan da, qayıq olub-olmadığını ayırd edə bilmədim. Təpədən aşağı sahilə tərəf düşəndə daha heç bir şey görmədim, hələ indiyə qədər də bilmirəm ki, gördüğüm və qayıq hesab etdiyim o qaraltı nə idi. Lakin o gündən bir daha müşahidə borusunu yanımca götürmədən evdən bayır çıxmamağı özümə söz verdim.

Sahilə çatar-çatma (yuxarıda dediyim kimi, mən bu sahildə heç olmamışdım) o saat qane oldum ki, insan ayağı ləpiri bu adada mənim düşündüyüüm qədər də nadir bir şey deyilmiş. Bəli, mən inandım ki, əgər taleyin əmri ilə mən adanın vəhşilərin gəlib çıxmışları şərq sahilinə deyil, o biri tərəfinə düşmüş olsaydım, o halda, çoxdan görər və öyrənmiş olardım ki, vəhşilər bu adaya çox tez-tez gəlirlər və adanın qərb sahili uzaq dəniz səfərləri zamanı nəinki onlar üçün daimi bir limandır, hətta bu sahil onlar üçün bir kef yeridir. Bu dəhşətli kef zamanı onlar insanı öldürüb ətinə yeyirmişlər.

Təpədən düşüb sahilə gələrkən gördükərim məni dəhşətə getirib sarsıtdı. Bütün sahil insan sümükləri ilə, kəllələr, qabırğası, əl və ayaq sümükləri ilə dolu idi. Bu mənzərəni görərkən ruhumu necə bir dəhşət hissi büründüyüünü sözlə ifadə etməkdə acizəm. Vəhşi qəbilələrin öz aralarında tez-tez müharibə etdiklərini bilirdim. Mən belə fikirləşirdim ki, yəqin, hər dəfə vuruşmadan sonra qalib gələnlər öz hərbi əsirlərini qitədən buraya gətirir və adamyeyən vəhşilərin hamısında olan adət üzrə onları burada öldürüb yeyirlər. Mən burada dairəvi bir yer gördüm, bu girdə meydançanın ortasında tonqal qalıqları var idi. Görünür, amansız vəhşilər burada toplanır və öz dəhşətli ziyanətlərini burada düzəldirdilər.

Bütün bu gördüklerim məni o qədər sarsılmışdı ki, hətta bu sahil-də qalmağın mənim üçün necə təhlükəli olduğunu belə birdən-birə düşünüb dərk edə bilməmişdim, çünki insanın ləyaqətini alçaldan bu biabırçılıq və vəhşiliklərin məndə doğurduğu dəhşət, nifrat hissi qəlbimdəki bütün qorxuları sıxışdırıb çıxartmışdı. Mən bu vəhşilərin belə rəhmsiz hərəkətləri haqqında çox eșitmişdim, lakin indiyə qədər heç bir zaman onları öz gözlərimlə görməmişdim. Gördüyüm bu iyrənc mənzərədən nifrətlə üzümü döndərdim. Ürəyim bulanırdı. Əger təbiət özü köməyimə gəlməsəydi və yediyimi geri qaytarıb qar-nımı təmizləməsəydim, yəqin ki, ürəyim sıxılıb özümdən gedəcəkdir.

Mən bu dəhşətli yerdə bir dəqiqə də olsun artıq qalmadım: ayaqüstə dayanmağa taqətim çatan kimi tez təpəyə qalxıb oradan da geriyə, öz evimə tərəf götürüldüm.

Adanın bu sahilindən bir qədər uzaqlaşdıqdan sonra mən bir balaca nəfəs alıb özümə gəlmək və fikrimi toplamaq üçün bir qədər dayandım. Mən dərin bir razılıq və şükrənlıqla üzümü göylərə tərəf çevirdim, göz yaşı töküb böyük Yaradana təşəkkür etdim, dünyanın başqa bir yerində, insan cildinə girmiş belə vəhşilərin olmadığı bir yerində doğulub böyüdüyüm üçün ona öz minnətdarlığımı bildirdim.

Mən belə yorğun və əzgin bir əhvali-ruhiyyədə öz qalama qayıtdım və o gündən etibarən vəhşilərdən qorxum da azaldi. Öz müşahidələrim əsasında mən inandım ki, vəhşilər bu adaya heç bir zaman bir şey əla keçirmək məqsədilə gəlməmişlər, görünür, onların ya heç bir şeyə ehtiyacları yoxdur, ya da bu kimsesiz adada dəyərli bir şey əla keçirməyin mümkün olmadığına tamamilə əmin idilər. Şübhəsiz, onlar adanın meşəlik tərəfinə də bir neçə dəfə gəlmişlər, lakin, ehtimal ki, orada da özləri üçün yararlı bir şey tapmamışlar. Ancaq bu bir həqiqət idi ki, əgər on səkkiz ilə qədər bu adada yaşayıb, ləp son zamanlara kimi heç bir insan izinə rast gəlməmişdəm, demək, vəhşilərin görünə görünmədən daha on səkkiz il bu adada yaşaya bilərdim, bu şərtlə ki, öz ehtiyatsızlığım nəticəsində təsadüfən onlara rast gəlməyəydim. Lakin belə təsadüflərdən də bir o qədər qorxmaq lazımdı, çünki mənim yeganə işim-güçüm adada yaşadığımı bildirən bütün əlamətləri mümkün qədər yaxşıca gizlətməkdən ibarət idi. Nə qədər ki bu vəhşilərdən başqa mənə yoldaş ola biləcək başqa bir mədəni adam bu adaya gəlib çıxmamışdı, mən də bacardıqca öz yuvamdan bayra çox az çıxırdım.



Ancaq vəhşi heyvanlar kimi bir-birlərinin ətini yeyən bu qaniçən yırtıcıların məndə doğurduğu dəhşət və nifret hissi mənim fikrimi də çox qarışdırmışdı, buna görə də mən adanın öz malikanəm olan tərəfində, yəni dağın altındaki evim, meşədəki daxmam və keçilər üçün ətrafinı çəpərləyib ağıl düzəltdiyim tala olan hissəsində iki ilədək yaşadım və heç bir yerə çıxmadım. Mən ancaq baş çəkmək üçün keçilər olan ağıla gedirdim, çünki vəhşilərə olan nifretim o qədər güclü idi ki, onlarla üz-üzə gəlməkdənsə, şeytana rast gəlməyə razı olardım. Bu müddət ərzində mən, heç olmasa, bir dəfə də gedib öz qayığıma baxmamışdım, mən hətta özüm üçün başqa bir qayıq düzəltmək haqqında fikirləşməyə başlamışdım, çünki adanın o biri sahilindəki qayığımı bu tərəfə gətirməyə heç bir təşəbbüs göstərməyəcəyimi qəti qərara almışdım. Mən dənizdə vəhşilərə rast gəlməyi heç arzu etmirdim, çünki onların əlinə düşsəm, aqibətimin necə olacağını biliirdim.

Ancaq aradan keçən vaxt və adaya gələn vəhşilərin mənim yaşadığım yeri tapa bilməyəcəklərinə olan inamım vəziyyəti dəyişdirdi: mən vəhşilərdən daha qorxmurdu, özüm də əvvəlki kimi sakit yaşamağa başlamışdım. Fərq yalnız bunda idi ki, indi əvvəlkinə görə daha da ehtiyatlı tərpənirdim və düşmənlə üz-üzə gəlməmək üçün bütün tədbirləri gördüm. Başlıca olaraq mən tüfəng atmaqdan çəkinirdim, çünki vəhşilər adada olsaydı, atəşin səsi onların diqqətini cəlb edə bilərdi. Vaxtında keçilərdən sürü düzəltdiyim üçün indi mən ova getməsəm də, dolana bilirdim. Bu iki ilin ərzində yalnız bir neçə vəhşi keçi ovladım, ancaq onları da mən tələ ilə tutmuşdım, çünki həmin müddətdə mən heç bir zaman tüfəngsiz evdən bayırı çıxmamışdım da, bir dəfə də olsun atəş açmamışdım. Mən nəinki tüfəngsiz bayırı çıxmamışdım, hətta əlavə olaraq gəmidən tapdığım tapançalardan da ikisini kəmərimə taxıl və çox yaxşı itilənmiş bir qılınc da onların üstündən keçirirdim. Beləliklə, mənim, doğrudan da, çox qorxunc bir görkəmim var idi. Bir tərəfində balta, o biri tərəfində qınsız bir qılınc, kəmərimdə tapançalar, əlimdə də tüfəng!

Beləliklə, əgər daima ehtiyatlı olmaq zəruriyyətini nəzərə alma-saq, demək olar ki, mənim həyatım, yuxarıda dediyim kimi, müəyyən bir müddət ərzində yenə də öz əvvəlki sakit axarına düşdü. Mən öz vəziyyətimi nəzərdən keçirib qiymətləndirəndə gündən-günə

daha çox inanırdım ki, bir çox başqalarınınkı ilə müqayisədə mənim vəziyyətim olduqca yaxşıdır, hətta fikirləşirdim ki, əgər Allah-taala istəsəydi, mən bundan da pis bir vəziyyətə düşə bilərdim. Əgər öz vəziyyətimizi nəzərdən keçirib qiymətləndirəndə şikayətlərimizi doğrultmaq üçün biz öz halımızı daha pis şərait və vəziyyətlərə müqayisə etsək, biz öz taleyimizdən çox az şikayətlərə və ona daha çox minnətdar olub şükr edərik.

Mənim isə indiki vəziyyətim elə idi ki, heç bir şeydən korluq çəkmirdim: mənə elə gəlir ki, bu yırtıcı vəhşilərin qorxusu və bu qorxunun nəticəsi olaraq öz təhlükəsizliyimi təmin etmək üçün daima qayğı çəkmək və ehtiyatlı olmaq hissi möşət işlərinə, öz rahatlığını yaxşılaşdırmağa olan həvəsimi öldürmüdü, başım işləmirdi, ixtiraçılıq qabiliyyətim də tamamilə itmişdi. Məsələn, mən arpadan pivə bişirmək haqqında çoxdan fikirləşirdim, ancaq bu fikrimi həyata keçirə bilmədim. Əlbəttə, bu pivə əhvalatı mənim üçün çox fantastik bir fikir idi, bunu həyata keçirmək üçün bir çox zəruri şeylər lazımdı ki, onlar da məndə yox idi. Hər şeydən əvvəl, pivəni saxlamaq üçün böyük çəlləklər lazımdı, oxucu da çox yaxşı bilir ki, çəllək düzəltmək üçün mən həftələr və aylarla zəhmət çəkdir, lakin heç bir şey düzəldə bilmədim. Məndə həmçinin pivəyə lazım olan maya və onu bişirmək üçün böyük qazan da yox idi. Ancaq bütün bunlara baxmayaraq, mən əminəm ki, əgər o zaman lənətə gəlmış vəhşilər məni o qədər qorxuya salmasayırlar, yəqin ki, pivə bişirmək haqqındaki fikrimi həyata keçirməyə girişəcəkdir, həm də ola bilər ki, arzuma çatardım, çünki o zaman məndə belə bir vərdiş əmələ gəlmişdi: bir işi başladımmı, axıra çatdırılmamış ondan əl çəkmirdim.

Ancaq burası var ki, o zaman mənim ixtiraçılıq qabiliyyətim tamam başqa tərəfə istiqamətlənmişdi. Mən gecə-gündüz fikirləşirdim ki, bu vəhşilər öz yırtıcı ziyaflərini düzəldib əylənərkən necə edim ki, onlardan bir neçəsini öldürüm və mümkün olarsa, onların yemək üçün gətirdikləri bədbəxt qurbanı da xilas edim. Mən istəyirdim ki, əgər bu vəhşiləri öldürə bilməsem də, hər halda, onları elə möhkəm qorxudum ki, bir daha bu adaya gəlməyə cəsarət etməsinlər. Ancaq bu münasibətlə başımda necə fikirlər əmələ gəldiğini və necə planlar qurduğumu bütün təfərrüati ilə nağıl etməyə başlasam, mənim bu kitabım həddindən çox qalın çıxar. Amma orasını qeyd edim ki, mənim düşündüyüüm bütün planlar



vaxtı hədər yerə itirmək idi. Çünkü vəhşiləri cəzalandırmaq üçün onlarla döyüşə girmek lazımdı, belə olduqda isə bir nəfər təklikdə ox və nizələrlə silahlanmış iyirmi-otuz vəhşiyə qarşı nə edə bilərdi? Həm də mənə məlum idi ki, onlar bu ox və nizələrlə nişan aldıqları hədəfi mənim tüfənglə vurdugumdan pis vurmurlar.

Hətta bir dəfə ağlıma bir fikir gəldi ki, vəhşilərin sahildə tonqal qaladıqları yerə mina qoymaq lazımdır. Bu məqsədlə mən beş-altı girvənkə barıti həmin ocaq yerində aparıb basdırmaq istəyirdim. Nəzərdə tutmuşdum ki, onlar ocağı yandırandan bir qədər sonra barit alışib partlayar və yaxında olan hər şeyi məhv edər. Ancaq, əvvəla, barita heyfim gəlirdi, çünkü barit ehtiyatım çox azalmışdı, ikincisi, mən barıtın məhz vəhşilər tonqalın ətrafına toplaşdıqları dəqiqədə partlayacağına bir o qədər də əmin deyildim. Əgər belə olmasaydı, daha bu partlayışın nə mənası ola bilərdi? Uzaqbaşı, barit partlayarkən vəhşilərin bir neçəsini yandıra bilərdi. Əlbəttə, onlar qorxacaqdılar, lakin bu qorxu o qədər qüvvətli ola bilərdimi ki, onlar bir daha bu adaya gəlməsinlər? Bütün bunları düşündükdən sonra mən bu fikirdən əl çəkdim. Sonra mən münasib bir yerdə səngər düzəltmək fikrinə düşdüm: nəzərdə tutmuşdum ki, tüfənglərin üçünü doldurub bu səngərdə gizlənərəm, vəhşilər öz yırtıcı əyləncələrinə başlarkən bu tüfəngləri bir-birinin ardınca onların dəstəsinin lap ortasına boşaldaram, yəqin ki, hər dəfə tüfəngdən atəş açanda onlardan iki-üç nəfəri ölü və ya yaralanar, sonra səngərdən çıxıb tapançalarla və qılıncla onların üstünə hücum edərəm. Vəhşilər lap iyirmi nəfər də olsa, mən bu yolla onların hamisinin öhdəsindən gələ biləcəyimə şübhə etmirdim. Mən bir neçə həftə bu barədə düşündüm. Bu fikir məndə o qədər möhkəmlənmişdi ki, hətta gecələr yatanda yuxuda gördüm ki, vəhşilərlə vuruşuram, onlara atəş açıram, səngərdən çıxıb onların üzərinə hücum edirəm.

Vəhşilərlə vuruşmaq üçün nəzərdə tutduğum bu layihə bir müd-dət məni o qədər məşğul etdi ki, səngər hazırlamaq üçün əlverişli yer axtarmağa bir neçə gün vaxt sərf etdim. Mən hətta onların sahil-də toplandıqları yerə gedirdim və bu yerlə yaxşıca tanış olmuşdum. Mənim qəlbim intiqam hissi ilə yandığı, düşüncəm isə bir-birini yeyən bu iyəncə təbiətli vəhşiləri qırmaq üçün qanlı planlarla dolu olduğu o dəqiqələrdə vəhşilərin yırtıcılığının həmin yerdə qalmış dəhşətli izləri bu nifrət hissini daha da alovlandırdı.

Səngər üçün yer, axır ki, tapıldı, yəni, daha doğrusu, mən xəlvəti və örtülü iki yer tapmışdım: bunlardan birini vəhşilərə atəş açmaq üçün, o birini isə onlara baxıb müşahidə etmək üçün seçmişdim. Bu, təpənin yamacında irəliyə doğru çıxmış bir yer idi, mən adaya yaxınlaşan hər bir qayığı buradan yaxşıca görüb izləyə bilərdim. Vəhşilərin qayığını uzaqdan görən kimi, mən gizlিং, onlar sahilə çıxmış yaxındakı kiçik meşəyə keçib gedə bilərdim. Orada ağaclarдан birinin gövdəsində elə böyük bir koğuş var idi ki, mən asanlıqla onun içinə sığınar və orada oturub vəhşilərin hər bir hərəkətini lap elə bir surətdə izləyərdim; sonra da, aydındır ki, vəhşilərin hamısı bir yerə toplananda fırsatı əldən qaçırmaz, atəş açar və yəqin ki, birinci atəşlə onlardan üçünü-dördünü yerə sərərdim.

Səngər üçün yer seçilən kimi, mən döyüşə hazırlaşmağa başladım. Tapançalarımı, hər iki muşket və ov tüfənglərimi yoxlayıb qaydaya saldım. Muşketlərin hərəsinə yeddi gülə doldurdum: ikisi böyük qurğuğun parçası, beşi isə tapança güləsi idi. Ov tüfənginə isə bir ovuc iri qırma doldurdum. Sonra mən silahları üç dəfə təkrar doldurmaq üçün əlavə barıt və gülə ayırb yola çıxmağa hazırlaşdım.

Vuruşmanın planı bütünlükle hazır olduqdan və öz xəyalimdə bir neçə dəfə həyata keçirildikdən sonra mən hər gün müşahidə üçün evimdən üç mil kəndə olan təpəyə gedib-gəlməyə başladım. Mən saatlarla oradan dənizə baxır və bir gəmi görünüb-görünmədiyini, vəhşilərin öz qayıqları ilə adaya yanaşib-yanaşmadıqlarını öyrənmək istəyirdim. İki, yoxsa da bilmirəm, üç ay mən gözətçilik vəzifəmi lap vicdanla yerinə yetirdim, ancaq axırdı bu iş məni darıxdırdı, çünki bu üç ayın ərzində mən nəinki sahilin yaxınlığında, hətta okeanın gözlə və müşahidə borusu ilə görülə biləcək bütün yerlərində qayığa oxşar heç bir şey görməmişdim.

Nə qədər ki mən vaxtı-vaxtında öz müşahidə məntəqəmə gedib-gəlirdim, məndəki hərbçi əhvalı-ruhiyyəsi də zəifləmirdi və mən vəhşilərə vurmağa hazırlaşdığını ağır zərbədə heç bir pis cəhət görmürdüm. İyirmi-otuz nəfər, demək olar ki, tamamilə silahsız adamı əzişdirmək mənə lap adı bir şey kimi görünürdü. Yerli əhalinin insan təbiətinə zidd olan bu vəhşi adətlərinə bəslədiyim nifrət hissi məni o qədər qəzebləndirmişdi ki, hətta bu adamların belə bir cəzaya layiq olub-olmadıqları haqqında heç düşünmək belə istəmirdim. Mən heç ağılıma gətirmirdim ki, bu vəhşilərin taleyi elə gətirmişdir ki, həyatda



onların öz vəhşi duyğularından və heyvani ehtiraslarından başqa, özgə bir rəhbərləri yoxdur. Mən fikirləşmirdim ki, indi ki böyük Yaradan dünyada belə insanların varlığına əsrlərdən bəri dözmüşdür və indi də dözür, indi ki dünyada bu qədər qeyri-insani adətlərin mövcudmasına yol verir və bir çox qəbilələrin yalnız göylər tərəfindən unudulmuş adamların edə bilecəyi bu iyrənc hərəkətlərinə mane olmur, deməli, bütün bu adamları və onların hərəkətlərini mühakimə etmək də mənim işim deyildir. Lakin, dediyim kimi, mənim gündəlik səmərəsiz müşahidələrim məni darixdırmağa başlayanda öz əvvəlki döyüş planlarına olan baxışlarım da dəyişməyə başladı. Mən bütün bu planlarına daha sakit və daha soyuqqanlı yanaşmağa başladım və adamların hakimi, ya cəlladı rolunu oynamaq üçün nə dərəcədə haqlı olub-olmadığımı fikirləşməyə başladım. Fərz edək ki, bu vəhşilər lap cinayət işləyirlər, lakin əsrlərdən bəri bu şər işləri görməyə imkan tapmışlarsa və heç kəs onları cəzalandırmamışdırsa, demək, Allahın iradəsi belə imiş! Haradan bilmək olar: bəlkə, bir-birini məhv edərkən onlar yalnız Allahın əmrini yerinə yetirirlər? Hər halda, bu adamlar hələ ki mənə heç bir zərər vurmamışdalar, belə olduqda, mənim onların qəbiləarası düşmənçilik işlərinə qarışmağa nə haqqım vardır? Onların bu qədər düşüncəsiz surətdə axıtdıqları qanın intiqamını almaq vəzifəsini mən nəyə əsasən öz üzərimə götürməliyəm? Mən öz-özümə fikirləşib deyirdim: "Mən Allahın onları məzəmmət edəcəyini haradan bili bilərəm? Bir şey aydındır ki, bir-birini yemək vəhşilərin gözündə cinayət deyildir, onların düşüncəsinə görə, bu adətdə heç bir pis cəhət yoxdur, buna görə də onlar bu iş üçün heç bir vicdan əzabı çəkmirlər. Onların gözü bağlı olduğu və anlamadıqları üçün bu günahı edirlər və günahı işləyərkən, bizim kimi, Allahın mərhəmətinə meydan oxumurlar. Öküzü kəsmək bizim üçün necə adı bir işdirse, hərbi əsiri öldürmək də onlar üçün eyni dərəcədə adı bir seydir; qoyun ətini biz çox sakitcə yediyimiz kimi, onlar da insan ətini eləcə sakit yeyirlər".

Bu fikirlər məni belə bir nəticəyə gətirib çıxardı ki, mən adam-yeşən vəhşiləri qatillər kimi ağır cəzalandırmağa hazırlaşarkən haqsız olmuşam. İndi mənə tamamilə aydın idi ki, onlar heç hərbi əsirləri öldürən və ya düşmənə təslim olduqdan sonra yenə də heç kəsə aman verməyib hamını qılıncdan keçirən və lap böyük orduları qırıb məhv edən xristianlar qədər qatil deyillər.

Sonra mənim aqlıma belə bir fikir də gəldi ki, vəhşilərin nə qədər iyrənc adətləri olur olsun, bunun mənə dəxli yoxdur. Onlar ki mənə toxunmamışdır, nə üçün mən onları qırmalıyam? Əgər onlar mənim üzərimə hücum etmiş olsaydılar və mən də öz həyatımı qorумalı olsaydım, o, başqa məsələdir. Lakin mən hələ onların əlinə düşməmişdim, onlar hətta bu adada mənim yaşadığımı da bilmirdilər, deməli, onların mənim əleyhimə çevrilmiş heç bir hiyləgər fikirləri də ola bilməzdi, buna görə hələlik mənim də onlara hücum etməyə heç bir ixtiyarım yoxdur. Mən onlara hücum etsə idim, bu, Cənubi Amerikada milyonlarla adamı qırmış və rəhmsizlikləri ilə ad qazanmış ispaniyalıların hərəkətindən bir o qədər də yaxşı olmazdı. Fərz edək ki, bu adamlar bütəpərəst və ya vəhi imişlər, lakin onlarda insanı qurban kəsmək kimi nə qədər qanlı dini adətlər və vəhi ənənələr olursa olsun, hər halda, ispaniyalıların qarşısında onların elə bir təqsiri olmamışdır. Buna görə əbəs deyildir ki, Avropanın bütün xristian xalqları, hətta ispaniyalıların özləri belə Amerikadakı bu yerli qəbilələrin qırılmasından qəzəblənmişlər və hamı deyir ki, bu hərəkət insan təbiətinə zidd olan çox iyrənc və qanlı bir işdir, nə Allahın və nə də bəşəriyyətin qarşısında bu hərəkəti heç bir şəyə doğrultmaq olmaz. O zamandan bəri hətta ispaniyalının adı çəkiləndə belə bu ad insanpərvərlik və xristian hissi ilə aşılanmış hər bir adamın ürəyinə vəlvələ salır, sanki, İspaniya elə bir ölkədir ki, orada doğulub böyükən adamlar xristian qayda-qanunlarını dərk edə bilmir, hər növ alicənab hissələr onlara yaddır, bədbəxtlərin halına acımaq kimi ən adı xeyirxah hissələri belə başa düşmürələr.

Bu fikirlər mənim hırsımı yatırtdı və mən düşündüyüm plandan əl çəkerək, belə bir nəticəyə gəldim ki, vəhşiləri qırmağa haqqım yoxdur və nə qədər ki onlar mənə toxunmurlar, mənim də onların işlərinə qarışmağım üçün bir səbəb yoxdur. Mən yalnız onların edə biləcəyi hücumun qarşısını almaq haqqında düşünməliyəm, əgər onlar mənim bu adada yaşadığımı başa düşüb, yerimi tapsalar və üzərimə hücum etsələr, o zaman mən öz vəzifəmi yerinə yetirə bilərəm.

Digər tərəfdən, düşünürdüm ki, nəzərdə tutduğum planı həyata keçirmək məni vəhşilərin əlindən nəinki qurtarmaz, əksinə, felakətə sürükləyər. Çünkü mən vəhşilərin əlindən yaxamın qurtardığına yalnız o zaman əmin ola bilərdim ki, vəhşilərin hamisini, yəni təkcə



gələn dəfə yox, ümumiyyətlə, bundan sonra bu adaya gələcək vəhşilərin hamisini son nəfərinə qədər qırıb qurtarmış olaydım. Əgər onlardan bircə nəfəri gözümdən yayınıb geri qayıtsa və baş vermiş hadisəni öz adamlarına danışsa, yəqin ki, öz qəbilələrindən olan adamların intiqamını almaq üçün minlərlə vəhşi toplaşış üzərimə hücumu keçərlər! Beləliklə də, mən öz əlimlə özümü fəlakətə salmış olaram, halbuki indi hələlik belə bir təhlükə məni hədələmir.

Bütün bunların hamisini götür-qoy edib fikirləşdikdən sonra mən belə qərara gəldim ki, vəhşilərin işinə qarışmaq mənim tərəfimdən həm ədəbsizlik, həm də ağılsızlıq olardı, mən mümkün qədər onlardan gizlənməliyəm və haraya gedib-gəlsəm, izimi elə itirməliyəm ki, onlar bu adada insan yaşadığını başa düşə bilməsinlər.

Bu əhvali-ruhiyyə məndə bir ilə qədər davam etdi. Bütün bu müddət ərzində vəhşiləri qırmaq xəyalından o qədər uzaq idim ki, onlara tamaşa etmək və ya son gelişdən sonra sahildə necə bir iz buraxdıqlarını görmək üçün bir dəfə də olsun təpənin üstünə çıxmamışdım. Qorxurdum ki, bu yırtıcıları görsəm, onlara yaxşıca divan tutub qırmaq həvəsi yenə də məndə oyanar və əlverişli bir fürsət düşən kimi, qəflətən onların üzərinə hücum etməkdən özmü saxlaya bilmərəm. Mən yalnız öz qayığımı gedib oradan adanın şərq sahilinə gətirdim. Qayığı saxlamaq üçün burada hər tərəfi qayalarla örtülmüş və olduqca əlverişli bir liman tapdım. Adanın şərq sahili boyunca dəniz axını keçirdi, buna görə də bilirdim ki, vəhşilər heç bir vəchlə bu limana çıxmağa cəsarət etməzlər.

Mən qayığımı bütün dəm-dəsgahı, yəni özüm düzəlddim dor ağacı, yelkən və lövbərə bənzər şeylər ilə birlikdə bu limana keçirdim (lövbər adlandırdığım bu şeyi, əslində, nə lövbər, nə də heç qarmaq adlandırmaq olmazdı, nə etməli, bundan yaxşısını düzəldə bilməmişdim). Müxtəsər, o biri sahildə hər nə var idisə, hamisini yığışdırıb gətirdim ki, nə qayığın, nə də adada insan yaşadığının əlamətini göstərən heç bir iz orada qalmasın.

Bundan əlavə, yuxarıda dediyim kimi, mən indi həmişəkindən daha çox qapalı bir həyat keçirirdim və son dərəcə ehtiyac olmadıqda öz yuvamdan da bayırı çıxmirdim. Doğrudur, mən hər gün keçiləri sağmağa və meşədə qoyduğum kiçik sürüyə baş çəkməyə gedirdim, lakin keçilər adanın əks tərəfində idi, buna görə də oraya gedəndə mənə heç bir təhlükə üz verə bilməzdi. İndi inamlı demək

olardı ki, vəhşilər buraya bir şey ələ keçirmək məqsədilə gəlmirdilər və buna görə adanın içərilərinə də getmirdilər. Şübə etmirdim ki, məni qorxutmuş və daha ehtiyatlı tərpənməyə məcbur etmiş insan ayağı izini kəşf etdiğdən həm əvvəl, həm də sonra vəhşilər dəfələrlə bu sahilə gəlib-getmişlər. Mən təhlükədən şübhələnmədiyim və demək olar ki, lap əliyalın (çünki o zaman mən yanımca yalnız tüfəngimi götürür, onu da təkcə xırda qırma ilə doldururdum) bütün adanı asudə gəzib-dolandığım və ov üçün hər bir kolu və ağacı yoxladığım zaman təsadüfən vəhşilərə rast gəlsəydim, başıma nələr gələ bilərdi? Bütün bunları düşündükcə dəhşət məni bürüyürdü. Çünki, doğrudan da, mən insan ayağı izini görmək əvəzinə, on beş-iyirmi nəfər vəhi ilə qarşılaşsaydım, yəqin ki, onlar məni qovmağa başlayar və tutardılar, çünki vəhşilər çox bərk qaçırlar. Beləliklə, mən onların əlinə düşsəydim, halim necə olardı?

İndi tez-tez mənim ağlıma bir fikir gəlirdi ki, bu fikir əvvəllərdə də – rəhim Allahın bizə həyat yolumuzdakı təhlükələrdən qorumaq üçün daima qayğı göstərdiyini birinci dəfə dərk etdiyim zaman da ağlıma gəlmişdi. Fikir edirdim ki, bizi hədələyən təhlükələrdən biz çox zaman heç özümüzün də başa düşə bilmədiyimiz bir tərzdə xilas oluruq! İnsanın şübhə və tərəddüd keçirdiyi dəqiqlərdə, yəni, bir növ, iki yolun ayriçində dayandığı və hansı yol ilə getmək lazımlı gəldiyini bilmədiyi zamanlarda, hətta yolu seçdiyi və o yolla getməyə tamamilə hazır olduğu vaxtda, nə isə, gizli bir səs onu dayandırır. Sanki, hər şey – təbii meyil, rəğbət, sağlam düşüncə, hətta, tamamilə düşünülmüş aydın bir məqsəd insani bu yola dəvət edir, lakin yenə də görürsən ki, adamın ürəyi gəlmir, haradansa, məchul bir qüvvədən gələn təsir insani oraya getmək istədiyi yola buraxmir. Sonra həmişə məlum olur ki, əgər insan öz-özlüyündə seçməli olduğu həmin birinci yolla getsəydi, bu, doğrudan da, onu fəlakətə aparıb çıxara bilərdi. Bu və ya buna bənzər fikirlərin təsiri altında məndə belə bir həyat vərdişi əmələ gəlmişdi: tərəddüd dəqiqlərində qəlbini səsini eşidirsənsə, həmişə cəsarətlə onun ardınca get, hətta onun göstərdiyi yolu sənə məsləhət edən başqa heç bir şey olmadıqda belə yenə də içəridən gələn o səsə qulaq as. Mənim əldə rəhbər tutduğum bu qaydanın səhv olmadığını sübut etmək üçün öz həyatımdan, xüsusilə bu uğursuz adada keçirdiyim son illərdən bir çox misallar gətirə bilərdim, yalnız o hadisələrdən başqa ki,



onlara mən vaxtında diqqət yetirməmişdim və əgər mən həyata həmişə indiki gözlə baxmış olsaydım, heç şübhəsiz, onlara mütləq diqqət edərdim. Lakin ağıllanmaq heç bir zaman gec olmur, buna görə də mən həyatları mənimki qədər qeyri-adi olmasa da, hər halda, ona bənzər bir şəklə düşmüş ağılli adamlara məsləhət görməyə bilmərəm ki, öz qəlblərindən eşitdikləri o naməlum səs hansı məchul qüvvədən gəlir-gəlsin, fərqi yoxdur, heç bir zaman o ilahi səsin göstərdiyi yoldan çəkinməsinlər. Mən isə, şübhəsiz – hərcənd, bunu izah edə bilməsəm də – belə hesab edirəm ki, bu naməlum səsin göstərişlərinə ruhlar arasındaki ünsiyyəti, cism və bədənlə cımsız və bədənsiz aləm arasındakı əlaqəni sübut edən dəlillər kimi baxmaq lazımdır.

Bu kədərli adada keçirdiyim yalqız həyatın sonrakı illərini təsvir edəndə mən bu əlaqəni sübut edən bir neçə başqa və daha diqqətəlayiq misallar çəkəcəyəm.

Qorxu və təhlükə hissini təsiri altında keçirdiyim on illər ərzində məndə öz yaşayışımı yaxşılaşdırmağa və ya evdə rahatlığını təyin etmək üçün məndə heç bir həvəsin qalmadığını oxuculara desəm, bu, gərək, bir o qədər də təəccübü görünməsin, çünkü başım işləmirdi, qorxu və həyəcan məndəki ixtiraçılıq qabiliyyətini tamamilə öldürmüştü. İndi öz yemək-içməyimi yaxşılaşdırmaq haqqında fikirləşmək vaxtı deyildi. Mən indi ancaq öz həyatımı təhlükədən xilas etmək haqqında fikirləşirdim. Mən nə bir yerə mix vurur, nə də ki bir odun yarırdım, çünkü vəhşilərin balta səsini eşidəcəklərindən qorxurdum. Elə bu səbəbə görə çoxdan bəri güllə atmağa da cəsarət etmirdim. Ancaq ən başlıcası bu idi ki, mən hər dəfə ocaq qalayıb od yandırmalı olanda canımı daha əzablı və heç təsvirə gəlməyən bir qorxu hissi bürüyürdü, çünkü gündüz çox uzaq məsafədən görünən tüstü məni həmişə ələ verə bilərdi. Buna görə də mən od-ocaqla başa gələn işlərin hamısını (o cümlədən, saxsı qab-qacaq bişirmək işini də) yeni evdə görməyə başladım. Onu deməyi unutmuşdum ki, bir dəfə meşədə gəzərkən, xoşbəxtlikdən, qayaların arasında təbii bir mağara tapmışdım. Mağaranın içərisi çox geniş idi, lakin mən əminəm ki, heç bir vəhşi bu mağaraya girməyə cəsarət etməzdı. Bir də ki belə mağaraya girmək fikri ancaq mənim kimi özünə təhlükəsiz bir yer axtaran adamın ağılına gələ bilərdi.

Mağaranın girəcəyi hündür bir qayanın altında idi və mən kömür düzəltmək üçün ağacların yoğun budaqlarını həmişə burada doğrayirdim. Bunu nağıl etməmiş, əvvəlcə, kömürün mənə nə üçün lazımlığını deyim.

Necə ki yuxarıda danışdım, mən öz evimin yanında od-ocaq qalamırdım, çünkü tüstü çıxacağından qorxurdum. Ancaq mən çörəyi, eti bişirmədən və ümumiyyətlə, od-ocaqsız keçinə bilməzdəm. Buna görə də mən odunu kömürlə əvəz etməyi qərara aldım, çünkü kömürün, demək olar ki, heç tüstüsü olmur. Yoğun ağaç budaqlarının torpaq altında necə yandırılıb kömür edildiyini İngilterədə görmüşdüm. Mən də eləcə etdim. Bu işi meşədə görürdüm, sonra hazır kömürü evə daşıylıb gətirir və yandırırdım, tüstü məsələsindən də qorxmurdum.

Günlərin birində meşədə işləyirdim, balta ilə bir kolun budaqlarını qırarkən onun dal tərəfində qayada gözümə kiçik bir deşik dəydi. Deşiyin haraya açıldığını öyrənmək məni çox maraqlandırırdı, güclə deşikdən keçib içəri girdikdə gördüm ki, bura iki adam boyu hündürlüyündə bir mağaradır. Lakin etiraf edirəm ki, mən buraya girdiyimdən daha tez və asanlıqla bayıra çıxdım. Bu da səbəbsiz deyildi: çünkü qaranlığa diqqət baxanda (mağaranın içi tamamilə qaranlıq idi) bir cüt parlaq gözün düz mənə baxdığını gördüm. Mən bu gözlərin insan, yoxsa şeytan gözləri olduğunu anlaya bilmirdim, lakin deşikdən mağaraya düşən zəif işiq bu gözlərdə əks edirdi və onlar bir cüt ulduz kimi parıldıyırdı.

Ancaq bir az sonra ağım başıma gəldi və axmaqlıq etdiyimi anladım. Öz-özümə dedim ki, iyirmi il dənizin ortasında kimsəsiz bir adada tək-tənha yaşayan bir adamın şeytanından nə qorxusu! Bu mağarada mənim özümdən daha qorxulu bir şey ola bilməz! Mən cəsarətləndim, yanın kösövlərdən birini əlimə alıb yenidən mağaraya girdim. Lakin kösövlə yolumu işıqlandırıb iki-üç addım irəli getməmişdim ki, əvvəlkindən də bərk qorxub geriyə çəkilməyə başladım: qulağıma bir hənerti gəldi, yalnız xəstə adamlar ağrından belə səs çıxarırlar. Sonra arabir aydın olmayan xırıltı səsi, onun dalınca yenə də ağır bir inilti eşitdim. Mən dəhşətdən yerimdə quruyub qaldım, bütün vücudumu soyuq tər basdı, tüklərim biz-biz olub elə qalxdı ki, əgər başımda şlyapam olsaydı, yəqin ki, yerə düşərdi...



Bununla belə, mən yenə də özümü itirmədim, özümə təselli verib fikirləşdim ki, məni indiyə qədər qoruyub saxlamış olan Allah hər yerdə qoruya bilər, bu fikirlə mən yenə də başım üzərinə tutduğum məşəlin işığında yeridim və yerdə uzanmış çox heybətli və qoca bir keçi gördüm. Keçi hərəkətsiz uzanmış və ağır-ağır can verirdi, görünür, o, qocalıqdan ölürdü.

Mən ayağımıla onu bir balaca dəbərtdim ki, görünüm ayağa dura bilər, yoxsa yox; keçi istədi qalxsın, lakin qalxa bilmədi. Fikirləşdim ki, heyvandır, qoy nə qədər sağdır, orada uzansın; o ki məni belə bərk qorxutdu, deməli, bu mağaraya girmək xəyalına düşən hər bir vəhşini məndən də artıq qorxudar.

Bir qədər özümə gəldikdən sonra mağaranı nəzərdən keçirtməyə başladım. Mağara çox kiçik idi – iyirmi kvadrat futa qədər olardı – elə bir müəyyən forması da yox idi: nə dairəvi idi, nə də dördkünc, tamamilə aydın idi ki, bu mağaranı təbiət özü bu şəkildə yaratmışdı. Bu işdə heç bir insan əli iştirak etməmişdi. Mağaranın dərinliyində bir dəlik var idi, bu dəlik mağaranın davamı idi və getdikcə torpağın altına tərəf uzanırdı, özü də o qədər dar idi ki, oraya ancaq sürüñə-sürüñə getmək olardı. Bu yolu haraya getdiyini bilmədiyim üçün mən oraya girmək istəmədim və sabahısı günü bir neçə şam, tüfəngin çaxmağından düzəltdiyim qovyandırını və qabda bir az da qızarmış kömür götürüb yenidən mağaraya gəlməyi qərara aldım.

Necə ki demişdim, eləcə də etdim. Ertəsi günü özüm hazırladığım şamlardan altı ədəd böyüyünü götürüb mağaraya gəldim, indi mən keçi piyindən yaxşı şam düzəltməyi öyrənmişdim, amma fitillərim hələ bir o qədər yaxşı çıxmırıldı, bu işdə çətinlik çəkirdim, fitil üçün gah köhnə kəndirlərdən, gah da gicitkənə bənzər bir bitkinin liflərindən istifadə edirdim. Mağaranın yuxarıda dediyim içəri tərefindəki dar yola çatanda əllərim üstə imekləməyə məcbur oldum və bu vəziyyətdə on yarda qədər irəli süründüm, onu da deyim ki, mənim tərifimdən bu, çox cəsarətli bir iş idi, çünkü bu yolun haraya getdiyini və qabaqda başıma nələr gələcəyini bilmirdim. Yolun ən dar yerini keçdikdən sonra birdən hiss etdim ki, keçid yavaş-yavaş genişlənməyə başlayır. Bir az da irəlilədikdən sonra gözlerimin qarşısında heyrətədiləcək dərəcədə gözəl bir mənzərə açıldı, mən hələ indiyə qədər adada bundan gözəl mənzərə görməmişdim. Bura iyirmi

fut hündürlüyündə otaq kimi bir yer idi, mənim yandırmış olduğum iki şamın işığı onun divarlarına və tağına düşdükcə ətrafa minlərlə rəngarəng şüalar yayılırdı. Mağaranın bu parlaq divarları almazdan, yaxud başqa qiymətli daşlardan idi, yoxsa, daha çox ağlabatani da elə bu idi, sal qızıldan düşmüdü?! Bunların heç birini mən bilmirdim.

Mağaranın içi tamamilə qaranlıq olsa da, insanı tamamilə valeh edən bir otağın içinde idim, onun döşəməsi hamar və quru idi, narın qum ilə örtülmüşdü. Mağaranın heç bir yerində nə kif və rütubət əlaməti, nə də iyrinc böcəklərin və sürünen zehərli heyvanların izi var idi. Əlverişsiz olan bir cəhəti var idisə, o da mağaranın girəcəyinin dar olması idi, lakin girəcəyin belə əlverişsiz olması mənim üçün qiymətli bir üstünlük idi, çünkü çoxdan belə təhlükəsiz bir yer axtarırdım və bu mağaradan yaxşı və təhlükəsiz bir yer tapmaq çətin idi.

Mən bu mağaranı keşf etdiyimə o qədər sevinirdim ki, mənim üçün xüsusilə qiymətli olan şeylərin hamısını və hər şeydən əvvəl barıtı və ehtiyatda saxladığım silahları, yəni iki ov tüfəngini (cəmi üç tüfəngim var idi) və əlimdə olan səkkiz muşketdən də üçünü yubanmadan mağaraya gətirməyi qərara aldım. Beləliklə, mənim mağaramda yalnız beş muşket tüfəngi qaldı, bunları da mən bayır hasarın yanında top kimi ayaqlıq üzərinə qoyub həmişə dolu və hazır vəziyyətdə saxlayırdım, əger lazımlı olsaydı, bunlardan istifadə edə bilərdim.

Barıtı və ehtiyatda saxladığım silahları yeni tapdığım yerə daşıyarkən nəm çəkmiş barit çelləyinin də ağızını birinci dəfə açdım. Məlum oldu ki, su hər tərəfdən çelləyin içində yalnız üç-dörd düymə qədər keçmişdir, işlənmiş barit qalıb bərkmiş, baritin orta hissəsi isə, qozun içi qabıqda qaldığı kimi, quru qalmış və xarab olmamışdı. Beləliklə, mənim barit ehtiyatım indi birdən-birə altmış girvənkəyə qədər artmışdı. Bu, çox əla barit olduğuna görə bu təsadüf məni çox sevindirdi. Bu barıt yaxşı mühafizə etmək üçün bütünlükə təzə mağaraya gətirdim, qalada isə, hər ehtimala qarşı, üç girvənkədən artıq barit saxlamırdım. Gülə düzəltdiyim qurğuşun ehtiyatımı da bütünlükə oraya apardım. O zaman mən özümü xəyalən, qədim əfsanələrdə təsvir olunduğu kimi, qayaların arasında, heç kəsin gedib çıxa bilmədiyi mağaralarda yaşayan nəhəng qəhrəmanlar



kimi təsəvvür edirdim. Öz-özümə fikirləşib deyirdim ki, qoy lap beş yüz vəhşi bu adanı başdan-başa gəzib məni axtarsın, onlar mənim yerimi heç bir zaman tapa bilməzlər, tapsalar da, qətiyyən, bu mağaranın içində girməyə cəsarət etməzlər.

Mağaranın girəcəyində tapdığım qoca keçi həmin günün sabahı öldü. Qalıb iyənməsin deyə, mən mağarada yer qazib onu oradaca basdırıldım, çünki bu, keçini mağaradan çıxartmaqdan asan idi.

Artıq iyirmi üçüncü il idi, mən bu adada yaşayırdım və adada keçirdiyim bu həyata o qədər öyrənmişdim ki, əger məni narahat edə biləcək vəhşilərin qorxusu olmasaydı, ömrümün axır günlərini də, həmin qoca keçi kimi uzanıb ölcəcəyim son saata qədər bu adada keçirtməyə məmnuniyyətlə razı olardım. Mən özüm üçün bir neçə xırda əyləncə də düzəltmişdim və bunun sayəsində günlərim əvvəlkinə görə daha xoş keçirdi. Əvvəla, oxucunun bildiyi kimi, mən öz tutuquşuma danışmaq öyrətmışdım, o isə o qədər mehribanlıqla zəvzəyir və sözləri elə aydın tələffüz edirdi ki, ona qulaq asmaq adama böyük ləzzət verirdi. Həmin bu tutuquşu iyirmi altı ilə qədər mənim yanımıda yaşadı. Məndən sonra nə qədər yaşadığını bilmirəm, ancaq Braziliyada olanda eşitmişdim ki, tutuquşu yüz ilə qədər yaşayır. Kim bilir, bəlkə, mənim sadiq quşum indi də sağdır və adanın hər tərəfinə uçaraq bədbəxt Robin Kruzonu çağırır. Allah eləməsin ki, ingilislərdən biri mənim yaşadığım o adaya gedib çıxa və orada tutuquşunun səsini eşidə. Hər kəsin başına belə bir iş gəlsə, yəqin ki, o, mənim tutuquşumu şeytan hesab edərdi. Mənim itim də on altı il mənimlə yaxşı yoldaşlıq və sədaqətli dostluq etdikdən sonra qocalıb gəbərdi. Mənim saxladığım pişiklərə gəldikdə, necə ki yuxarıda demişdim, onlar o qədər balalayıb artmışdilar ki, bir neçə dəfə onları gülləyə tutub qırmağa məcbur oldum, belə etməsəydim, onlar mənim bütün ərzaq ehtiyatımı məhv edər və lap mənim özümü də yeyərdilər. Gəmidən götürdüyüm iki qoca pişik öldükdən sonra mən qalan pişikləri tüfəng atəsi ilə qorxuzdum və onlara yemək vermədim, axırdı onların hamısı meşəyə qaçıb orada vəhşiləşdi. Mən öz yanımıda iki və ya üç pişik saxlayırdım, bunları çox istəyirdim, özlərini də lap ələ öyrətmışdım, ancaq töreyib artmağa qoymurdum, balaları olan kimi suda boğub məhv edirdim. Həmin bu pişiklər də mənim çox rəngarəng və müxtəlif cinsli ailəmin tamhüquqlu üzvləri olmuşdular. Bunlardan başqa, mən daima öz yanımıda iki-üç

oqlaq saxlayırdım, həm də bunları mənim əlimdən yemek yeməyə öyrətmışdım. Köhnə tutuquşumdan əlavə, mənim iki tutuquşum da var idi. Onların ikisi də danışırı və: "Robin Kruzo", – deyib məni çağırırdılar, lakin əvvəlki tutuquşum kimi yaxşı danışa bilmirdilər. Ancaq burası var ki, əvvəlki tutuquşunu öyrətmək üçün mən çox zəhmət çəkib, xeyli də vaxt sərf etmişdim. Bundan əlavə, mən bir neçə dəniz quşu tutub öyrətmışdım, ancaq adlarını bilmirdim, onların hamısının qanadını qolmuşdum, ona görə də uşub gedə bilmirdilər. Vəhşilər adaya gələndə mənim evimi görə bilməsinlər deyə, qalamın qabağında əkdiyim cavan ağaclar çıxdan böyüyüb six bir meşə əmələ gətirmişdi, mənim quşlarım da bu meşədə yuva salıb balalarmışdır, bu isə məni çox sevindirirdi. Beləliklə, təkrar edirəm ki, həyatım çox yaxşı keçirdi, özümü rahat hiss edirdim və əger vəhşilərin hücumu qorxusundan azad ola bilsəydim, öz taleyimdən razi qalardım.

Lakin, görünür, taleyin hökmü başqa imiş və mənim bu hekayətimi hər kəs oxuyacaqdırsa, qoy buna diqqət etsin və görsün ki, həyatımızda daha çox qorxdıduğumuz və insan üçün ən böyük imtahan hesab etdiyimiz günah işlərin özü, çox zaman, bizi təhdid edən bədbəxtlik və bələlardan qurtarmaq üçün yeganə bir yol olur. Bu sözlərin doğruluğunu sübut etmək üçün mən öz şəxsi həyatımdan bir çox misallar çəkə bilərəm, lakin bu cəhətdən adadakı həyatımın son illəri daha çox diqqətəlayiqdir.

Beləliklə, mənim bu adada keçirdiyim dustaq həyatımın iyirmi üçüncü ili idi. Dekabr ayı gəlib çatmışdı, Günsəş ekvatorun cənub tərəfinə keçmişdi (ilin belə isti bir vaxtını mən qış fəsl adlandırma bilmərəm), mən səhərdən-axşamadək tarlada işləyirdim. Yenə bir gün səhər, hava hələ tamamilə işıqlanmamış tarlaya getmək üçün evdən çıxarkən gördüküm mənzərə məni heyrətləndirib sarsıldı: mənim evimdən iki mil məsafədə, dənizin kənarında böyük bir tonqal qalanmışdı, həm də bu tonqal adanın vəhşilər gələn o biri sahilində yox, mən yaşayın tərəfində qalanmışdı.

Heyrətimdən quruyub qalmışdım, bu çağırılmamış qonaqlarla üz-üzə gəlməmək üçün mən bir addım da irəli getmədim və evimi əhatə edən pöhrəlikdə gizləndim. Lakin mən burada da rahat nəfəs ala bilmirdim. Qorxurdum ki, əgər vəhşilər adanı gəzməyə başlasalar və mənim becərilmiş tarlamı və ya başqa bir şeyi görsələr, burada



insan yaşadığını başa düşərlər və məni axtarıb tapmayıncı sakitləşməzlər. Mən qorxu hissinin təsiri altında cəld qalaya qayıtdım, həyətə girib, izi itirmək üçün nərdivanı da götürdüm və müdafiəyə hazırlaşmağa başladım.

Mən öz toplarımın hamısını (bayır hasarın yanında ayaqlıq üzərində düzəldib qoyduğum muşket tüfəngləri top adlandırdım) və tapançalarımı doldurdum, son nəfəsimədək özümü müdafiə etməyi qərara aldım. Təxminən, iki saat bu vəziyyətdə oturub gözlədim və bayirdan heç xəbər tutmadım, çünki irəli göndərmək üçün mənim kəşfiyyatçıları yox idi.

Mən bir qədər də bu vəziyyətdə oturub gözlədim və fikirləşdim, bayirdan heç bir xəbər tuta bilməməyim məni çox darıxdırırdı, buna görə də səbir edə bilməyib, yuxarıda nağıl etdiyim qaydada, nərdivanı təpənin mənə tərəf olan çıxıntısına söykədim və müşahidə borusunu götürüb oraya çıxdım. Təpənin başına çatan kimi müşahidə borusunu çıxardım və üzüqöyler yerə uzanıb tonqal yanınan yerə baxmağa başladım. Gördüm ki, tonqalın yanında on beş vəhşi dövər vurub oturub, hamısı da çilpaq idi. Əlbəttə, onlar tonqalı qızınmaq üçün qalamamışdilar, çünki hava dəhşətli dərəcədə isti idi, onlar bu tonqalı insan ətindən öz vəhşi yeməklərini hazırlamaq üçün yandırmışdilar. Bu iş üçün lazımlı olan ov, yəqin ki, hazır idi, lakin onun ölü və ya diri olduğunu hələ bilmirdim.

Vəhşilər iki qayıqla gəlmış və qayıqları sahilə, qumun üstünə çəkmişdilər. Dənizdə qabarma başlanmışdı və onlar, görünür, dənizin çəkilməsini gözləyirdilər ki, qayıdlı getsinlər. Mənim gördüyüüm bütün mənzərənin, xüsusilə vəhşilərin adanın mən yaşayan tərəfində, evimə bir qədər yaxın olan bir yerdə sahilə çıxmalarının məni necə də qorxuya saldığını siz təsəvvür edə bilməzsınız. Ancaq, bununla belə, mən sonra bir az sakitləşdim, çünki fikirləşdim ki, vəhşilər, yəqin, həmişə dənizdə qabarma başlayanda gelirlər və çəkilmə başlayan kimi də çıxb gedirlər, deməli, əgər vəhşilər qabarma zamanı sahilə çıxmayıblarsa, mən dənizdə çəkilmənin davam etdiyi bütün müddət ərzində evdən bayırı arxayın çıxa bilərəm. Bu müşahidəm məni sakitləşdirdi və mən taxılımı yiğmağa davam etdim, sanki, heç bir hadisə üz verməmişdi.

Gözlədiyim kimi də oldu: dənizdə suyun çəkilməsi başlayan kimi, vəhşilər qayıqlara doluşub dənizə çıxdılar. Onu deməyi unutdum

ki, onlar yola düşənə bir saat və ya saat yarım qalmış sahildə oynamağa başladılar: müşahidə borusu vasitəsilə mən vəhşilərin atılıb-düşmələrini və onların bədənlərinin qəribə hərəkətini yaxşı gördüm. Mən həmcinin gördüm ki, onların hamısı çılpaqdır, lakin onların qadın və ya kişi olduğunu seçə bilmədim.

Vəhşilər sahildən uzaqlaşan kimi mən təpədən düşüb iki tüfəng ikisini də ciyinimə saldım, iki tapançanı və qınsız qılınc tiyəsini belimə taxdım, vaxtı itirmədən sahildə ilk dəfə vəhşilərin izini kəş etdiyim zaman müşahidə üçün üzərinə çıxdığım təpəyə tərəf geddim, həmin yerə çatan kimi (bu yerə gəlib çıxməq isə iki saata qədər vaxtimı aldı, çünki götürdüyüm silahlar çox ağır idi və mən yeyin yeriyə bilmirdim) dənizə tərəf baxdım və daha üç qayıq gördüm, bunlar da vəhşilərlə dolu idi və adadan ayrılib qitəyə tərəf gedirdilər.

Bu kəş məni dəhşətə götirdi, mən sahilə tərəf yürüüb indicə burada baş vermiş iyriñc ziyafətin qalıqlarını, vəhşilərin nəşələnib rəqs edərək yedikləri insan eti parçalarını, qan və sümükləri görərkən məni bürümüş dəhşət xüsusilə qüvvətləndi və mən daha da qəzəbləndim. Bu mənzərəni görəndə mən o qədər qəzəblənmişdim ki, onlar bir daha bu adaya gəlsələr və ilk dəstələrində nə qədər vəhşi olsa, hamısını qırmağı qət etdim və bunun üçün yenidən planlar fikirləşməyə başladım.

Ancaq bir şey şübhəsiz idi ki, vəhşilər bu adaya çox nadir hallarda gəlirdilər. Məsələn, bu axırıncı dəfə onlar gəlib-getdikdən sonra on beş aydan artıq bir vaxt keçdi və bu müddət ərzində mən sahildə nə onların özünü, nə təzə insan ayağı ləpirini və nə də, ümumiyyətlə, vəhşilərin gəlib-getmiş olduğunu göstərən heç bir başqa iz və əlamət görmədim. İlin yağarlıq fəslində vəhşilər, yəqin ki, bu adaya heç, qətiyyən, gəlmirdilər, görünür, bu fəsildə onlar evdən bayır çıxmağa və bu qədər uzaq bir yerə getməyə cəsarət etmirdilər. Buna baxmayaraq, bütün bu on beş ayın ərzində mən heç rahat olmadım, daima fikir edirdim ki, bu çağrılmamış qonaqlar yenə də gələcək və qəfletən məni yaxalayacaqlar. Elə buna görə də mən bu vəziyyətimdən belə bir nəticə çıxarıram ki, təhlükəni gözləmək, həmin təhlükənin özündən müqayisə edilməyəcək dərəcədə pisdir, xüsusən o zaman ki bu təhlükə və qorxunun heç axını görünmür.



Bu zaman məndə son dərəcə dəhşətli qaniçilik əhvali-ruhiyyəsi əmələ gəlmışdı və mən bütün boş saatlarında (onu deyim ki, bu saatlarımı mən daha faydalı işlərə sərf edə bilərdim) oturub tədbir tökür və fikirləşirdim, necə edim ki, vəhşilər bu yaxnlarda adaya gəlsələr və bu axırıncı dəfə olduğu kimi, iki dəstəyə ayılsalar, qəflətən onlara hücum edim və hamisini qırırm. Ancaq mən onu nəzərdən qaçırdım ki, əger on və ya iyirmi nəfərdən ibarət olan bu birinci dəstəni qırsam, fərqi yoxdur, bir gündən, bir həftədən və ya bir aydan sonra mən vəhşilərin yeni bir dəstəsi ilə vuruşmali olacağam, onları da qırsam, əvəzinə başqları gələcəkdir, beləliklə, mən özüm bu vəhşilər kimi, bəlkə, onlardan da pis bir qatılə çevrilənə qədər bu əhvalat davam edəcəkdir.

Günlərim daimi həyəcan içində keçirdi. Mən əmin idim ki, gec-tez zalim yırtıcıların pəncəsinə keçməkdən yaxamı qurtara bilmə-yəcəyəm və mən buna görə də yalnız çox mühüm və təxirəsalınmaz işlərdən ötrü evdən bayıra çıxırdım və çıxanda da son dərəcə ehtiyatlı tərpənir, hər dəqiqə ətrafi gözdən keçirirdim. Ev heyvanları saxlamağın nə qədər faydalı olduğunu mən bu zaman xüsusilə dərk etdim. Keçiləri ağılda saxlamağı vaxtında fikirləşməyim mənim üçün tam bir xoşbəxtlik idi. Adada, xüsusilə vəhşilərin gəlib-getdikləri tərəfdə güllə atmağa cəsarət etmirdim, qorxurdum ki, vəhşiləri ürküdüb qaçıram və əger onlar birinci dəfə qaçıb yaxalarını qurtarsalar, yəqin ki, bir neçə gündən sonra iki yüz-üç yüz qayıqla buraya yenidən hücum çəkərlər, belə bir vəziyyətdə isə başıma nələr gələcəyini mən yaxşı bilirdim.

Ancaq, yuxarıda dediyim kimi, mən vəhşiləri bir də düz bir il üç aydan sonra gördüm ki, bunun haqqında da indi danışacağam. Ola bilər ki, bu ilin ərzində vəhşilər bir neçə dəfə adaya gəlib-getmişlər, ancaq, yəqin ki, onlar heç bir zaman burada uzun müddət qalmamışlar, hər halda, mən də onları görməmişəm; lakin adadakı həyatımın iyirmi dördüncü ilinin (mənim öz hesabımı görə deyirəm) may ayında mən vəhşilərlə görüşdüm və özü də bu görüş çox qəribə oldu.

Amma bu on beş ayın ərzində nə qədər narahat olduğumu və həyəcan keçirdiyimi sözlə ifadə edə bilmərəm. Çox narahat yatırıdım, hər gecə qorxunc yuxular görür və tez-tez səksənib yataqdan qalxırdım. Bəzən yuxuda gördüm ki, mən vəhşiləri öldürürəm və

onları öldürmekdə haqlı olduğumu sübut etmək üçün dəlillər axtarıram. Heç gündüzləri də bir dəqiqə rahatlığım yox idi. Ancaq hələlik bu məsələni bir yana qoyaq və baş vermiş əhvalatın özünə qayıdaq.

Mayın ortalarında, mənim hələ də günləri qeyd etdiyim o ibtidai taxta təqvimə inansaq, mayın düz on altısında, səhərdən-axşamadək güclü qasırğa qopdu, gecə də çox firtinalı keçdi. Mən oturub İncili mütləq edirdim, öz vəziyyətim haqqında düşünərək ciddi fikrə getmişdim. Birdən top səsi eşitdim, özü də mənə elə gəldi ki, bu səs dəniz tərəfdən gəldi.

Qəflətən eşitdiyim bu top səsi məni sarsıdı, lakin bu hadisənin taleyin bundan əvvəl mənə qismət etdiyi digər təsadüflərlə heç bir əlaqəsi yox idi. Top səsinin məndə doğurduğu fikirlərin özü də tamamilə yeni idi, əvvəlki fikirlərə bənzəmirdi. Mən qiymətli vaxtin bir dəqiqəsini belə itirməmək üçün cəld yerimdən qalxıb bir an içində nərdivanı dağ'a diredim və oraya dırmanmağa başladım. Dağın başına çataçatda uzaqdan, dənizdən bir parıltı gözümə dəydi və yarımdəqiqə keçdikdən sonra ikinci dəfə top səsi eşidildi. Səsin istiqamətinə görə asanlıqla təyin etdim ki, top dənizin o yerində atılır ki, bir zaman, qayığım su axıntısına düşərkən, mənim özüm oraya gedib çıxmışdım.

Mən başa düşdüm ki, yəqin, dənizdə hər hansı bir gəmi fəlakətə düşçər olmuşdur və top atəsi ilə işarə verir; görünür, yaxında başqa bir gəmi də vardır ki, ondan kömək istəyir. Mən çox həyəcan və təlaş içində olsam da, özümü itirməmişdim və buna görə də cəld fikirləşib bu nəticəyə geldim ki, mən bu adamlara kömək edə bilməsəm də, bəlkə, onlar mənə kömək etsinlər. Vaxtı itirmədən etrafındaki çır-çırpinin hamısını bir yerə yiğib od vurdum, çırçıq quru olduğu üçün tez alışdı və bərk külək əsməsinə baxmayaraq, o qədər yaxşı yanmağa başladı ki, əgər dənizdəki şey, doğrudan da, gəmi idisə, oradakılar mənim bu tonqalımı görməyə bilməzdilər. Alovu, şübhəsiz ki, görmüşdülər, çünki tonqal alovlanan kimi yenidən top səsi eşidildi, sonra top səsləri daha bir neçə dəfə təkrar olundu, özü də bu səslərin hamısı eyni tərəfdən gəlirdi. Mən bütün gecəni səhərədək odu söndürmədim, ortaçıq tamamilə ağarıb göyün üzü açılanda mən adanın şərq tərəfində – dənizdə nə isə bir qaraltı gördüm, lakin bu qaraltının bir gəmi gövdəsi və ya yelkən olduğu məlum deyildi, çünki qaraltı çox uzaqda idi, dəniz isə hələ də



dumanla örtülü olduğuna görə mən müşahidə borusu ilə də onu yaxşı seçə bilmirdim.

Bütün günü mən dənizdə gördüğüm bu qaraltını müşahidə etdim və tezliklə inandım ki, bu qaraltı hərəkət etmir və bir yerdə dayanıb qalmışdır. Mən belə bir nəticəyə gəldim ki, deməli, bu qaraltı lövbər salıb dayanmış bir gəmidir. Öz mülahizələrimin düzgün olub-olmadığını bilmək üçün nə qədər tələsdiyimi siz təsəvvür edə bilərsiniz. Mən tüfəngi götürüb dənizə uzanan qayalar silsiləsinin olduğu cənub-şərq tərəfdəki sahilə qaçıdım, bir zaman mənim qayığım həmin qayanın yanından su axintısına düşüb dənizə getmişdi. İndi hava tamamilə aydınlaşmış, duman çəkilmişdi, mən həmin yerə çatan kimi gördüm ki, dənizdəki qaraltı bir gəminin gövdəsidir. Mən buna həm çox təəssüfləndim, həm də başa düşdüm ki, bu gəmi gecənin qaranlığında bir zaman mənim qayıqla səyahət edərkən gördüğüm sualtı qayalara toxunub dağılmışdır. Bu qayalar dəniz axınının qabağını kəsir və burada bir növ yeni və başqa istiqamətdə olan digər bir axın əmələ gətirirdi, bu axın da vaxtilə mənə kömək etmişdi və o zaman həyatımda baş vermiş ən dəhşətli bir təhlükədən xilas olduğuma və salamat qaldığıma görə mən həmin bu qayalara minnatdar idim.

Elə buna görə də mən deyirəm ki, bir adam üçün xilaskar olan bir şey başqası üçün fəlakətli olur. Yəqin ki, bu adamlar, hər kəs olur olsun, suyun altında tamamilə görünməyən sualtı daşlarının olduğunu bilməmiş və güclü küləyin nəticəsində gecənin qaranlığında bu daşlara toxunmuşlar. Əgər fəlakətə uğrayan gəmidəki adamlar bu adanı görmüş olsaydilar (mən belə zənn edirəm ki, çətin görmüş olalar), çox ola bilsin ki, qayıqlara minib sahilə çıxmaga çalışardılar. Lakin mən tonqalı yandırından sonra da onların topdan atəş açması məni müxtəlif fikirlərə gətirib çıxardırdı: gah deyirdim ki, onlar mənim yandırğıım tonqalı görmüş və xilas olmaq üçün qayığa minib, sahilə tərəf avar çəkmişlər, lakin dənizdəki firtina və dalğalarla bacarmamış, batmışlar; bu da ağlıma gəlirdi ki, bəlkə, onlar hələ fəlakətə uğramazdan əvvəl gəmidəki qayıqları itirmişlər, çünkü bir neçə səbəbə görə belə vəziyyət əmələ gələ bilərdi. Məsələn, firtina zamanı bəzən belə olur ki, gəmi batmağa başlayanda onun yükünü azaltmaq üçün ağır şeyləri, o cümlədən, qayıqları da açıb dənizə tullayırlar. Belə də ola bilər ki, fəlakətə

uğramış gəmi müəyyən bir istiqamətdə haraya isə gedən bir neçə gəmidən biridir və top səslərini eşidən o biri gəmilər köməyə gəlib bu adamların hamisini xilas etmişlər. Nəhayət, bu da mümkün idi ki, gəmidəki adamlar qayığa minmişlər, lakin onların qayığı həmin yuxarıda dediyimiz dəniz axınına düşmüşdür və bu axın onları açıq dənizdə bilavasitə ölümün ağuşuna aparmışdır və kim bilir, həmin bədbəxt adamlar, bəlkə də, indi dənizdə qayığın içində acılıq çəkirlər və lap bir-birlərini yeməyə də hazırlırlar.

Ancaq bütün bu dediklərim məndə əmələ gəlmış, sadəcə, fikirlər idи və mənim vəziyyətim elə idи ki, onlara kömək edə bilməzdim, mən o bədbəxtlərin halına yalnız acıyb təəssüf edə bilərdim. Bu bədbəxt hadisənin mənim üçün xeyirxah cəhəti ancaq o idи ki, bu əhvalat mənim öz taleyim təşəkkür etməli olduğumu sübut edən yeni bir dəlil idи, çünki tale daima mənə qayığı göstərirdi və hadisələr ele gətirmişdi ki, bu sahillərin yaxınlığında fəlakətə uğramış iki gəminin adamlarından yalnız mən xilas olub salamat qalmışdım. Beləliklə, mən bir daha əmin oldum ki, insanın vəziyyəti nə qədər ağır və çıxılmaz olur olsun, fərqi yoxdur, əger bu vəziyyəti başqa və daha ağır bir vəziyyətlə müqayisə etsək, taleyə təşəkkür etmək üçün öz halımızda az və ya çox müəyyən əsaslar tapa bilərik.

Fəlakətə uğramış gəmidəki adamların da vəziyyəti məhz belə idи; əger yaxında olan başqa bir gəmi bu adamları öz göyərtəsinə götürməmişdisə, belə bir dəhşətli tufanda onlardan kimsənin xilas olduğunu güman etmək çətin idи. Həm də bu, yalnız bir güman, özü də çox zeif bir güman idи. Hər necə olur olsun, mən, hər halda, dənizdə başqa bir gəminin olduğunu göstərən heç bir əlamət görmədim.

Gəmiyə yaxından baxanda insan üzü görmək üçün məndə əmələ gələn o qızığın arzu və ehtirası ifadə etməyə söz tapa bilmirəm! Mən anladım ki, insan üçün çox darixmişam və dodaqlarımdan qeyri-ixtiyari olaraq bu sözlər qopurdu: "Ah, kaş onlardan iki-üç adam... yox, heç olmasa, bircə nəfər xilas olub, üzə-üzə yanımıza gələydi! Onda mənim yoldaşım olardı, mən canlı insanla ülfət bağlardım, onunla söhbət edərdim". Uzun illərdən bəri tənhalıqda keçən həyatımda mən heç bir zaman insanlarla görüşməyi bu qədər qızığın arzu etməmişdim.

İnsandakı şiddətli arzu və ehtiraslarının xüsusi yayları vardır ki, onlar gözə görünən və ya görünməyib yalnız xəyalımızda canlandırdığımız



bir şeyin gücü ilə hərəkətə gətirildikdə insanın qəlbində həmin şeyə qarşı böyük arzu doğur və ondan ayrıla bilmir.

Mənim də qəlbimdə əmələ gəlmiş qızığın arzu belə idi və mən istəyirdim ki, fəlakətə uğramış gəminin heyətindən, heç olmasa, bir nəfər xilas olaydı. "Ah, heç olmasa, bircə nəfər! Birçə nəfər xilas ola bilsəydi!" Mən bu sözləri min dəfə təkrar edirdim və onları deyərkən qəzəblə yumruqlarımı sıxırdım, barmaqlarım ovcumun içində tərəf elə qatlanırkı ki, əgər ovcumda yumşaq bir şey olsaydı, onu qeyri-ixtiyari olaraq sındırdım, dişlərimi isə elə bərk qıçayırdım ki, sonra uzun müddət asanlıqla bir-birindən ayıra bilmirdim.

Qoy alımlər bu növ hadisələrin səbəblərini axtarırı tapsınlar, mən isə burada yalnız faktı, məni bu qədər heyrətə salan faktı təsvir edirəm. Mən bu faktın haradan meydana gəldiyini izah etməyi öz üzərimə götürmürəm, lakin, mənim fikrimcə, bu hadisə, şübhəsiz ki, çox arzusunda olduğum və xəyalımda canlandırdığım xoşbəxt bir görüşün, mənə öz xristian qardaşlarından hər hansı birisi ilə birləşməyə imkan verəcək bir görüşün həvəsindən doğmuşdu.

Lakin, görünür, o zaman ya mənim bəxtimə belə yazılıbmış, ya da fəlakətə uğrayan gəmidəki adamlar ölümə məhkum edilibmişlər, necə olur olsun, hər halda, insan üzü görmək kimi bir xoşbəxtlik o zaman mənə qismət deyilmiş. Beləliklə, mən addadakı həyatının heç axırıncı ilinə qədər də həmin fəlakətə uğramış gəmidən bir nəfərin xilas olub-olmadığını öyrənə bilmədim. Mən yalnız gəmi fəlakətindən bir neçə gün sonra çox kədərli bir şey kəşf etdim: gəminin parçalandığı yerin qarşısındaki sahildə boğulmuş bir kapitan şagirdinin meyitini tapdım. Onun əynində bezdən qısa bir şalvar, göy köynək və bir də dənizçilərə məxsus pencəyi var idi. Heç bir əlamətə görə onun milliyyətini təyin etmək mümkün deyildi. Ciblərində iki qızıl pul və bir trubkadan başqa bir şey yox idi və mən də puldan daha çox bu trubkaya sevindim.

Fırtınadan sonra dəniz tamamilə sakitləşmişdi və mən qayığa minib fəlakətə uğramış gəminin yanına getməyi çox arzu edirdim. Orada mənə lazım ola biləcək bir çox şeylər tapacağımı əmin idim. Lakin məni oraya sövq edən və həvəsləndirən yalnız bu deyildi, məni oraya getməyə hər şeydən çox cəlb edən bu idi ki, bəlkə də, gəmidə canlı bir məxluq qalmışdır və mən onu ölümündən xilas edərək öz kədərli həyatımı bir qədər gözəlləşdirəm. Bu fikir bütün

qəlbimə hakim olmuşdu. Hiss edirdim ki, Allahın iradəsinə tabe olaraq mən o parçalanmış gəmiyə gedib baxmadıqca nə gecə, nə də gündüz rahatlığım olmayıacaqdır. Bütün varlığıma hakim kəsilmiş bu fikir o qədər məndə kök salmışdı və o qədər qüvvəli idi ki, mən onun əleyhinə gedə bilmirdim, buna görə də həmin fikrin göstərdiyi yolla getdim, əgər belə etməsəydim, yəqin ki, sonra vicdan əzabı çəkəcəkdir.

Bu fikirlə də mən tələsik öz qalama qayıtdım və dəniz səfərinə hazırlaşmağa başladım. Mən çörək, bir böyük bardaq sərin su, kompas, bir şüşə rom (indi rom ehtiyatım lap azalmışdı), bir səbət üzüm qurusu götürdüm və bunların hamısını çıynımə alıb qayığının dayandığı sahilə gəldim, orada qayığın içindəki suyu təmizlədim və gətirdiyim şeyləri onun içine yerləşdirib, başqa şeylər gətirmək üçün yenə də evə qayıtdım. Bu dəfə mən bir böyük torba düyü, əlavə olaraq yenə də bir böyük bardaq su, arpa unundan bişmiş iyirmiye qədər qoğal, daha doğrusu, arpa cadı, bir şüşə keçi südü, bir parça pendir və bir də mənim üçün kölgəlik əmələ gətirən çətirimi götürdüm. Bütün bunların hamısını böyük bir zəhmətlə, qan-tər içində gətirib qayığa yiğdim və: "Allah özü yolumu uğurlu etsin", – deyib sahildən ayrıldım. Mən mümkün qədər sahildən uzaqlaşmağa çalışırdım və bu qayda ilə adanın şimal-şərq tərəfdəki qurtaracağına qədər olan məsafləni avar çəkə-çəkə getdim. Buradan mən açıq dənizə burulmalı idim. Dənizə çıxməq mənim üçün böyük cəsarət idi. Gedim, yoxsa yox? Mən sahildən bir az kənarda adanın ətrafına hərlənib gələn sürətli dəniz axıntısına baxıb, birinci dəfə səyahətə çıxarkən nə qədər qorxunc təhlükəyə məruz qaldığımı xatırladım və doğrusu, cəsarətim bir qədər azalmağa başladı. Mən bilirdim ki, əgər dəniz axınına düşsəm, o, məni mütləq sahildən xeyli uzağa aparaçaqdır və belə olduqda mən hətta adanı da gözdən itirə bilərəm, o zaman şiddetli bir külək başlasa, dalğalar mənim bu çox kiçik olan qayığımı o saat çeviririb məhv edə bilər.

Bu fikirlər məni o qədər narahat edirdi ki, mən hətta qorxudan bu təşəbbüs dən əl çəkməyə də hazır idim. Mən qayığı sahilə tərəf çevirib kiçik bir limana keçirdim, özüm isə qayıqdan çıxbı sahildəki təpalərdən birinin üzərində oturub düşünməyə başladım. Bir tərəfdən parçalanmış gəmiyə gedib baxmaq arzusu məndən əl çəkmir, digər tərəfdən də bu işdə qarşıma çıxacaq təhlükələrin



qorxusu məni rahat buraxmırıldı. Mən bu fikirlərə qərq olub düşünməkdə ikən dənizdə tezliklə qabarma başladı və mən indi, istəristəməz, öz səyahətimi bir neçə saat təxirə salmalı idim. Bu zaman ağlıma belə bir fikir gəldi ki, bu qabarmanın özündən istifadə etmək yaxşı olar, bu məqsədlə də bir təpənin üzərinə çıxıb dəniz axıntısının qabarma zamanı hansı istiqamətdə getdiyini və geri qayıdarkən onun özündən istifadə etməyin mümkün olub-olmadığını müşahidə etmək lazım idi. Mən bunu yenicə fikirləşmişdim ki, lap yaxınlıqda bir təpə gördüm. Bu təpənin hündürlüyü və vəziyyəti elə idi ki, onun üstündən həm dəniz və adanın hər iki sahili, həm də dənizdəki axınların istiqaməti aydın görünə bilərdi. Bu təpənin üstünə çıxan kimi mən baxıb əmin oldum ki, dənizdə suyun çəkilməsi zamanındaki axıntı adanın cənub tərəfindən, qabarma zamanındaki axın isə şimal tərəfindən gəlir və əgər mən geri qayıdanda adanın şimal tərəfinə doğru istiqamət götürsəm, deməli, sağ-salaş mat sahilə gəlib çıxaram.

Bu kəşfdən ruhlanaraq mən sabah səhər dənizdə çəkilmə başlanan kimi yola çıxmağı qərara aldım. Gecəni qayıqda keçirdim, yuxarıda qeyd etmiş olduğum dənizçi şinelinə bürünüb yatdım, səhər isə dənizə çıxdım. Mən əvvəlcə şimala tərəf istiqamət götürmüştüm və nə qədər ki şərqə tərəf gedən dəniz axınına düşməmişdim, qayığım birinci səyahətdə cənub axınına düşərkən getdiyim sürətə nisbətən zəif irəliləsə də, hər halda, yenə də sürətlə gedirdi. Birinci səyahət zamanı mən qayığı, qətiyyən, idarə edə bilmirdim, indi isə sükan kürayindən asanlıqla istifadə edirdim və birbaşa gəmiyə tərəf gedirdim. Mən bu qayda ilə iki saatdan da az bir müddətdə gəminin yanına çatdım.

Gözlərimin qarşısında acınacaqlı bir mənzərə açıldı: görünüşündən ispan gəmisinə oxşayan bu gəmi iki qayanın arasına girmişdi. Gəminin dal tərəfi bütünlükə dağılmışdı, orta böyük doru və qabaq doru lap bünövrəsinə qədər parçalanmışdı, gəminin alt hissəsi isə sağ qalmışdı. Gəminin kənarına yaxınlaşdqda göyərtədə bir it göründü. Heyvan məni görən kimi zingildəyib ulamağa başladı, mən onu çağırıldıqda suya atılıb üzə-üzə yanımı gəldi. Mən onu sudan çıxarıb qayığa qoydum; heyvan acından ölürdü, qabağına bir parça çörək qoydum, it ac qurd kimi çörəyin üstünə atıldı. Yeyib doyandan sonra mən ona su verdim, it suyu o qədər acgözlükə

yalamağa başladı ki, imkan versəydim, yəqin ki, tuluq kimi şişib partlayardı.

Sonra gəmiyə çıxdım. Orada ilk gördüğüm şey insan meyiti idi, onlar qapının qabağında qolları ilə bir-birinə bərk sarılıraq ölmüşdülər. Yəqin ki, gəmi qayalara çırpıcların dalgalar ara vermədən daima onun üzərindən aşmış, firtına isə qüvvəli olduğundan gəminin bütün heyəti, suyun dibində olduğu kimi, boğulmuşdur. İtdən başqa gəmidə heç bir canlı məxluq qalmamışdı, gəmidəki malların da hamısı islanmışdı. Anbarda nə isə içi şərab, yoxsa bilmirəm araqla dolu çəlləklər var idi, lakin bunlar o qədər böyük idi ki, mən heç onları yerindən dəbərtməyə də təşəbbüs etmədim. Anbarda bir neçə sandıq da var idi, bunlar da, yəqin ki, dənizçilərin idi; sandıqlardan ikisini ağızını açmadan qayığa gətirdim.

Əlbəttə, əger gəminin burun hissəsi dağılıb arxa hissəsi sağ qalsayıdı, mənim əlimə daha yaxşı şeylər keçəcəkdi, çünki bu iki sandığın içindən çıxan şeylər göstərirdi ki, bu gəminin yükü çox qiymətli imiş. Yəqin ki, bu gəmi Buenos-Ayresdən, yaxud Rio-de-la-Platadan çıxbı, Braziliya sahillərinin yanından keçərək, Meksika körfəzinə və ya Havanaya, oradan isə İspaniyaya gedirmiş. Şübhəsiz ki, bu gəminin yükü çox qiymətli imiş, lakin belə bir vəziyyətdə bunun heç kəsə bir faydası yox idi, gəmidəki adamların başına nələr gediyini isə mən o zaman bilmirdim.

Sandıqlardan başqa, mən gəmidən bir balaca çəllək də götürmüştüm, içində nə isə spirtli içki var idi. Çəllək balaca idi, cəmisi iyirmi qallon içki tutardı, buna baxmayaraq, onu qayığa endirmek üçün çox əziyyət çəkməli oldum. Gəminin kayutlarından birində bir neçə muşket tūfəngi və içində dörd girvənkəyə qədər barit qalmış bir qab tapdım, tūfəngləri götürmədim, çünki onlar mənə lazımdı, barit isə götürdüm. Bunlardan başqa mən kömür xəkəndazını və bir maşa təpib götürdüm, çünki bunlara son dərəcə böyük ehtiyacım var idi, həmçinin iki mis qazança, mis çaynik və qəhvədan da götürdüm. Bütün bu yükü və iti götürüb gəmidən uzaqlaşdım, çünki dənizdə qabarma başlayırdı. Həmin gün gecə saat birə yaxın mən son dərəcə yorğun halda gəlib adaya çatdım.

Gecəni qayıqda keçirdim, səhəri bütün gətirdiyim şeylərin hamısını qalama daşımamaq üçün təzə tapdığım mağaraya aparmağı qərara aldım, çünki ora daha yaxın idi. Səhər yeməyindən sonra



şeyləri qayıqdan sahilə boşaldım və onları əməlli-başlı gözdən keçirtdim. Çelləyin içindəki rom idi, özü də, etiraf edim ki, lap pisindən, qətiyyən, bizim Braziliyada içdiyimiz roma bənzəmirdi. Lakin bunun müqabilində sandıqlardan bir çox lazımlı şeylər tapdım. Onların birindən çox səliqə ilə düzəldilmiş bir qutu çıxdı, qutunun içi ağızları gözəl gümüşlənmiş xüsusi formalı butulkalarla dolu idi (hər butulkada üç pintə qədər əla likör var idi). Bundan əlavə, sandıqdan içi gözəl mürəbbə ilə dolu dörd banka tapdım, bunlardan ikisinin ağızı möhkəm bağlı olduğu üçün içərinə bir damcı da su keçməmişdi, lakin ikisinə su dəydiyi üçün xarab olmuşdu. Həmin sandıqdan mən bir neçə dənə lap təzə köynək tapdım ki, bu da məni çox sevindirdi; sonra mən oradan bir düjün yarımla rəngli boyun dəsmalı və bir o qədər də kətandan tikilmiş aq cib dəsmalı tapdım. Bu dəsmallar məni çox sevindirdi, çünkü isti günlərdə üzümün tərini bu nazik kətan dəsmallarla silmək çox xoş olardı. Həmin sandığın lap dibində pulla dolu üç böyük torba tapdım. Bu üç torbada cəmi min yüz piastr¹ pul var idi, torbalardan birində əlavə olaraq kağıza bükülmüş altı qızıl dublon² və bir neçə sal qızıl parçası var idi, bunların hamısının ağırlığı, zənnimcə, bir girvənkəyədək olardı.

O biri sandıqda ucuz maldan tikilmiş və çox geyilmiş bir neçə dəst paltar var idi. Ümmüyyətlə, bu sandığın içindəki şeyləri nəzərə alıqda, mən belə hesab etdim ki, sandıq, yəqin, gəmidəki topçulardan birinindir. Sandıqdan həmçinin içi iki girvənkəyədək yaxşı barıtla dolu üç qab tapdım, görünür, bu barıt ov tūfəngləri üçün ayrıca saxlanırımsı. Müxtəsəri budur ki, mən bu səfərimdə özümə lazım olan çox şey əldə edə bildim. Pulun mənim üçün heç bir əhemmiliyyəti yox idi, o, mənim üçün lüzumsuz bir zibil idi və bu pulların hamısını mən çoxdan bəri üzünü görmədiyim və geymədiyim üç-dörd cüt ingilis ayaqqabısına və ya coraba məmnuniyyətlə verərdim. Doğrudur, mən bu səfərdə dörd cüt də ayaqqabı qazanmışdım: iki cütünü oradakı meyitlərin ayaqlarından çıxartmışdım, iki cütünü də sandıqlardan birində tapmışdım. Əlbəttə, ayaqqabilar mənə çox lazım idi, ancaq bunlar nə rahatlığı, nə də möhkəmliyi etibarilə ingilis ayaqqabılara çatmazdı, bunlar adı çəkmə idi. İkinci sandıqdan

¹ Piastr – bir zaman Türkiyədə və Misirdə işlənmiş xırda pul. Avropada ispan və Cənubi Amerika pul vahidi olan peso (peza) çox zaman piastr adlanır.

² Dublon – tərkibində 7,5 qrama qədər qızıl olan qədim ispan qızıl pulu

mən yenə də əlli dənə müxtəlif pullar tapdım, ancaq bunlar qızıl deyildi. Yəqin, birinci sandığın sahibi kasib bir dənizçi imiş.

Bununla belə, mən həmin pulların hamisini, bizim gəmidən tapdığım pulları gizlətdiyim kimi, mağaraya gətirib gizlətdim. Çox təəssüf ki, mən fəlakətə uğramış gəminin dal tərəfindəki sərvəti ələ keçirə bilmədim, ələ keçirə bilsəydim, yəqin ki, qayığı iki-üç dəfə doldurub adaya daşımali olardım. Əger mən buradan xilas olub İngiltərəyə gedib çıxa bilsəydim, bu tapdığım pullar da həmin daş mağaranın içində qalardı və sonra qayıdib onu götürə bilərdim.

Gətirdiyim şeylərin hamisini daş mağaraya aparıb yiğdiqdan sonra, qayığı əvvəlki dayanacağa apardım və oradan sahilə, qumun üzərinə çıxarddım, özüm isə birbaşa köhnə evimə qayıtdım. Evdə hər şey öz qaydasında idi. Mən yenə də əvvəlki kimi dinc həyat keçirməyə və ev işlərimi yavaş-yavaş öz yoluna qoymağa başladım. Lakin, oxucuya məlum olduğu kimi, son illərdə mən çox ehtiyatlı tərəpənirdim, kəşfiyyatla az məşğul olur, evdən də çox nadir hallarda bayır çıxırdım. Mən yalnız adanın şərq tərəfindən ehtiyat etmirdim, mən bilirdim ki, vəhşilər heç bir zaman o tərəfdə sahilə çıxmırlar. Buna görə mən o tərəfə gedəndə bir o qədər də ehtiyat tədbirləri görməyib, adanın başqa yerlərinə səfər edəndə götürdüyüm qədər silah götürməyə bilərdim.

Bu minvalla mən adada yenə iki il yaşadım, lakin bu iki ildə mənim başımda yalnız bircə fikir dolaşındı: necə edim ki, bu adadan birtəhər qaçıb qurtarım (görünür, mənim başımın quruluşu ələ idi ki, onun fikirləşdiyi planlardan həmişə bədənimə zərər dəyirdi). Mən bilirdim ki, parçalanmış gəmidə ələ bir şey qalmayıb ki, bir də oraya gedib-qayıtməq üçün risk etməyə dəysin, buna baxmayaraq, mən bəzən o parçalanmış gəminin yanına yenidən getməyi qərara alırdım. Bəzən də lap başqa səyahətlər haqqında düşünürdüm. Mən əminəm ki, əger Salehdən qaçarkən mindiyimiz barkas kimi bir qayıq əlimdə olsayıdı, küləyin məni haraya aparıb çıxaracağını əsla düşünmədən baş götürüb açıq dənizə çıxardım.

Mənim bu adadakı həyat və yaşayışım bəşəriyyətin ən qorxunc xəstəliyinin toxunmuş olduğu insanlar üçün bir xəbərdarlıq ola bilər. Mən xəstəlik deyəndə, insanların Allah və təbiət tərəfindən qoyulmuş şəraitdən nəzəri qalmalarını nəzərdə tuturam, çünki bizə üz verən bədbəxtliklərin yarısının səbəbi, mənim bildiyimə görə, məhz



bu narazılıqdır. Məsələn, öz valideynimin iradəsinə tabe olmamağım mənim ilk günahım idi, əger bu günahı nəzərə almasaq, demək lazımdır ki, mən sonralar da həmin narazılıq yolu ilə getdim və nəticədə indiki acınacaqlı vəziyyətə gəlib çıxdım. Əgər Braziliyada məni çox yaxşı bir şəraitə salmış olan tale sonralar mənim arzu və istəklərimi də təvazökar bir şəklə salsayıdı və mən öz rifahımın yavaş-yavaş artması ilə razılaşsaydım, həmin bu müddət ərzində – mən adada yaşadığım müddəti nəzərdə tuturam – yəqin ki, mən Braziliyanın çox varlı plantatorlarından biri olardım. Mən əminəm ki, az bir müddət ərzində təsərrüfat işlərimi xeyli yaxşılaşdırmağa müvəffəq olduğumu nəzərə alıqdə, yəqin, bir azdan sonra mən yüz min moydor¹ qazana bilərdim. Belə bir vəziyyətdə qaydaya salınmış, ildən-ilə böyüyüb daha artıq mədaxil gətirəcək təsərrüfatımı buraxaraq zənci gətirmək üçün Qvineya sahillərinə getməyin mənim üçün nə mənəsi ola bilərdi? Halbuki mən bir qədər səbir edib gözləşəydim, yerli zəncilər artıb törəyər və mən də heç bir yerə tərpənmədən elə Braziliyanın özündəki qul tacirlərindən istədiyim qədər zənci ala bilərdim. Doğrudur, bir az baha başa gələrdi, ancaq qiymətindəki bu cüzi fərqə görə öz həyatımı belə qorxunc bir təhlükəyə atmağa ehtiyac var idimi?

Ancaq nə etmək olar, görünür, axmaqlıq – cavanların, onları danlamaq isə – həyatda çox baha qiymətə təcrübə qazanmış olan yaşlı adamların işidir. Mənim də başıma gələn əhvalat belə idi. Amma öz vəziyyətimdən narazılıq hissi mənim qəlbimdə o qədər möhkəm yer salmışdı ki, mən daima fikirləşir və kimsəsiz adadan qaçıb qurtarmaq üçün cürbəcür planlar qururdum. İndi mən kimsəsiz adada keçən həyatımın son hissəsini nağıl etməyə keçirəm, ancaq bundan əvvəl adadan qaçmaq fikrinin ilk dəfə məndə hansı şəkildə yarandığını və bu fikri həyata keçirmək üçün hansı tədbirlər gördüyümü danişsam, mənə elə gəlir ki, bu, oxucuya artıq görünməz.

Beləliklə, fəlakətə uğramış gəminin parçalarının yanına səyahətdən sonra mən öz qalama qayıtdım, həmişəki kimi öz “gəmimi” etibarlı bir yerə qoydum və köhnə qayda ilə yaşamağa başladım. Doğrudur, indi mənim pulum çox idi, ancaq bu puldan varlanmadı, çünkü ispaniyalılar Peruya gələnə qədər oradakı hindulara

¹ Moydor – qədim ispan pul vahidi

pul nə qədər az lazım idisə, mənə də indiki vəziyyətimdə bu pullar o qədər az lazım idi.

Bu kimsəsiz adadakı həyatımın iyirmi dördüncü ilində, mart ayının yağışlı günlərindən birində gecə ip yelləncəkdəki yatağında uzanmışdım, özümü lap yaxşı hiss edirdim, başımda da heç bir qorxunc və qara fikir yox idi, lakin nə isə yata bilmirdim və bir dəqiqə də olsun gözümü yummadım.

Beynimin ən geniş yolu olan yaddaşimdə bir-birinə qarışmış hadisələr bir axın kimi canlanıb hərəkətə gəlir, xatirəmdə yenidən canlanırı, ancaq bütün bunları incəliklərinə qədər sadalamaq mümkün deyildir və buna ehtiyac da yoxdur. Bu kimsəsiz adaya gəlib düşdüyüm vaxtdan əvvəlki və sonrakı həyatım, əgər belə demək mümkündürsə, kiçik bir miniatürdə canlanan mənzərə kimi ağlimın gözləri qarşısından gəlib-keçdi. Həyatımın ikinci dövründə baş vermiş hadisələri mən addimbaaddım izleyərək ilk illərdə keçən sakit günlərimi insan ayağı ləpirini kəşf edəndən sonra həyatımda yaranmış və qayğı ilə dolu, qorxulu, həyəcanlı vəziyyətlə müqayisə edirdim. Mən elə xəyal etmirdim ki, vəhşilər mənim padşahlıq etdim bu yerə, guya, əvvəller heç gəlməmişlər. Çox ola bilər ki, mənim adadakı həyatımın ilk illərində də vəhşilər bir neçə yüz nəfərdən ibarət dəstələrlə bu adaya gəlib-gedirmişlər, ancaq mənim bundan xəbərim olmadığına görə o zaman heç bir qorxu mənim ruhi müvazinətimi pozmurdu. Mən özümü sakit və xoşbəxt hiss edirdim, çünki məni hədələyən bir təhlükənin olduğunu dərk etmirdim və hərçənd ki, mənim bunu dərk etməməyimdən təhlükə, qətiyyən, azalmırdı, ancaq burası var ki, ondan xəbərsiz olmağım məndə elə bir vəziyyət əmələ gətirmişdi ki, təhlükə mənim üçün yox dərəcəsində idi. Bu fikir məni çəkib apardı və mən bizə qayğı göstərən, lakin bizim biliklərimizin dairəsini çox məhdudlaşdırılmış taleyin xeyirxahlığının böyükülüyü haqqında düşünməyə başladım. Biz saysız-hesabsız təhlükələrin arasından keçən həyat yolumuzla gedərkən həmin təhlükələrin heç birini görmürük, əgər görə bilsəydik, bu təhlükələr bizim qəlbimizi sarsıdalar, cəsarətimizi əlimizdən alar, bizi taqətdən salardı. Həmin təhlükələrdən bixəber olduğumuz üçün biz həyat yolumuzla sakitcə irəliləyirik, çünki ətrafdakı şeylərin və hadisələrin mahiyyətini, hər tərəfdən üzərimizə gələn bəlaların heç birini öz güzümüzlə görə bilmirik.



Bu fikirlərdən sonra mən, təbiidir ki, adada yaşadığım illər ərzində məruz qaldığım təhlükələri xatırlamağa başladım, öz ixtiya-rımda olan bu yerlərdə nə qədər azad və qayğısız gəzib-dolandığımı və neçə dəfə bir təpənin, ağaç gövdəsinin, qaranlığın və ya başqa bir təsadüfun məni ən qorxulu təhlükədən – adamyeyən vəhşilərin əlinə düşməkdən xilas etdiyini düşündüm və fikirləşdim ki, əgər onların əlinə düşsəydim, yəqin ki, mən keçiləri və bağaları ovla-di-ğım kimi, onlar da məni beləcə bir ov hesab edər, öldürüb yeyər və mən göyərçinləri, cüllüt quşunu öldürərkən özümü məsum hesab etmədiyim kimi, onlar da məni öldürərkən cinayət işlədiklərini heç ağıllarına da gətirməzdilər. Bütün bunları fikirləşdikcə məni himayə edən böyük yaradana qəlbimdə ən səmimi təşəkkür hissi əmələ gəldiyini söyləməsəm, ədalətsizlik, nankorluq etmiş olardım. Mən böyük səbir və təşəkkür hissi ilə etiraf etdim ki, bütün təhlükələrdən məni qurtaran odur və mən ona minnetdar olmaliyam, onun himayəsi olmasayı, mən rəhməsiz vəhşilərin dişindən xilas ola bilməzdim.

Sonra fikirlərim başqa bir istiqamətə düşdü. Mən vəhşilərin adam yeməyi haqqında düşünməyə başladım və bu işin mahiyyətini özüm üçün aydınlaşdırmağa cəhd etdim. Mən öz-özümə sual verib düşünürdüm ki, bu dünyada hər şeyi yaratmış olan böyük xalıq öz yaratdığı məxluqatın belə bir vəhşiliyə gəlib çıxmına, daha doğrusu, insanlığın təbiətinə zidd olan belə hallara nə üçün yol verir? Çünkü bir-birini yemək heyvanlıqdan da pisdir və gərək, heyvandan da pis olasan ki, bir-birini yeməyə başlayasan. Lakin mənim fikirləşdiyim bu sual çox təntənəli bir sual idi və o zaman bu suala heç bir cavab tapa bilmədim. Belə olduqda vəhşilərin dünyanın hansı hissəsində yaşadıqlarını və onların mənim yaşadığım adadan nə qədər uzaqda olduğunu, nə üçün buraya gəldiklərini və belə uzaq bir yerə gəlmək üçün hansı qayıqlardan istifadə etdiklərini, nəhayət, onların buraya gəldiyi kimi, mənim də onların yaşadığı torpağa gedib çıxmışım üçün bir vasitə tapmağın mümkün olub-olmadığını fikirləşməyə başladım.

Mən daha özümə bir balaca zəhmət verib fikirləşmirdim ki, yaxşı, vəhşilərin yaşadığı qitəyə gedib çıxandan sonra orada nə edəcə-yəm, o yerlərdə başıma nələr gələ bilər, əgər vəhşilər mənim üzərimə hücum edib tutsalar, onların əlindən qurtulmaq üçün bir şeyə ümid bağlaya bilərəmmi? Mən hətta vəhşilərin gözünə görünmədən

onların yaşadığı qıtəyə gedib çıxməq üçün imkanım olub-olmadığını da fikirləşmirdim. Fərz edək ki, mən düşmənlərin gözüne görünmədən gedib oraya çatdım, sonra mən haraya getməli idim, özümə haradan və necə yemək tapmalı idim? Qayıqla qıtəyə getmək fikri beynimdə o qədər möhkəm yer salmışdı ki, bu sualların heç biri o zaman ağlıma gəlməmişdi. Mən ozamankı vəziyyətimi ən bədbəxt bir vəziyyət hesab edirdim və belə zənn edirdim ki, bundan da pis vəziyyət ancaq ölüm ola bilər. Mənə elə gəlirdi ki, əger qıtəyə gedib çıxsam və ya Afrikada olarkən etdiyim kimi, oraya sahilboyu getsəm və insan yaşıyan bir yerə rast gəlsəm, orada mənə kömək edərlər, ya da ki yolda bir Avropa gəmisinə rast gələrəm, məni də götürüb apararlar. Hətta mən bəzən öz-özümə fikirləşib deyirdim ki, bunların heç biri baş tutmasa, yenə də eybi yoxdur, çünkü, uzaqbaşı, bu işin axırı ölümdür, nə olsun, ölərəm, bütün bu vəziyyətlər də birdəfəlik qurtarar. Əlbəttə, bütün bu fikirlər uzunsüren iztirabların və səbirsizliyin nəticəsində sarsılmış ruhumun və şaşırılmış ağlimın yaratdığı xəyallar idi. Çünkü mənim ağlım da, ruhum da aldanmış, arzu etdikləri məqsədin lap yaxında olduğunu fərz etdikləri halda, bütün ümidi ləri boşça çıxmışdı. Mən bunu deyərkən dənizdə fəlakətə uğrayıb parçalanmış gəminin yanına etdiyim səfəri nəzərdə tuturam, çünkü mən o gəminin parçaları üzərində canlı adamlarla görüşmək, harada olduğumu onlardan xəbər almaq, xilas olmağın yolunu da onlardan öyrənmək xəyalında idim. Bütün bu fikirlər məni dərindən sarsılmışdı, taleyin əmri qarşısında diz çökərək qazanmış olduğum ruhi sakitliyim itmiş, ondan heç bir iz qalmamışdı. Heç bir başqa fikir ağlıma gəlmirdi, mən ancaq qıtəyə səyahət etmək planı haqqında düşünürdüm, bu fikir məni o qədər tutmuş və elə təsir etmişdi ki, istər-istəməz, mən ondan imtina edə bilmirdim.

Bu plan iki saat, bəlkə də, daha artıq məni düşündürdü, qanım qaynayır, qızdırımlı adamlar kimi nəbzim tez-tez vururdu, beynim qızmışdı, nəhayət, təbiət özü məni bu vəziyyətdən xilas etdi: gərgin düşüncələrdən sonra tamamilə yorulduğum üçün dərin yuxuya getdim. Hesabla, gərək, yuxuda da eyni coşqun fikirlər məni təqib edəydi, amma iş başqa cür oldu, gördüyüüm yuxunun mənim keçir-diym həyəcanlı vəziyyətlə heç bir əlaqəsi yox idi. Yuxuda gördüm ki, guya, səhərdir və mən həmişəki adətim üzrə, qalamdan bayra



çixıram, sahilə tərəf baxanda görürəm ki, orada iki qayıq vardır, qayıqların yanında isə on bir nəfər vəhşi dayanmışdır. Onların yanında on ikinci bir nəfər də var idi – bu, onların öldürüb yemək üçün gətirdikləri əsir idi. Birdən həmin bu əsir lap son dəqiqədə dartinib onların əlindən çıxdı və var gücü ilə qaçmağa başladı. Mən yuxuda öz-özümə belə fikirləşdim ki, gizlənmək üçün o qaçıb mənim qalamın yanındakı pöhrəliyə girəcəkdir. Onun tək olduğunu və heç kəsin onu arxadan qovmadığını görəndə qabağına çıxdım və onu daha da ürəkləndirmək üçün gülümsədim, o isə mənim qarşısında diz çöküb yalvarmağa başladı ki, onu xilas edim. Belə olduqda mən hasara dayanmış nərdivanı ona göstərdim və aşib həyatə düşməyi başa saldım, sonra onu mağaraya getirib özümə nökər etdim. Bu adam mənim ixtiyarıma keçəndən sonra öz-özümə dedim: "İndi mən qitəyə gedib çıxa bilərəm. Daha mənim dənizdən qorxum yoxdur, bu adam mənə bələdçilik edər, getdiyim yerdə yemək-icməyi haradan tapmağı da o, mənə öyrədər. Bu adam həmin ölkəni tanır, orada adamyeyən vəhşilərin əlinə düşməmək üçün hansı tərəfə getmək və hansı yerlərdən uzaq gəzmək lazımlı gəldiyini o, mənə başa salar". Mən bu fikirlə də yuxudan oyandım, yuxuda gördükərim bu kimsəsiz adadan xilas olmağa bəslədiyim ümidi ləri daha da artırılmışdı. Lakin bütün bunların həqiqət deyil, yalnız bir yuxu olduğunu başa düşəndə mən çox pərişan oldum və ümidi lərim də boşça çıxdı.

Bununla belə, gördüğüm yuxu məni belə bir qənaətə gətirib çıxardı ki, bu həbsxanadan xilas olmaq üçün yeganə bir vasitə varsa, o da buraya gələn vəhşilərdən birini və daha yaxşısı, onların yemək üçün gətirdikləri o bədbəxt əsirlərdən birini ələ keçirib tutmaqdır. Lakin bu planın həyatə keçirilməsinə əngəl törədən ciddi bir çətinlik var idi: vəhşilərdən birini tutmaq üçün mən onların bütün bir dəstəsinə hücum etməli və hamisini qırmalı idim, ancaq belə bir iş böyük cəsarət tələb edirdi, həm də bunun müvəffəqiyətlə başa çatacağına ümid az idi, bundan əlavə, belə bir işin özü mənə qeyri-adı görünürdü, çünkü özümü xilas etmək üçün bu qədər insanın qanını axıtmağı fikirləşəndə bütün qəlbim sarsılırdı. Belə bir hərəkətin əleyhinə düşündüyüm səbəbləri burada bir daha sayib təkrar etməyə ehtiyac yoxdur, çünkü mən onları yuxarıda saymışdım. Mən fikirləşəndə öz hərəkətimi doğrultmaq üçün də səbəblər tapırdım və öz-

özümə deyirdim ki, vəhşilər mənim qatı düşmənlərimdir, əllərinə düşsəm, mənə aman verməzlər, ölümən də pis olan bu vəziyyətdən qurtarmağa təşəbbüs göstərmək öz-özünü müdafiə etmək deməkdir, elə bil ki, lap vəhşilər mənim üzərimə həcum ediblər və mən özümü qorunmalyam. Lakin təkrar edirəm, bütün bu fikirlərlə mən öz hərəkətimi doğrultmaq istəsəm də, yenə də başqalarının qanını tökmək məsələsi gözümün qabağına gələndə məni elə bir dəhşətə salırdı ki, qətiyyən, belə bir işə razılıq verə bilmirdim.

Bu fikir mübarizəsi məndə uzun müddət davam etdi və nəhayət, azadlıqə olan qızğın meyil və həvəs ağlı, vicdanın bütün dəlillərinin üstün gəldi, vəhşilər adaya gələrkən, nəyin bahasına olursa olsun, onlardan birini tutmağı qərara aldım. İndi yalnız bu planı necə həyata keçirməyi fikirləşib tapmaq məsələsi qalırıldı. Lakin bundan ötrü nə qədər başımı sindirirdimsə da, bir şey çıxmırıldı. Nəhayət, mən belə bir qərara gəldim ki, vəhşilərin adaya gəlmələrini gözləyim, sonra vəziyyət necə olarsa, ona müvafiq bir qərara gəlib hərəkət edərəm.

Öz qərarımı uyğun olaraq, mən vəhşiləri güdməyə başladım və bu məqsədlə evdən o qədər tez-tez bayırı çıxırdım ki, axırdı lap dilxor oldum: düz il yarım vaxtı beləcə səmərəsiz pusquda keçirdim. Bütün bu müddət ərzində mən hər gün adanın cənub və qərb sahillərinə gedir, vəhşilərin qayıqla gəlib-gəlmədiklərini öyrənmək istəyirdim, lakin qayıq görünmürdü. Bu müvəffəqiyyətsizlik məni həm kədərləndirir, həm də həyəcanlandırırırdı, ancaq bu dəfə, özgə vaxtlarda olduğu kimi, öz məqsədimə çatmaq həvəsi məndə, qətiyyən, azalmırkı, əksinə, məqsədimə çatmağın vaxtı uzandıqca ona olan həvəsim daha da artırdı. Müxtəsər, əvvəller nə qədər ehtiyatlı gəzib-dolanır və vəhşilərin gözüne görünməməyə çalışırdımsa, indi, əksinə, onlarla üz-üzə gəlib görüşməyi səbirsizliklə gözləyirdim.

Mən belə xəyal edirdim ki, vəhşilərin birini yox, hətta ikisini-üçünü də tutub özümə qul edə bilərəm və onları elə bir şəraitdə saxlaram ki, mənə heç bir zərər vura bilməz, bütün əmrlərimə də sözsüz əməl edərlər. Mən uzun müddət bu xəyalın həvəsi ilə gözledim, lakin onu həyata keçirmək üçün heç bir fürsət düşmürdü, çünki vəhşilər coxdan görünmürdülər.

Mən öz planımı həyata keçirməyi qərara alduğum vaxtdan il yarım keçirdi. İndi mən öz planımı həyata keçirməyin mümkün olacağına



da yavaş-yavaş şübhə etməyə başlamışdım. Elə bu zamanlar idi ki, bir gün səhər tezdən adanın mən olan tərəfindəki sahilində azı beş hindı qayığının dayandığını gördüm. Bu hadisənin məni nə qədər təəccübləndirdiyini özünüz təsəvvür edin. Qayıqların hamısı boş idi, görünür, bu qayıqlarda gəlmış vəhşilər sahilə çıxıb haraya isə getmişdilər. Mən bilirdim ki, hər qayığa, adətən, dörd, altı və bəzən daha çox adam minir, həm də, doğrusu, gəlmış qonaqların bu qədər çox olması məni bir az qorxutdu. Mən bu iyirmi-otuz nəfər vəhşi ilə necə vuruşacağımı və necə onların öhdəsindən gələcəyimi, qətiyyən, bilmirdim. Bir az ümidsiz və özümü itirmiş halda qalama çəkilib oturdum, ancaq hücum etmək üçün əvvəlcədən düşünmüş olduğum hazırlıqları görməyə başladım və əger lazıim gələrsə, lap vuruşmağı da qərara aldim. Vəhşilərin olduğu tərəfdən bir səs-küyün gəlib-gəlmədiyini öyrənmək üçün uzun müddət qulaq verib gözlədim, nəhayət, gözləməkdən yoruldum. Vəhşilərin nə etdiklərini bilmək istəyirdim, buna görə də tüfəngi getirib nərdivanın yanına söykədim, özüm isə həmişəki qayda ilə nərdivanı dayayıb təpənin üstünə çıxdım. Təpənin başına çatıb, yerə uzandım və elə etdim ki, başım təpənin üstündən görünməsin, müşahidə borusunu götürüb baxmağa başladım. Vəhşilər otuz nəfərdən az deyildi. Onlar sahildə tonqal qalamışdilar və tonqalın üstündə nə isə bir şey bişirildilər. Mən onların bişirdikləri yeməyin nədən ibarət olduğunu və necə bişirdiklərini seçə bilmirdim; mən ancaq onların vəhşilərə məxsus mənasız hərəkətlərə tonqalın ətrafında hərlənib rəqs etdiklərini gördüm.

Birdən gördüm ki, onlardan bir neçə nəfər ayrılib qayıqlar dayanan tərəfə yüyürdülər, sonra gördüm ki, onlar qayıqdan iki adamı dərtib çıxartdılar və tonqala tərəf sürüməyə başladılar, yəqin ki, biçarələri qurban kəsmək üçün gətirmişdilər və bu dəqiqəyə qədər onlar, görünür, bağlı halda qayığın içində uzanıb qalmışdilar. Onlardan birini o saat nə isə ağır bir şey ilə başından vurub yerə sərdilər (ehtimal ki, onu dəyənəklə, ya da vəhşilərin işlətdiyi taxta qılıncla vurub öldürdülər), onu sürüyüb gətirən vəhşilər o saat işə girişdilər: öldürdükləri adamın qarnını yırtıb içalatını boşaltmağa başladılar. O biri əsir də elə oradaca dayanmışdı, öz növbəsini gözləyirdi. Bu zaman bədbəxt əsir özünü bir qədər azad hiss etdiyi üçün, görünür, onda xilas olmağa ümidi yaranmışdı: o, birdən irəli sıçrayıb

ağlagəlməz bir sürətlə qaçmağa başladı. O, qumlu sahil boyunca birbaşa mənə tərəf, yəni mənim evim olan tərəfə qaçırdı.

Etiraf edirəm ki, onun birbaşa mənə tərəf qaçığını gördükdə mən çox qorxdum, çünkü mənə elə gəldi ki, oradakı vəhşilərin hamısı onun dalınca düşüb qovmağa başladı. Beləliklə, mənim görmiş olduğum yuxunun birinci yarısı çin çıxmağa başlamışdı: bu təqib olunan əsir, yəqin ki, mənim evimin qabağındakı pöhrəliyə pənah gətirəcəkdi. Lakin mən yuxumun ikinci yarısının da belə çin çıxacağına arxayın ola bilməzdim, yəni, demək olmazdı ki, o biri vəhşilər öz qurbanlarını təqib etməyəcək və onu həmin pöhrəlikdən tapmayacaqlar. Buna baxmayaraq, mən yenə də öz yerimdən durmayıb, baxmaqda davam etdim və tezliklə gördüm ki, əsiri iki-üç nəfər qovur, bu da məni cəsarətləndirdi. Əsirin onu təqib edənlərdən daha artıq bir sürətlə qaçığını və onları xeyli geridə buraxdığını gördükdə isə tamamilə sakitləşdim, indi aydın idi ki, o, yarımsaat da bu sürətlə qaça bilsə idi, vəhşilər onu tuta bilməzdilər.

Yüyürənlərlə mənim qalamin arasında kiçik bir liman var idi ki, mən onun haqqında bir neçə dəfə danışmışdım, bu, həmin liman idi ki, vaxtile öz gəmimizdəki şeyləri daşıyanda düzəltdiyim salı mən oraya sürüb sahilə yan almışdım. Mən aydınca görürdüm ki, əsir bu yerə çatanda, gərək, suya tullanıb limanı üzə-üzə keçsin, yoxsa onu qovanların əlindən qurtara bilməyəcəkdir. Doğrudan da, o, sahilə çatan kimi heç tərəddüd etmədən suya atıldı, sürətlə üzüb limanı keçdi və limanın o biri sahilinə çıxan kimi addımlarının sürətini azaltmadan yenə qaçmağa başladı. Əsiri qovan üç nəfərdən ancaq ikisi suya atıldı, üçüncüsü isə cürət etməyib, o biri sahildə qaldı və əsirin dalınca üzən iki yoldaşına bir qədər baxdıqdan sonra dönüb yavaş-yavaş geri getdi. Beləliklə, o özü üçün daha yaxşı bir yol seçmiş oldu ki, indi oxucu bunu görəcəkdir.

Mən gördüm ki, əsiri qovan iki vəhşi ondan iki dəfə az bir sürətlə üzür; buna görə də limanın bu biri sahilinə ondan xeyli gec gəlib çatdilar. İş bu məqama yetəndə gördüm ki, özümə bir nökər və ya bir yoldaş tapmaq istəyirəməsə, indi vaxtdır və hərəkət etmək zamanı gəlib çatmışdır. Fikirləşdim ki, tale özü məni bu bədbəxtin həyatını xilas etməyə çağırır. Vaxtı itirmədən nərdivanla aşağı düşüb, orada qoyduğum tüfəngi götürdüm, sonra eyni cəldliklə təpəyə qalxıb o biri tərəfdən aşağı düşdüm və vəhşilərin qabağını kəsib dayandırmaq



üçün birbaşa dənizə tərəf yüyürdüm. Mən təpədən üzüaşağı kəsə yolla getdiyim üçün tezliklə əsir ilə onu qovan vəhşilərin arasına çıxmışdım. Mənim səsimi eşidəndə əsir bir qədər duruxub ətrafa boylandı və ilk dəqiqədə, deyəsən, onu təqib edən düşmənlərdən daha çox məndən qorxdu. Mənə yaxınlaşmasını ona işarə etdim, özüm isə yavaş-yavaş onu qovan vəhşilərə tərəf getməyə başladım. Birinci vəhi bərabərimə çatanda qəflətən üstünə atıldım və tüfəngin qundağı ilə vurub yerə sərdim. Tüfəng atmaqdan qorxurdum, çünki o biri vəhşilərin diqqətini cəlb etməkdən çəkinirdim, hərçənd ki, onlar uzaqda olduqları üçün çətin ki tüfəng səsini eşidər və ya tüstüsünü görə bilərdilər. Əsirin dalınca qaçanlardan biri yerə sərildikdə o birisi, görünür, qorxusundan yerində dayandı, mən cəld ona tərəf yüyürdüm. Lakin bir qədər yaxınlaşdıqdan sonra onun əlində ox və kaman olduğunu, özü də məni nişan aldığıni görünçə, istər-istəməz, tüfəngdən atəş açıb, onu qabaqlamağa məcbur oldum. Nişan alıb onu da yerə sərdim. Hər iki düşmənin ölüb yerə sərildiyini (o, hər halda, belə güman etdi) görən biçarə əsir dayandı, tüfəngin atəş və gurultusundan o qədər qorxmuşdu ki, lap özünü itirmişdi, dayandığı yerdə quruyub qalmışdı, bilmirdi mənə yaxınlaşın, yoxsa qaçıb uzaqlaşın, ancaq, yəqin ki, qaçmağa daha çox meyli var idi. Belə olduqda mən yenə də onu çağırıb yanımı gəlməsi üçün işarə etməyə başladım, o da başa düşdü: bir neçə addım da irəliləyib yenidən dayandı. Bu vaxt gördüm ki, onun bədəni, qızdırımlı adamlarda olduğu kimi, tir-tir əsir. Zavallı, yəqin, fikir edib ki, əlimdə əsirdir və o biri vəhşiləri öldürdüyüm kimi, onu da dərhal öldürəcəyəm. Belə olduqda mən yenə də işarə edib onu yanımı çağırırdım və mümkün qədər onu ürəkləndirməyə çalışdım. Əsir getdikcə mənə daha çox yaxınlaşırdı, hər on-on iki addımdan bir diz çökür və beləliklə də, onun həyatını xilas etdiyim üçün mənə minnətdarlığını bildirirdi. Mən yenə də nəvazişlə gülümsəyir və əlimlə ona işarə edib yanımı çağırırdım. Nəhayət, vəhi mənə lap yaxınlaşdı və yenidən diz çöküb yeri öpdü, üzünü torpağa sürt-dükəndən sonra mənim ayağımı götürüb öz başının üstünə qoydu. Bu axırıncı hərəkəti ilə, görünür, o, ölenədək mənə köləlik edəcəyinə and içirdi. Mən onu ayağa qaldırdım, əlimi kürəyinə vurub mülayim bir tərzdə onu başa salmağa çalışdım ki, məndən qorxmaq lazımlı deyildir. Lakin mən başladığım işi axıra çatdırılmamışdım. Çünkü bu

zaman gördüm ki, tūfəngin qundağı ilə vurub yerə sərdiyim vəhşi ölməmiş, ancaq özündən getmişdir və tərpənib yavaş-yavaş özünə gəlməyə başlamışdır. Mən bunu xilas etdiyim vəhşiyyə göstərdim və onun nəzərinə çatdirdim ki, sənin düşmənin hələ diridir. O cavab olaraq öz dilində bir neçə söz dedi və mən onun dediklərindən heç nə anlamasam da, ancaq onun danışığının və səsi mənə şirin bir musiqi kimi xoş təsir bağışladı, çünki adada yaşadığım iyirmi beş ildən artıq bir müddət ərzində (mənim öz səsimi nəzərə almasaq) mən ilk dəfə idi ki, insan səsi eşidirdim. Ancaq iş burasındadır ki, indi belə mülahizələrlə məşğul olmağın vaxtı deyildi, mənim vurduğum zərbənin təsiri ilə özündən getmiş vəhşi tamamilə özünə gəlib qalxaraq yerdə əyləşmişdi və mənim xilas etdiyim vəhşi də bundan yamanca qorxuya düşmüdü. Bu bədbəxti sakitləşdirmək məqsədilə mən o biri tūfəngi götürüb onun düşmənini nişan aldım, ancaq mənim vəhşim (bundan sonra mən onu belə adlandıracacağam) əli ilə mənə işaret edərək, belimdən asdıgım qınsız qılınıcı ona verməyi xahiş etdi. Mən qılınıcı ona verdim. O, bir anda qılınıcı qapıb öz düşməninin üstünə atıldı və bircə zərbədə onun başını bədənidən ayırdı. O, bunu o qədər cəld və məharətlə etdi ki, heç bir alman cəlladı bu işdə onunla müqayisə edilə bilməz. Onun qılıncañdan belə bacarıqla istifadə etməsi məni çox təəccübləndirdi: axı bu adam bütün ömründə taxta qılıncañdan başqa bir silah görməmişdi. Ancaq sonralar öyrəndim ki, bu yerlərin vəhşiləri öz qılınclarını elə möhkəm, ağır ağaçdan düzəldir və ağızlarını elə itiləyirlər ki, onun bir zərbəsi ilə başı və qolu kəsib yerə salmaq olar. Mənim vəhşim öz işini görüb qurtardıqdan sonra şad halda təntənə ilə yanına qayıtdı, qarşısında dayanıb bəzi anlaşılmaz hərəkətlər etdi, sonra qılınıcı da, kəsilmiş başı da hüzurumda yerə qoydu.

Lakin onu ən çox heyrətləndirən mənim güllə ilə bu qədər uzaq bir məsaflədən o biri vəhşini öldürməyim olmuşdu. Buna görə də öldürülmüş vəhşini göstərərək onun yanına gedib baxmaq üçün işaret ilə məndən icazə istəyirdi. Mən icazə verdim, vəhşi o saat oraya qaçıdı. O, ölmüş vəhşinin cəsədinə yaxınlaşışb dayandı, uzun müddət heyrətlə tamaşa etdi, əylilib vəhşinin cəsədini gah bu, gah da o biri tərəfə çevirdi, yaranı gördükdə diqqətlə baxdı. Güllə vəhşinin lap köksündən dəymiş və yaradan çox az qan çıxmışdı; görünür, qan içəriyə axmışdı, çünki güllə dəyən kimi o, dərhal



ölümüşdü. Mənim vəhşim ölüünün yanındakı ox və kamanı götürüb yanına qayıtdı. Mən dönüb getməyə başladım və onu dalımcı gəlməyə dəvət etdim. Mən işaretlərlə onu başa salmaq istəyirdim ki, burada qalmaq olmaz, çünkü sahildəki vəhşilər onun dalınca gələ bilərlər.

Vəhşidə işarələrlə mənə cavab verib başa saldı ki, əvvəlcə bu meyitləri basdırmaq lazımdır ki, düşmənlər buraya gəldikdə onları tapmasınlar. Mən buna razılıq verdim, o, dərhal işə başladı. Bir neçə dəqiqliğin ərzində o, yalın əlləri ilə qumu eşib, elə dərin bir çuxur qazdı ki, bir adam orada asanlıqla yerləşə bilərdi. Sonra o, meyitlərdən birini çəkib bu çuxura saldı və üstünü torpaqladı. O biri meyiti də eyni qayda ilə və cəld basdırıldı – bir sözlə, hər iki meyiti o, cəmi on beş dəqiqliğin ərzində dəfn edib qurtardı. Sonra mən ona işarə edib yenə də dalımcı gəlməyi başa saldım və onu öz qalama yox, tamamilə başqa bir tərəfə – adanın lap uzaq bir yerinə, mənim təzə tapdığım mağaraya apardım. Beləliklə, yuxuda gördüyüm əhvalatın bu hissəsinin də çin çıxmasına yol vermədim, yəni həmin vəhşim mənim evimin qabağındakı pöhrəlikdə sığınacaq axtarası olmadı.

Mağaraya gəldikdən sonra mən orada ona bir parça çörək, bir salxım mövüc və bunların da üstündən içməyə su verdim; uzun müd-dət yüyürdükdən sonra onun bu yemək-içməyə çox ehtiyacı var idi. Qarnını bərkitdikdən sonra mən ona mağaranın bir küncündə olan düyü küləşini və dəfələrlə mən özüm yatacaq kimi istifadə etdiyim adyalı göstərib, işarə ilə başa saldım ki, orada uzanıb yatsın. Yaziq uzanan kimi yatdı. Mən də fürsətdən istifadə edib ona baxdım. Bu, gözəl, uzunboy və qəşəng biçimli bir gənc idi, qolları, ayaqları düz və uzun, əl və ayaq pəncələri kiçik, əzələləri möhkəm idi. Üzdən ona iyirmi beş-iyirmi altı yaş vermek olardi. Üzdən heç bir vəhşilik və ya qəzəb əlaməti yox idi: onun mərd sifeti var idi, lakin üzünün cizgilərində avropalını xatırladan incə və mülayim bir ifadə də var idi ki, bu da ən çox onun təbəssümündə özünü göstərirdi. Onun saçları da uzun və qara idi, lakin bu saçlar, zəncilərdə olan və qoyun yununa bənzəyən qıvrım saçsa, qətiyyən, bənzəmirdi. Alnı açıq və geniş idi, dərisinin rəngi qara yox, qəhvəyi idi, ancaq, Braziliya, yaxud Virciniya hindularında olduğu kimi, o qədər də bozumtul rəngə calmırıdı, gözə xoş gələn, lakin təsvirə gəlməyən

tunc rəngdə idi. Üzü dəyirmi idi, burnu nə çox böyük, nə də yastı deyildi, ağızı qəşəng, dodaqları incə, gözəl dişləri isə bir bərabərdə olub fil sümüyü kimi ağappaq idi. O, yarım saat yatandan, daha doğrusu, mürgüləyəndən sonra durub mağaradan çıxdı, yanına gəldi. Bu zaman mən mağaranın yanındakı ağılda keçilərimi sağırdım. O, məni görən kimi, qaçaraq yanına gəlib yenidən qarşısında yerə döşəndi və müxtəlif qəribə hərəkətlər və işarələrlə özünün mənə olan dərin sədaqət və minnətdarlığını ifadə etməyə başladı. O, üzünü torpağa qoyaraq, yenə də əvvəldə etdiyi kimi, mənim ayağımı qaldırıb öz başının üstünə qoydu və ümumiyətlə, mümkün olan hər cür hərəkətlər mənə olan hədsiz köləlik sədaqətini sübut etməyə və başa salmağa çalışırdı ki, bütün həyatı boyu mənə qulluq edəcəkdir. Onun mənə demək istədiyinin çoxusunu anladım və öz tərəfimdən mən də ondan çox razı olduğumu ona başa salmağa çalışdım. Elə bu gündən etibarən mən onunla danışmağa və ona ingilis dilini öyrətməyə başladım. Hər şeydən əvvəl mən ona bildirdim ki, onun adı Cümə olacaqdır, çünkü mən onun həyatını cümbə günü xilas etmişdim. Sonra “ağa” sözünü deməyi ona öyrətdim və başa saldım ki, bu da mənim adımdır, həmçinin ona “bəli” və “xeyr” sözlərini deməyi öyrədib mənalarını izah etdim. Mən saxsı qabda ona süd gətirdim və çörəyi südə batırıb yeməyi öyrətdim, o da bütün bunları tez öyrəndi. O, işarə ilə məni başa saldı ki, çörəyi belə südlə yemək onun çox xoşuna gəlmişdir.

Biz gecəni mağarada keçirtdik, lakin səhər olan kimi mən Cüməyə dalımcə gəlməyi işarə etdim. Mən izah etdim ki, ona paltar vermək və geyindirmək istəyirəm, o isə, görünürdü ki, buna çox sevindi, çünkü tamamilə çılpaq idi. Biz dünən öldürülmüş vəhşilərin basdırıldığı yerin yanından keçərkən o, qəbirlerin üzərində qoyduğu nişanələri mənə göstərdi və işarə ilə mənə başa salmağa çalışdı ki, bu meyitlərin ikisini də çıxarıb yemək lazımdır. Ona cavab olaraq mən özümün belə şeylərə çox hirsəndiyimi mümkün qədər aydın göstərməyə və ona qandırmağa çalışdım ki, bu barədə heç bir kəlmə belə eşitmək istəmirəm, bu barədə fikirləşəndə qusmağım gəlir. Nəhayət, mən amiranə bir tərzdə ona işarə edib bildirdim ki, qəbirlərdən kənara çəkilisin, o da böyük bir itaətkarlıqla qəbirlərdən uzaqlaşdı. Sonra mən onu təpənin üstünə çıxarddım ki, oradan baxsın və vəhşilərin gedib-getmədiklərini öyrənsin. Müşahidə



borusunu çıxarıb, dünən vəhşilərin olduğu yerə baxdım, lakin sahildə onlardan heç bir əsər qalmamışdı: bir dənə də olsun, qayıq görünmürdü.

Aydın idi ki, onlar hətta adada itib qalan yoldaşlarını axtarmaq üçün də özlərinə zəhmət verməmiş və çıxb getmişdilər.

Ancaq mən bununla kifayatlənmədim. Həm cəsarətləndiyim, həm də maraqlandığım üçün öz nökərimə əmr etdim ki, ardımcı gəlsin, qılınc tiyəsini və öldürülmüş vəhşidən qalan ox və kamani ona verib silahlandırdım, onun böyük məharətlə ox atlığıni mən özüm görüb inanmışdım. Bundan əlavə, tūfənglərdən birini də ona verdim, özüm isə o biri iki tūfəngi götürüb vəhşilərin dünən ziyaflət düzəldikləri yerə getdiq: mən indi vəhşilər haqqında daha düzgün məlumat toplamaq istəyirdim. Həmin yerə gəlib çatanda gözlərimin qarşısında elə dəhşətli bir mənzərə açıldı ki, bir an içində, sanki, qəlbim dayandı və damarlarimdə qanım qurudu. Doğrudan da, bu, çox dəhşətli bir mənzərə idi, hər halda, mənim üçün bu, dəhşətli idi, lakin Cümənin halına təfavüt etmirdi, o, bu gördüklərimizə qarşı tamamilə sakit və laqeyd idi. Bütün sahil başdan-başa insan sümükləri ilə dolu idi, çox yerde torpağa qan cilənmişdi, hər tərəfdə bişmiş və yarısı yeyiləndən sonra artıq tullanmış insan əti tikələri, gəmirilmiş sümüklər və ümumiyyətlə, vəhşilərin öz düşmənləri üzərindəki qələbəni bayram edərkən düzəltmiş olduqları qanlı ziyaflətin başqa tör-töküntüsü qalmışdı. Burada üç insan kəlləsi, beş qol, üç-dörd insan ayağı sümüyü və müxtəlif yerlərə səpələnmiş xeyli başqa sümüklər var idi. Cümə işaretə ilə məni başa saldı ki, vəhşilər ziyaflə üçün özləri ilə dörd əsir getiribmişlər, onlardan üçünü öldürüb yeyiblər, dördüncüsü isə o özü idi. Onun verdiyi izahatdan belə başa düşmək olurdu ki, bu vəhşilərin qəbilələri ilə qonşu qəbilə arasında böyük bir vuruşma olmuşdur, Cümə özü də həmin qonşu qəbiləyə mənsub imiş. Cümənin düşmənləri qalib gəlib xeyli adamı əsir alıbmışlar, onlar əsirləri öz aralarında bölüşdürülmüş, sonra isə əsirlərini mənim yaşadığım adanın sahilinə gətirən vəhşilər kimi, hərə öz əsirlərini öldürüb yemək üçün müxtəlif yerlərə aparmışlar.

Mən Cüməyə tonqal qalayıb bütün bu kəllələri, ət parçalarını və sür-sümüyü orada yandırmağı əmr etdim. Hiss etdim ki, Cümənin bu insan əti tikələrinə çox tamahı düşüb və bu tikələrin dadına baxmaq istəyir, mənə aydın oldu ki, adamyeyən vəhşilərə xas olan təbii

hisslər Cümədə çox qüvvətlidir. Lakin bu fikir ağlıma gələn kimi, öz qəzəbimi elə acıqla bildirdim ki, Cümə öz təbii hisslərinə uymadı, tikələri yeməyə cəsarət etmədi. Mən bütün vasitələrlə onu başa salmağa çalışırdım ki, əger sözlərimə qulaq asmayıb tapşırığımı pozsa, onu öldürərəm.

Qanlı ziyafrətin qalıqlarını yandırıb məhv edəndən sonra biz qalaya qayıtdıq və mən yubanmadan öz nökərimin əyninə paltar geyindirməyə başladım. Hər şeydən əvvəl mən ona bir katən şalvar verdim, bu şalvari mən fəlakətə uğramış gəmidə yoxsul dənizçinin sandığından tapmışdım. Bu şalvari bir qədər düzəldəndən sonra ona ləp yaxşı gəldi. Sonra mən bütün bacarığımı sərf edərək keçi dərisindən ona bir yaxşı pencək tikdim (mən artıq tamamilə usta bir dərzi olmuşdum), axırdı da dovşan dərisindən ona çox əlverişli və olduqca yaraşıqlı bir papaq düzəltdim. Beləliklə, mənim nökərim ilk zamanlar, necə ki lazımdır, yaxşıca geyinmişdi və paltarının öz ağasının paltarına oxşamasından da çox razı qalmışdı. Doğrudur, bütün ömrü boyu çilpaq gəzdiyi və paltar geyinməyə adət etmədiyi üçün o, özünü bu paltarda əvvəlcə narahat hiss edirdi, xüsusilə şalvar ona çox mane olurdu, pencəyin qolları da qoltuqdan bir qədər dar gəlirdi və ona görə də ciyinlərini sürtürdü, buna görə də bu paltarları bir neçə dəfə söküb-tikmək və onu narahat edən yerlərini yenidən düzəltmək lazımlı geldi. Ancaq o, yavaş-yavaş bu paltara öyrəndi və bu paltarda özünü yaxşı hiss etdi.

Ertəsi günü onu harada yerləşdirmək haqqında fikirləşməyə başladım. Həm onu rahat bir yerdə yerləşdirmək, həm də eyni zamanda, özümü arxayın hiss etmək üçün yaşadığım qalanın iki divarı – iç və bayır hasarı arasında qalan boş yerdə onun üçün bir çadır qurdum. Anbarımın bayır qapısı həmin bu yera çıxdığı üçün qalın taxtalardan oraya elə bir möhkəm qapı düzəltdim ki, o ancaq içəriyə açılırdı və gecələr mən bu qapını siyirmə ilə bağlayırdım, nərdivani da götürüb içəri qoyurdum. Beləliklə, Cümə, qətiyyən, mənim yatdıığım yerə girə bilməzdə və əger təşəbbüs göstərsəydi də, mütləq səs-küy salar və məni oyadardı. İş burasındadır ki, mənim qalamın iç hasarının ətrafindəki boş yerin üstü tamamilə örtülü idi və bir növ, örtülü həyətə bənzəyirdi, mənim çadırı da burada idi. Bunun üstünü örtərkən bir ucu dağa dirənən uzun dirəklərdən istifadə etmişdim. Daha da möhkəm olsun deyə, mən bu dirəklərin üzərindən köndələn ağaclar



vurub onun da üstündən qamış kimi yoğun olan six çəltik küləşti tökmüşdüm. Nərdivan qoyub çıxmaq üçün açıq qoyduğum yerdə isə qalxıb-enən elə bir qapı düzəltmişdim ki, bayır tərəfdən bir balaca basan kimi gurultu ilə içəriyə batırdı. Gecələr mən bütün silahları da öz yanına aparirdim.

Lakin bütün bu ehtiyat tədbirləri əbəs imiş, çünki məlum oldu ki, hələ dünyada heç kəsin Cümə qədər mehriban, onun qədər sədaqətli bir nökəri olmamışdır. O, mənə qarşı heç bir qəzəb və hiyləgərlik göstərmirdi, daima gülərəzli və itaətli idi, uşaq öz atasını sevdiyi kimi, məni sevirdi. Əminəm ki, lazıim gəlsə idi, o, mənim yolumda öz canından məmnuniyyətlə keçərdi. Onun mənə sədaqətli olduğunu göstərən dəllişlər indi o qədər çox idi ki, mənim ona bəslədiyim şübhələr də keçib-getdi. Özüm də tezliklə inandım ki, ondan qorunmağima heç bir səbəb yoxdur.

Bütün bunların haqqında düşündükcə mən bir daha heyrətlə inanırdım ki, böyük xalıqın yaratmış olduğu məxluqatın çoxu öz mənəvi qabiliyyətlərini faydalı işlərə tətbiq etməkdən məhrum olsalar da, hər halda, həmin qabiliyyət və bacarıq bizdə olduğu qədər onlarda da vardır. Bizdə olduğu kimi, bu vəhşi insanlarda da ağıl, ünsiyyət hissi, xeyirxahlıq, təşəkkür, dostluqda sədaqət, ədalətsizliyə qəzəblənmək, yəni, ümumiyyətlə, xeyirxah və nəcib işlər görmək və belə işləri anlamaq üçün lazıim olan əsas keyfiyyətlərin hamısı vardır və bu keyfiyyətləri üzə çıxartmaq üçün Allah-taala onlara imkan verəndə həmin qabiliyyətlərindən bizim kimi və bəlkə, bizdən də artıq bir həvəslə istifadə edirlər.

Lakin mən yenə də öz təzə yoldaşım haqqındaki hekayəmə qayıdırıram. O, mənim çox xoşuma gəlirdi və mən də onun üçün faydalı ola biləcək hər şeyi və birinci növbədə, bir-birimizi anlamaq üçün öz dilimi ona öyrətməyi özümə söz vermişdim. Məlum oldu ki, o, çox qabiliyyətli bir tələbədir, həmişə şad, həmişə həvəсли görünürdü, dediyim sözləri anlayanda və ya öz fikrini mənə anlatmağa müvəffəq olanda o qədər sevinirdi ki, onunla məşğul olub dərs keçməyin özü mənə böyük ləzzət verirdi. Cümə yanımıda olduğu gündən etibarən o qədər rahat və asudə yaşayırdım ki, özümü digər vəhşilərin təhlükəsindən azad hesab edə bilsəydim, düzü, mən təəssüf etmədən ömrümün axırına qədər bu adada qalmağa razı olardım.

Cümə mənim qalama köçəndən iki və ya üç gün sonra ağılıma bir fikir gəldi ki, adam əti yeməyi ona tərgitmək istəyirəməsə, gərək, mən onun ağzının dadını tamamilə dəyişəm və onu başqa yeməklərə öyrədəm. Bir gün səhər meşəyə gedərkən onu da özümlə götürdüüm. Fikrim bu idi ki, saxladığım sürüdən bir keçi kəsib evə gətirim və bişirim, lakin belə oldu ki, mən yolda bir ağacın altında yanında da iki balası olan bir vəhşi keçi gördüm. "Dayan!" – deyə Cümənin əlindən yapışış işarə etdim ki, yerindən tərpənməsin. Sonra nişan alıb atdım və oğlağın birini öldürdüm. Zavallı vəhşi onun düşmənini uzaqdan necə öldürdüümü görmüş olsa da, bunun necə mümkün olduğunu anlamamışdı, buna görə də indi atəş açılarən yamanca qorxdu. O titrəyib bürdədi, dedim ki, indicə özündən gedəcəkdir. O, mənim nişan aldığım oğlağı görmədiyi üçün elə başa düşmüşdü ki, mən onu öldürmək istəyirəm, buna görə də atəş açılarən penceyinin etəyini qaldırıb bədəninin bir yerindən yaralanıb-yaralanmadığını yoxlamağa başladı və sağ-salamat qaldığına əmin olduqdan sonra, qarşısında diz çöküb ayaqlarımı qucaqladı və öz dilində uzun-uzadı nə isə mənə deməyə başladı. Mən, əlbəttə, onun nə dediyini anlamadım, ancaq aydın idi ki, onu öldürməməyi məndən xahiş edirdi.

Tezliklə mən onu inandırdım ki, ona heç bir pislik etmək niyyətində deyiləm. Mən onun əlindən tutub qaldırdım, gülümsədim və olmuş oğlağı göstərərək qaçıb gətirməsini əmr etdim, o isə əmrimi dərhal yerinə yetirdi. Onun başı oğlağa qarışmışdı, onun necə öldürünü başa düşmək istəyirdi, mən bu zaman fürsətdən istifadə edib yenidən tūfəngi doldurdum. Bir az sonra mənim yanından bir tūfəng mənzili məsafədə olan ağacın başında böyük bir quşun oturduğunu gördüm, mən bu quşu çalağana oxşatdım. Tūfəngdən atəş açmağın nə demək olduğunu əyani surətdə Cüməyə göstərmək üçün onu yanına çağirdım, əvvəlcə barmağımla ağacdakı quşu, sonra tūfəngi, sonra da quşun qonduğu ağacın altını göstərdim və quşun indi oradan yerə necə düşəcəyinə tamaşa etməyi ona başa saldım. Bunun ardınca atəş açdım və o, həmin quşun, doğrudan da, necə yerə düşdüyünü gördü. Məlum oldu ki, bu, çalağan deyil, tutuquşu imiş. Mənim verdiyim bütün izahatlara baxmayaraq, Cümə bu dəfə də qorxmuşdu və onu daha çox heyrətləndirən bu idi ki, tūfəngi necə doldurduğumu görməmişdi və yəqin, belə hesab edirdi ki, bu tūfəngin



içində insanlara, heyvanlara, quşlara, yaxın və ya uzaq məsaflədə olmasından asılı olmayaraq, ümumiyyətlə, bütün canlı məxluqata ölüm saçan sırı bir qüvvə vardır. O, hələ sonralar da uzun müddət, mən hər dəfə gülə atarkən, özündə əmələ gələn bu qorxu hissinə qalib gələ bilmirdi. Mənə elə gəlir ki, əger icazə versəydim, o, mənə və mənim tūfəngimə Allaha olduğu kimi səcdə edib and içərdi. Əvvəlləri o, tūfəngə əl vurmağa cəsarət etmirdi, lakin tūfəng onun yanında olanda gördüm ki, tūfənglə danişir, elə bil, canlı bir məxluqla söhbət edirdi. Sonralar o özü mənə etiraf edib dedi ki, belə söhbətlər zamanı tūfəngdən xahiş edirmiş ki, onu öldürməsin.

Ancaq biz yenə də həmin gün baş verən əhvalata qayıdaq. Cümə bir qədər özünə gəldikdən sonra vurdugum ovu götürməyi ona əmr etdim. Cümə o saat ovun dalınca qaçıdı, lakin tez qayıtmadı, çünkü o, quşu xeyli axtarmalı olmuşdu. Məlum oldu ki, mən tutuquşunu gülə ilə öldürməyib, onu ancaq yaralamışam, yaralı quş isə düşdüyü yerdən xeyli uzağa qaçıbmış. Ən nəhayət, o, yenə də quşu tapıb getirdi. Gördüm ki, Cümə tūfəngin necə açıldığını yenə də başa düşmədi, buna görə də onun yanımda olmamasından istifadə edərək tūfəngi yenidən doldurdum, ümid edirdim ki, qabağımıza bir ov da çıxar, lakin daha heç bir şey çıxmadı. Mən vurdugum keçini evə gətirdim və həmin axşam onun dərisini soyub içini təmizlədim. Sonra təzə keçi ətinin yaxşı yerindən bir parça kəsib saxsı qabda qaynatdım, çox dadlı bir şorba çıxmışdı. Əvvəlcə özüm şorbadan yedim, sonra da Cüməni qonaq etdim. Bu xörək onun çox xoşuna gəldi, lakin ətin özünü də, suyunu da nə üçün duz ilə yediyimə təəccüb etdi. O, işarələrlə mənə göstərdi ki, duzlayıb yeyəndə dadi pis olur. O, ağızına bir çımdık duz alaraq tüpürməyə başladı və özünü elə göstərdi ki, guya, qusmağı gəlir. Sonra isə ağızını su ilə yaxaladı. Ona etiraz etmək üçün mən öz növbəmdə duzlanmamış bir ət tikəsini ağızma alıb tüpürməyə başladım və bu surətlə ona göstərdim ki, mən də duzsuz əti xoşlamıram. Lakin Cüməyə bunun heç bir təsiri olmadı və xörəyi duzla yeməyi ona öyrədə bilmədim. Yalnız uzun bir müddət keçidkən sonra o, öz xörəyinə duz vurmağa başladı, o da ki çox az.

Beləliklə, mən öz vəhşimi qaynadılmış ət və ət suyu ilə doyuzdurandan sonra sabahı gün onu keçi ətinin kababına qonaq etməyi qərara aldım. İngiltərədə bəzən edildiyi kimi, mən əti xüsusi bir

qaydada tonqalın üstündə bişirmişdim. Bunun üçün tonqalın yan tərəflərindən iki dirək basdırıldım, bunların üstündən isə eninə başqa bir dirək uzatdım, iri bir ət parçasını bu dirəyə bağlayıb alovun üstünə salladım, tamamilə bişənə qədər oyan-buyana çevirdim. Mənim düzəltdiyim bu dəsgah Cümənin çox xoşuna gəlmişdi, kababı yeyəndə o lap sevindi və ən gözəl hərəkətlərə mənə başa saldı ki, kabab çox xoşuna gelir və bundan sonra bir daha insan əti yemə-yəcəkdir, bu isə, əlbəttə, məni çox sevindirdi.

Ertəsi günü mən onu çox işlətdim. Arpanı döydürüb sovurtdurdum və bunları necə etmək lazım geldiyini özüm əvvəlcə ona göstərdim. O, çox tez öyrəndi və xüsusən bu işin çörək bişirməkdən ötrü görüldüğünü öyrəndikdən sonra daha böyük bir həvəslə işləməyə başladı, çünki mən onun gözünün qabağında xəmir yoğurub çörək bişirdim. Cümə tezliklə bütün bu işləri öyrəndi və indi bu işdə o, məni əvəz etməyə tamamilə qadir idi.

Mən indi iki adamı yedirib doyuzdurmalı olduğuma görə əkin yerimi genişləndirməli və daha çox toxum səpməli idim. Bu məqsədlə də mən böyük bir torpaq sahəsi seçərək ətrafinı çəpərləməyə başladım. Cümə bu işdə mənə nəinki çox böyük bir səylə, hətta böyük bir sevinc və məmnuniyyətlə kömək edirdi. Mən onu başa saldım ki, bu torpaq yeni əkin sahəsi olacaqdır, çünki biz indi iki nəfərik və buna görə taxılı da iki dəfə artıq əkmək lazımdır. Mənim belə qayğılaşmışım ona çox təsir etmişdi: o, bütün vasitələrlə məni başa salmağa çalışırdı ki, onun gəlməsi ilə mənim zəhmətimin nə qədər artdığını anlayır və xahiş edir ki, hər nə iş olsa ona tapşırırm, o, zəhmətdən qorxmur və işləməyə də həmişə hazırlıdır.

Bu, adadakı həyatımın ən xoşbəxt ili idi. Cümə ingiliscə danışmağı babat öyrənmişdi. Demək olar ki, mənim ondan soruşa biləcəyim hər şeyin və onu göndərə biləcəyim yerlərin hamısının adını bilirdi. O, söhbət etməyi çox sevirdi və demək olar ki, mənim illərdən bəri susub fəaliyyətsiz qalmış dilim üçün yaxşıca iş düzəlmüşdi və mən onunla bolluca söhbət edirdim. Lakin bizim söhbətlərdən aldığım ləzzətdən əlavə, Cümənin özü o qədər xoşuma gəlirdi ki, onun yanımıda olması mənim üçün daimi bir sevinc mənbəyi idi. Onun namusuluğu və sadəliyi gündən-günə məni daha çox meftun edirdi. Mən yavaş-yavaş ona daha çox ünsiyyət bağladım, o da, öz növbəsində, məni o qədər sevməyə başladı ki, yəqin, indiyədək heç kəsi belə sevməmişdi.



Günlərin birində mən onun öz vətəni üçün darıxb-darıxmadığını və oraya qayıtmağı arzu edib-etmədiyini öyrənmək fikrinə düşdüm. O zaman Cümə ingiliscə o qədər sərbəst danışırkı ki, mənim bütün suallarımı cavab verə bilirdi, buna görə də mən ondan mən-sub olduğu qəbilənin döyüşdə düşmənlərə qalib gəlib-gəlmədiyini xəbər aldım. O gülərək cavab verdi: "Bəli, bəli, biz döyüşdə həmişə yaxşı". Yəni demək istəyirdi ki, biz həmişə başqalarından yaxşı vuruşurraq. Sonra bizim aramızda belə bir sual-cavab oldu:

Ağa. Sən deyirsən ki, həmişə yaxşı vuruşursunuz, bəs necə olub ki, sən əsir düşmüsən, Cümə?

Cümə. Buna baxmayaraq, bizimkilər yenə də onları çox əzişdir-dilər.

Ağa. Əgər sizin qəbilə onları əzişdirmişdirsə, bəs necə oldu ki, sən əsir düşdün?

Cümə. Mənim vuruşduğum yerdə düşmənin adamları bizimki-lərdən çox idi. Onlar bizdən bir, iki, üç adamı və məni tutdular. Lakin mənim olmadığım başqa yerdə bizimkilər onları əzişdirdilər və onlardan bir, iki, üç və daha çox, minlərlə əsir alıdlar.

Ağa. Bəs nə üçün sizinkilər köməyə gəlib sizi düşmənlərin əlin-dən qurtarmadılar?

Cümə. Düşmənlər bir, iki, üç və məni tutub qayığa mindirdilər, bizimkilərin isə o vaxt qayıqları yox idi.

Ağa. Yaxşı, de görüm, sizinkilər əllərinə düşən əsirlərə nə edir-lər? Sizinkilər də əsirləri qayıqla uzaq bir yerə aparıb, orada onları yeyirlər?

Cümə. Bəli, bizimkilər də insan eti yeyirlər, hamı yeyir.

Ağa. Bəs onlar əsirləri haraya aparırlar?

Cümə. Yer çoxdur, haraya istəsələr.

Ağa. Buraya da gətirirlərmi?

Cümə. Bəli, bəli, buraya da gətirirlər, başqa yerlərə də aparırlar.

Ağa. Sən onlarla bərabər buraya heç gəlmisənmi?

Cümə. Gəlmışəm. Bax, oraya gəlmışəm (o, adanın şimal-qərb tərəfindəki qurtaracağı göstərdi. Görünür, onun qəbiləsindən olan adamlar həmişə orada toplaşmışlar).

Beləliklə, məlum oldu ki, mənim nökərim Cümə özü də bu adanın uzaq sahillərinə gəlib çıxan vəhşilərin içərisində olmuş və sonra onun özünü kəsib yemək üçün gətirdikləri bu yerlərdə o, dəfələrlə insan əti yemişdi. Aradan bir müddət keçdikdən sonra mən cəsarətlənib Cüməni sahildə ilk dəfə insan sümükleri gördüğüm və haqqında sizə nağıl etdiyim yerdə apardım. Cümə o saat həmin yerləri tanıdı və mənə nağıl etdi ki, bir dəfə öz qəbiləsinin adamları ilə birlikdə bu adaya gələrkən onlar həmin bu yerdə iyirmi kişini, iki arvadı və bir uşağı öldürüb yemişlər. O, ingiliscə “iyirmi” deyə bilmirdi, buna görə də yedikləri adamların sayını mənə anlatmaq üçün iyirmi dənə balaca daşı gətirib bir-birinin yanına düzdü və bu daşları saymağı məndən xahiş etdi.

Cümə ilə etdiyim bu söhbətlər haqqında ona görə danışırəm ki, bu söhbətlər sonra nağıl edəcəyim əhvalatların başlanğıcıdır. Həmin sual-cavabdan sonra mən Cümədən vəhşilərin yaşadığı yerin bu adadan çıxmış uzaq olduğunu və onların mindikləri qayıqların bu məsafləni qət edərkən çox tez-tezmi fəlakətə uğradığını soruştum. O cavab verib dedi ki, bu yol tamamilə təhlükəsizdir və indiyə qədər bu yolda bir dənə də olsun qayıq batmamışdır. Çünkü bizim adanın yaxınlığından keçən dəniz axını səhərlər həmişə küləyin istiqaməti ilə bir tərəfə gedir, axşamüstü isə həm küləyin, həm də axının istiqaməti əks tərəfə çevirilir.

Əvvəlləri mən bu axının dənizdəki qabarma və çəkilmədən irəli gəldiyini zənn etmişdim, ancaq sonralar öyrəndim ki, bu dəniz axını mənim yaşadığım adanın qarşısında yaxın bir yerdə dənizə tökülen böyük Orinoko çayının əmələ gətirdiyi cərəyanın davamıdır. Qərb və şimal-qərb tərəfdə görünən və mənim qitə zənn etdiyim torpaq zolağı isə həmin çayın dənizə töküldüyü yerin şimal tərəfində olan böyük Trinidad adası imiş. Mən bu torpaq və orada yaşayanlar haqqında Cüməyə müxtəlif suallar verirdim: “O tərəfdəki sahillər təhlükəlidirmi? Orada dəniz çıxmış firtinalıdır? Qonşuluqda hansı qəbilələr yaşayır?” Cümə mənim bu suallarımı böyük bir məmnuniyyətlə cavab verib, bildiklərinin hamısını mənə nağıl etdi. Mən Cümədən həmin yerlərdə yaşayan müxtəlif qəbilələrin adlarını da soruştum, amma bu barədə ondan ağıllı-başlı bir məlumat ala bilmədim. O ancaq tez-tez: “Qəraib, Qəraib”, – deyə təkrar edirdi. Əlbəttə, mən çətinlik çəkmədən anladım ki, o, Amerikanın bu hissəsində,



bizim coğrafiya xəritələrində göstərildiyi kimi, Orinoko çayının dənizə töküldüyü yerdə Qviana və daha sonra Müqəddəs Martinə qədər bütün sahilboyunda yaşayan qəraiblilər haqqında danışır. Sonra Cümə mənə danışdı ki, uzaqlarda, "ayın arxasında", yəni ayın batdığı yerdə, başqa sözlə, Cümənin vətəninin qərb tərəfində, mənim kimi uzunsaqqallı (burada o, mənim haqqında danışdığını uzun biğ-saqqalımı göstərdi) ağ adamlar yaşayır və bunlar çox adamlar öldürmişlər. Mən anladım ki, Cümə o zaman Amerikadakı zülmkarlıqları ilə bütün dünyada məşhur olan ispaniyalıların haqqında danışır, çünkü orada bir çox qəbilələrdə ispaniyalıların zülmü haqqındaki rəvayətlər atadan oğula, oğuldan isə nəvəyə çataraq nəsillərin yadında qalmışdır.

Mən bu dənizi keçib həmin ağ adamların yanına getmək üçün bir imkanın olub-olmadığını soruştuda o cavab verib dedi: "Bəli, bəli, bu mümkünür: iki qayıqla üzüb getmək lazımdır". Mən onun bu "iki qayıqla" nə demək istədiyini uzun müddət anlamadım. Lakin, ən nəhayət, böyük çətinlikle olsa da, başa düşdüm ki, iki qayıq deyərkən o, iki qayıq böyüklükdə olan bir gəmini nəzərdə tutur.

Bu söhbət məni çox sevindirdi: bu gündən etibarən məndə belə bir ümid oyandı ki, gec və ya tez bu həbsxanadan azad ola bilərəm və bu işdə mənim bu zavallı vəhşim mənə kömək edər.

Mən Cümə ilə birlikdə uzun müddət bir yerdə yaşayarkən fürsətdən istifadə edərək dinin əsas rüşeymini onun qəlbinə salmağa çalışırdım, çünkü o, ingilis dilini elə öyrənmişdi ki, özü sərbəst olaraq mənə müraciət edib söz xəbər alır və mənim dediklərimi də başa düşürdü. Bir dəfə ondan soruştum: "Səni kim belə düzəltmişdir?" Zavallı mənim nə demək istədiyimi başa düşmədi: o, elə zənn etmişdi ki, mən onun atasının kim olduğunu xəbər alıram. Belə olduqda mən məsələnin o biri tərəfindən yapışdım və ondan soruştum ki, bu dənizi, üzərində gəzdiyimiz torpağı, bu gördüyüümüz dağları və meşələri kim düzəltmişdir. O cavab verdi ki, Benamuk adlı bir qoca düzəltmişdir, özü də yuxarıda, lap yuxarıda yaşayır. O, bu qoca haqqında mənə yalnız bunları deyə bildi ki, o, çox qocadır, yaşca da dənizdən, torpaqdan, aydan və ulduzlardan böyükdür. Mən ondan soruşanda ki bəs nə üçün bütün məxluqat ona səcdə etmir, bir halda ki hər şeyi o yaratmışdır, Cümənin siması ciddiləşdi və mənə belə bir sadəlövh cavab verdi: "Dünyada hamı

həmin qocaya “O!” deyir”. Sonra mən ondan xəbər aldım ki, onun mənəsub olduğu qəbilənin adamları bu dünyadan köçəndə haraya gedirlər? O dedi: “Onların hamısı Benamukun yanına gedir”. “Yaxşı, bəs onların öldürüb yedikləri adamlar da Benamukun yanına gedirlər?” – deyə mən yenə soruşdum. O isə cavab verdi ki, bəli, bəli.

Mən həqiqi Allahı dərk etməyi ona bu qayda ilə öyrətməyə başladım. Ona dedim ki, bütün mövcudatı yaratmış olan böyük Allah göylərdə yaşayır (mən onu başa salmaq üçün əlimlə göye işarə etdim) və bu dünyani yoxdan xəlq etdiyi kimi, eyni qaydada onu yuxarıdan idarə edir, o, qadiri-küll-qüdrətdir, bizi, necə istəsə, eləcə də idarə edə bilər, istəsə, bizə bütün nemətləri verər, istəsə, bütün bu nemətləri əlimizdən alar. Beləliklə, mən tədricən onun gözlərini açırdım. O, böyük bir diqqətlə mənə qulaq asırdı. Mənim Həzərəti İsa haqqında, onun bizim günahlarımıza yumaq üçün göydən yerə göndərildiyi haqqında, bizim Allaha etdiyimiz dualar haqqında və Allahın göydə olmasına baxmayaraq, həmişə bizim duaları eşitdiyi haqqında danışlığım söhbətlərə o, səmimi bir maraqla qulaq asdı. Bir dəfə o, mənə dedi: “İndi ki sizin Allahınız, günəşdən də yüksəkdə yaşamاسına baxmayaraq, sizin səsinizi eşidir, onda, deməli, o, bizim Benamukdan da böyükdür, çünkü bizim Allah bir o qədər də uzaqda deyildir və onunla danışmaq üçün biz yüksək bir dağın başına çıxırıq, o isə bizim səsimizi oradan eşidir”. Mən ondan soruşdum: “Sən özün də onunla danışmaq üçün heç o dağlara getmişənm?” O dedi: “Yox, cavarlar heç bir zaman oraya getmirlər, gedənlər yalnız qocalardır, biz bu qocalara Əvokeki deyirik (belə başa düşdüm ki, onların qəbiləsində ruhanilər, yaxud kahinlər belə adlanır). Əvokekilər oraya gedib deyirlər: “O!” (onların dilində bu – “dua edirlər” demək idi). Sonra evə qayıdır Benamukun onlara nə dediyini hamiya xəbər verirlər”. Bütün bunlardan mən belə bir nəticəyə gəldim ki, ruhanilər hətta ən cahil bütperəstlərin də arasında yalançılıqdan istifadə edirlər və xalq arasında ruhanilərə hörmət qazandırmaq üçün dini əsrarəngiz bir pərdəyə bürümək sənəti yalnız Romada deyil, bəlkə, dünyada mövcud olan dinlərin hamisində icad edilmişdir.

Mən Cüməyə bütün bunların yalan olduğunu izah etməyə çalışırdım və ona dedim ki, onların qocalarının dağa gedib orada



Benamuka "O!" demələri və onunla danışmaları boş yalanlardır. Ðəgər onlar dağın başında danışmış olsalar da, ancaq şeytanla danışmışlar. Söhbətimizin bu yerində mən şeytan haqqında, onun yaranması, Allahın əleyhine üşyan qaldırması, onun insanlara nifrət etməsi və bunun səbəbləri haqqında geniş məlumat verdim. Mən ona nağıl edib dedim ki, şeytan həmişə Allahın kəlamından üz döndərir, xalqların arasında gəzib özünü Allah adlandırır və onları özünə səcdə etməyə məcbur edir. Sonra ona şeytanın insan övladını yoldan çıxartmaq üçün hansı hiylələrdən istifadə etdiyini danışib dedim ki, şeytan gizlicə bizim qəlbimizə girir, bizim ehtiraslarımızı ələ alaraq, bizə tələ qurmağı bacarır, bizim istəklərimizə uyğunlaşaraq ələ bir vəziyyət yaradır ki, insan könülli surətdə fəlakətə sürüklənir və öz-özünü məhv edir.

Məlum oldu ki, şeytan haqqındaki düzgün fikirləri Cüməyə aşılamaq Allah haqqında düzgün fikirləri aşılımaq qədər asan deyildi. Təbiət də mənim bu dəlillərimə kömək edir və açıqdan-açıga ona sübut edirdi ki, hər şeyi yaradan və idarə edən ilk və böyük bir qüvvə olmalıdır ki, o qüvvə bizim hamımızı qeybdən idarə edir və ədalət tələb edir ki, bizi yaradan və hər şeyi idarə edən bu qüvvəyə səcdə edəsən və sairə. Lakin şeytan haqqındaki, onun mənşəyi, onun mahiyyəti və təbiəti haqqındaki, başlıca olaraq onun insanları şər iş görməyə cəlb etdiyi haqqındaki təsəvvür və anlayışları isə belə asanlıqla əsaslandırmaq olmurdu. Bir dəfə hətta zavallı mənə elə təbii və o qədər səmimi bir sual verdi ki, mən yamanca utandım və demək olar ki, ona heç bir cavab verə bilmədim. Mən Allahın qüdrəti haqqında ona xeyli danışib dedim ki, o, hər şeydən güclüdür, işlənən günahlar üçün o, amansız intiqam alır, haqsızlıq edənlər üçün o, bir qorxunc alovdur, o, bizi yaratdığı kimi, bir dəqiqənin ərzində bizi və bütün dünyani məhv edə bilər. Mən bütün bunları danışdıqca Cümə böyük diqqətlə qulaq asındı.

Sonra mən ona dedim ki, şeytan, insanların qəlbində Allahın düşmənidir, Allahın xeyirxah planlarını pozmaq, dünyada İsanın səltənətini dağıtmak üçün özünün bütün nifrətini və hiyləgərliyini işə salır. Bunları və buna bənzər digər sözləri danışanda Cümə mənə dedi: "Yaxşı, sən deyirsən ki, Allah böyükdür, güclüdür, deməli, şeytan da güclüdür, qüdrətlidir?" Mən cavab verib dedim: "Bəli, bəli, ancaq Allah şeytandan da güclüdür, Allah şeytandan böyük və yüksəkdir,

buna görə də biz Allaha dua edirik ki, şeytana qalib gəlsin, onun bizi yoldan çıxmasına yol verməsin və onun odlu oxlarını söndürsün". Cümə etiraz edib dedi: "İndi ki Allah belə qüdrətlidir və şeytanın özü kimi güclü və möhkəmdir, bəs nə üçün o, şeytanı öldürmür ki, o bir daha şər iş görməsin?"

Cümənin bu suali məni lap heyrətə saldı, çünkü necə olur olsun, indi daha bir qədər qoca olsam da, ilahiyyat məsələsində mən özüm yenicə öyrənməyə başlayan bir tələbə idim və belə dolanbac suallara cavab verib çətin məsələləri həll etməyi bir o qədər də yaxşı bacarmirdim. Əvvəlcə mən heç bilmədim ki, ona nə cavab verim, buna görə də özümü eşitməzliyə qoyub nə soruşduğunu təkrar ondan xəbər aldım. Lakin o, çox ciddi surətdə öz sualına cavab istəyirdi, buna görə də eyni yarımcıq kəlmələrlə sualını təkrar etdi. O vaxta qədər mən də bir az fikirləşib özümü cəmləşdirdim və dedim: "Əlbəttə, gec-tez Allah onu ağır cəzalandıracaqdır, onu Allahın Məhşər Günü gözləyir və onu elə bir ucsuz-bucaqsız boşluğa atacaqdır ki, əbədi olaraq od və alov içində yanacaqdır". Mənim bu cavabım Cüməni təmin etmədi və o, mənim dediyim sözləri təkrar edə-edə yenə də mənə müraciət etdi: "Gec-tez onu Allahın məhkəməsi gözləyir. Mən bunu başa düşmədim. Nə üçün şeytanı indi öldürmür? Nə üçün onu çoxdan, lap çoxdan öldürmədi?" Mən dedim: "Sən bunu xəbər al ki, biz Allahi təhqir edən pis işlər görəndə Allah nə üçün səni və məni öldürmədi. O rəhm edib bizi bağışladı ki, öz günahlarımızdan tövbə edək". O, bir qədər fikrə getdi və sonra mütəəssir halda dedi: "Yaxşı, yaxşı, bu, yaxşı. Deməli, mən də, sən də, şeytan da, hamı şər adamlar olsun, tövbə etsin, Allah da onların hamısını bağışlasın". Onun bu sözləri yenə də fikrimi qarışdırıb məni çasdırdı. Bu göstərdi ki, təbiətin özündən gələn anlayışlar insanları Allahi dərk etməyə aparıb çıxara bilər və onları Allahın yüksək varlığı qarşısında səcdə etməyə öyrədər, çünkü bu, bizim öz təbiətimizə də uyğundur, o ki qaldı İsanın özünü, onun vasitəsilə bizim günahlarımızın bağışlanması məsələsinin sırrını dərk etməyə, bu işdə yalnız Allahın göstərəcəyi möcüzələr bizə kömək edər, yalnız onun köməyi ilə aydın etmək olar ki, Əhdi-cədidi gəti-rən rəsul kimdir, Allahın dərgahında onun zəmanəti nə deməkdir. Təkrar edirəm, yalnız Allahın göstərəcəyi möcüzə bizim qəlbimizə bu anlayışları aşılıya bilər və bizi öyrədər ki, Allahın göndərdiyi və



Həzrəti İsanın gətirib bizə yetirdiyi İncil, bir rəhbər və saflaşdırıcı qüvvə kimi onun bəndələrinə vəd olunmuş ilahi ruh – bütün bunlar insanların qəlbini üçün ən zəruri müəllimlərdir və Allahın bizi günahlardan xilas edən rəhm varlığını dərk etməyin və günahdan xilas olmağın vasitələrini bizə öyrədən də bunlardır.

Buna görə də mən özümlə tələbəm arasında baş verən bu söhbəti o saat dəyişdirdim və tələsik yerimdən qalxaraq özümü elə göstərdim ki, guya, çox vacib iş üçün getməliyəm. Sonra mən onu bir qədər özümdən kənar edib Allaha dua etməyə başladım və yalvarıb xahiş etdim ki, bu zavallı vəhşini dinə gətirmək işində mənə kömək etsin, öz nuru ilə bu yazıq və cahil məxluqu oyatsın, Allahın ruhunun İsada təcəlla etdiyini dərk etməyi ona öyrətsin, onu haqq yola çəksin və məni də öyrətsin ki, Allahın kəlamını necə izah etsəm, onun vicdani tamamilə təmizlənər və etiqadə gələr, gözləri açılar və ruhu da günahlardan arınar. Cümə yenidən mənə yaxınlaşanda mən Allahın insanlara rəhm etməsi, İncilin təlimi, onun göylərdən insanlara göndərildiyi haqda, yəni Allahın qarşısında öz əməllərin-dən peşman olub Həzrəti İsanın dininə inanmaq haqda uzun-uzadı ona danışdım. Sonra mən, öz bacarığıma görə, Həzrəti İsanın nə üçün mələk qiyafəsini qəbul etmədiyini və Avraamin nəslindən çıxdığını ona izah etdim və dedim ki, elə bu səbəbə görə də Allahın dərgahından qovulmuş mələklərin heç biri özlərinin xilas olacaqlarına ümidi edə bilməzler, bu yalnız Həzrəti İsaya müyəssər olmuşdur, çünki bəni-İsrail tayfasının azmiş qoyunlarını xilas etmək üçün gəlmişdi və sairə.

Allah özü şahiddir ki, bu zavallı məxluqu öyrədərkən tətbiq etdim üsulların hamisində mən bacarıqdan çox səmimiyyət göstəridim. Etiraf etməliyəm ki – zənnimcə, həmin qaydada hərəkət edənlərin hamısı elə mənim dediyim bu nəticəyə gələcəklər, – mən müxtəlif şeyləri ona izah edib başa salanda özüm də çox şey öyrənirdim və bunlar elə şeylər idi ki, əvvəllər mən onları bilmirdim, yaxud lazıminca onların haqqında düşünməmişdim, ancaq indi bu zavallı vəhşiyə başa salmaq üçün dərindən fikirləşəndə, təbiidir ki, həmin şeylər ağlıma gəlirdi və mən özüm də onları öyrənirdim. Belə hallarda mən həmin şeylər haqqında başqa vaxtlarda olduğundan daha böyük bir məhəbbətlə düşünürdüm, buna görə də zavallı Cümənin bunlardan bir fayda görüb-görməməsindən asılı olmayıraq,

yenə də onun mənim yanımı gəlib çıxmışına minnətdar olmağım üçün bütün əsaslarım var idi, çünki bütün bu maraqlı düşüncələr də onun mənim yanımı gəlməsindən sonra meydana çıxmışdı. İndi mənim dərdim də bir qədər azalmışdı, mənzilim də özümə rahat görünürdü. Məni bu adaya gətirib kimsəsiz həyata salan böyük qüvvəyə müraciət edib ondan kömək istədiyim haqda və bu zavallı vəhşinin həyatının, ruhunun xilas olması, onun həqiqi dini və xristian təlimini dərk etməsi, Həzərəti İsanı tanımıması və deməli, əbədi bir həyat qazanması işində Allahın iradəsi ilə mənim bir vasitə olmağım haqda düşünəndə ruhumun hər zərrəsi gizli bir sevincə hərəkətə gelirdi və mən indi bu adaya gəlib düşməyimə də sevinirdim, halbuki əvvəllər mən bu adaya düşməyimi özüm üçün ən dəhşətli bir bədbəxtlik hesab edirdim.

Boş vaxtlarımда Cümə ilə etdiyim söhbətlər məni o qədər məşğul edirdi və bizim dostluğumuz da o qədər möhkəm idi ki, həyatımızın birlikdə keçirdiyimiz son üç ilinin necə gəlib-keçdiyi heç nəzərimə gəlmədi. Əgər ayın şəfəqləri ilə işıqlanan bu dünyada tam xoşbəxtlik mümkündürsə, demək olar ki, mən tamamilə xoşbəxt idim. Bu vəhşi indi məndən də çox yaxşı və xeyirxah bir xristiana çevrilmişdi. Ancaq belə zənn edirəm və böyük Yaradana da təşəkkür edirəm ki, təbietin bu yavrusu ilə müqayisədə mən daha çox günahkar olsam da, hər halda, indi ikimiz də eyni peşmançılıq əhvali-ruhiyyəsi içində idik və dua edib Allahdan rəhm isteyirdik. Biz burada Allahın kələmini müqəddəs kitabdan oxuya bilirdik və bu kəlama qulaq asdıqda biz lap İngilterədə yaşayanlar kimi Allaha yaxın olurdum.

O ki qaldı İncilin mətnindəki bu və ya digər yerlərin, bu qədər mübahisələrə və düşmənçiliyə səbəb olan cürbəcür təfsirlərin izahına – onların bizə dəxli yox idi. Kilsə işlərinin idarəsi və hansı kilsənin yaxşı olub-olmaması kimi məsələlər də bizi eyni dərəcədə az məşğul edirdi. Bütün bu xüsusi məsələlərin bizə heç bir dəxli yox idi və ümumiyyətlə, bunlar kimə lazımdır? Mən, doğrusu, dinimizin dünyada bu qədər qarışılıq törətmüş bütün mübahisəli nöqtələrini öyrənməkdə və onların hər biri haqqında öz fikrimizi söyləməkdə heç bir faydalı cəhət görmürəm. Allahın müqəddəs kələmi bizi günahlardan təmizləyib haqq yola aparan rəhbərimiz idi və insan üçün bundan da etibarlı bir rəhbər ola bilərmi? Lakin mən yenə də



öz əvvəlki hekayəmə qayıtmalı və əhvalatların hamisini bir-birinin ardınca nağıl etmeliyəm.

Elə ki biz Cümə ilə daha yaxından tanış olduq, o zaman o nəinki mənim dediklərimin, demək olar ki, hamisini anlayırı, həmçinin özü də ingiliscə, çox nöqsanlı olsa da, lakin cəsarətlə danışib fikirlərini anladırdı, buna görə də mən tədricən bütün başımdan gəlib keçənləri, bu adaya necə gəlib düşdüyüm, burada neçə il və necə yaşadığımı bir-bir ona danışdım. Mən barıtın və güllənin sırrını ona başa salıb tüfəng atmağı da öyrətdim. Çünkü bu məsələ onun üçün, doğrudan da, bir sərr idi. Mən ona bir bıçaq da bağışladım, bu bəxşış onu çox sevindirdi. Sonra mən bizim İngiltərədə gəmiçilərin öz qılınclarını gəzdirmək üçün istifadə etdikləri qayısa bənzər bir asqı düzəldib onun çıynindən keçirdim, lakin qılınc əvəzinə, mən ona böyründən asmaq üçün bir balta verdim ki, bundan bir çox təsadüflərdə həm silah kimi istifadə etmək olardı, həm də təsərrüfat işləri görmək üçün bu bir karastı idi.

Mən Cüməyə Avropa ölkələri və xüsusən öz vətənim İngiltərə haqqında çox şeylər danışdım. Mən orada necə yaşadığımızı, necə ibadət etdiyimizi, bir-birimizlə münasibətimizi, gəmilərlə dənizlərdən keçərək dünyanın bütün qitələrində necə ticarət etdiyimizi ona təsvir etdim. Mənim olduğum gəminin fəlakətə uğraması haqqında da ona danışdım və onun indi dənizə getmiş parçalarının ilişib qaldığı yeri də göstərdim. Həmçinin bizim minib xilas olmaq istədiyimiz və necə ki demişdim, sonra dalğaların vurub sahilə çıxartdığı qayıqın da qalıqlarını ona göstərdim. Mənim yerdən dəbərtməyə gücüm çatmadığı bu qayıq o zamandan qalib tamam olmuşmuşdu. Cümə bu qayığı gördükdə susub uzun müddət fikrə getdi.

Mən ondan nə barədə fikirləşdiyini soruştum, o isə dedi: "Mən belə bir qayıq gördüm: mənim xalqım olan yerdə üzdü". Mən onun nə demək istədiyini uzun müddət anlaya bilmədim. Nəhayət, uzun sual-cavabdan sonra aydın oldu ki, eynilə belə bir qayığı onun mən-sub olduğu qəbilənin yaşadığı yerdə dalğalar sahilə vurub çıxartmışdır. Mən öz aləmimdə belə fikir etdim ki, yəqin, avropalıların gəmilərindən biri həmin sahillərin yanında fəlakətə düşcar olmuşdur, qayığı isə dalğalar həmin gəmidən qoparıb sahilə atmışdır. Lakin nədənsə, mənim ağlıma da gəlmirdi ki, bu qayığın içinde adam

olub-olmadığını xəbər alım, buna görə də sorğu-sualı davam etdi-rərkən mən yalnız qayığın özü haqqında məlumat aldım.

Cümə qayığın görünüşünü bütün təfsilatı ilə mənə təsvir etdi və yalnız axırda o: "Ağ adamlar boğulmadılar, biz onları xilas etdik", – deyə sevincə əlavə edəndə mən onun nağılı etdiyi hadisənin mahiyyətini başa düşdüm və qayıqda ağ adamların olub-olmadığını ondan xəbər aldım. O dedi: "Bəli, qayıq ağ adamlarla dolu idi". "Onlar neçə nəfər idilər?" Cümə barmağı ilə on yeddi saydı. Mən yenə də: "Onlar haradadırlar, başlarına nə iş gəldi?" – deyə soruşdum. Cümə cavab verib dedi: "Onlar sağdırılar, bizim aramızda, bizim yerde yaşayırlar".

Burada birdən-birə ağlıma belə bir təzə fikir gəldi. Bəlkə də, bu on yeddi nəfər ağ adam mənim yaşadığım adanın yaxınlığında fəlakətə uğrayıb parçalanmış həmin gəminin adamlarındandır? Mümkündür ki, gəmi daşlara toxunmuş və içindəki adamlar gəminin mütləq məhv olacağını görüb qayıqa minmişlər və sonra da dalğalar bu qayığı vəhşilərin torpağına aparıb çıxarmış və onlar həmin vəhşilərin yanında qalmışlar. Mən ciddi bir tərzdə o adamların, həqiqətən, sağ olduğunu biliib-bilmədiyini Cümədən soruşmağa başladım, o isə eyni hərarətlə: "Bəli, sağdırılar", – deyə cavab verdi və bunu da əlavə etdi ki, bu adamlar artıq dörd ilə yaxındır onun həmyerlilərinin yanında yaşayırlar və həmyerliləri onları nəinki incitmir, hətta onlara hər cür yemək də verirlər. Mən ondan vəhşilərin nə əcəb bu ağ adamları öldürüb yemədiklərini soruşduqda isə Cümə dedi: "Ağ adamlar bizimlə qardaş olmuşlar". Mən belə başa düşdüm ki, yəni ağ adamlar həmin vəhşilərlə sülh bağlamışlar. Sonra isə Cümə əlavə edib dedi: "Bizimkilər ancaq müharibədə adamları yeyirlər" (yəqin, bu, o demək idi ki, onlar yalnız müharibə zamanı düşmən qəbilədən əsir alınmış adamları yeyirlər).

Bu nağılı etdiyim əhvalatlardan xeyli uzun bir müddət keçmişdi. Bir dəfə aydın havalı bir gündə adada gəzərkən Cümə ilə birlikdə adanın şərq tərəfinə gəlib çıxdıq və oradakı bir təpənin başına qalxdıq. Əgər oxucuların yadindadırsa, bu, həmin təpə idi ki, mən bir neçə il bundan qabaq oradan baxıb bir torpaq zolağı görmüşdüm və onu Amerika qıtəsi hesab etmişdim. Cümə təpənin başından həmin tərəfə xeyli diqqətlə baxdıqdan sonra birdən-birə sevincə qış-qıraraq atılıb-düşməyə, oynamaya başladı və məni öz yanına çağırıldı,



çünki mən ondan çox kənardı idim. Mən ona yanaşdım və nə hadisə üz verdiyini soruşdum. O sevinrək dedi: "Kefdir! Mən xoşbəxtəm, odur, bax... Buradan görünür... O yer mənim torpağımdır. Bizim qəbilə oradadır!"

Sevincdən onun sıfəti tamamile dəyişmişdi, gözləri parlayırdı, başdan-başa çırpinirdi və elə bil ki, bütün varlığı ilə oraya, öz adamlarının yanına uşub getməyə can atırdı. Onun bu vəziyyətini görəndə mən bir qədər düşündüm və öz nökərimə olan etibarım da azaldı. Mən əmin idim ki, ilk fürsət düşən kimi Cümə öz vətəninə qayıdaq və orada vəhşilərin arasına düşən kimi nəinki ona öyrətdiyim etiqadı unudacaq, habelə onun həyatını xilas etdiyimi də yadından çıxaracaq və bəlkə də, məni öz həmyerlilərinin əlinə verəcəkdir, onlardan yüz və ya iki yüz nəfəri adaya, mənim üstümə gətirəcəkdir, onlar da məni öldürüb yeyəcəklər. Cümə isə, çox ola bilsin ki, düşmən qəbilə üzərində qazandıqları qələbəni bayram etmək üçün buraya gələn vəhşilərlə birlikdə olduğu kimi, çox arxayın bir halda bu ziyafətdə iştirak edəcəkdir.

Ancaq bu gəncin sədaqəti haqqında belə düşünməkdə və ona bu qədər şübhə ilə yanaşmaqda mən, qətiyyən, haqlı deyildim, sonralar özüm də buna təəssüf etdim. Lakin Cüməyə olan şübhəm gündən-günə artırdı və mən də, təbiidir ki, ondan kənar gəzməyə başlamışdım, ona çox soyuq münasibət göstəridim. Bu vəziyyət bir neçə həftə beləcə davam etdi, lakin təkrar edirəm ki, mən öz şübhələrimdə haqlı deyildim: bu sədaqəli və namuslu gəncin mənə qarşı heç bir pis niyyəti yox idi. Cümə o zaman xristian əxlaqi qaydalarının ziddinə heç bir iş görmədi, dostluğumuza xəyanət etmədi, bütün bunları isə mən sonra görüb əmin olduqda xeyli sevindim.

Mən onu hiyləgər və xain adam hesab edib şübhələndiyim zaman, aydırındır ki, ondan söz almağa cəhd edir və bunun üçün bütün vasitələrdən istifadə edirdim. Lakin onun hər bir sözündə elə bir səmimiyyət və usaq sadəlövhüyü var idi ki, ən nəhayət, ondan şübhələndiyim üçün öz-özümdən utanmağa başladım. Mən sakitləşdim və yenə də ona bir dost kimi yanaşlı etibar etdim. Bu zaman gördüm ki, Cümə mənim müvəqqəti olaraq ondan soyuduğumu hətta heç hiss etməmişdir də, bu isə onun səmimi bir adam olduğunu sübut edən ən aydın bir dəlil idi.

Bir dəfə biz Cümə ilə birlikdə yenə də həmin təpəyə çıxdığımız zaman (ancaq bu dəfə dənizin sahilini dumanla örtülü olduğu üçün qarşısındaki sahil görünmürdü) mən ondan soruştum: “Cümə, öz yerinizə, öz adamlarınızın yanına qayıtmaq istəyirsənmi?” – “Bəli, – deyə o cavab verdi, – ora gedə bilsəydim, nə qədər sevinərdim!” – “Axi sən orada nə edəcəksən? – deyə soruştum. – Oraya gedib yenə də vəhşi olacaq, yenə də əvvəllər olduğu kimi insan eti yeyəcəksən?” Mənim sözlərim, görünür, ona çox təsir etmişdi. Başını tərpədərək cavab verdi: “Yox, yox! Cümə oraya gedib çıxsa, hamiya deyərdi ki, ləyaqətlə yaşayın, Allaha ibadət eləyin, insan eti yeməyin, çörək, süd və keçi eti yeyib dolanın”. “Axi sən belə desən, onlar səni öldürərlər”. O, yenə də mənə eyni sakitliklə nəzər salıb dedi: “Yox, öldürməzlər. Onlar xeyir öyrənib sevinər (“onlara yaxşı əməllər öyrətdiyim üçün çox sevinərlər” – demək istəyirdi”). Sonra əlavə etdi: “Qayıqda gəlib oraya çıxmış saqqallı adamlardan onlar çox şey öyrənmişlər”. – “Demək, evə qayıtmaq istəyirsən?” – deyə mən öz sualımı təkrar etdim. O gülümşəyib dedi: “Mən bu qədər uzaq yolu üzüb keçə bilmərəm”. “Əgər mən sənə qayıq versəydim, – deyə ondan soruştum, – öz yerinizə, öz adamlarınızın yanına gedərdinmi?” O, sevincək cavab verdi ki, gedər, lakin bu şərtlə ki, mən də onunla gedəm.

“Mən oraya necə gedə bilərəm? – deyə etiraz etdim. – Axi onlar məni o saat yeyərlər”. – “Yox, yox, yeməzlər, – deyə o, qızğıncaşa cavab verdi. – Mən elə edərəm ki, onlar səni yeməzlər, mən elə edərəm ki, onlar səni çox-çox sevərlər”. Cümə bununla demək istəyirdi ki, onun düşmənlərini öldürüb həyatını xilas etdiyimi öz həm-yerlilərinə danışacaqdır. O, əmin idi ki, bütün bunları danışsa idi, həmyerliləri məni bərk sevəcəkdilər. Bundan sonra Cümə firtına zamanı onların sahillərinə gəlib çıxmış qayıqdakı on yeddi nəfər saqqallı və ağ adamlara nə qədər hörmətlə münasibət göstərildiyini mənə nağıl etdi.

Etiraf edirəm ki, bundan sonra məndə necə olursa olsun, vəhşilərin ölkəsinə gedərək, Cümənin bəhs etdiyi o ağ və saqqallı adamları tapmaq arzusu oyandi. Heç bir şübhə ola bilməzdii ki, bu adamlar ya İspaniyali və yaxud portuqaliyalı idilər. Mən əmin idim ki, onlarla görüşüb söhbət edə bilsəydim, biz bu yerlərdən qurtarıb özümüzü mədəni bir ölkəyə salmaq üçün birlikdə çarə tapardıq. Öz-özümə



fikirləşirdim ki, biz orada ümumi iş üçün birlikdə çalışıb düşünsək, hər halda, bu yerlərdən qurtulmaq ehtimalı daha da çoxalar, yoxsa mən qitədən qırıq mil uzaqda olan kimsəsiz bir adanın ortasında köməksiz və təkbaşına nə edə bilərdim! Bir neçə gündən sonra Cümə ilə aramızda olan söhbət əsnasında mən yenə də bu barədə söz açdım və Cüməyə dedim ki, öz vətəninə qayıtmak üçün ona qayıq verərəm. Həmin gün onu adanın o biri tərəfinə, mənim qayığım olan kiçik limana apardım. Qayığın içindəki suyu boşaltdım (yaxşı qalsın deyə, onun içini su ilə doldurmuşdum) və sahilə çəkərək Cüməyə göstərdim. Sınaqdan çıxartmaq üçün hər ikimiz qayığa mindik.

Cümə çox əla avar çəkirdi və bu işdə məndən əsla geri qalmırıldı. Qayıq sürətlə üzməyə başladı, sahildən uzaqlaşarkən mən ona müraciət edib dedim: "Hə, Cümə, necədir, sizin tərəfə gedirik, yoxsa, yox?" O, çox məhzun və heyrətli nəzərlərlə üzümə baxırdı: yəqin ki, onun fikrincə, belə bir uzun yolu getmək üçün bu qayıq çox balaca idi. Bu zaman mən ona bundan da böyük qayığım olduğunu xəbər verdim və ertəsi günü biz vaxtile mənim meşədə düzəldib qoyduğum və suya sala bilmədiyim qayığın olduğu yerə getdik. Cümə qayığı bəyəndi. Lakin bu qayığın hazırlandığı gündən iyirmi iki və ya iyirmi üç il keçmişdi. Bu müddət ərzində qayıq açıq havada qalmış, kimsə ona baxmamışdı. Qayığı yağış vurmuş, günəş yandırmışdı, nəticədə quruyub çürümüşdü. Cümə dedi ki, bu qayıq yarayar, bunun içənə xeyli çörək, su və başqa şeylər də qoymaq olar.

Lakin Cümə ilə birlikdə qitəyə getmək qərarı məndə o qədər möhkəmləndi ki, elə bunun özü kimi təzə bir qayıq düzəltməyi Cüməyə təklif etdim və dedim ki, sən də ona minib evə gedərsən. O heç bir söz demədisə də, qəmginqiləşdi, qaşqabağını tökdü. Ona nə olduğunu soruşduqda Cümə dedi: "Ağa nə üçün Cüməyə hirs-lənir? Axi mən nə etmişəm?" – "Nə üçün sən elə düşünürsən ki, mən sənə hirs-lənmişəm? – dedim. – Mən, qətiyyən, hirs-lənməmişəm". "Hirs-lənməmişəm, hirs-lənməmişəm! – deyə o, dodaqlı təkrar etdi. – Əgər elə isə, bəs nə üçün Cüməni evlərinə, öz adam-larının yanına göndərirsən?" "Evə getmək istədiyini axı sən özün deyirdin", – deyə qeyd etdim. "Bəli, getmək istəyirəm, – deyə o cavab verdi. – Lakin səninlə birlikdə. Belə ki, sən də gedəsən, mən də. Ağa getməzsə, Cümə də getməz. Cümə ağasız getmək istəmir". Müxtəsər, Cümə məni burada qoyub getmək sözünü heç eşitmək

belə istəmirdi. Mən dedim: "Axi sən özün fikirləş, mən oraya nə üçün getməliyəm? Getsəm də, orada nə iş görəcəyəm?" Cümə cəld mənə sarı çönüb cavab verdi: "Sən orada nə iş görəcəksən? Sən orada çox işlər görərsən, gözəl şeylər düzəldərsən, vəhşilərə yaxşılığı, ağıllı olmayı öyrədərsən, onlara Allah haqqında danışarsan ki, ona ibadət etsinlər, onları yeni yaşayışa öyrədərsən". Mən ah çəkib dedim: "Əziz Cüməm, nə danışdığını heç özün də bilmirsən. Mənim kimi yazılı və cahil bir adam sənin dediklərini başqalarına öyrədə bilərmi?" "Doğru deyil, – deyə o etiraz etdi. – Mənə yaxşılığı öyrətdiyin kimi, onlara da öyrədərsən". Mən ciddi bir səslə: "Yox, yox, Cümə, – dedim, – mənsiz get, mən burada tək və kimsəsiz qalaram. Axi mən indiyə qədər də burada tək yaşamışam!" Mənim bu sözlərim, görünür, onun çox xətrinə dəymışdı. O coşaraq yanındakı baltaya tərəf yüyürdü və onu gətirib mənə uzatdı. "Baltanı nə üçün mənə verirsən?" – deyə soruşdum. "Cüməni öldür!" – deyə cavab verdi. Mən dedim: "Nə üçün səni öldürməliyəm? Sən ki mənə heç bir pislik etməmişən". O, qızgınlıqla dedi: "Elə isə Cüməni niyə öz yanından qovursan? Cüməni öldür, lakin qovma!" O, qəlbinin dərinliklərinə qədər sarsılmışdı. Gözlərinin yaşıardığını gördüm. Xülasə, Cümə mənə o qədər ünsiyyət, məhəbbət bağlamışdı ki, istəsəydim də, onu qova bilməzdim. Mənim yanımda qalmaq istədiyi müddətde öz yerlərinə getməsi haqqında bir daha danışmaya-çağımı ona dedim və bunu sonralar da bir neçə dəfə təkrar etdim.

Beləliklə, mən tamamilə əmin oldum ki, Cümə həmişəlik olaraq mənə sədaqətlidir. Cümənin öz vətəninə qayıtmaq istəməsinin yeganə səbəbi isə o idi ki, o, öz həmyerilərini, bütün qəbiləsini sevirdi və mənim onunla birlikdə gedib onun qəbiləsinə yaxşı əməl-lər öyrətməyimi arzu edirdi. Lakin mən özüm çox yaxşı anlayırdım ki, məndən müəllim çıxmaz. Vəhşi qəbilələrə təlim-tərbiyə vermək kimi çətin bir vəzifədən yapışmaq üçün isə məndə heç bir niyyət və həvəs yox idi.

Lakin başqalarına dərs verməyə həvəsimin olmaması bu həbs-xanadan özümü xılas etmək arzuma əsla mane olmurdu. Bu on yeddi nəfər ağı adamin mənə bu qədər yaxın bir yerdə yaşıdığını Cümədən öyrəndikdən sonra isə məndəki bu həvəs xüsusilə artdı. Buna görə də mən çox ləngimədən açıq dənizdə uzun səyahətə yarayan böyük bir qayıq düzəltməyə başlamağı qərara aldım. Bu iş üçün,



hər şeydən əvvəl, yararlı və gövdəsi kifayət qədər yoğun bir ağaç tapmaq lazımlı idi. Əslində, ağaç tapmaq bir o qədər də çətin iş deyildi. Adada o qədər qocaman ağaclar var idi ki, bunlardan nəinki bir qayıq, bəlkə, qüdrətli bir donanma hazırlamaq olardı. Lakin mən ilk dəfə məşədə böyük qayıq düzəldərkən buraxdıığım səhvi yaxşı xatırlayırdım: mən onu dənizdən çox uzaq bir yerdə düzəltdiyim üçün sonra sahilə çəkə bilməmişdim. Bu səhvin bir daha təkrar olunmaması üçün mən dənizə yaxın bir yerdə bitmiş bir ağaç tapmağı qərara aldım ki, sonra qayığı əziyyətsiz suya salmaq mümkün olsun.

Çox axtarışdan sonra, nəhayət, Cümə lazımlı olan ağacı tapdı. Demə, belə şeylərdə onun səriştəsi məndən çox imiş. O vaxt qayıq hazırlamaq üçün istifadə etdiyimiz ağacın hansı növdən olduğunu mən bu günə qədər də bilmirəm. Rənginə və qorxusuna görə o, sumax və ya da ki "Nikaraqua" ağacı'na bənzəyirdi. Cümə israr edirdi ki, vəhşilər öz qayıqlarını düzəldərkən etdikləri kimi, biz də ağacın içini yandıraq. Lakin mən iskənə və sair xarrat alətləri ilə ağacın içini oymağın yaxşı olduğunu ona dedim, sonra isə bunun necə edildiyini ona göstərdim, Cümə mənim təklifimin daha doğru və yaxşı olduğunu məmmənuniyyətlə təsdiq etdi. Biz həvəslə işə başladıq və bir aydan sonra qayıq hazır oldu. Qayığın üzərində çox zəhmət çəkməmişdik, onu üzdən balta ilə yonub hamarlamışdıq (Cümə bu işi çox tez və asanlıqla öyrəndi). Beləliklə, əsl bir dəniz qayığı meydana çıxmışdı. Qayıq hazır olduqda onu çəkib suya salmaq üçün də iki həftə vaxt lazımlı oldu. Bu məqsədlə biz girdə ağaclar hazırlayıb qayığın altına qoyduq, lakin qayıq o qədər ağır idi ki, bu ağacların üstündə də biz onu itələyib qarış-qarış irəli aparırdıq.

Qayığı suya saldıqdan sonra Cüməni təkbaşına onu nə qədər cəld idarə edib sağa və sola döndərdiyini, nə qədər gözəl avar çəkdiyini gördükdə məni heyrət bürüdü. Mən belə bir qayıqda dənizə çıxmağın təhlükəsiz olub-olmadığını ondan soruşdum. Cümə cavab verdi: "Əlbəttə, təhlükəsizdir. Lap bərk külək əssə də, belə bir qayıqda üzmək qorxulu deyildir". Lakin dənizə çıxmazdan əvvəl mən bir işi daha görmək istəyirdim ki, Cümənin bundan xəbəri yox idi: mən qayığın içinsə dor ağacı və yelkən qoymaq, dəmir lövbər və kəndirlər hazırlamaq istəyirdim. Dor ağacı düzəltmək çətin deyildi, adada düz və uzun sərv ağacları çox idi. Mən bu ağaclardan bir

cavanını seçib onu kəsməyi Cüməyə əmr etdim. Bu ağaç bizim yeni qayığımızın dayandığı limanın yaxınlığında bitmişdi. Sonra Cümə mənim rəhbərliyim altında ağaçın qol-budağını budayıb qabığını soydu, beləliklə, dor ağacı hazır oldu. Yelkəni özüm hazırlamalı oldum. Mənim anbarımda köhnə yelkənlər, daha doğrusu, yelkən parçaları var idi. Lakin bu köhnə parçalar artıq iyirmi altı il idi anbarda tullanıb qalmışdı. Onların bir gün mənə lazım olacağına ve onlardan yelkən tikəcəyimə, qətiyyən, ümid etmədiyim üçün bu köhnə parçaları qoruyub saxlamağa bir o qədər də diqqət etməmişdim. Mən indi əmin idim ki, bu parçalar çoxdan çürüyüb xarab olmuşdur. Elə də oldu: yelkən parçalarının çox hissəsi çürümüşdü. Az-çox salamat qalanları yenə də işə yaradı. Mən möhkəm olan parçalardan ikisini seçib tikməyə başladım. Bu işə çox əmək sərf etdim. Çünkü tikiş tikmək üçün mənim heç iynəm də yox idi. Nəhayət, mən, əvvəla, İngilterədə işlədirilən böyük üçguşəli yelkənlərə bənzər bir şey düzəltdim, ikincisi, qayıçı idarə etmək üçün "blind" adlanan kiçik bir yelkən hazırladım. Bu cür yelkənləri olan qayıçı mən yaxşı idarə edirdim, çünkü, kitabın əvvəlində mən nağıl etdiyim kimi, mavrların əlin-dən qaçarkən mindiyim qayıdqəki yelkənlər də belə idi.

Dor və yelkən düzəltmək iki aya qədər vaxt apardısa da, lakin mən bu işi çox diqqətlə görüb başa çatdırdım. Əvvəl hazırladığım iki yelkəndən başqa, mən üçüncü bir yelkən də düzəldib qayığın burun tərəfinə bərkitdim. Bu üçüncü yelkən mənə qayığın istiqamətini küləyə görə dəyişdirə bilmək üçün lazımdı, bunun vasitəsilə mən qayığın istiqamətini dəyişib küləyə qarşı da gedə bilərdim. Lakin ən başlıcası da bu oldu ki, mən əla bir sükan düzəldib qayığın dal tərəfinə bərkitdim ki, bu da qayığın idarə olunması işini xeyli asanlaşdırmağa idi. Gəmi düzəltmək işindən mənim başım çıxmırırsa da, sükan və bu kimi şeylərin gəmini idarə etmək üçün nə qədər əhəmiyyətə malik olduğunu yaxşı başa düşürdüm. Buna görə də bu işə zəhmətimi əsirgəmirdim. Amma bu iş də mənə asanlıqla başa gəlmirdi: təkcə bu sükanı düzəltmək üçün, demək olar ki, mən qayığın və onun avadanlığının düzəldilməsinə sərf etdiyim qədər vaxt sərf etdim.

Hər şey hazır olduqdan sonra mən Cüməyə qayığın necə idarə edildiyini öyrətməyə başladım, çünkü o, yaxşı avar çəksə də, sükan və yelkən haqqında heç bir təsəvvürü yox idi. Cümə mənim sükan vasitəsilə qayıçı necə döndərdiyimi və yelkənlərin küləyə görə gah



bu, gah da digər tərəfdən şisib qabardığını görüb heyrətə gəldi. Mənim rəhbərliyim altında Cümə lazımlı olan bütün vərdişləri tezliklə öyrəndi və mahir bir dənizçi oldu. O yalnız bir şeyi, kompası işlətməyi öyrənə bilmədi. Çünkü bu, onun bilik səviyyəsindən çox yuxarı olan bir iş idi. Lakin bu yerlərdə yalnız yağışlı günlərdə ətrafi duman büründüyü üçün kompassa bizim səfərimizdə bir o qədər də ehtiyac yox idi. Gündüzlər biz əzaqdan görünən sahilə, gecələr isə ulduzlarla baxaraq yolumuzu təyin edə bilərdik. Yağışlı günlərdə isə vəziyyət, əlbəttə, başqa idi, belə günlərdə, onsuz da, nə dənizdə, nə də quruda səfər etmək mümkün deyildi.

Adadakı həyatımın iyirmi yeddinci ili gəlib çatmışdı, bu həbsxanada mən hələ də yalqız yaşayırdim. Amma axırıncı üç ili bu haqq-hesabın üstündən cəsarətlə çıxmış olar, çünkü mənim sədaqətli dostum Cümə adaya gəlib çıxdıqdan sonra həyatım tamamilə dəyişmişdi, mənim evimə sevinc və işiq gəlmışdı.

Adadakı həyatımın iyirmi altıncı ilini isə, bundan əvvəlki illərdə olduğu kimi, yenə də ibadətdə keçirməklə bayram etdim, bu tənha vəziyyətimdə mənə bəxş etdiyi böyük nemətlər və göstərdiyi rəhm üçün mən böyük Yaradana təşəkkür etdim. Əger mənim minnədarlığım üçün bundan əvvəl müəyyən səbəblər var idisə, indi bu səbəblər daha da artmışdı: əlimdə taleyin mənə necə qayğı göstədiyini sübut edən bir çox yeni dəlillər var idi. Mənim bu kimsəsiz yerdə qalmağım daha bir o qədər də uzun sürməzdə: xilas olmaq saatı yaxınlaşırı. Hər halda, indi möhkəm əmin idim ki, bundan sonra heç bir il də bu adada qalmayacağam. Lakin belə bir inama baxmayaraq, mən yenə də öz təsərrüfatımdan əl çəkmirdim, əvvəlki kimi, mən yenə də yeri şumlayır, əkin əkir, əvvəlki kimi yeni torpaq sahələri tapıb ətrafına çəpər çəkir, saxladığım keçi sürüsünə baxır, üzümü yiğib qurudurdum – bir sözlə, əvvəlki kimi, yenə də lazımlı olan bütün zəruri işləri görürdüm.

Məni günün çox hissəsini evdə oturmağa məcbur edən yağarlıq mövsüm yaxınlaşırı. Buna görə də səfərimizi təxirə salmaq, yağışların kəsməsini gözləmək və bu müddətdə qayığın yağışdan xarab olmaması üçün tədbirlər görmək lazımdı. Biz bu qayığı vaxtilə mənim sal üzərində gəlib yan aldığım kiçik bir limana gətirib dənizdə qabarmanın başlanması gözlədik və qabarma başladıqda onu lap sahilə çəkib çıxartdıq. Sonra Cümə mənim əmrimlə qayığın dayandığı yerin

yanında elə böyük və dərin bir çuxur qazdı ki, bu qayıq çuxurda tərsanə hovuzunda olduğu kimi qala bilərdi. Qazılmış yer ilə dənizin arasını möhkəm bir sədlə bərkidib yalnız suyun keçməsi üçün balaca bir yol qoymuşdur. Qayığı yağışdan mühafizə etmək üçün isə biz hovuzun üstündə qalın yarpaqlı ağacların budaqlarından talvar kimi bir şey düzəldik və qayıq bunun altında qaldı. Biz indi noyabr və ya dekabr ayında öz yelkənli qayığımızla dənizə çıxməq üçün yağışların qurtarır, havanın yaxşılaşmasını arxayınca gözləyə bilərdik.

Yağışlar qurtarır hava açılan kimi mən hər gün səhərdən-axşama qədər qarşısındakı səfərimizə hazırlaşmağa başladım. Bize lazım olacaq ərzağı əvvəlcədən hesablaşmış və ehtiyat üçün ərzaq tədarük etmişdim. İki həftədən sonra səddi aradan götürüb qayığı dənizə salmağı nəzərdə tutmuşdum. Bir gün səhər, adətim üzrə, səfər tədarükü ilə məşğul ikən Cüməni çağırırdım və dəniz kənarına gedib tisbağa tutmağı ona əmr etdim: çünkü bir tisbağanın əti və yumurtası bizə bir həftə kifayət edirdi. Cümə əmrimi yerinə yetirmək üçün yürüüb getdi, lakin o saat geri qayıdı. Çəpərdən quş kimi aşaraq hələ mən ondan nə olduğunu soruşmağa macal tapmamış qışqırdı: "Ağa! Ağa! Bədbəxtlikdir! Pisdir!" – "Nə var, Cümə, nə olmuşdur?" – deyə həyəcan içərisində ondan soruşdum. – "Orada, – deyə cavab verdi, – sahilin yanında bir, iki, üç... bir, iki, üç qayıq var!" Onun say saymaq qaydasını bildiyim üçün belə anladım ki, sahildə cəmisi altı qayıq var. Lakin sonra məlum oldu ki, sahildə ancaq üç qayıq varmış, Cümə, sadəcə olaraq, çox həyəcanlandığı üçün sayı dalbadal tekrar edibmiş. "Nə olub ki, Cümə, niyə belə qorxmusan?" – deyə onu cəsarətləndirməyə çalışdım. Zavallı çox bərk qorxmuşdu. Cümə, yəqin, belə hesab etmişdi ki, vəhşilər onun dalınca gəlmışlər və onu tapıb yeyəcəklər. O, elə titrəyirdi ki, hətta mən özüm də ona necə ürək-dirək vermək lazım gəldiyini bilmirdim. Bacardığım kimi onu sakitləşdirdim. Mən onu başa saldım ki, onun həyatı təhlükədə olduğu kimi, mənimki də təhlükədədir və əger vəhşilər onu yesələr, elə mənim özümü də onunla birlikdə yeyəcəklər. "Lakin biz özümüzü qoruyarıq, – dedim, – biz diri-diri özümüzü onları əlinə vermərik, biz onrlarla vuruşmalıyıq. Sən ki vuruşacaqsan, deyilmi?" "Mən? Güllə atmaq, – deyə o cavab verdi. – Lakin onlar çoxdur, lap çoxdur". "Eyib etməz, – dedim, – onların bir neçəsini öldürərik, qalanları isə bizim gülləmizdən qorxub qaçarlar. Mən səni



müdafıə edəcəyəm. Lakin sən də qorxaqlıq etməyəcəyinə və mənim bütün əmrlərimi yerinə yetirəcəyinə söz verirsənmi?" O dedi: "Ağa, sən Öl desən, Ölərəm". Sonra mən anbardan rom gətirdim və içmək üçün ona verdim (mən romu o qədər qənaətlə işlədirdim ki, hələ xeyli qalmışdım). Sonra biz odlu silahlarımızı gətirib qaydaya saldıq və doldurduq. Həmişə evdən bayırı çıxanda özümüzlə götürdüyüümüz iki ov tüfəngini ən böyük qırma ilə doldurdum, dörd müşket tüfəngin hərəsindən beş xırda gülə və iki parça qurğuşun qoydum, tapançaların isə hər birinə iki gülə qoyub doldurdum. Bundan başqa, həmişəki kimi, qılinc tiyəsini mən yenə də böyrümdən asdım, Cüməni isə balta ilə silahlandırdım.

Bələliklə, döyüşə hazırlaşdıqdan sonra müşahidə borusunu götürüb kəşfiyyat üçün təpənin üstünə çıxdım. Mən müşahidə borusunu dənizin sahilinə tərəf çevirib baxar-baxmaz vəhşiləri gördüm. Onlar iyirmi bir nəfər idilər, onlardan başqa, sahildə üç nəfər əsir və üç qayıq var idi. Aydın idi ki, bu vəhşilərin hamısı adaya yalnız bir məqsədlə – düşmən üzərindəki qələbələri şərəfinə bayram etmək üçün gəlmİŞdiLər. Dəhşətli və qanlı bir ziyafət olacaqdı. Lakin vəhşilər üçün bu, adı bir şeydi.

Mən habelə gördüm ki, vəhşilər bu dəfə üç il bundan əvvəl mənim Cümə ilə ilk dəfə görüşdürüüm gündə gəldikləri yerdə deyil, mənim kiçik limanımı daha yaxın bir yerdə sahilə çıxmışlar. Sahilin bu yeri alçaq idi və qalın meşə lap dənizə qədər uzanırdı. Vəhşilərin mənim mənzilimə bu qədər yaxın bir yerə gəlib çıxmaları məni qəzəbləndirirdi, lakin indi baş verəcək qanlı cinayət isə məni daha çox həyəcanlandırırdı. Mən təpədən aşağı düşüb, Cüməyə dedim ki, bu qaniçən vəhşilərin üzərinə mümkün qədər tez hücum edib hamısını son nəfərinə qədər qırmaq lazımdır. Bununla belə, mənə kömək edib-etməyəcəyini Cümədən təkrar soruştum. İndi o, qorxudan qurtulmuşdu (bəlkə, bu işdə içdiyi rom da ona kömək etmişdi), buna görə də ürəkdən, hətta sevinclə mənim yolumda ölməyə hazır olduğunu təkrar etdi.

Nə qədər ki qəzəbim soyumamışdı, mən silahları aramızda böl-düm və biz yola düşdük. Mən tapançalardan birini Cüməyə verdim, kəmərinə sançı, sonra ona üç tüfəng verdim, qalanlarını isə özüm götürdüüm. Amma ehtiyat üçün yenə cibimə bir şüşə rom qoydum, ehtiyat gülə və barit torbasını isə Cüməyə verdim. Mən ona əmr edib

dedim: "Dalımcı gəl, bir addım belə geri qalma, özün də sus, məndən heç nə soruşma, mən əmr etməyincə gülə də atma!" Limanı hərlənmək və meşə tərəfdən sahilə yanaşmaq üçün biz böyük dövrə vurub xeyli yol getməyə məcbur olduq, çünkü yalnız bu tərəfdən gizlicə keçib düşmənə bir tüfəng mənzili qədər yaxınlaşmaq mümkün idi.

Yol uzunu mən bundan əvvəl düşünmiş olduğum hərbi tədbirlər haqqında yenidən fikirləşdim və mənim cəsarətim azalmağa başladı. Düşmənin sayca çox olması məni narahat etmirdi, çünkü bu çilpaq və demək olar ki, tamamilə əliyalın vəhşilərlə mübarizədə hətta tək olsaydım, yenə də qələbə mənim tərəfimdə olacaqdı. Məni narahat edən başqa bir şübhə idi. Mən başladığım bu işdə özümün haqlı olub-olmadığım haqqında düşünür və şübhələnirdim. Mən öz-özümdən soruştum: "Nəyə görə və nəyin naminə mən öz əllərimi insan qanına bulamağa hazırlaşıram? Məni buna məcbur edən hansı zəruriyyətdir? Kim, nəhayət, mənə ixtiyar vermişdi ki, mən heç bir şey etməmiş və heç bir şey etmək fikrinə də düşməmiş adamları öldürüm? Mənim qarşısında onların nə təqsiri var? Onlardakı vəhşi adətlərin mənə dəxli yoxdur. Bu onlara öz ata-babalarından qalmış bədbəxt bir işdir ki, Allah onları bununla lənətləyib cəzalandırılmışdır. Lakin, bir halda ki hər şeyə qadir olan böyük Allah onlardan üz döndərmış və onları heyvana oxşatmayı özü xeyirxah bir iş hesab etmişdir, o, mənə bu vəhşilərin nə hakimi, nə də ki cəlladı olmaq ixtiyarını verməmişdir. Bir də ki milli qüsurların intiqamını ayrı-ayrı adamlardan almazlar. Müxtəsər, hansı nöqtəyi-nəzərdən baxırsan bax, bu vəhşiləri qırmaq mənim işim deyildir. Bu işdə Cüməyə yenə birtəhər bəraət qazandırmaq olar, çünkü bunlar onun çoxdanlı düşmənləridir, bunlar Cümənin mənsub olduğu qəbilənin adamları ilə müharibə edirlər, müharibədə də ölüb-öldürmək olar. Lakin mənim haqqımda bunların heç birini demək olmaz". Əvvəllerdə də dəfələrlə mənim ağlıma gəlmış bütün bu dəlillər indi mənə o qədər inandırıcı göründü ki, mən vəhşilərə toxunmamağı qərara aldım və bu nəticəyə gəldim ki, meşəyə girim, sahildə baş verən hadisələrin aydın görünüşü bir yerdə oturub gözləyim, əgər Allah özü mənə göstəriş verib öz iradəsini bildirsə, yalnız o zaman vəhşilərə hücum edim.

Bu fikirlə mən meşəyə daxil oldum. Cümə də addimbaaddım məni izleyirdi. Biz çox ehtiyatla gedirdik, ayaqlarımızı mümkün qədər yerə yavaş basır, səsimizi isə çıxartmırıq. Meşənin sahilə



yaxın olan qurtaracağına çatıb dayandım, burada bizimlə vəhşilər arasında indi bir neçə cərgə ağac var idi. Ehmalca Cüməni çağırıb oradakı hündür ağaclarlardan birini göstərdim və əmr etdim ki, ağaca çıxıb oradan vəhşilərin görünüb-görünmədiklərini və nə etdiklərini öyrənsin. O, əmrimi yerinə yetirib ağacdan düşdü və xəber verdi ki, vəhşilər tonqalın ətrafında oturub gətirdikləri əsirlərdən birini yeməkla məşğuldurlar, o biri əsir isə sarılmış halda orada, qumların üstündədir və yəqin ki, onu da indi öldürəcəklər. Bu sözləri eşidərkən qəlbim qəzəblə doldu. Cümə mənə deyəndə ki ikinci əsir onların qəbiləsindəndir, qayıqla onların sahilərinə gəlib çıxmış uzun-saqqal ağ adamlardandır, qəzəbim daha da artdı, mən dəhşətə gəldim. Cümə həmin ağ adamların haqqında mənə danışmışdı. Ağacın dalında gizlənib müşahidə borusunu çıxartdım və baxıb sahildəki ağ adamı aydınca gördüm. O, hərəkətsiz uzanmışdı, çünkü onun əl-ayağını qamış və ya nə isə başqa bir ağacın lifləri ilə bərk-bərk sarılmışdır, həm sifətindən, həm də əynindəki paltarlarından görüñürdü ki, heç şübhəsiz, bu adam avropalıdır.

Bir az qabaqda, sahildən əlli yard məsafədəki təpədə kolluqların içində bir ağac var idi. Kolluqlar çox sıx olduğu üçün gizlicə oraya, ağacın yanına getmək mümkün idi. Buradan vəhşilərin yanına yarım tüfəng mənzili idi. Çox qəzəbləndiyim üçün vəhşilərin üzərinə dərhal hücum etmək istəyirdim, lakin mən özümü saxlayıb gözə görünmədən ağacın yanına getdim. Ağac kiçik bir təpənin üstündə bitmişdi, buna görə də mən buradan sahildə baş verən hər şeyi ovucun içindəki kimi görürdüm.

Vəhşilər bir-birinə sıxlıb tonqalın ətrafında oturmuşdular. Onlar on doqquz nəfər idilər. Bir az kənarda isə vəhşilərdən ikisi əli-ayağı sarılmış avropalının yanında onun üstüնə əyilmişdi, ayaqlarını açırdılar, görünür, onları həmin əsirin yanına elə indicə göndərmişdilər. Bir dəqiqə də keçsə idi, onlar əsiri qoyun kimi kəsib parçalayacaq və ətini bisirib ziyafrətdə iştirak edənlərə paylayacaqdılar. Bir dəqiqə də gecikmək olmazdı. Mən Cüməyə tərəf dönüb: "Mənə bax, – dedim – hazır ol, mən nə etsəm, sən də onu et". Bu sözləri deyib, mən muşketlərdən birini və ov tüfəngini yerə qoydum, o biri muşketi qaldırıb vəhşiləri nişan aldım. Cümə də belə etdi. "Hazırsanmı?" – deyə ondan soruşdum. "Bəli, hazırlam", – deyə o cavab verdi. "Elə isə atəş aç!" – dedim və hər ikimiz birdən atdıq.

Cümə məndən də yaxşı nişan almışdı: o, iki nəfəri öldürüb üçün-cünü də yaralamışdı, mən isə ikisini yaralayıb birini öldürmüştüm. Bizim açığımız atəşin vəhşilər arasında necə bir təlaş yaratdığını təsəvvür etmək çətin deyil. Vəhşilərdən sağ qalanları ayağa qalxıb haraya qaçmaq, hansı tərəfə baxmaq lazımlı gəldiyini bilmirdilər, çünkü onlar ölüm təhlükəsi qarşısında olduqlarını anlasalar da, bu təhlükənin hansı tərəfdən gəldiyini görmürdülər. Cümə əmrimi yerinə yetirərkən gözünü məndən çəkmirdi. Birinci atəşdən sonra vəhşilərə özlərini toplamağa imkan verməyərək, müşketi yerə atıb, ov tüfəngini götürdüüm və yenidən nişan aldım. Cümə mənim bütün hərəkətlərimi olduğu kimi təkrar edirdi. "Hazırsanmı, Cümə?" – deyə mən yenə də ondan soruşdum. "Hazırıam!" – deyə cavab verdi. "Elə isə atəş aç! Allah bizə kömək edər", – deyə əmr etdim. İki tüfəng, demək olar ki, birdən gurladı, lakin bu dəfə biz qırma ilə doldurulmuş tüfənglərdən atlığımız üçün vəhşilərdən ancaq iki nəfər ölen oldu, yaralananlar isə çox idi. Onlar qanlarına bulaşmış halda vəhşi səsler çıxararaq sahilboyu qaçırdılar. Üç nəfəri, görünür, çox ağır yaralanmışdı, çünkü onlar bir az qaçıb tez yxıldılar.

Mən ov tüfəngini yerə qoydum, dolu olan müşketi götürüb: "Cümə, arxamca gəl!" – deyə qışqıraraq, meşədən açıqlığa çıxdım, qoçaq Cümə bir addım da məndən geri qalmırdı. Düşmənlərin məni gördükərini sezərək bərkdən qışqırıb irəli atıldı. "Sən də çığır!" – deyə Cüməyə əmr etdim. Təəssüf ki, üstümdə o qədər silah var idi ki, qaçmağımı mane olurdu. Lakin bunu mən, elə bil, heç hiss etmirdim və dabanqırma, yuxarıda dediyim kimi, vəhşilərin tonqalı ilə dəniz arasındaki qumlu sahildə uzanıb qalmış avropalının yanına qaçıdım. Onun yanında bir nəfər də qalmamışdı. Onu öldürmək istəyən iki nəfər hələ bizim birinci güllələrimiz açılanda qaçmışdı. Onlar dəhşətli qorxu içində dənizə tərəf yürüüb qayığa minmiş və avar çəkməyə başlamışdılar. Üç vəhşi də özünü həmin qayığa yetirib minmişdi. Mən Cüməyə tərəf dönüb qayıqdakı vəhşilərə divan tutmağı əmr etdim. Cümə mənim fikrimi dərhal başa düşüb qırıq yard yüyürdükdən sonra qayığa yaxınlaşdı və onları gülləyə basdı. Onların hamısı qayığın dibinə yxıldı. Mən onların hamısının öldüyünü zənn edirdim, lakin onlardan ikisi o saat qalxdı. Yəqin ki, onlar, sadəcə olaraq, qorxudan yxılmışdılar. Qalan üç nəfərdən isə ikisi ölmüş, birisi isə o qədər ağır yaralanmışdı ki, artıq qalxa bilmirdi.



Cümə beş vəhşiyyə divan tutmaqla məşğul ikən mən bıçağımı cəld çıxarıb əsirin əl-ayaqlarındakı sarğını kəsib aćdım. Qalxıb oturmaq üçün ona kömək etdim. Sonra portuqal dilində kim olduğunu ondan xəbər aldım. O, latinca cavab verdi: "Christianus (yəni xristianam)". Zəiflikdən o, ayaq üstündə güclə dayanırdı. Mən cibimdən romla dolu şüşəni çıxardım və onun ağızına yaxınlaşdırıb işarə ilə başa saldım ki, bir qurtum için. Sonra ona çörək də verdim. Yeyib doyandan sonra mən ondan hansı millətdən olduğunu soruştum, o isə cavab verib dedi: "Espaqniole (yəni ispaniyaliyam)". Çox çəkmədən o, bir az özünə gelib həyatını xilas etdiyim üçün mənə çox təşəkkür etdiyini işarələrlə bildirməyə başladı. İspan dilində bildiyim sözlərin hamısını yadına salıb ispanca ona dedim: "Senyor, söhbəti biz sonra edəcəyik, indi isə vuruşmalıyıq. Əgər azdan-çoxdan taqətiniz qalıbsa, budur, al, bu, qılinc, bu da tapança, düşmənləri əzməliyik". İspaniyali bunların hər ikisini minnətdarlıqla qəbul etdi və əlində silah olduğunu hiss edincə, sanki, bir anda dəyişilib başqa adam oldu. Bu güc ona haradan gəldi! O, bir firtına kimi öz qatillərinin üzərinə cumdu və bir an içində ikisini tikə-tikə doğradı. Doğrudur, belə bir igidlik üçün o qədər də güc lazım deyildi: bizim tüfənglərin səsindən qorxuya düşmüş zavallı vəhşilər özlərini elə itirmişdilər ki, nə qaça bilir və nə də özlərini müdafiə edirdilər. Cümə tüfəng atarkən gülənin yanlarından keçməsinə baxmayaraq, qorxudan qayığın içində yıxlən o beş vəhşi kimi, bunların da çoxu, sadəcə, qorxudan yıxlirdi.

Qılincı və tapançanı ispaniyaliya verdiyim üçün məndə bircə muşket qalmışdı. Muşket dolu olsa da, mən onu atmir və ən çox lazım olan vaxt üçün saxlayırdım. Bizim dörd tüfəngimiz kolluqdakı ağaçın yanında, birinci dəfə gülə atlığımız yerdə qalmışdı. Cüməni çəğərib tapşırdım ki, onları gətirsin. O, mənim əmrimi çox tez yerinə yetirdi. Mən muşketimi ona verib silahları doldurmağa başladım, ispaniyaliya və Cüməyə də silah lazım olduqda mənim yanımı gəlmələrini tapşırdım. Mən silahları doldurduğum zaman ispaniyali ilə vəhşilərdən birinin arasında qızığın vuruşma başlandı. Onun üzərinə atılan vəhşinin əlində taxtadan böyük bir qılinc var idi. Onu xilas edərkən əger mən bir dəqiqə gecikmiş olsaydım, vəhşilər, yəqin ki, ispaniyalını elə bu cür bir qılıncla öldürəcəkmişlər. Mən ispaniyalının bu qədər qoçaq çıxacağını heç gözləmirdim. Doğrudur, çəkdiyi əziyyətlərdən sonra o, hələ zəif idi, ancaq yenə də şir kimi vuruşurdu və

qılıncla düşmənin başına iki qorxunc zərbə endirmişdi. Onunla vuruşan vəhşi boyca çox hündür, əzələləri çox möhkəm və qüvvətli idi. Birdən o, ispaniyalının üstünə cumdu, onlar əlbəyaxa oldular. İspaniyalının vəziyyəti pisləşdi. Çünkü vəhşi o saat onu yerə yixib əlindəki qılinci dərtib almağa başladı. Mən bunu görən kimi qalxıb onun köməyinə qaçdım. Lakin ispaniyalı özünü itirmədi: əlindəki qılinci buraxıb belindəki tapançanı çıxartdı və mən çatana qədər vəhşini vurub yerə sərdi.

Bu zaman Cümə qaçmaqda olan vəhşiləri cəsarətlə təqib edirdi. Onun əlində baltadan başqa, heç bir silahı yox idi. O, bu balta ilə artıq bizim ilk güllələrimizdən yaralanıb qalmış üç vəhşini öldürmişdü, indi isə qabağına çıxanlara aman vermirdi.

İspaniyali da vəhşini öldürdükdən sonra vaxtı itirmədi və mənim yanımıqa qaçıb, doldurduğum ov tüfənglərindən birini götürüb iki vəhşinin dalınca düşdü. O, vəhşilərin ikisini də yaraladı, lakin çox yüyüre bilmədiyi üçün onlara çata bilmədi, vəhşilər isə tez meşəyə girib gözdən itdilər. Cümə onların dalınca yürüdü. Cümə onlardan birini öldürdü, lakin o birisi Cümədən zirək çıxdı: yaralı olmasına baxma-yaraq, dənizə tullanıb irəlidə gedən qayıqın dalınca üzməyə başladı. Qayıqda üç vəhş var idi, onlar sahildən uzaqlaşa bilmüşdilər.

Bu dörd nəfər (sağ qaldığını və ya öldüyüni bilmədiyimiz o bir nəfər yaralı da buraya daxildir) həmin iyirmi bir vəhşidən sağ qalan yeganə adamlar idı ki, bizim əlimizdən qaçıb qurtara bilmüşdilər. Ən düzgün haqq-hesab isə belə idi:

3 nəfər ağacın yanından atdığımız ilk güllələrdən ölmüşdü.

2 nəfər sonrakı iki atəş açıqlar kən ölmüşdü.

2 nəfəri Cümə qayıqda öldürdü.

2 nəfər yaralını sonra yenə də Cümə özü öldürdü.

1 nəfəri Cümə meşədə öldürdü.

3 nəfəri ispaniyalı öldürdü.

4 nəfərin isə meyitləri müxtəlif yerlərdən tapıldı (onları ya Cümə təqib edərkən öldürmiş, yaxud özləri almış olduqları yaranan ölmüşdülər).

4 nəfər qayıqla qaçıb xilas oldu (onlardan da bir nəfəri əgər ölməmişdisə, hər halda, yaralı idı).

Cəmisi iyirmi bir nəfər.



Qayıqdakı vəhşilərdən üçü də güllədən yaxa qurtarmaq üçün var qüvvələri ilə avar çəkirdi. Cümə iki-üç dəfə onları daldan gülləyə basdisa da, deyəsən, atdığı güllələr onlara dəyməmişdi. Cümə məni dilə tutmağa başladı ki, vəhşilər sahildən çox uzaqlaşmamış qayıqlardan birinə minib onların dalınca getməsinə icazə verim. Onların qasıb qurtarmalarını mən özüm də istəmirdim: mən qaçanların gedib həmyerililərinə bizim onlara etdiyimiz hücum haqqında xəber verəcəklərindən, iki yüz, ya üç yüz qayıqla axışib buraya gələcəklərindən qorxurdum. O zaman bizim üçün yaxşı olmazdı. Buna görə də mən Cümənin dediyinə razi oldum. Cüməyə arxamca gəlməsini əmr edib qayıqlara tərəf yüyürdüm. Lakin mən qayıqlardan birinə sıçrayaraq onun içində adam olduğunu görünçə çox təəccüb-ləndim! O, əli-ayağı bağlı halda qayığın dibində uzanıb qalmışdı. Görünür, onu da ispaniyali kimi yeməli imişlər. Ətrafda nələr baş verdiyini anlamayan zavallı vəhşi qorxudan, az qala, ölücekdi. Çünkü onu o qədər möhkəm sarımışdilar ki, başını qaldırıb qayıqdan da baxa bilmirdi. Özü də güclə nəfəs alırdı.

Mən o saat bıçağı çıxarıb lifləri kəsdim və ayağa qalxması üçün ona kömək etdim. Lakin o, ayaq üstə dura bilmirdi, hətta nitqi də qurumuşdu, o ancaq yaziq-yaziq inildəyirdi: zavallı, deyəsən, fikirləşirdi ki, əl-ayağını ancaq ona görə açmışdilar ki, aparıb kəssinlər.

Bu zaman Cümə gəlib çıxdı. Mən Cüməyə müraciət edib dedim: "Bu adəmi başa sal ki, azaddır". Mən cibimdəki şüşəni də ona verdim ki, qoca kişiyyə bir qurtum rom içirsin. Azadlıq haqqındaki şəhər romun təsiri ilə birləşərək onu canlandırdı: o, qayığın içində qalxıb oturdu və nə isə bəzi sözlər dedi. Bu zaman qocanın səsini eşidib üzünü görər-görməz Cümənin necə bir vəziyyət aldığıni görmək lazım idi! O, qocanın boynunu qucaqlayaraq ağladı, güldü, çığındı, sonra onun ətrafında atılıb-düşdü, oxudu, rəqs etdi, sonra bir də ağladı, əlləri ilə öz başını və üzünü döyəcləməyə başladı, müxtəsər, o, elə hərəkətlər edirdi ki, elə bil, dəli olmuşdu.

Mən ondan nə olduğunu soruştumsa da, uzun müddət heç bir izahat ala bilmədim. Nəhayət, bir qədər özünə gəldikdən sonra bu adamın onun atası olduğunu özü mənə dedi.

Övlad məhabbatının mənim dostumda bu qədər qızığın bir təzahürünün mənim ürəyimi necə kövrəltdiyini sözlə ifadə edə bilmirəm! Mən heç bir zaman kobud bir vəhşinin ölümündən xilas olmuş

atasını gördükdə bu qədər sarsılıb sevinə biləcəyini ağlıma gətirməmişdim və bu səhnəyə də göz yaşı tökmədən baxmaq mümkün deyildi. Lakin eyni zamanda onun öz oğulluq hissini ifadə etmək üçün göstərdiyi dəlicəsinə hərəkətlərə gülməmək də mümkün deyildi. O, azi, iyirmi dəfə qayığın içində girib kənara çıxdı. O gah atasının yanında oturur və əynindəki gödəkçəsini açıb atasının başını öz açıq köksünə sixaraq ana balasını bağırna basdıgı kimi qucaqlayır, gah da onun ağaç kimi qurumuş əllərini və ayaqlarını ovmağa başlayır. Qocanın lap donub quruduğunu görünce mən onun bədənini romla sürtüb ovmağı Cüməyə məsləhət gördüm. Cümə o saat ovmağa başladı, bu isə qocaya çox kömək etdi.

Qaçanları təqib etməyi biz, əlbəttə, indi heç ağlımiza belə gətmirdik; onların qayığı bu müddət ərzində o qədər uzaqlaşmışdı ki, lap gözdən itmişdi. Biz heç onları təqib etməyə təşəbbüs də göstərmədik, həm də sonra məlum oldu ki, onların dalınca getməməkdə yaxşı iş görmüşük, çünkü iki saatdan sonra çox qüvvətli külək qalxdı və dənizdə olsaydıq, şübhəsiz, bu külək bizim kiçik gəmimizi çevirəcəkdir. Külək şimal-qərb tərəfdən əsirdi, deməli, qaçanlar küləyə qarşı üzənlə idilər və çətin ki onlar bu firtınadan sağ çıxa biləyidilər; zənnimcə, onlar öz doğma sahillərini görmədən dalğaların qoynunda məhv olmuşdular.

Lakin biz yenə də Cümənin üzərinə qayıdaq. O, bir oğul olmaq etibarilə, atasının qayığı ilə elə məşğuldu ki, cəsarət edib onu atasından ayırmak istəmirdim. "Qoy sakitləşsin", – deyə fikirləşdim. Nəhayət, mən Cüməni səslədim. O, atla-atla yanına geldi; sevincdən gülür, məmnun və xoşbəxt görünürdü. Mən ondan atasına çörək verib-vermədiyini soruştum. O, kədərli bir surətdə başını bulayıb dedi: "Çörək yoxdur! Yaramaz köpək heç bir şey qoymamış, hamısını özü yemişdir". Belə deyib o, özünü göstərdi. Bunu eşidəndə mən çantamda olan-qalan ərzağın hamısını, yəni balaca bir kökəni və iki-üç salxım mövüçü çıxarıb Cüməyə verdim ki, atasına versin, Cüməyə məsləhət etdim ki, romun qalanını içib özünü möhkəmləndirsin, lakin Cümə romu da qocaya verdi. Bir dəqiqədən sonra Cümə artıq dəli kimi hara isə üz qoyub qaçırdı. O, ümumiyyətlə, heyrət ediləcək dərəcədə bərk qaçırdı. Mən onu dayandırmaq və haraya qaçıdığını öyrənmək üçün əbəs çağırırdım; o artıq gözdən itmişdi. On beş dəqiqədən sonra Cümə qayıdı, indi onun addımlarının sürəti xeyli azalmışdı.



O yaxınlaşdıqda əlində nə isə gətirdiyini gördüm. Bu, şirin su ilə dolu saxsı kuzə idi, Cümə bunu atası üçün gətirmişdi. Bunun üçün o, evə, bizim qalaya qaçıb getmiş, sudan başqa iki çörək də gətirmişdi. O, çörəyi mənə verib, çox susadığım üçün sudan da bir-iki qurtum içməyimə imkan verdikdən sonra atasına apardı. Su qocanı romdan da artıq canlandırdı: demə, o, elə susuzluqdan ölmüş.

Qoca sudan doyunca içdikdən sonra Cüməni yanına çağırıb kuzədə su qalıb-qalmadığını xəbər aldım. O cavab verdi ki, qalmışdır. Mən suyun qalanını Cümənin atası kimi susuzluqdan yanan zavallı ispaniyaliya verməyi ona əmr etdim. Mən Cümənin getirdiyi iki kökədən birini də ispaniyaliya göndərdim. Zavallı ispaniyali çox zəif idi. O, tamamilə əldən düşmüş halda, ağacın altındaki yaşıllıqda oturub qırmızıdanmırıldı. Vəhşilər onu o qədər bərk sarımısdılar ki, indi onun əlləri və ayaqları işmişdi. O, suyu içib sərinlədikdən və çörəyi yedikdən sonra mən ona yaxınlaşış bir salxım da mövüc verdim. O, başını qaldırıb böyük bir minnətdarlıqla mənə baxdı. İndicə, vuruşma zamanı böyük qoçaqlıq göstərməsinə baxmayaraq, ayağa qalxmaq istədisə də, şışman ayaqları çox ağırdığından dura bilmədi. Mən ona oturub tərpənməməyi məsləhət gördüm. Cüməyə isə onun ayaqlarını da öz atasının ayaqları kimi romla ovmağı əmr etdim.

Cümə əmrimi yerinə yetirdiyi müddətdə mən kənarda dayanıb onlara baxırdım. Atasının oturduğu yerdə olub-olmamasını öyrənmək üçün Cümə hər dəqiqədən bir, bəlkə, daha da tez-tez çevrilib arxaya baxırdı. Cümə bir də çevrilib baxanda atasını görmədi! Bir an içərisində yerindən qalxdı, bir kəlmə də danışmadan qayığa tərəf elə götürüldü ki, elə bil, onun ayaqları yerə dəymirdi. Qayığın yanına çatıb atasının istirahət etmək üçün qayığın dibində yatdığını və sakitcə uzandığını gördükdə o saat yanımıza qayıtdı. Mən ispaniyaliya dedim ki, ayağa qalxmaq üçün mənim nökərim ona kömək edib qayığın yanına aparar, sonra biz onu qayıqla öz evimizə apararıq. Lakin ucaboylu və qüvvətli Cümə onu uşaq kimi qaldıraraq dalına alıb apardı. Qayığa çatarkən Cümə ehmalca onu əvvəl qayığın kənarına oturdu, sonra qayığın dibində öz atasının yanında yerləşdirdi. Sonra Cümə sahilə çıxb, qayığı suya itələdi və özü də sıçrayıb qayığa minərək avar çəkməyə başladı. Mən isə piyada getdim. Cümə əla avar çəkirdi, buna görə də şiddetli küləyə baxmayaraq, qayıq sahilboyu elə sürətlə gedirdi ki, mən onunla ayaqlaşa bilmirdim. Cümə

qayığı sağ-salamat gətirib bizim limana çıxartdı, atasını və ispaniyalını oraya qoyub özü sahilboyu geriye, o biri qayığın dalınca yürüdü. O gəlib mənim yanından keçerkən bunu mənə izah edib tələsik irəli qaçıdı. Cümə o qədər sürətlə qaçırdı ki, heç bir at ona çata bilməzdi. Mən limana təzə gəlib çatmışdım ki, Cümə başqa bir qayıqla gəlib çıxdı. Sahilə çıxbı atasına və ispaniyalıya qayıqdan düşmək üçün kömək etməyə başladı, lakin onların ikisi də elə zəifləmişdi ki, heç ayaq üstündə dura bilmirdilər. Yaziq Cümə də heç bilmirdi ki, nə etsin.

Mən çıxış yolu tapdım. Cüməyə dedim ki, qonaqlarımız hələlik qoy sahildə qalsınlar, sən isə onları rahat yerləşdir. Özüm isə əlüstü bir xərək hazırladım, xəstələri onun üstündə bizim qalanın bayır divarlarının yanına gətirdik. Burada biz sonra nə etmək lazımlı gəldiyini bilmədiyimiz üçün lap özümüzü itirdik. İki böyük adamı bu qədər yüksək bir yerdə qaldırıb keçirməyə gücümüz çatmadı, hasarı isə dağıtmak istəmirdim. Nə etmək lazımlı gəldiyini bilmək üçün yenə də bir az fikirləşməli oldum. Çarə tapıldı. Biz Cümə ilə işə başladıq və iki saatdan sonra yelkəndən düzəltdiyimiz, üstü isə günəşdən və yağışdan qorunmaq üçün ağaç budaqları ilə six örtülmüş çadırımız bayır hasarla meşənin arasında hazır oldu. Bu çadırda biz əlimin altında olan materialdan, yəni düyü küləşindən və adyallardan iki yatacaq düzəltdim: onların hərəsinə birini alta, o birini üstə salmaq üçün iki adyal düşdü.

İndi mənim yaşadığım adada əhali əmələ gəlmişdi, mənim xeyli təbəəm var idi. Mən bəzən özümü krala oxşadır və bunu fikirləşəndə də özümü gülməkdən saxlaya bilmirdim. Ancaq belə fikir etməkdə bir qədər haqlı idim, çünkü, əvvəla, adanın bütün ərazisi mənim xüsusi yerim idi, beləliklə də, burada aqalıq etmək ıxtiyarı mənə düşürdü. İkincisi, mənim torpağında yaşayan əhali də bütünlükə mənə tabe idi: mən külli-ıxtiyar sahibi və qanun verən bir hakim idim. Təbəələrimin hamısı mənə minnətdar idi, çünkü onların hər birinin həyatını mən xilas etmişdim, buna görə də onların hər biri, əgər lazımlı gəlsə idi, mənim yolumda öz həyatlarından keçməyə hazır idi. Bu da çox diqqətəlayiq bir hal idi ki, mənim təbəələrimin hərəsi bir dina qulluq edirdi. Cümə – protestant, onun atası – büt-pərəst və adamyeyən vəhşi, ispaniyalı isə – katolik idi. Öz məmələkətimdə mən din və vicdan məsələsində hamiya tam azadlıq



vermişdim. Bunların, əlbəttə, nağıl etdiyim əhvalata bir o qədər də dəxli yoxdur, mən bunları elə-belə, sözgəlişi deyirəm.

Əsirlikdən təzə qurtarmış xəstə qonaqlarımız üçün yer hazırladıqdan sonra onları bu yeni mənzillərinə gətirdim. İndi onlara yemek hazırlamaq haqqında düşünmək lazımdı. Mən Cüməni o saat göndərdim ki, gedib yataqdan bıryaşar bir keçə gətirsin. Keçini gələn kimi kəsdik, bud tərəfini ayrıca doğradıq, bunun yarısını şor-baya, yarısını da qızartmaya götürdüük. Naharı Cümə bişirib hazırladı. O, arpa ilə düyüünü qaynadıb həlimini çıxardı və ondan çox qidalı və gözəl bir şorba hazırladı. Bütün bunlar bayır divarın yanında hazırlanıdı (çünki mən qalanın içərisində heç bir zaman od yandırımadım), buna görə də biz təzə çadırın içinde süfrə açıb bu yeni mənzilə gəlməyimiz münasibətilə dördlükdə nahar etdik. Nahar zamanı mən söhbət açaraq qonaqlarımızı məşğul edirdim: Cümə nəinki onun atası ilə danışanda, hətta ispaniyali ilə danışanda da mənə dilməncliq edirdi, çünki ispaniyali bu vəhşilərin dilində çox yaxşı danışındı.

Nahar edib, daha doğrusu, axşam yeməyini yeyib qurtardıqdan sonra Cüməyə əmr etdim ki, qayıqlardan birini götürüb vaxt olmadığına görə vuruşma meydanında qoyub gəldiyimiz tüfənglərin dalınca getsin; sabahı gün isə Cüməni önlənlərin meyitini, həmçinin vəhşilərin düzəltdiyi qanlı ziyafətin dəhşətli qalıqlarını yiğib basdırmaq üçün göndərdim. Çünkü o yerlər çox isti olduğundan meyitlər iylnə bilərdi. Özüm onları basdırı bilməzdəm, çünki o dəhşətli mənzərəni görməydim, ürəyim bulanardı. Cümə mənim bütün əmrlərimi yerinə yetirmişdi. O, vəhşilərin izini o qədər diqqətlə təmizləmiş və itirmişdi ki, mən ikinci dəfə həmin yerə gedəndə oranı birdən-birə tanımadım. Ancaq meşənin sahil tərəfdəki qurtaracağında olan ağaclarдан anlaya bildim ki, vəhşilər həmin bu yerdə ziyafət etmişdilər.

Bir neçə gündən sonra mən, Cümənin köməyi ilə, öz yeni təbəələrimlə söhbət etməyə başladım. Hər şeydən əvvəl, mən vəhşilərin qaçmasına onun necə yanaşdığını və onların yenidən bir dəstə vəhşi ilə bu adaya qayıdib bizə ağır divan tuta biləcəklərindən qor-xub-qorxmadiğını atasından xəbər almağı Cüməyə əmr etdim. Qoca hindu cavab verdi ki, onun fikrincə, o gecə qopan qüvvətlə firtinada vəhşilər heç bir vəchlə öz doğma sahillərinə gedib çıxa bilməzdilər

və firtına, yəqin ki, onların qayığını çevirmiş, vəhşilər də batmışlar, yox, əgər onlar sağ qalmışlarsa, firtına onları cənub tərəfə aparıb bir düşmən qəbilənin torpağına çıxartmışdır ki, orada da onları mütləq yeyəcəklər. Onlar sağ-salamat gedib evə çıxsalar, orada nə edəcəklərini qoca bilmirdi, lakin, qocanın fikrincə, onlar bizim qəflətən hücumumuzdan, tüfənglərin gurultu və alovundan o qədər qorxmışdular ki, yəqin, bunu öz qəbilərinin adamlarına danışacaq, yoldaşlarının göy gurultusundan və ildirimdən tələf olduqlarını nağıl edəcəklər. Sizin ikinizi, yəni səni və Cüməni isə onlar qəzəblənmiş və onları öldürmək üçün göylərdən enib bu dünyaya gəlmış ruhlar hesab etmişlər. Qoca deyirdi ki, onların bu barədə bir-birləri ilə necə danışdıqlarını mən özüm eşitdim. Onlar adı insanın od püs-kürə biləcəyini, gurultu ilə danışacağıni və hətta əlini belə qaldırmadan uzaq məsaфədə başqasını öldürə biləcəyini təsəvvürlərinə getirə bilmirdilər. Qoca haqlı idi. Sonralar öyrəndim ki, hətta bir çox illər keçdikdən sonra da vəhşilərdən bir nəfər də olsun mənim yaşadığım adaya gəlməyə cəsarət etmirdi. Görünür, bizim ölmüş hesab etdiyimiz o qaçan dörd vəhşi öz vətənlərinə qayitmiş və qorxunc nağilları ilə digər vəhşiləri də qorxutmuşlar. Hətta mümkündür ki, onların qəbiləsində belə bir etiqad əmələ gəlmİŞdi ki, hər kim bu sehrli adanın sahilinə çıxırsa, allahlar onu odla məhv edirlər.

Lakin o zaman bunu bilmədiyim üçün mən uzun müddət daima həyəcan keçirir və həmişə vəhşilərin hücumunu gözleyirdim. Mən və mənim kiçik ordum həmişə vuruşmaya hazır idik: axı indi biz dörd nəfərdik, üstümüzə lap yüz nəfər də düşmən gəlsəydi, biz heç bir zaman onlarla döyüşə girməkdən qorxmazdıq.

Lakin günlər gəlib-keçirdi, vəhşilərin qayıqları isə görünmürdü, yavaş-yavaş mənim də qorxum keçirdi. Bununla belə, mən qıtəyə səyahət etmək haqqındaki öz keçmiş xəyalıma getdikcə daha tez-tez qayıtdıq, xüsusilə ona görə ki, Cümənin atası bir neçə dəfə məni inandırmışdı ki, onun həmyerlilərinin məni çox gözəl qəbul edəcəklərinə əmin ola bilərem, çünki mən onun oğlunu da, özünü də ölümündən qurtarmışdım.

Ancaq mən ispaniyali ilə bir dəfə ciddi danışdıqdan sonra öz planımı həyata keçirmək işinə şübhə ilə yanaşmağa başladım. İspaniyali mənə dedi ki, doğrudan da, vəhşilər onların sahilləri yanında qəzaya uğramış on yeddi nəfər ispaniyali və portuqaliyalını qəbul



edib onlara öz yanlarında yer vermişlərsə də, buna baxmayaraq, həmin avropalılar indi son dərəcə ehtiyac içərisində yaşayır və bəzən hətta acliq çəkirlər. Mən ispaniyalıdan onların axırıcı dəniz səfərlərinin təfsilatını soruşdum, o, mənə dedi ki, onların gəmisi Rio-de-la-Plataдан Havanaya gümüş və xəz aparıb, orada olan Avropa mallarından yük götürməli və geri qayitmalı idi. O eyni zamanda nağıl etdi ki, onlar Havanaya gedərkən yolda, hələ özlərindən əvvəl qəzaya uğramış başqa bir gəminin dənizçilərindən beş nəfər portuqaliyalını öz gəmilərinə götürmişlər. Sonra firtına zamanı onların gəmisinin komanda heyətindən beş nəfəri batmış, qalanları isə bir neçə gün sürən əziyyət və dəhşətdən sonra acliq və susuzluq nəticəsində əldən düşmüş halda, nəhayət, adamyeyən vəhşilərin ölkəsinə gəlib çıxmışdır. Bu ölkəyə gəldikdən sonra isə onlar çox qorxmuşdular, çünkü vəhşilərin onları yeyəcəklərini hər dəqiqə gözləyirmişlər. Onların odlu silahları varmış, lakin barit və güllələri yoxmuş, özləri ilə birlikdə götürdükləri barit yolda qayıqda tamamilə islanmış, qalan hissəsini də artıq çoxdan işlədib qurtarmışdilar, çünkü ilk günlər onlar yalnız ov etməklə özlərinə qida tapırmışlar.

Mən ispaniyalıdan soruşdum ki, onun fikrincə, vəhşilərin ölkəsində yoldaşlarının başına nə iş gələ bilər və onlar qurtarıb azadlığı çıxmaq üçün heç bir təşəbbüs etməmişlərmi? O cavab verdi ki, onlar bu barədə çox müşavirələr keçirmişlərsə də, bu müşavirələrin hamısı göz yaşları və şikayətlərə qurtarmışdır. Çünkü axı bizim açıq dənizə çıxmaq üçün nə gəmimiz, nə də belə bir gəmi düzəltmək üçün kar-karastımız, nə də ki yeməyə ərzəğımızvardı.

Bələ olduqda mən ondan soruşdum ki, necə bilirsən, sizin yoldaşlara, mənim adama qaçıb gəlmələrini təklif etsəm, razi olarlar mı? Mənə elə gəlir ki, biz hamımız birlikdə fikirləşib buradan avropalıların yaşadığı hər hansı bir ölkəyə, oradan da vətənimizə getmək üçün bir vasitə tapardıq. Ona açıq dedim ki, məni yalnız bir şey qorxudur: onları buraya dəvət etməklə mən özümü onların əlinə vermiş olaram. Qonaqpərəstliyimin əvəzində onlar mənə xəyanət etsələr, onda nə olsun? Ümumiyyətlə desək, yaxşılığa yaxşılıqla cavab vermək insandakı nəcib sıfətlərin sırasına daxil deyildir və adamlar çox zaman öz verdikləri vədi nəzərə almır, əksinə, paxılıq hissini nəzərə alıb hərəkət edirlər. Bu isə, razılaşın ki, daha lap insafsızlıq

olar; belə çıxar ki, mən bu adamları bədbəxtlikdən ona görə xilas edirəm ki, özüm indiyə qədər heç bir ingilisin gora sağ baş aparmadığı yeni İspaniyada onların əsiri olum. Keşişlərin amansız caynaqlarına düşməkdənsə, inkvizitorların həbsxanalarını görməkdənsə, vəhşilər tərəfindən yeyilmək yaxşıdır. “Əgər sizin yoldaşlarınız buraya gəlsəyilər, – deyə mən əlavə etdim, – əminəm ki, bu qədər işçinin vasitəsile biz asanlıqla böyük bir gəmi düzəldə bilərdik ki, onunla da Cənubi Braziliyaya və yaxud şimala, İspaniya torpaqlarına gedib çıxa bilərdik. Lakin aydınlaşdır ki, mən onların əlinə silah versəm və onlar özlərinin güclü olmalarından istifadə edərək etdiyim yaxşılıqların əvəzində həmin silahı mənə qarşı çevirəsələr, azadlığıımı əlimdən alsalar, məni öz həmyerililərinin yanına götürüb aparsalar, o zaman mən indikindən də pis vəziyyətə düşərəm”.

İspaniyalı çox səmimi olaraq cavab verib dedi ki, onun yoldaşları o qədər ağır əziyyətlər çəkir və öz vəziyyətlərinin çıxılmaz olduğunu o qədər yaxşı başa düşürər ki, onların əsirlikdən qurtarmasına kömək edə biləcək bir adama qarşı pis rəftar edəcəklərini əsla ağlına da gətirmir. O dedi ki, əger istəsəniz, mən bu qoca ilə bərabər oraya gedib sizin təklifinizi onlara bildirər və cavabını da sizə gətirərəm. Onlar sizin təkliflərinizə razı olarlarsa, mən onları İncil kitabına və bütün müqəddəs şeylərə and içdirərəm ki, sizin məsləhət bildiğiniz xristian məmləkətinə gedəcək və evlərinə qayıdıncaya qədər sizə bir komandır və kapitan kimi daim tabe olacaqlar. Siz əmr edəcək, biz isə tabe olacaqıq. İstəsəniz biz yazılı müqavilə hazırlayarıq, bizim hər birimiz onu imzalayar və mən müqaviləni qaytarıb sizə gətirərəm.

Sonra o dedi ki, mənə sadıq qalacağı barədə əvvəlcə şəxsən özü and içmək istəyir və bildirir ki, əger siz özünüz məni qovmasanız, ölüne qədər sizə qulluq edəcəyəm. Mənim həmvətənlərim əger sizə verdikləri andi bir balaca pozsalar, mən sizin tərəfinizə keçəcək və son damla qanıma qədər sizin uğrunuzda vuruşacağam.

O eyni zamanda öz həmyerililərinin xəyanət edə biləcəklərinə də inanmirdi, onun dediyinə görə, bunların hamısı namusu və nəcib adamlarıdır. Həm də onlar uzun müddətdən bəridir ki, bir çox məhrumiyyətlərə dözürler, onların yemək-içməyi, paltarı yoxdur, tamamilə vəhşilərin ixtiyarındadırlar, vətənə qayıtmaga isə heç bir ümidi ləri qalmamışdır, sözün qisası, o, tamamilə əmin idi ki, əger mən



onları xilas etsəm, onlar mənə minnətdar olar və mənim yolumda öz canlarından keçməyə də razi olarlar.

Öz həmyerililəri barədə mənim qonağımın inamla dediyi bu səmimi sözlərdən sonra bütün şübhələrim dağıldı və mən bu adamları xilas etmək üçün təşəbbüs göstərməyi qət etdim. Qərara aldım ki, imkan olarsa, ispaniyalını və bu qoca vəhşini onların yanına gəndərəcəyəm. Lakin onların yola düşməsi üçün hər şey hazır olarkən ispaniyalı dedi ki, tələsmək lazımlı deyil, bu səfəri bir qədər təxirə salmaq lazımdır. Bunu deyərkən o, elə ağlabatan və səmimi mülahizələr irəli sürdü ki, mən onunla razılaşmaya bilmədim və onun yoldaşlarının azad edilməsini, onun öz məsləhəti ilə, azi, yarımlı il təxirə salmağı qərara aldım. Məsələ bu şəkildə idi.

İspaniyalı bizim yanımızda bir aya qədər yaşamışdı və bu müdət ərzində mənim adadakı həyatıma yaxından bələd olmuşdu. O, mənim necə işlədiyimi və Allahın köməyi ilə özümün ən zəruri ehtiyaclarımı necə ödədiyimi göründü, bizim ehtiyatda nə qədər düyü və arpamız olduğunu da yaxşıca bilirdi. Əlbəttə, təkcə özümə qalsayıdı, bu ərzaq mənə bol-bol çatardı, lakin mənim ailəm indi dörd nəfər idi və buna görə də lap indidən bu taxılı böyük bir ehtiyatla işlətmək lazımdı. Deməli, ispaniyalının sağ qalmış on dörd nəfər yoldaşı da buraya gəlib çıxsayıdı, o zaman biz nə onları, nə də özümüzü ərzaqla təmin edə bilərdik. Bundan başqa, biz gəmini düzəldib qurtarana qədər hələ uzaq səfər üçün də ərzaq ehtiyatı hazırlamalı idik. Bütün bu səbəblərə görə ispaniyalı belə hesab edirdi ki, qonaqları gətirməzdən əvvəl biz onları necə yedirib doyudurmaq haqqında fikirləşməliyik. Onun özünün bu barədə planı var idi. İspaniyalı öz planını izah edib dedi ki, sizdən yeni bir torpaq sahəsini də şumlayıb əkməyə icazə vermənizi xahiş edirəm. Bu işi bizim özümüzə tapşırın, biz elə bu saat işə başlayıb əkin üçün ayıra biləcəyimiz dənin hamisini səpərik, sonra məhsulu gözləyib taxılı yiğarıq və götürdüyümüz məhsul yeni gələnləri doyuzdurmaq üçün kifayət edərsə, onların dalınca gedərik. Onlar bu adaya indi gəlsələr, çox ağır ehtiyac içinde qalarlar, bu da ki yaxşı deyil, çünkü yağışdan çıxıb yağmura düşərlər, ehtiyac ucundan aramızda nəzərliq doğar. Öz nitqinin axırında isə o dedi: "Bəni-İsrailin oğlanlarının düşdüyü vəziyyəti xatırlayın. Onlar Misirin zülmündən azad olmalarına əvvəlcə sevinirdilər, lakin sonra onlar kimsəsiz səhrada

ac və susuz qaldıqda onları azad etmiş Allahdan şikayetlənməyə başladılar”.

Qonağının çox ağlabatan bu ehtiyatkarlığı xoşuma gəldi. Gör-düm ki, o, doğrudan da, mənə lap ürəkdən sədaqətlidir. Onun məsləhəti o qədər yaxşı idi ki, təkrar edirəm, mən onu tərəddüd göstərmədən qəbul etdim. Dördümüz də o saat gecikmədən işə başladıq və təzə torpağı şumlamağa girişdik. İş (əlimizdəki ağaç alətlərin verdiyi imkan daxilində) müvəffəqiyyətlə davam edirdi və bir aydan sonra səpin vaxtı gəlib çatdıqda bizim yaxşıca şumlanmış böyük bir torpaq sahəmiz var idi ki, əkin üçün ayıra bildiyim dənin hamisini, yəni iyirmi iki buşel arpanı və on altı buşel düyüünü bu yerə səpdik.

Yemək üçün biz özümüzə altı aylıq ehtiyat ayırdıq, həm də biz bu altı ayı əkin vaxtında yox, biçinə başladığımız gündən hesab etdik, çünki bu yerlərdə əkin vaxtından biçinə qədər keçən müddət altı aydan da az olur.

İndi biz dörd nəfər olduğumuz üçün vəhşilərin adaya hücumu yalnız o zaman qorxulu ola bilərdi ki, üstümüzə böyük bir dəstə ilə gələyidilər. Biz vəhşilərdən qorxmur və adanın hər tərəfini azad surət-də gəzib-dolanırırdıq. Lakin hər birimiz (hamımız olmasa da, şəxsən mən özüm) buradan tezliklə çıxıb getmək haqqında düşündüyüümüz üçün bu arzunun yolunda həvəslə çalışırdıq və bunu həyata keçirmək üçün vəsítələr axtarırdıq. Buna görə də adanı dolaşarkən mən gəmi hazırlamaq üçün yararlı olan bir neçə ağaç nişanlamışdım. Cümə ilə atasına onları kəsməyi tapşırdım, İspaniyalını isə mən onların işinə nəzarət etmək üçün təyin etmişdim. Böyük bir ağaç-dan çox çətinliklə yonub hazırladığım taxtaları onlara göstərdim və belələrini hazırlamağı onlara təklif etdim. Beləliklə, onlar bizi bir düzünə qədər taxta yonub hazırlamışdilar. Bunlar boyu otuz beş fut, eni iki fut, qalınlığı isə iki düymədən dörd düymə qədər möhkəm palid taxtalar idi. Bu işə nə qədər böyük və aqlasılmaz əmək sərf edildiyini özünüz təsəvvür edin.

Eyni zamanda mən öz kiçik sürümü mümkün qədər artırmağa çalışırdım. Bunun üçün hər gün bizdən iki nəfərimiz vəhşi oğlaq tutmağa gedirdi. Cümə hər gün gedirdi, mən və İspaniyalı isə növbə ilə gedirdik. Bir yerdə keçini görən kimi anasını öldürür, oğlaqları isə sürüyə qatırdıq, beləliklə, az bir zaman içərisində sürümümüz iyirmi



başa qədər artdı. Bundan başqa, görülməsi lazım gələn bir vacib işimiz də var idi: üzüm tədarükünün qayğısına qalmaq lazım idi, çünkü üzüm artıq yetişməyə başlamışdı. Biz çoxlu üzüm yiğib mövüç elədik. Əgər biz çaxırın üzümdən hazırladığı Alikantedə olsaydıq, yəqin ki, altmış çalleyi çaxırla doldura bilərdik. Çörəklə yanaşı, üzüm də bizim əsas qidamız idi. Mövücü biz hamımız sevirdik. Düzü, məncə, mövücdən dadlı və xeyrli bir qida ola bilməz.

Başımız bu işlərə elə qarışmışdı ki, biçin vaxtı hiss edilmədən gəlib çatdı. Düyü və arpa məhsulu pis deyildi, bol olmasa da, hər halda, o qədər idi ki, indi biz lap əlli nəfəri də yedirib doyuzdurə bilərdik. İyirmi iki buşel arpadan biz iki yüz iyirmi buşel məhsul götürmüştük, düyüni məhsulu da, təxminən, bir o qədər idi. Bu məhsul (on altı nəfər təzə qonaqlarımızı da nəzərə alsaq) nəinki gələn ilədək bizim adamların hamısına bol-bol çatardı, belə bir taxıl ehtiyatı ilə biz həm də qorxmadan dəniz səfərinə çıxıb Cənubi Ame-rikanın istənilən ölkələrindən birinin sahilinə qədər gedə bilərdik.

Lakin düyünü və arpanı saxlamaq üçün böyük səbətlər lazım idi. Biz taxılı yiğandan sonra səbət toxumağa başladıq. Demə, səbət toxumaq işində ispaniyali çox mahir bir usta imiş. O hətta özümü müdafiə etmək üçün niyə belə toxunma çəpərlər düzəltmədiyimə görə məni tez-tez danlayardı. Lakin bunun üçün mən elə də böyük zərurət hiss etmirdim.

İndi gözlədiyimiz qonaqları yedirmək üçün mənim kifayət qədər ət və taxıl ehtiyatım olduğundan ispaniyaliya onların dalınca getməsinə icaza və ən zəruri göstərişlər də verdim. İspaniyaliya möhkəm tapşırdım ki, götürəcəyi adamların hamısına bu qoca hindunun yanında and içdirsin ki, onlar mənə nəinki heç bir pislik etməyəcək, əksinə, həm də məni bütün düşmənlərdən mühafizə edəcəklər. İspaniyaliya tapşırdım ki, belə and içməyən heç kəsi buraya gətirməsin. Onlar bu andı kağız üzərində yazmalı və şərti qəbul edənlərin hər biri onun altında imza etməli idi. Lakin yazılı müqavilə haqqında danişarkən bu zaman mən və mənim qonağım necə olmuşdusa, qəzaya uğramış ispaniyalılarda mürəkkəb, kağız və qələmin olmadığını unutmuşduq.

İspaniyali və qoca hindu bu tapşırıqları aldıqdan sonra vaxtilə özlərinin yeyilmək üçün əsir sıfatində bizim adaya gətirildikləri qayığa minərək yola düşdülər. Mən onların hərəsinə bir müşket tūfəng,

təxminən, səkkiz atımlıq barıt və gülə verib tapşırdım ki, qənaətlə işlətsinlər və son dərəcə zəruri ehtiyac olmayıncı gülə atmasınlar.

Onları bu səfər üçün hazırlamaq məni nə qədər sevindirirdi! Axi bir dustaq kimi bu adaya düşüb qaldığım iyirmi yeddi ilin ərzində mən indi birinci dəfə idi ki, buradan azad olacağımı ciddi təşəbbüs göstərir və ümid bəsləyirdim. Mən onlara xeyli müddət üçün bolluca mövüç və çörək ehtiyatı verdim və elə etdim ki, bir həftəlik ərzaq da onların həmyerilərinə çatsın. Nəhayət, səfər günü gəlib çatdı, mən onları qayığa mindirib, uğurlu yol arzu etdim. Vidalaşarkən onlarla belə bir şərt bağladım ki, ispaniyalıları buraya gətirdikdə onların qayıqlarını uzaqdan tanıyım deyə, hələ dənizdə ikən bayraq qaldırınsınlar. Onlar oktyabrda, Ayn tamamilə bədirləndiyi on dördüncü gündə, külək təzəcə başlayanda yola düşdülər. Təəssüf ki, mən bu səfərin tarixini təxmini göstərişəm, çünki günlərin və həftələrin hesabını bir dəfə itirdikdən sonra bu haqq-hesabı bərpa edə bilmədim. Hətta öz təqvimimdə illərin də düzgün qeyd olunduğuuna əmin deyildim, hərçənd ki, sonra yoxlayıb gördüm ki, illərin hesabında yanılmamişam.

Mən öz səyyahlarımı artıq bir həftə idi ki, gözləyirdim, lakin birdən tamamilə gözlənilməz bir hadisə baş verdi. Tarixdə də belə bir hadisə heç bir zaman baş verməmişdi.

Bir dəfə, səhər işıqlananda, hələ mən şirin yuxuda ikən Cümə yanımıqa qaçıb bərkədən qışkırdı: “Ağa, ağa! Gəlirlər! Gəlirlər!” Mən qalxıb tez geyindim, hər cür təhlükəni unudaraq çəpərdən aşib pöhrəliyə çıxdım (yeri gəlmışkən deyim ki, bu pöhrəlik o qədər böyüdü ki, indi onu meşə adlandırmaq olardı). Təkrar edirəm: mən heç bir təhlükə gözləmirdim və buna görə, adətimin əksinə olaraq, özümlə silah da götürməmişdim. Lakin sahildən beş mil uzaqda dənizdə ückünc yelkəni olan tanımadığım bir qayığı görərkən mən nə qədər təəccübləndim! Qayıq düz adaya tərəf gəlirdi, şiddətli səmt küləyi əsdiyindən qayıq sürətlə yaxınlaşındı. Qayıq qitə tərəfdən deyil, adanın cənub tərəfindən gəldi.

Müxtəsər ki, bunu keşf edəndən sonra Cüməyə pöhrəlikdə gizlənməyi tapşırdım, çünki qayıqdakı adamlar bizim gözlədiklərimiz deyildi, onların dostumuz və ya düşmənlərimiz olduğunu da bilmirdik.

Sonra mən onlara yaxşı baxmaq üçün evə qayıdırıb müşahidə borusunu götürdüm, bütün ətrafi gizli və aydın seyr etmək üçün,



həmişə olduğu kimi, nərdivanla dağın başına çıxdım. Mən hələ dağın başına çıxmamışdım ki, bir gəmi gördüm. Bu gəmi adanın cənub-şərq qurtaracağında, mənim yaşadığım yerdən səkkiz mil uzaqda lövbər salıb dayanmışdı. Sahildən gəmiyə qədər olan məsafə isə beş mildən artıq deyildi. Gəmi, heç şübhəsiz ki, ingilis gəmisi idi, qayiq özü də, indi mənə məlum olduğu kimi, ingilis barkası idi.

Bu kəşfin məndə nə qədər müxtəlif hissələr oyatdığını ifadə edə bilmirəm. Gəmini, özü də ingilis gəmisini görərkən məndə əmalə gələn sevinc, öz həmvətənlərimlə, deməli, dostlarımıla tezliklə görüşəcəyimi gözləməkdən doğan sevinc heç bir təsvirə siğmazdı. Bununla birlikdə, heç bir şeylə izah edə bilmədiyim gizli bir həyəcan məni, hər ehtimala qarşı, hazır olmağa məcbur edirdi. Mənə, hər şeydən əvvəl, təccübülü görünən bu idi ki, ingilis ticarət gəmisi mənə məlum olduğu kimi ingilislərin bütün ticarət yollarından kənarda olan bu yerlərə nə üçün gəlib çıxmışdı? Biliirdim ki, bu gəmini buraya firtına qovub gətirə bilməzdi, çünki son zamanlarda firtına olmamışdı. Bəs bu gəmi nədən ötrü buraya gəlib çıxmışdı? Gəmidəki adamlar, doğrudan da, ingilislər olsayıdı belə, mən yenə də, hələlik onların görünməməli idim, zira tamamilə aydın idi ki, onlar buraya yaxşı niyyətlə gəlməmişdilər. Şübhəli adamlara inanıb bu və ya digər oğru qatillərin əlinə düşməkdənsə, elə gələcəkdə də bu adada qalmaq daha yaxşı idi. Heç bir zaman sizə ciddi bir təhlükənin yaxınlaşdığını xəbər verən gizli hissə, hətta ona əhəmiyyət vermək üçün heç bir əsas olmadığını zənn etdiyiniz zamanlarda belə, yenə də etinəsiz yanaşmayın. Qabaqcadan duymaq hissiniñ bizim də hər birimizdə olduğunu, mənə elə gəlir ki, az-çox müşahidəsi olan heç bir kəs inkar edə bilməz. Ona da şübhə etməməliyik ki, bizim daxilimizdən gələn səsin dediyi sözlər ruhların bir-birilə ünsiyyət bağladığı səbüt edən gözəgörünməz aləmin yaradığı möcüzələrdir. Bir halda ki, gizli səs bizi yaxınlaşmaqda olan təhlükədən qorunmağa çağırır, o zaman onun bizi aşılılığı fikirlərin bizə xeyirxahlıqla yanaşan bir qüvvədən (yüksək, aşağı və ya tabelikdə olan bir qüvvədən, fərqi yoxdur) bizim xeyrimiz üçün gəldiyini zənn etmək olmazmı?

Mənim başıma gəlmış və indi sizə nağıl etdiyim hadisə belə bir mülahizənin doğru olduğunu lap yaxşıca təsdiq edir. Əgər mən o zaman daxilimdən gələn və məni təhlükədən çəkindirən gizli səsə

qulaq asmasaydım, yəqin ki, məhv olar və yaxud, hər halda, bundan əvvəl düşmüş olduğumdan daha pis bir vəziyyətə düşərdim.

Dağın başından gördüm ki, qayıq birdən döñərək istiqamətini dəyişdi və sahilboyu, vaxtılı mənim sal üzərində yan aldığım limana təref getməyə başladı. Görünür, qayığın içindəkiler sahile yanaşmaq üçün əlverişli bir yer axtarırdılar. Lakin, xoşbəxtlikdən, onlar kiçik limanı görmədilər və ondan yarıml mil o tərefdə olan bir yere yanaşdılar. Bu, doğrudan da, xoşbəxtlik idi ki, onlar məhz o tərefdə sahili çıxmışdılar. Çünkü həmin limana girmiş olsaydılar, demək olar ki, mənim yaşadığım evin lap kandarına gəlib çıxacaqdılar və kim bilir, ola bilsin ki, məni öz evimdən qovub orada olan hər şeyi də qarət edərdilər.

Qayıq yaxınlaşış ibcidəkilər sahile çıxdıqda mən onlara yaxşıca baxdım və əmin oldum ki, bunlar, doğrudan da, ingilislərdir, hamısı olmasa da, hər halda, əksəriyyəti ingilisler idi. Onlardan bir və ya iki nəfərini hollandiyalı zənn etmişdim, lakin sonra məlum oldu ki, səhv etmişəm. Hamısı on bir nəfər idi, onlardan üçü, görünür, buraya əsir kimi gətirilmişdi, çünkü onların üstündə heç bir silah görmədim və mənə elə gəldi ki, onların ayaqları bağlıdır. İlk dəfə sıçrayıb sahile çıxan dörd və ya beş nəfərin onları qayıqdan necə çəkib çıxartdıqlarını görmüşdüm. Əsirlərdən biri, görünür, nə isə xahiş edirdi: onun əllərinin hərəkəti çılgınlıq və ümidsizlik ifadə edirdi. Yəqin ki, o, tamamilə özünü itirmişdi. O biri iki əsir də əllərini yuxarı qaldırıb nə üçünsə yalvarırdı, lakin, onlar, ümumiyyətlə, sakit idilər.

Mən onlara baxır və heç bir şey anlamadım. Birdən Cümə öz qırıq ingilis dili ilə mənə təref çıçırdı: "Ah, ağa! Bax, ağ adamlar da vəhşilər kimi insan yeyirlər". "Sən dəli olmusan, Cümə! – dedim. – Sən, doğrudanmı, bunların əsirləri yeyəcəklərini zənn edirsən?" "Əlbəttə, yeyəcəklər" – deyə o cavab verdi. "Yox, yox, Cümə, sən yanlışlırsan – deyə davam etdim. – Qorxuram ki, onlar əsirləri öldürsünlər, lakin əmin ola bilərsən ki, onları yeməyəcəklər".

Gözlərimin qarşısında nələr baş verdiyini hələ də anlamadıdım, lakin indi qarşımıda qanlı bir hadisənin baş verəcəyini fikrimə gətirdikdə dəhşətdən bütün bədənim titrəyirdi. Hətta onlardan hansınısa başı üzərində xəncərə və ya qılıンca bənzər bir silah oynadığını da gördüm. Damarlarimdakı qanım qurudu: zavallının indicə yerə səriləcəyinə artıq inanmışdım. Bu dəqiqədə ispaniyalının və



qoca hindunun yanımıda olmamalarına nə qədər təəssüf etdim! Quldurların heç birində tüfəng olmadığını gördüm. Fikirləşdim ki, indi gizlicə onlara yaxınlaşaraq atəş açıb bu əsirləri azad etmək üçün lap yaxşıca fürsətdir. Lakin tezliklə fikrimi dəyişdim.

Gördüm ki, quldurlar öz əsirlərini öldürmək niyyətində deyildirlər. Onları ələ salıb qorxutduqdan sonra canilər, yəqin ki, gelib çıxışları bu adanın necə bir yer olduğunu öyrənmək üçün adaya dağılışdır. Gördüm ki, beləliklə, əsirlər də tək qaldılar. Lakin onların üçü də əllərinə düşmüş bu fürsətdən istifadə etmək əvəzinə, qumun üzərində oturub ümidsiz nəzərlərə ətrafi gözdən keçirirdilər.

Bunların hamısı mənə adaya çıxdığım ilk günü xatırlatdı. Mən də beləcə sahildə əyləşib vəhşi nəzərlərə ətrafi seyr etmişdim. O zaman mən nə qədər dəhşətli qorxular keçirmişdim, məni burada vəhşi heyvanlar didib-parçalamasın deyə, qorxudan ağaca çıxb bütün gecəni orada keçirmişdim. O gecə mənim heç ağlıma da gəlməzdii ki, sabahı günü nələr olacaq, yüksək bir qüvvənin özündən mənə kömək gələcəkdir. Doğrudan da, firtına və qabarma parçalanmış gəmini vurub sahilə yaxın bir yerə gətirdi və mən bir çox illər yaşayışım üçün lazım olan hər şeyi gedib o gəmidən gətirdim və özümə ehtiyat yaratdım. İndi həmin bu bədbəxtlər də eynilə mənim o zamankı vəziyyətimdədirler, onlara kömək gələcəyini və xilas olacaqlarını bilmirlər. Onlar bilmirlər ki, özlərini tamamilə çıxılmaz bir vəziyyətdə və məhv olmuş hesab etdikləri həmin dəqiqədə, demək olar ki, artıq təhlükədən xilas olmuşlar.

Quldurların qayığı adaya qabarma zamanı yanaşmışdı. Onlar üç əsirlə söhbət edib qurtarana və adanın hər tərəfini gəzib-dolaşınca qədər xeyli vaxt keçdi: dənizdə çəkilmə başladı və qayıq qumun üzərində qaldı.

Quldurların iki nəfəri qayığın içində yatıb qalmışdı: sonra mən öyrəndim ki, onlar möhkəm sərخos imişlər. Bir saatdan sonra onlardan biri oyanıb qayığın qum üzərində qaldığını görcək, onu itələyib suya salmağa çalışısa da, bacarmadı. Bu zaman o, öz yoldaşlarını çağırmağa başladı. Onlar gelib kömək etdilər. Lakin qayıq o qədər ağır, qum isə o qədər yaş və sıyıq idi ki, qayığı suya salmağa nə qədər çalışılsara da, bir şey çıxmadı.

Belə olduqda onlar əsl dənizçilər kimi hərəkət etdilər, yəni qayığı buraxıb yenidən gəzməyə getdilər; məlumdur ki, dənizçilər

dünyada ən çox qayğısız və gələcək haqqında düşünməyən adamlardır. Getməzdən əvvəl onlardan biri qayıqda qalanları bərkdən səsləyib dedi: “Əl çəksənə, Cek! Tom! Boş yerə əlləşmək xoşuna gəlir? Qabarma başlananda, hamısı bıdir, özü suya düşəcəkdir”. Bu sözlər ingiliscə deyilmişdi, deməli, indi heç bir şübhə qalmırkı ki, onlar, doğrudan da, ingilis, yəni mənim həmyerilərim idi.

Onlar nə qədər ki getməmişdilər, mən ya qalanın çəpəri arxasında oturur, ya da təpənin başına qalxıb onları seyr edirdim və qalamı öz vaxtında belə möhkəmləndirdiyimə görə də çox sevinirdim. Qabarmanın başlanmasına azı on saat vardi, o vaxta qədər də qaranlıq düşərdi. Deməli, bütün bu müddət ərzində onların qayıqları qumun üstündə qalacaqdır. Axşam qaranlıq düssdükdə mən gizləndiyim yerdə çıxıb dənizçilərə yaxınlaşaraq onların hər bir hərəkətini izləyər və hətta mümkün olsa, onların nə barədə danışacaqlarını da eşidə bilərdim.

Nə qədər ki qaranlıqlaşmamışdı, mən döyüşə hazırlaşmağa başladım, lakin indiki düşmənim vəhşilərədən daha təhlükəli idi, buna görə daha ciddi və ehtiyatlı tərpənirdim. Mən indi gözəl bir atıcı olmuş Cüməyə də təpədən-dırnağa qədər silahlanmayı əmr etdim. İki ov tüfəngini özüm götürüb ona üç müşket verdim. Qalan silahları da öz aramızda bölüşdürüdük. Demək lazımdır ki, bu silahlar mənən çox mübariz bir görkəm vermişdi. Əynimdə keçi dərisindən olan o qəribə pencəyim, başımda şış papağım var idi, qılinc tiyəsi böyrümdən asılmışdı, qurşağıma iki tapança taxmış və hər ciynamı bir tüfəng götürmüştüm.

Yuxarıda deyildiyi kimi, axşam qaranlığı çökməmiş heç bir işə başlamamağı qət etmişdim. Lakin gündüz saat ikidə, yəni günün qızmar vaxtında gördüm ki, dənizçilər meşəyə gedib qayıtmadılar. Görünür, istinin şiddətindən gedib kölgədə yatmışdilar. Əsirlərin isə yatmalı hali yox idi. Onlar öz acı talelərinin ağırlığı altında əzilmiş kimi, məndən bir milin dördə biri qədər məsaflədə böyük bir ağacın altında oturub tərpənmirdilər. Həm də onlara, deyəsən, heç kəs gözətçilik etmirdi.

Mən axşamı gözləmədən, elə indi onların yanına gedib söhbət etməyi və vəziyyətlərini xəbər almağı qərara aldım. Sizə indicə təsvir etdiyim o vəhşi görkəmdə təcili olaraq onların yanına getdim. Cümə də lazımı bir məsaflədə ardımca daban-dabana gəlirdi. Öz ağası



kimi qorxulu və o biri dünyadan qayıtmış adamı xatırladan bir görkəmə malik olmasa da, hər halda, o da mənim kimi təpədən-dırnağa silahlanmışdı.

Mən bu üç əsirə yaxınlaşdım, onlar məni görmürdülər, ispan dilində bərkdən soruşdım: "Siz kimsiniz, ağalar?" Onlar bu gözlənilməz təsadüfdən vahiməyə düşdülər, onlara yaxınlaşan adamın nə qədər dəhşətli heyvana bənzər görkəmi olduğunu gördükdə isə daha bərk qorxdular. Onlardan heç biri mənə cavab vermədi və mənə elə gəldi ki, onlar qaçmağa hazırlaşdırlar. Belə olduqda mən ingiliscə danışmağa başladım. "Cənablar, – dedim, – qorxmayıñ. Ola bilər ki, sizə dost olan bir adamı heç gözləmədiyiniz yerdə tapacaqsınız". Həmin üç nəfərdən biri şlyapasını qarşısında çıxararaq təntənəli surətdə mənə cavab verib dedi: "İndi ki, belədir, deməli, həmin dostu göylər özü bizə köməyə göndərir, çünki indiki vəziyyətimizdə biz burada heç bir insandan kömək gözləyə bilmərik". "Hər növ köməyi yene də Allah göndərir, – deyə ona cavab verdim. – Lakin siz elə bir acınacaqlı vəziyyətdəsiniz ki, sizə necə kömək etməyi özünüz başqa adama desəniz, daha çox məsləhətdir. Mən qayıqdan necə düşdüyüünüüzü, sizi buraya getirən yaramzlara yalvarıb nə isə onlardan xahiş etdiyinizi və onlardan birinin sizin üzərinizə necə xəncər çəkdiyini gördüm".

Yazlıq gözünün yaşını saxlaya bilmədi və bütün bədəni əsə-əsə, dili dolaşa-dolaşa dedi: "Mənimlə danışan kimdir: insandır, yoxsa Allah? Bizim kimi adicə adamdır, yoxsa mələk?" Mən cavab verib dedim: "Belə şübhələri başınızdan çıxarın və əmin olun ki, sizin qarşınızdakı Allah deyil, adicə insandır. Əgər sizə kömək etmək üçün Allah bir mələk göndərsəydi, onun libası və silahları da, yəqin ki, başqa cür olardı. Buna görə də xahiş edirəm ki, qorxunu və şübhəni bir yana qoyun, mənə inanın. Mən ingilisəm və özü də sizə kömək etmək istəyirəm. Görürsünüz, biz cəmisi ikicə nəfərik, mən və bir də mənim nökərim; lakin bizim tūfəngimiz və barıtımız da var. Açıq deyin görüm, biz necə kömək edə bilərik və sizə nə kimi bədbəxtlik üz vermişdir?"

"Bizim dərdimiz o qədər çoxdur ki, – deyə o cavab verdi, – danışmaqla qurtaran deyil, həm də bizə əziyyət verənlər yaxındadırlar və hər bir dəqiqə buraya gəlib çıxa bilərlər. Bizim başımıza gələn əhvalat isə, cənab, qısaca bundan ibarətdir ki, mən gəmi kapitanıyam, mənə

tabe olan gəmi heyəti qiyam etmişdir. Yanında gördüğünüz bu köməkçim və sərnişinlə birtəhər onlardan xahiş etdik ki, bizi öldürməsinlər. Nəhayət, onlar buna bir şərtlə razı oldular ki, üçümüzü də kimsəsiz və boş bir sahilə çıxarıb orada buraxacaqlar. Belə də etdilər. Burada acindan ölcəcəyimizə əmin idik. Çünkü belə zənn edirdik ki, bu yerlərdə insan yaşamır. Heç indi sizinlə görüşdükdən sonra biz yenə də nə etmək lazımlı gəldiyini hələ düşüne bilməmişik". "O canılər hanı? – deyə soruştum. – Onlar haraya, hansı tərəfə getdilər?" "Cənab, onlar o ağacların altında uzanmışlar, – kapitan cavab verdi və yaxındakı meşəni göstərdi. – Qorxudan qəlbim donur: qorxuram ki, onlar sizi görüb indi danışdıqlarınızı eşitsinlər. Bu halda onlar bizim hamımızı öldürər və heç kimə aman verməzərlər".

"Onların tüfəngləri var mı?" – mən soruştum. O isə dedi: "Cəmi iki tüfəngləri var, onun da biri burada, qayığın içindədir".

"Çox gözəl, – dedim, – qalan hər şeyi mən öz öhdəmə götürürməm. Onlar yatmışlar, gizlincə gedib hamisini qırmaq çətin deyil, lakin onları diri-diril tutmaq düzgün olmazmı?" Kapitan dedi ki, onların içində iki nəfər təhlükeli cani vardır. Onlara aman vermək qorxuludur, lakin o iki nəfərdən yaxa qurtardıqdan sonra mən əminəm ki, qalanları peşman olacaq və yenidən öz əvvəlki işlərinə qayıdacaqlar. Həmin iki nəfəri mənə göstərməyi xahiş etdim. O cavab verdi ki, bu qədər uzaq bir məsafədən çətin onları tanısın, lakin fürsət düşən kimi, əlbəttə, göstərəcəkdir, indi isə o, özünü mənim ixtiyarıma verir və bütün əmrlərimə tabe olacaqdır. "Belə isə, – dedim, – hər şeydən əvvəl, buradan bir qədər kənara çəkilək ki, onlar bizi görüb səhbətimizə qulaq asa bilməsinlər. Qoy onlar yatsınlar, biz isə o vaxta qədər nə etmək lazımlı gəldiyini həll edərik". Üçü də qalxıb cəsarətlə dalımcı gəldi, biz tezliklə düşmənlərin gözündən itdik.

Mən kapitana müraciət edərək dedim: "Mən, cənab, sizi quldurların əlindən qurtarmağa cəhd edirəm, lakin iki şərtlə". Sözümü qurtarmamış o özü mənə dedi: "Mən hər cür şərti qəbul edirəm, cənab. Siz mənim gəmimi üsyançıların əlindən almaq xoşbəxtliyinə nail ola bilsəniz, o halda mənim özüm də, gərim də sizə tabedir, necə istəsəniz, elə də idarə edin. Yox, əgər baş tutmasa, o zaman mən ömrümün son günlərinədək sizin yanınızda qalıb qul olaram, haraya göndərsəniz gedərəm, ləp sizin uğrunuzda ölürem də". Onun yoldaşı da belə söz verdi.



“Eləsə, – dedim, – mənim iki şərtim bundan ibarətdir: əvvələn, nə qədər ki öz gəminizə qayitmamışınız, siz kapitan olduğunuzu yadınızdan çıxaraçaq və mənim hər bir əmrimə sözsüz tabe olacaqsınız. Sizə silah versəm, siz heç bir zaman o silahı nə mənə, nə də adamlarına qarşı çevirməyəcək və nə vaxt tələb etsəm, həmin silahları dərhal mənə qaytaracaqsınız. İkincisi, gəminiz özünüzə qaytarılsa, siz təmənnasız olaraq məni və mənim nökərimi həmin gəmi ilə İngiltərəyə aparacaqsınız”.

Kapitan insan ağlına gələ bilən bütün sözlərlə mənə and içib bildirdi ki, mənim hər iki şərtimi həm özü, həm də onun yoldaşları müqəddəs şərtlər kimi yerinə yetirəcəklər: “Həm də yalnız ona görə yox ki, mən bu şərtlərin tamamilə əsaslı olduğunu etiraf edirəm, başlıca olaraq ona görə ki, mən öz həyatım üçün sizə borcluyam və ölündək özümü sizə borclu hesab edəcəyəm”.

“Elə isə, cənablar, daha gecikməyin, işə başlayaql! – dedim. – Alın, bu sizin üçün üç muşket, bu barit, bu da güllə. İndi deyin görək, sizin fikrinizcə, biz nə etməliyik?” Kapitan yenə də mənə minnətdarlığını bildirdi və dedi ki, rəhbərlik və məsləhət vermək ixtiyarı sizdədir. Mən isə dedim: “Mənə elə gəlir ki, biz qəti hərəkət etməliyik və nə qədər ki onlar yatmışlar, gizləcə yaxınlaşılıb əlimizdəki tūfənglərin hamisindən atəş açaraq onlara divan tutmaq bizim üçün daha asan olar. Ölən olər, sağ qalanlardan da kim təslim olub aman istəsə, onları, əlbətta, bağışlamaq mümkünündür”.

Kapitan qorxa-qorxa etiraz etdi ki, bir bu qədər qan tökməyə razi olmaq istəməzdi və mümkünündürsə, belə bir amansızlıqdan vaz keçməyi məsləhət görərdi. Bu adamlardan ancaq ikisi islahedilməz yaramazdır, gəmidə qiyama başlayanlar da elə onlardır. Onlar əlimizdən çıxıb gəmiyə qayitsalar, biz məhv olduq, çünkü onlar bütün qalan dənizçilərlə birlikdə buraya qayıdır hamımızı qırarlar. “Demək, mənim məsləhətimi qəbul etmək lazımdır, – dedim. – Özünüz görünüşün ki, biz istər-istəməz amansız olmaliyiq, xilas olmaq üçün bu, yeganə vasitədir”. Lakin gördüm ki, kapitan yenə də tərəddüd edir, buna görə də ona dedim ki, öz yoldaşları ilə necə isteyirsə, eləcə də hərəkət etsin.

Bizim aramızdakı bu söhbət çox uzun çəkdiyindən dənizçilər oyanmağa başladılar. Onlardan iki nəfərinin artıq ayaq üstə dayanlığını görəndə mən qiyamı başlayanların bunlar olub-olmadığını

kapitandan soruşdum. "Xeyr", – deyə o cavab verdi. "Elə isə qoy getsinlər, – dedim, – onlara mane olmayaq. Görünür, güllədən xilas olmaq üçün tale özü onları yuxudan oyatmışdır. Lakin qalanlarını əldən buraxsanız, özünüzdən küsün".

Bu sözlər kapitanda qətiyyət əmələ gətirdi. O, müşketi götürüb, tapançanı kəmərinə taxdı, öz yoldaşları ilə birlikdə irəli getdi. Onların da hərəsi bir müşket götürmüştü. Oyanmış qudlurlardan biri onların ayaq səsini eşidib çevrildi və öz əsirlərinin əllərindəki tüfəngləri görən kimi hay-küy saldı. Lakin artıq gec idi: o çağırın kimi iki güllə açıldı. Birini kapitanın köməkçisi, o birini də sərnişin atmışdı, kapitan öz gülləsini ehtiyat üçün saxlamışdı. Atanlar pis nişan almamışdalar, qudlurlardan biri ölmüş, birisi də ağır yaralanmışdı. Lakin yaralanan yenə ayağa qalxıb yoldaşlarını köməyə çağırmağa başladı. Bu dəmdə kapitan ona yaxınlaşdı və dedi: "Gecdir, indi səni artıq heç kəs xilas edə bilməz. Al, bu da göstərdiyin xəyanətin mükafatı. Yaxşısı budur ki, Allaha dua et, səni bağışlasın". Bu sözləri deyib əlindəki tüfəngi qaldırdı və qundaqla xainin başına elə bərk vurdı ki, o, əbədi olaraq susdu. İndi bizim üç düşmənimiz qalırdı ki, onlardan da biri yüngül yaralanmışdı. Bu arada mən də gəlib çıxdım. Düşmənlər xilas ola bilməyəcəklərini görüb onlara aman verməmizi xahiş etdilər. Kapitan cavab verdi ki, işlədikləri xəyanətdən peşman olduqlarını işdə sübut edib, gəmini Yamaykaya geri qaytarmaqdə kapitana kömək edəcəklərinə and içərlərsə, onları bağışlamağa hazırlıq. Onlar kapitanın qarşısında diz çöküb öz əməllərinə ürəkdən peşman olduqlarına onu səmimiyyətlə inandırmağa başladılar. Kapitan onların and-amənlərinə inandı, onları bağışlamaq istədi. Buna mən də etiraz etmədim, lakin tələb etdim ki, bu adada olduqları müddətdə əsirlərin əllərini və ayaqlarını bağlaşınlar.

Bu danışq davam etdiyi müddətdə mən Cüməyə və kapitanın köməkçisinə barkasın yanına qaçıb yelkəni və kürəkləri çıxartmayı əmr etdim. Adada gəzib hərlənən digər üç dənizçi də tezliklə gəlib çıxdı. Onlar çox uzaqda imişlər, bizim güllələrin səsini eşidib gəlmışdilər. İndi kapitanın daha onların əsiri deyil, hakimi olduğunu görünçə heç bir müqavimət göstərməyib, etiraz etmədən əl-ayaqlarının bağlanmasına razı oldular. Beləliklə də, biz bütünlükə qalib gəldik.



İndi kapitan və mən başımıza gələn macəraları və fəlakətləri bir-birimizə danışa bilərdik. Əvvəlcə mən başladım. Həyatımın bütün tarixini ona danışdım. O, çox diqqətlə qulaq asırdı və ölümdən qurtarmaq üçün mənə imkan yaratmış, ərzaq və silah vermiş təsadüfi hadisələr onda təsviredilməz bir heyrat oyandırıdı. Mənim danışdığım əhvalatların onu bu qədər həyəcanlandırması bir o qədər də təəccüblü deyildir, çünkü, doğrudan da, mənim bu adada keçirmiş olduğum həyat başdan-başa bir möcüzə idi. Lakin o, mənə qulaq asandan sonra öz taleyi haqqında fikirləşməyə başladıqda və bu adada qalmağımın onun həyatını xilas etmək üçün bir səbəb olduğunu fikirləşdikdə istər-istəməz gözləri yaşardı və başqa heç bir söz deyə bilmədi.

Hər şeyi danışüb qurtardıqdan sonra kapitanı və yoldaşlarını öz qalama dəvət etdim. Biz qalaya mənim həmişəki yolumla, yəni evin damından daxil olduc. Mən öz qonaqlarına mümkün olan axşam yeməyi verdikdən sonra uzun illər ərzində təkbaşına yaşayarkən hər cür mahiranə vəsitərlə düzəldiyim ev əşyalarını və qab-qacağı onlara göstərdim.

Burada göstərdiyim hər şey, danışdığım hər bir əhvalat onlara bir möcüzə kimi görünürdü. Lakin kapitanı hər şeydən çox heyrətləndirən cəhət evimin çox ustalıqla meşənin six bir yerində düzəldilməsi idi. Burada ağaclar tropik iqlimin gücünə nisbətən çox tez böyüdükləri üçün mənim saldığım pöhrəlik bu iyirmi ilin içərisində qalın bir meşəyə çevrilmişdi. Evimə isə ancaq vaxtilə ağacları əkərkən qoyduğum dar və əyri-ürrü bir cığırla keçib-gəlmək mümkün idı. Yenə qonaqlarına izah etdim ki, bu qala mənim əsas mənzilimdir, lakin varlı adamların hamisində olduğu kimi, mənim də uzaq bir yerdə-yaylaqda sarayım vardır ki, ara-sıra oraya da gedirəm. Mən onu başqa bir vaxtda göstərəcəyimi vəd edib dedim ki, hələlik ondan da vacib bir işim var. Sizin gəmini düşmənlerin əlindən necə almaq haqqında düşünmək lazımdır. Kapitan mənimlə razılaşdı, lakin əlavə edib dedi ki, heç qalmırəm, nə edək. Gəmidə hələ iyirmi altı adam qalmışdı. Onların hamısı qiyamda iştirak etmişlər, bu isə bizim qanunlara görə, ölüm cəzasına layiq bir cinayətdir. Bizə təslim olacaqları təqdirdə, İngiltərəyə və ya onun müstəmləkələrindən birinə qayıdan kimi asılıcaqlarını qudlurlar çox yaxşı bilirlər. Buna görə də onlar son nəfəslərinədək müşqavimət göstərəcəklər. Belə bir

vəziyyətdə isə bizim bu zəif qüvvə ilə onlara qarşı vuruşmağımız mümkün deyildir. Kapitanın bu sözlərindən sonra mən fikrə getdim. Çünkü kapitanın sözləri mənə çox haqlı görünmüdü. Lakin mümkün qədər tez və qəti bir plan fikirləşmək lazımdı: biz ya gərək onları hiylə ilə tora salıb sonra qəfletən üzərlərinə hücum edəydik, ya da sahilə çıxıb bizi qırmalarına mane olaydıq. Mən fikirləşdim ki, yəqin, gəmidəkilər qayıqın bu qədər gec qayıtmamasından təşvişə düşmüşlər. Onlar sahilə göndərilmiş dənizçilərin başına nə iş gəldiyini çox keçmədən öyrənmək istəyəcək və buraya başqa bir qayıq göndərəcəklər. Bu dəfə gələn adamların hamısı silahlı olacaq və biz onlarla bacarma-yacaqıq. Kapitan mənim bu fikrimlə bütünlükə razılaşdı.

Bələ olduqda mən dedim: hər şeydən əvvəl biz çalışmalıq ki, quldurlar öz barkaslarını apara bilməsinlər, bunun üçün barkası yararsız bir hala salmaq lazımdır. Biz o saat barkasın yanına getdik. Barkasda bir neçə silah, barit, biri araq, digəri isə romla dolu olan iki şüşə, bir torba suxarı, parusinə sarılmış böyük (beş-altı givrə-kəlik) qənd parçası var idi. Bu şeylərin hamısı, xüsusən araq ilə qənd mənə çox lazım idi, neçə illərdən bəri idi ki, dilimə belə şeylər vurmamışdım.

Bütün bu şeyləri (avarlar, yelkən, dor ağacı və sükan, necə ki demişdim, əvvəlcə çıxarılmışdı) sahilə çıxardıb barkasın dibində böyük bir deşik açdıq. Beləliklə, düşmənlər bizi dənibən güclü olsaydı və biz onlarla bacara bilməsəydik də, fərqi yoxdur, onlar öz barkaslarını yenə də apara bilməzdilər. Etiraf edirəm ki, gəmini quldurlardan geri almağın mümkün olacağına mən bir o qədər də inanmır-dım. Öz-özümə deyirdim ki, qoy onların barkası bizə qalsın, onu təmir etmək çox asandır. Belə bir gəmi ilə mən asanlıqla küləkaltı adalara qədər gedib çıxa bilərəm. Yolüstü öz ispaniyalı dostlarımıza da dəyib onları da götürə bilərəm, çünkü mən onları heç unutma-mışdım. Hamımız birləkdə barkası qabarma zamanı suyun gəlib çata bilməyəcəyi hündür bir yerə çəkib çıxartdıqdan sonra, dincəlmək və bundan sonra nə etmək lazım geldiğini məsləhətləşmək üçün bir qədər əyləşdik. Lakin biz hələ söhbətə başlamamışdıq ki, birdən gəmidən atılan topların səslərini eşitdik. Gəmidə bayraq qaldırıldı. Bu işaretər, görünür, barkasın geri qayıtması üçün idi. Lakin barkas yerindən tərpənmirdi. Bayraqlarla yenə də arasıkəsilmədən işaret verirdilər.



Nəhayət, bütün bu işaretlər cavabsız qaldığı və barkas geri qayıtmadığı üçün gəmidən ikinci bir qayıq endirdilər (bunların hamisini müşahidə borusu ilə mən lap yaxşıca görürdüm). Qayıq sahilə tərəf gəlirdi, yaxınlaşdıqda biz qayığın içində on nəfərə qədər silahlı adam olduğunu gördük.

Gəmidən sahilədək olan məsafə altı milə yaxındı, buna görə də qayığın içindəkiliər tələsmədən gözdən keçirmək üçün vaxtimız var idi. Hətta biz onların üzlərini də görürdük. Axın qayığı barkasın yan aldığı yerdən bir qədər şərqə tərəf aparmışdı, avar çəkən dənizçilər isə, yəqin, barkasın yan aldığı yerə yanaşmaq istəyirdilər, buna görə də qayıq bir müddət sahilboyu getməli oldu.

Bu zaman, təkrar edirəm, biz yaxşıca baxıb onların hər birini gözdən keçirdik. Kapitan onların hamisini tanımışdı və hər birinin haqqında öz fikrini mənə bildirmişdi. Kapitanın dediyinə görə, onların içində üç nəfər çox yaxşı dənizçi var idi. O, əmin idi ki, bu dənizçilər zor və təhdid gücünə qiymət etməyə məcbur olmuşdular, lakin bosman və qayıqdakı digər dənizçilər ən qəddar quldurlar imiş. "Qorxuram ki, biz bunlarla bacarmayaq, – deyə kapitan əlavə etdi. – Bunlar alçaq məxluqdur, qəti müqavimət göstərəcəklər, qorxuram ki, qabaqlarında dayana bilməyək".

Mən gülərək ona cavab verdim ki, biz vəziyyətdə olan adam-larda qorxu ola bilməz. Məgər bizim qorxmağa haqqımız vardımı? Bizi gələcəkdə nə gözləyir-gözləsin, hər halda, indiki həyatımızdan yaxşı olacaqdır, demək, bu vəziyyətdən qurtarmaq üçün mövcud olan hər bir çıxış yolunu, hətta ölümün özünü belə bir nicat hesab etməliyik. Mənim təkbaşına burada keçirdiyim həyat haqqında nə düşündüyünü ondan soruşdum. Öz azadlığım üçün həyatımı təhlükəyə atmağın mənası olduğuna o, doğrudanmı, şərik deyildir? Mən dedim: "Bəs sizin bir az əvvəl dediyiniz sözlər nə oldu? Siz demirdinizmi ki, mən bu adada məhz sizin həyatınızı xilas etmək üçün taleyin öz əli ilə saxlanmışam? Şəxsən mənə gəldikdə isə, məni qorxudan başqa şeydir". "Nədir?" – deyə o soruşdu. "Məni qorxudan odur ki, bu adamların içində, sizin dediyiniz kimi, üç-dörd nəfər namuslu dənizçi vardır ki, biz onları bağışlamalıyıq. Hamısı xain olsaydı, onları məhv etməyə ixtiyarım olduğuna bir an belə şübhə etməzdim. Bunu Allahın onlara verdiyi bir cəza hesab edərdim. Bu adaya hər kim gəlir-gəlsin, o, bizim hökmümüzə tabe

olacaqdır, onu öldürmək və ya bağışlamaq isə öz hərəkətlərindən, bize münasibətindən asılıdır”.

Mən bərkdən, şən bir tərzdə danışdım. Məndəki bu inam kapitana da sirayət etdi və biz qızgıncaşına işə başladıq. Hələ əvvəlcə, yəni gəmidən ikinci qayıq endirilərkən biz əsirləri uzaq bir yerdə gizlətməyin qeydinə qalmışdıq. Onlardan (kapitanın dediyinə görə) daha çox təhlükəli olan iki nəfərini Cümə ilə kapitan köməkçisinin nəzarəti altında öz anbarımı göndərmişdim. Belə bir yerdən qaçmaq asan deyildi, qalanı əhatə edən qalın meşənin içində, çətin ki, yolu tapa bilərdilər. Qalada onları yenidən sarılmışdır, lakin onlara yemək qoyub bildirmişdilər ki, özlərini yaxşı aparsalar, bir-iki gündən sonra azad ediləcəklər, yox, əger qaçmaq xəyalında olsalar, lap ilk təşəbbüsədə heç bir aman verilmədən öldürüləcəklər. Onlar bu həbs cəzasına səbirlə dözəcəklərini vəd etmiş və onları ac və qaranlıqda qoymadıqları üçün qızığın təşəkkür etmişdilər, çünkü Cümə onlara bizim düzəldiyimiz şamlardan da bir neçəsini vermişdi. Cümə qapını məhbusların üzünə bağlayıb o saat mənim yanımı qayıtmışdı, lakin onlar elə başa düşmüştürlər ki, Cümə qapının dalında dayanıb keşik çekir.

Qalan dörd əsirlə bir o qədər də sərt rəftar etmədik. Doğrudur, onlardan ikisini bir müddətədək əl-ayaqları bağlı halda saxladıq, çünkü kapitan onlara inanmındı, lakin digər iki nəfərini isə hətta kapitanın xüsusü zəmanəti ilə, qulluğa da qəbul etdim. Onların hə ikisi and içib söz verdilər ki, mənə sədaqət və namusla qulluq edəcəklər. Beləliklə, bu iki dənizçini, kapitanı və onun iki yoldaşını da hesaba alsaq, indi biz yeddi nəfər idik, özümüz də yaxşı silahlansmışdıq və indicə gəlib buraya çıxacaq on nəfərin öhdəsindən asanlıqla gələcəyimizə şübhə etmirdim, bir də ki onların içərisində, kapitanın dediyinə görə, üç-dörd nəfər namuslu adam da var idi.

Onlar barkası qoyduğumuz yerdə adaya yaxınlaşıb sahilə çıxdılar, qayıqdan düşdükdən sonra onu çəkib sahilə çıxartdilar, bu isə məni çox sevindirdi. Doğrusu, mən çox qorxurdum ki, onlar ehtiyatlı davranışın sahile az qalmış lövbər salaraq dayanacaq, iki-üç nəfər dənizçi isə qayığa keşik çəkmək üçün qalacaqdır. Belə olsaydı, biz qayığı ələ keçirə bilməzdik.

Sahilə çıxan kimi onlar, hər şeydən əvvəl, öz barkaslarının yanına yürüdülər. Barkasdan hər şeyin çıxarıldığını, bütün ləvazimatın



götürüldüyünü, içindəki yükün yox olduğunu və barkasın dibində bir deşik açıldığını gördükdə onların nə qədər heyrətləndiklərini təsəvvür etmək çətin deyil.

Onlar uzun müddət bir-biri ilə danışır qayıqlarının bu hala necə düşdüyünü qızğın surətdə müzakirə etdilər, sonra bərkdən qışqıraraq öz yoldaşlarını çağırmağa başladılar. Lakin onların bu qədər çağırmağından bir şey çıxmadı. Belə olduqda onlar cərgə ilə düzülərək komanda üzrə öz tüfənglərindən atəş açıdlar. Atəşin səsi bir neçə dəfə meşədə eks-səda verdi. Lakin bundan da bir nəticə çıxmadi: mağaradakılar bu atəşin səsini eşidə bilməzdilər; bizim yanımızdakılar isə eşitsələr də, onlara səs verməyə cəsarət etməzdilər.

Öz çağırışlarının cavabsız qaldığını görən qiyamçılar ele bərk qorxdular ki (bunu sonra özləri bizi nağıl etdilər), gedib barkasın dibində deşik açıldığını, adaya çıxmış adamların isə öldürülüklərini gəmidəkilərə xəbər vermək üçün o saat gəmiyə qayıtmayı qərara aldılar. Biz gördük ki, onlar tələsik qayığı suya salıb içində doluşdular.

Bu vaxtadək gəmini ələ keçirə biləcəyimizə inanan kapitan indi tamamilə ruhdan düşdü. O qorxurdu ki, adaya gələn dənizçilərin yox olduğunu gəmidə öyrənən kimi yeni kapitan lövbərləri qaldırmağı əmr edəcək, o vaxt hər şeyə əlvida, bütün ümidi boşça çıxacaqdır.

Lakin tezliklə kapitanı daha bərk qorxudan yeni bir hadisə baş verdi. Qayıq sahildən heç iyirmi sajen ayrılmamışdı ki, gördük ki, birdən-birə geri dönüb, yenidən bizim adaya tərəf gəlməyə başladı. Görünür, dənizçilər yolda bir-birilə danışır səhbət etmiş və yeni bir qərara gəlmişdilər. Biz dinməzcə dayanıb onları seyr edirdik. Sahilə yanaşdıqdan sonra onlardan üç nəfər qayığın içində qaldı, qalan yeddi nəfər isə adanın içərilərinə tərəf getdilər, görünür, öz itmiş yoldaşlarını axtarıb tapmaq istəyirdilər.

Bu, bizi çox narahat etdi, çünkü bizim üçün əlverişsiz bir vəziyyət yaranırdı. Biz sahilə çıxmış yeddi nəfəri ələ keçirə bilsəydik belə, qazandığımız qələbə yenə də səmərəsiz olacaqdı, çünkü qayıq qalan üç nəfərlə birlikdə əlimizdən çıxacaqdı. Onlar isə gəmiyə qayıdır üz vermiş bədbəxtlik haqqında öz yoldaşlarına məlumat verəcək, gəmi isə o saat lövbəri qaldırıb yola düşəcək və deməli, o, həmişəlik bizim əlimizdən çıxacaqdı.

Hər halda, bütün bunların necə bir nəticə ilə qurtaracağını səbir edib gözləməkdən başqa bir çarəmiz yox idi. Yeddi dənizçi sahilə çıxıqlıdan sonra qalan üç nəfərlə qayıq yenə də uzaqlaşış sahildən xeyli qıraqda lövber salaraq dayandı, beləliklə, biz qayığa yaxınlaşmaq imkanından məhrum olduq.

Sahilə çıxmış dənizçilər isə bir-birindən aralanmamaq üçün çiyin-çiyinə gedirdilər, onlar təpəyə dirmanmağa başladılar, mənim evim isə elə həmin təpənin altında idi. Onları çox yaxşı gördük, lakin onlar bizi görə bilməzdilər. Onlar gəlib bizim tərəfə yaxınlaşdılar, bu, bizi çox sevindirərdi, çünki yaxın məsafədən onlara atəş aça bilərdik. Biz ümidi edirdik ki, onlar, heç olmasa, adanın üzbüüzdəki sahilinə gedərlər, çünki onda biz başımızı qaladan bayırına çıxara bilərdik.

Lakin dənizçilər təpənin hündür yerinə çatıb dayandılar və yenə də bərkdən qışkırmamağa başladılar. Təpənin bu yerində adanın dənizə tərəf bütün şimal-şərq hissəsi, onun meşələri və düzləri görünürdü. Nəhayət, cavab gəlmədiyini görüb, həm də, yəqin ki, sahildən uzaqlaşmaqdan qorxduqları üçün onlar bir ağaçın altında əyləşərək müşavirə etməyə başladılar. Onlar da, səhər gəlmmiş quldurlar kimi uzanıb yatsa idilər, yaxşı olardı, çünki o vaxt biz onların öhdəsindən tez gələ bilərdik. Lakin qorxu adımı yatmağa qoymur. Görünür, bu adamlar da təhlükənin nədən ibarət olduğunu və hansı tərəfdən gələ biləcəyini təyin edə bilməsələr də, hər halda, qorxurdular.

Onların müşavirə etdiklərini görən kapitan çox ağıllı bir mülahizə iрli sürüb dedi ki, çox ola bilər, onlar öz hərbi şuralarında itmiş yoldaşlarına işarə vermək qərarına gələcək və bu məqsədlə yenə də hamısı birlikdə öz tüfənglərindən atəş açacaqlar. Atəşdən sonra tüfəngləri hələ boş ikən biz dərhal onların üzərinə hücum edə bilərik. O zaman təslim olmaqdan başqa, onların heç bir çəresi qalmaz və bu işi qan tökmədən qurtarmaq olar. Bu, zənnimcə, pis plan deyildi, lakin onun həyata keçirilməsi üçün biz düşmənə ən çox yaxın olan bir məsafədə olmalı idik, çünki atəş açılan dəqiqlidə silahları yenidən doldurmağa macəl tapmamış biz onların üzərinə hücum etməliydik. Lakin onlar isə heç atəş açmaq haqqında fikirləşmirdilər.

Biz uzun müddət pusquda oturduq və heç bir qərara gələ biləmədik. Nəhayət, dedim ki, mənim fikrimcə, gecə düşənədək biz heç



bir şey edə bilməyəcəyik. O vaxtadək bu yeddi nəfər qayığa qayıtmazsa, biz gecənin qaranlığında gözə görünmədən dənizə tərəf gedər və qayıqda qalan o üç nəfəri hər hansı bir hiylə ilə aldadıb sahilə gətirə bilərik.

Vaxt çox ləng keçirdi. Biz pusquda uzun zaman qaldıq və onların nə vaxt öz yerlərindən tərpənəcəklərini səbirsizliklə gözlədik. Bize elə gəldi ki, onların bu müşavirəsi qurtaran şey deyil. Onların birdən-birə qalxıb düz dənizə doğru getdiklərini gördükdə isə lap ümidiimizi itirdik. Yəqin ki, qorxu yoldaşlıq hissinə üstün gəlmışdı və bu adada qalmaq onlara təhlükəli görünmüştər və öz məhv olmuş yoldaşlarını axtarmadan gəmiyə qayıtmağı qərara almışdilar.

İşiminin xarab olduğunu fikirləşdim. Mən bu fikrimi kapitana da dedim; onda elə bir ümidsizlik əmələ gəldi ki, az qala, lap dəhşətə gələcəkdi. Lakin burada mən düşməni geri qaytarmaq üçün o saat bir plan fikirləşdim. Bu plan mənim niyyətimə çox yaxşı cavab verirdi.

Cüməni və kapitanın köməkçisini yanına çağırıb əmr etdim ki, vaxtilə vəhşilər Cüməni qovarkən onun üzüb keçdiyi limanı hərlənib yarımla qərbə tərəf gedərək təpənin üstünə çıxsınlar və qayığa tərəf gedən dənizçilər eşidincəyə qədər var güclərilə çıqırsınlar. Sonra onlara tapşırdım ki, dənizçilər eşidib cavab verəndə başqa bir yerə qaçaraq oradan çıqırib səs versinlər və beləliklə, yerlərini dəyişə-dəyişə düşmənləri aldadıb adanın içərilərinə tərəf aparıb meşədə azdırsınlar, sonra isə özləri mənim göstərdiyim gizli yolla yanına qayıtsınlar.

Dənizçilər artıq qayığa minir və üzüb getməyə hazır idilər ki, birdən liman tərəfdən bərk bağırtı səsləri eşidildi: bu çıqıran Cümə və kapitanın köməkçisi idi. Onlar səsi eşidən kimi dərhal çağırışa cavab verib sahilboyu səs gələn tərəfə qaçmağa başladılar, lakin kiçik liman onların yolunu kəsmişdi, dənizdə qabarma olduğu üçün limanın suyu çoxalmışdı, keçmək mümkün deyildi. Belə olduqda onlar öz aralarında məsləhətləşdilər və qayıqdakı yoldaşlarını səsləyib çağırıldılar ki, qayığı gətirib onları limanın o biri sahilinə keçirsinlər. Elə mən də bunu istəyirdim.

Onlar limanın o biri sahilinə keçərək qayıqda qalmış yoldaşlarından birini də özləri ilə bərabər götürüb irəliyə yüyürdülər. Beləliklə, qayıqda ikicə nəfər qaldı. Mən onların qayığı limanın lap quracağına yaxın yerə çəkib bir kötüyə bağladıqlarını da gördüm.

Bu, məni çox sevindirdi, çünki hər şey bizim xeyrimizə öz qaydası ilə gedirdi. Cümə ilə kapitan köməkçisi öz işlərində olsunlar deyə, mən dəstənin qalan hissəsinə dalımcı gəlməyi əmr etdim. Biz gizlənə-gizlənə limanı hərlənib qəflətən sahildə qalmış qudlurların qabağına çıxdıq.

Onlardan biri qayığın içində oturmuş, digəri isə sahildə uzanıb mürgüləyirdi. Bizi üç addımlıqda gördükdə o qalxıb qaçmaq istədi, lakin qabaqda dayanmış kapitan onun üzərinə hücum edib, tüfəngin qundağı ilə vurdu. Sonra o biri dənizçiye göz açmağa aman verməyib qışkırdı: "Təslim ol, yoxsa ölücəksən!"

Özünün beş nəfərlə üz-üzə dayandığını və yeganə müttəfiqinin də bu saat öldürülüyüünü görən yalqız bir adamı təslim olmağa inandırmaq üçün bir o qədər də böyük natiq olmaq lazımlı deyildir. Həm də bu, kapitanın dediyinə görə, könüllü surətdə deyil, əksəriyyətin təsiri altında zorla qiyamçılara qoşulmuş üç dənizçidən biri idi. Buna görə də o nəinki bizim ilk tələbimiz üzrə təslim oldu, hətta özü də lap səmimi surətdə bildirdi ki, bizim tərəfimizə keçmək istəyir.

Cümə ilə kapitan köməkçisi isə öz işlərini çox əla aparır və hələ də çağınb səsləyirdilər. Dənizçilərin səsinə səs verərək onları dağdan-dağa, meşədən-meşəyə aparıb bütün adanı hərləndirmiş və axırda adanın elə uzaq bir yerinə aparıb çıxartmışdır ki, axşama qədər oradan sahilə qayıtməq mümkün deyildi. Düşmənləri nə qədər yorub əldən saldıqları bundan anlaşıldı ki, evə qayıdarkən Cümə ilə kapitan köməkçisində taqət qalmamışdı və ayaqları dallarınca gəlmirdi.

İndi bizim bir işimiz qalırdı ki, bu da pusquda dayanıb, qayığın olduğu yerə qayidan dənizçiləri gözləmək və qaranlıqda qəflətən üstlərinə hücum edib onları təslim olmağa məcbur etmək idi.

Cümə və yoldaşı qayıdanın sonra biz onları bir neçə saat gözləməli olduq, nəhayət, xeyli gözlədikdən sonra onların yavaş-yavaş sahilə tərəf gəldiklərini eşitdik. Onlar tək-tək və bir-birindən aralı gəlirdilər. Qabaqdakılar daldakılara çıçındı: "Tez gəlin!" Daldakılar isə deyirdilər ki, yeriyə bilmirik, ayaqlarımız dalımızca gəlmir, biz isə bütün bunları eşidəndə sevinirdik, çünki bizim xeyrimizə idi.

Nəhayət, onlar gəlib qayığa çatdilar. Onu da deyim ki, bu bir neçə saatın ərzində dənizdə çəkilmə başlanmış və kötüyə bağlanmış qayıq da indi quruda qalmışdı. Qayığın qum üzərində qaldığını



və içindəki adamların da yox olduğunu görərkən onların necə bir vəziyyətə düşdüklərini təsvir etmək mümkün deyil. Onlar ucadan fəryad edərək öz talelərinə lənətlər yağıdırırdılar; fəryad edib qışqırırdılar ki, tilsimli bir adaya gəlib çıxmışlar, bu ada ya quldur-ların məskənidir, indicə onların hamisini gəlib qıracaqlar, ya da burada şeytanlar yaşayır və bu şeytanlar onları diri-dirisi dərtib apara-caqlar. Onlar bir neçə dəfə öz yoldaşlarını adları ilə çağırıb səslə-dilər, lakin, təbiidir ki, heç bir cavab almadılar. Axşamın alaqaran-liğında biz onların əllərini oynadaraq şaşırı� halda necə irəliyə və geriyə qaçıqlarını gördük. Məqsədsiz surətdə oraya-buraya qaç-maqdan yorulub, çarəsizlikdən qaçıb qayığın içində doluşdular, lakin aradan bir dəqiqliq belə keçməmiş onlar yenidən sahilə çıxıb irəliyə-geriyə qaçmağa başladılar.

Mənim adamlarım ortalıq bir az da qaralınca düşmənin üstünə hücum etmək üçün məndən icazə istədilər. Lakin mən bu qədər qan tökmək istəmirdim və qiyamçıların öhdəsindən sülh yolu ilə gəlməyi qərara almışdım. Xüsusən mən düşmənin başdan-ayağa silahlı olduğunu bilirdim və buna görə də öz adamlarımın həyatını təhlükəyə atmaq istəmirdim. Düşmən qüvvələrinin iki və ya üç dəstəyə parçalanmasını gözləmək lazım idi. Hələlik mən öz səngərimi qayığa daha da yaxınlaşdırırdım. Cümə ilə kapitanı qabağa göndərdim. Onlar üzüqyolu sürüñərək düşmənə lap yaxınlaşmalı idilər ki, lazım olduqda sərrast atəş açsınlar.

Lakin bu vəziyyətdə çox sürünməli olmadılar, çünki düşmənin dəstəsində ayrılmış üç nəfer, iki dənizçi və bosman, demək olar ki, lap onlarla üz-üzə gəldi; bu üç nəfərdən biri, deyildiyi kimi, qiyamın əsas başçısı olan bosman idi, indi o, tamamilə ruhdan düşmüştü. Kapitan, öz başına gələn bütün bədbəxtliklərdə əsas müqəssir olan bu adamın səsini eşidib, ələ keçdiyini başa düşüncə, o qədər qəzəb-ləndi ki, heç səbir edib onun həmin adam olub-olmadığını da yoxlamıdi. Bosman yaxınlaşan kimi kapitan və Cümə ayağa qalxıb atəş açmışdılar.

Bosman o saat tirtap yerə sərilmış, dənizçilərdən biri ağır yaralanmışdı, o, iki saatdan sonra öldü, üçüncüüsü isə qaçmışdı.

Güllə səslerini eşidən kimi mən indi qabaqdakıları da hesaba almaqla sayı səkkiz nəfərə çatmış ordumun əsas hissəsini irəli yeritdim. Ordumun bütün heyətinin tərkibi belə idi: mən – generalissimus

idim. Cümə – general-leytenant idi, sonra kapitan və onun iki zabiti gəlirdi, etibar edib əllərinə silah verdiyimiz üç hərbi əsir isə mənim ordumun əsgərləri idi.

Biz düşmənə o zaman yaxınlaşdıq ki, ortaçıq tamamilə qaralıdı və bizim neçə nəfər olduğumuzu onlar anlaya bilməzdi. Mən quḍurların qayıqda qoyub getdikləri və sonra bizi əsir düşən, indi isə bizim tərəfimizdə vuruşan dənizçini yanına çağırıb əmr etdim ki, öz əvvəlki yoldaşlarını adbaad səsləyib çağırınsın. Mən atışmadan əvvəl onlarla danışığa girmək və baş tutsa, bu işi elə sülh yolu ilə qurtarmaq istəyirdim; mənim niyyətim tamamilə baş tutdu. Başqa cür ola da bilməzdi. Çünkü düşmənlər elə bir vəziyyətə düşmüştü-lər ki, təslim olmaqdan başqa çarələri qalmamışdı. Beləliklə, mənim seçdiyim nümayəndə var gücü ilə çıçırmaga başladı: "Tom Smit! Tom Smit!" Tom Smit o saat cavab verib dedi: "Məni çağırıran kimdir? Robinzon, sənsən?" O, görünür, bu dənizçini səsindən tanımışdı. Robinzon cavab verdi: "Hə, hə, mənəm! Tom Smit, Allah xatirinə, silahını at, təslim ol, yoxsa tələf olarsınız. Sizi bir dəqiqədə məhv edərlər". "Axi kimə təslim olaq? O adamlar haradadır?" – deyə Tom Smit yenə də səsləndi. "Buradadırlar! – deyə Robinzon cavab verdi.
– Onlar əlli nəfərdir, bizim kapitan da onlarladır. Artıq iki saat olar ki, onlar bizi təqib edirlər. Bosman öldürülmüşdür, Vil Fray yaranmışdır, məni isə əsir almışlar. Bu dəqiqə təslim olmasanız, həyata əlvida edin, sizə aman verilməyəcəkdir". Bu zaman Tom Smit qışqırdı: "Onlardan soruş görək, təslim olsaq, bizi bağışlayacaqlarmı?" "Yaxşı, indi kapitandan soruşaram", – deyə Robinzon cavab verdi.

Burada kapitan özü işə qarışdı.

"Ey, Smit! Ey, oradakılar, hamınıza deyirəm! – deyə kapitan səsləndi. – Mənim səsimi tanıyırsınız mı? Qulaq ver, gör nə deyirəm. Əgər siz tezliklə silahınızı yerə qoyub təslim olsanız, Vill Atkinsdən başqa hamınızın bağışlanacağınızı vəd edirəm". "Kapitan, Allah xatirinə, mənə yazığınız gəlsin, – deyə Vill Atkins yalvarmağa başladı.
– Başqalarından mənim nəyim pisdir? Elə başqaları da mənim qədər müqəssirdirlər".

Orasını qeyd edim ki, onun bu sözləri başdan-ayağa yalan idi, çünki gəmidə qiyam başlayarkən kapitanın üstünə birinci atılan, onu təhqir edən və söyüb qollarını bağlayan o idi. Buna görə də kapitan



Vill Atkinsə dedi ki, o, qeyd-şərtsiz təslim olmalıdır, onun ölməsi və ya yaşaması məsələsini isə qoy adanın valisi həll etsin. Adanın valisi mən idim, həm kapitan, həm də başqaları indi məni belə adlandırdırı.

Xülasə, üsyancılar silahı yerə qoyub təslim oldular və onlara aman verilməsi üçün yalvarmağa başladılar. Mənim əmrimlə, onlarla danışan dənizçi başqa iki nəfərlə birlikdə onların əl-qolunu bağladılar, sonra mənim əlli nəfərlik qorxunc ordum, əslində isə, əsir aldığımız üç nəfəri də saysaq, cəmisi səkkiz adamdan ibarət olan ordum əsirləri mühəsirəyə alıb onların qayığını da zəbt etdi. Mən və Cümə isə bəzi ali dövlət mülahizələrinə görə, hələ özümüzü əsirlərə göstərmirdik.

Bizim birinci işimiz qayığı təmir etmək və gəmini necə ələ keçirmək haqqında fikirləşmək idi. Qiyamçılarla indi açıq danişa bilən kapitan onların etdiyi xəyanətin nə qədər alçaq, onların həyatə keçirməyə fürsət tapmadıqları planların isə daha rəzil bir iş olduğunu bütün aydınlığı ilə izah etdi. Kapitan onları başa saldı ki, belə işlərin axırı yaxşı olmaz və onları, yəqin ki, dar ağacı gözləyir.

Canılər, görünür, tutduqları işə cani-dildən peşman olmuşdular, buna görə də yalnız bir şey, yəni həyatlarının bağışlanması üçün yalvarırdılar. Kapitan onlara cavab verib dedi ki, ona mənim ixtiyarim çatmaz, çünkü siz mənim əsimim deyilsiniz. Siz zənn edirdiniz ki, bizi kimsəsiz və boş bir sahilə çıxardınız, lakin tale bizi elə bir yerə gətirib çıxartmışdır ki, burada insan yaşayır, bütün adanı isə bir ingilis idarə edir. Kapitan dedi: "O, sizin hamınızı asdırı bilərdi, lakin alicənablıq göstərib sizi bağışlamışdır və yəqin ki, hamınızı İngiltərəyə göndərəcəkdir. Orada isə sizinlə qanunla rəftar ediləcəkdir. Lakin vali əmr etmişdir ki, Vill Atkins ölümə hazırlaşın: sabah səhər o asılıcaqdır". Bunların hamısını kapitan, sadəcə olaraq, özü uydurmuşdu, lakin onun bu uydurması arzu olunan təsiri göstərmüşdi: Atkins kapitanın ayaqlarına döşənib yalvarırdı ki, onun əvəzindən adanın valisindən xahiş etsin, qalan əsirlər də xahiş etməyə başladılar ki, onları İngiltərəyə göndərməsinlər.

Mənə elə gəldi ki, qurtuluş saatım bax, indi gəlib çatmışdır. Bu zavallılar o qədər qorxmuşdular ki, əlbəttə, gəmini ələ keçirmək üçün bizə kömək etməyi onlara təklif etmək və onları inandırmaq çətin deyildi. Adanın müdhiş valisinin necə bir miskin görkəmə

malik olduğunu görməsinlər deyə, bir az kənara, bir ağacın dalına çəkilərək kapitanı səslədim. Bizimkildən biri səsimi eşitdi, kapitana yanaşış dedi: "Kapitan, vali siz çəgirir!" Kapitan cavab verib dedi: "Zati-alilərinə xəbər verin ki, bu saat hüzurlarına gələcəyəm". Bu söhbəti eşidərək üşyançılarda daha şəkk-şübhə qalmadı. Onlar inanmışdalar ki, vali öz əlli nəfərlik orduşunu ilə harada isə onların yaxınlığında dayanmışdır.

Kapitan yanımı gələrkən əsirlərin yardımını ilə gəmini zəbt etmək istədiyimi və fikirləşdiyim planı ona danışdım. Kapitan mənim fikrimə valeh olmuşdu və bu planı sabah səhər həyata keçirməyi qərara aldı. Lakin kapitana dedim ki, bu işi yerinə yetirmək üçün biz indidən əsirləri bir-birindən ayırmalıyıq. Atkinsi, mənim fikrimcə, özü kimi iki yaramaz canı ilə bərabər sariyb məhbusların olduğu mağaraya salmaq lazımdır. Bunu Cüməyə və kapitan ilə birlikdə sahilə çıxmış iki yoldaşına tapşırıq ki, onları oraya aparsınlar.

Elə də etdik: onların üçünü, doğrudan da, qaranlıq bir həbsxanadan fərqli olmayan mağaraya apardılar, qalanlarını isə, vaxtılı təsvir etdiyim yera, mənim məşədəki yaylağıma göndərdim. Yaylağın ətrafindakı hündür çəpər buranı da kifayət qədər etibarlı bir həbsxanaya çevirmişdi, bundan başqa, məhbusların əl və ayaqları bağlı idi, həm də bilirdilər ki, taleləri özlərini necə aparacaqlarından asılıdır.

Ertəsi günü səhər kapitanı həmin dənizçilərin yanına göndərdim. Kapitan onlarla söhbət etməli, onların əsl niyyətlərini öyrənməli, sonra öz danışışı haqqında mənə məlumat verməli idi. Mən bu adamlara nə dərəcədə etibar etməyin və onları özümlə birlikdə gəmiyə götürməyin təhlükeli olub-olmadığını müəyyən etmək istəyirdim. Kapitan, onların hərəkətlərini, onu təhqir etdiklərini bir-bir saymış, öz təqsirləri üzündən nə qədər ağır və acınacaqlı bir vəziyyətə düşdüklərini dənizçilərə xatırlatmış və onlara demişdi ki, adanın valisi indi öz ixtiyarına görə onları bağışlasa da, gəmi İngiltərəyə çatan kimi onları yenə də xain adamlar kimi mühakimə edəcək və şübhəsiz ki, asacaqlar. Lakin gəmini quzdurlardan geri almaqda mənə kömək etsəniz, o zaman adanın valisi, könüllü surətdə haqq işə qulluq etdiyinizi nəzərə alaraq, sizin əfviniz üçün çalışacaqdır.

Belə bir təklifi bu adamların nə qədər sevincə qəbul etdiklərini anlamaq bir o qədər də çətin deyildir. Onlar kapitanın ayaqlarına



döşənərək onun uğrunda son damla qanlarına qədər vuruşacaqlarına and içmiş və bildirmişdilər ki, onların bağışlanmaları üçün xahişdə bulunarsa, bütün ömürləri boyu özlərini ona borclu hesab edəcək, dünyanın lap o biri başına da olsa, bərabər gedəcək və onu öz doğma ataları hesab edəcəklər. Kapitan onların cavabında demişdi: "Çox gözəl, mən bunların hamisini valiyə yetirərəm və öz tərəfimdən də sizin bağışlanmanızı xahiş edərəm". Sonra kapitan yanına qayıdaraq dənizçilərlə apardığı danışq haqqında mənə ətraflı məlumat verib əlavə etdi ki, onun fikrincə, bu adamlara etibar etmək olar.

Lakin mən belə bir fikirdə idim ki, ehtiyat həmişə yaxşıdır, buna görə də kapitana təklif etdim ki, dənizçilərin yanına qayıtsın və hələlik onlardan yalnız bir nəfər götürsün. Qoy onlar bizim adama ehtiyacımız olduğunu düşünməsinlər. Gedib onlara desin ki, adamımız çox olsa da, sədaqətlərini yoxlamaq üçün sizdən beş nəfər təcrübə üçün götürəcəyik; qalan iki nəfər qalada (yəni mənim mağaramda) yatan o üç nəfərlə bərabər vali tərəfindən zəmin saxlanılacaqdır, yoldaşları bizim vuruşmalarda öz andlarına xəyanət edib vədlərini pozsalar, zəmin saxlananların beşi də sahildə asılıcaqdır.

Bu, çox ağır bir tədbir idi. Kapitan mənim cavabımı əsirlərə bildirdikdə onlar anladılar ki, bu adanın valisi ilə, deyəsən, zarafat etmək mümkün deyildir. Bir də ki, doğrudan da, onların yeganə çarələri mənim təklifimi qəbul etmək idi. İndi zəmin qalanlar özləri və kapitan öz yoldaşlarını başa salmalı idilər ki, anda xəyanət etməsinlər.

İndi bizim ordunun tərkibinə daxil olan döyüş qüvvələri bunlardır: 1) kapitan, onun köməkçisi və sərnişin; 2) kapitanın zəmanəti ilə birinci dəstədən azad olunmuş iki əsir; 3) yaylağında qalan həmin o iki əsir, kapitanın tələbi ilə indi onlara azadlıq verilmişdi; 4) nəhayət, hamidan sonra azad edilmiş dəstədən götürdüyüümüz həmin beş nəfər; beləliklə, mağarada zəmin qalan beş adamdan başqa, biz cəmi on iki nəfər idik.

Bu qədər az bir qüvvə ilə gəmiyə hücum etməyin mümkün olub-olmadığını kapitandan soruştum. Mən və Cümrə adadan ayrıla bilməzdik. Bizim əlimizdə hələ yeddi nəfər adam qalırdı ki, onların keşiyini çəkib yedirtməliydik.

Mağaraya salınıb zamin saxlanmış beş nəfərə heç bir yumşaqlıq göstərməməyi qərara aldım. Gündə iki dəfə Cümə onlara yemək-icmək aparır və özü onları yedirdirdi, çünkü biz onların əl-qolunu hələ açmamışdıq. Qalanlarına isə bir az sərbəstlik vermişdik. Onlar ərzağı daşıyb gətirir və mağaradan bir qədər kənarda müəyyən yerə qoyur, Cümə də gedib oradan götürürdü.

Nəhayət, özümü bu iki nəfərə göstərməyi qərara aldım. Kapitanla bərabər onların yanına gəldim. Kapitan onlara dedi ki, mən valinin vəkiliyəm, vali əsirlərə nəzarət etmək işini mənə tapşırılmışdır, buna görə də məndən icazəsiz onların heç bir yerə getməyə ixtiyarlanı yoxdur və əgər qulaq asmasanız, elə o saat ayaqlarınızı zəncirləyib valinin qalasına salacaqlar. Bütün bu müddət ərzində mən bir dəfə də olsun, özümü adanın valisi kimi əsirlərə göstərməmişdim, mən həmişə özümü onlara valinin vəkili kimi göstərir və hər dəfə də valinin özü, onun qarnizonu, qalası və s. haqqında danışirdim.

İndi kapitan maneəsiz bir surətdə hazırlıq işlərinə başlaya bilərdi: bunun üçün hər iki qayığı yaxşıca təmir və təchiz edib hər biri üçün də ayrıca komanda təyin etmək lazım idi. O, öz sərnişinini qayığa komandır təyin edib, ona dörd nəfər də adam verdi; barkasın komandası isə kapitanın özündən, onun köməkçisindən və beş nəfər başqa dənizçidən ibarət idi. Onlar yaxşı vaxt yola düşdülər və gecə yarısı gəmiyə yaxınlaşdırılar. Gəmidəkilər avarların səsini eşidib, dənizçiləri, adəti üzrə, qayığı səsləyərkən kapitan Robinzona əmr etdi ki, yalnız o cavab versin və desin ki, dənizçilərin hamısını gətirmişdir, lakin xeyli müddət onları axtardığı üçün bu qədər gecikmişdir, sonra o, buna bənzər bir çox yalanlar danışmağa başladı. O danışdqca qayıq artıq gəminin yanına gəlib yanaşmışdı. Kapitan və onun köməkçisi əllərində tüfəng birinci olaraq göyərtəyə sıçrayıb çıxdılar və heç bir şeydən şübhələnməyərək dərhal onların qarşısına çıxmış iki qiyamçını – gəminin xarratını və kapitan köməkçisini tüfəngin qundağı ilə vurub yerə sərdilər. Dənizçilər kapitanı müdafiə edirdi. Göyərtədə olan dənizçilərin hamısı tutulmuşdu, onun ardınca kapitan göyərtədən aşağı enən qapıları bağlamağı əmr etdi ki, dənizçilərin qalani yuxarı çıxa bilməyib aşağıda qalsınlar. O vaxta qədər ikinci qayığın komandiri və dənizçiləri də gəlib burun tərəfdən gəmiyə çıxdılar, onlar gəminin mətbəxinə tərəf gedən yolu tutub üç nəfəri də əsir aldılar.



Göyərtəni təmizlədikdən sonra kapitan öz köməkçisinə əmr etdi ki, üç nəfər götürüb qiyamçıların seçdikləri təzə kapitanın olduğu kayutun qapılarını sindirsin, çünkü təzə kapitan və onunla birlikdə iki nəfər dənizçi ilk həyəcan səslərini eşidən kimi qaçıb orada gizlənmişdilər. Onlar özləri ilə silah götürə bilmışdilər, kapitan köməkçisi öz adamları ilə birlikdə kayutun qapısını kəsdirdikdə içəridən onları güllə ilə qarşılıdlar. Güllə, köməkçinin qolunu deşmiş, o biri iki dənizçi isə yaralanmışdı da, ölen olmamışdı.

Kapitan köməkçisi yardım üçün qışqırmışdı. Özü isə ağır yaralanmasına baxmayaraq, əlində tapança kayuta girmiş və təzə kapitanı başından vurmuşdu. O, bir kəlmə belə danışmadan yerə sərilmüşdi; güllə onun ağızından dəyib qulağının dibindən çıxmışdı. Bundan başqa, qalan qiyamçıların hamısı döyüşsüz təslim olmuşdular, belə ki, daha bir damcı da olsun, qan axıdılmamışdı.

Kapitan öz gəmisinə sahib olan kimi toplardan yeddi dəfə atəş açmağı əmr etmişdi. Bu, mənə verilən bir işarə idi, çünkü şərtimizə görə işlərin müvəffəqiyyətlə qurtardığını kapitan bu işarə ilə bildirəcəkdi. Mən gecə saat ikiyə qədər sahildə oturub bu işarəni gözləmişdim və onu eşidərkən necə sevindiyimi özünüz təsəvvür edə bilərsiniz.

Ürəyim sakit olduqdan sonra o saat uzandım və uzanan kimi də yatdım, çünkü bu gün keçirdiyim həyəcanlar məni tamamilə yormuşdu. Məni başqa bir atəş səsi oyatdı, yerimdən sıçrayıb qalxdım və kiminsə: "Vali! Vali!" – deyə məni çağırduğunu eşittim. Mən kapitanın səsini dərhal tanıdım. O, mənim qalamin üst tərəfindəki təpədə dayanmışdı. Cəld onun yanına qalxdım. Kapitan məni qucaqladı və dənizi göstərərək dedi: "Əziz dostum! Mənim xilaskarım! Budur sizin gəminiz. O gəmi və onun içindəki hər şey sizindir. Kapitandan başlamış biz hamımız sizinik!" Mən onun göstərdiyi tərəfə baxdım. Gəmi indi başqa yerdə, sahilə yarım mildən də yaxın bir məsafədə dayanmışdı. Quldurlarla haqq-hesabı bitirdikdən və öz hüquqlarını bərpa etdikdən sonra dostum kapitan lövbəri qaldırmağı əmr etmiş və səmt küləyindən istifadə edərək bir zaman sal üzərində gəlib yanaşdığını həmin limana yanaşmış, sonra qabarma vaxtı olduğu üçün limana daxil olmuş və yanına qaçmışdı.

Gəminin lap mənim qapımın ağızında dayandığını gördükdə bu gözlənilməz sevincdən, az qala, şüurumu itirəcəkdir. Çünkü uzun

zamandan bəri gözlədiyim o azadlıq burada, mənim öz əlimdə idi! Bütün maneələr aradan qalxmışdı. İndi əlimdə məni istədiyim yerə aparmağa hazır olan böyük okean gəmisi var idi. Mən o qədər sevinirdim ki, əvvəlcə kapitana bir kəlmə də olsun, cavab verə bilmədim və o, məni qüvvətli əlleri ilə tutmasaydı, yəqin ki, taqətsiz halda yerə yixilacaqdım.

Bu təsadüfi xoşbəxtliyin məndə doğurduğu sevincdən tamamilə zəiflədiyimi görən kapitan cibindən nə isə bir şüşə dərman çıxartdı, o, bunu mənim üçün götürmüdü. Dərmandan bir qurtum mənə verdi, sonra məni sakitcə yerə uzatdı.

Dərmanı içdikdən sonra huşum özümə qayıtdısa da, yenə də uzun müddət danışa bilmədim.

Bu əhvalat yaxşı kapitanın özü üçün bir o qədər də gözlənilməz olmasa da, məndən az həyəcanlanmamışdı. Məni özümə gətirmək üçün o, minlərlə incə və nəvazişli sözler deyir, mənə təşəkkürler edir, körpə uşaq kimi məni əzizləyirdi. Lakin sinəm artıq bu nagəhan səadətlə dolub-dاشlığından onun dediklərini pis başa düşürdüm. Nəhayət, mən sevincimdən ağladım və yalnız bundan sonra nitqim özümə qayıtdı.

Öz xilaskar dostumu qucaqladım və indi biz birlikdə sevindik. Dedim ki, ona məni qurtarmaq üçün göylərdən göndərilmiş bir xilaskar kimi baxıram və bizim başımıza gəlmış hadisələrin hamısı mənə bir möcüzə kimi görünür. Belə hadisələr sübut edir ki, dün-yanı bizə məlum olmayan gizli qüvvələr idarə edir və böyük yarananın her şeyi görən gözleri bu dünyadan ən uzaq yerlərinə düşmüş bədbəxtləri də görür və onlara təsəlli verir.

Mən üzümü göylərə tutub şükür etməyi də unutmadım. Axi məni bu kimsəsiz adada saxlayan və bu yerdə yalqızlıqda ölməyə qoymayan böyük qüvvəyə şükür etməyə bilərdimmi? Xilas olduğuma görə bütün xeyirxahlıqların, bütün təsəlli və sevinclərin mənbəyi olan o qüvvəyə yox, bəs kimə şükür edəcəkdir?

Bir az özümüzə gəldikdən sonra kapitan dedi ki, mənim üçün bəzi şeylər gətirmişdir və yaxşı ki, gəmidə xeyli müddət aqalıq edən xainlər bu şeyləri tələf etməmişdilər. O, qaynqda qalmış dənizçiləri səsləyib vali üçün getirilən yükləri sahilə boşaltmağı əmr etdi. Bu, doğrudan da, qiymətli bir hədiyyə idi: kapitan o qədər müxtəlif şeylər gətirmişdi ki, elə bil, mən bütün ömrüm boyu bu adada qalmağa hazırlaşdım.



Tayların içindəki şeylər bunlardan ibarət idi: əvvəla, şüşələrdə xeyli müxtəlif içkilər gətirmişdilər, onlardan altısı lap böyük şüşə (hərəsi iki kvartlıq) maderə şərabı idi, iki girvənkə əla tütün, on iki böyük duzlanmış ət parçası, altı parça hisə verilmiş donuz budu, bir kisə noxud, yüz girvənkəyə qədər suxarı; o həmçinin mənim üçün bir yesik qənd, bir yesik ağ un, bir kisə limon, iki şüşə limon şirəsi və başqa ləzzətli ədviyyat şeyləri və içkilər gətirmişdi. Lakin, əlbətta, mənə yeməkdən də çox lazımlı olan paltar idi, buna görə də dostum mənim qeydimə qalmış və altı ədəd tamamilə təmiz köynək, altı ədəd yaxşı dəsmal, iki cüt əlcək, şlyapa, ayaqqabı, corab gətirmişdi. Onun öz kostyumlarından, demək olar ki, heç geyilməmiş bir dəstini getirdiyini öyrəndikdə isə daha çox sevin-dim. Bir sözlə, dostum məni əməlli-başlı geyindirdi.

Bu hədiyyə mənim o zamankı vəziyyətimdə çox yaxşı və lazımlı idi, lakin siz təsəvvür edə bilməzsiniz ki, bu təzə paltarda mən nə qədər biçimsiz görünürdüm. İlk zamanlar isə bu paltarda özümü çox narahat hiss edirdim.

Hədiyyələrə baxıb qurtardıqdan sonra onları mənim qalama aparmağı əmr etdim, özüm isə əsirlərin vəziyyətini müzakirə etməyə başladım, çünkü onları özümüzlə aparmaq, yoxsa burada qoymaq məsələsini həll etmək lazımdı. Onları özümüzlə aparmaq çox təhlükəli idi. Onlar əsl başkəsənlərdi. Xüsusən onlardan ikisi çox etibarsız, ipə-sapa yatmayan cani və quldur idi. Kapitan deyirdi ki, əger mən onları öz gəmimdə aparmağa cəsarət etsəm də, yalnız bir məhbus kimi apara bilərəm. Mən onların əl-ayaqlarını buxovlayıb ilk çatacağıımız ingilis müstəmləkələrinin birində məhkəmə idarələrinin əlinə verərdim. Müxtəsər ki, kapitan bu məsələ üçün çox narahat idi.

Belə olduqda mən dedim ki, onları burada qoymaq lazımdır, mən işi elə düzəldərəm ki, bu iki soyğunçu özləri adada qalmağı bizdən xahiş edər. Kapitan dedi: "Buyurun, düzəldin. Siz bunu edə bilsəniz, mən son dərəcə razı qalaram".

"Yaxşı, – dedim. – Mən indi bu saat sizin adınızdan onlarla danışram". Sonra mən Cüməni və zəmin saxlanılmış iki əsiri (yoldaşları öz vədlərini yerinə yetirdiklərinə görə biz indi onları azad etmişdik) yanına çağıraraq əmr etdim ki, həmin beş əsiri əllərini açma-maq şərtilə mağaradan çıxarıb yaylağımdakı çadırına aparsınlar.

Bir azdan sonra kapitanla birlikdə oraya getdik, mən öz təzə kostyumumu geyinmişdim, həm də bu dəfə mən onların yanına adanın valisi kimi getdim. Yaylağa çatanda və hamı toplaşandan sonra kapitan yanında əyləşdi, mən məhbusları yanımıza gətirməyi əmr etdim və onlara müraciət edib dedim ki, sizin bütün cinayətləriniz mənə məlumdur. Bilirəm ki, siz gəmidəki günahsız sərnişinlərə hücum etmiş və onları öldürmüşsünüz. Onu da bilirəm ki, siz öz qazdıığınız quyuya özünüz düşməsəydiniz, gəmiləri soymaq üçün quldurluq etmək niyyətində imissiniz.

Mən onlara bildirdim ki, mənim əmrimlə gəmi kapitana qaytarılmış və səfərə hazırlıdır. Sizin seçmiş olduğunuz kapitan öz cəzasına çatmışdır və bir qədərdən sonra onu dar ağacından asacaqlar. Əmr etsəm, cinayət üstündə tutulmuş quldurlar kimi, sizin hamınızın boynunu vuralar, çünkü vəzifəmə görə, mənim buna ixtiyarım vardır. Buna görə də özünüzə bəraət qazandırmaq üçün deməyə bir sözünüz varsa, deyin, çünkü mən sizi cani və xain olduğunuz üçün öldürtmək istəyirəm.

Onlardan biri hamısının əvəzinə cavab verib dedi ki, özlərinə bəraət qazandırmaq üçün deməyə heç bir sözləri yoxdur. Lakin həbs edilərkən kapitan onlara aman veriləcəyini vəd etmişdi, indi acızanə surətdə yalvarır və sizdən xahiş edirik ki, mərhəmət göstərib bizi öldürməyəsiniz. Mən isə onlara dedim: "Doğrusu, bilmirəm, sizə necə mərhəmət edə bilərəm. Mən öz adamlarmla bərabər bu adadan köçüb getmək fikrindəyəm. Biz sizin gəmi ilə İngiltərəyə gedirik. Sizin vəziyyətinizə gəldikdə isə, kapitanın dediyinə görə, etdiyiniz xəyanət və üsyan üçün qanun üzrə o, sizin əl-ayağınızı buxovlayıb İngiltərəyə çatan kimi məhkəməyə verməlidir. Məhkəmə isə sizi dərhal ölüm cəzasına məhkum edəcəkdir. Özünüz də bilirsiz ki, sizi İngiltərədə dar ağacı gözləyir. Buna görə də indi sizi özümlə aparsaq, çətin ki, bu, sizi sevindirsin. Sizin üçün yeganə bir çıkış yolu varsa, o da bu adada qalmaqdır. Mən sizi ancaq bu şərtlə bağışlaya bilərəm. Çünkü mənə buradan getməyə icazə verilmişdir".

Onlar mənim bu təklifimdən sevinərək razı oldular və uzunuzadı mənə təşəkkür etdilər. Onlar deyirdilər ki, İngiltərəyə gedib dar ağacından asılmaqdansa, bu kimsəsiz yerdə qalıb yaşamaq yaxşıdır.



Kapitan özünü elə göstərdi ki, guya, mənim planıma etiraz edir və onları bu adada qoymağa razılıq verə bilmir. Belə olduqda, mən də özümü elə göstərdim ki, guya, ona hirslənmişəm. Mən ona dedim: "Bunlar sizin yox, mənim əsirlərimdir. Mən onları bağışla-maği vəd etmişəm, öz sözümüzün üstündə duracağam. Əgər siz mənimlə razılaşmaq istəmirsinizsə, onları bu saat azad edib bura-xaram, sonra özünüz necə istəyirsiniz, eləcə də tutun".

Əsirlər onları müdafiə etdiyim üçün bir daha mənə təşəkkür etdilər və beləliklə də, işi yoluna qoyduq. Mən onların əl-qolunu açmağı əmr edib dedim: "İndi meşəyə qayıdır sizin ilk dəfə tutulduğunuz həmin yerə gedin və orada gözləyin. Mən əmr edərəm ki, sizin üçün bir neçə silah və ərzaq qoysunlar, ilk zamanlar üçün lazım olan göstərişləri isə özüm sizə verərəm. İnadla çalışıb zəhmət çəksəniz, siz burada çox gözəl yaşaya bilərsiniz".

Bu söhbətlərdən sonra mən evə qayıdır səfərə hazırlaşmağa başladım. Mən kapitana xəbərdarlıq edib bildirdim ki, yola hazırlaşmaq üçün bir qədər vaxt lazımdır və sabahdan tez hazır ola bilmərəm. Ondan xahiş etdim ki, mənsiz gəmiyə getsin, sabah səhər dalımcı qayıq göndərsin. Mən əlavə edib dedim: "Hə, yadına düşdü, orada əmr ver, bunların seçmiş olduqları o təzə kapitanın cəsədini dar ağacından assınlar: mən istəyirəm ki, burada qalan beş nəfər onun necə asıldığını görsün".

Kapitan gedəndən sonra beş əsiri yanına çağırmağı əmr etdim və onlarla ciddi bir söhbət etdim. Bir də başa saldım ki, onların adada qalması ağıllı bir işdir, çünkü kapitan onları özü ilə vətənə aparsa, İngiltərədə mütləq asılacaqlar. Bunu deyib mən seçdikləri kapitanın cansız cəsədinin gəmidə dor ağacından necə asıldığını göstərdim və dedim ki, onların da aqibəti belə ola bilərdi.

Onların bu adada həvəslə qalmağa razı olduqlarını bir daha özlərinə təsdiq etdirəndən sonra dedim ki, həyatlarını bəri başdan bir qədər asanlaşdırmaq məqsədilə mən adada keçirmiş olduğum həyatın tarixini onlara danışmaq istəyirəm. Mən başıma gələn əhvalatların hamısını təfsilatlı onlara nağıl etməyə başladım. Bu adaya necə düşdüyümü, üzümü necə yiğdiğimi, arpanı və düyüni necə əkib-biçdiyimi, çörək bişirməyi necə öyrəndiyimi onlara danışdım. Mən öz istehkamlarımı, əkin yerlərimi və ağılları onlara göstərdim – bir sözlə, adada onların rahat yaşamaları üçün məndən

asılı olan hər şeyi etdim. Bu yaxılarda adaya on altı nəfər ispaniyalının gəlib çıxa bileyçeyini də onlara xəbər verməyi unutmadım. Gözlənən qonaqlardan ötrü onlara məktub verdim və onlar mənə söz verdilər ki, həmin qonaqları öz cəmiyyətlərinə qəbul edəcəklər və onların hamısının hüququ bərabər olacaqdır.

Öz silahlarının hamısını, yəni, beş müşket tüfəngi, üç ov tüfəngini və üç qılıncı onlara verdim. Onlar üçün bir çellək yarımlı barıt qoydum, barıt məndə çox idi, çünkü birinci iki ildən sonra, demək olar ki, mən heç adada güllə atmamışdım. Mən eyni zamanda keçiləri necə ovlamaq, onları kökəltmək üçün necə sağmaq və yemləmək, yağı və pendirini necə hazırlamaq qaydaları haqqında ətraflı məlumat verdim. Beləliklə, mən iyirmi səkkiz il ərzində bu kimsəsiz adada keçirdiyim əziyyətli həyatımın bütün tarixini onlara qısaca danışdım. Vidalaşış ayrıllarkən əlavə olaraq onlar üçün iki çellək barıt və tərəvəz toxumu qoymağı kapitandan xahiş edəcəyimi vəd etdim və tərəvəz toxumunun olmaması üzündən vaxtilə özümün nə qədər əziyyət çəkdiyimi danışdım. Kapitanın yemək üçün mənə hədiyyə gətirdiyi bir kisə noxudu da onlara verib məsləhət gördüm ki, noxudu artırmaq üçün bunun hamısını toxumluq saxlaşınlar.

Əsirlərlə apardığım bu söhbətdən və onlara verdiyim məsləhətlərdən sonra mən ertəsi günü səhər tezdən gəmiyə getdim. Biz yelkənləri açıb uzaq dəniz səfərinə çıxmaga tələsirdikə də, yenə həmin gecə lövbər qaldıra bilmədik. ertəsi günü səhər tezdən bir-iki nəfərin gəmiyə tərəf üzüb gəldiyini gördük. Bunlar adada qoyub gəldiyimiz beş nəfərdən ikisi idi. Onlar yalvarıb deyirdilər ki, bizi də özünüzlə aparın! Qoy bizi assınlar, lakin bizi bu adada qoyub getməyin. Fərqi yoxdur, yoldaşlarımız onsuz da bizi öldürəcəklər.

Onların xahişlərinə cavab olaraq kapitanı bildirdi ki, mənim icazəm olmasa, onları götürə bilməz. Nəhayət, düzələcəkləri və özlərini itaətkarlıqla aparacaqlarına təntənəli surətdə and içdikdən sonra onları gəmiyə götürdük. Onlar, doğrudan da, sonra özlərini çox yaxşı apardılar və itaətdən çıxmadılar.

Tezliklə dənizdə qabarma başladığına görə kapitanı adada qalanlar üçün vəd olunmuş şeyləri qayığa yiğib sahilə göndərdi. Mənim xahişimlə kapitan hər cür palatarla dolu bir sandığı da bu şeylərə əlavə edib göndərdi. Onlar bu hədiyyələri böyük minnətdarlıqla qəbul etdilər. Demək lazımdır ki, adada qalanlarla vidalaşarkən



onlara ürək-dirək verib dedim ki, onları unutmayacağam və limanlardan birində yolu bu adanın yaxınlığından keçən bir gəmiyə təsədűf etsək, həmin gəminin kapitanından buraya, onların dalınca gəlməsini xahiş edəcəyəm.

Adanı tərk edərkən böyük və şış papağımı, öz əlimlə keçi dərisindən tikdiyim çətirimi və tutuquşularından birini xatirə olaraq özümlə götürdüm. Qabaqlarda xatırlatdığını pulları götürməyi də unutmadım, lakin onlar uzun müddət işlənməmiş qaldıqları üçün tamamilə qaralıb paslanmışdı. Yalnız onları yaxşıca silib təmizlədikdən sonra gümüş pula oxşadılar. Parçalanmış ispan gəmisindən tapdığım pulları da götürdüm.

Sonra gəmi dəftərinə baxıb müəyyən etdim ki, 1686-ci il dekabrın 19-da yola düşürəm. Beləliklə, mən iyirmi səkkiz il iki ay on doqquz gün bu adada yaşamışdım. Mən Salehdəki mavrların əlin-dən hansı gün qaçıb qurtarmışdım, həmin ayın həmin gündündə də bu adadan yola düşdüm və ikinci əsirlikdən qurtardım.

Uzun sürən dəniz səyahətindən sonra 1687-ci ilin 11 iyununda İngiltərəyə gəlib çıxdım. Mənim buradan çıxdığım düz otuz beş il idi.

İngiltərəyə gələrkən burada hamı mənə yad idi, heç kəsi tanımadım, elə bil, heç bir zaman burada olmamışdım. Pullarımı əmanət verdiyim və mənim xeyirxahım olan qadın sağ idi, lakin onun da başına çox böyük müsibətlər gəlmişdi, o, ikinci dəfə dul qalmışdı, işləri də çox pis vəziyyətdə idi. Ona təsəlli verdim və əmin etdim ki, mənə olan borcu tələb etməyəcəyəm və əksinə, etdiyi əvvəlki yaxlılıqlara görə imkanım daxilində ona kömək etdim. Əlbəttə, mənim imkani çox az idi, çünki pul ehtiyatım o zaman çox da böyük deyildi. Ancaq mən ona söz verdim ki, yaxlılığını heç bir zaman unutmayacağam və doğrudan da, işlərim düzələndə onu unutmadım, bu barədə yeri gələndə nağıl edəcəyəm.

Sonra mən Yorkşirə getdim. Atam və anam çoxdan vəfat etmişdilər; bütün nəslimin kökü kəsilmişdi, yalnız iki bacım və qardaşlarımdan da birinin iki uşağı qalmışdı. Hamı məni çoxdan ölmüş hesab edirdi, buna görə ata malından da mənə heç bir irs ayırmamışdır. Müxtəsər ki, əlimə nə pul gəldi, nə də mənə bir kömək edən tapıldı, özümdə olan pul isə çox az idi və bununla heç bir iş görmək olmazdı.

Lakin mən lap gözlənilməz bir halda tanış olduğum kapitanla rastlaşdım, o, həmin kapitan idi ki, onun gəmisini də, yükünü də

xilas etmişdim. İndi isə kapitan öz tərəfindən mənə təşəkkür edib minnətdarlığını bildirdi. O, məni gəminin sahiblərinə o qədər təriflədi, dənizçilərin həyatını xilas etdiyimdən o qədər danışdı ki, xilas etmiş olduğum gəmidəki yüklərin sahibləri və bu işdə mənfəətləri olan digər tacirlər yığılib məni öz yanlarına çağırdılar, xeyli təriflə-dikdən sonra özümə iki yüz funt-sterlinq mükafat verdilər.

Ancaq mən öz vəziyyətimi və İngiltərədə işlərimi düzəltməyə çox az ümidi olduğunu yaxşıca götürür-qoy edib fikirləşdim və Lissabona gedib orada Braziliyadakı plantasiyam, şərifikim haqqında bir xəbər bilməyi qərara aldım, cünki, zənnimcə, mənim şərifikim artıq, gərək, bir neçə ildən bəri məni ölmüş hesab edəydi.

Bu məqsədlə mən gəmi ilə Lissabona yola düşdüm və aprelde oraya gəlib çatdım. Bütün bu səyahətlərin hamısında nökerim Cümə məni sədaqətlə müşayiət edirdi və özünün mənə olan səmimiyyət və sədaqətini o, bir neçə dəfə sübut etdi. Lissabona gələn kimi mən soraqlaşış xəbər tutdum və xoşbəxtlikdən öz köhnə dostumu, ilk dəfə məni Afrikanın sahilləri yanından xilas edib gəmiyə götürmiş Portuqaliya gəmisinin kapitanını tapdım. O qocalmışdı, daha dənizə çıxmırıldı, gəmini isə öz oğluna vermişdi, ancaq indi onun oğlu da bir o qədər cavan deyildi, lakin gəmini o idarə edir və Braziliyaya ticarətə gedib-gəlirdi. Qoca kapitan əvvəlcə məni tanımıadı, heç mən də onu taniya bilmədim, lakin diqqətlə baxandan sonra onun sıfətinin cizgiləri yadına düşdü, özümü nişan verəndən sonra o da məni tanıdı.

Hər ikimiz çox həvəslə və mehribanca söhbət edib bir-birimizi salamladıqdan sonra mən, elbəttə, öz plantasiyam və şərifikim haqqında da ondan soruştum. Qoca mənə dedi ki, artıq doqquz ildir ki, Braziliyaya getmir, ancaq axırıncı dəfə oradan gələndə mənim şərifikim hələ sağ idi, lakin mənim hissəmə nəzarət etməyi tapşırıdı-ğım vəkillərin hər ikisi vəfat etmişdi. Buna baxmayaraq, o, yenə də belə hesab edirdi ki, mən öz plantasiyam və onun yaxşılaşdırılması üçün görülmüş işlər haqqında lap dəqiq məlumat ala bilərəm, cünki hamı mənim dənizdə batlığıma və ya itkin düşdüyümə inanmışdı; mənim qəyyumlarım plantasiyanın mənə düşən hissəsinin gəliri haqqında hər il dövlət xəzinəsinin məmuru-na məlumat verirdilər, xəzinə isə belə bir qərar çıxartmışdı: əgər mən qayıtmasam, gərək, mülküm müsadirə olunsun və onun gəlirinin üçdə bir hissəsi



xəzinəyə, qalan iki hissəsi isə yoxsulların xeyrinə və hinduları katorlik dininə keçirmək işinə sərf etmək üçün Müqəddəs Avqustin monastırına verilsin.

Yox, əgər mən özüm gəlsəm və ya mənə çatacaq hissəni tələb etmək üçün öz əvəzimdə başqa bir adam göndərsəm, payım özümə qaytarılacaqdır, əlbəttə, bu şərtlə ki, hər il xeyriyyə işləri üçün xərclənmiş gəlir onun üzərindən çıxılacaqdır. Qoca kapitan məni inandırıb dedi ki, xəzinənin mədaxil işlərinə baxan məmur, həmcinin monastırın gəlir-çıxarına baxan işçi həmişə çox diqqətlə izleyirdilər ki, mənim şərikim plantasiyanın gəliri haqqında hər il düzgün hesabat versin, buna görə də, deməli, mənim hissəm ilbəl bütünlükə onlara çatmışdır.

Plantasiyanın mədaxilinin nə qədər artdığını, bu işə baş qoşmağın bir xeyri olub-olmayacağını, əgər oraya getsəm və öz haqqımı tələb etsəm, maneəsiz öz hissəmin ixtiyarını ələ ala bilib-bilməyəcəyimi də kapitandan soruşdım.

O cavab verdi ki, plantasiyanın nə qədər böyüyüb genişləndiyini deyə bilməz, lakin bilir ki, mənim şərikim çox varlanmışdır, halbuki plantasiyanınancaq yarısı onun əlindədir və ona məlum olduğuna görə, mənim hissəmdən kral xəzinəsinə daxil olan və hansı monastır və ya dini cəmiyyətə isə verilən üçdə bir hissə gəlirin özü də iki yüz moydordan artıq deyildir. O ki qaldı öz ixtiyarımı maneəsiz surətdə ələ almaq məsələsi, bu barədə, onun fikrincə, heç soruşmaq lazımdır. Çünkü mənim şərikim sağıdır, o, mənim şahidim olar, bir də ki mənim adım oradakı yerli torpaq sahiblərinin siyahılarında də vardır. Qoca kapitan onu da dedi ki, mənim təyin etdiyim qəyyumların yerində olan adamlar yaxşı, namuslu, həm də çox varlı adamlardır, onlar nəinki mülkümüñ ixtiyarını öz əlimə almaqda mənə kömək edərlər, onun fikrincə, onlar habelə, gərək, öz ataları plantasiyalara sahib olduqları və mədaxili dövlət xəzinəsinə daxil olmadığı illərin gəlirini də hesablayıb mənə çox böyük bir məbləğ versinlər, yəni, onun hesabına görə, on iki ilin gəliri mənə çatmalı idi.

Bu, məni bir qədər təəccübləndirdi və mən narahat olaraq kapitandan soruşdum ki, qəyyumlar mənim mal və mülkümə necə sahib çıxa bilmiş və gəliri özləri götürmişlər, bir halda ki, mən öz vəsiyyət-naməmdə portuqaliyalı kapitani, yəni səni özüm üçün yeganə varis təyin etmişdim və bu da sənə məlum idi.

O dedi:

– Burası doğrudur, lakin mənim əlimdə sizin ölümünüzü təsdiq edən heç bir dəlil və sübut yox idi, deməli, sizin məhv olduğunuz haqqında heç bir düzgün məlumatın olmadığı halda, mən sizə varis də çıxa bilməzdim. Həm də sizin plantasiya o qədər uzaq bir yerdədir ki, heç mən özüm onun idarəsini öhdəmə götürmək istəmirdim. Onu deyim ki, mən sizin qoyduğunuz vəsiyyətnaməni təqdim edib, öz haqqımı tələb etdim. Əgər sizin ölüb və ya sağ qaldığınızı sübut etməyə bir balaca imkanım olsaydı, mən vəkalet üzrə hərəkət edər və incenionun (orada qənd zavodunu belə adlandırdılar) idarəsinə daxil olardım, yaxud bu işi öz oğluma tapşırardım, o, Braziliyaya gedib-gəlir və indi də oradadır. Lakin, – deyə qoca davam etdi, – mən sizə bir şeyi də xəbər verməliyəm və ola bilsin ki, bu xəbər sizin üçün əvvəl dediklərimə görə bir o qədər də fərəhli olmasın: məsələ burasındadır ki, sizin şərikiniz və qəyyumlarınız sizi ölmüş hesab edərək – təkcə onlar yox, ümumiyyətlə, hamı belə hesab edirdi – birinci altı-yeddi illik gəlir haqqında hesabatı mənə təqdim etməyi qərara almış və pulları da mənə vermişlər, o zaman plantasiyada təsərrüfatı genişləndirmək, zavod tikmək və işləmək üçün pul almaqdan ötrü böyük xərclər tələb olunurdu, buna görə də o illərin mədaxili sonralarda olduğu qədər çox deyildi. Buna baxmayaraq, mən aldığım pulun qədəri və ondan nəyə və necə xərclədiyim barədə müfəssəl haqq-hesab verərəm.

Bir neçə gündən sonra bu köhnə kapitan dostum mən olmadığım birinci altı il ərzində mənim plantasiyamda aparılmış təsərrüfat işləri haqqında mənə hesabat verdi. Bu hesabatı mənim şərikim və iki vəkilim də imzalamışdılar: mədaxıl hər yerdə malların adı ilə, məsələn, filan qədər tüütün bağlısı, filan qədər yesik qənd, bu qədər çəllək rom, bu qədər patka və s. yazılmışdır, çünkü qənd işində qaydadır, həmişə belə yazırlar. Hesabatdan gördüm ki, mənim mədaxilim ildən-ilə artmışdı, ancaq əvvəller xərc çox olduğundan mənfəət bir o qədər də böyük deyildi, bununla belə, qoca kapitanın hesabına görə, yenə də məlum oldu ki, o, mənə yüz yetmiş qızıl moydur və əlavə olaraq onun batmış gəmisində zay olmuş qəndin və tütinün əvəzinə altmış yesik qənd və on beş cüt tüütün bağlısı borcludur (çünki mən çıxb gedəndən, təxminən, on bir il sonra kapitan Braziliyadan Lissabona qayıdarkən onun gəmisi yolda fəlakətə uğramışdı).



Bu xeyirxah qoca ona üz vermiş bədbəxtlikdən şikayetləndi və mənə dedi ki, o zaman çəkdiy zərərin yerini doldurmaq və yeni gəmidə şərik olub pay götürmək üçün mənim pullarından istifadə etməyə məcbur olmuşdu. Sözünü isə o, belə qurtardı: "Lakin, köhnə dostum, səni yenə ehtiyac içinde qoymaram, oğlum qayıdanda isə sənə çatası pulların hamısını bütünlükle alarsan". Bunu deyib o, köhnə bir pul kisəsi çıxartdı, yüz altmış qızıl portuqaliya moydorunu qabağıma saydı, borcun qalan hissəsinə girov məqsədilə indi oğlunun Braziliyaya getmiş olduğu gəminin sənədlərini də mənə verdi. Bu sənədlər onun gəmiyə şərik olduğunu sübut edirdi və onlardan məlum olurdu ki, həmin gəmidəki payların dörddə biri bu qocanın, qalan dörddə biri isə onun oğlunundur.

Mən, əlbəttə, daha buna yol verə bilməzdim. Çünkü bu bədbəxt qocanın bu qədər namuslu və xeyirxah olması mənə çox dərin təsir etdi. Onun mənə nə qədər yaxşılıq etdiyini, dənizdə necə xilas edib öz gəmisinə götürdüyüünü və həmişə, xüsusilə indi mənə bu qədər səmimi yanaşdığını düşündükdə ağlamaqdan özümü zorla saxladım. Buna görə də hər şeydən əvvəl, bu qədər pulu verməyə indi imkanı olub-olmadığını ondan xəbər aldım. Cavab verdi ki, doğrusu, bu qədər pulu birdən vermək, əlbəttə, onun üçün bir qədər ağır olacaqdır, lakin axı pul mənim deyil, sizindir və ola bilər ki, bu pul indi sizə daha çox lazımdır.

Qocanın hər bir sözündə mənə qarşı o qədər səmimiyyət var idi ki, ona qulaq asdırıqca, az qala, ağlayacaqdım. Sözün qisası, qocanın verdiyi puldan yüz moydor götürdüm və mürəkkəb-qələm gətirib ona qəbz yazdım, pulun qalanını isə qocaya qaytarıb dedim ki, əgər öz plantasiyamı geri qaytara bilsəm, aldiğim pulu da bir borc kimi ona qaytaracağam, sonralar elə mən, doğrudan da, belə etdim. Qocanın şərik olduğu gəmidəki payı mənə vermək təklifini isə qəbul etmədim: əgər mənə yenə də pul lazım olsaydı, o özü verərdi, çünkü onun namuslu adam olduğuna inanmışdım. Əgər pul lazım olmasaydı və mən, onun əmin etdiyi kimi, öz plantasiyamı geri ala bilsəydim, ondan daha bir qəpik də pul almazdım.

Bundan sonra qoca öz plantasiyamı almaq və hüquqlarımı bəpa etmək üçün nədən başlamağı mənə öyrətmək istədiyini bildirdi. Mən dedim ki, özüm oraya getmək istəyirəm. Qoca buna etiraz etdi və dedi ki, əlbəttə, istəsəm, gedə bilərəm, lakin oraya getməmiş də

öz hüquqlarımı sübut edib, lap bəri başdan plantasiyanın mədaxilindən istifadə edə bilmək üçün bir çox vəsitələr vardır. Braziliyaya getmək üçün hazır gəmilərin Taxoda dayandığını bildiyi üçün o gedib mənim adımı rəsmi surətdə dəftərə saldırdı və orada and içdirib inandırıcı ki, mən həmin adamam ki, ilk dəfə plantasiya salmaq üçün Braziliyada torpaq götürüb təsərrüfat düzəltmişəm, özüm də ölməmişəm, sağ və salamatam. Sonra mən notariusun əli ilə Braziliyada qoca, tanış tacirlərdən birinin adıria vəkalətnamə düzəldim.

O, bu vəkalətnaməni xüsusi bir məktubla oraya göndərdi, mənə isə cavab gələnə qədər yanında qalmağımı təklif etdi.

Həmin tacir vəkalətnaməni alan kimi işə girişmişdi və elə etmişdi ki, bu işi daha ondan da vicdanlı və ədalətli surətdə həll etmək mümkün olmazdı. Yeddi aydan da az bir müddət keçəndən sonra öz vəkillərimin, yəni qul gətirmək üçün məndən Qvineyaya getməyi xahiş etmiş tacirlərin varislərindən böyük bir zərf aldım. Həmin zərfin içində aşağıdakı məktub və sənədlər qoyulmuşdu.

Birincisi, həmin varislərin ataları mənim köhnə dostum, portugaliyalı kapitanla haqq-hesab çəkib üzülüdüyü ildən başlamış altı illik hesabat: mənim payıma, bu hesaba görə, min yüz yetmiş dörd moyord düşürdü.

İkincisi, varislərin özlərinin müstəqil olaraq plantasiyanı idarə etdikləri və dövlət hələ plantasiyanı xəbərsiz itkin düşmüş bir şəxsin mülkiyyəti kimi öz qəyyumluğunu altınə götürmədiyi dörd ilin hesabatı – ayrı-ayrı adamların belə xəbərsiz itkin düşməsi qanunda vətəndaşlıq ölümü adlanır. Həmin müddət ərzində plantasiyanın mədaxili xeyli artmış və bu dörd ilin mədaxili 38 892 kruzauda¹, yaxud 3 241 moydora bərabər olmuşdu.

Üçüncüüsü, on dörd ildən artıq bir müddət ərzində plantasiyanın mədaxil almış olan Müqəddəs Avqustin monastırının baş ruhanisinin hesabatı; monastır, əlbəttə, pulları mənə qaytarı bilməzdi, çünki xəstəxanalar üçün xərclənmişdi, ancaq hesabatda baş ruhani açıqca qeyd edirdi ki, həmin puldan 872 moydor qalır, bu da mənə çatasıdır. Yalnız kral xəzinəsi mənə heç nə qaytarmadı.

Zərfin içində mənim plantasiya şərīkimdən də bir məktub vardı. O, məni sağ və salamat qayıtdığımı görə təbrik edir, özünün bu hadisəyə sevindiyini bildirir, həmçinin malikanəmizin indi nə qədər

¹ Kruza – Braziliyada pul vahidi



böyüdüyünü, ildə nə qədər mədaxil verdiyi, torpağın nə qədər olduğunu, orada nələr əkildiyi, nə qədər qul işlədiyi haqqında məlumat verirdi. Sonra məktubda iyirmi iki xaç şəkli çəkilmişdi, bu xaçlar məktub sahibinin xoş niyyətlərini və mənim salamat qayitmağım münasibətilə müqəddəs kitabdan “Ave Maria” surəsini iyirmi iki dəfə oxuyub dua və şükür etmiş olduğunu bildirirdi. Daha sonra şərikim, hökmən, Braziliyaya gəlməyimi, öz mal-mülkümə sahib durmağı və əgər oraya gələsi olmasam, işləri necə idarə etmək haqqında bir göstəriş verməyimi məndən xahiş edirdi. Məktubun axırında şərikim özü şəxsən və onun ailə üzvləri mənə səmimi salam-dua göndərildilər. Məktubdan əlavə, şərikim mənə hədiyyə olaraq, yeddi ədəd gözəl işlənin hazırlanmış pələng dərisi göndərmişdi, görünür, bu dəriləri onun Afrikaya göndərmiş olduğu və mənim gəmimdən daha yaxşı səyahət etmiş olan başqa bir gəmidə gətirmişdilər. Bundan başqa, o, mənə beş yesik əla keyfiyyətli şirniyyat və yüz ədəd sikkəsiz qızıl pul göndərmişdi, bu pullar qızıl moy-dordan bir qədər kiçik idi. Mənim vəkillərim də elə həmin gəmi ilə mənə cari ilin mədaxilini: min iki yüz yesik şeker, səkkiz yüz bağlama tütün və qalanını da qızıl pul göndərmişdilər.

Deyə bilərəm ki, İov üçün olduğu kimi, mənim də işlərimin axırı əvvəlindən yaxşı gətirmişdi. Bu məktubları oxuduqda və xüsusilə öz var-dövlətimi öz yanımıda gördükdə qəlbimin nə qədər böyük həyəcanla çırpındığını sözlə təsvir etmək mümkün deyildi. Braziliya gəmiləri, adətən, bütün bir donanma halında səfərə çıxırlar. Mənim məktubumu gətirən gəmi karvanı mənim mallarımı da gətirmişdi və məktub mənə verilməmişdən qabaq bu mallar artıq sağ və salamat gəlib limana çıxmışdı. Bunu öyrənən kimi rəngim soldu, özümü pis hiss etdim, əgər qoca kişi əlindəki dərmanla mənə çatıb kömək etməsə idi, ola bilər ki, qəflətən mənə verilən bu xəbərin sevincinə dözməyib elə oradaca ürəyim partlayardı. Bir neçə saat özümü çox pis hiss etdim, nəhayət, adam göndərib həkim çağırıldılar, o isə gəlib xəstəliyimin əsl səbəbini öyrəndikdən sonra məndən qan aldı. Bundan sonra mən özümü çox yaxşı hiss etdim. Lap doğrusunu deyim ki, əgər o zaman məndən qan alınmasaydı və halim yaxşılaşmasaydı, halim xarab olacaqdı.

Beləliklə, mən birdən-birə beş min funt-sterlinqdən də artıq bir məbləğə və Braziliyada illik mədaxili İngiltərədəki malikanələrin

gətirdiyi mədaxildən qətiyyən az olmayan bir malikanəyə sahib olmuşdum. Mən indi bu yeni vəziyyətimə, qətiyyən, alışa bilmirdim, işi nədən və haradan başlamağı, bu var-dövlətin mənə verə biləcəyi xeyir və ləzzətdən necə istifadə etməyi bilmirdim. Hər şeydən əvvəl, mən öz xeyirxahım olan qoca kapitanı mükafatlandırdım, çünkü o, doğrudan da, ən pis vaxtlarda mənə kömək etmişdi, əvvəl başdan mənə çox xeyirxah yanaşmış və axırə qədər də öz sədaqətini sübut etmişdi. Mənə göndərilmiş hər şeyi ona göstərib dedim ki, bütün bunların hamısı üçün mən ona minnətdaram və indi öz təşəkkürümü bildirib onu artıqlaması ilə mükafatlandırmaq mənim vəzifəmdir. Əvvəlcə mən qocadan aldığım yüz moydoru özünə qaytardım, sonra notariusun dalınca adam göndərib çağırıldığım, onun mənə dörd yüz yetmiş moydor borclu olduğu haqqındakı qəbzini rəsmi surətdə notariusun əli ilə cırıb ləğv etdim. Sonra mən onun adına bir vəkalətnamə yazıb orada göstərdim ki, mənim plantasiyamın mədaxili hər il ona çatacaqdır, şəriklərim də ona hesabat verməli, malları və pulu da ona göndərməlidirlər. Vəkalətnamənin axırında qeyd etdim ki, əldə edilən mədaxildən qocanın hər il yüz moydor təqaüd almağa ıxtiyarı vardır, o vəfat etdikdən sonra isə bu təqaüdü əlli moydor miqdarında onun oğlu alacaqdır. Mən öz köhnə dostumla haqq-hesabı beləcə çürütdüm.

İndi mən öz yolumu müəyyən etmək və taleyin köməyi ilə əlimə keçmiş bu var-dövlətdən neçə istifadə etmək haqqında düşünməli idim. İndi işim xeyli artdı. Adada tənha həyat keçirdiyim zaman özündə olan şeylərdən başqa heç nəyin ehtiyacını çəkmirdim, ən zəruri şeylərdən başqa isə məndə bir şey yox idi, buna görə də özgə bir şeyin fikrini çəkmirdim. İndi isə işim və məsuliyyətim olduqca artmışdı. İndi daha pullarımı gizlətmək üçün bir mağara, yaxud bir adam götürüb istifadə edənə kimi açarsız, kilidsız, qaralıncaya qədər qalacaq xəlvəti bir yerim yox idi, əksinə, indi bu pulları haraya qoyacağımı, saxlamaq üçün kimə əmanət verəcəyimi bilmirdim. Gümanım gələn yeganə adam bu köhnə dostum kapitan idi, çünkü onun namuslu olduğuna artıq mən tamamilə inanmışdım.

Lakin mənə elə gəlirdi ki, gərək, öz xeyrimi nəzərə alam və mütləq Braziliyaya gedəm, ancaq öz işlərimi yoluna qoymamış və əlimdəki kapitalı etibarlı əllərə tapşırmamış ora necə gedəcəyimi



təsəvvür etmirdim. Əvvəlcə ağlıma gəldi ki, bu kapitalı mənim köhnə kapitan dostumun dul qalmış arvadına tapşırırm. Çünkü mən onunda namuslu adam olduğunu və mənə vicdanla yanaşacağını bilirdim. Lakin bu dul qadın indi daha yaşa dolmuşdu, özü də yoxsulaşmışdı, fikirləşdim ki, yəqin, özü də borc içindədir. Müxtəsər ki, axırdı bir şey çıxmadı və özüm İngiltərəyə getməli, pulları da özümlə aparmalı oldum.

Ancaq bu qərara gəlincəyə qədər yenə də bir neçə ay keçdi, buna görə də qoca kapitanı layiqincə mükafatlandırdıqdan sonra mən bu bədbəxt dul qadın haqqında da fikirləşdim, çünkü onun mərhum əri mənə çox yaxşılıqlar etmişdi, qadın özü də mənim sadiq qəyyumum və məsləhətçim olmuşdu. Mən əvvəlcə bir Lissabon tacirindən xahiş etdim ki, özünün Londondakı nümayəndəsi vasitəsilə qadına çeklə yüz funt-sterlinq verdirsin, ancaq bu şərtlə ki, qadını tapıb pulu şəxşən onun özünə versinlər və söhbət edib ona təsəlli versinlər, desinlər ki, ürəyini sıxma, nə qədər mən sağam, həmişə ona kömək edəcəyəm. Mən eyni zamanda kənddə yaşayan bacılarımın da hər birinə yüz funt-sterlinq göndərdim. Doğrudur, bacılarımın bir o qədər ehtiyacı yox idi, lakin onların tamamilə yaxşı yaşadıqlarını da demək olmazdı: onlardan birinin əri ölmüş və dul qalmışdı, o birinin isə əri sağ idi, ancaq arvadına necə ki lazımdı, yaxşı baxmırıdı.

Lakin bütün bunlara baxmayaraq, mən öz qohumlarım və tanışlarım arasında elə bir adam tapa bilmirdim ki, öz dövlətimi bütünlükə ona etibar edəm və arxayın yola düşüb Braziliyaya gedəm, bu isə məni çox narahat edirdi.

Mən, az qala, tamamilə yiğisib Braziliyaya getməyi və həmişəlik orada qalmağı qərara alacaqdım, çünkü mən, necə deyərlər, o ölkədə bişib adam olmuşdum, lakin qabağımı kəsən kiçik bir maneə var idi ki, o da din məsələsi idi. Doğrudur, bu saat məni yola düşüb getməkdən saxlayan din məsələsi deyildi, çünkü əvvəllər katoliklər arasında yaşayarkən həmin ölkənin dini qaydalarını gözləyirdim və bu qaydalara riayət etməyi indi də özüm üçün böyük bir günah saymirdim. Lakin iş burasındadır ki, son zamanlarda bu din məsələsi məni əvvəllerdə olduğundan daha çox məşğul edirdi və indi katoliklər arasında yaşayıb ölməli olduğumu fikirləşəndə bəzən peşman olurdum və düşünürdüm ki, bəlkə də, heç katolik dini bir

o qədər də yaxşı deyildir, buna görə mən bir katolik kimi ölməyi istəmirdim.

Lakin, yuxarıda dedim ki, məni Braziliyaya getməkdən saxlayan əsas səbəb bu deyildi. Əsas səbəb, doğrusunu deyim ki, öz malalarımı və pulumu etibar edib tapşırmaq üçün bir adam tapa bilməməyim idi və buna görə də axırdı özüm bütün var-yoxumu yüksəldi. İngiltərəyə getməyi qərara aldım. Ümidi edirdim ki, oraya çatan kimi tanışlıq düzəldərəm, yaxud qohumlarımı soraqlaşdırıb taparam, olan-qalanımı da etibar edib onlara tapşıraram. Bu fikirlə də mən səfərə hazırlaşmağa başladım.

Evə qayitmamışdan əvvəl bütün işlərimi qaydaya salıb öz yoluna qoymağı və hər şeydən əvvəl (Braziliya gəmilərinin yola düşməyə hazır olduğunu öyrəndiyim üçün), Braziliyadan mənim işlərimə dair tam və düzgün hesabatla göndərilmiş məktublara cavab verməyi qərara aldım. Müqəddəs Avqustin monastırının baş ruhanisine məktub yazıb, vicdanlı iş görmüş olduğu üçün ona təşəkkür etdim və xərclənməyib qalmış səkkiz yüz yetmiş iki moydoru məndən hədiyyə olaraq qəbul etməsini, bundan beş yüz moydor monastırı, üç yüz yetmiş iki moydor isə öz məsləhətli yoxsullara xərcləməsini xahiş etdim. Sonra mənim üçün dua etməsini və sairəni də bu xeyirxah ruhanidən xahiş etdim.

Sonra öz iki vəkilimə təşəkkür məktubu yazdım və onların vicdanlı və ədalətli işlərini layiqilə qiymətləndirdim, lakin onlara hədiyyə göndərmək məsələsində vaz keçdim, çünkü onlar xeyli varlı idilər və belə hədiyyələrə ehtiyacları da yox idi.

Nəhayət, mən öz şərikimə məktub yazdım və təsərrüfat işlərini bacarıqla aparıb mədaxili bu qədər artıra bildiyinə lap heyrət etdiyimi bildirdim. Sonra hissəmə gələcəkdə necə baxmaq haqqında ona göstəriş verib yazmışdım ki, portuqaliyalı qoca kapitana necə ixtiyar vermişəm və məndən təzə xəbər alana qədər mənə çatası hər şeyi də kapitana göndərməyi xahiş etmişdim. Şərikimə onu da yazmışdım ki, gəlib öz malikanəmə baş çəkmək və ömrümün axırına qədər də orada yaşamaq niyyətindəyəm. Bu məktuba əlavə olaraq, hədiyyələr də göndərmişdim: şərikimin arvadına və qızlarına İtaliya ipəyindən paltaqlı qoymuşdum – onun arvadı və qızları olduğunu kapitan dostumun oğlundan öyrənmişdim; sonra Lissabonda tapılması mümkün olan iki parça ən yaxşı keyfiyyətli, zərif



ingilis mahudu, beş parça qara qumaş və bahalı fələməng krujevası qomyuşdum.

Beləliklə, öz işlərimi yoluna qoyduqdan, malları satıb pulunu etibarlı kağızlara çevirdikdən sonra mən arxayın yola düşə bilərdim. Lakin burada başqa bir çətinlik meydana çıxdı: o da bundan ibarət idi ki, indi mən İngiltərəyə necə gedim – quru yolla, yoxsa dəniz yolu ilə? Dəniz yolu ilə getməyə mən daha çox adət etmişdim, lakin, nədənsə, bu dəfə İngiltərəyə dəniz yolu ilə getməyə heç həvəsim yox idi. Bunun səbəbini izah edə bilməsəm də, hər halda, bu fikir mənim beynimdə o qədər dərin kök salmışdı ki, iki-üç dəfə şeylərimi gəmiyə verib özüm də minmək istədiyim halda, fikrimi dəyişmişdim və şeylərimi geri alıb qayıtmışdım.

Doğrudur, dəniz səfərlərində işim heç düz gətirmirdi və ola bilsin ki, məni dəniz yolu ilə getməkdən çəkindirən səbəblərdən biri də bu idi, lakin əsas məsələ mənim özümdə əmələ gelmiş hissələr idi və belə hallarda gərək, insan heç bir zaman öz hissələrinin əksinə iş görməsin. Məsələ belə idi: mən getmək üçün iki gəmi nəzərdə tutmuşdum, onlardan birinə hətta öz şeylərimi də gətirib yükləmişdim, o biri gəminin kapitanı ilə də qiymət haqqında şərtləşmişdim; sonra mən öyrəndim ki, mənim seçmiş olduğum bu gəmilərdən heç biri sağ-salamat öz mənzillərinə gedib çatmamışdır. Onlardan biri əlcə-zairlilər tərəfindən əsir alınmış, o birisi isə Torbeya yanında fəlakətə uğramış və gəmidəkilərin hamısı, üç nəfərdən başqa, batmışdı. Deməli, hissələrim məni aldatmamışdı, bu gəmilərin hansına minseydim, işim yaxşı olmayıacaqdı, hansı gəmi ilə getsəydim, daha pis vəziyyətə düşəcəyimi isə bu başdan demək çətin idi.

Fikrimin bu qədər qarışdığını görən dostum qoca kapitan mənə dənizlə getməyi məsləhət görmədi, çünkü mən ondan heç nəyi gizlətmirdim və nələr hiss etdiyimi ona açıq söyləmişdim. O, mənə quru yolla Korunyaya, oradan Biskay körfəzindən keçib La Roşelə getməyi məsləhət gördü, onun fikrincə, oradan təhlükəsiz quru yolla həm Parisə, həm də Kaleyə və Duvra getmək olardı, yaxud əvvəlcə Madridə, oradan da quru yolla Fransadan keçib getmək mümkündür.

O zaman məndə, Kaleydən gəmi ilə Duvra getməkdən başqa, ümumiyyətlə, dəniz səfərləri əleyhinə elə bir etiraz hissi oyanmışdı ki, bütün səyahətimi quru yolu ilə keçirməyi qərara aldım, özüm də

tələsmədiyim və xərcimin çox çıxmına bir o qədər etiraz etmədiyim üçün quru yol ilə getmək çox xoş idi. Lakin bunu daha da xoş keçirmək üçün qoca kapitan dostum mənə bir yol yoldaşı da tapdı. Bu, Lissabondakı ingilis tacirlərindən birinin oğlu idi. Bundan başqa bizimlə iki ingilis taciri və iki nəfər cavan portuqaliyalı gedirdi – axırıncılar Parisə qədər bizə yoldaş idilər. Beləliklə, biz altı nəfər idik, əlavə olaraq, iki nəfər də nökərimiz var idi (tacirlər və portuqaliyalılar, xərcləri az olsun deyə, iki nəfərə bir nökər götürmüştüllər). Mən də Cümədən əlavə, bir ingilis dənizçisini yanına götürmüştüm, çünkü Cümə Avropa qaydalarına adət etməmişdi ki, yolda mənim üçün nökəri əvəz etsin.

Beləliklə, nəhayət, Lissabondan yola düşdüm. Yola lazım olan hər şeyi özümüzlə götürmüştük, yaxşıca silahlanmışdıq və hamımız kiçik bir dəstə düzəltmişdik. Yol yoldaşlarım hamısı mənə “kapitan” deyə müraciət edirdi, çünkü mən yaşça hamidan böyük idim, iki nökərim var idi, həm də bütün bu səfər əhvalatının səbəbkəri da mən idim.

Mən öz gəmi jurnalimdakı qeydləri misal gətirərək oxucunu yormamışdım, heç indi də quru yol səfərimdəki gündəlikdən misal gətirməyəcəyəm, lakin bu çətin və yorucu yolda başımıza gəlmış bəzi macəralar haqqında danışmaya bilmərəm.

Madridə gəlib çıxan kimi biz hamımız, İspaniyada birinci dəfə olduğumuza görə orada qalmaq, İspaniya kralının sarayını görmək və ümumiyyətlə, nəzəri cəlb edən hər şeyə baxmaq istəyirdik, lakin yay fəsli qurtarmaq üzrə idi və biz tez yola çıxmaga tələsirdik, buna görə də oktyabrın ortalarında biz Madriddən yola düşdük. Navarra sərhədində çatanda bizə xəbər verdilər ki, dağların Fransa ərazisində olan o biri tərəfinə çox qalın qar yağıbdır və səyyahların çoxu dağlardan keçmək üçün çox təhlükəli və əbəs təşəbbüs göstərdikdən sonra Pampelunaya qayitmağa məcbur olmuşdular.

Pampelunaya çatandan sonra biz özümüz də buna tamamilə əmin olduq. Demək olar ki, bütün ömrü boyu isti yerlərdə və paltarsız keçinmək mümkün olan ölkələrdə yaşamış mənim kimi adamlar bu soyuğa döza bilməzdi. Həm də bu məsələ nəinki bizi dilxor etmişdi, bu eyni zamanda çox qəribə bir hadisə idi, çünkü cəmi on gün bundan əvvəl biz Köhnə Kastiliyadan yola düşərkən orada çox isti idi, indi isə burada Pireney dağlarından əsən dondurucu küləyin



qarşısında qalmışdıq və biz buna davam gətirmirdik, hələ əllərimizi və ayaqlarımızı dondurmaq təhlükəsi də var idi.

Yazlıq Cümə başdan-başa qarla örtülmüş dağları görəndə və soyuğunu hiss edəndə lap qorxmuşdu, çünki bütün ömründə heç bir zaman nə belə qarlı dağ, nə də belə soyuq görməmişdi.

Bütün bunların hamisindən sonra hələ biz Pampelunaya gəlib çatanda orada da arası kəsilmədən qar yağdırdı, bunu görəndə qışın bu qədər tez başlanmasına təəccüb etdik.

Əvvəller onsuz da keçilməz olan yollar indi lap pis hala düşməşdü, bəzi yerlərdə qar o qədər qalın idi ki, keçib getmək heç mümkün deyildi. Bu yerlərdə qar, şimal ölkələrində olduğu kimi donmur, buna görə də biz hər addımباşı diri-dirə qara batıb məhv olmaq təhlükəsi qarşısında idik. Biz iyirmi gün Pampelunada qaldıq, sonra gördük ki, qış lap yaxınlaşmışdır və havanın açılacağına ümid bağlamaq da çox çətindir, çünki həmin qış bütün Avropada sərt keçmişdi, yaşılı adamlar deyirdilər ki, qışın belə sərt keçdiyini heç görməmişlər, buna görə də mən Fontarabiyə, oradan da dəniz yolu ilə Bordoya getməyi öz yoldaşlarımıza təklif etdim, çünki bu, bizim çox az vaxtimizi alardı.

Lakin biz bu məsələni götür-qoy edib məsləhətləşdiyimiz zaman Pampelunaya dörd fransız gəlib çıxdı, onlar bir bələdçinin köməyi ilə dağlardan keçib gəlmişdilər, bələdçi onları Lanqedokun ətrafi ilə dağların qar az olan asan yollarından keçirib gətirmişdi, qar çox olan yerlərdə isə o qədər bərkimişdi ki, üzərindən adam və at asanlıqla keçirdi.

Biz həmin bələdçinin dalınca adam göndərib çağırıldıq, o, bizi həmin yolla, qara və çovguna düşmədən aparmağı vəd etdi, bu şərtlə ki, yolda vəhşi heyvanlardan qorxmamaq üçün biz yaxşı silahlanmalı idik, çünki onun dediyinə görə, qar bərk yağanda ağ canavarlar çox zaman dağların ətəklərinə enib gelir. Biz ona dedik ki, bu növ heyvanlarla qarşılışmaq üçün kifayət qədər silahlanmış. Lakin bizi qorxudan ikiayaqlı canavarlardır ki, bələdçi də onların təhlükəsindən arxayıñ olub-olmadığını bildirməlidir, çünki bizə demişdilər ki, bu yerlərdə, xüsusilə dağların Fransa ərazisində olan tərəfində ən çox bu ikiayaqlı canavarlardan qorxmaq lazımdır.

Bələdçi bizi sakitləşdirib dedi ki, gedəcəyimiz yol bu cəhətdən tamamilə təhlükəsizdir, biz onunla getməyə razi olduq, əvvəlcə

dağlardan keçməyə təşəbbüs göstermiş və yuxarıda dediyim kimi, geri qayıtmağa məcbur olmuş on iki nəfər səyyah da öz nökərləri ilə birlikdə bizi qoşuldular.

Beləliklə, noyabrın 15-də biz hamımız Pamplunadan yola düşdük. Daqlara təref getmək əvəzinə, bələdçinin bizi geriyə – Madriddən gəldiyimiz yola qaytardığını görəndə mən təəccüb etdim. Biz həmin istiqamətlə iyirmi mil yol getdik, iki çaydan keçdiq və düzənlilik bir yerə gəlib çıxdıq. Gözə xoş görünən bu yerdə hava isti idi və qardan heç bir əsər yox idi. Sonra bələdçi birdən-birə sol tərefə burulub bizi başqa bir yolla daqlara doğru apardı, hərçənd ki, bu daqlar və uçurumlar çox qorxunc idi, bununla belə, yenə də bələdçimiz bizi o qədər əyri-ürrü ciğirlərdən aparıb hərləndirdi ki, biz qardan heç bir böyük çətinlik çəkmədən və özümüz də hiss etmədən dağın o biri tərefinə gedib çıxdıq. Burada Lanqedok və Qaskonya əyalətlərinin bərəketli, gül-ciçəklərle bəzənmiş gözəl və yaşılı mənzərəsi bizim gözümüzün qarşısında canlandı. Lakin bu görünən mənzərəli yerlər hələ bizdən xeyli uzaqda idi, oraya gedib çatmaq üçün çox çətin yollardan getmək lazımdı.

Həmin gün səhərdən axşama qədər və bütün gecəni elə güclü qar yağdı ki, yol getmək mümkün olmadı. Bu hal bizi bir qədər narahat etdi, lakin bələdçimiz bizi sakitləşdirib dedi ki, tezliklə bu qar düşən yerlərdən uzaqlaşacaqıq. Doğrudan da, biz hər gün dağlardan aşağı enir və öz bələdçimizə də bütünlükə etibar edərək onun dalınca şimala təref irəliləyirdik.

Axşama iki saat qalmış bələdçimiz bizdən xeyli qabaqda gedirdi və biz onu çətinliklə gördük. Bu zaman six meşəyə təref olan qonşu açıqlıqdan üç canavar, onların da dalınca bir ayı çıxdı. Canavarların ikisi qabaqda gedən bələdçimizin üzərinə atıldı, əgər o, bizdən yarımla aralı olsaydı, yəqin ki, canavarlar onu yırtıb dağıdardı. Canavarın biri atın, o biri isə bələdçinin özünün üzərinə elə atılmışdı ki, yaşlı bələdçi özünü tamamilə itirmişdi, fürsət tapıb belindəki tapançanı çıxara bilmir və qışqırıb bizi köməyə çağırırdı. Cümə mənim yanımca gedirdi, mən atı çapıb qabaqda nə hadisə üz verdiyini öyrənməyi Cüməyə əmr etdim. Bələdçimizin başına gələn əhvalatı gördükdə Cümə: "Ağa! Ağa!" – deyə ondan da bərk qışkırmışa başlamışdı. Cümə çox qoçaq oğlan idi, atını birbaşa döyüş meydanına sürdü, tapançasını çıxarıb canavarları başından vurdu.



Yazlıq bələdçinin bəxti onda gətirmişdi ki, məhz Cümə onun harayına gedib çatmışdı, çünkü öz yerlərində belə canavarları Cümə çox görmüşdü və onlardan qorxmurdı, buna görə də o lap canavarın yanına qədər getmiş və yuxarıda deyildiyi kimi, onu vurmuşdu. Cümənin yerinə bizim hər hansı birimiz olsaydı, yəqin ki, bir o qədər də yaxına getməz və uzaqdan güllə atardı, beləliklə də, ola bilsin ki, düzgün nişan ala bilməyib bələdçinin özünü vura bilərdi.

Bu hal mənim özümdən də cəsarətli adamları qorxuda bilərdi və doğrudan da, güllənin səsindən sonra bizim bütün dəstəmiz qorxuya düşdü, çünkü hər iki tərəfdən canavarların ulaşma səsi eşidilir və dağlarda əks-səda verirdi, adama elə gəlirdi ki, canavarlar çoxdur. Ola bilər ki, canavar bir o qədər də çox deyildi, lakin, hər halda, o qədər də az deyildi ki, biz tamamilə arxayıñ halda və heç nədən qorxmayaraq yolumuza davam edəydik.

Lakin necə olur olsun, burası var ki, Cümə canavarın birini öldürən kimi, atın üzərinə atılmış o biri canavar da atdan el çəkib qaçıdı. Yaxşı ki, canavar atın baş tərəfinə atılmışdı, buna görə də cilovun dəmirləri onun ağızına keçmiş və ata elə bir ciddi zərər vura bilməmişdi. Lakin adamın hali atın halından pis idi: qudurğan heyvan onu iki dəfə dişləmişdi, bir dəfə əlindən, o biri dəfə isə dizindən yuxarı, Cümə köməyə çatıb canavarı vuran zaman bizim bələdçimiz elə bir vəziyyətdə idi ki, lap atdan yixilacaqdı.

Aydın işdir ki, biz güllə səsini eşidən kimi atları mümkün qədər tez sürüüb irəlilədik – yolun bu yeri üzüşağı eniş idi, çox bərk getmək olmurdu – qabaqda nə hadis üz verdiyini öyrənməyə çalışdıq. Bizim qabağımızı kəsmiş ağacların dalından burulub çıxan kimi nə olduğunu dərhal başa düşdük. Biz Cümənin öldürmiş olduğu heyvanın nə olduğunu yaxşı bilməsək də, hər halda, onun yazlıq bələdçimizi ölümdən qurtardığını gördük.

Bundan sonra Cümə ilə ayının arasında vuruşma başlandı. Bu o qədər qeyri-adi və maraqlı bir mənzərə idi ki, daha bundan artığını heç təsəvvürə gətirmək də mümkün deyildi. Onların arasındaki vuruşma bizim hamımızı güldürdü, hərçənd ki, mənim sadiq nökərim Cüməyə görə biz əvvəlcə çox təəccüb etmiş və qorxmuşduq. Məlumdur ki, aylı çox ağır, yönəmsiz, canavar kimi hiyləgərliyi və yüngül qaçmağı bacarmayan bir heyvandır, lakin onun iki elə xüsusiyyəti var ki, bunlar ayının bütün hərəkətlərini

idarə edir. Əvvəla, ayı ümumiyyətlə, adamı basmır. Ona görə “ümumiyyətlə” deyirəm ki, məsələn, hər yer, indi olduğu kimi, qarla örtülü olanda və yeməyə heç nə olmayanda acliq ayını da elə bir dərəcəyə gətirib çıxara bilər ki, o, heyvana da, insana da hücum edər. Lakin adı hallarda, təkrar edirəm, əgər insan özü ona toxunmasa, ayı adama dəyməz. Əgər məşədə ayı ilə üz-üzə gəlsəniz və ona toxunmasanız, o da sizə toxunmaz, ancaq bir şərtlə ki, siz, gərək, ona çox nəzakətlə yanaşasınız və yoldan kənara çəkilib əvvəlcə onun keçib getməsinə imkan verəsiniz, çünki ayı çox mötəbər bir cənabdır və heç kralla da üz-üzə gəlsə, yoldan çıxmaz. Yox, əgər qorxsanız, yaxşısı budur ki, dayanmayıb öz yolunuzla gedəsiniz, özü də belə hallarda, gərək, ayıya yox, başqa tərəfə baxasınız, çünki bir yerdə dayanıb diqqətlə ona baxmağa başlasanız, ayı bunu özü üçün təhqir hesab edə bilər. Yox, əgər siz lap barmaq nazikliyindəki bir çöpü və ya başqa bir şeyi ona atsanız və onu vursanız, ayı mütləq acıqlanacaq və sizdən intiqam almaq üçün bütün başqa işlərini bir tərəfə qoyub sizin üstünüzə düşəcəkdir, çünki şərəf məsələsində o, çox möhkəmdir və heç bir təhqiri götürməz, bu ayının birinci xüsusiyyətidir. İkinci xüsusiyyəti isə ondan ibarətdir ki, əgər siz onu acıqlandırsanız, daha o, sizdən əl çəkməz, istər gündüz olsun, istər gecə, iri addımlarla sizin dalınızca qaçıb təqib edəcək və intiqam almayıncı sizdən el götürməyəcəkdir.

Dəməli, Cümə bizim yaziq bələdçini ölümdən qurtardı və biz yaxınlaşarkən o bələdçiye atdan düşmək üçün kömək edirdi. Çünki bələdçi həm aldığı yaralardan, həm də qorxudan lap zeifləyib əldən düşmüşdü, ancaq onu deyim ki, bələdçinin qorxusu yarasından daha dəhşətli idi. Elə bu zaman gördük ki, ayı məşədən çıxır. Bu, çox dəhşətli dərəcədə zorba bir heyvan idi; bu zorbalıqda ayı mən ömründə görməmişdim. Ayının məşədən çıxdığını görəndə hamımız heyrət etdik. Lakin Cümənin üzündə sevinc və cəsarət əlamətləri göründü. Cümə: “Oho! Oho! Oho!” – deyib üç dəfə qışkırdı və sonra ayını göstərərək mənə müraciət etdi: “Ağa, icazə ver, gedim onunla bir salamlaşım! Mən səni yaxşı güldürər!”

Mən onun nə üçün bu qədər sevindiyini başa düşməyi təəcübəldim və Cüməyə dedim: “Sən lap axmaqsan! Ayı səni yeyər!” Cümə dedi: “Məni yedi! Məni yedi! Eh! Mən onu yedi. Mən səni yaxşı güldürər! Siz hamınız burada dayanın, mən sizə gülməli



göstərər!” Cümə yerə oturub uzunboğaz çəkmələrini çıxartdı və cibindəki tuflilərini (hinduların geydiyi yastı başmaqlara bənzər ayaqqabını) geydi, atını o biri nökərə verib tüfəngini hazırladı və yel kimi uçub getdi.

Ayi tələsmədən aramla gedir və heç kəsə də toxunmurdu. Cümə ayıya ləp yaxınlaşış, onu səslədi, sanki, ayı onun dediklərini başa düşəcəkdi. Cümə ayıya deyirdi: “Bir dayan, qulaq as! Gör mən sənə nə deyir!” Biz bir qədər aralıda Cüməni izləyirdik. Bu zaman biz Qaskon yamacından enib aşağıdakı böyük meşəyə girirdik. Meşənin yeri düzənlilik idi, ağaclar çox, lakin seyrək idi, buna görə də biz xeyli qabağı görə bilirdik.

Cümə, dediyim kimi, ayının dalınca gedirdi və tezliklə ona yanaşdı, əyilib yerdən böyük bir daş götürdü və ayıya atdı. Daş onun başına dəydi, lakin ayı divara toxunsa və bundan nə qədər incisəydi, daş da onu, yəqin ki, o qədər agrıtmışdı. Buna baxmayaraq, hiyləgər Cümə öz məqsədinə çatmışdı, o, qatiyyən, bu ayıdan qorxmurdu, daşla heyvanı ona görə vurmuşdu ki, ayı onu qovsun, o da, özü dediyi kimi, bizə gülməli şeylər göstərsin.

Daş ayıya dəyən kimi o çevrilib öz düşmənini gördü və o saat Cümənin dalınca düşüb onu qovmağa başladı. Ayı elə iri addımlarla yürürdü ki, onun qabağında at da olsaydı, yəqin, dördnala qaçmağa məcbur olardı. Cümə gullə kimi düz bizim üstümüzə yürürdü, sanki, bizdən kömək istəyirdi. Mənim nökərimi xilas etmək üçün hamımız birdən ayıya atəş açmağı qət etdik, lakin, doğrusu, sözə baxmayıb ayının üstünə getdiyi və onu acıqlandırıb bizə tərəf yönəltdiyi üçün Cüməyə ləp bərk hirslenmişdim, çünkü ayı öz yolu ilə başqa tərəfə gedirdi və bizə də heç fikir vermirdi. Mənim ən çox ona acığım tutmuşdu ki, Cümə ayını bizə tərəf getirmişdi, özü isə başqa tərəfə qaçırdı. Belə olduqda mən qışqırıb ona dedim: “İtin biri it, yaxşı bizi güldürdün! Tez ol, atın belinə sıçra, biz ayını vuraq!” Cümə bunu eşidib mənə tərəf qışqırı: “Vurmayın! Vurmayın! Dinməzcə dayanın, indi gülməli işlər olacaq!” Bunu deyib Cümə ayıdan da iki dəfə artıq bir sürətlə qaçmağa başladı. Sonra Cümə əlverişli bir ağac gördü və bizim hamımızı ağaca yaxın bir yerə gəlməyə çağırıldı, özü isə sürətlə sıçrayıb bir anın içində ağaçca çıxdı, tüfəngi isə aşağıda, ağacın dibində, altı addımlıqda yerə qoydu.

Ayi tez gəlib ağaçın yanına çatdı və hər şeydən əvvəl dayanıb tüfəngi iyəldi, lakin ona toxunmayıb birbaşa ağaçca çıxdı. Çox zorba olmasına baxmayaraq, ayı ağaçca pişik kimi cəld dırmaşdı.

Mən öz nökərimin, mənim zənnimcə, çox ağılsız olan bu hərəkətinə lap heyrət edirdim və bütün bu işlərin heç birində gülməli bir şey görmürdüm. Ayı ağaçca çıxana qədər bizim heç birimiz yaxına getmədik.

Sonra ağaçca yaxınlaşanda gördük ki, Cümə ağaçın böyük bir budağının lap nazik yerinə çıxmışdır, ayı isə budağın ortasına qədər gəlmişdi, bundan o tərəfə getdikcə budaq daha da nazikləşir və əyilirdi. Cümə bizə tərəf qışqırıb dedi: "Hə! İndi siz görərsiniz, mən ayıya oynamaq öyrədəcəyəm". Sonra Cümə dayandığı yerdə atılıb-düşməyə və budağı tərpətməyə başladı, ayı büdrədi, lakin yerindən tərpənmədi. O dayanıb etrafə baxır və birtəhər geri qayitmaq istəyirdi. Bu mənzərəni görəndə biz, doğrudan da, lap ürəkdən gülüşdük. Lakin Cümə bununla kifayətlənmədi. Ayının bir yerdə sakit dayanıb qaldığını görəndə Cümə onu çağırmağa başladı, ayı, sanki, ingiliscə bildirdi və bu saat onun dediklərini başa düşəcəkdir: "Hə, nə üçün daha gəlmirsən? Buyur, gəl, yol açıqdır!" Bunu deyəndən sonra Cümə özü də dayandı və budağı daha tərpətmədi. Ayı, elə bil, ona deyilən sözləri başa düşmüdü; yerindən tərpənib irəliləməyə başladı, buna görən Cümə budağı yenidən tərpətdi, ayı o saat yerində donub qaldı.

Biz yenə fikirləşdik ki, daha oyun qurtardı və indi ayını öldürmək lazımdır, buna görə də Cüməyə dedik ki, sakit dayanıb tərpənməsin, biz ayını vuraq. Lakin Cümə etiraz edib qışqırıb: "Yox, vurmayıñ! Vurmayıñ! Mən indi özü vurar!" Sözün qisası, Cümə budağın üstündə o qədər atılıb-düşdü, ayı da o qədər qorxaq və ehmal addımlarla hərəkət etdi ki, biz xeyli gülüşdük, ancaq bu qoçaq hindu nə etmək istədiyini hələ yenə də başa düşə bilməmişdi. Əvvəlcə elə zənn etmişdik ki, Cümə ayını ağaçdan yerə salmaq istəyir, lakin ayı da çox hiyləgər idi, budağın üzərində o qədər də irəli getmirdi ki, müvazinətini itirsin. Ayı öz möhkəm dırnaqları ilə ağaçdan bərk yapışmışdı, buna görə də biz bu əhvalatın nə ilə qurtaracağını, doğrudan da, bilmirdik.

Lakin Cümə tezliklə məsələni aydınlaşdırıldı. Ayının budaqdan bərk yapışdığını və irəli gəlmədiyini görüb o, yenə də ayıya dedi: "Hə, sən gəlmir, mən gəlir! Sən mənim yanımı gəlmək istəmədi,



mən sənin yanına gəlmək istədi". Bunu deyib Cümə budağın ləp nazik olan qurtaracağına tərəf gəldi, budaq onun ağırlığından əyildi və Cümə ehmalca yerə düşüb öz tüfənginin yanına qaçıdı.

Mən Cüməyə dedim: "Hə, Cümə, nə durmusan? Nə üçün atəş açmırsan?" O cavab verdi ki: "Yox! Atəş açmaq lazımdır! İndi olmaz. İndi məni öldürdü, sən hələ yenə də güldür". O, doğrudan da, indi görəcəksiniz ki, bizi yenə də güldürdü. Ayı öz düşməninin ağaçdan yox olduğunu görəndə yavaş-yavaş geri çəkilməyə başladı, ağaçın gövdəsinə çatana qədər, o, tələsmədən, ehmalca və ətrafa baxa-baxa gerilədi. Dırnaqları ilə gövdədən yapışaraq yenə də pəncələrini bir-birinin ardına ehtiyatla götürüb qoydu və dalı-dalı gəlib yerə düşdü. Ayının ayaqları hələ yerə dəyməmiş Cümə ona yaxınlaşdı və tüfənginin lüləsini onun qulağına dirəyib atəş açdı, ayını oradaca öldürdü.

Hiyləger Cümə dönüb geriye baxdı və bizim gülüb-gülmədiyimizi bilmək istədi. Bizim razi qaldığımızı sıfətimizdəki ifadədən başa düşən kimi, özü də qəhqəhə çəkib güldü və dedi: "Bizim yerdə biz ayını belə öldürdü!" "Siz onları necə öldürürsünüz? – deyə mən ondan xəbər aldım. – Sizin tüfənginiz yoxdur". "Yox, tüfəng yoxdur, amma çox uzun oxlar var".

Ayı əhvalatı bizi məşğul edib bir qədər kefimizi açdı, lakin biz yenə də çox dalda bir yerdə idik, canavarlar bizim bələdçini çox didiş-dirmişdilər və nə edəcəyimizi bilmirdik. Canavarların ulaşması hələ də qulaqlarında cingildəyirdi. Doğrudan da, Afrika sahilində eşitdiyim bağırtıdan sonra – mən bu barədə yuxarıda demişdim – bütün həyatımda belə qorxunc səslər eşitməmişdim.

Canavarların ulaşması və gecənin yaxınlaşması bizi tələsməyə məcbur etdi, yoxsa biz Cümənin xahişlerinə qulaq asıb ayının dərisini soymağa başlasaydıq, çox gecikərdik. Doğrudur, ayı çox zorba idi və onun dərisini soyub götürməyə dəyərdi, lakin hələ qabaqda on milə qədər yolumuz var idi, bələdçi də bizi tələsdirirdi. Buna görə də biz ayını orada qoyub yolumuza davam etdik.

Burada qar hər yeri örtmüştü, lakin dağlarda olduğu qədər qalın və qorxulu deyildi. Sonra biz öyrəndik ki, acliq çəkən yırtıcı heyvanlar yem tapmaq üçün dağlardan meşələrə, düzənlərə enmiş və kəndlərə böyük ziyanlar vurmuşdular; əhalini qorxuya salmış, xeyli qoyun və at tələf etmiş, hətta neçə adamı da parçalamışdır.

Yolumuz qorxulu yerdən keçirdi. Bələdçimiz bu barədə bizi əvvəlcədən xəbər verib demişdi ki, əgər bu yerlərdə yenə də canavar varsa, mütləq qabaqda onlara rast gələcəyik. Qabaqda hər tərəfdə meşə ilə əhatə olunmuş kiçik bir açıqlıq var idi. Meşənin arası ilə ensiz bir cığır dar yığının arasından keçərək kəndə çıxırdı. Biz də bu yolla gedib həmin kənddə gecələməyi qərara almışdıq.

Biz qabaqdakı meşəyə daxil olanda günəşin batmasına yarım saat qalırdı, meşədən keçib açıqlığa çıxanda isə artıq günəş batmışdı. Bu birinci meşədə elə mühüm bir hadisə baş vermedi. Yalnız onu demək olar ki, uzunluğu yüz sajenə qədər olan kiçik bir talada biz beş böyük canavar gördük, onlar bir-birinin ardınca sürətlə yoldan keçib getdilər, sanki, bir ovun dalınca qaçırdılar. Onlar bizi də heç görmədilər və bir qədərdən sonra tamamilə gözdən itdilər.

Yeri gəlmışkən deym ki, bələdçimiz çox qorxaq adam idi, buna görə də canavarları görən kimi bizi xəbərdarlıq edib dedi ki, hazır olun, çünkü bunların ardınca yenə canavar görünə bilər.

Biz özümüzü cəmləşdirdik və tüfənglərimizi də hazırladıq, lakin meşədən çıxıb bir mil yarım uzunluqdakı açıqlığa çatana qədər biz heç yerdə canavara rast gəlmədik. İndi bu açıqlıqda biz, doğrudan da, boydana-boydana gedirdik: gözümüzə dəyən birinci şey at ölüüsü idi, onu canavarlar dağıtmışdı və indi də on ikiyə qədər canavar onunla bərk məşğul idilər, deye bilmərəm ki, "yeyirdilər", çünkü cəmdeyin ətini çoxdan yeyib qurtarmışdilar, indi yalnız sümükləri gəmirirdilər.

Biz onların bu ziyafətinə mane olmaq istəmədik, onlar da bize bir o qədər əhəmiyyət vermədilər. Cümə çox istəyirdi ki, canavarları gülleyə bassın, lakin razı olmadı, çünkü onsuz da qarşıda işimiz çox idi və daha da çoxala bilərdi. Biz açıqlığın heç yarısını keçməmişdik ki, birdən sol tərəfdən dəhşətli canavar ulaması eşidildi və bunun ardınca böyük canavar sürüsünün birbaşa üstümüzə gəldiyini gördük. Sürüdəki canavarların çoxu cərgə ilə gəlirdi, elə bil, bunlar təcrübəli bir zabitin komandası altında irəliləyən nizami ordu idi. Mən bu yırtıcıları necə qarşılamağı bir o qədər də yaxşı bilmirdim, lakin ağlıma gəldi ki, hamımızın six bir cərgə düzəltməsi ən yaxşı vasitədir. Elə belə də etdik. Çox ara vermədən dalbadal atəş aça bilmək üçün mən əmr etdim ki, cərgəyə düzülənlərin hamısı yox, hər iki nəfərdən biri atəş aćsin, o birisi isə əgər canavarlar geri



çəkilməsə, tüfəngi ikinci atəş üçün hazır saxlasın; sonra tapşırdım ki, birinci atəş açanlar tüfəngi doldurmaqla məşğul olmayıb, bellərin-dəki tapançaları çıxarıb hazırlasınlar. Bizim hərəmizin bir tüfəngi və iki tapançası var idi. Mən fikirləşdiyim qayda ilə, yəni iki nəfərdən bir növbə ilə, biz dalbadal altı dəfə atəş aça bilərdik. Lakin hələ buna ehtiyac yox idi, çünkü birinci atəşdən sonra düşmən həm gurultudan, həm də tufənglərdən çıxan alovdan qorxaraq yerində mixlanıb qalmışdı. Canavarlardan dördü elə buradaca ölmüşdü. Qalanları isə yaralanmış olsalar da, qaçmışdilar, qarın üzərində onların qanının izi qalmışdı. Canavarlar atəş açılandan sonra dayandılar, lakin o saat geriye çəkilmədilər. Bu zaman hekayə və nağıllarda eşitdiyim bir şey yadına düşdü: belə deyirlər ki, ən yırtıcı heyvanlar da insanın səsindən qorxurlar. Mən dəstədəki adamlara bir ağızdan mümkün qədər bərk çıçırmağı əmr etdim və hekayələrdə eşitdiyim əhvalatın müəyyən qədər doğru olduğuna inandım: canavarlar bizim səsimizi eşidəndə, həqiqətən, geri çəkilməyə başladılar. Bu zaman mən düşmənin ardınca ikinci atəş açmağı əmr etdim, düşmən o saat qaçı və ağacların dalına girib gözdən itdi.

Fürsətdən istifadə edib tüfənglərimizi doldurmağa başladıq, vaxtı itirməmək üçün biz həm də yolumuza davam edirdik, lakin tüfəng-ləri elə təzəcə doldurub qurtarmışdı ki, qabaq tərəfdə meşədən çox dəhşətli və qarışq bir səs eşitdi, bizim yolumuz da elə həmin səs gələn tərəfə idi.

Gecə yaxınlaşırı, hava getdikcə daha çox qaranlıqlaşırı, bu isə bizim üçün olduqca əlverişsiz idi. Meşədən gələn səs daha da gurlaşırı, biz bu səsin içində canavarların ulaşmasını aydın eşidirdik. Qəflətən qabağımıza üç sürü canavar çıxdı. Sürülərdən biri sol, biri sağ, biri də qabaq tərəfdən gəldi, sanki, biz canavarların mühasirəsinə düşmüştük. Lakin onlar bizə hücum etmirdilər, biz də atları mümkün qədər bərk sürüb yolumuza davam edirdik, lakin yol çox xarab idi və atlar burada yalnız yortma yerişi ilə gedə bilərdilər. Biz bu qayda ilə yolumuzun üstündə olan ikinci meşənin girəcəyinə qədər getdik, lakin bir qədər də irəliləyib meşənin içərisinə gedən yola çatdıqda biz orada saysız-hesabsız canavar sürüləri gördük, bu da bizi çox heyrətə saldı.

Birdən meşənin o biri tərəfindən güllə səsi eşidildi, oradan yəhərli-yüyənli bir at çıxdı və çaparaq ötüb getdi. Atın dalınca on

yeddi canavar düşmüdü. At canavarlardan çox qabaqda idi, lakin biz əmin idik ki, o, bu qayda ilə uzun müddət qaça bilməz, canavarlar əvvəl-axır ona çatacaqdır; yəqin ki, sonra elə belə də olmuşdur. Meşədən atın çıxdığı dərədə biz çox dəhşətli bir mənzərə gördük: orada canavarların didib-dağıtdığı başqa bir atın və iki nəfər də adamın cəsədi var idi. Onlardan biri çox ola bilsin ki, həmin güllə atan adam idi. Çünkü onun yanında boşalmış bir tüfəng var idi, lakin baş və gövdəsinin yuxarı hissəsi yeyilmişdi.

Bu mənzərəni gördükdə bizi dəhşət bürüdü və nə edəcəyimizi, hansı tərəfə getmək lazım gəldiyini təyin edə bilmədik. Lakin canavarlar bizi tezliklə müəyyən bir qərara gəlməyə məcbur etdi, çünkü onlar təzə bir ov kimi bizi mühasirəyə almışdilar və əminəm ki, onlar üç yüzdən az deyildi. Bəxtimizdən, meşənin girəcəyində, yoldan bir az kənarda bir neçə böyük ağaç yerə sərilmüşdi. Görünür, bunları keçən yay fəslində kəsmiş və gəlib aparmaq üçün burada qoymuşdular.

Mən öz kiçik dəstəmi həmin bu ağacların dalına keçirdim. Biz tələsirdik, mənim təklifimlə ən uzun gövdəli bir ağaçın dalında üçbucaq şəklində cərgələnib səngər düzəldik, atları isə ortalığa saldıq.

Yaxşı ki, belə etdik, çünkü canavarlar elə o saat hücum etdilər, özü də bu, son dərəcə qızığın bir hücum idi. Onlar yürüüb bizim daldalandığımız uzun ağaçın üstünə sıçrayırdılar, sanki, bu saat onu elə keçirəcəkdilər. Canavarları xüsusiylə hirsəndirən və qəzəbləndirən bir də o idi ki, onlar bizim aramızdakı atları da görürdülər və əslinə baxsan, onların mantladığı əsas hədəf də elə bu atlar idi. Mən öz dəstəmdəki adamlara yenə də əvvəlki qayda ilə iki nəfərdən bir atəş açmağı əmr etdim. Güllələr o qədər sərrast atılmışdı ki, elə bu birinci atəşdən xeyli canavar öldü, lakin bu kifayət etmədi, atəsi davam etdirmək və dalbadal atmaq lazım idi, çünkü canavarlar açıqdan-açıqá bizə soxulurdular, dal tərəfdəki canavarlar qabaqdakılan irəli itələyirdi.

İkinci atəşdən sonra bizə elə gəldi ki, deyəsən, canavarlar dayandı və mən ümid etdim ki, onlar indi tamamilə çıxb gedər. Lakin bu hal çox uzun sürmədi, daldan başqa canavarlar özlərini yetirdilər. Biz tapançalardan iki dəfə onlara atəş açıb on yeddi və ya on səkkizini öldürdük. Yaralananları da bundan iki dəfə artıq olardı, lakin canavarlar yenə də əl çəkmir və irəli soxulurdular.



Mən güllələrin hamısını az bir müddətdə atmaq istəmirdim, buna görə də öz nökərimi çağırdım – nökər deyəndə Cüməni nəzərdə tutmuram, çünkü Cümə başqa işlə məşğul idi: o, tüfəngləri doldururdu, özü də o qədər cəld və sürətlə həm mənimkini, həm də öz tüfəngini doldurub hazır edirdi ki, onun bu işi lap fövqəladə görünürdü. Deməli, Cüməni yox, o biri nökərimi çağırdım və barit qabını ona verib tapşırdım ki, daldalandığımız ağacın gövdəsi boyunca barıtdan səpsin və geniş bir xətt düzəltsin. O, mənim tapşırığımı yerinə yetirib qurtaran kimi, canavarlar yenə də barit xəttinin üstündən bize hücum etdirilər. Bu zaman mən əlimdəki doldurulmuş tapançanı çaxdım və əmələ gələn qıqlıcmışdan barita od düşdü. Alov ağacın üstündəki canavarları yandırdı, onlardan altısı yerə sərıldı, daha doğrusu, oddan qorxub kənara sıçrayarkən bizim aramızda düşdülər, biz də cəld onların nəfəsini kəsdik. Qalanları isə gecənin qaranolğında daha parlaq görünən alovdan o qədər qorxmışdular ki, geri çəkildilər. Bu zaman mən atəş açmaq üçün bütün dəstəyə axırıncı dəfə komanda verdim, sonra isə hamımız yenə birağızdan qışkırdıq, canavarlar bunu eşidib geri döndülər. Ortalıqda iyirmiyə qədər yaralı canavar qaldı, onlar yerdə qırılırlıdalar, biz dərhal qılıncları çıxarıb onları doğramağa başladıq, bundan isə məqsədimiz o idi ki, onların ulayıb bağırması öz yoldaşlarını bizim tüfənglərin gurultusundan da yaxşı qorxudar. Belə də oldu: canavarlar qaçıb getdilər və bizi rahat buraxdilar.

Biz altmışa qədər canavar öldürmüştük və əgər gündüz olsaydı, yəqin ki, daha çox qırardıq. Beləliklə, vuruşma meydani düşməndən təmizləndikdən sonra biz yolumuza davam etdik. Çünkü hələ üç milə qədər də yolumuz var idi. Yol uzunu biz yenə də meşədən canavarların ulaşmasını bir neçə dəfə eştidik, hətta bizə elə gəlirdi ki, ağacların arasında onların necə qaçıqlarını da gördük, lakin gözümüz qara düşmüşdü, buna görə də biz onları yaxşı görə bilmirdik. Təxminən, bir saatdan sonra biz kiçik bir şəhərə gəlib çatdıq və gecəni burada qalmağı qət etdik. Şəhərdə bir qarışığılıq var idi, hamı silahlanmışdı. Məlum oldu ki, bir gün əvvəl canavarlar və bir neçə ayı gecə ikən şəhərə girib əhalini bərk qorxutmuşdur, buna görə də camaat bütün günü, xüsusilə gecələr silahlı növbə çəkməyə, mal-qaranı və özlərini qorumağa məcbur olmuşdur.

Ertəsi gün səhər bizim bələdçimizin halı çox xarablaşdı, canavarların dişlədiyi əli və ayaqları o qədər şişdi ki, o daha bizimlə yola çıxa bilmədi, biz isə özümüzə başqa bələdçi tutmağa məcbur olduq. Bu yeni bələdçi ilə biz Tuluza qədər getdik. Bu yerlərin iqlimi isti, ərazisi gözəl, torpağı münbüt idi, burada qar və canavar da yox idi. Yolda başımıza gələn əhvalatları Tuluzda nağıl edəndə bize dedilər ki, dağların etəyindəki böyük meşədə, xüsusilə hər yer qarla örtülü olduğu bir zamanda canavara rast gəlmək adı bir işdir. Ancaq hamı bir şeyə təəccüb edirdi ki, nə üçün bələdçimiz ilin belə bir sərt vaxtında bizi bu qədər çətin bir yolla hərəkəyib gətirmişdir və bizim sağ-salamat canavarların dışından qurtulmağımızı hamı bir möcüzə hesab edirdi. Atları necə ortalığa alıb canavarlarla vuruşduğumuz haqqında danışanda isə hamı bizi məzəmmət etdi, dedilər ki, belə bir vəziyyətdə canavarlar mütləq sizi dağıdardı, çünki onlar sizin dalınızdakı atları gördükleri və bunu yaxşıca bir ov hesab etdikləri üçün daha da qudurub sizdən əl çəkmirlərmiş. Yoxsa adı hallarda onlar lap birinci güllədən də qorxub çəkinirlər. Burada isə vəziyyət başqa cür olmuşdu, canavarlar həm ac olduqları, həm də atları gördükleri üçün hər növ təhlükəni unudub belə hücum edirlərmiş. Əgər biz onları arasıkəsilmədən tüfəng atəşi ilə və sonra da barın partlayıb törətdiyi alovla qarşılımasaydıq, yəqin ki, hamımızı dağıdır parça-parça edərdilər. Lakin biz əgər atlardan düşməyib atəş açmış olsaydıq, canavarlar bir o qədər də qızışmazmış, çünki atın belində adam olanda canavarlar, adətən, bir o qədər də girişimirlər, təkcə atın özü olanda isə ona daha tez hücum edirlər. Bundan başqa, bizə onu da dedilər ki, əgər atları özbaşına buraxmış olsaydıq, canavarlar onların dalınca düşər və biz də özümüzü salamat qurtara bilərdik, çünki biz çox idik, hamımızda da odlu silah var idi.

Mən özüm də heç ömrümdə belə bir qorxu keçirməmişdim, çünki bizi udmağa hazır olan bu üç yüz lənətə gəlmış yırtıcının ağızlarını açaraq bağıra-bağıra üstümüzə gəldiyini görəndə, doğrusu, özümü həmişəlik məhv olmuş hesab etdim. Bir də axı mən kifayət qədər əzab və əziyyət görmüşdüm. Vəziyyəti belə görəndə fikirləşdim ki, bundan sonra mən daha bir də dağ yolu ilə səfərə çıxmaram, həftələrlə firtinaya düşsəm də, dəniz yolu ilə səfərə çıxbın mil yol getməyim bundan yaxşıdır.



Fransadan keçərkən başıma gələn əhvalatlar haqqında danış-mayacağam, çünkü danışmalı bir şey yoxdur, mənim deyəcəklərinin hamisini başqa səyyahlar məndən də əvvəl və daha yaxşı nağıl ediblər.

Mən Tuluzdan Parisə getdim, orada çox qalmayıb birbaş Kale-yə, oradan da Duvra yola düşdüm. Yanvarın 14-də, yəni ilin lap sərt və soyuq vaxtında vətənə gəlib çıxdım.

İndi mən daha məqsədimə çatmışdım və tezliklə işləri öz yoluna qoyub bu yaxınlarda ələ keçirdiyim var-dövlətə sahib oldum, çünkü gətirdiyim pul kağızları üzrə mənə çatacaq məbləği gecikdirmədən verdilər.

Kapitanın dul qalmış qoca və mehriban arvadı indi burada mənim ən birinci məsləhətçim və rəhbərim idi. Göndərdiyim pul üçün o, mənə minnətdar idi və mənim üçün əlindən gələni də əsirgəmirdi. Mən də bütünlükə ona inandım və bir dəfə də olsun elə bir hadisə üz vermedi ki, mənim ona olan etibarım qırılsın və ya peşman olum. Bu xeyirxah, ağıllı qadının mənə münasibətində heç bir eyib və qüsür yox idi.

Mən öz mallarımı və pulumu bu qadına tapşırıb yenə də Lissabona və oradan da Braziliyaya getmək haqqında fikirləşdim, lakin dini mülahizələr məni bundan saxladı. Mən hələ səyahətdə olarkən, xüsusilə tənha həyat keçirdiyim zamanlarda katolisizmə şübhə ilə yanaşirdim. Mən onu da bilirdim ki, Braziliyaya getmək və orada həmişəlik qalmaq mənim işim deyildir, çünkü oraya get-səydim, gərək, mənsəbimi də dəyişib katolisizmi qəbul edəydim, yoxsa əvvəl-axır orada mən öz əqidəmdən ötrü inkvizisiyanın əzab-larına düçər olardım. Buna görə də mən İngiltərədə qalmağı və imkan düşərsə, Braziliyadakı plantasiyamı da yerli-dibli satmayı qərara aldım.

Mən bu barədə Lissabondakı köhnə dostuma məktub yazıb fikrimi ona bildirdim, o isə mənə cavab verdi ki, bu məsələni elə orada həll etmək olar. Əgər mən icazə versəm, o, mənim adımdan məktub yazar və bunu plantasiyani əvvəlki qəyyumların əvəzinə idarə edən iki tacirə xəbər verər, çünkü, onun fikrincə, mənim hissəmi bu tacirlərə satmaq daha əlverişlidir. Mən bilirdim ki, Braziliyadakı həmin tacirlər çox varlıdır və plantasiyama da yaxşı qiymət verərlər. Kapitan da həmin tacirlərin məmənuniyyətlə mənim plantasiyamı

alacaqlarına və başqa müştərilərdən dörd, beş min artıq pul verəcəklərinə şübhə etmirdi.

Mən qoca və köhnə dostumun məktubda göstərdiyi dəlilləri tamamilə inanırıcı hesab etdim və plantasiyamı almaq məsələsini tacirlərə təklif etməyi ona tapşırdım. Səkkiz ay sonra isə Portuqaliya-dan qayıdan bir gəmi mənə məktub gətirdi. Dostum məktubda yazmışdı ki, tacirlər təklifi qəbul etmişlər və mənə otuz üç min qızıl verməyi özlərinin Lissabondakı nümayəndələrinə tapşırmışlar. Mən də, öz növbəmdə, Lissabondan mənə göndərilmiş və qayda-qanunla tərtib edilmiş satıb-alma kağızını imzaladım və qoca dostum kapitana göndərdim, o isə mənə otuz üç min pulun çekini göndərdi. Birdəfəlik verilmiş bu məbləğdən əlavə, tacirlər söz vermişdilər ki, hər il plantasiyanın mədaxilindən yüz moydor kapitana versinlər, kapitan vəfat etdikdən sonra isə bu pulu ildə əlli moydor hesabı ilə onun oğlu almalı idi.

Mənim təsadüfi hadisələr və sərgüzəştərlə dolu olan taleyimin öz əli ilə bu dünyada çox nadir yapılan şeylərdən seçilib düzəlmış alabəzək bir quraşdırımıya bənzəyən, çox ağılsız başlanmış, lakin gözlənildiyindən daha xoşbəxt qurtarmış həyatımın birinci dövrü belə bitdi.

Oxucu, yəqin, belə düşünəcəkdir ki, belə bir yaxşı həyata çatdıqdan sonra mən daha özümü təsadüfi hadisələrin ağuşuna atmaram. Əgər şərait mənə müvafiq gəlsəydi, bu, belə də olacaqdı, lakin sərgərdən həyata alışmışdım, ailəm, qohumlarım yox idi və hətta varlanmağıma baxmayaraq, tanışlarım da çox deyildi. Buna görə də Braziliyadakı malikanəmi satmış olsam da, mən bu ölkəni heç vaxt fikrimdən çıxarda bilmirdim, mən yenə də səyahətə çıxməq və xüsusilə öz yaşıdığım adaya gedib baxmaq istəyirdim ki, görün o bədbəxt ispaniyalılar yenə də oradadırlarmı və bizim adada qoyub gəldiyimiz yaramaz matroslar onlarla necə rəftar edirlər.

Sədaqətli dostum kapitanın dul qalmış qoca arvadı məni bu fikirdən əl çəkməyə inandırdı və mən, demək olar ki, yeddi il heç bir yerə səyahət etməyib İngiltərədə yaşadım. Bu müddət ərzində mən qardaşlarımdan birinin iki oğlunu öz himayəmə götürüb tərbiyə etdim. Onlardan böyüyünün özünün bir qədər vəsaiti var idi, mən də onu bir zadəgan kimi tərbiyə edib böyüdürdüm. Özünə də müəyyən bir məbləğ ayırmışdım ki, sonra o, bunu alıb öz əlindəki



kapitala əlavə etməli idi. O biri oğlanı isə dənizçiliyə hazırlayırdım. Beş ildən sonra gördüm ki, o, çox ağıllı, cəsarətli bir dənizçi olmuşdur, buna görə də xüsusi və yaxşı gəmi hazırlatdırdım, onun ixtiyarına verib dənizə göndərdim, ancaq, lap qoca vaxtımda bu gənc dənizçinin ucbatından başıma bir çox başqa yeni macəralar gəldi.

Bu müddət ərzində İngiltərədə yaşayıb mənim üçün təzə olan bu mühitə alışdım, ən başlıcası isə budur ki, evləndim, özü də bu evlənməyim bir o qədər də xeyirsiz olmadı və mənim üçün hər cəhətdən müvəffəqiyətli keçdi. Evlənəndən sonra ev-eşik sahibi oldum, özümün də üç uşağım – iki oğlum və bir qızım oldu.

İkinci hissə

Belə bir xalq məsəli var: südə gələn sümüklə çıxar. Deyim ki, mənim həyatımın tarixçəsi bu məsəlin doğru olduğunu bütünlükə təsdiq edir. Əgər nəzərə alınsa ki, otuz beş il ərzində mən nə qədər imtahanlardan çıxmışam, başım xeyli müsibət çəkib, ömrümün, yəqin ki, çox az bir hissəsini – cəmi yeddi ilini sakit və rahat yaşa-mışam, nəhayət, mənim qocalığım nəzərə alınsa, özüm də yada salıb xatırlatsam ki, mən orta təbəqənin həyatının bütün növlərinə yaxşıca bələdəm və bunlardan hansının insanı daha asanlıqla xoş-böxt edə biləcəyi də mənə məlumdur, o halda belə zənn etmək olardı ki, əvvəller dediyim kimi, dünyaya gəldiyim ilk gündən məni əsir etmiş avaralığa təbii meyil gərək məndə azalaydı, bu meylin müvəqqəti və gəldi-gedər cizgiləri gərək çoxdan buxarlanıb fikrim-dən çıxayıdı, yaxud da gərək, heç olmasa, coşmayayıdı, bir qədər qatılışılıb sakitləşəydi və bu altmış bir yaşımda gərək məndə oturraq həyata meyil və həvəs əmələ gələydi, həyatımı və bütün var-yoxumu tehlükəyə sürükləyən macəralardan da məni çəkindirib saxlayayıdı.

Onu da deyim ki, adətən, insanı hər şeydən əl çəkib, uzaq yer-lərə səfərə getməyə məcbur edən səbəb var-dövlət qazanmaq arzu-sudur ki, bunun da mənə dəxli yox idi, çünkü var-dövlət əldə etmək mənim üçün əbəs idi, onu axtarmağa da ehtiyacım yox idi. Əgər mən əlavə on min funt-sterlinq qazanmış olsaydım, fərqi yoxdur, mən indikindən daha varlı ola bilməzdəm, zira, mənim həm özüm üçün, həm də saxlayıb təmin etdiyim adamlar üçün kifayət qədər pulum var idi. Həm də mənim kapitalım açıq-aydın artırdı, mən hətta gəlirimin hamısını xərcləyib qurtara bilmirdim; əlbəttə, əgər evdə çoxlu xidmətçi saxlasaydım, minik və sürücüm olsaydı, əyləncəyə uyub kef çəksəydim, bəlkə də, gəlirimini bunlara və buna bənzər başqa şeylərə sərf edərdim, amma belə şeylər haqqında mənim heç bir təsəvvürüm yox idi və onlara heç əvvəldən də meylim olmayıbdır. Mənimki o idi ki, indi gərək sakitcə oturaydım evimdə, əlimdə olan varidatdan istifadə edəydim, dövlətimin getdikcə necə artdı-ğına baxıb ləzzət çəkəydim.



Amma bütün bu mülahizələrin heç biri mənə zərrə qədər təsir göstərmədi və məni içəridən dingildədən səyahət və macəra meylini boğa bilmədi, bu meyil isə getdikcə məndə daha da şiddətlənib daimi xəstəliyə çevrildi. Adada qoyub gəldiyim plantasiyamı və adamları yenidən görmək arzusu məndə xüsusilə güclənmişdi. Mən öz adamı hər gecə yuxuda görürdüm, gündüzlər isə bu xəyal məni tərk etmirdi. Bu fikir məndəki o biri fikirləri elə üstələmişdi və təsəvvürümdə bu fikirlə o qədər uğraşırdım ki, hətta yatanda yuxumda da bu barədə danışın sayıqlayırdım. Sözün qısası, adaya gedib baş çəkmək fikrini heç nə mənim başımdan çıxara bilmədi; bu fikir danışq zamanı mənim söhbətlərimdə də o qədər tez-tez gözlənilmədən pırtlayıb ortalığa çıxırdı ki, mənimlə danışan adamları da yorub təngə gətirirdi; məsələ bunda idı ki, mən başqa heç bir şeyin haqqında danışa bilmirdim: nədən başlasam, mətləbi həmin fikrin üstünə gətirib çıxarırdım; mən hamının zəhləsini tökmüşdüm və bunu özüm də açıqca hiss edirdim.

Ağlılı adamlardan çox tez-tez eşitmişdim ki, qarabasma və cinşəyatın görünməsi haqqındaki hər cür söhbətlər xəyalın coşqunluğu və fantaziyanın gərgin işləməsi nəticəsində yaranır, əslində isə, heç bir cin-şəyatın və ya gözə görünəsi ruh yoxdur. Onların dediyinə görə, adamlar bəzən ölmüş dostları və tanışları ilə keçmiş söhbətlərini yada salanda onları öz təsəvvürlərində o qədər aydın canlandıırlar ki, bəzən lap fövqəladə hallar əmələ gelir və bu adamlar elə xəyal edirlər ki, öz dostlarını və ya tanışlarını, guya, doğrudan, görür-lər, onlarla danışırlar və onlar da cavab verirlər, amma, əslində, bunların heç biri həyatda baş vermir, həqiqət deyildir bütün bunlar, yalnız o adamlara belə görünür.

Mən özüm heç indi də bilmirəm ki, cin-şəyatın və ya ruh, doğrudanmı, var, yoxsa yoxdur, adamlar öləndən sonra başqa cür bir də bu dünyaya dönə bilir, yoxsa yox və ümumiyyətlə, əsəblərin korlanmağından, xəstə beyinin sayıqlamasından və müxəyyələnin pozulmağından başqa bu cür söhbətlərin daha ciddi bir əsası olub-olmadığı da mənə məlum deyildir, lakin mənim bildiyim budur ki, xəyalım məni bəzən o yerə aparıb çıxarırdı ki, mən özümü adada hiss edirdim, mənə elə gəlirdi ki, dayanmışam adadakı qalanın yaxınılığında, guya, qoca ispaniyali, Cümənin atası və adada qoyub gəldiyim qiyam etmiş dənizçilər də mənim qarşısında dayanmışlar. Mənə

elə gəlirdi ki, onlarla danışıram və özlərini də çox aydınca görürəm, elə bil, gəlib dayanıblar gözümün qabağında. Bütün bu lövhələr xəyalımda o qədər canlı görünürdü ki, bəzən mən özüm də çəşirdim və məni vahimə basırdı. Bir dəfə yuxuda heyrət ediləcək dərəcədə aydincasına gördüm ki, birinci ispaniyalı, bir də Cümənin atası dayanıblar qarşısında və üç dəniz quldurunun iyrənc hərəkətləri barədə nağıl edib deyirlər ki, bu quldurlar bizdən sonra oradakı ispaniyalıların hamisini qırmaq istəmiş və ispaniyalıları acından öldürmək məqsədilə onların saxladığı bütün ərzaq ehtiyatını yandırıb məhv etmişlər. Bütün bunların barəsində mən heç nə eşitməmişdim və heç bir xəbər almamışdım, amma, bununla birlikdə, yuxuda gördüğüm bu əhvalatların, həqiqətən, baş verdiyi sonra məlum oldu. Yuxuda isə mən adada qoyub gəldiyim adamları gördüğüm ana qədər, bütün bu əhvalatları o qədər açıq-aydın seyr eləyib hər şeyin həqiqətə uyğun olduğuna elə inanmışdım ki, indi bunların həqiqət olmadığına məni inandırmaq mümkün deyildi. Hələ onu deyim ki, yuxuda ispaniyalının şikayətlərini dinləyəndə mən xeyli hiddətlənmişdim və qəzəbimdən müqəssirləri çox sərt mühakiməyə çəkib cəzalandırmışdım, onları dindirib qurtaran kimi əmr etmişdim ki, üçü də asılınsın. Bütün bu əhvalatların hamisinin həqiqətə nə dərəcə də uyğun olub-olmadığı sonra – vaxtı gələndə aydınlaşacaqdır. Hələlik onu deyim ki, hərçənd, mən bilmirəm ki, bütün bu nağıl etdiyim əhvalatları yuxuda görməyə məni vadar edən nədir və hansı səbəbdən mən bu cür fikirlərə və mülahizələrə gəlib çıxmışam, amma burası var ki, yuxuda gördükərimin çoxu doğru imiş. Mən deyə bilmərəm ki, yuxuda gördükərim bütün təfərrüati ilə başdan-başa doğrudur, amma bütünlükdə bu gördüyüüm yuxuda düzgün olan şey o qədər çox idi, üç nəfər əclafın iyrənc və alçaq hərəkəti həqiqətdə olduğuna o qədər uyğun idi ki, mən özüm də buna heyrət etdim və sonra, doğrudan, həmin üç nəfəri mən çox möhkəm cəzalandırmalı oldum. İş elə idi ki, hətta əgər mən onları asdırısaydım, yenə də Allahın və bəşəriyyətin qanunları qarşısında ədalətlə və düzgün hərəkət etmiş olardım.

Nə isə, bunlar qalsın bir tərəfə, qayıdırám öz hekayətimə. Mən bir neçə il bu qaydada yaşıdım, fikrim-zikrim də elə əvvəlki idi. Heç bir özgə şey mənə zövq vermirdi, vaxtımı heç nə ilə xoş keçirə bilmirdim, heç bir əyləncəm yox idi, mən yalnız adanın xəyalı ilə



yaşayırdım. Mənim nə fikirdə olduğumu duyan arvadım bir dəfə axşamtərəfi dillənib dedi ki, onun fikrincə, deyəsən, mənim qəlbimdə yuxarıdan – ilahidən gələn bir səs eşidilir və bu səs yenidən adaya qayıtmağı mənə əmr edir. Lakin buna mane olan, arvadımın dediyinə görə, yeganə əngəl odur ki, mənim arvadım və uşağım var və onların qarşısında öz borcumu yerinə yetirməliyəm. Sonra arvadım dedi ki, məndən ayrı düşməyi heç fikrinə də gətirə bilməz. Amma o, tamamilə əmindir ki, əgər günü sabah o, yəni arvadım ölsə, mən, hər şeydən əvvəl, yiğişib adaya səfər edəcəyəm və bu səfər məsələsi mənim barəmdə yuxarıda – Allahın dərgahında çoxdan həll olunubdur, belə olan surətdə, o istəmir ki, mənə mane olsun. Elə buna görə də əgər mən, doğrudan, bu səfər məsələsini zəruri sayıramsa və getməyi qət etmişəmsə... – sözünün bu yerində arvad gördü ki, mən onun dediklərinə diqqətlə qulaq asıram və gözümü ondan çəkmirəm; bu vəziyyət arvadı bir qədər karıxdırı və o sözünü kəsdi. Mən ondan nə üçün sözünü yarımcıq kəsdiyini soruşdum və davam etməsini xahiş etdim. Lakin mən hiss etdim ki, o, çox həyəcanlanmışdı və gözləri yaşarmışdır. Mən sözə başladım: “De görüüm, əzizim, sən istərdinmi ki, mən gedəm?” “Yox, – deyə o, mehribanlıqla cavab verdi, – mən belə bir istəkdən çox uzağam. Yox, əgər sən qət etmişən ki, gedəcəksən, o halda sənə mane olmaqdansa, səninlə getməyim yaxşıdır. Hərçənd, mən onu da fikirləşirəm ki, sən yaşda və sənin vəziyyətində belə bir səfər haqqında düşünmək çox xatalı işdir, – deyə arvadım gözü yaşarmış halda davam edirdi, – amma, bir halda ki, qismət belədir, mən səni tək buraxmaram. Göylərin iradəsi belədirə, müqavimət göstərmək əbəsdir. Həm də ki sənin adaya getməyini göylər istəyirsə, bu, mənim üçün də bir göstərişdir və bu göstərişin mənası odur ki, mənim vəzifəm səninlə getmək, yaxud işi elə düzəltməkdir ki, hər halda, mən sənə mane olmayıam”.

Arvadımın mehribanlığı və qəlbinin yuxalığı məni bir qədər kövrəldib ayltdı; öz hərəkətlərimi və başımda hərlənən fikirləri bir qədər götür-qoy edib düşündüm, səyahətlərə olan ehtirasımı cilovlayıb özümü ələ aldım və başladım öz-özlüyümdə mülahizə etməyə ki, yaxşı, bütün ömrü məhrumiyyətlər və əzab-əziyyət içində keçmiş və axırdan-axıra təsadüfən xoşbəxtliyə çatmış almişaşlı bir adam üçün yenidən macəra axtarmağın və öz taleyini təsadüflərin ixtiyarına

tapşırmağın nə mənəsi ola bilər? Hamiya da məlumdur ki, belə işlərə ancaq cavanlar və yoxsullar baş qoşar.

Mən üzərimə düşən yeni vəzifələr haqqında da düşünürdüm, fikirləşirdim ki, arvadım var, uşağım var, arvadın boynunda bir uşaq da var – müxtəsər ki, həyatın mənə bəxş edə biləcəyi hər nemətim vardır, puldan ötrü özümü təhlükəyə atmağa da heç bir ehtiyacım yoxdur. Özümlə danışıb deyirdim ki, yaşım artıq keçibdir. İndi mənim o vaxtim deyildir ki, varidatımı artırmaq haqqında düşünnəm, əksinə, mənə yaraşar fikirləşəm ki, tezliklə mən bu əlimdə olan var-dövlətdən ayrılmalyam. Arvadımın dediyi sözlər haqqında da düşünürdüm – göylərin iradəsi belədir və buna görə də mən adaya getməliyəm. Amma şəxsən mən buna bir o qədər də əmin deyildim. Buna görə də xeyli düşünüb daşınandan sonra mən öz arzu və xəyalımla mübarizəyə başladım və axıra da onunla qurtardı ki, özüm-özümü inandırıb qane elədim və ayıldım, əslində, elə mənim yerimə hər kəs olsayıdı, bu vəziyyətdə belə hərəkət edərdi. Müxtəsər, öz arzularımı cilovlayıb boğdum; onlara ağlın verdiyi dəlillərin köməyi ilə qalib gəldim, belə sağlam və inandırıcı dəlillər isə mənim o zamankı vəziyyətimdə istənilən qədər var idi. Xüsusilə, çalışırdım ki, fikirlərimin istiqamətini dəyişib başqa şeylər haqqında düşünəm və bu məqsədlə də özümə yeni bir məşguliyyət axtarıb, təzə bir işə başlamağı qərara aldım, elə bir iş ki məni adaya getmək xəyalından yayındırsın, çünki mən görür və hiss edirdim ki, adaya səfər etmək xəyalı məni başlıca olaraq, o zaman məşğul edir ki, ya bekər qalib veyllənirdim, ya da ki, ümumiyyətlə, əlimdə vacib bir işim olmurdu.

Bu məqsədlə mən Belford qraflığında kiçik bir ferma satın aldım və oraya köçüb getməyi qət elədim. Fermada çox da böyük olmayan bir ev var idi, oradakı təsərrüfatı da xeyli yaxşılaşdırmaq olardı. Belə bir məşguliyyət mənim meyil və imkanlarına hər cəhətdən uyğun gəlirdi, həm də bu yer dəniz sahilinə yaxın deyildi. Mən orada tamam sakit və arxayın yaşaya bilərdim, çünki uzaq səfərləri yadına sala biləcək gəmiləri, ya da dənizçiləri orada görməyəcəkdirim.

Mən öz fermama köcdüm, ailəmi də oraya köçürüdüm, kotan, mala, araba, furqon, at, inək, qoyun aldım və çox ciddi surətdə işə girişdim. Yarım ildən sonra mən bu kənddə əsl təsərrüfat sahibi oldum. Mən burada bütün fikrimi-zikrimi cəmləyib fəhlələrə nəzarət



edirdim, torpaðin þumlanib hazırlanmasına, çepərlərin çekilməsinə, təzə aðacların salınmasına və s. bu kimi işlərə baş çəkirdim. Mənə belə gəldirdi ki, həyatında yalnız əzab-əziyyətlə qarşılaşmış olan mənim kimi adam üçün bu ən münasib və rahat həyat tərzidir.

Mən öz torpaðımın sahibi idim – icarə haqqı vermirdim, heç bir əlavə şərt və ya öhdəlik məni sixmirdi, öz arzuma görə istədiyimi tikə bilərdim, yaxud da söküb qoyardım yerə; elədiyim işlərin və təzə təşəbbüslerimin hamısı mənim və ailəmin xeyrinə idi. Uzaq səyahət və səfərlərdən imtina etməyin mənə heç bir zərəri və narahatçılığı olmadı. İndi, mənə elə gəldirdi ki, atamın bir zaman mənə çox qızğınlıqla məsləhət gördüyü həyat və yaşayış həddinə çatmışam; bu, həyatın elə bir şad və fərəhli mərhələsidir ki, şair kənd həyatını tərənnüm edəndə o barədə demişdir:

O həyat qayğısızdır, azaddır hər qüsurdan,
Qocası xəstələnməz, gənci azmaz yolundan.

Lakin bu fərəhli və şad günlərimin lap yaxşı yerində mənə elə bir fəlakət üz verdi ki, onun ağır zərbəsi nəinki mənim həyatımı alt-üst elədi, həmçinin mənim uzaq səyahətlər və səfərlər barədəki xəyallarıma da yenidən oyadıb canlandırdı. Həm də bu xəyallar, sonradan geri qayıdan xəstəlik kimi, bu dəfə məni qarşısılınmaz bir qüvvə ilə daha möhkəm xırpaladı. İndi heç bir qüvvə bu xəyalları məndən rədd edib kənarə qova bilməzdi. Mənə üz vermiş fəlakət isə arvadımın ölümü idı.

Mən burada arvadımın ölümünə mərsiyə yazmaq və onun bütün ləyaqətlərini təsvir etmək fikrində deyiləm və ümumiyyətlə, matəm nitqi irad edib cinsi-lətif və zəif məxluq olan qadınlara yaltaqlanmağa da hazırlaşmiram. Yalnız onu deyəcəyəm ki, arvadım mənim bütün işlərimin canı idi, mənim bütün işlərimin və bütün təşəbbüslerimin mərkəzində dayanırdı, öz ağıllı məsləhətləri ilə həmişə məni, yuxarıda dediyim kimi, beynimdə qaynaşan ağılsız və təhlükəli planlardan ayırrı, rahat və sakit həyata qaytarırdı; o, mənim yorğun və mütərəddid ruhumu sakitləşdirməyi bacarırdı; onun göz yaşları və xahişləri anamın göz yaşlarından, atamın nəsihətlərindən, dostlarımın məsləhətlərindən və mənim öz ağılmın irəli sürdüyü bütün dəlillərdən daha çox mənə təsir edirdi.

Mən ona güzəştə gedəndə özümü xoşbəxt hiss edirdim, indi üz vermiş bu itki isə məni tamam məyus edib çəşbaş salmışdı.

Onun ölümündən sonra ətrafdakı hər şey mənə kədərlı və yararsız görünməyə başladı. Mən düşündükçə daxilən özümü bu yerlərdə ilk dəfə Braziliya sahilinə ayaq basarkən o kimsəsiz məşələrdə olduğundan daha çox yad hiss edirdim və indi məni xidmətçilər əhatə etsə də, eyni dərəcədə özümü adada yaşadığım vaxtından daha çox kimsəsiz və yalqız hesab edirdim. Bilmirdim, nəyi edim, nəyi etməyim. Mən görürdüm ki, adamlar ətrafında necə hərlənib-dolanırlar; onların bəziləri gündəlik çörək üçün zəhmət çəkib işləyirdi, bəziləri isə qazandıqlarını iyrənc əxlaqsızlığa, yaxud bihudə və mənasız kefə xərcleyirdi, amma hər iki halda bu adamlar eyni dərəcədə zavallı idi, çünkü onların can atlığı məqsəd daima onlardan uzaqlaşırdı. Eş-işrət dalınca qaçan adamlar hər gün öz əxlaqsız hərəkətlərindən doyuncaya qədər zövq alır və yalnız öz həyatlarının sonraki peşmanlılığı və heyif silənmək üçün material toplayırdılar, zəhmət adamları isə öz qüvvələrini bir parça çörək uğrunda hər gün mübarizəyə sərf edirdilər. Həyat bu cür keçirdi, ələm və kədər daim bir-birini əvəz edirdi; bu adamlar yalnız ona görə yaşayırdılar ki, işləsinlər və ona görə işləyirdilər ki, yaşasınlar, sanki, gündəlik çörəyi qazanmaq onların çox əziyyətli həyatlarının yeganə məqsədi idi və sanki, həyatda zəhmətin də yeganə məqsədi elə çörək əldə etməkdən ibarət imiş.

O zaman mən adada olarkən öz səltənətimdə hökmranlıq etdim günlərdəki həyatımı yadına salırdım, orada mən özümə lazım olanlardan artıq taxıl əkib-becərmirdim, qədərindən artıq keçi saxlamırdım, pul isə sandıqda qalıb paslanırdı və iyirmi ilin ərzində bir dəfə də olsun, sandığı açıb o pula baxmağı özümə siğışdırıramışdım.

Bütün bu müşahidələr, əgər onlardan ağıllı və dinin göstərdiyi qaydada nəticələr çıxarsaydım, əlbəttə, gərək məni başa salayıdı ki, tam xoşbəxtliyə çatmaq üçün bu dünyada yalnız kef və ləzzət axtarmaq lazım deyildir, həyatın məğzini və əsl məqsədini təşkil edən xoşbəxtlik daha yüksək, daha mənalıdır və biz elə bu dünyadan özündə o xoşbəxtliyə çata bilərik, yaxud da ona çatmağa ümid bəsləyə bilərik.

Lakin mənim ağıllı və müdrik məsləhətçim daha sağ deyildi, indi mən sükançısı olmayan, küləyin qovub apardığı gəmiyə bənzəyirdim.



Fikir və düşüncələrim yenə əvvəlki mətləbin üzərinə qayıtmışdı, uzaq ölkələrə səyahət xəyalım yenidən başımda dirçəlib məni gicəlləndirməyə başlamışdı. Əvvəllər mənim üçün sadə və təmiz zövq mənbəyi olan hər şeyin – fermanın, bağın, mal-qaranın, ailənin indi mənim gözümüzdə heç bir mənəsi qalmamışdı və öz cəzibədarlığını itirmişdi. Kar adam üçün musiqi, dad bilməyən adam üçün yemək nədir, indi bütün bunların hamısı mənim üçün, təxminən, elə bir şey idi; sözün qisası, mən təsərrüfatdan əl çəkməyi, öz fərməni icarəyə verib Londona qayıtmağı qərara aldım. Bir neçə aydan sonra elə belə də etdim.

Londona köçüb gəlmək mənim ruhi müvazinətimi yaxşılaşdırmadı. Mən bu şəhəri sevmirdim; mənim burada görüləsi heç bir işim yox idi və mən bu şəhərin küçələrində laqeyd halda veyllənirdim, belə avara adamlar haqqında yalnız onu demək olar ki, o, bu dünyaya lap nəhaq gəlibdir, heç kimə də faydası dəyməz, onun varlığı ilə yoxluğunun da heç kimə dəxli yoxdur. Həmişə fəal həyat tərzi keçirmiş mənim kimi adam üçün öz vaxtını bu cür boş keçirib avaralanmaq son dərəcə cansızıcı bir iş idi və tez-tez öz-özümə deyirdim: "Həyatda veyllənib avaraçılıq etməkdən daha alçaq bir vəziyyət yoxdur". Doğrudan da, vaxtilə bir taxtanı iyirmi altı günə yonub hazırlayanda mənə elə gəlirdi ki, vaxtimi çox səmərəli keçirmişəm.

1693-cü ilin əvvəlində qardaşığum Bilbaoya ilk kiçik səfərindən evə qayıtdı, bu, qardaşlarımdan birinin, əvvəl dediyim kimi, həmin kiçik oğlu idi ki, mən onu dənizçiliyə hazırlayıb, gəmi kapitanı etmişdim. Qardaşığum yanına gəlib bildirdi ki, tanış tacirlər mal gətirmək üçün Şərqi Hindistana və Çinə getməyi ona təklif edirlər. Sonra o dedi: "Əmican, əgər mənimlə getsəydiniz, yolda mən sizi öz adanızın yanından keçəndə düşürərdim, çünkü biz Braziliyaya da getməliyik".

Gələcək həyatım və gözə görünməyən dünyanın varlığını sübut edən ən inandırıcı dəlil odur ki, elə bizim yaşadığımız bu dünyanın özündə bəzən zahiri səbəblər bir-birinə çox tuş gəlir və bizə təlqin edir ki, qəlbimizdə tamam müstəqil yaratmıştık və heç kəsə bildirmədiyimiz fikirlər bizdən necə tələb edirsə, o cür də hərəkət edək.

Məsələn, qardaşığum məndə səyahətlərə qızığın meylin yeni bir qüvvə ilə baş qaldırdığını qətiyyən bilmirdi, mən də qətiyyən gözləmirdim ki, o, belə bir təkliflə yanına gələcəkdir. Elə həmin günün

səhəri mən xeyli düşündükdən sonra belə qərara gəlmişdim ki, gedim Lissabona və orada köhnə dostum kapitanla məsləhətləşim, əgər o lazımlı bilib məsləhət görsə, gedərəm oradan adaya və orada qoyub gəldiyim adamların başına nə iş gəldiyini görüb-öyrənərəm. Bu məqsədlə mən adada yaşamaq üçün İngiltərədən oraya adam köçürmək haqqında öz ələmimdə layihələr tərtib edib düzəldirdim, torpağa patent almaq istəyirdim və başqa bu kimi qəribə şeylər haqqında fikirləşirdim. Elə bu vaxt qardaşoğlum gəlib çıxmışdı və Şərqi Hindistana gedərkən yolüstü məni də adaya düşürməyi təklif edirdi.

Nəzərlərimi çox diqqətlə ona zilləyib soruştum: "Hansi şeytan səni bu təhlükəli fikrə yönəldibdir?" Mənim bu sualı qardaşoğlumu əvvəlcə heyrətləndirib çəşdirdi, amma bir qədər sonra o hiss elədi ki, təklifi məni çox da narazı salmayıb və ürəklənib dedi: "Ümid edirəm ki, dediyim fikir, gərək, təhlükəli olmasın, sizin üçün isə bir zamanlar bu dünyadakı monarxların əksəriyyətindən daha xoşbəxt və gözəl padşahlıq etdiyiniz adadakı adamları, onların həyatını görmək, zənnimcə, yəqin ki, maraqlı olar".

Müxtəsər, onun layihəsi, mənim əhvali-ruhiyyəmə, yəni məndə baş qaldırılmış, haqqında yuxanda təfsilatlı danışdığını fikir-xəyallara tamam uyğun gəlirdi; elə buna görə mən də ona bir-iki kəlmə ilə cavab verib dedim ki, əgər o, öz tacirləri ilə danışıb, onları razı salsa, mən onunla getməyə hazırlam, ancaq, bəlkə də, heç adadan o yana gedəsi olmadım. Qardaşoğlum soruştu: "Yəni siz yenə orada qalmاق istəyirsiz?" Mən dedim: "Məgər sən geri qayıdanda məni adadan götürə bilməzsən?" O cavab verib dedi ki, tacirlər çox qiymətli malla yüklenmiş ağır gəmidə onun belə bir dövrə vurmağına heç cür razı olmazlar, çünki bu yola ən azı bir ay artıq vaxt gedər, bəlkə də, hələ üç-dörd ay çəkər. Sonra qardaşoğlum əlavə edib dedi: "Hələ bu qalsın bir yana, işin o biri tərəfi də var axı. – Bəlkə, mən felakətə uğradım və heç sizin dalınızca qaydası olmadım, onda necə, deməli, siz adada əvvəlki vəziyyətdə qalacaqsınız?"

Qardaşoğlumun bu fikri çox tutarlı idi. Amma biz ikilikdə fikir-ləşib dərdə əlac tapdıq: belə qərara gəldik ki, quraşdırıla bilən bir qayıçı hissələr halında gəmiyə götürək, özümüzü bərabər aparacağımız iki-üç dülğərin köməyi ilə adada bir neçə günə hissələri quraşdırıb qayıçı suya buraxmaq mümkün olsun.



Mən bu məsələni fikirləşib götür-qoy etməyi çox da uzatmadım. Qardaşoğlumun gözlənilməz təklifi mənim öz fikir və meylimə o qədər uyğun idi ki, onu qəbul etməyimə heç nə mane ola bilməzdi. Digər tərəfdən, arvadımın ölümündən sonra mənə qayğı göstərən elə bir adam yox idi ki, məni dilə tutub, bu və ya başqa cür hərəkət etməyi məsləhət görəydi, təkcə mənim xeyirxah dostum, kapitanın dul qalmış arvadını istisna etmək olar, çünki bu qadın məni səyahət fikrindən döndərməyə çox ciddi surətdə çalışırdı və məni inandırırdı ki, gərək, yaşımin çoxluğunu, maddi cəhətdən təmin olduğunu, heç bir ehtiyac olmadan uzun müddət səyahətə çıxmağın təhlükəsini gözümün qabağına gətirəm və nəhayət, xüsusilə nəzərə alam ki, axı mənim iki xırda uşağım vardır. Lakin bütün bunların hamısı zərrə qədər də mənə təsir göstərmədi. Mən hiss edirdim ki, adada olmaq, oranı yenidən bir də görmək arzusu məndə qarşısızlaşınmaz bir qüvvə ilə baş qaldırır, buna görə də mənə dost olan bu dul qadına cavab verib dedim ki, səfərə getmək haqqında mənim fikirlərim o qədər qeyri-adi səciyyə daşıyır ki, getməyib evdə qalmaq mənim üçün qüdrətli ilahinin əleyhinə çıxmaq demək olardı. Bu sözdən sonra qadın daha məni dilə tutub nəsihət eləməkdən əl çəkdi və hətta özü indi mənim nəinki səfər hazırlığıma kömək etməyə başladı, habelə mənim ailə işlərimin qaydaya salınmasına və uşaqlarımın tərbiyəsi işinə də qayğısını əsirgəmədi.

Uşaqlarımı təmin etmək üçün mən vəsiyyətnamə tərtib etdim və əlimdə olan kapitalı etibarlı adama tapşırdım, bütün lazım olan tədbirləri də gördüm ki, taleyimin necə olacağından və başıma nə iş gələcəyindən asılı olmayıaraq, uşaqlarım gələcəkdə məndən narazı qalmasınlar. Onların tərbiyəsini isə dostum dul qadına etibar elədim və çəkəcəyi zəhmətə görə ona kifayət qədər mükafat təyin etdim. Belə bir mükafata o, doğrudan da, layiq idi, çünki o cür ki bu qadın mənim uşaqlarımı baxır, qayğı göstəirdi, heç onların öz anası da elə qayğı göstərə bilməzdi və onların tərbiyəsini ondan daha yaxşı istiqamətləndirməyi bacarmazdı, həm də necə ki o, mən qayidana qədər yaşamışdı, mən də eləcə onun xəcalətindən çıxana qədər yaşamışdım.

1694-cü ilin yanvarının əvvəlində mənim qardaşoğlum gəmi ilə yola çıxmağa hazır idi, mən də Cümə ilə birlikdə yanvarın 8-də Dauns limanına gəlib gəmiyə mindim. Yuxarıda xatırlatdigim quraş-

dırılaşdı qayıqdan əlavə, mən özümlə xeyli miqdarda müxtəlif şeylər götürmüştüm, o məqsədlə ki, adadakı koloniyanı qənaətbəxş vəziyyətdə olmasaydı, bu şeylər orada lazım olacaqdı, çünkü mən hər necə olur olsun, öz koloniyanı abad və səliqəli hala salıb qayıtməq istəyirdim.

Hər şeydən əvvəl, mən onun qeydinə qalmışdım ki, özümlə birlikdə bir neçə fəhlə götürmüştüm, fikrim də bu idi ki, ya onları həmisişlik qoyub gələm, qalsınlar adada, yaxud da, heç olmasa, orada onları məcbur edim mənim hesabımı işləsinlər, gözüm də onların üstündə olsun, sonra qayidanda təklif edərəm ki, iki şeydən birini seçsinlər – ya adada qalsınlar, ya da mənimlə birlikdə geri qayıtsınlar. Onların arasında iki dülger, bir dəmirçi və bir nəfər çox zirək cavan oğlan var idi, sənəti çəlləkçilik idi, amma hər cür başqa mexaniki işlərdən də başı çıxırdı. Məsələn, o, yaxşı təkərlər və əl dəyirmanı düzəltməyi bacarırdı, yaxşı xarrat və dulusçu idi, müxtəsər ki, taxtadan və palçıqdan əmələ gələn hər şeyi düzəldə bilirdi. Elə buna görə də biz ona “əlindən hər iş gələn usta” ləqəbini vermişdik.

Bundan əlavə, mən özümlə bir dərzi də götürmüştüm, əslində, o, mənim qardaşoğlumla Şərqi Hindistana getmək niyyətində idi, amma sonra mənimlə birlikdə bizim yeni plantasiyaya getməyə razılıq verdi və özü də məlum oldu ki, təkcə sənətinə görə yox, ümumiyyətlə, bir çox başqa işlərdə də çox faydalı və lazımlı adam imiş. Bu da təbiidir, çünkü, əvvəl dediyim kimi, ehtiyac insanı hər işə öyrədir.

Gəmiyə götürdüyüm yük isə, ümmülikdə götürsəm – çünkü mən dəqiq hesablamamışdım – xeyli miqdardə kətan maldan və bir qədər də adada görüşəcəyim ispaniyalılara paltarlıq üçün nəzərdə tutduğum nazik ingilis parçalarından ibarət idi; bu malların hamısını mən o hesabla götürmüştüm ki, təxminən, yeddi ilə çatsın. Əlcək, şlyapa, uzunboğaz çəkmə, corab və geyim üçün lazım olan bütün başqa bu kimi şeylərə, yadına gəlir ki, təxminən, iki yüz funt-sterlinqdən çox pul vermişdim, bir neçə yatacq və yataq ləvazimatı, xüssusən mətbəx qab-qacağı, çömcə, qazan, qalaylı mis qablar və sair şeylərin də pulu buraya daxildir. Hələ bunlardan əlavə, mən yüz funt-sterlinqlik dəmir şeylər, mix, cürbəcür hacatlar, bənd, pərcim, həncama, cəftə və o zaman ağılıma gələn müxtəlif lazımlı şeyləri aparırdım.



Mən həmçinin özümlə yüz ədəd ucuz muşket və tüfəng, bir neçə tapança, xeyli miqdarda müxtəlif ölçülü patron, üç və ya dörd ton qurğuşun və iki ədəd misdən hazırlanmış top aparırdım. Hansı müddətə və nə qədər ehtiyat götürməli olduğumu, məni hansı təsadüflər gözlədiyini bilmədiyim üçün, elə-belə, ağılyana, yüz çəllək barit, xeyli miqdarda qılınc, dəhrə, nizələr, təbərzinlər üçün dəmir ucluq götürmüşdüm. Beləliklə, bizim hər cür ehtiyatımız var idi, qardaşoğlumu da başa salmışdım ki, adətən, gəmi üçün tələb olunan toplardan başqa, ehtiyat üçün əlavə iki göyərtə topu götürsün. Nəzərdə tutmuşdum ki, bu topları adada düşürərik, sonra istehkam tikib orada yerləşdirərik ki, bizi hücum təhlükəsindən qoruyar. Əvvəl mən lap ürəkdən inanırdım ki, bütün bu əsləhə və şeylərin hamısı lazımlaşdırır, hətta adanı əldə saxlamaq üçün bu şeylər azlıq edəcəkdir. Oxucu sonra görəcək ki, mən nə qədər haqlı imişəm.

Bu səyahət zamanı mənə, adətən, həmişə rastlaştığım kimi, bir o qədər uğursuzluq və macəra üz vermədi, buna görə də mən nağılı elədiyim hekayəti tez-tez kəsib, oxucunun diqqətini kənar hadisələrə yayındırmayacağam və ola bilər ki, oxucu mənim adadakı koloniyamın taleyindən daha tez xəbər tutmaq niyyətindədir. Bununla belə, deməliyəm ki, bu səfər də tamam sakit keçmədi – xoşağelməz hadisələr də baş verdi, çətinliklər də oldu, hava da korlandı, külək də bəzən istənilən istiqamətdə əsmədi və nəticədə səyahət də mənim nəzərdə tutduğumdan çox çəkdi. Mən də yadıma salıb fikirləşirdim ki, indiya qədərki səyahətlərimdən yalnız birində – ilk dəfə Qvineyaya gedəndə – mən sağ-salamat gedib çatmışam və nəzərdə tutulan vaxtda da geri qayıtmışam. Bunu yadıma salanda öz-özümə yenə başladım fikir-xəyalə və düşündüm ki, qəzavü-qədər əvvəlki kimi yenə məni təqib edir, baxtam da belə gətirib ki, quruda qərar tutub otura bilmirəm, dənizə çıxanda da işim düz gətirmir.

Səmt küləyi yox idi, eks istiqamətdə əsən küləklər bizim gəmini şimala tərəf qovdu, biz İrlandiyanın Qoluey limanına girməyə məcbur olduq və bu qeyri-müsəaid küləyin ucbatından iyirmi iki gün orada dayanıb gözlədik. Amma burada bize təsəlli verən bircə yaxşı cəhət var idi: ərzaq çox ucuz idi; həm də burada istənilən hər şeyi tapmaq olurdu, buna görə də limanda qaldığımız müddət ərzində biz nəinki gəmidəki ehtiyata əl vurmadiq, hətta ehtiyatımızı bir qədər də

artırdıq. Burada mən bir neçə donuz və yanı danalı iki inek aldım, səfərimiz uğurlu keçərdisə, bunları yolüstü adaya düşürmək niyətində idim, amma sonra bu heyvanların işi ayrı cür oldu.

Biz İrlandiyani fevralın 5-də tərk elədik və bir neçə gün səmt küləyi ilə yol getdik. Yadimdadır, fevralın 20-si olardı, axşamdan xeyli keçmiş kapitanın növbədə dayanmış köməkçisi kayuta gəlib xəbər verdi ki, dənizdə alov görüb və top atəşinin səsini eşidibdir; o heç sözünü deyib qurtarmamışdı ki, gəmi şagirdi qaçaraq gəlib xəbər gətirdi ki, bosman da top atəşi səsini eşitmışdır. Biz hamımız göyərtədəki topların üstünə cumduq. Əvvəl etrafa qulaq verdik, ancaq heç nə eşitmədik, bir neçə dəqiqədən sonra isə dənizdə parlaq işıq gördük və fikirləşdik ki, bu, yəqin, böyük yanğındır. Biz gəminin dənizdəki yerini hesabladiq və yekdilliliklə bu qərara gəldik ki, alovun göründüyü istiqamətdə (qərb – şimalı-qərb) hətta beş yüz mil məsafədə heç bir torpaq yer yoxdur. Aydın idi ki, bu alov açıq dənizdə yanana gəmidən qalxırı. Bundan bir az əvvəl top atəşi səsləri eşitdiyimiz üçün qət etdik ki, bu gəmi bizdən çox da uzaqda deyildir, biz birbaşa işıq gələn tərəfə istiqamət götürdüük; biz irəlilədikcə işığın dairəsi də tədriclə böyüyürdü, hərçənd, duman olduğuna görə biz onu böyük bir işıq ləkəsi kimi gördük, başqa heç nəyi aydın seçə bilmirdik. Biz çox da güclü olmayan səmt küləyi ilə gedirdik və təxminən, yarı saatdan sonra, duman çəkilib hava azacıq açılında aydın gördük ki, bu, böyük bir gəmidir, açıq dənizdə yanır.

Zərərdidələri qətiyyən tanımamasam da, bu bədbəxt hadisə məni dərindən sarsıtmışdı. Vaxtilə portuqaliyalı kapitanın məni xilas etdiyi zaman özümün nə vəziyyətdə olduğumu yadına saldım və fikirləşdim ki, əgər yaxınlıqda heç bir gəmi yoxdursa, deməli, alov bürmüş bu gəmidəkilərin halı daha dəhşətlidir. Mən o saat əmr etdim ki, qısa fasılərlə beş dəfə top atəsi açılsın və oradakı zavallılar bilsin ki, kömək yaxındadır və onlar qayıqlarla xilas olmağa təşəbbüs göstərə bilərlər. Çünkü biz gəmidəki alovu görə biliirdik, amma yanana gəmidən gecənin qaranlığında bizi görə bilməzdilər.

Biz onunla kifayətləndik ki, səhər açılana qədər orada qalıb gözləyək, hərəkətimizi isə yanana gəminin hərəkətinə görə uyğunlaşdırıaq. Birdən-birə bizim hamımızı dəhşətə gətirən – hərçənd, elə bunu gözləmək də lazımdı – partlayış baş verdi və bunun ardınca



yanan gəmi tezliklə dalgalara qərq oldu. Bu, çox dəhşətli və sarsıcı bir mənzərə idi. Mən belə qət etdim ki, o gəmidəki adamların ya hamısı batıb məhv oldu, ya da ki qayıqlara doluşublar və indi okeanın dalğaları üzərində hərlənirlər. Hər halda, onların vəziyyəti çox ümidsiz idi. Qaranolıqda heç nə seçmək olmurdu. Amma zərər-didələrin, heç olmasa, bizi tapmalarına və yaxınlıqda gəmi olduğunu bilmələrinə mümkün qədər kömək etmək üçün mən əmr verdim ki, gəminin bir neçə mümkün olan yerində yandırılmış fanarlar asılsın və bütün gecəni fasilələrlə toplardan atəş açılsın.

Səhər saat səkkizə yaxın, müşahidə borusunun köməyi ilə biz dənizdə qayıq gördük. İki qayıq idi, ikisi də adamlı dolu idi və ağırlıqdan suya da çox dərin oturmuşdular. Biz gördük ki, onlar üzü küləyə, bizim gəmiyə tərəf avar çəkir, var qüvvələri ilə çalışırlar ki, bizim diqqətimizi özlərinə cəlb etsinlər, biz onları görək. Biz o saat gəminin dal tərəfindəki bayraqı qaldırıq və işarələrlə onları başa salmağa başladıq ki, sizi görürük və bizim gəmiyə dəvət edirik, özümüz isə gəmidə bir neçə yelkən də qaldırıb, onların qabağına getdik. Heç yarım saat keçməmişdi, onlara çatıb hamisini gəmiyə götürdüük. Onlar: kişili, arvadlı, uşaqlı cəmi altmış dörd nəfər idi, görünür, o gəmidə sərnişin çıxmuş.

Biz öyrəndik ki, yanıb batan üç yüz tonluq fransız ticarət gəmisi imiş, özü də Kanadanın Kvebek şəhərindən çıxıb Fransaya gedmiş. Kapitan öz gəmisinə üz vermiş bədbəxtlik barəsində bizə müfəssəl danışdı. Məlum oldu ki, əvvəlcə, sükançının ehtiyatsızlığı üzündən gəminin sükanı yanında yanım başlayıbdır. Onun harayına gələn dənizçilər, belə çıxır ki, yanğını tam söndürüblər, amma tezliklə məlum olub ki, qıçılcımlar gəminin elə nataraz və əlçatmaz yerinə düşüb ki, orada yenidən başlayan yanğınlı heç bir mübarizə aparmaq mümkün olmayıbdır. Tuxtaların arasından alov anbara keçib, orada isə heç bir tədbir onun yayılmasının qarşısını ala bilməzdi.

Belə bir vəziyyətdə qayıqları açıb suya sallamaqdən başqa, heç bir çarə qalmırıldı. Gəmidəki sərnişinlərin xoşbəxtliyindən qayıqlar kifayət qədər geniş və tutumlu idi. Onların bir barkası və bir böyük qayıqları var idi, bundan əlavə kiçik və enli qayığa da içməli su və ərzaq yükləmişdilər. Torpaqdan bu qədər uzaqda qayıqlara minərkən onlar, əlbəttə, xilas ola biləcəklərinə çox az ümid bəsləyirdilər;

ümidlərini daha çox ona bağlamışdılar ki, bəlkə, qarşılara bir gəmi çıxar və onları götürür. Onların yelkənləri, avarları və kompasları var idi və özləri də Nyufaundlendə tərəf üzmək niyyətində idilər. Külək o səmt üçün əlverişli idi. Ərzaq və su ehtiyatları da, əgər yaşayış üçün zəruri miqdarda qənaətlə sərf etsəydi, on iki gün onları dolandırırdı. Bu müddətə isə, əgər hava qarışmasaydı və külək əks istiqamətdən əsib əngəl töretməsəydi, kapitan Nyufaundlend sahillərinə gedib çatmaq ümidində idi. Onlar həm də bu fikirdə idilər ki, bu müddət ərzində, bəlkə də, dənizdən müəyyən qədər balıq da tuta bildilər. Lakin bu yolda onları gözləyən xoşagəlməz təsadüflər də çox idi. Məsələn, firtına başlansaydı, onların qayıqlarını aşırar və hamisini batırardı, yağılı və soyuq günlərdə onların bütün əzaları quruyardı, əks istiqamətdə əsən küləklər isə onları dənizdə o qədər dayandırıb saxlardı ki, hamısı acıdan məhv olardı, bütün bunları nəzərə alanda onların xilas ola biləcəyi möcüzə kimi bir şey olardı.

Kapitan gözləri yaşarmış halda mənə nağıl edib başa saldı ki, hamının əli hər şeydən üzüllüb, dəhşət içində bütün ümidlərin alt-üst olduğu dəqiqələrdə bir yerə cəmləşib məsləhətləşdikləri vaxt birdən-birə top atəsi eşidildi, birincinin ardınca bu səs dörd dəfə də təkrar olundu, hamını heyvət bürüdü. Bu, dənizdə alovu görəndə mənim əmrimlə toplardan açılan beş yaylım atəşinin səsi idi. Bu top atəsi onların qəlbinə ümid hissi getirib dayaq olmuşdu, habelə, mənim nəzərdə tutduğum kimi, onları ayıldıb başa salmışdı ki, yaxında onların köməyinə gelən gəmi vardır.

Top atəşinin səsini eşidəndən sonra onlar, bu səs külək əsən tərəfdən geldiyi üçün, qayıqlardakı dorları və yelkənləri yığıb, səhərə qədər orada gözləməyi qərara alırlar. Bir müddətdən sonra, onlar daha atəş səsi gəlmədiyini görəndə, özləri müşketlərdən böyük fasilələrlə üç dəfə atəş açırlar, lakin külək bu atəşin səsini o biri tərəfə qovub apardığına görə biz də onu eşitməmişdik.

Bir qədər keçmiş, bizim yandırıldığımız fanarların işığını görəndə və yenidən top atəşinin səsini eşidəndə bu bədbəxtlər xeyli heyvətlenib seviniblər. Elə bundan sonra onlar tezliklə bizə yanaşmaq üçün var qüvvə ilə avar çəkməyə başlayıblar. Nəhayət, təsvirəgələməz dərəcədə hədsiz sevinc içində onlar başa düşüb və inanıblar ki, biz onları görürük.



Təhlükədən bu qədər gözlənilməz halda xilas olmaları münasibətində bu adamların necə sevincək olduğunu və öz şadlıqlarını ifadə etmək üçün necə müxtəlif hərəkətlər etdiklərini, işarələr verdiklərini təsvir etmək mümkün deyildir. Kədəri də, qorxunu da təsvir etmək asandır, çünki ah-nalə, göz yaşları, başın və əllərin yeknəsəq hərəkətləri onların hamısı üçün ifadə vasitəsidir; lakin şadlıq, heyrət və sevinc həddini aşanda təəccübü dərəcədə dəyişir və min bir şəklə düşür, bax, bunu təsvir eləmək çətindir. Məsələn, bu adamların bəzisi ağlayırdı, bəzisi elə ah-nalə çekirdi ki, elə bil, onlara dərin kədər üz vermişdi. Bəzisi lap coşub özündən çıxmışdı, elə bil, çəşib dəli olmuşdular. Bir qismi gəmidə otərəf-butərəfə qaçırmış, məyus halda ayaq vururdu. Bəziləri oxuyurdular, bəzisi rəqs edirdi, bir başqası dəli kimi qəhqəhə çəkib gülürdü, bəzisinin isə heç səsi çıxmırıldı, mat-məəttəl quruyub qalmışdilar, bir kəlmə də danışa bilmirdilər. Bəzilərinin ürəyi bulanırdı, bir neçə nəfər huşunu itirib özündən getmişdi. Az bir qismi isə xaç çəkir, Allaha dua edirdi.

Haqq üçün demək lazımdır ki, sonra öz həqiqi minnətdarlığını bildirən nəcib adamlar onların arasında çox idi, lakin ilk anlarda sevinc hissi onlarda o qədər güclü idi ki, sadəcə olaraq, özlərini elə ala bilmirdilər. Onların çoxu keyləşmişdi və qəribə bir çəşbaş vəziyyətdə idi. Çox az adam bu sevinc hissini sakit keçirirdi və öz ciddiyətlərini itirməmişdilər.

Bütün bu vəziyyət, bəlkə də, qismən onunla izah edilə bilər ki, bu adamlar fransız milletinə mənsub idilər, bu millət də, hamının etirafına görə, öz səciyyəsi etibarılə daha dəyişkən, ehtiraslı və canlı temperamentə malik bir milletdir, zira həyat eşqi də bu millətdə başqa xalqlara nisbətən daha mütəhərrikdir. Mən filosof deyiləm və belə bir halın səbəblərini müəyyənləşdirməyi də öz öhdəmə götürmürəm, lakin onu deyim ki, mən ömrümdə bu gördüyüümə bənzəyən bir əhvalat və ya mənzərə görməmişdim. Bu gördüğüm mənzərəyə daha çox uyğun gələn və oxşayan yeganə səhnə bədbəxt Cümənin, mənim sadıq xidmətçimin, öz atasını qayıqda görərkən keçirdiyi şadlıq hissi və haldan-hala düşməsi idi. Əclaf dənizçilərin sahilə düşürdükləri və mənim xilas etdiyim kapitanın, onun yoldaşlarının bir zaman keçirdikləri şadlıq və heyrət hissi də bu indiki əhvəlata bir az oxşayırıdı; lakin nə bu, nə də o birisi, habelə mənim indiyə

qədər görmüş olduqlarımın heç biri burada baş verən hadisə ilə müqayisə oluna bilməzdi.

Onu da qeyd etmək lazımdır ki, bu vəhşi və ifrat sevinc ayrı-ayrı adamlarda müxtəlif şəkillərdə təzahür etməklə qalmırıdı. Bəzən belə olurdu ki, bu müxtəlif təzahürlerin bütün formaları eyni bir adamda da müşahidə olunurdu və sürətlə dəyişib bir-birini əvəz edirdi. Bir dəqiqə bundan əvvəl dinməzcə dayanıb qalan, keyləşmiş və düşüncə qabiliyyətini itirmiş kimi görünən adam, qəflətən oynamaya və təlxək kimi qəribə rəqs etməyə başlayırdı. Bir dəqiqədən sonra isə, göründün, həmin adam öz saçlarını yolur, yaxud əynindəki paltan didib yere atır və tapdalamağa başlayır. Bir qədər keçəndən sonra isə həmin adam ağlamağa başlayırdı, həli xarab olurdu, huşunu itirirdi və əgər belə vəziyyətdə o, köməksiz qalsayıdı, bir neçə dəqiqədən sonra, yəqin ki, qupquru meyitə çevrilərdi. Həm də bu hala düşən iki nəfər, on və ya iyirmi nəfər deyildi, xilas olunanların əksəriyyəti bu hala düşmüdü və yadımdadır ki, bizim həkim, belə vəziyyətlərdə, onların ən azı otuz nəfərindən qan almağa məcbur olmuşdu.

Onların arasında iki nəfər ruhani var idi, biri qoca, o biri cavan idi. Ən qəribəsi də budur ki, onlardan özünü daha çox pis aparan qocası idi. Göyərtəyə ayaq basıb, özünü təhlükəsiz vəziyyətdə hiss edən kimi, bu qoca ruhani tırtıp uzandı yerə, elə bil, qıçları sınmışdı, üz-gözündə də, qətiyyən, həyat əlaməti görünmürdü. Bizim həkim təcili surətdə lazımı tədbir gördü və bəlkə də, gəmidəkikərin arasında o yeganə adam idi ki, ruhanini ölmüş hesab etmirdi. Axırda həkim ruhanının qolunu açıb damarından qan aldı, amma bundan əvvəl onun qolunu qıpqırmızı olana qədər yaxşıca ovuşdurub qızışdırdı. Əvvəlcə onun damarından qan damcı-damcı gəldirdi, sonra gücləndi. Üç dəqiqədən sonra qoca gözlərini açdı, on beş dəqiqədən sonra hətta danışmağa başladı, həli yüngülləşdi. Tezliklə o, özünü lap yaxşı hiss elədi. Qanın axmasını dayandıranda o qalxıb göyərtədə gəzisməyə başladı və bildirdi ki, özünü lap əla hiss edir, həkimin ona verdiyi dərmandan bir qurtum içdi, müxtəsər ki, əməlli-başlı dirilib, özünə gəldi. Amma on beş dəqiqə keçəndən sonra onun yoldaşları həkimin kayutuna qaçdırılar, həkim bu zaman özündən getmiş bir qadından qan alırdı, onlar bildirdilər ki, ruhani özündən çıxıbdır. Görünür, ruhani yalnız indi, ayıldan sonra, öz vəziyyətində əmələ gəlmış dəyişikliyi dərk edib başa düşmüdü və



elə buna görə də özünü itirib haldan çıxmışdı. Həyat eşqi onun qanında elə sürətla hərəkət edirdi ki, damarları tab gətirmirdi. Onun qanı coşub qızmışdı, qızdırımlı adam kimi haldan çıxmışdı və adama elə gəlirdi ki, onun yeri Bedlamdır.¹ Həkim, bu vəziyyətdə ondan ikinci dəfə qan almağa cəsarət etmədi və ona nə isə sakitləşdirici və yuxugətirən bir dərman verdi. Bir müddətdən sonra dərman öz təsirini göstərdi, o biri gün səhər isə o, sapsağlam və ağılı başında yuxudan ayılıb ayağa qalxdı.

Gənc ruhani isə qocanın əksinə, çox təmkinli idi və öz mənəvi, əxlaqi ləyaqətini saxlamağı bacaran adamın belə bir vəziyyətdə özünü necə aparmalı olduğunu həqiqi nümunəsini göstərdi. Gəmiyə ayaq basan kimi üzüqoylu yerə sərilib səcdəyə getdi və xilas olduğuna görə Allaha təşəkkürlə ibadət elədi. O, yerə səriləndə mən, təəssüf ki, onun huşunu itirib özündən getdiyini zənn edərək, yaxınlaşıb, lap yersiz olaraq, onun ibadətinə mane oldum. Mən kömək edib onu qaldırmaq istəyirdim. Amma o, çox sakitcə mənə təşəkkür elədi və dedi ki, xilas olduğuna görə Allaha minnətdarlığını bildirir və xahiş elədi ki, bir neçə dəqiqəliyə onu tək buraxsınlar və əlavə etdi ki, Allaha ibadət edib minnətdarlığını bildirəndən sonra mənə də təşəkkür etməyi özünə borc bilir.

Ona bu ibadət vaxtı mane olduğuma mən lap ürəkdən təəssüfləndim, nəinki özüm kənara çəkildim, habelə başqlarına da tapşırdım ki, onu narahat etməsinlər. Mən kənara çəkiləndən sonra da o, üç dəqiqə və bəlkə də, bir az artıq səcdə vəziyyətdə üzüqoylu qaldı, sonra qalxıb mənə yanaşdı və çox ciddi, həm də səmimi, gözləri yaşıla dolu mənə təşəkkür etməyə başladı və bildirdi ki, Allahın iradəsilə mən onun və onun kimi digər bədbəxtlərin həyatını xilas etmişəm. Mən cavab verdim, amma onun yenidən Allaha təşəkkür etməsini məsləhət görə bilməzdim, çünkü onun Allaha ibadət edib öz borcunu yerinə yetirdiyini bir az əvvəl görmüşdüm; mənim özümə gəldikdə isə dedim ki, yalnız aqlın və insanpərvərliyin tələblərini yerinə yetirmişəm, əslində isə, onun kimi, elə biz də, gərək, rəhim olan Allaha təşəkkür edib, minnətdarlığımızı bildirək ki, öz mərhəmətini bildirib əyan etmək üçün biz bəndələri vasitə qılıb savaba çatdırıbdır.

¹ *Bedlam* (ing. *Bethlehem sözündən qısaltma*) – Londonda əsəbi və ruhi xəstələr evi. Sonra xüsusi isim kimi, ümumiyyətlə, “dəlixana” mənasında işlənmişdi. “Yeri Bedlamdır” – “yeri dəlixanadır” deməkdir.

Bu söhbətdən sonra gənc ruhani öz həmyerilərinin yanına getdi; çalışırkı ki, onları sakinləşdirsin, söhbət edir, inandırır və ümumiyyətlə, lazımlı olan hər şeyi edirdi ki, onlar ağılla hərəkət etsinlər, cızıqlarından çıxmalarını. Onların bir qisminə gənc ruhanının dedikləri təsir göstərirdi, amma bəzilərinə heç bir təsiri olmurdu, çünki bir müddət öz ruhi müvazinətlərini bütünlükle itirmişdilər.

Mən bu barədə danışmaya bilmərəm, çünki, ola bilər, mənim kitabım elə adamların əlinə keçər ki, bu dediklərim onlar üçün faydalı olar və coşqun ehtiraslarını idarə etməyi onlara öyrədər. Axi, məsələn, doğrudan da, bir halda ki, həddindən artıq sevinc və şadlıq insanın bu qədər gözünü bağlayıb, ağlını əlindən ala bilirsə, onda qəzəbin, nifrətin və acığın coşub-daşması insanı haraya aparıb çıxarmalıdır? Mən, bax, həmin bu dəqiqədə anladım ki, hər cür ehtirası cilovlayıb saxlamaq – həm sevincin və ya zövqün, həm də kədərin və ya acığın coşmasına yol verməmək insan üçün zəruridir.

Qonaqlarımızın da birinci gün öz hissələrini belə həddindən artıq coşqun halda üzə vermələri bizim üçün bir qədər xoşagelməz idi. Gecəni qonaqlar gəmidə onlar üçün ayrılmış yerdə keçirdilər, o biri gün səhər onların eksəriyyəti, keçirdikləri xeyli həyəcan və yorğunluğun üstündən yaxşıca yatıb dinclərini alandan sonra, sənki, tamam dəyişib başqa adam olmuşdular.

İndi onların özünü aparmağında və rəftarlarında, onlara göstərilmiş xidmətə görə öz təşəkkürlərini izhar etmələrində xüsusi bir nəzakət hiss olunurdu, hər şey də öz qaydasında idi. Fransızlarda, məlumdur ki, bu qabiliyyət fitridir. Onların kapitanı ruhanılardən biri ilə bərabər yanına gəldi və bildirdi ki, mənimlə və qardaşoğlumla, kapitanla məsləhətləşib bundan sonra nə etmək lazım geldiyini aydınlaşdırmaq istəyir. Onlar bizə dedilər ki, bir halda ki, biz onların həyatını xilas etmişik, əllərində olan hər şeyi bizə versələr, yenə də az olar. Kapitan bildirdi ki, onlar müəyyən məbləğ pulu və bəzi qiymətli şeyləri alovdan xilas edib, özləri ilə qayıqlara keçirə biliblər və əgər arzu ediriksə, hamısını bizə təqdim etməyə hazırlırlar. Onların arzusu isə budur ki, biz yolüstü onları elə bir yerdə düşürək ki, oradan Fransaya qayitmaq mümkün olsun.

Qardaşoğlum əvvəlcə onlardan pulu almaq və sonra da zərərçəkənlərin qeydinə qalmaq barədə düşünmək niyyətində idi, amma mən başqa fikirdəydim; mən yad ölkədə sahilə çıxmağın nə demək



olduðunu bilirdim və əgər vaxtilə məni dənizdə xilas edib gəmiyə götürən portuqaliyalı kapitan mənimlə belə rəftar etsəydi və məni xilas etdiyinə görə bütün olub-qalanımı əlimdən alsaydı, onda, gərek, mən ya acıdan ölüydim, ya da Bərbəriyyədə olduğu kimi, Braziliyada qul vəziyyətinə düşsəydim. Amma burası da var ki, portuqaliyalı ağa heç türkdən yaxşı deyil, bəzən hələ ondan da pis olur.

Buna görə də mən fransız kapitanına dedim ki, əgər biz onları bədbəxtlikdən qurtarmışıqsa, elə belə də lazımdı. Bu cür hərəkət etmək bizim borcumuz idi; biz də sizin kimi adamlarıq. Əgər biz belə və ya başqa cür ağır bir vəziyyətə düşsəydi, bu cür xilas olmayı özümüz üçün də arzu edərdik. Deməli, biz elə hərəkət etmişik ki, əgər biz özümüz onların, onlar isə bizim vəziyyətdə olsaydı, onlardan da eləcə hərəkət etməyi gözləyərdik. Yanğından xilas edib gətirdikləri az miqdarda vəsaiti onlardan almaq və sonra da əliboş sahilə düşürüb orada qoymaq, mənim fikrimcə, çox böyük zülm olardı. Bunun mənası belə çıxardı ki, biz əvvəlcə onları xilas edirik, sonra isə yenə özümüz onların evini yixırıq, dənizdə batmağa qoymuruq, amma acıdan ölməyə məcbur edirik. Buna görə də mən heç nə götürmək istəmirdim. Onların hər hansı bir sahilə çıxarılmasına gəldikdə isə mən onlara dedim ki, bu, bizim üçün çox çətin məsələdir. Çünkü bizim gəmi Şərqi Hindistana gedir. Hərçənd, biz öz yolumuzdan xeyli qərbə uzaqlaşmışıq, ola bilər, tale bizi məhz onların xilası üçün buraya istiqamətləndirmişdi, amma biz yenə onların xatırınə öz marşrutumuzu dəyişə bilmərik. Mənim qardaşoğlum, gəminin kapitani, belə bir məsuliyyəti üzərinə götürüb yolundan kənara çıxa bilməz, çünkü o, Braziliyadan keçib getmək barədə gəmini kirayə edənlərə yazılı iltizam veribdir və onların qarşısında cavabdehdir. Mənim vəd edəcəyim isə yalnız bu ola bilər ki, elə bir istiqamətlə gedərik ki, Şərqi Hindistandan gələn gəmilərlə qarşılaşmağımıza ümidi olsun və o gəmilərdən biri onları İngiltərəyə və ya Fransaya apara bilsin.

Əlbəttə, bu təklifin birinci hissəsi o qədər alicənab və mərhəmətli idi ki, bunun üçün onlar mənə yalnız təşəkkür etməli idilər. Lakin onlar, xüsusən sərnişinlər, Şərqi Hindistana getmək məsələsindən çox pərişan olmuşdular. Öz tərəflərindən belə bir fikir irəli sürdülər ki, bir halda ki, onlarla görüşmək üçün biz öz yolumuzdan kənara çıxıb qərb tərəfə bu qədər uzaqlaşmışıq, onda elə yenə də,

heç olmasa, həmin bu istiqamətlə Nyufaundlend sahillərinə tərəf getmək olar və orada onları gəldikləri yerə – Kanadaya aparmağa razılıq verəcək hər hansı bir gəmiyə və ya qayığa rast gəlmək də mümkündür.

Mənə elə gəldi ki, bu tamamilə təbii bir arzudur və buna görə də razılaşmaq meylində idim. Elə özüm də fikirləşirdim, bu yazıqların hamisini Şərqi Hindistana aparmaq nəinkin onlar üçün sərt bir cəza olardı, bu həm də bizim səyahətimizin bütün planını vurub dağıdardı, çünki bu müddət ərzində onlar bizim bütün ərzağı yeyib məhv edərdilər. Buna görə də mən fikirləşdim ki, şübhəsiz, gözlənilməz şərait və vəziyyətin nəticəsində məcbur olub nəzərdə tutulan yoldan bu cür kənarə çıxməq üstündə bizi heç kəs danlamaz və bunu, qətiyyən, müqavilənin pozulması da hesab etmək olmaz. Zira nə Allahın, nə də təbiətin qanunları bizə icazə vermir ki, dənizdə iki qayıqda belə çıxılmaz vəziyyətə düşmüş adamları xilas edib gəmiyə götürməkdən imtina edək; eləcə də biz bu yazıqları hər hansı bir sahilə aparıb çıxartmaq borcumuzdan da boyun qaçıra bilməzdik. Bütün bunlara görə mən razi oldum ki, əger külək və hava imkan versə, onları Nyufaundlendə apararam, yox, əger imkan verməsə, onları Şərqi Hindistana – Martinikaya yola salacağam.

Külək şərq tərəfdən əsməkdə davam edirdi, amma hava yaxşı idi. Küləyin istiqaməti uzun müddət dəyişmədiyinə görə də biz bu zərərdidələri Fransaya yola salmaqdə bir necə fürsəti əldən verdik. Biz Avropaya gedən bir neçə gəmi ilə rastlaştıq, onlardan ikisi elə fransız gəmisi idi. Lakin bu gəmilər eks istiqamətli küləyə qarşı o qədər mübarizə aparmalı olmuşdular ki, xeyli gecikmişdilər və indi qorxudan bu bədbəxtləri də götürmürdülər ki, nə özlərinə, nə də sərnişinlərə ərzaq çatmaz. Buna görə də biz hələ də yolumuza davam edib öz sərnişinlərimizi irəli aparırıq. Təxminən, bir həftədən sonra biz Nyufaundlendin saya yerlərinə çatdıq, orada biz sərnişinləri barkasa mindirdik. Barkası özləri kirayə tutmuşdular və belə danışmışdilar ki, onları sahile çıxartsın və əger ərzaq ehtiyatı toplaya bilsələr, Fransaya aparsın. Fransızlar gəmidən düşməyə başlayanda, yuxarıda haqqında danışdığını gənc ruhani, bizim Şərqi Hindistana getdiyimizi eşidib, xahiş elədi ki, onu özümüzə aparaq və Koromandel sahilində düşürək. Mən razi oldum, çünki bu cavan



oğlanı çox xoşlayıb sevmişdim və sonra məlum olacaq ki, mən öz zənnimdə yanılmamışdım. Bundan əlavə, dörd nəfər fransız dənizçisi də bizim gəmidə qaldı, onların da çox işgüzər və zirək gənclər olduğu sonra bilindi.

Buradan biz Şərqi Hindistana tərəf istiqamət götürdüük. İyirmi gün olardı ki, cənuba və cənub-şərqə üzürdük, bəzən zəif səmt küləyi bizə kömək edirdi, bəzən isə heç külək olmurdu, elə bu zaman biz, demək olar ki, yenə də, yanmış fransız gəmisinin sərnişinləri kimi ağır vəziyyətə düşmüş adamlara kömək etməli olduq.

1694-cü il martın 19-da şimal en dairəsinin iyirmi yeddi dərəcə beş saniyəsində cənub-şərq istiqamətində irəliləyərkən biz dənizdə yelkən gördük. Tezliklə aydınca gördük ki, bu böyük bir gəmidir, özü də bizə tərəf gəlir. Ona nə lazım olduğunu əvvəlcə biz başa düşmədik, amma o, bizə yaxınlaşanda, gördük ki, gəminin orta dor ağacı, qabaq dor ağacı və burun tərəfdən uzanan buşprit ağacı yoxdur. Ağır və bədbəxt vəziyyətə düşdüyüünə işaret olaraq gəmi top atası açdı. Hava yaxşı idi, külək şimal-qərb tərəfdən əsirdi və tezliklə onlarla danışığa girişmək bizə mümkün oldu.

Məlum oldu ki, bu gəmi Bristol'dan çıxmış ingilis gəmisidir, Barbados adasından evə qayıdır. Dənizə çıxmağa bir neçə gün qalmış, hələ yelkənlərini qaldırmağa bir o qədər də hazır olmayan bu gəmini dəhşətli firtına lövbərlərindən qoparıb küləyin ağızına vermişdir, işin tərsliyindən kapitan və bosman da bu vaxt sahildə imişlər, beləliklə, firtinanın dəhşətindən əlavə, komanda başsız qalmış və gəmini evə aparıb çıxara biləcək təcrübəli dənizçilərini də itirmişdi. Onlar doqquz həftə idi ki, dənizdə idilər; birinci firtinanın ardında onlar yeni bir firtinaya da dözməli olublar və onların mülahizəsinə görə, bu ikinci firtına onları xeyli qərbə qovub aparmışdır, elə bu zaman onlar gəminin dor ağaclarının üçünü də birdən itirmişlər. Onlar əvvəlcə Baham adalarına yan almaq ümidində imişlər, lakin güclü şimal-qərb küləyi onları yenidən cənub-şərqə tərəf qovub aparıb. Həmin külək elə indi də əsirdi, amma belə küləkdə gərek yelkən olsun ki, gəmini idarə edə biləsən, onların da yelkəni olmadığına görə (gəmidə yalnız orta dorun aşağı yelkəni və onların qabaq dora sonradan ehtiyat üçün taxdiqləri dördbucaq yelkən qalmışdı) küləyə qarşı gedə bilmirdilər və çalışdıqları bu idi ki, birtəhər özlərini Kanar adalarına yetirsinlər.

Lakin ən pisi bu idi ki, ərzaqları çatışmadığına görə onlar, az qala, acıdan ölücəkdilər. Çörək və ət hələ on bir gün bundan əvvəl tamam qurtarır tükənmişdi. Canlarını yalnız onun sayəsində qoruya bilmişdilər ki, bir az hələ içməli suları və yarım çəllək unları qalırdı. Bundan əlavə, onlarda xeyli qənd var idi. Əvvəlcə onların şəkərçörəkləri var idi, amma hamısını yemişdilər. Bundan başqa, onlarda yeddi çəllək rom var idi.

Gəmidə bir qadın var idi, oğlu və qulluqçusu da yanında idi. Onlar gəmiyə, elə-belə, sadəcə, sərnişin kimi minmişdilər, özləri də gəminin səfərə hazır olduğunu zənn edərək elə firtinadan bir az əvvəl göyərtəyə qalxmışdilar. Özlərinin ərzağı yox idi, buna görə də başqalarına görə daha acinacaqlı vəziyyətə düşmüşdülər. Zira, canı boğazına gəlib çatmış gəmi komandası, əlbəttə, öz haynda idi və bu yazıq sərnişinlərə heç bir mərhəmət göstərmirdi; onların bu vəziyyətinin dəhşətini hətta təsvir etmək də ağırdır.

Məndə hər şeyi bilməyə maraq olmasaydı, bəlkə də, mən heç bundan xəbər tutmayacaqdım; hava yaxşı idi, külək də kəsmişdi, tənbəllik etməyib özüm o gəmiyə getdim. Gəmiyə komandanlıq edən, kapitanın kiçik köməkçisi bizim yanımıza gəlib bildirdi ki, böyük kayutda üç sərnişinləri var, özlərinin də vəziyyəti, yəqin ki, lap acinacaqlıdır. "Mən hətta fikirləşirəm ki, – deyə o davam etdi, – indi onlar, yəqin, ölüblər; bu son iki gündə onların heç səs-səmiri gəlmir, mən də qorxumdan heç onlarla əhval tutmamışam, çünki kömək eləməyə heç nəyimiz yoxdur".

Biz o saat qərara aldıq ki, öz ərzaq ehtiyatımızdan, bacardığımız qədər, onlar üçün ayıraq. Biz qardaşoğumla gəminin yolunu o qədər dəyişmişdik ki, indi fərqi yox idi, hətta özümüzə ərzaq çatmاسayı və ehtiyat götürmək üçün Virciniya və ya Amerika sahilinin hər hansı başqa bir yerinə yan almalı olsaydıq da, onları lazımi qida ilə təmin etməkdən imtina etməzdik. Lakin bizim ehtiyat götürmək üçün sahile yan almağımıza hələlik ehtiyac yox idi.

Bu ac və sərgərdan insanları indi başqa təhlükə hədələyirdi; onlar qorxurdular ki, hətta bizim ayırdığımız az miqdardakı ərzaq özü də onlar üçün həddindən çox olacaqdır və aparmağa gücləri çatmayacaqdır. Gəminin komandanlığını öz öhdəsinə götürmiş kapitan köməkçisi özü ilə qayıqda altı adam gətirmişdi, lakin bu bədbəxtlər adama yox, skeletə bənzəyirdilər və o qədər zəifləmişdilər



ki, avardan güclə yapışırıdalar. Kapitan köməkçisinin özü də çox pis görünürdü və zəiflikdən ayaq üstündə zorla dayanırdı. Özünün dediyinə görə, hər şeyi komanda ilə tən bölmüş və başqalarından bir tikə də artıq yemirmiş.

Mən ona məsləhət gördüm ki, yeməkdə bir az yiğcam olsun, özünə də ət verdim. İki-üç tikə yemişdi ki, özünü pis hiss etdi. Bizim həkim ət suyunu götürüb içinə nə isə tökdü və dedi ki, onun üçün bu həm qida olacaq, həm də dərman. Doğrudan da, onu yeyəndən sonra bosmanın hali yaxşılaşdı. Mən dənizçiləri də unutmamışdım və əmr elədim ki, onlara da yemək versinlər. Onlar yeməyi yemir, aşırıb udurdular. O qədər dəhşətli ac idilər ki, qətiyyən, özlərini ələ ala bilmirdilər. Onlardan ikisi yeməyə elə girişmişdi ki, o biri gün səhər, az qala, canlarını tapşırmalı olacaqdılar.

Bu bədbəxtlərin görkəmi məni çox həyəcanlandırdı və mənim özümün vaxtıla adaya gedib çıxarkən düşdüyüm dəhşətli vəziyyəti yadına saldı. O vaxt mənim də yeməyə heç nəyim yox idi, yeməyə bir şey tapa biləcəyimə ümidi də yox idi. Hələ onu demirəm ki, özümün vəhşi heyvanlar tərəfindən yeyilə biləcəyimi düşünüb hər dəqiqə qorxu hissi keçirirdim. Lakin kapitan köməkçisi gəmi komandasının dəhşətli vəziyyəti barədə danışanda, onun böyük kayutdakı üç sərnişin – ana, oğul və qulluqçu haqqında əvvəl verdiyim məlumat heç yadımdan çıxmır və daim başımda hərlənirdi. Kapitan köməkçisinin özü etiraf edirdi ki, iki-üç gündür, onlardan heç bir xəbər tutmayıb, özlərinin vəziyyəti həddən çox xarablaşanda həmin üç nəfər sərnişini tamam yaddan çıxarıblar. Onlar da baxımsız halda özbaşına qalıblar. Mən kapitan köməkçisinin sözündən belə başa düşdüm ki, həmin sərnişinlərə son günlərdə, qətiyyən, yemək verməyiblər və onların üçü də, yəqin ölüb, cənazələri də kayutun döşəməsinə sərilibdir.

Bizim indiki kapitan adlandırdığımız kapitan köməkçisini yedidirəndə mən gəmidə qalan ac dənizçiləri də unutmadım; köməkçimə əmr etdim ki, özü ilə on iki nəfər adam götürüb, mənim xüsusi qayığıma minsin və onlara bir kisə çörək və bişirmek üçün də dörd, yaxud beş parça ət aparıb versin. Bizim həkim onu başa saldı ki, gəmiyə çatan kimi əti bişirsin və mətbəxdə ayıq olsun ki, əti çiy yeməsinlər, əti bişməmiş qazandan çıxarsınlar, bişəndən sonra isə ətin hamısını birdən yox, az-az tikələrlə paylaşınlar. Həkimin bu uzaqqorənliyi o

adamları xilas etdi, yoxsa iş tərsinə nəticə verərdi: onları dirildib həyata qaytarmaq üçün verilən qida həmin adamları öldürə bilərdi.

Mən eyni zamanda öz köməkçimə əmr etdim ki, gəmidə həmin böyük kayuta girsin və oradakı bədbəxt sərnişinlərin nə vəziyyətdə olduğunu özü gözü ilə görsün və əger onlar sağdırsa, onların qeydinə qalsın, cana gəlib dirçəlmələri üçün lazımlı olan hər şeyi versin. Həkim isə ona ət suyu ilə dolu böyük bir dəsti verdi: həkim onu, kapitan köməkçisi bizim gəmiyə gələndə düzəltdiyi kimi, dərmanla düzəltmişdi və həmin ət suyunun zəifləmiş sərnişinləri dirçəldib, qüvvələrini bərpa edəcəyinə də, qətiyyən, şübhə etmirdi.

Mən isə bununla kifayətlənmədim. Bədbəxt mənzərəni öz gözümle görmək istəyirdim; mən bilirdim ki, gəmidə o mənzərəni sonra gəlib mənə danışanların nağılındakindan daha aydın cizgilərlə görəcəyəm. Mən kapitanı (indi biz ona belə deyirdik) özümlə götürdüm və onun qayığında gəmiyə getdim.

Biz gəmiyə qalxanda, orada, az qala, qiyama bənzəyən, qorxunc bir çaxnaşmaya rast gəldik. Komanda mərəkə ilə şığıyb, əti bişib hazır olmamış qazandan çıxartmaq istəyirdi. Amma mənim köməkçim mətbəxin qapısında güclü gözətçilər qoymuşdu, bu gözətçilər isə, dillə öyünd-nəsihət və izahatların hamisini deyib qurtarandan sonra, sözə baxmayanların qabağını güclə saxlayırdılar. Elə bu zaman köməkçim qazana quru suxarı atmağı da əmr elədi, suxarırlar ət suyunda islanıb bir qədər yumşalandı, çıxardıb bir-bir paylamağa və bununla daacların gözləmə əzabını azaltmağa başladı, həm də bildirdi ki, onların öz xeyri naminə yeməyi hələlik bu qayda ilə az-az verməlidir. Lakin bütün bunların hamısı əbəs idi. Əger mən özüm onların kapitanının və zabitlərinin müşayiəti ilə gəmiyə gəlib çıxmışaydım və əger onların bir qismini şirin sözlə, bir qismini zor gücünə sakitləşdirməsəydim, zənnimcə, onlar zorla mətbəxə girib, əti sobadan çıxaracaqdılar, çünkü ac qarına söz pis təsir edir. Hər halda, biz onları sakitləşdirib başa saldıq və onları az-az, həm də çox ehtiyatla yedirməyə başladıq, sonra isə tədriclə yeməyin miqdarını artırıldıq, is də öz qaydasında və rahatlıqla başa gəldi.

Kayutdakı bədbəxt sərnişinlərin əzabı isə tamam başqa növdən idi və bizim göyərtədə gördüklerimizin hamısı kayutdakı dəhşətin yanında heç nə idi. Gəmi komandası, ərzaq ehtiyatı çox az olduğundan, əvvəl də bu sərnişinlərə yeməyə çox az şey vermiş, axır vaxtda



isə heç nə vermir və onlara hər cür qayğını dayandırır, buna görə də son altı-yeddi gündə sərnişinlər tamam yeməksiz qalır, bundan əvvəlki günlərdə də onların yeməyi pis olubdur. Yaxşı ana, dənizçilərin dediyinə görə, yaxşı ailədən çıxmış bu düşüncəli qadın mümkün etdiyi hər şeyi fədakarlıqla oğluna verib, axırdı isə ləp əldən düşübmiş. Köməkçim kayuta gırəndə qadın bir-birinə möhkəm bağlanmış iki stulun arasında döşəmənin üstündə bükülüb qalmışdı. Qadının başı üstündə dayanmırıldı, ölüdə olduğu kimi, yana əyılırdı, halbuki o, hələ sağ idi. Mənim köməkçim onu ayıldıb dirçəltməyə təşəbbüs göstərdi və qaşıqla onun boğazına bir az ət suyu tökdü. Qadın ağızını açdı və əlini tərpətdi, amma danışa bilmədi. Bununla belə köməkçimin dediklərinin hamısını başa düşürdü, həm də işarələrlə onu başa salmağa çalışırdı ki, ona kömək etmək mümkün deyildir, eyni zamanda oğlunu göstərir və sanki, ona qayğı göstərməyi xahiş edirdi.

Bu mənzərədən çox sarsılmış köməkçim, hər halda, çalışırdı ki, onun ağızına bir-iki qaşiq ət suyu töksün, amma bunun mümkün olacağına mən şübhə edirdim. Çünkü çox gec idi, iş işdən keçmişdi və elə həmin gecə qadın öldü.

Onu sevən ananın həyatı bahasına xilas olub sağ qalmış oğul bir qədər yaxşı vəziyyətdə idi. Bununla belə, o da çarpayıda uzanıb qalmışdı, özündə də həyat əlaməti çox zəif hiss olunurdu. Ağzında köhnə əlcəyin bir parçası var idi, onun da çox hissəsini çeynəyib yemişdi. Yalnız gəncliyi və sağlamlığı onu xilas etmişdi. Köməkçim onu ət suyundan bir neçə qaşiq udmağa məcbur edə bildi, bundan sonra o, bir qədər özünə gəlməyə başladı. Amma bir müddət sonra ona bir neçə qaşiq da verəndə özünü pis hiss elədi və öyüyüb quşdu.

Sonra yaxşı qulluqçunun qeydinə qalmaq lazımlı geldi. Qulluqçu döşəmənin üzərində öz xanımının yanında sərilib qalmışdı, elə bil ki, onu iflic vurmaşdı: bədəninin üzvləri qic olmuşdu, bir əli ilə stulun ayağından elə bərk yapışdırılmışdı ki, biz onun əlini çətinliklə aça bildik. O biri əli başının üstündə idi, ayaqlarını isə stulun ayaqlarına dirəmişdi. Müxtəsər, onda can üstə axır nəfəsini alan adamın görkəmi var idi, amma, əslində, o da hələ sağ idi.

Bu bədbəxt qulluqçu qızın vəziyyətinin ağırlığı onda idi ki, acliq və ölüm qorxusu onu əldən salmışdı, həm də dənizçilər mənə nağıl etdilər ki, çox incə bir məhəbbətlə sevdiyi xanımının iki və ya üç

gün onun gözünün qabağında əzab çəkib ölməsi də ona çox böyük dərəd olmuşdur.

Biz lap məəttəl qalmışdıq, bu yaziq qızı nə əlac edəcəyimizi bilmirdik. Bizim çox biliqli və təcrübəli həkimimiz onu həyata qaytaranda məcbur olmuşdu ki, qızın ağılinı özünə qaytarmağın da qeydinə qalsın, çünki uzun müddət bu qız lap ağılinı itirib çəşmiş kimi görünürdü.

Bu qeydləri oxuyan hər bir oxucu gərək nəzərə alsin ki, dənizdə bir gəmidən o birinə getmək kəndə səfər eləməyə bənzəmir ki, orada bir-iki həftə adamı qonaq saxlasınlar. Bizim işimiz zərərçəkənlərlə vaxt keçirmək deyil, onlara kömək etməkdən ibarət idi. Hərçənd, onlar da bizim gəminin götürdüyü istiqamətdə getməyə razi idilər, amma biz dor ağacları olmayan gəmi ilə birlikdə gedə bilməzdik. Lakin onların kapitanı hündür orta doru düzəltməkdə onlara kömək etməyi bizdən xahiş etdiyinə görə biz üç-dörd gün bir yerdə qaldıq və bu zaman onlara ehtiyatımızdan ayıra bildiyimiz qədər – beş çəllək mal əti, bir çəllək donuz əti, iki kisə suxarı və lazımı qədər noxud verdik, əvəzində isə, onlardan üç çəllək qənd, bir qədər rom və bir qədər də qızıl pul aldıq. Sonra biz onlardan ayrıldıq, lakin o gənc oğlanı və qulluqçunu, çox xahiş etdiklərinə görə, bütün müxəlləfatları ilə birlilikdə bizim gəmiyə köçürtdük.

Gənc oğlan, təxminən, on yeddi yaşında idi; qəşəng, tərbiyəli, təvazökar və ağıllı oğlan idi. Anasının ölümü onu dərindən sarsılmışdı və gərək ki, bu hadisədən cəmi bir neçə ay əvvəl o, Barbados adasında atasını da itirmişdi. Oğlan bizim həkimdən xahiş eləmişdi ki, məni dilə tutsun, onu bizim gəmiyə götürməyə razılıq verim, çünki onların olduğu gəminin komandası rəhmsizlik edib onun asansını öldürmüştü. Elə, doğrudan da, o adamlar qadının ölümüne səbəb olmuş passiv qatillər idi, çünki onlar əllərində olan yemək ehtiyatından, nə qədər az olsa da, hər halda, o köməksiz dul qadının həyatını saxlamaq üçün kifayət edəcək kiçik bir hissə ayıra bilərdilər. Lakin məlumdur ki, acliq nə dostluq bilir, nə qohumluq tanır, nə də ədalət və hüquq qəbul edir və elə buna görə də nə vicdan əzabı ona yaxın düşmür, nə də ki rəhm etməyə qabil deyildir.

Həkim bizim haraya getdiyimizi ona deyib, həm də izah edib başa salıb ki, əgər bizimlə gedəsi olsa, biz onu öz dostlarından xeyli uzaqlara aparıb çıxarıraq və bu səfərdə elə ola bilər ki, o, bizim onu



tapıb xilas etdiyimizdəkindən daha pis vəziyyətə düşsün, yəni acınan ölsün. O isə cavabında deyib ki, onun üçün fərqi yoxdur. Haraşa olsa gedər, təki düşdüyü dəhşətli insanların arasından uzaqlaşış kənar olsun. Kapitan ki onun həyatını xilas edibdir (kapitan deyəndə o, məni nəzərdə tuturdu, mənim qardaşoglum barədə heç nə bilmirdi), yəqin ki, ona heç bir pislik də eləməz. Qulluqçuya gəldikdə o, əmin idi ki, ağlı özünə gələndən sonra, bizim onu haraya aparmağımızdan asılı olmayaraq, o, öz xilası üçün həmişə bizə minnətdar olacaqdır. Həkim bütün bunların hamısını oğlana qarşı xüsusi bir mərhəmət və rəğbətlə elə nağıl elədi ki, mən onların ikisini də bizim gəmiyə götürməyə razı oldum, təkcə onların on bir çəllək qəndini götürməkdən imtina etdim, çünkü gəmini həddindən artıq yükləyib ağırlaşdırmaq olmazdı. Amma gənc oğlanın əlində həmin qənd çəlləklərinə yük qəbzələri var idi, buna görə də mən kapitanı belə bir yazılı iltizam verməyə məcbur etdim ki, Bristolə gedib çatan kimi, o, həmin şəhərdə mister Rocers adlı bir nəfərin yanına gedəcəkdir, bu adam tacirdir və gənc oğlan da onun qohumudur, mənim məktubumu ona çatdıracaq və bədbəxt dul qadının bütün əmlakını ona təhvil verəcəkdir. Amma heç ağılm kəsmir ki, bu tapşırıq yerinə yetirilmiş olsun, çünkü gəminin Bristolə çatması barədə mən heç bir xəbər ala bilməzdim. Çox ehtimal ki, gəmi okeanda məhv olmuşdur, çünkü bu gəmi elə acınacaqlı bir vəziyyətdə idi və özü də qurudan o qədər uzaqda idi ki, zənnimcə, lap ilk firtına onu batırımalı idi; hələ bizə rast gəlməmişdən əvvəl gəmi deşilmişdi, sualtı hissəsində zədəli yerləri də çox idi.

İndi biz şimal en dairəsinin on doqquz dərəcə otuz iki dəqiqəliyində idik. Səyahətimiz indiyə qədər, havanın babatlığı mənada, pis keçməmişdi, hərçənd ki, başlanğıcda külek bizim üçün bir o qədər də münasib olmamışdı. Yolumuzun qalan hissəsində küləyin, havanın, dənizdəki axının necə dəyişdiyini və digər buna bənzər xırda şeyləri sadalayıb oxucunu yormaq da istəmirəm, sonrakı əhvalatları ətraflı nağıl etmək naminə indi mən burada hekayəti bir qədər ixtisas edib hələlik onu deyim ki, öz köhnə yurduma – adaya yalnız 1695-ci ilin 10 aprelində gedib çıxa bildim. Adanı axtarış tapmağın özü mənə nə qədər əziyyət verdi. Mən birinci dəfə adaya cənub-şərq tərəfdən gedib çıxmışdım, çünkü o zaman mən Braziliyadan gəlirdim. İndi isə mən ada ilə qitənin arasında qalmışdım, əlimdə də

nə sahilin xəritəsi yox idi, nə də ki sahilin özündə elə bir işarə və əlamət qoyulmamışdı ki, bizi kömək etsin, buna görə də mən adanı tanıyıb tapa bilmədim, hətta tapanda da onun həmin ada olduğuna bir o qədər də əmin deyildim.

Ada gözümüzün qabağında ola-ola biz xeyli hərlənin dolandıq və böyük Orinoko çayının mənsəbindəki bir neçə adaya çıxdıq, lakin bu adaların mən axtardığım ada ilə heç bir əlaqəsi yox idi. Bizim bu adaları gəzməyimizin faydası təkcə ondan ibarət oldu ki, mən böyük bir dolaşıqlıqdan xilas oldum; mən o zamana qədər belə zənn edirdim ki, adada olarkən gördüyüüm quru yer qitədir. Əslində isə, bu, qitə deyilmiş, mənim gördüyüüm yer ya uzun bir ada imiş, ya da Orinoko çayının geniş mənsəbinin bir qurtaracağından o biri qurtaracağına tərəf sira ilə uzanan adalarmış. Deməli, o zaman mən olan adaya gəlib-gedən vəhşilər də qərayıbli deyilmişlər, digərlərinə nisbətən bizim adaya daha yaxın adalarda yaşayan adamlarmış.

Sözün qisası, mən tamam səmərəsiz yerə bir neçə adanı gəzməli oldum; onların bəzisində yaşayanlar var idi, bəzisində isə heç bir adam yox idi. Gəzdiyim adalardan birində mən bir neçə ispaniyaliya rast gəldim və fikirləşdim ki, onlar, yəqin, burada yaşayırlar, amma söhbət əsnasında məlum oldu ki, onların qayığı adanın yaxınlığındadır, özləri də buraya duz aparmağa və bir də şimal tərəfdə, on bir dərəcə en dairəsindəki Trinidad adasında mirvari tutmağa gəliblər.

Bələliklə, gah bu, gah o biri adaya yan alaraq, gah gəmi ilə, gah da firəngi qayıqla (bu, çox rahat olduğu üçün biz onu fransızların razılığı ilə o biri gəmidən götürüb saxlamışdıq) xeyli gəzib dolandıqlıdan sonra, axır ki axtardığım adanın cənub sahilinə gedib çıxdım və sahilin görkəmindən o saat tanıdım ki, bu yer mən olduğum adadır. Mən bizim gəmini, keçmiş evimin yaxınlığındakı limanın üzbəüzündə lövbərdə saxladım.

Adanı görən kimi, mən o saat Cüməni yanına çağırdım və ondan soruştum ki, gəlib çıxdığımız yeri tanıyrımı? Cümə ətrafa göz gəzdirdi və birdən əllərini bir-birinə vurub, barmağı ilə bizim köhnə evimizi göstərərək qışqırdı: "Hə, buradadır! Hə, buradadır!" O, sevincindən dəli kimi atılıb-düşür, rəqs edirdi və az qala, özünü suya atacaqdı ki, tez üzüb sahilə çıxsın; mən onu zorla saxladım.



Soruşdum: "Hə, necə bilirsən, Cümə, biz burada bir adama rast gələcəyikmi? Sənin atanı görəcəyikmi? Necə bilirsən?" Cümə uzun müddət dinmədi, elə bil, dili batmışdı, amma mən onun atasını xatırlayanda, yazığın üzündə bir kədər duyuldu, gördüm ki, ağlayır, göz yaşları onun yanaqlarından süzülüüb töküldü. Onu belə görəndə soruşdum: "Sənə nə olub, Cümə? Yəni fikirləşirsən ki, atanı burada görə bilsən, sənin üçün pis olar?" – "Yox, yox, – deyə Cümə başını silkələyərək cavab verdi, – mənim onu daha görməz; heç bir zaman daha görməz!" – "Niyə belə deyirsən, Cümə, sən bunu haradan bilirsən?" – "Eh yox! Eh yox! O, çoxdan ölər, çoxdan ölər; o, çox qoca adamdır". – "Bəsdir, yetər, Cümə, sən bunu bilə bilməzsən! Yaxşı, bəs, necə bilirsən, o biri adamları görəcəyikmi?" Cümənin gözləri, deyəsən, mənimkindən iti idi, çünkü mən bu sözü deyən kimi o, əlini qaldırıb mənim köhnə evimin üst tərəfində ucalan təpəni göstərdi və bizim oradan yarımla mil uzaqda olmağımıza baxmayaraq, ucadan qışqırdı: "Mənim gördü! Mənim gördü! Mənim gördü çox adam orada – yenə orada!" Mən baxdım, amma heç kəsi görə bilmədim, hətta müşahidə borusu ilə də heç nə görmədim. Ona görə ki, yəqin, mən müşahidə borusunu lazım olan tərəfə çevirməmişdim; amma Cümə haqlı imiş, mən bunu bir gün sonra bildim: təpənin üstündə, həqiqətən, beş və ya altı adam dayanmışdı və bizim gəmiyə tərəf baxırdılar, görünür, bilmirdilər, gəmi kimindir və bizdən nə gözləmək olar.

Cümə deyəndə ki, sahildə adam görür, mən o saat əmr verdim ki, gəminin dal tərəfində ingilis bayrağı qaldırsınlar və bizim dostluq niyyətimizə işarə olaraq üç dəfə yaylım atəşi açıslar. On beş dəqiqədən sonra limanın kənarından tüstü ucaldı; mən o saat yubanmadan qayığı suya sallamağı əmr etdim, Cüməni də özümlə götürdüm və sülh niyyətimi bildirən ağ bayrağı əlimdə qaldıraraq birbaşa sahile tərəf yollandım. Mən əlavə gənc ruhanini də özümlə götürmüştüm; adadakı həyatımın bütün tarixini və ümumiyyətlə, həm özüm haqqında, həm də adada qoyub gəldiyim adamlar barəsində hər şeyi ona nağıl etdim, o isə mənimlə getməyə çox həvəs göstərdi. Bizimlə birlikdə on altı nəfər yaxşıca silahlanmış adamımız da var idi, biz onları bu fikirlə götürmüştük ki, təsadüfən adada tanımadığımız başqa yad adamlara rast gələ bilərdik, amma iş elə gətirdi ki, silah işlətməyə ehtiyac olmadı.

Dənizdə qabarma başlanmışdı və su ən yüksək səviyyəyə qalxmışdı. Bundan istifadə edərək biz sahilin lap yaxınlığına gedib çatdıq və oradan avarla limana girdik. Sahildə gördüyüm birinci adam, mənim vaxtılı həyatını xilas etdiyim ispaniyalı oldu; mən həmin saat onu tanıdım; üzdən, qətiyyən, dəyişməmişdi, onun paltarnı isə mən sonra təsvir edəcəyəm. Əvvəlcə heç kəsi özümlə birlikdə sahilə götürmək istəmirdim, amma məsələ bunda idi ki, Cüməni qayıqda saxlamaq mümkün deyildi, onun məhəbbətlə çırpinan qəlbini atasını hələ lap uzaqdan duyub tanımışdı, sən demə, o da ispaniyalılarla gəlmiş, amma gecikib onlardan o qədər dala qalmışdı ki, heç mən özüm də onu qətiyyən görmürdüm: əgər mən yaziq xidmətçimi özümlə birlikdə getirməsəydim, yəqin ki, o, suya atılıb, üzə-üzə sahilə çıxardı. Sahilə ayaq basan kimi atasının qabağına qaçıdı. Ən möhkəm və sərt adam da bu yazığın öz atası ilə görüşərkən keçirdiyi sevinc dəqiqələrini görəsəydi, yəqin ki, özünü ağlamaqdan saxlaya bilməzdi. Cümə atanını qucaqlayır, öpür, əli ilə onun üzünü sığallayırdı, sonra onu əlləri üzərinə götürüb qaldırdı, apanıb bir ağaçın kötüyü üstündə oturdu, özü isə onun yanında yerə uzanıb dirsəkləndi; sonra ayağa qalxdı və on beş dəqiqəyə qədər mat-məettəl dayanıb atasına baxdı, ele bil ki, qarşısındaki bir şəkil idi və bu da onu birinci dəfə gördüyü üçün tamaşasından ayrıla bilmirdi; sonra o, yenidən yerə uzandı, atanının ayaqlarını öpüb sığalladı, yenə ayağa qalxdı və atanının qarşısında dayanıb matdim-matdim baxmağa başladı, sanki, onu ovsunlaşmışdır, dayandığı yerdə mixlanıb qalmışdı. O biri gün səhər isə onun hərəkətlərini görəndə adam özünü gülməkdən saxlaya bilmirdi, çünkü öz sevincini indi o, tamam başqa cür ifadə edirdi – bir neçə saat atası ilə birlikdə sahilboyu irəli-geri addımlayıb gəzdi; gah onun əlindən tutur, gah qoltuğuna girirdi, ele bil, atası qadın idi və hər dəqiqədən bir qayığa tərəf qaçıր, atası üçün qayıqdan bir şey gətirirdi – bir parça qənd, bir qədəh araq, ya da suxarı gətirirdi, – hər halda, əlinə bir şey keçirdi, boş qayıtmırıldı. Sonra o, yenidən dəliliyə başladı və qəribə oyunları çıxardı – qocanı yerdə oturdu və özü də onun ətrafında hərlənib rəqs etməyə başladı, oynadıqca çox qəribə şəkildə əl-qol atır və özünü müxtəlif vəziyyətlərə salır, cürbəcür görkəm alırı; bütün bu müddət ərzində danışmaqdan da qalmırıldı, öz səyahəti və yolda başına gələn əhvalatlar haqqında danışır, atasını əyləndirirdi. Əgər



bizim ölkələrdəki xristianlarda da öz valideynlərinə bu cür bağlılıq və övlad məhəbbəti olsaydı, doğrusu, onda heç Tövratın beşinci ehkamına ehtiyac qalmazdı.

Bəli, bunu, elə-belə, haşıyə kimi deyirdim; qayıdırəm mətləb üstə, bizim adaya çıxmamızın təfsilatına. İspaniyalıların məni qarşılayarkən göstərdikləri zahiri ədəb və təşrifatı və onların mənim qarşısında necə təzim edib yaltaqlandıqlarının hamisini burada təsvir eləməyin, əlbəttə, elə bir mənəsi yoxdur. Amma onu deyim ki, birinci ispaniyalı – mən ki bir zaman onun həyatını xilas etmişdim və buna görə də yuxarıda dediyim kimi, onu yaxşı tanıyırdım – həmin ispaniyalı başqa bir nəfərin müşayiəti ilə gəlib lap bizim qayığa yaxınlaşdı, onun da əlində aq bayraq var idi; lakin o, məni görəndə nəinki tanımadı, hətta mən onunla kəlmə kəsib danışana qədər mənim qayida biləcəyimi heç aqlına da gətirmirdi. Mən portuqal dilində ona müraciət edib dedim: "Senyor, siz məni tanımırsınız?" O, mənim bu sualıma heç bir söz demədi, amma öz muşketini onunla birlikdə gəlmış yoldaşına verib, qollarını geniş açdı və əvvəlcə ispan dilində nə isə mənim başa düşmədiyim bir söz dedi və məni bağırına basıb qucaqladı. Sonra dedi ki, bir zaman onun həyatını xilas etmək üçün göydən enmiş mələk misalında olan bu sıfəti ilk baxışdan dərhal tanıımamaqda böyük səhv etmişdir və bu səhvi heç bir zaman özünə bağışlaya bilməyəcəkdir. Sonra o, yenə xeyli gözəl sözlər dedi, yaxşı tərbiyə almış ispaniyalıların hamisi, adətən, bunu bacarırlar, nəhayət, özü ilə gətirdiyi yoldaşını yanına səslədi və gedib yoldaşlarını çağırmağı ona əmr etdi. Sonra məndən soruşdu ki, bəlkə, əvvəlki köhnə məskənimə gedib, yenə də öz evimin ağası olmaq istəyirəm, həm də oradakı yenilikləri görərəm – yenilik isə bir o qədər çox deyildir. Bu sözdən sonra mən onun dalınca yollandım, amma, heyhat, mən öz evimin olduğu yeri tapa bilmədim, elə bil, mən heç bir zaman bu yerlərdə olmamışdım: burada o qədər ağac əkmışdlər və bu ağaclar o qədər sıx idi, on ilin ərzində o qədər böyüyüb qol-budaq atmışdı ki, evə tərəf yalnız əyri-üyrü dar cığırlarla gedib çıxməq olardı, bu cığırlar isə yalnız onları salan adamlara tanış idi.

Mən soruşdum ki, axı evi nəyə görə belə möhkəm bir qalaya çeviriblər? O cavab verdi ki, adaya gəlib çıxandan sonra onların necə yaşadıqlarını öyrənəndən, xüsusən, mənim onları tərk edib getdimə istər-istəməz onların inandığını bildikdən sonra görəcəksiniz

ki, nə üçün evi belə möhkəmlədiblər. Əlbəttə, bütün bunlara görə, elə mən özüm də razılaşardım ki, belə etmək lazımdır. İspaniyalı deyirdi ki, mənim xilas olub getməyimə, mənim bu xoşbəxtliymə sevinməyə bilmirdi, həm də xəbər tutmuşdu ki, mən yaxşı bir gəmidə, öz arzuma uyğun bir qaydada adadan gedə bilmışəm. O, sonralar çox tez-tez məni xatırlayır və inanırmış ki, gec-tez mənimlə yenə də görüşəcəkdir; lakin o, həyatında heç bir zaman adaya qayıdır məni orada tapa bilmədiyi vaxtdaki qədər təəccüblənməmiş və kədərlənməmişdi.

Adada qalan üç vəhşi (o, adadakı ingilis dənizçilərini belə adlandırdı) haqqında isə o vəd etdi ki, sonra danışacaqdır, çünkü onların nağılı çox uzundur. Hələlik qeyd elədi ki, yaxşı ki, onlar çox deyilmiş, üç nəfər imiş, çünkü onlarla birlikdə yaşamaqdansa, əsl vəhşilərlə bir yerdə yaşamaq ispaniyalılar üçün daha asandır. “Əgər onlar çox və güclü olsaydilar, biz hamımız çoxdan o biri dünyada idik”. Bunu deyəndə o, xac çəkdi. “Ümid edirəm ki, cənab, mən onların əhvalatını nağıl edəndə sizin üçün dilxorçuluq olmaz və görərsiniz ki, biz öz həyatımızı xilas etmək naminə bu adamları tərk-silah eləyib özümüzə tabe etməyə məcbur olmuşuq. Çünkü bu adamlar bizim ağalarımız idι və görünür, bu, onlara azlıq edirmiş, əlavə, hələ bizi qırıq qatil olmaq niyyətinə də düşmüşdülər”. Mən cavab verib dedim ki, elə mən özüm də onları buraya qoyub gedəndə ən çox bundan qorxurdum və adadan ayrılanla da məni ən çox dilxor edən o oldu ki, ispaniyalılar gecikdilər, vaxtında qayda bilmədilər və mən də, necə deyərlər, adanın hakimiyyətini ispaniyallara tapşırıb, ingilis dənizçilərini də onların itaetində qoya bilmədim, elə əslində də, onlar yalnız buna layiq idilər; indi, bir halda ki, ispanlar özləri onları tabe ediblər, mən buna ancaq sevinə bilərəm və əlbəttə, buna görə mən onları məzəmmət etmərəm, çünkü yaxşı bilirəm ki, o dənizçilər necə özbaşına, inadkar və sarsaq adamlardır, əllərindən də nə cür əclaflıq desən, gələr.

Mən bunları deyib danışana qədər onun göndərdiyi adam qayıdı, yanınca da əlavə on bir nəfər gətirdi. Geyimləri tör-töküntü və köhnə-kürüş idi, buna görə zahiri görkəmlərinə əsasən, onların hansı millətdən olduğunu müəyyən etmək mümkün deyildi. Lakin mənim ispaniyalılm tezliklə həm onlara, həm də mənə vəziyyəti izah edib aydınlaşdırıldı. Əvvəlcə o, mənə tərəf çevrildi və gələn adamları göstərərək dedi: “Bu adamlar, cənab, öz həyatlarına görə sizə



borclu və minnətdar olan senyorlardır”; sonra onlara tərəf çevrilib mənim kim olduğumu izah etdi. Həmin adamlar bir-bir mənə yaxınlaşış elə bir nəcabət və təşrifatla özlərini təqdim etməyə başladılar ki, elə bil, onlar sadə dənizçi deyil, məşhur zadəgan və ya səfir idilər, mən də, guya, onlar kimi adı adam yox, hökmədar və ya fateh idim, onları qəbul edirdim. Mənimlə münasibətlərində son dərəcə nəzakətli və lütfkar idilər, lakin onların bu mehriban rəftarında öz şəxsi ləyaqətləri və yüksək ciddiyətləri də açıq hiss olunurdı və deyim ki, bu da onlara çox yaraşırdı. Sözün qisası, onların rəftar və ya hərəkətləri mənimkindən o qədər incə, nəzakətli idi ki, mən, doğrusu, heç bilmirdim, onların bu iltifat və mehribanlığını necə qəbul edim və onlara necə cavab verim.

Bu adamların adaya gəlməsi və orada ağılıq etməsi əhvalatı o qədər maraqlıdır və burada yalnız mənim nağıl etdiyim hekayətin birinci hissəsini oxuyanlara daha çox aydın olacaq o qədər hadisə var, habelə mənim adadakı həyatımın özüm tərəfindən verilmiş təsvirinə dəxli olan o qədər təfərrüat var ki, indi böyük məmnuniyyətlə həm bunu, həm də o birisini məndən sonra bu adaya gələcək adamlara məsləhət görə bilərəm ki, bütün bunlara diqqət etsinlər və gələcək üçün nəzərdə tutsunlar.

İndi daha hekayətimi birinci şəxsin dilindən verib oxucunu yormayacağam və “mən dedim”, “o dedi”, “o mənə dedi”, “mən ona dedim” və s. bu kimi sözləri min dəfə təkrar etməyəcəyəm, amma çalışacağam ki, faktları ispanların mənə danışlığı və mənim hafizəmdə nəqş bağladığı şəkildə və mənim öz şəxsi müşahidələrim əsasında, tarixinə uyğun bir ardıcılıqla şərh edim.

Əhvalatı belə yiğcam və mümkün qədər anlaşıqlı nağıl etmək üçün mən gərək geri qayıdam və oxuculara xatırladam ki, mən öz olduğum adanı hansı şəraitdə tərk etmişdim və indi haqqında danışdığını bu adamlar o vaxt nə ilə məşğul idilər. Hər şeydən əvvəl, gərək, təkrar edim ki, vəhşilərin əlindən xilas etdiyim ispaniyalını və Cümənin atasını qitəyə – mən o zaman həmin yeri qite bilirdim – ispaniyalının yoldaşlarının dalınca mən göndəmişdim, məqsədim də bu idi ki, onun yoldaşlarını ispaniyalını hədələmiş dəhşətli ölüm təhlükəsindən xilas edəm, onlara kömək göstərəm və sonra da hamımız birlikdə gələcək barədə fikirləşək, bəlkə, xilas olmaq üçün bir vasitə düşünüb tapmaq mümkün oldu.

Onları oraya göndərəndə mən şəxsən özümün adadan xilas olub azadlığa çıxa biləcəymə ümidi etməyə azacıq da olsun əsasım yox idi və ya, bəlkə də, demək olar ki, adada keçirdiyim bütün bu iyirmi il ərzində olduğundan artıq bir əsasım yox idi; sonra baş verəcək əhvalatı isə mən, qətiyyən, əvvəlcədən bilə bilməzdim, yəni heç aqlıma da getirə bilməzdim ki, sahilə ingilis gəmisi yaxınlaşacaq və məni götürüb aparacaqdır. İspanlar üçün, əlbəttə, çox qəribə və təəccübü olub ki, onlar qayıdır gələndə görübər, mən getmişəm və əvvəlcə buna inanmaq istəməyiblər, sonra inanıblar ki, doğrudan, belədir, həm də sahildə üç nəfər yad adama rast gəliblər, bu adamlar mənim adada qoyub gəldiyim bütün əmlakı ələ keçiriblərmiş və iş ayrı cür olsaydı, bu əmlak elə onlara qismət olacaqmış.

Üzərində dayandığım mətləbdən başlamaq üçün mən əvvəl başdan ispaniyalıya suallar verib, öz yerlilərinin dalınca getmələrinin və adaya qayıtmalarının bütün təfsilatını soruşdum. O etiraz etdi ki, danışmağa bir şey yoxdur, yolda da elə mühüm bir hadisə baş verməyibdir, hava da bütün yol boyu mülayim, dəniz də sakit olub, yerliləri də, təbiidir ki, onu görəndə çox seviniblər (o, yerlilərinin arasında, ehtimal ki, başbilən hesab olunurdu, onların fəlakətə uğradığı gəminin kapitanı ondan bir az əvvəl vəfat etmişdi). Onlar öz həmyerlilərini sağ-salamat görəndə həm də ona görə təəccübənmiş və sevinmişdilər ki, onun vəhşilərin əline necə keçdiyini bilirdilər. Əmin idilər ki, digər əsirləri yedikləri kimi, onu da yeyəcəklər. O isə özünün necə xilas olduğunu yoldaşlarına nağıl edəndə və başa salanda ki, indi onların dalınca gəlibdir, həmyerliləri, onun dediyinə görə, o qədər heyrət edib təəccübənləndilər ki, yalnız həzrət Yusif Fironun sarayında necə hörmət qazanıb yüksək mövqeyə çatdığını açıb danışanda onun qardaşları belə heyrət edib və təəccüb hissi keçirmişlər. Yalnız ispaniyalı öz tüfəngini, bariti, güllələri və geriyə qayıtməq üçün yola götürdüyü ərzaq ehtiyatını həmyerlilərinə göstərəndə onlar özlərinə gəliblər və azad olmaq üçün belə gözlənilməz fürsətin ələ düşdüyüնə sevinərək, yol tədarükünə başlayıblar.

Əvvəl-əvvəl gərək qayıq tapayıdlar, iş belə olanda, düzüyü və namuslu olmayı qoyublar bir tərəfə, hiylə işlədərək balıq ovuna və ya gəzintiyə getmək bəhanəsi ilə dost vəhşilərdən iki böyük qayıq almağa məcbur olublar.



Ertəsi gün səhər onlar elə həmin qayıqlarda yola düşüblər, çünki onların səfər tədarükü çox uzun çəkməmişdi: onların əyinlə-rindəkindən başqa paltarları, əlavə ərzaqları yox idi, olan-qalan hər şeyləri yanlarında idi, bir az da əlavə quru kök ehtiyatları var idi, onlar bundan çörək düzəldirdilər.

İspanlar cəmi üç həftə adadan kənarda olmuşdular. Onların bəxtindən ele həmin müddətdə də adadan qaçmaq üçün mənə fürsət düşmüdü, necə ki əvvəl hekayətimin lazımı yerində demişdim, mən yiğışib adanı tərk etdim və o üç nəfər qəddar və əclafı da adada qoydum. Onlar o qədər nacins, özbaşına və həyasız adamlar idi ki, onlarla bir yerdə adada qalıb ömür keçirmək yazılıq ispanlar üçün, əlbəttə, böyük müsibət olacaqdı, o yaramazlar ispanlara gün verməyəcəkdi.

Bu əclaflar yalnız bircə şeydə düzgün hərəkət etmişdilər – ispaniyallar adaya gəlib çıxan kimi mənim məktubumu onlara vermişdilər və özlərini də ərzaqla və lazımlı olan hər şeylə təmin etmişdilər, müxtəsər, mən onlara necə əmr etmişdəmsə, eləcə də etmişdilər; mənim qoyub getdiyim təlimat siyahısını da onlara vermişdilər. Bu uzun siyahıda çox şey var idi – çörəyi necə bişirmək olar, əhliləşmiş keçiləri necə otarib saxlamaq lazımdır, taxılı necə səpmək, necə becərib yiğmaq olar, üzümlüyə, necə baxasan, saxsı qabları necə hazırlayıb bişirəsən və i. a. – müxtəsər, mənim adadakı həyatımı təşkil və təmin edən, mənim özümün tədriclə öyrəndiyim nə var idisə, onların hamısı burada yazılmışdı. Siyahıda bütün bunları mən təfsilatlı təsvir etmişdim və əmr eləmişdim ki, onu ispanlara versinlər – onlardan ikisi ingiliscə az-maz bilirdi; beləliklə, adada qalmış dənizçilər mənim bütün əmrlərimi yerinə yetirmişdilər və ümumiyyətlə, ispanlar üçün lazım olan heç nədən imtina etməmişdilər, çünki əvvəllər həm bunlar, həm də onlar bir-birilə yaxşı yola gedirdilər. Onlar ispanlara da öz evlərində və ya mağarada yer vermişdilər. Bir yerdə yaşayırdılar; ispanların başçısı vaxtilə mənim necə işlədiyimə və təsərrüfatı necə idarə etməyimə göz qoyub, xeyli şey öyrənmişdi, buna görə də o, Cümənin atası ilə birlikdə bütün işləri idarə edirdi; ingilislər isə heç bir iş görmürdülər, adanı gəzir, tutuquşuları vurur və tisbağa tutmaqla məşğul olurdular, gecə evə qayıdanda isə ispanların düzəldidiyi axşam yeməyinin hazırlına gəlib çıxırlılar.

Əgər ispanlara toxunub-sürtüşməsəydiłər, əgər onların işləməyinə maneə törətməsəydiłər, ispanlar bu vəziyyətlə razılaşıb elə buna qane olardılar, amma o biri əclafların buna da hövsələsi çatmayıb və başlayıblar ciğallığa, özlərini elə aparıblar ki, necə deyərlər, nə yordan doyur, nə əldən qoyur, özü yemir, başqasına da vermir. Əvvəlcə narazılıq boş şeylərin üstündə başlanıb, onların haqqında heç danışmağa dəyməz, amma sonra ingilislər heç bir səbəb olmadan, bütün təbiətin və hətta sağlam düşüncənin ziddinə olaraq, ispanlara qarşı ağlaşığmaz bir həyasızlıqla açıq-açığına müharibə elan ediblər. Vəziyyətin belə olduğunu ilk dəfə hərcənd ki, mənə ispanlar, yəni zərərdidə və ittihamədici tərəf danışıbdır, amma sonra mən ingilislərin özlərini danışdıranda da gördüm ki, vəziyyət, doğrudan da, belə imiş və onlar bu deyilənlərin heç birini rədd edə bilmədilər.

Lakin, təfərrüata keçməmiş, gərək, mən hekayətimin əvvəlki birinci hissəsində boş qalmış bir yeri dolduram; orada mən unutmuşam deyəm ki, bizim gəmi yola düşmək üçün elə lövbəri qaldıran dəqiqədə gəmidə dava-dalaş başlandı, bu dava-mərəkə özü də boş və mənasız şeylərdən doğmuşdu, amma mən bunun gəmidə yeni bir üsyana səbəb ola biləcəyindən ehtiyat edirdim; doğrudan da, bu dava-mərəkə yalnız onda qurtardı ki, kapitan özünü ələ alaraq çox ciddi hərəkət elədi və bizi də gəmiyə çağırıb, özü dalaşanları ayırdı və bu mərəkəni başlayan iki əsas davakanı qandallamağı əmr etdi. Bu davakarların ikisi də gəmidə hələ birinci qiyamın da baş verməsində görkəmli rol oynamışdır, indi də çox atılıb-düşür və hədə-qorxu gəlirdilər, buna görə də kapitan da hədələyib dedi ki, onları elə qandalda İngiltərəyə aparacaq, qiyam qaldırıldıqlarına və gəmini ələ keçirib qaçırtmağa təşəbbüs göstərdiklərinə görə orada hər ikisini asdıracaqdır.

Bu hədə, görünür, gəminin bütün komandasını qorxuya salmışdı, hərcənd, kapitan bütün komanda heyətini hədələmək və ya cəzalandırmaq niyyətində deyildi; gəmidəki dənizçilərdən bəziləri o birilərini də öyrədib başa salmışdır ki, kapitan indi hələlik onlarla xoş dillə danışır və yola verir, elə ki ingilis limanlarından birinə gedib çıxdıq, onların hamısını həbs edəcək və məhkəməyə verəcəkdir.

İşin bu yerdə olduğunu kapitanın köməkçisi duyub bizi xəbər verdi, mən isə bu zaman hələ gəmidə çox mühüm bir şəxs kimi şöhrət qazanmışdım, buna görə də hamı məndən xahiş etməyə



başladı ki, kapitan köməkçisi ilə birlikdə aşağı düşüm və orada adamları sakitləşdirib inandırırm ki, əgər yolu qalan hissəsində özlərini yaxşı aparsalar, onların bütün əvvəlki təqsirləri bağışlanacaq və unudulacaqdır. Mən aşağıya düşdüm, oradakılarla söhbət edib söz verəndə ki, hər şey məhz mən dediyim kimi olacaqdır və özüm də buna zəminəm, onlar sakitləşdi və cəzalanmış iki dənizçi də mənim xahişimlə bağışlanıb qandaldan azad ediləndə onların mənim sözümə inamı daha da artdı.

Bu əhvalata görə biz onda yola düşmədik və gəmi bütün gecəni lövbərdə dayandı; həm də külək kəsmişdi. Sabahısı məlum oldu ki, günahları bağışlanmış həmin iki davakar hərəsi bir müşket və bir biçaq oğurlayıb – onlarda nə qədər patron və barıt olduğunu isə biz müəyyən edib kəsdirə bilmədik – kapitanın hələ də öz yerinə asılmamış qayığını ələ keçiriblər və həmin qayıqla sahilə, öz qiyamçı yoldaşlarının yanına qaçıblar.

Biz bunu bilən kimi, mən əmr elədim ki, on iki nəfər dənizçi və kapitanın köməkçisi qiyamçıları axtarmaq üçün barkasla sahilə gəndərilsin; lakin göndərilən adamlar nəinki onları, hətta sahildə olan əvvəlki üç nəfəri də tapmamışdır; sahilə tərəf gələn qayığı görən kimi onların hamısı meşəyə qaçmışdır. Kapitanın köməkçisi itaetdən çıxan bu qiyamçılara cəza vermək üçün istəmişdi ki, onların adadakı bütün əkinlərini tapdalatırsın, evlərini və ehtiyat ərzaqlarını yandırıb məhv etsin və onları əliboş qoysun. Lakin belə işlərə vəkalət və ixtiyarı olmadığı üçün o, özbaşına hərəkət etməyə cəsarət eləməmişdi, hər şeyi olduğu kimi qoyub, sahildəki kateri də yedəyə alaraq geri qayitmışdı.

Bu iki qiyamçı da oraya gedəndən sonra adadakı ingilis dənizçilərinin sayı beş nəfər olmuşdu; amma əvvəlki üç əclaf bunlardan da pis idi; öz həmyerlilərlə iki gün bir yerdə yaşayandan sonra həmin üç əclaf onları öz yanlarından qovub elan edirlər ki, çıxıb gedin, öz başınızı necə saxlayırsınız-saxlayın, bizə dəxli yoxdur, biz sizi heç tanımaq da istəmirik. Bu bədbəxtlər isə uzun müddət çalışır ki, onları inandırsınlar və heç olmasa, onlara da yemək verməyə razı salsınlar, amma o üç əclaf buna da razı olmur, İspaniyalılar isə bu zaman hələ adaya qayitmamışdır.

İspaniyalılar adaya qayidanda bu iş birtəhər öz qaydasına düşür. İspaniyalılar da əvvəlki üç ingilisi dilə tutub inandırmağa çalışırlar ki,

onlar yaxşı olar, öz həmyerlilərini qəbul etsinlər və onların dediyi kimi, bir ailədə yaşasınlar. Lakin üç eclafın heç biri buna razı olmur və bu təklifi heç eşitmək də istəmirlər; buna görə də həmin iki nəfər ingilis ayrıca yaşamağa məcbur olur və təcrübədə görürler ki, yalnız zəhmət və çalışqanlıq sayəsində onlar öz həyatlarını az-çox babat şəkildə qurub, güzəran keçirə bilərlər.

Həmin iki nəfər öz çadırlarını aparıb adanın şimal sahilində, yəni qərbə yaxın yerdə qururlar ki, adətən, adanın şərqi sahilinə gəlib çıxan vəhşilərin təhlükəsinə məruz qalmalarına. Onlar burada iki koma da tikirlər: birində isteyirlər özləri yaşısan, o biri isə onlar üçün mərək və anbar olmalı imiş. İspaniyalılar onlara əkmək üçün toxum verirlər və mənim ehtiyat üçün qoyub getdiyim noxudu da böülüştürürlər. Onlar bir sahəni şumlayıb, toxumu səpirlər, sahənin ətrafini vaxtilə mən etdiyim kimi çəpərləyirlər, özləri də pis yaşamırlar. İlk biçinin vaxtı çox tez gəlib çatır və hərcənd ki, işin başlangıcı üçün onlar yalnız kiçik bir sahəni şumlayıb əkmışdır – çox böyük yeri əkməyə onların heç vaxtı da yox idi – bununla belə, yiğilan məhsul kifayət idi və gələn biçinə qədər onların yeməyiňe çatardı; həm də bu iki nəfərdən biri gəmidə aşpazın köməkcisi işləmişdi və indi burada çox böyük ustalıq göstərir, düyüdən, süddən və adada az miqdarda tapıla bilən atdən çox dadlı şorba, kükü və başqa yeməklər hazırlayırdı.

Bunlar beləcə qənaətlə babat dolanırdılar, amma günün birində o üç vicdansız eclaf, öz həmyerləri elə-belə, sadəcə kef çəkib əylənmək və onları sancmaq üçün gəlirlər iki nəfərin yanına və başlayırlar özlərini öyməyə ki, bu ada onlarındır, guya, qubernator (yəni mən) gedəndə adanın ixtiyarını onlara vermişdir və bu adada onlardan başqa heç kimin torpaq sahibi olmağa hüququ yoxdur; deməli, torpağın icarə haqqını verməsən, burada ev də tikmək olmaz.

Onlar bunu eşidəndə əvvəlcə düşündülər ki, bu üç nəfər, yəqin ki, zarafat edir, onları evə dəvət etdirər ki, gəlib otursunlar, görsünlər, onlar necə gözəl evlər tikiblər və həm də desinlər ki, belə evlərə nə qədər icarə haqqı vermək lazımdır. Ev sahiblərindən biri hətta zarafatla dedi ki, indi ki, onlar özlərini torpaq sahibi hesab edirlər və öz torpaqlarını icarəyə vermək isteyirlər, ümid edir ki, bütün torpaq sahiblərinin etdiyi kimi, onlar da həmin bu torpaq parçasını buradakı yenilikləri də nəzərə alaraq, bizim özümüzə uzun müddətli



icarəyə verməyə razılaşarlar. Və onlardan xahiş edir ki, notariusun yanına gedib müqavilə tərtib etsinlər. Belə olduqda, həmin üç nəfərdən biri söyüş və lənətlərlə bildirib ki, onlar qətiyyən zarafat eləmir və o, elə indicə bunu sübut edər. Həmin iki nəfər özlərinə nahar xörəyi bişirmək üçün evin yaxınlığında daldə yerdə ocaq yandırıblarmış; irəli çıxıb danışan əclaf oraya qaçır və alovlanıb yanın bir kösövü ocaqdan götürüb komanın divarlarına çırpmağə başlayır. Əgər koma sahiblərindən biri vaxtında özünü yetirib o əclafi itələməsə idi və yerə düşən kösövü çətinliklə tapdalayıb sönüdməsəydi, əlbəttə, ağacdan tikilmiş koma bir neçə dəqiqədə yanıb külə dönə bilərdi.

Əclaf onu itələyən həmyerlisinə elə hirslenmişdi ki, o saat çəpərdən bir paya dərtib onun üstünə yeridi. Əgər o, cəld tərpəni bərbərən yayınaraq komaya girməsəydi, elə oradaca ölüb qalacaqdı. Onun evdəki yoldaşı, necə bir təhlükə qarşısında qaldıqlarını görüb, tez tərpənir və bir dəqiqə keçməmiş onlar ikisi də əllərində müşket komadan bayır çıxırlar. Birinci ingilis üstünə paya ilə hücum edən əclafi yoldaşları onun harayına çatmamış tüfəngin qundağı ilə vurub yere yixır; yoldaşları gəlib çıxanda isə onların ikisi də tüfəngin lüləsini həmin əclaflara tərəf çevirir və özlərinə də məsləhət görürlər ki, kənarda dayansınlar və tərpənməsinlər.

O iki əclafın da odlu silahı varmış, lakin yoldaşlarına nisbətən daha cəsarətli olan və bu təhlükəyə görə çox qeyzənmiş o biri ev sahibi əclaflara tərəf qışqırıb deyir ki, əgər onlar bir balaca qımäßigən tərpənsələr, işləri bitəcəkdir, özləri də silahı yera atsınlar. O əclaflar isə silahı, deyək ki, yerə atmırlar, amma qarşidakı rəqibin çox qəti hərəkət etmək niyyətində olduğunu görüb, onlarla danışığa girirlər və yaralı yoldaşlarını götürüb getməyə razi olurlar. Görünür, qundağın zərbəsi onu bərk tutubmuş. Necə olur olsun, hər halda, zərərçəkən olan tərəf çox böyük səhv edib ki, öz vəziyyətlərinin üstünlüyündə istifadə edərək, həmin üç nəfər əclafi elə oradaca tərk-silah etməyiblər. Onlar, gərək, doğrudan da, həmin üç əclafın silahını alaydilar, onlar bunu o vəziyyətdə asanlıqla edə bilərdilər, sonra isə ispanların yanına gedib həmin əclafların onlarla necə rəftar etdiklərini danışaydalar; indi isə sərbəst buraxılan hər üç əclafın fikri-zikri yalnız intiqam almaq idi və gündə bir bəhanə ilə onlar bu niyyətlərini açıqla bildirirdilər.

Onların öz həmyerililərinə etdikləri müxtəlif xırda-xuruş pisliklərin hamısını burada sadalayıb hekayəti ağırlaşdırılmayacağam – məsələn, o əclaflar gəlib bunların əkin yerini tapdalamışdır, onların sağlam keçisini üç çəpişi ilə birlikdə vurub öldürmişdülər və ümumiyyətlə, səhər-axşam onlara sataşib canlarını boğazlarına yiğmişdilər. Belə bir vəziyyətdə onlar da qəti qərara almışdır ki, özlərinin iki, onların isə üç nəfər olmasına baxmayaraq, ilk münasib fürsət düşən kimi basqın edib açıq-açığına o əclafların hesabını çəksinlər. Bu məqsədlə onlar qərara alırlar ki, qalaya, yəni mənim əvvəlki birinci evime, indi isə həmin əhlikeflərin ispaniyalılarla birlikdə yaşadıqları yerə gedib, orada həmin əclafları açıq vuruşmaya çağırınsınlar, ispaniyalılardan isə xahiş etsinlər ki, onlar döyüşün, həqiqətən, düzgün keçməsinə nəzarət etsinlər. Onlar qalaya səhər tezdən, hələ işıqlanmamış gəldilər və ingilisləri bir-bir adları ilə çağırıb səslədilər, onların səsinə ispaniyali çıxıb cavab verəndə isə ingilislər ona bildirdilər ki, öz həmyerililəri ilə görüşüb danışmaq istəyirlər.

İş belə getirmişdi ki, bu hadisənin ərafəsində, ispaniyalılardan ikisi təsadüfən meşədə həmin namuslu ingilislərdən birilə görüşmişdülər, o biri üç əclafdan bunları fərqləndirmək üçün mən həmin iki nəfəri namuslu ingilislər adlandıracığam, həmin namuslu ingilis öz həmyerilərinin onlara qarşı vəhşicəsinə münasibətindən acı-acı şikayətlənməyə başlamış və o əclafların gəlib onların plantasiyalarını qarət etdiklərini, böyük zəhmətlə becərdiyi əkin yerini necə tapdaladıqlarını, sağlamal keçin, üç çəpişi öldürdüklərini nağıllı etmiş və əlavə bunu da demişdi ki, indi pis vəziyyətdə qalıblar, əgər ispaniyalılar onlara kömək etməsələr, o halda onlar acından ölməlidir. Evə qayıdan dan sonra axşam yeməyini yeyəndə həmin ispaniyalılardan biri ingilislərle çox mehriban və sakit söhbət edib soruşur ki, axı onların həmyerililəri çox sakit və başısağlı adamlarıdır, onlar özlərinin o bir parça torpaqlarını əkib-becərmək üçün xeyli əziyyət çəkiblər və indi-indi özlərini bir balaca düzəldiblər ki, öz əllerinin əməyi ilə birtəhər yaşıasınlar, bəs bütün bunların müqabilində axı nə üçün onlar öz həmyerilərinə qarşı bu qədər sərt və rəhmsizdirlər?

Bunu eşidən ingilislərdən biri o saat çox kəskin etiraz edir: “Axı onların burada nə iti azib? Onlar rəislərdən icazəsiz gəlib bu sahilə



çıxbılar, elə buna görə də onların burada nə əkin əkməyə, nə də ev tikməyə haqqı yoxdur, bu, onların torpağı deyil". İspaniyalı sakitcə dedi: "İcazənizlə, senyor ingeleteza, bəs axı onlar açıdan ölməyəcəklər ki!" İngilis əsl kobud – dənizçi ədası ilə onun sözünü kəsdi: "Acıdan ölmək istəyirlər, qoy ölsünlər, amma burada ev tikməyə və ya əkin əkməyə biz onları qoymayacaqıq!" – "Bəs onlar nə etsinlər, senyor?" – "Necə yəni nə etsinlər? İşləsinlər!" – deyə o biri əclaf dilləndi: "Qoy bizə xidmət etsinlər, bizim üçün işləsinlər". "Necə ola bilər ki, onların sizin üçün işləyəcəklərini gözləyəsiniz? Axı onlar sizin pulunuzla satın alınmış kölə deyillər və onları sizin üçün işləməyə məcbur etməyə də sizin ixtiyarınız yoxdur". İngilis dedi: "Ada bizimdir, çünki qubernator adanı bizə vermişdir. Bizzən başqa heç kəs burada ağalıq edə bilməz". Bunu deyib o əclaf çox dəhşətli bir and içdi ki, əgər onun həmyerililəri təzə koma tiksələr, od vurub yandıracaqdır ki, onlar cəsərət edib özgə yerdə özlərinə məskən salmasınlar. Bu sözdən sonra ispaniyalılar dedilər: "İcazənizlə, senyor, əgər belədirse, onda sözünüzdən belə çıxır ki, onda gərək biz də hamiliqca sizə xidmət edək, hə?" – "Əlbəttə, nə qədər ki sizdən yaxamızı həmişəlik qurtarmamışq, elə o cür də olacaqdır, bizə işləyəcəksiniz". Daha tutarlı və inandırıcı olsun deyə, o əclaf iki-üç kəlmə də möhkəm acı söz artırdı. İspaniyalılar bu sözlərə yalnız gülümsədilər və ona heç cavab da vermədilər. Amma bu kiçik mübahisə isə, necə olsa, ingilisləri qızışdırılmışdı və onlardan biri, əgər səhv etmirəmsə, adı Villi Atkins olan əclaf stolun arxasından qalxıb o biri yoldaşına dedi: "Qalx ayağa, Cek, gedək, onlarla bir də tutuşaq: sənə söz verirəm ki, vaxtı çatanda biz bu qalanın da axırına çıxacaqıq, qoy bilsinlər ki, bizim mülkümüz olan yerlərdə özlərinə məskən salmağın faydası yoxdur".

Onlardan üçü də, hərə bir tūfəng, tapança və qılınc götürüb çıxdı, dodaqaltı donquldanıb deyirdilər ki, qoy fürsət düşsün, onda ispaniyalılar görər ki, onların başına nə oyun açacaqlar; amma ispaniyalılar, görünür, onların niyyətlərini bir o qədər də dərindən başa düşməmişdilər, onların anladığı yalnız bu idi ki, onlar namuslu ingilislərin tərəfini saxladıqlarına görə bu əclaflar onlardan möhkəm intiqam almağa hazırlaşırlar.

Onların haraya getdiklərini və gecəni necə keçirdiklərini ispaniyalılar bilmirdi; amma, görünür, onlar gecədən xeyli keçənə qədər

adada veyllənib yorulublar, sonra isə mənim məşədəki yaylaşımda, mən vaxtılı oranı belə adlandırmışdım, uzanıb möhkəmçə yatıblar. İş belə olmuşdu: bu əclaflar belə qət edibləmiş ki, gecə yarısına qədər gözləsinlər və gedib öz həmyerililərinin başının üstünü alan-da onlar yatmış və ya yarıyuxulu olsunlar, sonra onların komalarına od vurub yandırınsınlar, belə ki – sonra onlar özləri də bunu boyun-larına aldılar – həmyerililəri içəridə olsalar, koma ilə birlikdə yansın-lar, yox, əgər bayra çıxsalar, vurub öldürsünlər. Amma burada çox qəribə bir iş olub: qəsd hazırlayan bu cinayətkar əclaflar yatıb qalıblar, gecə keçib, fürsət əldən çıxıb; bu, necə olub? Axi cinayət üçün hazırlanmış məkr çox nadir hallarda dərin yuxuya gedib yatır.

Hər necə olur olsun, bu iki namusu ingilisin o əclaflar haqqında müəyyən niyyətləri var idi və hərcənd ki, onların bu niyyətləri daha alicənab düşünülmüşdü, yəni onlar ev yandırmaq və ya adam öldür-mək fikrində deyildilər, amma yenə də, xoşbəxtlikdən, iş elə gəti-rmişdi ki, o qaniçən əclaflar onların komalarına gəlib çatmamışdan xeyli əvvəl bunlar evdən çıxıb getmişdilər.

Həmin yerə gəlib çıxanda və ev sahiblərini orada tapmayanda isə Atkins, görünür, onlara dəstəbaşı olduğuna görə, yoldaşına təref qışqırdı: "Ehey, Cek, yuva yerindədir, amma quşlar uçublar ki!" Fikir onları götürdü ki, yaxşı, görəsən, həmyerililəri nə düşü-nüblər ki, bu gün belə erkəndən qalxb evdən gediblər. Bu qərara gəldilər ki, yəqin, ispaniyalılar hər şeyi onlara xəbər veriblər, elə bu qərara gələn kimi, bir-birinə söz verib and içdilər ki, ispaniyalılardan bunun intiqamını alacaqlar. Sonra onlar öz yaziq həmyerililərinin komalarına hücum etdilər, doğrudur, yandırmağa yandırmadılar, amma elə söküb dağıtdılar ki, komadan heç əsər-əlamət də qal-madı; insan məskəni olduğunu bildirə biləcək hətta bir ağaç qırığı da qoymadılar qalsın; onlar komalardakı bütün ev əşyalarını və hər cür müxəlləfatı da sindirib dağıtdılar və bir qismını də o ətrafda müx-təlif yerlərə elə səpələdilər ki, sonra yaziq ev sahibləri həmin şeylərin bəzilərini öz məskənləri olan yerdən bir mil uzaqda tapdilar.

Komaları dağıdıb viran edəndən sonra əclaflar o ətrafda həm-yerililərinin saldığı bütün cavan ağacları kökündən dartıb çıxartdılar; tarlanı və mal-qaranı qorumaq üçün çəkilmiş çəpəri yuxıb, paya-larını qopartdılar; müxtəsər, burada olan hər şeyi elə talan edib viran qoydular ki, elə bil, bu yerlərdən tatar orduları keçmişdi.



Elə bu zaman həmin iki nəfər onları axtarmağa getmişdi və özlərinin iki, onların üç olmağına baxmayaraq, qət etmişdilər ki, harada onları tapdilar, vuruşacaqlar; əgər onlar qarşılaşıb vuruşsaydilar, yəqin ki, mütləq qan töküləcəkdi, çünki ədalət naminə demək lazımdır ki, bu iki nəfərin ikisi də gənc, hündürboylu, cəsarətli və qətiyyətli oğlanlar idi.

Amma, görünür, taleyin hökmü özgə cür imiş: qəzavü-qədər işi elə hərləmişdi ki, onlar görüşüb qarşılaşmasınlar, bir-birini axtarib təqib etdikləri halda, hər dəfə uzaqlaşış başqa-başqa yerlərə gedirdilər: o üç nəfər onların evlərini talan etməyə gələndə bu iki nəfər qalada idi, bu iki nəfər geriyə qayidanda isə o üç əclaf çıxdan işlərini görüb evə dönmüşdülər. İndi biz görəcəyik ki, onların niyyət və rəftərləri nə qədər fərqli idi. O üç quldur, plantasiyanı dağıdırıb viran edəndə elə qızışış coşmuşdular ki, qalaya qayidanda qudurmuş it kimi hamını tuturdular və o saat ispanların yanına qaçıb elədikləri işi nağıl edirdilər, tutduqları əməldən xoşlanıb elə danışır və özlərini öyürdülər ki, guya, onlar, doğrudan da, bu yerə aгадırlar və bu adamların heç üzünə də tüpürmək istəmirlər. Hətta əclafın biri əl atıb ispanlardan birinin şlyapasını başından götürdü, şitliyi tutmuş uşaq kimi, şlyapanı əlində hərəkətə həyasızcasına ispanın üstünə firıldadıb dedi: "Hə, ispaniyali senyor, özünü düzəltməsən, sənin də aqibətin belə olacaqdır". İspaniyali, mərifətli kişi kimi mərd və cəsarətli idi, Allah onun qollarını gücdən də məhrum eləməmişdi. O, bir müddət dinməzcə dayanıb ingilisin üzünə baxdı, sonra sakitcə və tələsmədən ona yanaşdı, yanında heç bir silahı olmadığı üçün əlini möhkəm düyünləyib ona elə bir yumruq ilişdirdi ki, ingilis baltanın küpü ilə vurulan öküz kimi yere sərildi. Birinci kimi həyasız olan o biri əclaf bunu görcək bir anda tapançanı götürüb ispaniyaliya atəş açdı. Doğrudur, hədəfə necə ki lazımdır, düşməmişdi, qırma güllələr ispaniyalının saçlarının arasından keçmişdi, amma güllənin biri onun qulağının ucunu sıyrımışdı və bu azacıq yerdən xeyli qan axmışdı. Qanı görən ispaniyali fikirləşir ki, yəqin, çox bərk yaralanıb, əslində belə olmasa da, o həyəcanlanıb qızışdı; bu vaxtacan o, tamam sakit idi, iş bu məqama çatanda isə hesabı bitirməyi qət etdi, yumruqla vurub yerə sərdiyi birinci ingilisin müşketini əyilib qaldırdı və ona atəş açan ingilisə tuşladı; elə bu vaxt mağaradan o biri ispaniyalılar qaçaraq gəldilər, ona qısqırb

dedilər ki, atəş açmasın, özləri də o biri iki ingilisin üzərinə atılıb, onların silahlarını aldılar.

Beləliklə, silahsız qalmış bu davakar əclaflar fikirləşdilər ki, indi bu əhvalatdan sonra ispanlar da həmyeriləri kimi onların əleyhinə olacaqdır, bir az köpləri yatdı, sakitləşdilər və silahlarını qaytarmağı ədəblə ispanlardan xahiş etməyə başladılar; amma ispanlar, bu əclaflarla o biri iki ingilisin arasında necə ədavət getdiyini və bunnaların tərk-silah edilməsinin toqquşmanın qarşısını almaq üçün ən yaxşı vasitə olduğunu bildiklərinə görə, etiraz edib bildirdilər ki, onlara (ingilislərə) pislik edib zərər vurmaq niyyətində deyillər – hətta onlar özlərini sakit aparsalar, lap məmənuniyyətlə onlara kömək də edəcəklər – lakin silahların qaytarılması barədə heç söhbət də ola bilməz, çünki onlar (ingilislər) açıqdan-açıqça özlərini öyüb deyirdilər ki, həmyerilərini öldürəcəklər, hətta ispanların da hamisini kölə vəziyyətinə salacaqları ilə hədələyirdilər.

Əclafları başa salmaq, habelə onlardan ağıllı bir hərəkət gözləmək çox müşkül məsələ idi. Onlar rədd cavabı alan kimi dəhşətli surətdə qəzəblənin özlərindən çıxdılar, dəli kimi əl-ayaq oynadaraq hədələməyə başladılar və dedilər ki, onlar silahsız da öz intiqamlarını ala bilərlər. Lakin ispanlar onlara məsləhət gördülər ki, öz hərəkətlərində ehtiyatlı olsunlar, plantasiyalara, mal-qaraya zərər vurmasınlar, çünki belə işlərə görə onları o saat quduz it kimi gülleyə tutacaqlar, diri ələ keçdikdə isə asılmaqdan yaxalarını qurtara bilməyəcəklər. Lakin əclaflar bununla da sakitləşib toxtamadılar, deyingən, davakar arvadlar kimi mirtildayıb söyüş söyməkdə davam edirdilər. Bunlar evdən çıxıb gedən kimi, o biri iki ingilis gəlib çıxdı. Bunlar da çox dəhşətli dərəcədə həyəcanlı və qəzəbli idilər, hərçənd, bunların, əlbəttə, qəzəblənməyə daha çox əsasları var idi, çünki bu arada gedib öz evlərinin necə viran edildiyini görmüşdülər. Onlar öz başlarına gələn müsibəti danışmağa fürsət tapmamış, ispanlar, biri digərinin sözünü kəsərək öz dərđlərini onlara nağıl etməyə başladılar. Onlar danışdıqca hətta çox təəccübülu görünürdülər, üç nəfərin özbaşınalıq edib on iki nəfəri ələ salması qəribə idi.

İş ona görə bu şəkər düşmüşdü ki, ispanlar onlara etinasız yanaşındılar və məhəl qoymurdular. Xüsusən indi – tərk-silah ediləndən sonra, ispanlar onların hədələrinə yalnız güldürdülər; lakin bu



iki nəfər ingilis qət etmişdilər ki, mütləq o əclafları axtarıb tapsınlar və necə olur olsun, onlarla hesablaşsınlar.

Lakin burada da ispanlar araya girdilər ki, indi o üç avaranın silahları alınıbdır və onlar (ispanlar) razı olmazlar ki, əldə silah, gedib o silahsız adamları təqib etsinlər. İspanların başçısı olan ağır və təmkinli kişi dedi: "Lakin əger siz bu işi bizim öhdəmizə buraxsanız, biz təşəbbüs göstərərdik və onları sizə vurduqları zərərin əvəzini ödəməyə məcbur edərdik. İndi hələ onların qəzəbli vaxtıdır, amma elə ki acıqları soyudu, onlar, şübhəsiz, yenə bizim yanımıza gələcəklər, çünki bizim köməyimiz olmadan onlar adada yaşaya bilməzlər. Bax, onda söz veririk ki, onlar sizi tamam razı salmayıncı biz onlarla barışmarıq. Ümidi edirəm ki, belə bir şərtlə siz də bizi söz verəsiniz ki, özünü müdafiə məsələsi ortalığa çıxmayıncı onlara qarşı zor işlətməyəcəksiniz".

Zərərdidə ingilislər buna çox həvəssiz və xeyli söhbətdən sonra razı oldular, ispanlar onları inandırdı ki, qan tökülməsinə yol verməmək və onların münasibətlərini düzəltmək niyyətindədirlər. İspanlar bu məsələni belə izah edirdilər: "Biz, onsuz da, burada çox deyilik və burada hamı üçün yer də kifayət qədərdir, lakin çox böyük təəssüfə layiq bir işdir ki, biz hamımız burada dostcasına yaşaya bilmirik". Bütün bu izahatlardan sonra, nəhayət, ingilislər güzəştə gedib bu təklifə razı oldular və özləri də hələlik ispanların yanında yaşamalı oldular, çünki onların öz evləri dağıdılmışdı.

Beş gündən sonra üç avara, səmərəsiz ayaq döyməkdən yorulmuş və acıdan güclə özlərini ayaq üstündə saxlayaraq, qalanın yanındakı pöhrəliyə gəlib çıxıblar, orada bir neçə nəfər ispanla, o cümlədən, mənim dediyim başçı ilə rastlaşırlar, orada özlərini alçaldaraq onlardan xahiş edirlər ki, yenidən onları öz ailələrinə qəbul etsinlər. İspanlar isə onların bu xahişinə çox nəzakətlə cavab veriblər ki, onlar öz həmyeriləri ilə o qədər vəhşicəsinə rəftar ediblər və elə onların (ispanların) özünə qarşı da o qədər kobudluq göstəriblər ki, indi öz qalan yoldaşları ilə, eləcə də iki ingilislə məsləhətləşməmiş, belə bir təklif haqqında heç nə deyə bilməzlər; lakin onlar vəd edib ki, elə indi bu saat gedib yoldaşlarının hamısını məsləhətə yığar və uzaqbaşı yarım saatdan sonra cavabı da ona yetirərlər. Üç nəfər əclafın bu təkliflə razılışmasından onların çox pis vəziyyətdə olduğunu başa düşmək çətin deyildi. Cavab gələnə qədər onlara

bir az çörək göndərməyi də ispanlardan yalvarıb xahiş etdilər. İspanlar razılaşdı və onlara çörəklə birlikdə bir böyük parça keçi əti və bişirilmiş bir tutuquşu göndərdilər. Davakar əcləflər elə ac idilər ki, bunların hamısını bir anda böyük iştaha ilə yedilər.

Yarım saatdan sonra onları evə çağırıldılar, burada inciyənlərlə incidənlər arasında söhbət başlandı; birincilər ikinciləri onda ittiham edirdilər ki, gəlib onların zəhmətinin bütün bəhrəsini məhv ediblər və onların özlərini də öldürmək istəyirdilər. Müqəssirlər bunu əvvəl də boyunlarına almışdilar, indi də inkar edə bilməzdilər. Belə olduqda ispanlar barışdırıcı sifətli işə qarışdılar və əvvəlki kimi, yenə də həmin iki ingilisdən tələb etdilər ki, onları incidib təhqir edən üç nəfər, nə qədər ki silahsız və müdafiəsizdirler, onlardan intiqam almasınlar, müqəssirlərdən də tələb etdilər ki, öz həmyerililəri üçün iki koma tiksinlər – biri əvvəlkilər böyüklükdə, o biri isə bir az da əvvəlkilərdən böyük olsun – onların torpağının ətrafinı, dağıtdıqlarının əvəzinə, yenidən çəpərləsinlər; çıxarılmış ağacların yerinə təzə ağaclar salsınlar; əvvəl tapdalayıb məhv etdikləri tarlanın yerini təzə əkin üçün şumlayıb hazırlanıllar – müxtəsər, mümkün qədər çalışıb həmin yeri əvvəlki qaydasına salsınlar. Bu işi, əlbəttə, bütünlükə düzəldib, hər şeyi əvvəlki qaydasına salmaq olmazdı, çünki vaxtı əldən vermişdilər və salınan yeni ağaclar bu tezliklə qol-budaq atıb əvvəlki kimi yaşillaşa bilməzdi.

Müqəssirlər yumşalıb tabe oldular və həmişə onları doyunca yedirdiklərinə görə başlıdilar səliqə ilə işləməyə; lakin heç bir vasitə ilə onları özləri üçün də bir iş görməyə məcbur etmək mümkün olmadı. Tapşırılan və boyunlarına aldıqları məcburi işi görürdülər, özləri üçünse əllərini ağdan-qaraya vurmurdular, bəzən əgər xırda-xuruş işlərdən yapışıldılarsa, o da çox uzun sürmürdü, həvəsdən düşən kimi tullayırdılar kənara. Beləliklə, onlar hamısı iki aya qədər bir yerde yaşadılar, ispanlar müqəssirlərin silahlarını özlərinə qaytarıdalar və istədikləri kimi gəzib dolanmaq üçün də onlara sərbəstlik verdilər: nə vaxt və haraya istəyirlər getsinlər. Heç bir həftə keçməmiş bu nankorlar yenə də əvvəlki kimi həyəszlaşış kobudluğa başlıdilar; lakin işin bu yerində hamının həyatını hədələyən yeni bir təhlükə üzə çıxdı, buna görə də şəxsi haqq-hesabları bir yana qoymaq və hamının birgə qüvvəsi ilə bu kiçik kolonianın qorunması qeydinə qalmaq lazım gəldi.



Bir dəfə gecə başçı ispan – mən onu belə adlandırıram, bu, həmin mənim xilas etdiyim ispan idi ki, indi bunların arasında kapitan və ya rəhbər kimi bir şey idi, müxtəsər ki, hamı onu böyük sayırı - necə olursa, yata bilmir, heç nədən başlayır həyəcanlanmağa, narahatlıq keçirir, gözünə yuxu getmir ki, getmir; fikir-xəyal edir, öz aləmində düşünür və qət edir ki, ona heç nə olmayıbdır və fiziki cəhətdən özünü tamam sağlam hiss edir, amma qəlbən sakit deyildir: gözünün qabağında bir-birini öldürən silahlı adamlar hərlənirdi; narahatlığı getdikcə artırdı, nəhayət, o, yatağından qalxmağı qət etdi. Qalxdı və qapının qabağına çıxdı. Qaranolıq gecə idi, heç nə görünmürdü, mənim qalanın ətrafında əkdiyim ağaclar da böyüüb, qol-budaq ataraq elə sıxlasmışdı ki, ətrafi görməyə mane olurdu. Başını yuxarı qaldırdı – səma aydın və ulduzlu idi, heç bir səs-səmir eşidilmirdi. O, geri döndü və yenidən yatağa uzandı. Lakin o heç cür sakitləşə bilmədi; yuxusu qəçmişdi, həyəcanlı fikirlər yenə də onu bürümüşdü, nə üçün – heç özü də bilmirdi.

Onun ayaq səsləri və açılıb örtülən qapının cinciləsi o biri ispanı da yuxudan oyatdı, o soruşdu: "Kimdir burada gəzən?" Birinci ispan öz adını dedi və nə üçün yata bilmədiyini izah etdi. O biri ispan ona dedi: "Bilirsizmi, belə şeylərə, gərək, etinasız yanaşmayaşan; bir halda ki, sizi bu cür fikirlər narahat edir, deməli, harada isə yaxınlıqda xoşagəlməyən bir iş olubdur. Bəs ingilislər haradadır?" – "Öz komalarındadır; onlardan qorxmağın yeri yoxdur".

Onu da qeyd edək ki, baş vermiş həmin əhvalatdan sonra ispanlar əsas yaşayış evini özləri üçün seçmişdilər, ingilisləri isə kənarda ayrı yerləşdirmişdilər ki, gecə vaxtı xəlvəti gəlib onların başının üstünü ala bilməsinlər. Birinci ispan öz yoldaşının sözüne cavab verib dedi: "Elədir, insanı narahat edən bu cür hallar elə-belə, özbaşına əmələ gəlmir, mən bunu öz təcrübəmdən bilirom; mən əmin-nəm ki, bizim ruhumuz bəzən gözə görünməyən ələmin sakinləri olan başqa, cisimsiz, bədənsiz, ancaq ruhdan ibarət olan varlıqlarla ünsiyyətə girə bilər, hətta onlardan müəyyən məsləhət və xəbərdarlıq da ala bilər. Bu cür vəziyyətlərdə dostcasına edilən xəbərdarlıq işarələri bizim xeyrimizədir, ancaq onlardan istifadə etməyi bacarmaq lazımdır. Qalxin, gedək, ətrafi hərlənək, göz gəzdirək, əgər hissərimizin bizdə əmələ gətirdiyi qənaəti doğrulda biliçək təhlükəli bir şeyə rast gəlməsək, qayıdırıq və mən sizə bir əhvalat nağıl

edərəm, onda mənim mülahizələrimin ədalətli olduğuna siz də inanarsınız”.

Onlar evdən çıxıb, təpənin üstünə qalxdılar. Bu, həmin təpə idi ki, mən dənizə baxmaq üçün tez-tez oraya qalxardım; amma burada bir fərq var ki, onlar mənim kimi tək deyildilər, bir neçə nəfər idilər, özlərini də güclü hiss edirdilər, buna görə də, bir zaman mənim etdiyim kimi, heç bir təhlükəsizlik tədbiri görmürdülər, təpənin üstünə də pilləkənlə qalxmırdılar və pilləkəni sonra öz ardlarında dartıb yuxarıya da çıxartmırlılar. Onlar heç nədən qorxmadan və heç bir təhlükə gözləmədən, sadəcə olaraq, pöhrəlikdən keçib dolayı yolla təpəyə tərəf gedirdilər ki, birdən-birə yaxında işıq gördülər. Tonqal qalanmışdı, adam səsləri eşidilirdi – özü də bir və ya iki nəfərin yox, çox böyük dəstənin səsi gəlirdi.

Vəhşilər bu dəfə nə üçün belə böyük bir dəstə bağlayıb adaya gəlmişdilər – bu, bizim sonuncu dəfə üz-üzə gəldiyimiz və qayıqda xilas olan üç nəfər vəhşinin qaçıb getməyinin nəticəsi idimi, ya mənim o zaman onların geri dönəcəyi və özləri ilə başqalarını da buraya gətirəcəkləri barədə ehtiyatla düşündüklərim, yoxsa, indi, doğrudan da, öz yerini alırdı, yaxud, bəlkə də, vəhşilər yene öz qanlı və dəhşətli ziyanətlərini düzəldib adam əti yemək üçün təsadüfən buraya gəlmişdilər və adada başqa sakınlər olduğunu heç bilmirdilər. İspanlar işin bu yerini izah edib özləri üçün aydınlaşdırıa bilməmişdilər. Necə olur olsun, hər halda, onlar vəhşilərin üzərinə qəfil-dən hücum edib hamısını elə qırmalı idilər ki, bir nəfəri də sağ qalmasın, bunun üçün isə vəhşilərin dənizdəki qayıqlara tərəf yolunu kəsmək lazım idi. Lakin ispanların bu cür hərəkət etməyə cəsarətləri çatmamışdı və elə buna görə də onların ruhi sakitliyi uzun müddətə pozulmuşdu.

Sahildəki tonqalı və onun ətrafindakı vəhşiləri görən kimi, başçı ispan öz yoldaşlarından biri ilə geriyə qaçıb bütün koloniyanı ayağa qaldırmış və onların hamısını məhv edə biləcək təhlükəni xəbər vermişdilər. Onlar bir an içində geyinib hazır olmuşdular, lakin səbirli olub evdə oturmaq və hələlik bayra çıxmamaq lazım geldiğini heç kəs onlara başa salıb inandırıa bilmirdi; hamı istəyirdi ki, işin nə yerdə olduğunu gedib öz gözü ilə görsün.

Nə qədər ki hələ qarənliq idi, vəhşilərə kənardan xəlvəti baxmağın bir o qədər də qorxusu yox idi və onlar gecənin qalan bir



neçə saatı ərzində bir-birindən müəyyən məsafədə qalanmış üç tonqalın işığında hərlənən vəhşilərə kifayət qədər tamaşa edə bilərdilər. Vəhşilərin nə etdiklərini ispanlar bilmirdi və bilmirdilər ki, özləri nə etsin, çünki, əvvələn, düşmənin sayı həddindən çox idi, ikincisi, onlar hamısı bir yerə toplanmamış, dəstə-dəstə sahilin müxtəlif yerlərində yiğmişdilər.

Bu mənzərə ispanları bərk narahat etmişdi, həm də vəhşilər sahilboyu yayılıb hər yeri gəzib dolaşdıqları üçün ispanlar qorxudular ki, əvvəl-axır onlar ya qalanı görəcəklər, ya da hər hansı bir başqa əlamətdən başa düşəcəklər ki, bu adada insan vardır. İspanlar öz keçi sürülərinin də hayına qalmışdır; əgər vəhşilər onların keçilərini qırsayıdlar və ya özləri ilə aparsayıdlar, onlar acıdan öldərdi. Buna görə də əvvəl başdan qərara aldılar ki, işıqlanana qədər üç nəfəri – iki ispan və bir ingilisi göndərsinlər ki, keçiləri mağara olan böyük dərəyə endirsinlər, lap bərkə düşsə, mağaraya doldursunlar.

Əgər vəhşilər hamısı bir yerə və ən başlıcası, qayıqların dayanağından kənarda toplaşsayıdlar, lap yüz nəfər də olsayıdlar, fərqi yoxdur, ispanlar onların üzərinə hücum edərdilər, amma bunu etmək mümkün deyildi: çünki onların iki ən böyük dəstəsi bir-birindən iki mil məsafədə dayanmışdı və sonra məlum olduğu kimi, bu dəstələr iki ayrı-ayrı qəbilədən imiş.

Cox fikirləşdilər və götür-qoy etdilər ki, nə etsinlər, nə cür tədbir görsünlər, nəhayət, qət etdilər ki, qaranlıqdan istifadə edib, öz aralarındaki qoca vəhşini (Cümənin atasını) kəşfiyyata göndərsinlər və mümkün olsa, öyrənsinlər ki, vəhşilər buraya nə üçün gəliblər və nə etmək niyyətindədirler. Qoca bir dəqiqə də tərəddüb etmədi və paltarını tamam soyunub – çünki vəhşilərin əksəriyyəti çılpaq idi – onların yanına getdi. Təxminən, iki saatdan sonra qoca qayıtdı və nağıl elədi ki, vəhşilərin arasında xeyli hərlənib, bu da onlar kimi çılpaq olduğuna görə, heç kəs ondan şübhələnməyibdir və öyrənib ki, vəhşilər bir-birilə vuruşan iki ayrı-ayrı qəbilədəndir və buna görə də iki dəstə gəliblər. Bir az əvvəl bu iki qəbilənin arasında böyük vuruşma olub, hər iki tərəf ələ keçirdikləri əsirləri yeyib kef çəkmək üçün təsadüfən bu adaya gətiriblər, lakin bir-birindən xəbərsiz adaya gəlib çıxmaları və burada yenidən qarşılaşmaları onların bütün nəşəsini pozubdur, hər iki qəbilə dəhşətli surətdə

qəzəblidir və bir-birinin əleyhinə olan bu dəstələrin düşərgələri arasındakı məsafə də o qədər yaxındır ki, səhər hava işıqlaşan kimi, yəqin, vuruşacaqlar; lakin bu qəbilələrdən heç biri adada vəhşilərdən başqa da adam olduğunu heç ağlına da gətirmir. Qoca heç sözünü qurtarmağa macal tapmamışdı ki, dəhşətli səs-küy qalxdı, adada yaşayanlar bundan başa düşdülər ki, iki kiçik ordu arasında qanlı vuruşma başlanmışdır.

Cümənin atası xeyli dəlil-sübüt gətirib inandırmağa çalışırdı ki, dərisi ağ olan adamlar, gərək, qalada oturub qalsınlar və gözə görünməsinlər. O deyirdi ki, təhlükədən qurtarmağın yolu elə budur ki, vəhşilər vuruşub özləri bir-birini qıracaqdır, sağ qalanları isə çıxıb gedəcəkdir; necə ki demişdi, eləcə də oldu; lakin qoca onları inandırı bilmədi – bu adamlarda, xüsusən ingilislərdə adı maraq ağıl və tədbirə üstün gəlirdi; onlar mütləq istəyirdilər, baxıb görüsünlər ki, vəhşilər necə dalaşır. Bununla belə, onlar yenə də bəzi ehtiyat tədbirləri gördülər, məsələn, onlar öz yaşadıqları evin yanında oturub qalmadılar, meşəyə getdilər və orada elə yerləşdilər ki, döyüüssü görüsünlər, amma təhlükəyə düşməsinlər, özləri düşündüyü kimi, heç yerdən görünməsinlər. Amma bütün bu tədbirlərə baxmayaraq, vəhşilər, deyəsən, onları görmüşdülər. Bunu biz sonra biləcəyik.

Qızığın vuruşma gedirdi, əger ingilislərin dediklərinə inanmalı olsaq, onların sözündən belə çıxırdı ki, vəhşilərin arasında çox yüksək dərəcədə igidliyi və mətanəti ilə fərqlənən, döyüşə çox bacarıqla rəhbərlik edən adamlar var idi. İki saatın ərzində, ingilislərin dediyinə görə, hansı tərəfin qalib gələcəyini kəsdirmək hələ mümkün deyildi; bir qədər sonra isə açıq-aydın göründü ki, bizim evə yaxın olan dəstə zəifləməyə başlayıb və bir az da keçəndən sonra həmin dəstənin bir hissəsi üz qoydu qaçmağa. İşin belə dəyişməsi bizimkilərin canına yenə bərk qorxu saldı, çünkü qaçanlardan hər hansı biri qalanın yanındakı meşəyə girib orada özünə sığınacaq axtarış tapmaq fikrinə düşə bilərdi; bu vəziyyətdə qaçan adam istər-istəməz oradakı evə də təsadüf edə bilərdi, onu təqib edənlər də həmin adamin ardınca oraya gəlib çıxardılar. Belə olduqda onlar qət etdilər ki, əldə silah çəparın arxasında gizlənsinlər, vəhşilər ağacların arasında görünən kimi, mümkün qədər hamisini qırısınlar ki, heç biri salamat qalmasın və qayıdır gördüklerini öz adamlarına xəbər verə



bilməsin. Onlar həmçinin sözü bir yerə qoymuşdular ki, soyuq silahla, yaxud tūfəngin qundağı ilə iş görsünlər, atəş açmasınlar, vəhşilərin diqqətini cəlb edib, onları özlərinə tərəf əvvirməsinlər.

Onlar necə fikirləşmişdi, eləcə də oldu: məğlub olmuş qəbilədən üç vəhşi meşəyə tərəf qaçıdı, onlar bu kiçik meşədə yaşayış yerinin olduğunu qətiyyən bilmirdilər, onlar, sadəcə olaraq, bu meşənin ağacları arasında sığınacaq bir yer axtarırdılar. Meşənin ətəyində qoyulan gözətçi bu barədə o saat xəbər verdi və əlavə etdi ki, bu qaçanları heç kəs təqib eləmir, qaliblər hətta onların hansı tərəfə qaçıdığını da heç görməyiylər. Xəbərin bu hissəsi bizimkilərin lap ürəyincə oldu. Çox humanist adam olan başçı ispan bunu biləndə qaçqınları öldürməyə icazə vermədi, amma üç ispana əmr etdi ki, təpəni hərlənib qəflətən arxadan onların üstünə hücum etsinlər və onların üçünü də əsir alınsınlar. Bu əmr eynilə yerinə yetirildi. Məğlub olmuş ordunun salamat qalan tör-tökündüsü dənizə tərəf üz qoydu və dayanacaqdakı qayıqlara doluşub sahildən uzaqlaşdırıldılar. Qalib gəlmış vəhşilər, demək olar ki, heç onları təqib etmirdilər, lakin hamısı sahildə bir yerə toplasılıb onların ardınca iki dəfə ucadan qışqırdılar. Görünür, onlar öz qəlebələrinin təntənəsini bu cür ifadə edirdilər. Beləliklə, döyük qurtardı; elə həmin gün, təxminən, günortadan üç saat sonra qalib gəlmış vəhşilər də öz qayıqlarına və təknələrinə doluşub getdilər. İspanlar yenə də adanın sahibi olaraq qaldılar və sonra bir neçə il orada vəhşiləri görmədilər.

Vəhşilərin hamısı çıxbı gedəndən sonra ispanlar gizlənib pusquda dayandıqları yerdən çıxdılar və gəlib döyük meydanını gəzəndə orada otuz iki meyt tapdılar, bir nəfər də olsun, yaralı yox idi. Vəhşilərdə adət belə idi, onlar öz düşmənlərini ya son nəfərinə qədər (oxla və ya ağacdən düzəldilmiş ağır xəncərlə) qırırlar, ya da sağ qalanların və yaralıların hamısını özləri ilə aparırlar.

Bu əhvalatdan sonra ingilislər uzun müddət sakitləşib susmuşdular. Döyüsdə gördükleri onların qəlbini sarsıdır, dəhşətə gətirirdi; bundan da dəhşətlisi döyükün nəticələri idi; yadlarına salıb, təsəvvürlərində canlandırıb və düşüñürdülər ki, onlar özləri bu vəhşilərin əlinə düşsəydi, halları necə olardı, vəhşilər onları, sadəcə, bir düşmən kimi öldürməklə kifayətlənməzdilər, yəqin ki, onları yemək üçün öldürərdilər, necə ki biz özümüz mal-qaranı yemək üçün öldürürük.

Belə bir təhlükə, dediyim kimi, hətta bizim ən çılgın dəliqanlıları da sakitləşdirib öz yerində əyləşdirmişdi, həmin əhvalatdan sonra onlar uzun müddət itaətdən çıxmır və hamı ilə birlikdə ümumi icmanın xeyrinə vicdanla işləyirdilər – əkir, biçir, döyür, hər işə yarayırdılar, özləri də adaya və oradakı həyat şəraitiə öyrəşmişdilər; amma bir müddət keçəndən sonra onlar elə bir işə baş qoşdular ki, nəticədə hamı xeyli əziyyətə düşdü.

Vəhşilərdən üç nəfəri bizimkilərin əsir götürdüyüünü mən bir az əvvəl demişdim, həmin üç əsinin üçü də boylu-buxunlu, gövdəli və qüvvətli cavanlar olduğundan ispanlar onları özlərinə xidmətçi nökər kimi işləməyə məcbur etmişdilər, onu da deyim ki, onlar quikimi, pis də xidmət etmirdilər. Lakin burada bir incəlik var: ispanlar bu vəhşilərə vaxtilə mənim Cüməyə yanaşdığını kimi yanaşmirdilər – onlarda, məsələn, belə bir inam və əqidə oyatmirdilər ki, onların həyatını ispanlar xilas edibdir; onları tədriclə ağlı həyat və məisət qaydalarına öyrətmirdilər və xüsusən onlara dini əqidə təlqin etmirdilər, onları tədriclə əhliləşdirmir, öz mehriban rəftarları və səhbətləri ilə onların adət və vərdişlərindəki təbii vəhşiliyi aradan qaldırmağa və onları yenidən tərbiyə etməyə cəhd göstərmirdilər. Doğrudur, onlara hər gün yemek verirdilər, amma səhərdən axşama qədər qan-tər içində işləməyə də məcbur edirdilər; lakin bu vəhşi qullar heç bir zaman Cümə kimi onlara işləməz, onların uğrunda vuruşmazlar, heç bir zaman Cümənin yerini verə bilməzlər. Cümə mənə o qədər sadıq və etibarlı idi ki, elə bil, o, mənim öz bədənimin bir parçası idi.

Qayıdaq nağıl elədiyimiz əhvalata. Bütün bunlardan sonra bizimkilər bütün ailəliklə (ümumi təhlükənin hamını barişdırıb bir yerə cəmləşdirdiyini mən demişdim) yığışib məsləhətləşməyə başladılar ki, indi nə etsinlər, həm də, birinci növbədə, gərək, öz məskənlərinin başqa yerə keçirilməsinin daha əlverişli ola bilecəyi məsələsini həll edəydilər, çünki vəhşilər həmişə adanın yalnız bu hissəsinə gelib çıxırlılar, adanın dərinliyində dənizdən uzaq və daha xəlvəti yerlər var idi ki, onlar taxılı və keçi sürürlərini orada daha təhlükəsiz saxlaya bilərdilər.

Uzun mübahisə və müzakirələrdən sonra onlar qərara almışdılardı ki, yaşayış məskənlərini başqa yerə köçürməsinlər, çünki onlar öz valilərindən (yəni məndən) gec-tez bir xəbər alacaqları ümidiyi



hələ də itirməmişdilər və özləri də, təxminən, belə fikirləşmişdilər: əgər mən onların dalınca bir adam göndərsəm, əlbəttə, həmin adamı adanın bu tərəfinə göndərəcəyəm və əgər mənim göndərəcəyim adamlar adanın bu göstərilən yerində heç bir ev görməsələr, onda fikirləşərlər ki, vəhşilər adanın bütün sakinlərini qırıb məhv etmişlər və bu fikirlə də çıxıb gedərlər, beləliklə də, adadan xilas olmağa bəslənən son ümid də aradan qalxar.

Tarlanı və mal-qaranı isə mənim mağaram olan dərəyə köçürməyi onlar qət etmişdi. O tərəfdə həm torpaq çox idi, həm də o yerin torpağı əkin və otlaq üçün əlverişli idi; amma, bir az fikirləşəndən sonra, onlar bu planın da yarısını dəyişmişdilər, belə qərar qoymuşdular ki, yalnız sürüünün bir hissəsini və əkinin də bir qismini oraya köçürsünlər ki, əgər düşmən əkinin və sürüünün yarısını məhv etsə, heç olmasa, o biri yarısı salamat qalar. Bu həm də ona görə çox ağıllı düşünülmüş tədbir idi ki, onlar əsir aldıqları üç nəfər vəhşiyə etibar etmirdilər və onlara hələ heç bir sırr verməmişdilər, nə dərədə salınmış plantasiya haqqında, nə orada yerləşdirilən sürü haqqında, nə də ki orada olan mağara barədə vəhşilərə heç nə danışmamışdilar, bu mağaranı isə, hər ehtimala görə, özləri üçün təhlükəsiz və etibarlı bir sığınacaq kimi xəlvət saxlayırdılar; mən yola düşəndə onlar üçün göndərdiyim iki çəllək barıtı da mağaraya aparıb qomyışdular.

Beləliklə, onlar qalanı əvvəlki yerində saxlamağı qərara almışdılardır, amma necə ki mən vaxtilə qalanın qabağını torpaq bəndlə çox yaxşıca bağlamışdım, saldığım ağaclar da boy atıb meşəyə çevrilmişdi və elə sıxlışmışdı ki, qala bu ağacların arasından heç görünmürdü – eləcə də onlar görürlər ki, evlərini yaxşıca gizlədə bilsələr, özlərini təhlükədən azad hesab edə bilərlər və indi buna qəti inandıqları üçün öz məskənlərini yad gözdən əvvəlkinə görə daha yaxşı gizlədib möhkəmləndirmək məqsədilə işə girişmişdilər.

Bunlar öz yerində, qayıdırám yarımcıq qalmış hekayətə. Bizimkilər iki il tamam sakit yaşadılar, vəhşiləri də görmədilər. Doğrudur, bir dəfə səhər onlar bərk əl-ayağa düşməşdülər, çünki ispanlardan bir neçəsi səhər tezdən adanın qərb tərəfindəki qurtaracağına getmişdi və təsadüfən hindularla dolu iyirmidən çox qayığın sahilə yaxınlaşdığını görmüşdülər. Onu da deyim ki, vaxtilə mən özüm də adanın elə həmin bu qərb sahilindən çox ehtiyat edirdim,

vəhşilərin məni görə biləcəyindən qorxduğum üçün o tərəflərə heç hərlənmirdim.

Qayıqları görən kimi ispanlar qaçaraq evə qayıdib hamını ayağa qaldırmışdır. Həmin gün və sabahısı bizimkilər öz yerlərindən tər-pənmədilər, evdə qapanıb qaldılar, ancaq gecələr keşfiyyata çıxırdılar; amma bu dəfə onların bəxti getirmişdi: vəhşilərin qayıqlarda hara getdiyi məlum deyildi, lakin bu yerda heç sahilə yan almamışdilar, iş də bizimkilərin gözlədiyi kimi qurtarmamışdı.

Amma tezliklə həmin üç ingilis yenə də araya pəl qatdı və onları arasında dava-dalaş başlandı, özü də görün nəyin üstündə? İngilislərdən biri əsir alınıb qul vəziyyətinə salınmış vəhşilərdən birinə hirslenmişdi, onun əmrinimi yerinə yetirməmişdi, yoxsa onun tapşırığı kimi eləməmişdi və ya dediyinə diqqətlə qulaq verməmişdi, nə isə. İngilis qəzəbindən belindəki baltanı çıxarıb birbaşa yaziq vəhşinin üstüne cummuşdu, fikri də onu qorxutmaq və ağıllandırmaq deyildi, ingilis vəhşini açıq-aydın öldürmək niyyətində idi. Yaxınlıqda olan ispan onun vəhiyyə necə zərbə endirib, ağır yaraladığını görçək – ingilis baltanı vəhşinin başına endirdi, amma çiyninə dəymışdı – fikirləşdi ki, yəqin, balta yazığın qolunu üzdü, elə bu fikirlə də qaćıb onların arasına girdi və bədbəxtliyin qarşısını almaq, vəhşini qorumaq məqsədilə özünü qabağa verib ingilisə yalvarmağa başladı ki, onu öldürməsin.

Davakar ingilis daha da özündən çıxdı və bu səfər baltanı ispanın üzərinə qaldırıb Allaha and içdi ki, vəhşini qonaq etdiyi zərbəyə onu da qonaq edəcəkdir. İspan cəld tərəpənib vaxtında zərbədən yayındı və özü əlindəki bellə (onlar hamısı tarlada işləyirdi) bu yaramazı vurub yerə sərdi. Bu vaxt öz dostuna köməyə gələn o biri ingilis də ispanı vurub yerə sərdi; iki ispan öz yoldaşlarını qurtarmağa qaçanda, üçüncü ingilis də onların üzərinə hücum çekdi. Onların heç birinin yanında odlu silah yox idi; bel və baltadan başqa orada, ümumiyyətlə, ayrı silah yox idi; yalnız üçüncü ingilis bir zaman mənim işlətdiyim köhnə və paslı qılınc tiyəsini haradansa çıxartdı və yoldaşlarının köməyinə qaçan iki ispanın ikisini də yaraladı. Səs-küyə tarladakı bütün ispanlar tökülmüşüb gəldilər və ingilislərin üçünü də tutub bağladılar. İndi bu ingilislərlə necə rəftar etmək məsələsini qət etməli idilər. Bunların üçü də o qədər tez-tez qiyam qaldırırdı, özləri də elə qudurğan və başkəsən əclaflar idi ki, adam öldürmək



onlar üçün su içmək kimi bir şey idi, həm də elə müftəxor və tənbəl adamlar idi ki, doğrusu, onlarla bir yerdə yaşamağın özü təhlükəli idi; yaxıq ispanlar da qalmışdilar məəttəl və bilmirdilər, necə etsinlər.

İspanların başçısı ingilislərə üzünü tutub dedi ki, əgər onun yeri olsaydılar, onların üçünü də bu saat asardı – zira dünyadakı bütün qanunlar və hakimlər cəmiyyəti qoruyub saxlamaq üçündür, cəmiyyət üçün təhlükəli olan adamlar isə cəmiyyətdən kənar edilməlidir. Lakin, bir halda ki, onlar ingilisdir, bu addada olan bütün ispanları əsirlikdən xilas etmiş adam da ingilisdir və bu ispanlar öz həyatları üçün o adamın alicənablığına və xeyirxahlığına borcludurlar və ona minnətdardırlar, məhz elə buna görə də mərhəmət göstərib, mümkün qədər güzəştə getməyə və onları öz həmyerlilərinin, yəni ingilislərin ixtiyarına verməyə hazırlıdır, qoy onları ingilis-lər özləri mühakimə etsin!

Orada olan və bu sözləri eşidən iki namuslu ingilisdən biri özlərinin, yəni iki nəfərin adından buna etiraz elədi və dedi ki, belə hərəkət etmək yaxşı olmazdı, çünki onda, gərək, ingilisler özləri öz həmyerlilərini asılmağa göndərələr. Bunun ardınca da həmin ingilis nağıl edib bildirdi ki, necə vaxtılıq Vill Atkins bir nəfər ingilisə təklif edirdi ki, birləşsinlər, sözü bir yerə qoyub, ispanları gecə yatdıqları yerdə tutsunlar və hamisini bir dəfəyə qırısınlar.

İspanların başçısı bunu eşitcək Vill Atkinsə müraciət edib soruşdu: “Necə! Senyor Atkins, siz bizi öldürmək istəyirdiniz? Nə deyirsiniz, bu, doğrudurmu?” İslahedilməz eclaf bunu nəinki inkar elə-mədi, hətta onun üzüne açıqca bildirdi ki, bu söhbət, həqiqətən, olubdur və o, bu fikrindən heç dönməyiibdir də. İspanların başçısı dedi: “Yaxşı, senyor Atkins, axı nəyə görə siz bizi öldürmək istəyirsiniz, hə? Biz sizə nə etmişik? Həm də axı əgər siz bizi öldürsəniz, bunun nə faydası ola bilər? İndi özünüz deyin, biz nə etməliyik ki, siz bizi öldürməyəsiniz? Bəlkə, elə bəri başdan sizi öldürək ki, siz bizi sonra qırmayasınız, hə? Axı siz nə üçün bizi belə hərəkət etməyə vadar edirsınız, senyor Atkins?”

İspan bütün bu sözləri çox sakitcə deyirdi və arabir gülümsəyirdi də, amma senyor Atkins onun bu söhbəti belə zarafata çevirmə-yindən elə hırslaşınib qəzəblənmişdi ki, əgər yanındakı üç nəfər onu tutub saxlamasa və onun da əlində silah olsayıdı, yəqin ki, elə oradaca hamının gözünün qabağında ispanı vurub öldürərdi.

Davakarın bu çılgınlığı hamını düşünməyə məcbur etdi – belə bir vəziyyətdə nə etsinlər? Mübahisə çox uzun çəkdi (vəhşiyyə kömək etmiş ispan və iki namuslu ingilis deyirdilər ki, o biri əclaflara da dərs olsun deyə, bu yaramazlardan birini mütləq asmaq lazımdır; qoca ispan isə daha yumşaq tədbirə tərefdar idi, çünkü vaxtılı onu xilas etmiş adam ingilis idi, iş belə gətirmişdi ki, indi bu canilər də həmin millətdən idi), xeyli çənə-boğazdan sonra qərara alındı ki, əvvələn, müqəssirlərin silahı alınsın və bundan sonra onlara heç bir səbəbə görə nə tüfəng, nə barit, nə patron, nə də qılınc və ya bıçaq verilməsin; ikincisi, onların üçü də icmadan qovulsun, öz əlləri və öz başları, qoy gedib harada və nə cür istəyirlər, eləcə də yaşasınlar. Amma bu şərtlə ki, gərək, icmanın qalan üzvlərindən heç kəs, nə ispanlardan, nə də ingilislərdən bir nəfər də onlarla kəlmə kəsib danışmasın, onlarla heç bir əlaqə saxlaması. Buna görə də onların yaşadıqları məskənə müəyyən məsafədən artıq yaxınlaşmaq müqəssirlərə qadağan edilsin; nəhayət, üçüncüsü, əgər onlar yenə dinc oturmasalar – evi yandırsalar, plantasiyanı dağıtsalar, tarlanı tapdalaşalar, çəpərləri söküb yiğsalar və ya sürüdəki heyvanları qırmağa başlasalar – heç bir rəhm göstərmədən onların üçü də edam edilsin.

İspanlann başçısı çox insanpərvər və rəhmdil adam idi, çıxartdıqları hökmün barəsində bir də fikirləşdi və oradakı iki namuslu ingilisə tərəf çevrilib dedi: "Bir qulaq asın, görün nə deyirəm: hökmü verdik, ancaq biz gərək nəzərə alaq ki, onların özlərinin taxılı və heyvanı yoxdur, bunların olması üçün də xeyli vaxt keçməlidir; onları aramızdan qovduq, daha gedib acıdan ki ölesi deyiller, onları ərzaqla təmin etmək lazımdır". O təklif etdi ki, müqəssirlərə əkin üçün toxum və yeməkləri üçün taxıl verilsin, o hesabla ki səkkiz ay onları dolandırsın, o vaxta qədər də onların öz taxılı yetişər, biçib məhsul götürər və təmin olunarlar. Bundan əlavə, o təklif etdi ki, onlara dörd erkək, altı sağmal keçi və altı çəpiş verilsin, özləri də tarlada işləmek üçün lazımlı olan balta-dəhrə, mişar və sair aletlərlə təchiz edilsinlər. Axırda başçı əlavə etdi ki, əgər onlar hamının qarşısında təntənəli surətdə and içib söz verməsələr ki, bundan sonra dinc oturacaq və heç bir zaman nə ispanlara və nə də öz həmyerilərinə toxunub zərər vurmayaçaqlar, onlara nə alet və nə də taxıl verilməsin.

Beləliklə, qiyamçılar icmadan çıxarılıb özbaşına buraxıldılar. Onlar pərişan və həvəssiz getdilər, elə bil ki, iki daşın arasında



qalmışdılar – nə ayrılib getmək istəmirdilər, nə də ki qala bilirdilər. Lakin başqa əlac yox idi, hökm çıxarılmışdı, getməli idilər və onlar getdilər, həm də bildirdilər ki, onlardan kənarda məskən salmaq üçün yer seçəcəklər. Deyildiyi kimi, onları ərzaqla təmin etdilər, amma əllərinə silah vermədilər. Onlar gedib adanın şimal-şərq qurtaracağında yerləşdilər, bu yer, vaxtilə mən qayıqla adanı dövrə vurub hərlənmək istərkən etdiyim uğursuz təşəbbüs zamanı dalğaların məni sahilə vurub çıxartlığı yerin yaxınlığında idi. Onların yerləşdiyi yer özü də mənim yaşayış üçün seçdiyim yerə bənzəyirdi: bura üç tərəfdən meşə ilə əhatə olunmuş, bir tərəfi isə çox dik bir təpənin döşü idi.

Onlar bu tərzlə altı ay kənarda ayrı yaşadılar, əkdikləri birinci taxılı da biçib yiğdilar, amma yağışlar başlayanda onlar taxılı rütubətdən qoruya bilmədilər, çünkü nə anbarları, nə də bu tərəfdə təbii mağara yox idi ki, taxlı orada gizlədə bilsinlər. Elə buna görə də ispanların yanına gəlib təzim etdilər və onlardan kömək istədilər. İspanlar məmnuniyyətlə razılaşdırılar və dörd gün işləyib, təpənin dik yerində mağaraya bənzər elə böyük bir yuva qazdlar ki, orada taxılı da və bir çox başqa şeyləri də gizlədib yağışdan qorumaq olardı.

Ayrılıb kənarda məskən salandan doqquz ay sonra qiyamçılar təzə bir hoqqa çıxartdılar; birinci iyrənc hərəkətlərindən daha çox indi bu təzə oyun onların həm öz başına xeyli müsibət gətirdi, həm də, az qala, adadakı bütün koloniyanın məhvini səbəb olacaqdı. İşdən belə görünürdü ki, deyəsən, onlar zəhmətlə yaşamaqdan cana gəlib doymuşdular və özlerinin işləyib öz vəziyyətlərini yaxşılaşdırıa biləcəklərinə hər cür inamı itirdiklərinə görə fikirləşmişdilər ki, o yerdən ki vəhşilər yiğişib bu adaya gəlir, qayığa minib həmin yerə – kontinentə getsinlər və oradakı yerlilərdən bir neçəsini tutmağa çalışınlars, əgər bacarsalar – tutduqları yerliləri adaya gətirib özləri üçün qul kimi işləməyə məcbur etsinlər.

Bir gün səhər onların üçü də bu niyyətlə ispanların yanına gəldi və onlarla danışmaq arzusunda olduqlarını bildirdilər. İspanlar onları dinləməyə məmnuniyyətlə razı oldular. Qiyamçılar niyyətlərini açıdlar və dedilər ki, onlar bu cür yaşamaqdan yorulublar və lap təngə gəliblər, əllərindən iş gəlmir və özlərinə lazımlı olan zəruri şeyləri düzəldib ortalığa çıxara bilmirlər. Belə getsə, kənardan bir kömək olmasa, onlar, gərək, acıdan ölsün; belə olan surətdə, əgər ispanlar

onlara özlerinin geldiyi qayıqlardan birini götürməyə icazə versələr, əger onları tüfəng və gülə ilə təmin etsələr, onda bu üç nəfər ingilis bəxtlərini sınamaq üçün qitəyə gedərlər və oradan qayıdır işlərini də elə qurarlar ki, daha başqalarına möhtac olmazlar və burada heç kəsi əziyyətə salmazlar.

İspanlar onları yola getirmək və bu niyyətdən daşındırmaq üçün çox danışdılardı və məsləhətlər verdilər, amma bunun əbəs olduğunu görəndə çox mehribanlıqla və nəzakətlə cavab verib dedilər ki, bir halda, onlar getməyi belə qəti qərara alıblar, əlbəttə, onların əliyalın və silahsız çıxıb getməyinə razi olmazlar; onların (İspanların) özlərində də silah azdır, buna görə də çox şey verə bilməzlər, amma yenə də bu məqamda onlara iki müşket tüfəngi, tapança, qəmə və hərəsinə də bir balta verə bilərlər; onların zənnincə, bu qədər kifayət idi.

Axır ki təklif qəbul olundu. Səfərə çıxanlara bir aylıq çörək və kifayət qədər yeyib doymaq üçün təzə kəsilmiş keçi əti verdilər, onların yoluna həmçinin bir böyük səbət mövüc, bir bardaq içməli su və bir diri çəpiş qoydular. Onlar bütün bunların hamısını götürüb cəsarətlə qayığa keçdilər və dənizə çıxdılar, buradan onların gedəcəyi yerin arasında dənizin eni, ən azı, qırıq mil olardı. Onların qayığı, fərz edək ki, böyük idi və hətta on beş-iyirmi adamı da aparardı, hələlik isə səmt küləyi əsirdi və dənizdə qabarma başlanmışdı, bu da qayıqdakıların işini yaxşılaşdırırdı.

Onlar uzun bir payadan dor ağacı düzəltmişdilər, qurudulmuş dörd böyük keçi dərisini bir-birinə tikib və ya halqalarla bənd edib yelkən əvəzinə asmışdılardı, qayığa minən kimi sevinclə yola düşdülər. İspanlar onların dalınca qışqırıb dedilər: "Baen vige" (yaxşı yol), adada qalanlardan daha heç kəs onlarla yenidən görüşməyə bir o qədər də can atmırıdı.

Lakin bu hadisədən iyirmi gün sonra, tarlada işləyən iki namuslu ingiliscən biri üç nəfər qəribə görkəmlı adamın ona tərəf gəldiyini görür; onlardan ikisinin çıynində tüfəng var idi. Bunları görən ingilis o saat götürüb, cin-şəyatindən qorxub qaçmış kimi, cəld özünü İspanların başçısının yanına yetirir və ona deyir ki, işlər xarabdır, hamı məhv olacaqdır, çünkü adaya yad adamlar gəlib çıxıbdır, amma bu yad adamlar kimlərdir – o, bu barədə heç nə



deyə bilməz, onların kimliyini tanıya bilməmişdir. İspanların başçısı isə ona deyir: "Necə yəni onların kim olduğu barədə heç nə deyə bilməz? Vəhşilərdir, lap yəqin". – "Yox, yox, bu adamlar çılpaq deyil, paltarlıdır, özləri də tüfənglidir". – "Bəs elə isə, nə üçün qorxuya düşmüsünüz? Bir halda ki, onlar vəhşi deyil, deməli, dost adamlarıdır, zira, hansı xristian millətinə mənsub olsalar da, onlar bizə pislik yox, yəqin ki, yaxşılıq edərlər".

Onların başı söhbətə qarışmışdı, bu müddət ərzində həmin üç ingilis gəlib bir az əvvəl qalanın yaxınlığında salınmış meşəyə çatdılar və oradan ispanları haraylayıb çağırmağa başladılar. Səslərin-dən o saat onları tanıdlar və bu gələn adamların kimliyi barədə bütün şübhə və təşvişlər aradan qalxdı; amma bizimkilər indi ayrı şeyə məəttəl qalmışdılar – görəsən, bu üç avaranın başına nə iş gəlib ki, onlar geri qayıtmaga məcbur olublar?

Onları həmin saat evə gətirdilər, sorğu-suala başladılar, onlar da öz səyahətləri haqqında hər şeyi qısaca nağıl etdilər. Belə məlum oldu ki, yola düşəndən sonra iki günə və hələ bundan da bir qədər az müddətə onlar gedib quruya çatıblar, amma görəndə ki, bu yerin əhalisi onların gəlməyindən çox həyəcanlanıbdır və onları ox və kamanla qarşılıamağa hazırlaşırlar, cəsarət edib sahilə yan almayıblar və dönüb şimala tərəf üzüblər, altı-yeddi saat bu qayda ilə üzəndən sonra, nəhayət, açıq dənizə çıxa biliblər. Yalnız indi, buradan onlar görüblər ki, bizim adadan görünən quru yer qitə deyil, bu torpaq özü də bir adadır; sonra nağıl etdilər ki, sağ əldə şimala tərəf onlar başqa bir ada da gördülər, qərb tərəfdə isə bir qrup xırda ada var idi, onlar isə əvvəl-axır bir yerə yan almalı idilər, buna görə də qərb tərəfdəki həmin adalardan birinə tərəf gedib yan aldılar və cəsərətlə sahilə çıxdılar. Bu adanın sakinləri onlarla çox hörmətlə və dostcasına rəftar etdilər, onlara yeməli köklər və quru balıq verdilər, özləri də, belə görünürdü ki, deyəsən, həmin üç nəfərin bu yerə gəlib çıxmajına şad idilər. Qadınlar kişilərlə arabır, tapdıqları hər cür yeməli şeyləri onlara gətirirdilər, özü də onlar bu yeməyi uzaqdan başlarında gətirirdilər.

Onlar burada dörd gün qalıblar, bu müddət ərzində həmin adamlarla, bacardıqları kimi, işaretlərlə danışıb soruşublar ki, bu adadan sağ və sol tərəfdə hansı xalqlar yaşayır və öyrəniblər ki, o həndəvərdə yaşayanların hamısı qəddar və yırtıcı qəbilələrdir, özləri

də adam əti yeyirlər. Bu adanın öz sakinlərinə gəldikdə isə, onlar işarələrlə izah edib başa salıblar ki, onlar elə-belə, adı hallarda nə kişiləri, nə də qadınları kəsib yemirlər, yalnız müharibə zamanı elə keçmiş əsirləri yeyirlər, həm də əsirləri yemək üçün onlar böyük və ümumi ziyaflət düzəldirlər.

İngilisler soruşublar ki, axırıncı dəfə belə ziyafləti onlar nə vaxt düzəldiblər, vəhşilər cavab veriblər ki, iki ay bundan əvvəl – bunu bildirmək üçün isə onlar əvvəlcə ayı göstəriblər, sonra da iki barmaqlarını dikəldiblər. Onlar həm də izah ediblər ki, onların böyük padşahı sonuncu müharibədə iki yüz adamı əsir alıbdır və indi həmin adamları gələcək ziyaflət üçün yedizdirib saxlayırlar. İngilisler çox istəyiblər ki, həmin əsirləri görüb tamaşa etsinlər və onlar özlərinin bu istəyini işarələrlə bildirməyə çalışıblar, amma bunu elə ifadə ediblər ki, vəhşilər başqa cür başa düşüblər və belə nəticə çıxarıblar ki, ingilisler əsirlərdən bir neçəsini özləri ilə aparmaq istəyirlər ki, evdə yesinlər. Buna razi olduqlarını bildirmək üçün əvvəlcə günbatanı, sonra da günçixanı göstərib, başlarını tərpədiblər və öz razılıqlarını təsdiq ediblər. Günbatan və günçixan tərəflərin işara ilə göstərilməsinin mənası bu imiş ki, onlar sabah səhər, işıqlananda əsirlərdən bir neçə nəfərini qonaqlar üçün getirəcəklər. Doğrudan da, səhərisi gün onlar əsirlərdən beş nəfər qadın və on bir nəfər kişini ayırb ingilislerin yanına getirirlər ki, onlar qəbul edib özləri ilə aparsınlar; elə bil ki, gəminin ərzaq ehtiyatı üçün limana ətlük öküz və inək gətirmişdilər.

Həmin üç ingilis nə qədər eclaflar və nainsaf olsalar da, yenə vəhşilərin bu təklifi onları qəzəbləndirmişdi. Lakin bəxşisdən imtina etmək mümkün deyildi, bunu vəhşilər özləri üçün çox böyük bir təhqir və qəbahət sayardılar. Əsirləri qəbul etməyə də tərəddüd edirdilər, çünki bu əsirlərlə nə edəcəklərini ingilisler bilmirdilər. Bununla belə, onlar öz aralarında məsləhətləşib götür-qoy etdilər və hədiyyəni qəbul etməyi qərara aldılar, əvezində isə, onlar vəhşilərə özlərində olan baltalardan birini, köhnə bir açar, bıçaq və altı, yaxud yeddi ədəd qırma verdilər – vəhşilər bu şeylərin nədən ötrü olduğunu və necə istifadə edildiyini, görünür, bilmirdilər, amma yenə də razi qalmışdilar. Sonra onlar yaziq əsirlərin qollarını burub arxala-rında bağladılar və dartib ingilislerin qayıqlarına mindirdilər.

İndi ingilisler, gərək, cəld qayıqları tərpədib aradan çıxayıdlar. Başqa əlac yox idi, çünki vəhşilər onlara belə bir bəxşış verəndən



sonra düşünə bilərdilər ki, indi qonaqlar səhər-səhər bu əsirlərdən ikisini, üçünü öldürəcək və bəxşis verənlərin özlərini də ziyafətə dəvət edəcəklər.

Buna görə də, qonaqpərvər vəhşilərlə vidalaşdıqdan və iki tərəfin bir-birini qətiyyən başa düşmədiyi vəziyyətdə işarələrlə mümkün olan dərəcədə öz hörmət və minnətdarlıqlarını onlara bildirdikdən sonra, ingilislər sahildən aralandılar və geriye birinci adaya tərəf üzdüllər. Oraya gəlib çatanda isə qayıqdakı əsirlərdən səkkizini azad etdilər, çünki onlara bağışlanmış bu əsirlər onsuz da çox idi.

Yolda onlar əsirlərlə birtəhər danışmağa çox cəhd elədilər, lakin bir şey çıxmadi, onlara heç nəyi anladılın başa salmaq mümkün deyildi – ingilislər nə qədər deyib danışsalar da, onlara nə versələr də, onlar üçün hər nə etsələr də, fərqi yox idi – onlar öz fikirlərində idi və gözləyirdilər ki, bu ağ adamlar indi bu saat onları öldürəcəklər. Əvvəlcə onların əllərini açdılar, lakin bu bədbəxtlər, xüsusən qadınlar elə fəryad qoparıb qışkırmaga başladılar ki, elə bil, bıçaq onların boğazına dirənmişdi. Sən demə, əsirlər belə başa düşmüşdülər ki, onları öldürmək üçün qollarını açıblar.

Onlara yemək verdilər – yenə qışkırtı başlandı: yemək əhvalatını belə yozdular ki, onları yedirirlər ki, ariqlamasınlar və yeyilməyə yarasınlar; onlardan birinin üzünə diqqətlə baxdırımı, bütün qalanları o saat qət edirdilər ki, həmin əsir kişi və ya qadın, yəqin, baş-qalarından kökdür və buna görə də ona diqqətlə baxırlar, deməli, bu adam ilk qurban olacaqdır. Hətta bir neçə gündən sonra da, yeni ağalarının onlara mərhəmətli və mehriban rəftar etmələrinə baxmayaraq, əsirlər yenə də belə hesab edir və gözləyirdilər ki, bu gün olmasa da, sabah onlar bu əsirlərdən birini ya nahar, ya da şam üçün kəsəcəklər.

Bu qeyri-adi əhvalatı dinləyəndən sonra ispanlar soruştular ki, bəs əsirləri harada yerləşdiriblər və öyrəndilər ki, əsirlər adaya gəti-rilibdir, daxmalardan birindədirlər, ingilislər də onlara ərzaq verilməsi üçün xahişə gəliblər. Belə olduqda, ispanlar və adadakı iki o biri ingilis – yəni, başqa sözlə, adanın bütün sakinləri – qərara alıdlar ki, gedib həmin əsirlərə baxsınlar və elə o saat qalxıb getdilər, Cümənin atası da onlara qoşuldu.

Əsirlər daxmada əlləri bağlı oturmuşdular. Sahilə çıxanda ingilislər onların qolunu burub arxada bağlamışdilar ki, qayığa minib

qaça bilməsinlər. Onların hamısı lüt idi. Aralarında gözəgəlimli, uca-boylu, mütənasib möhkəm bədənli iki kişi var idi, yaşları otuzla və otuz beş arasında olardı; beş nəfər qadından isə ikisinin yaşı otuzla qırıq arasında idi, ikisinin isə iyirmi dörd, yaxud iyirmi beş yaşı olardı; gözəl və mütənasib bədənli beşinci qızın isə yaşı on yeddidən çox deyildi. Elə qadınların hamısı həm bədəncə, həm də sıfətcə gözəl idi, amma qara idilər; onlardan iki nəfəri əger dəriləri ağ olsaydı, ləp Londonun özündə gözəllikləri ilə məşhur ola bilərdilər; bu ikisi öz cazibədar zahiri görkəmləri və xoş, təvazökar rəftarları ilə o birilərindən seçilirdilər, xüsusən onları geyindirəndən və özlərinin dediyi kimi, "bəzəyəndən" sonra bu cəhət daha çox gözə çarğırdı, hərçənd ki, onların bəzəyi çox kasıb və adı idi.

Hamidan əvvəl bizimkilər Cümənin atasını onların yanına gətirdilər ki, baxsın görsün, bəlkə, onların arasında tanıdığı adam oldu və yaxud onlarla danişa bildi. Daxmaya daxil olan qoca uzun müd-dət diqqətlə onlara baxıb nəzərdən keçirtdi, lakin aralarında bir nəfər də olsun, tanış görmədi, bircə nəfər qadından başqa, əsirlərdən heç kəs onun işarələrini və dediyi sözləri başa düşmürdü. Lakin elə həmin bir nəfər qadının başa düşməyi kifayət idi və onun vasitəsilə əsirlərə anlatdırılar ki, onlar xristianların əlindədir, xristianlar isə nə kişiləri, nə də qadınları yemirlər, deməli, onlar öz həyatları üçün qorxmasınlar, heç kəs onları öldürməyəcəkdir. Buna inandıqdan sonra əsirlər öz sevinclərini cürbəcür elə qəribə və yönəldəmsiz hərəkətlərlə ifadə etməyə başladılar ki, onların bu oyun və hərəkətlərini heç təsvir etmək də mümkün deyildir; onlar, belə görünürdü ki, bir neçə müxtəlif qəbiləyə mənsub idilər.

İndi onların arasında tərcüməçilik edən qadının vasitəsilə bizimkilər soruştular ki, vəhşilər istəyirlərmi onlara xidmət eləsinlər və onları əsirlikdən qurtaran, həyatlarını xilas edən adamlar üçün işləsinlər? Bu suali eşidəndə əsirlər qalxıb rəqs etməyə başladılar, sonra əllərinə düşən hər şeyi yerdən götürüb çiyinlərinə qoydular, bu işarə onların işləməyə məmnuniyyətlə razi və hazır olduğunu bildirdi.

Başçı ispan, qadınların gəlib onların arasına düşməsi barədə fikirləşib belə nticəyə gəlmİŞdi ki, bu vəziyyət onların arasında anlaşılmazlıq, narazılıq və deyişmələrə, hətta axırda ləp qan tökülməyinə gətirib çıxara bilər. Buna görə də üç ingilisə müraciət etdi



və onlardan soruşdu ki, onlar bu qadınlar barədə nə fikirdədirlər və əgər onları öz yanlarında saxlayırlarsa vəziyyət necə olacaqdır – bu qadınlar onlara qulluqçuluq edəcək, yoxsa arvad olacaqlar? İngilislərdən biri, heç fikirləşmədən, onun sözünü kəsdi: “Həm qulluqçuluq edəcək, həm də arvad olacaqlar”. Başçı ispan bu sözün müqabilində dedi: “Mən sizi məhdudlaşdırmaq və sıxışdırmaq niyyətində deyiləm – bu məsələdə siz özünüz özünüzə ağasınız; lakin mən belə hesab edirəm ki, əgər sizin hər biriniz söz verib öhdəsinə götürsə ki, arvadlığa bir qadından artıq götürməyəcəkdir, bu, ədalətli hərəkət olar, həm də ümid edirəm ki, aranızda qarışqlıq və savaş olmasın deyə, siz mənim bu tələbimi yerinə yetirəcəksiniz”. Bu tələb o qədər ədalətli və insaflı göründü ki, ona tabe olmağa hamı məmnuniyyətlə razı oldu.

Sonra ingilislər ispanlardan soruştular ki, bəlkə, onlardan da hər hansı biri özünə arvad götürmək istəyir, lakin ispanların hamısı bu suala mənfi cavab verdi. Bəziləri dedi ki, onların evdə arvad-uşağı var; bir neçəsi də dedi ki, xristian olmayan qadınla evlənməyi onların nəfsi götürmür, beləliklə, ispanların hamısı yekdilliliklə bildirdilər ki, bu qadınlardan heç birinə toxunmayacaqlar. Belə ləyaqətli hərəkəti və comərdliyi mən səyahətlərimin heç birində görməmişdim. Beş ingilisin isə hərəsi bir arvad seçdi, yəni, dediyim budur ki, müvəqqəti arvadlığa götürdülər və təzə qayda ilə yaşamağa başladılar. İspanlar və Cümənin atası mən düzəltdiyim qalada qalıb yaşıdlar, onlar bu qalanın içini xeyli genişləndirmişdilər; vəhşilərlə sonuncu vuruşmada ələ keçirdikləri üç xidmətçi də onlarla bir yerdə yaşayırdı; bunlar hamısı bir yerdə, demək olar ki, düşərgənin əsas özəyini təşkil edirdilər, adadakı qalan adamların hamısını onlar ərzaqla təmin edir və lazımlı olanda hamiya hər işdə bacarıqları köməyi göstəridilər.

Lakin bütün bu əhvalatlarda ən təəccübülu bu idi ki, nə əcəb bu davakar və dalaşqan həriflər qadınları seçərkən mübahisə etməyib-lər, məsələn, necə olub ki, onların ikisi eyni bir qadını seçməyib, halbuki, əsir qadınlardan ikisi-üçü o birilərinə nisbətən daha cəzibədar idi və bunların üzərində mübahisə düşə bilərdi. Amma onlar bu dəfə mübahisənin qarşısını almaq üçün yaxşı bir üsul fikirləşmişdilər: qadınların besini də bir komaya saldılar, özləri isə başqa bir komaya gedib, orada püşk atıldılar ki, kimin birinci olaraq qadın seçəcəyi məlum olsun.

Birinci gedib qadın seçmeli olan ingilis yaziq əsirlərin saxlanlığı komaya girdi və elə əvvəldən xoşladığı qadının qolundan yapışb bayira çıxardı. Maraqlıdır ki, bu, birincinin özü üçün seçdiyi həmin beş qadının ən qocası və çirkini idi, elə buna görə də nəinki ingilisler, hətta özlərini ağır aparan təmkinli ispanlar da bu vəziyyətə xeyli güldülər; lakin qoca qadını seçən ingilis bir o qədər də ağılsız hərəkət etməmişdi və onun öz hesabı var idi: fikirləşmişdi ki, ona gözəlliyi ilə fərqlənən yox, işli-güclü və fərasetli qadın lazımdır – onun arvadı, həqiqətən, belə çıxmışdı və hamininkindən yaxşı idi.

Qadınların bölgüsü qurtarandan sonra adaya təzə gələnlər işə girişdilər, özləri üçün sığınacaq tikməyə başladılar, ispanlar da onlara kömək etdilər və bir neçə saatdan sonra hər bir ailə üçün ayrıca yeni daxma və ya koma hazır oldu. İki əvvəlki daxmani əkin-biçin alətlərini, ev əşyalarını və ərzağı saxlamaq üçün anbar elədilər; üç avara ingilis özləri üçün yaşayış yerini qaladan bir qədər uzaq olan kənar yerdə seçdilər; iki namuslu ingilis isə, əksinə, qalanın yaxınlığında məskən saldılar, lakin ingilislərin hamisinin məskəni, əsəsən, adanın şimal hissəsinə düşdü.

Beləliklə, demək olar ki, bir zaman mənim təkcə yaşadığım bu adada üç yaşayış məntəqəsi, yaxud üç şəhər salındı.

Burada, yeri gelmişkən, onu da qeyd etmək olar və elə bu dünyada çox zaman Görürsən belə olur (amma işin bu qaydada olmasında qəzavü-qədərin iradə və hikmətinin nə kimi bir rol oynadığını mən, qətiyyən, deyə bilmərəm), elə bu iki namuslu ingilisin də başına gələn əhvalat ondan ibarətdir ki, onların ikisinin də bəxtinə pis arvad çıxmışdı; amma heç nəyə yaramayan, özgəsi bir yana qalsın, heç özləri üçün də ağıllı-başlı bir iş görməyə qabil olmayan, yalnız dar ağacından asılmağa ləyaqətləri çatan o biri üç yaramazın üçünün də bəxtinə ağıllı, çalışqan, qayğılaş və cəld arvadlar çıxmışdı. Birinci iki nəfərin arvadları öz xarakter və ya əxlaqlarına görə pis deyildilər, ona qalsa, bu əsir qadınlarnın beişi də mehriban, sakit və itaətkar arvadlar idi, arvad yox, müti qul idilər. Mənim dediyim bu idi ki, iki namuslu ingilisin bəxtinə çıxan arvadlar o birilərinkinə görə daha az anlaqlı və söz başa düşən idilər, daha az bacarıqlı və işgüzar idilər, hələ, üstəlik, o birilərinə görə, bir o qədər səliqələri də yox idi.

Mənim, haqlı olaraq, asılmağa layiq yaramazlar adlandırdığım o biri üç nəfər davakara gəldikdə deməliyəm ki, hərçənd, onlar



Əvvəlkinə nisbətən bir qədər düzəlmışdilər və indi onlar daha hər addimbaşı bir dava-mərəkə çıxartmırıldılar – həm də indi onların dava-mərəkə çıxarmağa bəhanələri də azalmışdı – lakin, bununla belə, onlar alçaq və yaramaz adamlara xas olan bir qüsurdan – tənbəllik azarından hələ də xilas olmamışdilar. Doğrudur, onlar yeri şumlayıb arpa əkirdilər və tarlaya çəpər də çəkirdilər, lakin Solomonun dediyi bu sözləri eynilə onlara da tətbiq etmək olardı: “Avara bir tənbəlin üzümlüyünün yanından keçirdim, gördüm, üzümlüyü tikanlı kol-kos basıbdır”. Eləcə də ispanlar, onların təzə göyərmiş taxılına baxmağa gələndə alaq əkini elə basmışdı ki, bəzi yerlərdə heç taxıl cüçərtisi görmədilər; çəpərdəki iri deşiklərdən içəri keçən vəhşi keçilər tarlada göyərən taxılı yeyirdilər; doğrudur, sonra bu deşikləri çırpı və kol-kosla bağladılar, lakin atlar oğurlanandan sonra tövlənin qapısını bağlamağın nə mənası ola bilər! Əksinə, o biri iki namuslu ingilisin saldığı təsərrüfatın hər yerində zəhmət və qayğı-keşliyin nəticəsi açıqca görünürdü. Onların tarlasında taxılın göy cüçərtməsini basa bilən alaq otları yox idi, çəpərin heç bir yerində dəlik-deşik görünmürdü; onlar bütün bu işləri ilə Solomonun başqa bir yerdə və başqa münasibətlə dediyi sözləri doğruldurdular: “Çalışqan əl dövlət yaradır”. Onların əkdiyi hər şey tutur, işləri irəli gedir və çiçəklənirdi. Evdə saxlayıb ələ öyrətdikləri mal-qara da o birlərində olduğundan artıq idi, silahları da, ev əşyaları da çox idi, əyləncələri də.

Doğrudur, o üç avaranın arvadları əldən çox cəld və özləri də təmizkar idilər. Bu arvadlar o biri namuslu ingilislərdən birinin yanında aşpzalıq sənətini yaxşıca öyrənmişdilər, yuxarıda demişdim ki, həmin ingilis gəmidə aşpaz olmuşdu və o yaramaz avaraların arvadları da ingilissayağı xörəklər bişirməyi ondan öyrənmişdilər və öz ərləri üçün əla ingilis xörəkləri hazırlayırdılar. Bu namuslu ingilislərin arvadları isə o cür xörək bişirməyin sırrını, qətiyyən, öyrənə bilmirdilər; buna görə də xörəyi yenə də keçmiş aşpaz özü bişirməli olurdu. Əldən iti olan bacarıqlı və işgüzər adamların avara ərləri isə tənbəllik edirdilər, onların işi-gücü tisbağa yumurtası tapıb gətirməkdən, bir də balıq və quş ovlamاقdan ibarət idi. Sözün qisası, onlar özlərini heç cür işə vermirdilər, təsərrüfatları da bərbad olurdu. Çalışqan və zəhmətkeş ingilislər yaxşı yaşayırıldılar və heç nədən də korluq çəkmirdilər; o tənbəl avaralar isə ehtiyac

içində yaşayır və korluq çəkirdilər; elə həyatda, mənim fikrimcə, həmişə belə olur.

İndi bir ayrı əhvalat barəsində danışacağam, bu cür əhvalat o vaxta qədər nə onların, nə də mənim başıma gəlməmişdi. Bir dəfə, səhər tezdən, beş və ya altı qayıq sahilə yaxınlaşdı, qayıqların içi hindular və ya vəhşilər ilə dolu idi, bunları necə istəsəniz, adlandırma bilərsiniz; onlar, əlbəttə, yenə əvvəlki məqsədlə, yəni adam eti yemek üçün buraya gəlmişdilər. Bu məsələ indi daha nə ispanlara, nə də mənim həmyerlilərimə təəccübülu görünmürdü, buna görə də indi onlar daha qorxmurdular və bilirdilər ki, vəhşilər onları görməsələr, heç nədən şübhələnməyəcək və sakitcə çıxıb gedəcəklər (adada adam yaşadığı vəhşilərə məlum deyildi). İspanlar cəld adadakı hər üç qəsəbəyə xəbərdarlıq edib əmr verdilər ki, hamı sakitcə evində otursun, heç kəs bayıra çıxıb gözə görünməsin, yalnız əlverişli yerlərdə gizlicə gözətçilər qoyulsun ki, onlar da vəhşilərin qayıqları sahildən ayrılib gedəndə hamiya xəbər versinlər.

Elə, şübhəsiz ki, gərək bu cür də hərəkət ediləydi, lakin bu dəfə bədbəxt bir təsadüf bütün işləri pozdu və adanın sırrını, yəni adada adam yaşadığı vəhşilərə bildirdi, bu isə adanın bütün sakinlərini ruhdan salıb məyus elədi. İş belə olmuşdu: vəhşilərin qayıqları sahildən aralanıb gedəndə ispanlar kəşfiyyata çıxdılar, onlardan biri, sadəcə, maraqlandığına görə təklif etdi ki, vəhşilərin ziyafət düzəlt-diyi yerə gedib baxınlar və görsünlər, onlar orada nə ediblər. Çox qəribədir ki, onlar gedib həmin yerə baxanda, görüblər üç vəhşi burada yerə uzanıb və bərk yatıbdır. İspanlar onları görəndə tamam özlərini itiriblər, bilməyiblər, nə etsinlər. Öz aralarında məsləhətləşib onlar belə qərara geliblər ki, gizlənsinlər, bir az da gözləsinlər, əgər mümkün olsa, lap bu üç nəfər çıxıb gedənə qədər pusquda dayansınlar. Amma bu vaxt başçı ispanın ağlına gəldi ki, bu vəhşilərin sahildə qayıqları yoxdur və deməli, onlar gedə bilməzdilər, əgər onlara adanı gəzib dolanmaq imkanı verilsə, şübhəsiz ki, adadakı yaşayış yerlərinə rast gələcək və hər şeyi öyrənəcəklər, belə olduqda isə adanın sakinləri məhv olacaqdır. Buna görə də onlar bir müd-dətdən sonra yenə də həmin yerə qayidib görəndə ki, vəhşilər hələ də aylımayıblar, yuxudadırlar, qət etdilər ki, onları oyatsınlardan və əsir etsinlər. Eləcə də etdilər, əsirləri, xoşbəxtlikdən, əvvəlcə qalaya yox, mənim yaylağıma, sonra isə iki ingilisin evinə apardılar. Burada



onlara iş də verdilər, hərcənd, onların, əslinə baxsan, görə biləsi bir iş də yox idi, amma bilmirəm, gözətçilərin ehtiyatsızlığı üzündən-mi olub, yoxsa onlar fikirləşiblər ki, vəhşilər, fərqı yoxdur, bu adadan heç bir yerə çıxıb gedə bilməzlər və heç özləri də getməzlər, hər halda, necə oldusa, vəhşilərdən biri qaçıb məşədə gizləndi və onun barəsində heç bir xəbər-ətər eşitmədir.

Daha çox əsas vardı fikirləşəsən ki, həmin vəhşi tezliklə öz evinə qayıdır, çünkü onun qaçmağından üç həftə keçmiş adaya yenə vəhşilər gəldilər, iki gün ziyafət edib kef çəkdilər və çıxıb getdilər; yəqin ki, həmin qaçan vəhşi də onlara qoşulub getmişdi. Bu fikir onları dəhşətli dərəcədə qorxudurdu. Onlar fikirləşirdi, belə fikirləşmək əsassız da deyildi ki, əger qaçqın sağ-salamat öz adamlarının yanına qayıdıbsa, əlbəttə, adada adam yaşadığını və bu adamların az olduğunu, deməli, zəif olduqlarını onlara xəbər veribdir. Hərcənd ki, adanın sakinlərinin nə qədər olduğunu ingilisler heç bir zaman bu əsir vəhşilərə deməyiylər, onların yanında tüfəngdən atəş açmayıylar və mənim mağarama bənzər gizli yerləri və anbarları da onlara göstərməyiylər.

Tezliklə sübut olundu ki, qaçqın vəhşi elə onların fikirləşdiyi kimi hərəkət edibdir. Təxminən, iki aya yaxın bir müddət keçmişdi, bir gün səhər, günəş doğandan bir saat sonra, altı hind qayığı dənizdə göründü. Hər qayıqda yeddi, səkkiz və hətta on adam var idi, onlar avar çəkə-çəkə adanın əvvəller heç bir zaman yan almadiqları şimal sahilinə yaxınlaşdırılar və iki ingilisin yaşadığı, həmçinin qaçqın vəhşinin saxlandığı məskəndən təxminən bir mil aralı olan bir yerdə sahilə çıxdılar.

Düşərgədəkilər bərk qorxuya düşdülər, arvadlarını və ev şeylərini aparıb xəlvət yerdə gizlətdilər və bu zaman təsadüfən onların yanına gəlmış əsir vəhşiyə – qadınlarla birlikdə gəlmış üç nəfərdən birinə – əmr etdilər ki, tez ispanların yanına qaçsin, onlara xəbər versin və təcili kömək göndərmələrini xahiş etsin. Özləri isə bu müddət ərzində tüfənglərini və əllərində olan bütün digər silah və döyüş ləvazimatını götürüb məşəyə, arvadların gizləndiyi yerin yaxınlığına çəkildilər və orada pusquya girib gözləməyə başladılar.

Onlar indi öz komalarından xeyli uzaqda idilər, lakin elə bir məsafədə gizlənmişdilər ki, vəhşilərin hansı tərəfə gedəcəklərini buradan görmək mümkün idi.

Onların pusquya dayandıqları hündür yerdən vəhşilərin bir o qədər də böyük olmayan ordusunun birbaşa komalarına tərəf necə getdiyi və bir dəqiqədən sonra komaların necə alışib-yandığı görüñürdü. Nə qədər qorxunc və dəhşətli olsa da, onların gözü qarşısında baş verən bütün bu hadisələr, əlbəttə, onların həyatı üçün, ən azı isə müəyyən bir müddət onların güzəranı üçün çox böyük və əvəzsiz itki idi. Bir azdan sonra hindular vəhşi heyvanlar kimi plantasiyaya səpələndilər, hər şeyi dağıdırıb, hər bucağı axtardılar, ələ bir şey keçirmək, ən başlıcası isə, adamları tapmaq isteyirdilər. Görünür, adada adamların olması barədə hər şey onlara yaxşıca məlum idi, hər şeyi onlara danışmışdılar.

İngilislər bütün bunları görəndən sonra fikirləşdilər ki, yaxşısı budur, yarı mil də geriya, meşənin içərisinə tərəf çəkilsinlər. Vəhşilərin kiçik dəstələrə ayrılib meşənin hər tərəfinə yayılmasını isə özləri üçün daha əlverişli hesab etdilər. İndi onlar gəlib lap meşənin ortasına çatmışdılar, burada böyük və qoca bir ağacın gövdəsindəki oyuğa girib, işin sonrası gözləməyə başladılar. Onlar ağacın oyuğuna yenice girmişdilər ki, gördülər, iki nəfər vəhşi birbaşa onların üstünə gəlir, onlardan bir az aralı yenə üç nəfər, onların da arxasında beş nəfər vəhşi göründü, hamısı da eyni bir tərəfə qaçırdı. Bundan əlavə, onlar uzaqda səkkiz nəfərin başqa bir istiqamətdə qaçdığını gördülər – bir sözlə, vəhşilər, ov dalınca qaçan ovçular kimi, meşənin hər yerinə daraşmışdılar.

Yazılıq ingilislər böyük çətinliyə düşmüşdülər. Bilmirdilər, nə etsinlər: ağacın oyuğundamı dayanıb qalsınlar, yoxsa çıxb qaçsinlar? Lakin uzun-uzadı fikirləşməyə imkan yox idi, meşəyə daraşmış vəhşilər onların ailələrinin gizləndiyi xəlvəti sığınacaq yerini çox asanlıqla tapa bilərdilər. Kömək vaxtında gəlib yetişməsəydi, onda hər şey məhv olardı; buna görə də onlar qət etdilər ki, necə olur olsun, düşməni, gərək, dayandırsınlar, əgər üstlərinə gələnlərin sayı çoxalsa, ağaca çıxınlar və üstündən onları atəşə tutsunlar. Onlar əmin idilər ki, nə qədər güllələri var və əgər vəhşilər ağacı aşağıdan yanğırmalar, kömək gəlib çatana qədər beləcə davam gətirərlər.

Sonra onlar qabaqda gələn iki vəhşiyə atəş açmaq və ya açmaq məsələsini də müzakirə etdilər. O biri üç nəfəri gözləyib, ortadakı dəstəyə basqın eləmək və beləliklə, iki nəfərlik və beş nəfərlik dəstələri bir-birindən ayrı salmağın daha əlverişli olduğunu da



fikirləşdilər və qət etdilər ki, əgər qabaqda gələn iki vəhşi onları görməsə və onlara hücum etməsələr, atəş açmasınlar. Birinci iki vəhşi özləri başqa tərəfə döndü, ikinci və üçüncü dəstələr isə bir-başa onların gizləndiyi ağacın üstünə gəldilər, elə bil, ingilislərin orada olduğunu bildirdilər.

Vəhşilər yaxınlaşanda bizimkilər tanıdı ki, onlardan biri həmin qacqın əsirdir və sözü bir yerə qoydular ki, hətta ikisi birdən atəş aćmalı olsalar da, fərqi yoxdur, o qacqın əsiri mütləq öldürmək lazımdır; biri atəş açdı, o birisi isə bu zaman hədəfi nişana götürdü ki, əgər vəhşi birinci atəşdən yixılmasa, ikinci atəşlə onu yerə sərsin.

Lakin birinci ingilis, gülləsi boşə çıxan atıcılardan deyildi, həm də vəhşilər dəstə ilə, bir-birinə lap sığınaraq qaçıqlarından, ingilisin açıldığı atəş iki nəfəri birdən tutmuşdu. Birinci vəhşi elə o saat ölmüşdü, çünki güllə onun başından dəymışdı; ikinci vəhşi də yixilmişdi, qırma onun bədənini deşib keçmişdi, amma ölümcul deyildi; üçüncü vəhşinin isə ciyinini qırma sıyrımışdı, ola bilər ki, ikinci vəhşinin bədənini deşib keçən qırma onun ciyinini bu kökə salmışdı. Bununla belə, üçüncü vəhşi bərk qorxub vahiməyə düşmüşdü, yarası hərçənd yüngül idi, amma torpağın üstündə əyləşib zil səslə qışqırıv və nalə-fəryad qoparırdı.

Onların ardınca qaçan beş nəfər isə təhlükəni duyduqlarına görə yox, bəlkə, qəflətən açılan atəşdən qorxduqları üçün əvvəlcə dayandılar, elə bil ki, durduqları yerə yapışib qalmışdilar – onu da deyim ki, meşədə eşidilən bərk və ugultulu səs, adətən, əks-səda halında təkrarlanıb xeyli uzaqlara yayılır və nəticədə bu səs, əslində olduğundan daha bərk və gurultulu çıxır. Həm də açılan atəş meşədəki quşları da ürkütmüşdü və onlar qışqırıqla irəliyə-geriyə uçub səsküyü daha da artırılmışdilar. Bu, eynilə mənim bir zaman bu adada ilk dəfə atəş açdığını vaxtdakı vəziyyəti xatırladırdı.

Səs-küy kəsilib, ara sakit olanda, vəhşilər, bu qarma-qarışqlığın nədən əmələ gəldiğini bilmədikləri və heç nədən qorxmadiqları üçün irəliləyib yoldaşları yixılan yerə yaxınlaşdırılar. Bu yazıq, avam bəndələr özlərini də eyni aqibət gözlədiyini heç ağıllarına da gətirmirdilər, elə buna görə də hamısı yaralı yoldaşlarının yanına toplasmışdı; yəqin ki, başlarına nə iş gəldiğini ondan xəbər alırdılar.

Birinci ingilis bu müddət ərzində öz tüfəngini yenidən doldurmuşdu və onlar görəndə ki, düşmən girə keçib, hər ikisi birdən atəş

açmağı qət etdilər, amma kimin kimi nişan alacağını da əvvəlcədən müəyyən etməyi unutmadılar. Atəş açıldı, ölmüş və ya ağır yaranmış dörd vəhşi yerə sərildi, beşinciyi isə heç güllə dəyməmişdi, amma elə qorxmuşdu ki, o biriləri ilə birlikdə tırtap yerə döşəndi.

Düşmənlərin hamisinin qırıldığını zənn edən bizimkilər, tūfənglərini yenidən doldurmamış – bu isə onların tərəfindən böyük səhv idi – ağacın oyuğundan cəsarətə çıxdılar və həmin yerə gelib çatanda təəccüb etdilər: gördülər ki, həmin beş nəfərlik dəstədən dörd vəhşi sağdır, onlardan da ikisi lap yüngül yaralanıbdır, üçüncüüsü isə heç yaralanmayıbdır. Bunu görəndə onlar tūfəngin küpünü işə salmalı oldular; hər şeydən əvvəl, onlar bütün bu basqına bais olmuş qaçqın əsirin işini bitirdilər, sonra dizindən yaralanmış o biri vəhşinin əzablarına son qoydular. Yaralanmayıb salamat qalan vəhşi isə diz çöküb əllərini onlara tərəf uzatdı, şikayətli fəryadlarla, cürbəcür hərəkətlər və işaretlərlə yalvarıb aman istədi.

Ona işaret ilə göstərdilər ki, gedib yaxındakı ağacın dibində otursun, ingilislərdən biri isə təsadüfən cibində tapıldığı iplə onun qollarını və ayaqlarını yiğib arxadan bağladı, ipin ucunu da ağaca bəndlədi. Sonra onu burada qoyub birinci iki vəhşinin dalınca qaçıdlar, çünki onlar qorxurdular ki, bu iki nəfər və ya vəhşilərin başqa bir dəstəsi onların meşədə arvadlarının və ehtiyat şeylərinin gizlədildiyi xəlvəti yerə gedib çıxar və hər şeyi öyrənə bilər. Həmin iki vəhşi çox uzaqdan bir dəfə onların gözünə dəydi, amma vəhşilərin düzənlikdən keçib tamam əks istiqamətdə dənizə tərəf qaçıqlarını isə aydınca gördülər. İşin belə olduğunu görəndə onlar sevindi və əsiri bağladıqları ağacın yanına qayıtdılar, lakin əsiri qoyub getdikləri yerdə tapmadılar. Onu sarıqları ip isə ağacın dibində tullanıb qalmışdı: yəqin ki, yoldaşları onu açıb azad etmişdilər.

Bu vəziyyət yenə də onları çasdırdı, bilmirdilər ki, düşmən yaxındadır, yoxsa uzaqdadır, qüvvəsi nə qədərdir. Buna görə də qərara aldılar ki, əvvəlcə arvadların gizləndiyi yerə gedib baş çəksinlər və orada hər şeyin öz qaydasında olub-olmadığını öyrənsinlər. Məlum oldu ki, vəhşilər meşənin bu hissəsində və hətta xəlvəti yerin lap yaxınlığında da olublar, amma bu yeri tapmayıblar, elə, doğrudan da, gizli siğınacağı tapmaq çətin idi, çünki o, çox əlçatmaz bir yerdə idi, meşənin bu hissəsində ağaclar o qədər sıx idi ki, yalnız bələd adam oraya gedən yolu tapa bilərdi. Beləliklə, burada da hər şey öz



qaydasında idi, yalnız vəhşilərin rəhmsizliyini bilən qadınlar bərk qorxuya düşmüsdüller.

Burada ingilislər yeddi nəfər ispanın onlara köməyə gələn dəstəsiylə görüşdülər; qalan on nəfər isə xidmətçilərlə və qoca Cümə ilə, yəni Cümənin atası ilə birlikdə böyük bir dəstə düzəldib, öz yaylaq düşərgələrini, oradakı tarlaları və mal-qaranı qorumağa getmişdilər, lakin vəhşilər adanın o cür dərin və çox uzaq olan yerlərinə gedib çıxmamışdır. Adada iki düşmən qəbilənin vuruşmasından sonra onların əsir aldıqları vəhşi kölələrdən biri, həmçinin ingilislərin əl-ayağını sariyb ağaca bağladıqları vəhşi də həmin yeddi ispanın yanında idi; ispanlar həmin yerin yanından keçəndə görübər ki, orada yeddi adam öldürülüb, əli-qolu bağlı olan səkkizincini isə onlar açıb özləri ilə getirmişdilər.

Bununla belə, onlar həmin vəhşinin əl-ayağını yenidən bağlamağa və onu qaçqın əsirin iki yoldaşı ilə birlikdə uzaq bir mağaraya salmağa məcbur oldular. İki nəfər ispan da onlara gözətçi qoyuldu.

İki ingilis indi elə qoçaqlaşmışdı ki, əlləri geyisirdi, özlərinə yer tapa bilmirdilər, beş nəfər ispanı özləri ilə birlikdə götürərək və dörd müşketlə, bir tapança və iki ağır dəyənəklə silahlanaraq qalxdılar, vəhşiləri axtarmağa getdilər.

Əvvəlcə onlar döyüşün baş verdiyi yerdəki ağacın yanına getdilər. Ətrafi nəzərdən keçirəndə duydular ki, deyəsən, vəhşilərin yeni bir dəstəsi onlardan sonra gəlib bu yerə baş çəkibdir. Onlar meytəri aparmaq istəyiblər və ikisini hətta xeyli uzaq məsafəyə çekib aparıblar, amma sonra orada qoyub gediblər. Buradan bizimkilər vəhşilərin onların komalarını və tarlalarını necə dağıtdıqlarına tamaşa etdikləri əvvəlki təpəyə getdilər; yandırılmış komalardan qalxan tüstü hələ də seyrəlməmişdi, görünündü. Onlar buradan tarlaya getməyi qərara aldılar, lakin hələ tarlaya çatmamış dənizi və orada qayıqlara minən vəhşiləri gördülər, yola düşüb gedən vəhşiləri vida atəşinə qonaq etmək isə onlara qismət olmadı.

Yazlıq ingilislər indi başdan-başa talan olunmuşdular; onların bütün zəhməti bada getmişdi. Amma düşərgədəki qalan adamlar komaları yenidən tikməkdə onlara kömək etməyə və onları lazımlaşan hər şeylə təmin etməyə razı oldular. Hətta onların indiyə qədər heç bir xeyir işə barmaq basmayan əclaf həmyerliləri də, onların başına gələn bədbəxtliyi eşidəndə, onlara kömək etməyə hazır

olduqlarını o saat bildirdilər, tikintidə səylə işlədilər və ümumiyyətlə, onlara çox xeyirxah və dostcasına yanaşdırılar. Beləliklə, bu yazıqların işi düzəldi və tezliklə onlar özlərinə gəlib dirçəldilər.

Yarım il sakitlik oldu; lakin sonra, bir dəfə böyük bir donanma adaya yaxınlaşdı: iirmi səkkiz qayıqın hamısı ağızna qədər vəhşilərlə dolu idi, özləri də ox, kaman, nizə, taxta xəncər və sair buna bənzər silahlarla silahlanmışdır; həm də onlar bu silahlardan o qədər gətirmişdilər ki, bizim adadakı adamları dəhşət bürüdü. Vəhşilər axşamtərəfi və özü də adanın şərq hissəsində ən uzaq bir yerdə sahilə çıxmışdır, buna görə də bizimkilərin hələ vaxtı var idi və bütün gecəni bu məsələnin müzakirəsinə həsr edə bilərdilər ki, düşməni necə qarşılaşınlar. Özlərinin bu adada olmağının göze dəyəcək bütün hər cür izlərini məhv edib aradan qaldırmağın təhlükəsizlik üçün ən yaxşı zəmanət olduğunu bildikləri üçün onlar belə qət etdilər ki, hər şeydən əvvəl, iki ingilis üçün bu yaxılarda tikib hazırladıqları təzə komaları söksünlər və keçiləri də qovub ən uzaqda olan mağaralardan birinə salsınlar. Zira, onlar əmin idilər ki, vəhşilər indi ingilislərin plantasiyasından ən azı altı millik məsafədə sahilə çıxmış olsalar da, sabah, hava işıqlanan kimi, köhnə ovun dalınca birbaşa oraya yollanacaqlar.

Onlar necə düşünmüşdülər, eləcə də oldu: səhərisi vəhşilər birbaşa həmin iki ingilisin plantasiyasına tərəf yönəldilər, özləri də – bizimkilərin hesabına görə – iki yüz əlli nəfərə qədərdi. Bizimkilər onlarla müqayisədə dəhşətli dərəcədə az idi, ən pisi isə o idi ki, bizimkilərin bu azacıq qoşuna silahları da çatışmındı.

Qadınları hesaba almasaq, bizimkilərin sayı və tərkibi belə idi:

<i>ispanlar</i>	<i>17 nəfər</i>
<i>ingilislər</i>	<i>5 nəfər</i>
<i>qoca vəhşi, Cümənin atası</i>	<i>1 nəfər</i>
<i>qadınlarla birlikdə gəlmış vəhşi kölələr (onlar öz sədaqətlərini göstərmişdilər)</i>	<i>3 nəfər</i>
<i>əsir alınmış və ispanlarla bir yerdə yaşayan digər kölələr</i>	<i>3 nəfər</i>
<i>Cəmi</i>	<i>29 nəfər</i>



Silahların sayı isə belə idi:

<i>muşket</i>	17 dənə
<i>tapança</i>	5 dənə
<i>ov tüfəngi</i>	1 dənə
<i>mənim qiyam qaldırmış dənizçilərdən</i> <i>alğığım muşket və ov tüfəngləri</i>	5 dənə
<i>qılinc</i>	2 dənə
<i>köhnə təbərzin</i>	3 dənə
<i>Cəmi</i>	33 dənə

Kölələrə paylamağa tüfəng çatmadı, onların hərəsinə bir dənə təbərzin verməli oldum – bu təbərzinlər də başında iki dəmir geydirmə ucluğu olan dəyənəyə bənzər, uzun ağaclar idi. Hərəsinə də əlavə bir balta verdik; bizimkilerin də hamısı tüfəngdən əlavə hərəsi bir balta götürdü. Qadınlardan da ikisi çox yalvardı ki, vuruşmada iştirak etmək üçün onlara da icazə versinlər; iki hindu qəbilənin birinci döyüşündən sonra ispanların qənimət kimi ələ keçirdiyi kamanları və oxları onlara verdilər.

Başçı ispan qoşuna komandanlıq edirdi, çox yırtıcı və rəhmsiz, lakin çox cəsarətli olan Vill Atkins isə onun köməkçisi idi. Vəhşilər şir kimi hücum edirdilər, bizimkilerin onların qarşısında, demək olar ki, hətta yaxşı bir mövqe və səngər mənasında da heç bir üstünlüyü yox idi, əgər bu cür çətin hallarda karagələn adam olduğunu göstərən Vill Atkinsin altı nəfər adamlı kiçik pöhrəlikdə ön qoşun dəstəsi kimi gizlənib qaldığını hesaba almasaqla, bizimkilerin vəziyyəti lap pis idi. Vill Atkins və onun adamları əmr almışdilar ki, hücum edən vəhşilərin birinci dəstəsinə toxunmasınlar, onları irəli buraxıb dalca gələn dəstənin lap six olan toplusuna atəş açıslar, sonra meşənin içi ilə geri çəkilib, eyni qaydada meşədə gizlənmiş olan ispanların arxa tərəfinə gəlib çıxıslar.

Vəhşilər heç bir qayda gözləmədən, ayrı-ayrı dəstərlə hər yana səpələnmişdilər. Vill Atkins yanından gəlib keçən vəhşilərin bir əlli nəfərinə toxunmadı, onları irəli buraxdı, sonra görəndə ki, arxadan gələnlərin dəstəsi çox sıxıdır, öz adamlarından üçünə əmr etdi ki, onların toplusuna birdən atəş açıslar. Onların muşketlərinin hər biri altı-yeddi tapança gülləsi kimi, iri qırmalarla doldurulmuşdu.

Onların bu birinci atəşlə neçə nəfəri öldürdüklərini və neçəsini yaraladıqlarını hesablayıb müəyyən etmək çətin idi, vəhşilərin bu atəşdən sonra necə təəccübənlənib, dəhşətə gəldiklərini təsvir etmək isə ondan da çətindir. Vəhşilər atəşin gurultusunu eşidəndə və öz yoldaşlarının yerə sərilib oradaca öldüklerini, bəzilərinin isə yaralanmışlarını görəndə bu bədbəxtliyin birdən-birə haradan gəldiyini anla-madıqlarından son dərəcə qorxuya düşüb bir-birinə qarışmışdır. Onlar hələ heç özlərinə gəlməmişdi ki, Vill Atkins o biri üç nəfərlə birlikdə vəhşilərin yiğnağına atəş açdırılar. Bu müddət ərzində birinci atəşi açanlar tüfənglərini yenidən doldurub hazır oldular və bir qədər keçən kimi üçüncü atəsi açdırılar.

Əgər bundan sonra Vill Atkins dərhal öz adamları ilə birlikdə geri çəkilsəydi, bizim adamların o biri dəstəsi də burada olsayıdı və ara vermədən ardıcıl surətdə atəsi davam etdirsəydi, vəhşilər, yəqin ki, qaçmağa başlardılar, çünki onları qorxudan ən çox bu idi ki, kimlərin və haradan onlara atəş açdığını bilmirdilər, belə xəyal edirdilər ki, yəqin, Allahlar özləri onları şimşek və gurultu ilə cəza-landırırlar. Lakin bu müddət ərzində Atkins başda olmaqla, ikinci dəstə tüfəngləri doldurub hazır olana qədər, tüstü çəkildi və vəhşilər də öz səhvlerini başa düşdülər; vəhşilərin bir hissəsi ağların harada gizləndiyini bələdləyib, xəlvətcə onların arxa tərəfinə keçdi, oradan Atkinsin özünü yaraladılar və onun yanındakı ingilislərdən birini öldürdüler; bir qədər sonra yenə bir nəfər ispan və qadınlarla birlikdə gəlib çıxmış hindu kölələrdən də biri öldürüldü. Beləliklə, sıxışdırılan qabaq dəstəmiz təpənin döşü ilə yuxarıya, meşəyə tərəf geri çəkildi; ispanlar da düşməni dalbadal üç dəfə atəşə tutub, geri çəkildilər: çünki vəhşilər o qədər çox idi ki, onlardan əlli nəfərin öldürüldüyüne və bir o qədərinin, bəlkə, bir az da çoxunun yaralanlığına baxmayaraq, yenə də el çəkmir, bizimkilərin üstünə yeriyir, heç bir təhlükədən çəkinməyərək, bizimkilərin üzərinə ox yağıdırırdılar. Onu da qeyd etmək lazımdır ki, vəhşilərin sıradan çıxmayan yaralıları qudurmuş kimi, daha da qızığın vuruşurdular.

Bizimkilər geri çəkiləndə öldürülmüş ispanın və ingilisin cəsəd-ləri döyüş meydanında qaldı. Düşmənlər toppuz və ağac xəncərlə onların meytılerni vəhşicəsinə əzib, doğrayıb eybəcər hala salmışdır. Vəhşilər bizimkilərin geri çəkilən dəstələrini təqib etmirdilər, amma onlar bir yerə toplanıb dövrə vurdular – görünür, adətləri



belədir – və iki dəfə ucadan qışqırıb nərə çəkdilər, qələbə təntənə-sini qeyd etdilər.

Baş komandanlıq edən ispan bütün dəstəni təpənin başında bir yerə toplayanda Atkins yaralı olmağına baxmayaraq, təkidlə tələb edirdi ki, indi ingilislərlə ispanlar birləşmişdir, buna görə də, gərək, onların hamısı birlikdə irəliləyib, vəhşilərin üzərinə basqın etsinlər. İspan isə ona dedi: "Siz görünüşünüz, senyor Atkins, onların yararlıları necə vuruşurlar, heç saqlardan geri qalmırlar; sabaha qədər gözləyək; sabahacan o yaralılar qan itkisindən və ağırlardan zəifləyəcəklər; onda bizim düşmənimizin də sayı azalacaqdır". Bu yaxşı məsləhət idi, amma Vill Atkins şən bir səslə etiraz etdi: "Bu, doğrudur, senyor, onlar zəifləyəcək, amma mən özüm də zəifləyəcəyəm; elə mən ona görə də nə qədər ki hələ soyumamışam, vuruşmaq istəyirəm". "Artıqlaması ilə, senyor Atkins, siz öz qoçaqlığınızı sübut eəlmisiniz; siz öz işinizi görmüsünüz; indi isə biz sizin üçün vuruşacaqıq; amma yenə də mənə belə gəlir ki, səhərə qədər gözləsək, yaxşıdır". Onlar elə belə də etdilər.

Amma həmin gecə aylı və işıqlı olduğundan, vəhşilər isə öz ölülərini və yaralılarını aparmağa tələsərək hər tərəfə səpələnib vurnuxduqlarından bizimkilər öz əvvəlki qərarlarını sonra dəyişdilər və elə gecəykən basqın etməyi qət etdilər. Düşərgələrin yanında vəhşilərlə birinci vuruşa başlayan iki ingilisdən biri indi meşə ətəyi və sahil kənarı ilə gedib vəhşilərin arxasına keçmişdi; o, öz dəstəsilə əvvəlcə qərb tərəfə gedib, sonra birdən-birə buruldu və vəhşilərin ən sıx yığnağı olan yera elə xəlvət və səssizcə yaxınlaşdı ki, vəhşilər onları görüb, səslərini eşitməmiş bizimkilərin səkkiz nəfəri bir yerdə atəş açdırıvə onlara dəhşətli tələfat verdilər. Yarım dəqiqə keçmiş o biri səkkiz nəfər də atəş açdı, bu dəfə yenə də vəhşilərdən bir çoxu öldürüldü və xeyli yaralandı, amma vəhşilər düşmənin harada olduğunu görmür və hansı tərəfə qaçmaq lazımlı gəldiyini də bilmirdilər.

İspanlar tüfəngləri doldurmağa tələsirdilər; sonra bizimkilər üç dəstəyə bölündülər ki, eyni vaxtda üç tərəfdən düşmənin üstünə basqın etsinlər. Vəhşilər hər tərəfdən açılan atəş səslərini eşidəndə hamısı özlərini tamam itirmiş halda, bir yərə toplaşmışdılar. Əgər onlar yerimizi görüb bilsəydilər, özləri bizi oxa tutardılar, lakin bizimkilər onlara imkan vermədilər ki, özlərinə gəlsinlər, dalbadal üç dəfə

yenə atəş açıdalar, sonra isə onların dəstəsinin lap sıx yerinə soxulub tüfənglərin küpü, qılınc, dəyənək və baltalarla onları əzişdirib doğramağa başladılar və onlara elə bir toy tutdular ki, qulaqbatırıcı fəryad qopararaq qışqıra-qışqıra vəhşilər qaçmağa başladılar və öz canını qurtarmaq üçün hərə bir yana götürüldü.

Bizimkilər lap yorulub əldən düşməsdülər və bu da təəccüblü deyildi; iki vuruşmada onlar yüz səksəndən çox vəhşini öldürmiş və ya ölümcül yaralamışdır. Vəhşilərin qalanı qorxudan özlərini itirib çəşmiş halda, üz vermişdi qaçmağa, onlar yüyürməyə vərdiş etmiş yüngül ayaqlarının bütün gücü ilə meşədən, xırda təpələrdən keçərək yel kimi gedirdilər. Hamısı bir anın içində dənizin sahilinə gəlib toplaşdı, burası o yer idi ki, vəhşilər adaya gələndə burada sahilə çıxmışdır və onların qayıqları da burada idi. Lakin dənizdən sahilə tərəf güclü külək əsirdi, buna görə də elə həmin saat qayıqlara minib geri qayitmaq mümkün deyildi. Bundan əlavə, güclü dalğalar ləpədöyəndəki qayıqları və təknələri vurub sahildən elə uzağa tullamışdır ki, onları çekib suya salmaq çox böyük zəhmət tələb edirdi; qayıqların bəzisi hətta sahilə və ya bir-birinə dəyib parçalanmışdır.

Bizimkilər qələbəyə görə sevinsələr də, yenə həmin gecə istirahət etmədilər; bir az qarınlarını bərkidib özlərinə gələndən sonra onlar adanın vəhşilər çıxıb gedən hissəsinə yollandılar. Dağılmış ordunun qalan tör-töküntüsünün toplaşlığı yere çatanda gördülər ki, burada hələ yüzə qədər vəhşi vardır; onların əksəriyyəti yerdə oturmuşdu, hamısı da əllərini dizlərinin üstünə qoyub başlarını aşağı əyərək, alınlarını əllərinə dirəyib elə büzüşməsdülər ki, üzləri görünmürdü, dizləri isə çənələrinə toxunurdu.

Bizimkilər iki tüfəng mənzili məsafəyə çatanda, ispan əmr verdi ki, vəhşilərin nə niyyətdə olduğunu bilmək üçün iki dəfə havaya atəş açılsın. Bu sınaqdan məqsəd bu idi ki, görək vəhşilər yenə də vuruşmaq istəyirlər, yoxsa məglubiyətdən sonra onlar dilxor olub, tamam ruhdan düşübələr – bunu öyrənəndən sonra necə hərəkət etmək lazımlı gəldiyini də müəyyən etmək olardı.

Hiylə baş tutdu; atəş səsini eşidən kimi vəhşilər dəhşətli qorxu içində yerlərindən atılıb qalxdılar, bizimkilər ağacların arxasından görünəndə isə onlar qışqırıq və uğultu ilə qaçmağa başladılar və tezliklə təpələrin arxasına keçib gözdən itdilər.



Bizimkilər vəhşilərin qayıqlara minib adadan gedə bilmədiklərinə əvvəlcə təessüf etdilər, onlar ehtiyat edirdilər ki, adanın hər yerinə yayılan vəhşilər sonra onların tarlalarını məhv edər, keçiləri sürüb aparar və ümumiyyətlə, onlara əziyyət verərlər. Lakin Vill Atkins bu məsələdə hamidən uzaqqorən çıxdı və belə bir faydalı məsləhət verdi ki, onlar öz vəziyyətlərinin üstünlüklerindən istifadə etsinlər, vəhşilərin qayıqlara tərəf yolunu kəssinlər, onları bundan sonra hər hansı bir vaxt adaya qayida bilmək imkanından məhrum etsinlər. O deyirdi ki, yüz qəbilə ilə üz-üzə gəlməkdənsə, yüz nəfər vəhşi ilə qarşılaşmaq daha yaxşıdır, nəinki qayıqları məhv etmək, habelə vəhşilərin özlərini də qırmaq lazımdır, əks təqddirdə vəhşilər onları qıracaqlar. Onun dəlilləri o qədər inandırıcı idi ki, hamı onunla razılaşdı və əvvəlcə qayıqları məhv etməyə başladılar. Bizimkilər xeyli çır-çırrıtı yiğib qayıqları yandırmağa girişdilər, amma qayıqlar suda elə işlanmışdı ki, yanmaqla, qətiyyən, işi yox idi. Bununla belə, qayıqların yaş olmayan yuxarı tərəfləri yanıb közərdi və kömürləşib ovuldu, indi bu qayıqlarla dənizə çıxməq daha mümkün deyildi. Hindular bizimkilərin nə etdiyini görəndə bəziləri meşədən çıxıb lap bizimkilərin yanına gəldilər və diz çöküb başladılar: "Oa, oa, Varamoka," – deyə qışqırmağa, onlar nə isə başqa anlaşılmaz sözlər də deyir və cürbəcür hərəkətlər edirdilər və bütün bunlarla yalvarıldılar ki, onların qayıqlarını yandırmaların və özlərinə də buradan çıxıb getməyə imkan versinlər, onlar bir daha buraya qayıtmazlar.

Lakin bizimkilər artıq inanmışdilar ki, özlərini və bütün koloniyanı xilas etmək üçün, gərək, vəhşilərə geri qayıtmağa imkan verməsinlər. Elə buna görə də heç bir güzəşt edilməyəcəyi barədə vəhşilərə xəbərdarlıq edib, onlar yenə də qayıqları sindirib parçalamağa başladılar, təkcə firtınanın bir az əvvəl sahilə çırılıb sindirdiği qayıqlara əl vurmadılar. İşi belə görən vəhşilər meşədə elə bir qorxunc qışqırıq qoparıb bağıldılar ki, bizimkilər bu səsi aydınca eşitdilər, sonra isə vəhşilər dəli kimi qaçıb adanın hər tərəfinə yayıldılar.

İspanlar nə qədər ağıllı və xeyirxah hərəkət etsələr də, vəhşiləri bu cür qızışdırıb yerlərindən tərpədəndə, gərək, öz plantasiyalarını qorumağı da unutmayıaydılar. Doğrudur, vəhşilər əsas siğınacaqlara, yəni təpənin yanındakı köhnə qalaya və ən uzaq mağaraya gedib çıxa bilməmişdilər, amma, bununla belə, yenə də yaylaqdakı evimi axtarmış və o ətrafda hər şeyi talan etmişdilər – çəpərin

payalarını və cavan ağacları dərtib çıxartmışdilar, tarlaları tapdalayıb kor qoymuşdular, tənəkləri didib, dəymış üzümlərin hamisini qırıb əzmişdilər, müxtəsər ki, bizimkilərə çox böyük zərər vurmuşdular, amma vəhşilərin özü üçün bunun heç bir faydası yox idi.

Bizimkilər vəhşilərlə hər cür şəraitdə vuruşmağa hazır idilər, lakin onları, hətta vəhşilərdən hər hansı biri təklikdən üzə çıxanda da təqib edə bilmirdilər. Əvvəla, ona görə ki, vəhşilər çox bərk qaçırlar və arxadan təqib edib onlara çatmaq mümkün deyildi; ikincisi, bizimkilər bir nəfərin dalınca düşüb onu təqib etməkdən qorxurdular, çünki arxa tərəfdən o biri vəhşilər tökülüşüb, onu mühasirəyə alar və tələyə sala bilərdilər.

Vəziyyəti müzakirə edib bizimkilər, hər şeydən əvvəl, qərara aldılar ki, mümkün olsa, vəhşiləri sıxışdırıb adanın lap ucqar yerinə, cənub-şərq tərəfinə qovsunlar ki, əger sahilə vəhşilərin yeni dəstələri gəlib çıxsa, onlar bir-birini görüb tapa bilməsinlər; sonra isə hər gün vəhşilərdən bir-iki nəfərini öldürsünlər və beləliklə, onların sayını azaltısınlar, nəhayət, əger mümkün olsa, vəhşilərin qalanını əhliləşdirsinlər, onlara toxum versinlər, əkin əkməyi və öz zəhmətləri ilə yaşamağı öyrətsinlər.

Bu məqsədlə bizimkilər vəhşiləri təqib etməyə başladılar və onların canına elə qorxu saldılar ki, bir neçə gündən sonra bizimkilərdən hər kəs tüfəngi hinduya tərəf tuşlayıb atəş açırdısa, o heç yaralanmasa da, qorxudan meyit kimi yerə sərilirdi. Vəhşilər hər gün onları təqib edən və bir neçəsini öldürən, ya yaralayan ağ adamlardan elə qorxurdular ki, mümkün qədər adanın uzaq yerlərinə çəkilirdilər, meşələrdə və dərələrdə gizlənir, gözə görünmürdülər, özləri də yeməyə bir şey tapa bilmədikləri üçün dəhşətli əziyyət çəkirdilər. Sonralar onlardan çoxunun meyitlərini meşədən tapırdılar, bədənlərində heç bir yara və xətər əlaməti olmayan bu vəhşilərin, sadəcə, acından öldükləri məlum olurdu.

Belə olduqda, bizimkilər yumşaldı və onlar vəhşilərin halına acıdılardı, xüsusən başçı ispan mərhəmətə gəldi – deyim ki, başçı ispan heyrət ediləcək dərəcədə mərhəmətli və xeyirxah insandi, mən beləsini heç görməmişəm. Həmin başçı ispan təklif etdi ki, mümkün olsa, vəhşi hindulardan biri diri-dirisi elə keçirilsin və ağlaların onun barəsində və onun yoldaşları olan digər vəhşilər barəsində nə niyyətdə olduğunu ona izah edilsin, belə ki, həmin vəhşi bizimlə



onların arasında dilmanlıq eləsin, vəhşilərə başa salsın; sonra isə təşəbbüs edərik, vəhşilərə elə bir şərait yaradarıq ki, həm onların özlərinin dolanışığı olsun, yaşaya bilsinlər, həm də bizə sürtüşməsinlər, zərər vurmasınlar.

Hindulardan uzun müddət heç gözə dəyəni və ələ keçəni olmadı, nəhayət, onlardan acıdan lap zəifləmiş və güclə nəfəs alan bir nəfəri əsil tutmaq mümkün oldu. Qoca Cüməni (yəni Cümənin atasını) onun yanına göndərdilər, o, vəhşiyə izah edib başa saldı ki, ağlar onlara mərhəmət göstərmək istəyir və nəinki onların həyat-larını xilas edib, özlərini də bağışlayırlar, həmçinin onlara bir parça torpaq, əkin üçün toxum və hələlik yemək də vermək niyyətindədirler, bu şərtlə ki onlar da öz tərəflərindən gərək söz versinlər ki, onlar üçün ayrılmış yerdən kənara çıxmayaçaq, ağların yaşadıqları yerlərə yaxınlaşmayacaq və onlara ziyan vurmayaçaqlar. Qoca Cümə vəhşi hinduya əmr elədi ki, qayıtsın öz qəbilə yoldaşlarının yanına, onlara bu barədə danışın və xəbərdarlıq etsin ki, əgər bu təklifə razı olmasalar, onların hamisini qıracaqlar.

Onsuz da vəhşilərin cəmi iyirmi yeddi nəfərə qədəri qalmışdı, bu qalanları da çoxdan sakitləşib susmuşdular, buna görə də bəd-bəxtlər bu xəbəri eşidən kimi razı olmuş və onlara yeməyə bir şey verməyi xahiş etmişdilər. Belə olduqda, on iki ispan və iki ingilis silahlandılar, özlərinə xidmət edən üç vəhşi qulu və qoca Cüməni də götürüb, onların yanına getdilər. Üç hindu qul onlar üçün xeyli çörək ehtiyatı və qaynadılıb bişmiş, sonra da günəşin istisində qurudulmuş düyü aparırdı; bundan əlavə, onlara üç keçi də aparırdılar. Sonra onlara qarşısındaki təpənin döşünə tərəf çəkilib orada əyləşməyi əmr etmişdilər, vəhşilər orada yerə oturub, verilən yeməyi məmnuniyyətlə və minnətdarlıqla məhv etdilər. Sonralar da vəhşilər öz vədlərinin üstündə möhkəm durmuşdular və yeməyə ərzaq istəmək və ya hər hansı bir göstərişi almaq üçün gelənləri nəzərə almasaqlı demək olar ki, onlar heç bir zaman ağların yaşadığı yerə yaxın düşmürdülər. Mən adaya gəlib çıxanda və onların yanına gedəndə də vəhşilər elə həmin bu sayaq öz yerlərində yaşayırdılar.

Onlara taxılı səpməyin, biçməyin, çörək bişirməyin qaydalarını, keçiləri əhliləşdirməyi və sağmağı öyrətməmişdilər; töreyib artmaq üçün bircə arvadları çatmırıldı. Bizimkilər onlara yeri qazmaq üçün ağacdan bel düzəltməyi öyrətməmişdilər – bir zaman mən özüm üçün

bu cür bel düzəltmişdim, bu cür işləri görmək üçün bizimkilər vəhşilərə bir neçə balta və üç-dörd bıçaq vermişdilər; onların hamısı uşaq kimi çox mehriban və sadəlövh idilər.

Həmin vaxtdan mən adaya gəlib çıxana qədər, yəni iki il ərzində vəhşilər daha bizimkiləri narahat etmirdilər. Doğrudur, arabir sahile bir neçə qayiq yan alırdı və gələnlər yenə də sahildə öz vəhşi və iyrənc bayramlarını düzəldirdilər; lakin onlar başqa-başqa qəbilələrə mənsub olduqlarına görə, həmçinin bir zaman bu adaya vəhşilərin böyük bir ordusunun geldiyindən tamam bixəbər olduqlarından heç öz həmyerilərini axtarmırdılar və əgər axtarsayırlar da, bir şey çıxmazdı, çünki adada qalan vəhşiləri tapmaq bir o qədər də asan iş deyildi.

Beləliklə, mən qayıdır gələnə qədər adada baş vermiş hadisələrin hamısı haqqında, hamısı olmasa da, hər halda, diqqətəlayiq olan işlərin hamısı haqqında, mənə belə gəlir ki, tam və hərtərəfli hesabat verdim.

Vəhşilər, yaxud hindular adadakı koloniyada yaşayan bizimkilərin təsiri altında çox tez mədənilişmişdilər və bizimkilər tez-tez onların yanına gedib-gəlirdilər, lakin hindulara ağların yaşadıqları yerə getmək ölüm qorxusu ilə qəti qadağan edilmişdi; çünki bizimkilər onların xəyanət edə biləcəyindən hələ də ehtiyat edirdilər. Maraqlıdır ki, zənbil toxumaqda vəhşilər daha bacarıqlı çıxmışdilar və tezliklə bu işdə öz müəllimlərini vurub keçmişdilər.

Mənim gəlməyim vəhşilərin vəziyyətini xeyli yüngülləşdirdi, çünki mən onlara qayçı, bıçaq, bel, külüng və başqa bir çox lazımlı alətlər verdim. Bu alətlərin köməyilə onlar özlərinə ətrafi toxunma çəpərlə dövrəyə alınmış və ya bütün divarları səbət kimi toxuma olan çox qəşəng komalar və evlər tikmişdilər. Bu komaların və evlərin zahiri görkəmi çox qəribə olsa da, hər halda, istidən və hər cür vəhşi heyvandır, qurd-quşdan qorunmaq üçün çox məharətlə və gözəl düzəldilmişdi. Bu komalar bizimkilərin də çox xoşuna gəlmışdı və vəhşiləri öz yanlarına çağırıb onlar üçün də belə komalar tikməyi əmr etmişdilər. Mən ingilislərin yaşadığı yerə baxmağa gedəndə uzaqdan bu düşərgə mənə böyük arı pətəkləri kimi göründü. İndi çox işgüzar və ağıllı bir adam olmuş Vill Atkins isə özünə elə bir toxuma koma tikmişdi ki, zənnimcə, yer üzündə hələ indiyə qədər bu cür bir koma tikilməyib. Bu adam əvvəllər bilmədiyi, heç bir



təsəvvürü olmadığı şeylərdə də indi çox böyük qabiliyyət və bacarıq göstərirdi. O, özü üçün ağacdan ikitərəfli körüyü olan küra düzəltmişdi, kürədə qızartmaq üçün özü kömür yandırmışdı, bir dəmir parçasından da zindan düzəltmişdi. Bu alətlərin köməyi ilə o, bir çox müxtəlif şeylər, xüsusən, qarmaq, mix, çənbər, bənd və qatlamalar döyüb hazırlamışdı. Dünyada heç kəs, yəqin ki, onunku kimi qəşəng toxuma evlər görməyib. Bu böyük arı pətəyində üç ailə yaşayırıd: Vill Atkins, onun yoldaşı və öldürülmiş üçüncü ingilisin arvadı (bu arvadın da üç uşağı var idi, əri öldürüləndə üçüncü uşaq hələ də onun boynunda idi). Arvadın ərinin yoldaşları hər şeyi məmnuniyyətlə onunla bölür, ona çörək, süd, üzüm, tapıb ovlaya biləndə isə vəhşi keçi və tisbağa verirdilər. Onlar burada beləcə sakit və mehriban yaşayırdılar, güzəranları o biri iki ingilisinki kimi olmasa da, hər halda, pis deyildi.

O ki qaldı dinə inanmaq məsələsi, doğrusu, heç bilmirəm, onlarda buna bənzər bir anlayış var idi, yoxsa yox, amma diqqətimi cəlb edən bu oldu ki, onlar Allahın varlığını yada salanda bir-birinə dənizçilərin arasında çox yayılmış olan bir ifadə ilə müraciət edirdilər, yəni Allahın adına and içirdilər, vəssalam. Onların yaziq, cahil və vəhşi arvadları da bu cür xristianlara ərə getdiklərindən narazı deyildilər. Çünkü ərləri Allah haqqında, din barədə çox az şey bilirdilər, buna görə də öz arvadları ilə Allah və ümumiyyətlə, din barədə səhbət eləməyə onların heç bir qabiliyyəti yox idi.

Arvadlar öz ərlərindən yalnız pozuq ingilis dilində danışmaq öyrənmişdilər, onların sayı bir yerdə iyirmiyə qədər olan uşaqları da hamiliqliqla kiçik yaşlarından ingiliscə danışmağa başlamışdılardı, hərçənd, onlar da əvvəllər anaları kimi, pozuq bir dildə danışıldılardı. Mən adaya gələn zaman bu uşaqlardan ən böyüyünün altı yaşı var idi. Onların anaları ağıllı, sakit, işgizar, təvazökar və mərifətli qadın idi. Onlar məmnuniyyətlə bir-birlərinə kömək edirdilər, kişilərini ər adlandırmışa cəsarət etmirdilər, onları öz ağaları, sahibləri sayır və onlara diqqətlə, qayğı ilə yanaşırdılar, itaətlərindən çıxmırdılar. İndi təkcə onları xristian əqidəsi ilə nurlandırmaq və kəbinlərini qanuni-ləşdirmək qalırdı.

Adadakı koloniya haqqında və xüsusən oradakı beş nəfər qiyamçı – ingilisin barəsində lazım olan hər şeyi danışandan sonra, indi mən oradakı ispanların da haqqında bir neçə kəlmə deməliyəm,

çünkü bu ispanlar oradaki ailənin əsas özəyini təşkil edirdilər və özləri də həyatlarında çox şəylə üzləşmiş, başlarına çox qəribə hadisələr gəlmişdi.

Mən onlarla tez-tez söhbət edirdim, vəhşilərin yanında əsirlikdə necə yaşadıqlarını da onlardan soruşturdim. Onlar etiraf edib mənə dedilər ki, əsirlik müddətində heç bir şeydə və heç bir zaman, az da olsa, babat bir fərasət və ya bacarıq göstərməyiylər; əsirlikdə onlar bir ovuc yazıq, bədbəxt və səfıl insan həyatı keçiriblər və hətta əgər öz vəziyyətlərini yaxşılaşdırmaq üçün onların əlinə təsadüfən bir imkan düşsəydi də, fərqi yoxdur, bu imkandan istifadə edə bilməzdilər, zira, onlar özlərinin düşdüyü bədbəxt vəziyyətin bədbəxt təsiri altında o dərəcədə ruhdan düşmüş, ümidiłrini itirmiş və hər şeydən əllərini üzümüşdülər ki, acıdan ölməkdən başqa, daha özləri üçün heç bir başqa çıxış yolu təsəvvür etmirdilər. Bunlardan ciddi və ağıllı olan bir nəfəri mənə dedi ki, özünün o zaman düzgün hərəkət etmədiyini indi başa düşübdür və möhkəm inanıbdır ki, ruhdan düşüb ümidsizliyə qapılmaq ağıllı və müdrik adamlara yaraşır. İnsan, gərək, özünüň bugünkü halını yüngülləşdirmək və daha yaxşı gələcəyini təmin etmək üçün həmişə ağıla müraciət etsin. O dedi ki, ümidsizliyə qapılıb sizildamaq ən ağılsız hissdir, çünkü bu hiss insanı bütünlükə geriyə, əvvəlki keçmişinə tərəf çəkib aparır, keçmişisi isə nə geri qaytarmaq və nə də onun əyər-əksiyini yenidən düzəldib təshih etmək mümkün deyildir, keçmişə görə gələcəkdən üz döndərməyin də adı yoxdur; ümidsizlik hissi bizdə həyatımızı yaxşılaşdırmaq və özümüz üçün daha yaxşı aqıbat axtarmaq həvəsinə öldürür. Sözünün bu yerində o, ispan dilində bir məsəl çəkdi, mənasını belə tərcümə eləmək olar: "Dərdə dözməyi bəzək çəkmək dərdi ikiqat artırmaq deməkdir".

O, mənim tamamilə çıxılmaz və bir çox çətin vəziyyətdə fərasət və bacarıq göstərməyimə, işgüzarlığıma heyran olmuşdu, sözarası onu da qeyd elədi ki, onun müşahidəsinə görə, çətin vəziyyətlərdə ingilislər özlərini itirmirlər və hər hansı başqa bir millətə görə onlar müqayisə olunmaz dərəcədə daha artıq təmkin və əzm göstərirler. Amma onun öz bədbəxt həmvətənləri, bir də portuqaliyalılar lap bacarıqsızdır, həyatda üz verən müsibət və iztirablarla mübarizəyə, qətiyyən, uyğunlaşmayıblar, çünkü hər hansı bir təhlükə ilə qarşılaşdırlar, ilk dəfə ona qarşı mübarizəyə girişəndə qalib gəlməsələr,



yəni bu ilk təşəbbüsleri baş tutmasa, elə həmin saat onlar ruhdan düşürlər, fikirlərini cəmləmək və təhlükədən xilas olmaq üçün yeni vasitələr tapmaq əvəzinə, ümidişzliyə qapılıb məhv olurlar.

Onların başına gələn bədbəxtliklər barəsindəki bu söhbəti dilmək özü də ağır idi. Onlar bəzən neçə günlərlə ərzaqsız qalır, yeməyə heç nələri olmurdu, çünkü onların əsir qaldığı yerin əhalisi son dərəcə dəbdəbəli və bayramsağının həyat tərzi keçirirdi, elə buna görə də dünyanın bu yerindəki digər qəbilələrə nisbətən onların həyat və yaşayış üçün təminatları və ərzaq ehtiyatları az idi. Bununla belə, həmin bu yerin vəhşiləri ərzağı çox olan o biri qəbilələrlə müqayisədə çox da yırtıcı və qarınqulu deyildilər.

Sonra onlar vəhşilərin əsirlərin də onlarla birlikdə müharibəyə getmələrini tələb etdiklərini danışdırılar. Lakin bartıları və güllələri olmadığına görə döyüş meydanında onlar vəhşilərin özlərindən də pis vəziyyətə düşdülər, çünkü onların nə kamanları, nə də oxları var idi, vəhşilər onları kaman və oxla təchiz etsəydi də, bir şey çıxmazdı, çünkü bunlardan istifadə etməyi bacarmırdılar. Belə olan surətdə bircə çıxış yolu qalırdı – iş əlbəyaxa vuruşmasına keçənə qədər onlar döşlərini irəli verib, vəhşilərin yağırdığı oxların qabağında dayanmalı idilər.

Əlbəyaxa vuruşmasına keçəndə isə ispanlar təbərzin və nizələri işə salırdılar, nizələri ucları şiş yonulmuş ağaclardan düzəldib, tüfənglərin lüləsinə keçirtmişdilər; onlar bu silahla bəzən vəhşilərin lap iri qoşun dəstələrini qaçmağa məcbur edirdilər.

Bir müddət keçəndən sonra onlar ağacdan böyük qalxanlar düzəltməyi öyrəndilər, bu qalxanların üstünə vəhşi heyvanlarının dərisini çəkirdilər, vəhşilərin oxlarından qorunmaq üçün bu iri qalxanları başlarına çəkirdilər. Buna baxmayaraq, onlar yenə də çox zaman təhlükəyə məruz qalırdılar. Bir dəfə vəhşilərin dəyənəyi onlardan beş nəfərini yerə sərmışdı, bu vaxt vəhşilər hələ bir nəfəri də əsir almışdılər. Bu, həmin ispan idi ki, sonra mən onu xilas etmişdim. İspanlar əvvəl onu ölmüş hesab edirdilər, amma sonra biləndə ki, yoldaşları əsir düşübdür, çox kədərləndilər və onu azad etmək üçün öz həyatlarından keçib, canlarını qurban verməyə də hazır idilər.

İspanlar çox təsirli sözlərlə öz yoldaşlarının qayıtmagını təsvir edib dedilər ki, ən ağır və müsibətli günlərdə onlara dost və qardaş olmuş yoldaşlarını, onlar belə hesab edirdi ki, yırtıcı vəhşilər, yəqin,

çoxdan yeyiblər. Buna görə də onun birdən-birə sağ-salamat qayıdılın gəlmeyinə nə qədər sevinmişdilər, eləcə də mənim onlara gəndərdiyim yeməli şeyləri və xüsusən çörəyi görəndə onlar necə də təəccübəninib heyrət etmişdilər, çünkü bu lənətə gəlmış yerə gəlib düşdükləri gündən indiyə qədər onlar çörəyin üzünü görməmişdilər. Deyirdilər ki, kaş onları həmin yeməkləri göndərən adamın olduğu yerə aparmağa hazır olan qayıqları və adamları görəndə keçirdikləri sevinc hissini ifadə edə biləyidilər – onlar bunu çox arzu edirlər – amma o həyəcanı və sevinci sözlə təsvir etmək mümkün deyildir, çünkü bu zaman onların keçirdiyi həmin hissələr dəlilik dərəcəsinə çatan vəhşi və coşqun bir təlatümü andırırdı. Bütün bunları dinlədikcə mən xəyalən Cümənin öz atası ilə görüşərkən keçirdiyi sevinci, yanmış gəminin xilas etdiyim heyətinin keçirdiyi şadlığı, kimsəsiz adada məhv olacağını gözlayən və mənim xilas etdiyim gəmi kapitanının keçirdiyi coşqun fərəhi xatırladım; özümün bu adada iyirmi səkkiz illik həbsdən azad olarkən keçirdiyim sevinci yadına saldım. Bütün bunları xatırladıqca mən bu bədbəxtlərin halına daha çox yanmağa başladım və onların çəkdiyi əzablar mənə yaxın və doğma göründü.

Adada işlərin vəziyyətini müfəssəl izah edəndən sonra indi mən adanın sakinləri üçün nə etdiyimi və həmin adamları nə kimi bir vəziyyətdə qoyub getdiyimi qısaca nağıl etməliyəm. Mən başçı hesab elədiyim ispanla onların adada olmaları barədə ciddi söhbətə girişdim. Mən bildirdim ki, onları adadan çıxartmaq üçün yox, onlara kömək etmək üçün gəlmisəm, xeyli müxtəlif şeylər gətirmişəm, çalışacağam ki, onları həyat və rahatlıq və özlərini müdafiə üçün zəruri olan hər şeylə təmin edim. Mən həmcinin dedim ki, onların ailəsinə daxil olmağa razılıq vermiş bir neçə nəfər də mənimlə bərabər buraya gəliblər, onlar sənətkardırlar və indiyə qədər adada tapılmayan bir sıra şeyləri hazırlamaqdə onlara yaxşı xidmət göstərə bilərlər. Bu söhbət üçün əvvəlcə onların hamisini bir yerə cəmlədim və gətirdiyim şeyləri təhvil verməzdən qabaq, hər birini təklikdə danışdırınb ayrıca soruştum ki, aralarında baş vermiş əvvəlki dava-şavanı unudublarmı və ümumi mənafə naminə indi bir-birinə əl verib dostcasına yaşayacaqlarına söz verirlərmi, yəni elə olsun ki, bundan sonra bir daha onların arasında anlaşılmazlıq baş verməsin, bir-birinə paxılılıq etməsinlər.



Vill Atkins mənim bu sözümün üstündən çox səmimi və xeyir-xahlıqla danışıb dedi ki, onlar kifayət qədər gərgin imtahanlardan çıxıb ayılıblar, düşmən də o qədər olub ki, onlar əl-ələ verib dost olmaya bilməzdilər. Şəxsən öz tərəfindən o, bunu deyə bilər ki, hamı ilə sülhə və dostcasına yaşamağı çox böyük həvəslə və ürəkdən arzulayıb, özü də bu arzunun həqiqət olduğuna hamını inandırmaq üçün hər şeye hazırlıdır. İngiltərəyə qayitmaq məsələsinə gəldikdə o heç bu barədə düşünmür də və ümumiyyətlə, onun üçün hamısı birdir, bundan sonra ləp iyirmi il də oraya getməsə, heç vecinə deyildir.

İspanlar isə dedilər ki, hərçənd, onlar Vill Atkinsi və onun iki həmyerlisini pis rəftarlarına görə öz aralarından çıxardıblar və silahları da alıblar, lakin bu adam vəhşilərlə böyük vuruşmada elə rəşadətlə döyüşürdü və bir çox başqa təsadüflərdə də ümumun mənafeyi naminə o qədər çalışıb və səmimiyyət göstərib ki, doğrusu, onlar keçmişdə baş vermiş əhvalatları çoxdan unudublar. Onların fikrincə, başqları kimi o da silah gəzdirmək şərəfinə layiqdir və tamamilə yerində olar ki, mən başqları ilə bir qaydada onu da bütün lazımı şeylərlə təmin edəm. İspanlar özləri isə minnətdarlıqlarını hələ bir qədər əvvəl bununla ifadə etmişdilər ki, Atkinsi adanın hakiminə, başçı ispana köməkçi seçmişdilər. Bir halda ki, onlar bu adama və onun həmyerlilərinə etibar edirlər, əlbəttə, çox sevinclə və məmənuniyyətlə bildirirlər ki, onlar heç bir işdə özlərini kənara çəkməyəcək, ayrı-seçkilik salmayacaqlar və onların hamısının mənafeyi ümumidir.

Dostluq hissələri bu cür ürək açıqlığı və səmimiyyətlə bildirildikdən sonra biz sabahısı gün hamının bir yerdə nahar edəcəyini qərarlaşdırıldıq və doğrudan da, çox təntənəli bir ziyaft düzəltdiq, hamı yeyib-icdi və səmimi şadlığa qoşuldu. Mən gətirdiyim şeyləri – kətan, mahud, başmaq, corab, şlyapa – açıb çıxartdım və bölüşdüründə mübahisə düşməsin deyə, şeyləri göstərib dedim ki, hamiya çatacaqdır. Bütün bu şeyləri orada iştirak edənlərin arasında bölüşdüründən sonra, mən yanımca gətirdiyim adamları, xüsusən dərzini, dəmirçini və iki nəfər dülğəri onlara təqdim elədim. Bu adamlara koloniyada böyük ehtiyac var idi, hələ onlardan da əvvəl mən “əlindən hər iş gələn” öz ustamı onlara təqdim elədim ki, bu da ləp yerinə düşdü. Dərzi adanın sakinlərinə fayda verməyə hazır oldu-

ğunu sübuta yetirmek üçün elə o saat işə başladı və əvvəl-əvvəl onların hərəsine bir köynək tikdi. Bundan əlavə, dərzi, tədriclə arvadlara iynə tutmağı, tikməyi və sırimağı öyrətdi, həm də onları məcbur etdi ki, ərləri və bütün başqa adamlar üçün paltar tikməkdə ona kömək etsinlər. Dülgerlər isə vaxtılı mənim düzəldiyim kobud və yöndəmsiz taxta mebeli sökdülər, ondan qəşəng stollar, kətillər, çarpayılar, şkaflar, qab-qacaq qoymaq üçün dolablar, rəflər və digər lazımlı şeylər düzəldilər.

Bundan sonra mən ehtiyat üçün götürdüyüm alətləri çıxartdım və hər adama bir bel, bir kürek və bir dırımq verdim (malamız və kotanımız yox idi) və hər düşərgəyə bir külüng, bir ling, bir dülger baltası və mişar payladım, özlərini də başa saldım ki, bu alətlər xarab olanda və ya sınanda, maneəsiz olaraq, mənim qoyduğum ehtiyatdan yenisi ilə əvəz edilməlidir. Muxlar, dəmir bəndlər, qarmaqlar, iskənələr, bıçaqlar, qayçılardır və digər hər cür alət və dəmir şeylər lazımlı olduqda maneəsiz verilməlidir. Dəmirçi üçün isə mən iki ton işlənməmiş dəmir ehtiyatı qoydum.

Mənim gətirdiyim barit və silah ehtiyatı o qədər çox idi ki, adanın sakinləri buna yalnız heyrət edə bilərdilər. İndi onlar, lazımlı gəldikdə, bir zaman mən etdiyim kimi, çıyinlərinə iki tüfəng keçirib gəzmək imkanına malik idilər, lap min nəfər vəhşi gəlsəydi, yene də qorxmazdalar, vuruşardılar, bunun üçün onlara bir qədər əlverişli döyüş mövqeyi tutmaq kifayət idi, belə yeri tapmaq isə bir o qədər də çətin iş deyildi.

Mən anası ölmüş cavan oğlunu və qulluqçunu da özümlə bərabər sahile gətirmişdim. Bu qulluqçu çox təmizkar, tərbiyeli və dindar bir qız idi. O, özünü o qədər yaxşı və mehriban aparırdı ki, hamı da onunla mehriban rəftar edirdi, hər kəs çalışırkı ki, ona xoş bir söz desin. Bir qədər keçəndən sonra görəndə ki, adada hər iş öz qaydasına düşür və bütünlükle ada inkişaf və çiçəklənmə yolundadır, habelə özlərinin Şərqi Hindistanla heç bir əlaqələrinin və orada heç bir işlərinin olmadığını və belə bir uzaq səfərə çıxmağın da mənasızlığını nəzərə alaraq, onların ikisi də adada qalmaq və onların dediyi kimi, mənim ailəmə daxil olmaq üçün icazə verməyi məndən xahiş etdilər.

Mən buna həvəslə razi oldum. Onlara çox da böyük olmayan torpaq sahəsi ayrdılar. Onlar burada üç koma tikdilər, dövrəsini



çubuq toxuma ilə bərkidilər, ətrafinı da tarası bu yerə bitişən Atkinsin koması kimi çəpərlədilər. O biri iki ingilis də öz qəsəbələrini oraya köçürtdülər, beləliklə, bütün ada indi üç düşərgəyə böldündü. Birinci düşərgə ispanların qəsəbəsindən ibarət idi, qoca Cümə və ilk xidmətçilər də burada yaşayırdılar, bura təpənin ətəyində mənim köhnə mənzilimin yeri idi. Bu qəsəbə bir növ adanın paytaxtı idi. Dünyanın başqa bir yerində meşənin içində bu qədər yaxşıca gizlənmiş bir kəndin olub-olmadığını deyə bilmərəm.

O biri düşərgə Vill Atkinsin qəsəbəsi idi. Mənim adada qoyduğum üç ingilis öz arvad-uşağı ilə, üç vəhşi kölə, cavan oğlan və qulluqçu qız burada yaşayırdılar. Biz hələ yola düşməmiş qızı əre verdilər. Hər iki dülər və dərzi, dəmirçi və mənim “əlindən hər iş gələn usta” adlandırdığım həmin adam da burada idilər. Bu adam təklikdə iyirmi nəfərə bərabər idi, çünki o nəinki cəld və bacarıqlı, həm də çox şən oğlan idi. Mən yola çıxmazdan əvvəl onu həmin cavan oğlanla birlikdə gəmiyə götürdüyümüz qızla evləndirdik ki, onun da haqqında bir az əvvəl danışmışdım.

Bir halda ki, söhbət açdım, yanımca gətirdiyim yanmış gəmidəki fransız ruhanisi barəsində danışmaq burada ləp yerinə düşər. O özü katolik idi, amma insafla demək lazımdır ki, çox ciddi, ağıllı, dərin etiqadlı və mömin bir adam idi. O, özünə qarşı çox tələbkar idi, çox xeyirxah işlər göründü və hər cəhətdən başqaları üçün yaxşı nümunə ola bilərdi. Biz şərtləşmişdik ki, mən onu Şərqi Hindistana aparıram, yolda isə çox böyük bir maraqla onunla söhbət edirdim. O, öz həyatı və başına gələn sərgüzəştlər barədə danışdı və onun dedikləri, doğrusu, məni xeyli maraqlandırdı. Ən qəribəsi isə bu idi ki, sən demə, o, beş dəfə gəmiyə minib, beşində də iş elə gətirib ki, başqa gəmiyə keçməli olubdur, onun mindiyi gəmilərin də heç biri öz yerinə gedib çatmayıbdır.

Mən öz başıma gələn əhvalatlarla heç bir əlaqəsi olmayan kənar hadisələri nağıl edib mətləbdən uzaq düşmək istəmirəm və yenə də adada işlərin vəziyyətinə qayıdıram. Günlərin bir günü həmin ruhani mənim yanımı gəldi və çox ciddi bir görkəmlə bildirdi ki, neçə gündür, mənimlə görüşüb danışmaq üçün fürsət axtarır, özü də ümid edir ki, onun niyyətləri mənim əsas məqsədimin həyata keçməsinə, mənim bu yeni koloniyamın dincliyinə və rifahına müəyyən dərəcədə kömək edər, hətta Allahın öz mərhəmətini bu yerlərə

göndərməyinə də səbəb olar. Ruhani dedi: "Mənim fikrimcə, üç şey buna mane olur, istərdim ki, onlar da aradan qaldırılsın. Burada dörd ingilis var, onların hərəsi vəhşi qadınlardan birini arvadlığa götürübdür, lakin onların heç biri həmin qadınlarla Allahın və bəşəriyyətin qanunları əsasında evlənməyibdir, onlar nikahsız yaşayırlar. Bilirom, siz mənə etiraz edib deyəcəksiniz ki, burada nə hər hansı bir məzhebə mənsub ruhani olmayıb ki, onların nikahını oxusun, nə də kağız, qələm və mürəkkəb olmayıb ki, onlara kəbin kağızı yazılıb altından qol çəkiləydi. Mən onu da bilirom ki, bu adamların hansı şərtlə özlərinə qadın seçdikləri də sizə məlumdur, başçı ispan, yəqin ki, deyibdir; yəni onların hərəsi yalnız bir qadın seçmeli və onunla yaşamalı idi. Lakin bu şərt öz razılıqları ilə əra gedən qadınlarla bağlanmış nikah müqaviləsi deyildir, kəbin deyildir, bu, sadəcə olaraq, dava-mərəkə çıxmasın deyə, kişilərin öz aralarında razılışdıqları sazişdir. Buna görə də onlar kefləri nə vaxt istəsə və ya nə vaxt imkan düşsə, bu qadınları ata bilərlər, öz uşaqlarından da imtina edib, onları özbaşına qoya bilərlər, bu qadınlar dura-dura başqa qadın tapıb onlarla evlənə bilərlər". Sözünün bu yerində ruhani bir az da qızışib, nida ilə ucadan dedi: "Yoxsa siz, ser, elə zənn edirsiniz ki, belə bir özbaşinalıq və qanunsuzluq Allaha xoş gedə bilər, hə? Bir halda ki, indilikdə sizin təbəəniz olan, sizin haki-miyətiniz altında yaşayan və sizə tabe olan bu adamlara açıqdan-açığa günah işlənməyə yol verirsiniz, sizin burada başladığınız işlər və bizim xeyirxah niyyətlərimiz nə qədər gözəl olur olsun, fərqi yoxdur, məgər Allah-taala belə bir məqamda öz xeyir-duasını bu yerlərə göndərərmi, buradakı insanlara mərhəmət edərmi?"

Həddindən çox qızışib əsəbiləşən bu cavan ruhanidən yaxamı qurtarmaq üçün ona dedim ki, bu evlənmək əhvalatlarının hamısı mənsiz olub, üstündən də xeyli vaxt keçibdir və indi bu işi təzədən düzəltmək olmaz, çox gecdir. Ruhani etiraz etdi: "Ser, siz haqlısınız, bütün bunların hamısı siz burada olmayanda baş vermiş işlərdir və doğrudan da, bunlara cavabdeh deyilsiniz. Lakin xahiş edirəm, özümü belə sərbəst apardığımı görə məni bağışlayasınız. Sizə yalnız varıram, belə bir ümidi özünüüz aldadıb təskinlik tapmayıñ və elə zənn etməyin ki, bu vəziyyət sizi indi günaha son qoymaq üçün sizdən asılı olan hər şeyi etmək vəzifəsindən azad edir. Keçmişin güna-hı üçün keçmişdə müqəssir olanlar özləri cavab verəcəkdir, lakin



gələcəyin məsuliyyəti bütünlükə sizin üzərinizə düşür, çünki bu günaha son qoymağın ixtiyarı, şübhəsiz, sizin əlinizdədir və sizdən başqa heç kəs bunu edə bilməz”.

Mən onun bu “son qoymaq” sözlərini o mənada başa düşdüm ki, yəni, ingilislər gərek o vəhşi arvadlarından ayrılsınlar və onların bir yerdə yaşamalarına bundan sonra yol verilməsin; buna görə də ruhaniyə dedim ki, qətiyyən, mən belə iş edə bilmərəm, zira adanın bütün əhalisi o saat mənim əleyhimə qalxar. Ruhani, deyəsən, onun sözlərini yanlış mənalandırdığımı təəccübənmişdi, tez izahat verib dedi:

— Yox, ser, mən qətiyyən istəmirəm ki, siz onları ayırasınız. Mənim istədiyim budur ki, indi siz onları məcbur edəsiniz, öz arvadları ilə qanuni və həqiqi kəbin kəsdirsinlər. Onların nikahını oxuyub, kəbinlərini elə mən özüm də kəsərdim və mənim icra edəcəyim nikah mərasimi hətta sizin də qanunlara görə düzgün sayılardı, amma burası var ki, onların özlərini buna razı salmaq çətin olar. Əgər siz onları birləşdirsiniz, mən, əlbəttə, kişinin, qadının və mərasimdə iştirak edən bütün şahidlərin imzaladığı yazılı kəbin kağızını nəzərdə tuturam. Bu nikah həm Allahın nəzərində, həm də ispanların nəzərində möhkəm və pozulmaz olacaqdır, bütün Avropa dövlətlərinin qanunları da onu düzgün və həqiqi sayacaqdır.

Mən bu ruhanının özünün mənsub olduğu məzhəb barədə qeyri-adı dərəcədə qərəzsiz danışmağını hələ demirəm, bu qalsın bir yana, məni heyrətləndirən o idi ki, bu adamda nə qədər həqiqi etiqad var idi. Öz dini əqidəsi uğrunda necə də səmimi və sidq-dildən çalışırdı, nəinki özünə yaxın olmayan, hətta, qətiyyən, tanış olmadığı adamları Allahın qanunlarını pozmaqdan çəkindirməyə qızığın bir meyil göstərirdi. Mən ona dedim ki, zənnimcə, onun dediklərinin hamısı doğru və ədalətlidir, bu fikirlər onun çox xeyrxah adam olduğunu da sübut edir. Mən ingilislərlə görüşüb bu barədə danışaram, lakin o, elə özü də onların nikahını oxuyub kəbinlərini kəsə bilər və məncə, buna mane olan heç bir səbəb yoxdur. Mənə məlumdur ki, onun kəsdiyi kəbin İngiltərədə bizim öz ruhanilərimizdən hər hansı birinin keçirəcəyi nikah mərasimi kimi düzgün sayıla-caq və kəsilən kəbin də qanuni hesab ediləcəkdir.

Bu birinci məsələ barədə söhbət açlığı üçün mən ona minnətdarlığımı bildirdim və xahiş etdim ki, mənim koloniyama Allahın

mərhəmət göstərməsinə mane olan o biri məsələni izah etsin. Mənim bu xahişimin qabağında o dedi ki, mənim ingilis təbəələrim, ruhani onları belə adlandırdı, öz arvadları ilə yeddi ildir, bir yerdə yaşayırlar, bu müddət ərzində onlar öz arvadlarına ingiliscə danişmaq və hətta yazmaq da öyrədiblər. Bundan da belə nəticə çıxır ki, deməli, bu qadınlar qabiliyyətli və fərasətlidir, lakin ingilislər bu fərasətlə qadılara xristian dini haqqında indiyə qədər heç nə öyrətməyiblər, hətta Allahın və dinin varlığı barədə, Allaha necə ibadət etmək barədə heç nə deməyiblər, heç olmasa, onları başa salmayıblar ki, bütperəstlik, məlum olmayan cürbəcür allahlara sitaş etmək mənasıdır, bu cür din özü də yanlışdır. Öz arvadlarına bu cür yanaşmaq, onun fikrincə, onların ərləri olan ingilis kişilərin buraxdığı bağışlanmaz bir səhvdir və bu günahlarına görə onlar, şübhəsiz, Allahın qarşısında cavab verəcəklər, hələ, ola bilər ki, öz arvadlarını döndərib xristian etmək kimi müqəddəs bir işi Allah-taala heç onların öhdəsinə buraxmayacaqdır, çünki onlar özlərini leyaqətsiz göstərmişlər. O, çox hərarətlə və səmimi danişirdi. Sonra sözünə davam edib dedi: "Mən əminəm ki, əgər bu ingilislər arvadlarının gəlib çıxdığı həmin vəhşilərin ölkəsində yaşasaydılar, vəhşilər bunları döndərib bütperəst etmək və şeytana qulluq etməyi öyrətmək üçün daha çox cəhd göstərərdilər, bunların isə heç biri, mənim müləhizəmə görə, öz arvadlarını həqiqi Allahı tanımağı öyrətmək üçün heç o vəhşilər qədər cəhd göstərməyibdir. Bununla belə, əlbəttə, əgər şeytana xidmət edənlər və onun səltənetində olan günahkarlar xristian dininin mühüm əsaslarını bilsələr – məsələn, onlar Allahın varlığı barədə, bizim günahlarımızı bağışlatdıracaq müqəddəs vücudun varlığı haqqında, ölülərin diriləcəyi və o biri dünya haqqında eşitmiş olsalar – müxtəsər, bizim hər ikimizin inanlığımıza onlar da inansalar, hər ikimiz buna şad olarıq. Hər halda, belə olsa, onlar həqiqi kilsənin himayəsinə keçməyə indikindən daha yaxın olarlar, yoxsa indilikdə onlar açıqdan-açıqa bütperəstlik edib və şeytana xidmət göstərirlər".

Mən daha dözə bilmədim və onu qucaqlayıb hərarətlə dedim: "Mən indiyə qədər xristian kimi öz üzərimə düşən vacib vəzifələri anlayıb dərk eləməkdən, görün nə qədər uzaq olmuşam, yəni xristian kilsəsinin mənafelərini və başqa insanların ruhunun xilas olmasına əhəmiyyətini hər şeydən yüksək tutmaq zəruri imiş! Xristian



olmağın nə demək olduğunu mən, demək olar ki, heç indiyə qədər bilməmişəm də!” – “Oh, ser, elə deməyin; bu işlərin təqsirkarı siz deyilsiniz”. – “Təqsirkar deyiləm, elədir, lakin bəs necə olub ki, bütün bunları mən də, sizin kimi, qəlbən yaxından duyub dərk etməmişəm?” – “Heç indi də gec deyil, özünüyü qinamağa tələsməyin”. – “İndi nə etmək olar ki? Özünüz görürsünüz, yol üstəyəm, səfərə çıxıram”. – “O bədbəxtlərlə danışmağa mənə icazə verirsinizmi?” – “Əlbəttə, lap ürəkdən mən buna raziyam, mən onları məcbur edərəm ki, sizin onlara deyəcəyiniz sözləri qəbul etsinlər”. – “Bu məsələdə biz onları öz xilaskarımızın mərhəmətinə tapşırmalıyıq; bizim vəzifəmiz isə onlara kömək etməkdir, onları ruhlandırmاق və öyrətməkdir”.

Sonra o, özünün üçüncü iradının izahına keçdi və dedi: “Bütün xristianlar – istər özlərini həqiqi kilsəyə bağlı bilənlər, istərsə də uydurma kilsələrin yolu ilə gedənlər, fərqi yoxdur, onların hamisi, gərək özləri üçün belə bir qayda qoyayıdlar ki, xristianlığı mümkün olan hər şəraitdə və hər yerdə bütün vasitələrlə yagmaq lazımdır. Bu qaydaya riayət edərək bizim kilsə Hindistana, İrana və Çinə misionerlər göndərir və bizim ruhanılər, hətta ali mənşəbli ruhanılər könülli surətdə ən təhlükəli səyahətlərə çıxır və gedib çox qorxulu, təhlükəli yerlərdə, vəhşilərin və qatillərin arasında yaşayırlar ki, bu canilərə həqiqi Allahı dərk etməyi öyrətsinlər və onları döndərib xristian əqidəsinə gətirsinlər. Hal-hazırda, ser, sizin əlinizə fürsət düşübdür ki, otuz altı və ya otuz yeddi nəfər bədbəxt bütperəst vəhşini döndərib, onların xalıcı və xilaskarı olan həqiqi Allahı dərk etməyi öyrədəsiniz və mən təəccüb edirəm, necə ola bilər ki, bütün ömrünüzü sərf etməyə layiq olan belə xeyirxah bir işi yerinə yetirmək fürsətini əldən buraxasınız”. O, mənim vicdanıma müraciət edirdi, riskə gedərək, ömrümün bütün qalan hissəsini, bu dünyada olan-qalanımın hamısını otuz yeddi nəfərin ruhunun xilas edilməsi naminə fəda etməyin mümkün olub-olmayıcağını mən özüm həll etməli idim. Əlbəttə, bu məsələni mən, onun kimi, bir o qədər də ürəyimə salmamışdım, buna görə etiraz elədim: “Bilirsinizmi, ser, bu, əlbəttə, çox fəxri bir işdir ki, Allahın iradəsinin vasitəsi olasan və otuz yeddi nəfər bütperəstin xristiana döndərilməsinə kömək edəsən. Lakin axı siz özünüz ruhanisiniz və bu işə lap ürəkdən can yandırırsınız, zira, bu iş elə sizin sənətinizin özündən doğan və sizin

Üzərinizə düşən vəzifələrin tərkibinə daxildir; belə olan surətdə nə üçün siz özünüz bu işdən yapışmırınız və bu işi görməyi mənə təklif edirsiniz?”

Bu sözü eşidən kimi o, elə gedə-gedə cəld mənə tərəf çevrildi, hörmətlə baş əyib təzim etdi və dedi: “Məni açıqdan-açığa belə bir şərəfli və mömin işə dəvət etdiyinizi görə, ser, Allaha və sizə ürək-dən təşəkkür edirəm. Əgər siz bu işi öz üzərinizdən atır və mənə həvalə edirsinizsə, mən böyük bir məmnuniyyətlə qəbul edirəm və belə hesab edəcəyəm ki, bu, mənim başa çatdırı bilmədiyim çətin və uğursuz səfərimdəki bütün təsadüflərin və təhlükələrin əvəzində mənə verilən ən böyük və ləyaqətli mükafatdır. Amma, bir halda ki, bu işi mənim öhdəmə qoymaqla məni şərəfyab edirsiniz, sizdən kiçik bir xahişim var”. – “Nə xahişdir?” – mən soruştum. “Siz Cüməni qoyun qalsın mənim yanımıda və mənim sözlərimi onlara tərcümə etsin, çünki belə bir kömək olmasa, mən onlarla danışa bilmərəm, onlar da mənimlə”.

O, bu xahişlə məni elə lap bərk yerdən yaxalamışdı; Cümədən ayrılmağı mən heç ağlıma da gətirə bilməzdim – bir çox səbəblərə görə. O, məni bütün səfərlərimdə müşayiət edirdi; o nəinki mənə çox sadiq, həm də mənə qəlbən bağlı idi, elə buna görə də mən qət etmişdim ki, əgər o, məndən çox yaşayışı olarsa, buna daha çox ehtimal da var idi, onun gələcəyini əsaslı təmin edim. Sonra deyim ki, mən Cüməni protestantlıq ruhunda tərbiyə etmişdim, indi onu katolikliyə keçməyə məcbur etsələr, o lap çəşbaş qalacaqdır. Mən bilirdim, o, nə qəder ki, sağdır, heç bir zaman inanmaz ki, onun köhnə ağası kafirdir və əbədi əzab çəkməyə məhkum ediləcəkdir; bu, ən axırda, ümumiyyətlə, onun bütün görüşlərini və prinsiplərini vurub alt-üst edə bilər və o yazıq, yenə əvvəlki kimi, bütlərə sitayış eləməyə başlar. Buna görə də mən ruhaniyə dedim ki, Cümədən ayrılmaq mənim üçün, qətiyyən, arzu olunası bir iş deyil, həm də mən ona vəd etmişəm ki, heç bir zaman onu özümdən kənarə burax-mayacağam və o da öz tərəfindən vəd edib və söz verib ki, əgər özüm onu kənar etməsəm, heç bir zaman məni tərk etməyəcəkdir. Ruhani bundan, belə görünürdü, çox bərk pərt oldu; doğrudan da, belə bir şəraitdə onun bu adamlarla ünsiyət yaradıb anlaşması üçün heç bir vasitəsi yox idi, çünki onların dediyini bu, bunun da danışdıqlarını onlar başa düşmürdü. Bu çətinliyi aradan qaldırmaq



üçün ona dedim ki, Cümənin atası ispanca bilir – o özü də bu dili başa düşürdü – və ona tərcüməçilik edər. Bu, ruhanını xeyli sakitləşdirdi və indi onu öz fikrindən əl çəkməyə məcbur etmək daha mümkün olası iş deyildi. O, adada qalmağı və vəhşiləri döndərib xristianlaşdırmağı təcrübə etməyi möhkəm qət eləmişdi. Lakin tale bütün bu işlərin hamisini başqa və daha xoşbəxt bir cığır'a saldı.

Sözümüzün bu yerində mən yenə ruhanının birinci təklifini yada salib həmin mətləbin üstünə qaydırıram. Biz ingilislərin yanına gələndə mən onları bir yerdə yiğib başladım o barədə danışmağa ki, indiyə qədər onlar möminlərə və xristianlara yaraşmayan bir həyat tərzi keçiriblər, mənimlə birlikdə gəlmış ruhani də elə bura çatan kimi buna diqqət yetirdi və hər şeydən əvvəl, soruşdu ki, bu adamlar evlidirlər, yoxsa subay. Məlum oldu ki, onlardan ikisi dul imiş, qalan üç nəfəri isə subay imişlər. Bunu biləndə, mən soruştum ki, onlar bu qadınları necə qəbul ediblər və onları özlərinin arvadları adlandıriblər, onlarla qanuni yolla evlənmiş olmadıqları halda, bir yerdə yaşayıblar və bu qədər də oğul-uşaq düzəldiblər. Onlar hamısı məhz mənim gözlədiyim kimi cavab verdilər – dedilər ki, onları nikahla evləndirə biləcək adam yox idi, onlar da valinin hüzurunda söz verib razılaşıblar ki, bu qadınları öz arvadları kimi saxlaşınlar və onlar belə hesab ediblər ki, onların bu qayda ilə bağladıqları nikah özü də ruhanının bütün formal mərasim qaydalarını gözləyərək kəsdiyi kəbən kimi qanunidir.

Mən onlara dedim ki, şübhəsiz, Allaha məlumdur ki, bu qadınlar onların arvadlarıdır və onlar da öz vicdanları qarşısında borcludurlar ki, bu qadınlarla öz arvadları kimi rəftar etsinlər. Lakin bəşər həyatının qanunları başqadır və həmin qanunlardan istifadə edərək, onlar gələcəkdə bu bədbəxt qadınları və uşaqları ata bilərlər. Sonra mən əlavə etdim ki, onların niyyətlərinin təmizliliyinə və namusluluğuna nə qədər ki hələ əmin deyiləm, mən onlar üçün heç nə edə bilmərəm və əgər mənə təminat verib əmin etməsələr ki, bu arvadlara qanuni surətdə evlənəcəklər, onların bundan sonra da ər-arvad kimi bir yerdə yaşamalarına icazə verilməsini mən qeyri-mümkün hesab edəcəyəm.

Gözlədiyim kimi də oldu: Vill Atkins, deyəsən, bütün qalanların hamisiniñ adından danışındı, o bildirdi ki, onlar öz arvadlarını həmvətənli qadılardan az sevmirlər və onlar heç bir zaman öz arvadlarını

atmayacaqlar. Ruhani yanında deyildi, amma bir qədər aralıda, yaxında dayanmışdı, mən, Atkinsı sınaqdan keçirmək üçün dedim ki, mənim yanında ruhani var və əger o, səmimi danışırsa, həmin ruhani elə günü sabah onun da, onun yoldaşlarının da nikahlarını oxuyub, kəbinlərini kəsə bilər və ondan xahiş etdim ki, bu barədə fikirləşsin və qalan yoldaşları ilə də danışib məsləhətləşsin. Atkins etiraz etdi ki, şəxsən onun fikirləşməyə heç bir ehtiyacı yoxdur, lap elə indi nikahın oxunub, kəbinin kəsilməsinə razıdır və belə hesab edir ki, qalanların da hamısı eyni sözü deyəcəkdir. Biz bu söhbətdən sonra ayrıldıq. Mən ruhanının yanına qayıtdım, Vill Atkins isə öz həmyeriləri ilə məsləhətləşməyə getdi. Mən hələ onların ərazisindən kənara çıxmamışdım ki, ingilislərin hamısı bir yerdə mənim yanımı gəldilər və dedilər ki, mənim təklifimi müzakirə ediblər və mənim yanında ruhanının olması xəbərini eşidib şadlandılar, mən nə vaxt istəsəm, onlar kəbin kəsdirib mənim arzumu yerinə yetirməyə hazırlıqlar, çünki onlar öz arvadlarından, qətiyyən, ayrılməq istəmirlər və onları ən təmiz niyyətlə arvadlığa götürüblər. Mən onlara tapşırıldım ertəsi gün səhər yanına gəlsinlər, o vaxtacan isə kəbin və evlənmək mərasiminin mənasını öz arvadlarına izah edib başa salsınlar ki, bu mərasimi yerinə yetirmək təkcə ədəb və mərifət qaydaları naminə yox, həm də onun üçün lazımdır ki, onların ərləri heç bir zaman və heç bir bəhanə ilə onları tərk edə bilməsinlər. Qadınlar mətləbin bu yerini çox asanlıqla dərk etmiş və çox da razi qalmışdır. ertəsi gün səhər ingilislərin hamısı bir yerdə mənim üçün ayrılmış binaya gəldilər. Ruhani burada onları gözləyirdi.

Ruhani onlara yanaşib dedi ki, mən işin hər üzünü və indiki vəziyyətlərini ona başa salmışam; o, məmnuniyyətlə öz vəzifəsini yerinə yetirəcək və onları, mənim istədiyim kimi, evləndirəcəkdir, lakin, mərasimi yerinə yetirməzdən əvvəl, icazə istəyir ki, onlarla söhbət eləsin. Ruhani sözə başlayıb dedi ki, onların indiyə qədər keçirdiyi həyat dönyanın və cəmiyyətin nəzərində ədəb və mərifətdən kənardır və günahla doludur. İndi, gərək, onlar ya bu cür həyata son qoysunlar və arvadları ilə qanuni yolla evlənsinlər, ya da onlardan ayrılsınlar; əlbəttə, onların evlənməyə razılıqlarının səmi-mi olduğunu o, qətiyyən, şübhə etmir, lakin burada bir çətinlik meydana çıxır və heç bilmir ki, bunu necə aradan qaldırsın. Həmin çətinlik bundan ibarətdir ki, xristianların evlənməyi barədəki qanun



xristian məzhəbindən olan şəxslərin vəhşilərlə və bütþərəstlərlə evlənmələrinə yol vermir. İndi isə vəziyyət elədir ki, bu arvadları döndərmək, xaçlayıb xristianlığı qəbul etdirmək üçün çox az vaxt qalır, həm də, ümumiyyətlə, bu qadınların indiyə qədər bir dəfə də olsun, İsanın adını eşitdiklərinə o şübhə edir və belə olan surətdə onları xaçlamaq mümkün deyildir. O eyni zamanda bu ingilislərin özlərinin də vəziyyətinə çox şübhəli baxır və hiss edir ki, onlar da pis xristianlardır və öz dinləri üçün heç bir səy göstərmirlər, Allahın və onun göstərdiyi yolun haqqında çox zəif təsəvvürleri var, elə buna görə də heç gözləmək olmaz ki, indiyə qədər onlar bu barədə öz arvadları ilə az-çox söhbət etmiş olalar; indi, gərək, ingilislər ona vəd etsinlər ki, öz arvadlarını xristianlığı qəbul etməyə inandırmaq üçün bütün bacarıqlarını sərf edəcəklər, imkan və qüvvələri dairəsində, arvadları öyrədəcəklər ki, onları xəlq etmiş Allaha, həm də xilaskar İsaya inanıb etiqad etsinlər. Belə bir vəd verilməsə, o kəbin kəsib onları evləndirə bilməz.

Bütün bunların hamısını onlar diqqətlə dinlədilər və mənə dedilər ki, bu centlmenin sözlərinin hamısı həqiqətdir, onlar özləri, doğrudan da, pis xristianlardır və din barəsində heç bir zaman öz arvadları ilə söhbət etməyiblər. Burada Vill Atkins sözərəsi dedi: "Axi siz özünüz də mülahizə edin, ser, biz onlara dini necə öyrədək? Axi biz özümüz heç nə bilmirik. Götürək o biri tərəfini, əgər biz onlara Allah və İsa haqqında, göylər və cəhənnəm haqqında danışmağa başlasaydıq, onlar bizə güler və soruştardılar ki, biz özümüz bütün deyilənlərin hamısına inanırıq? Əgər bu məqamda biz onlara desəydik ki, haqqında danışdıqlarımızın hamısına özümüz inanrıq, məsələn, inanrıq ki, xeyirxah və mərhəmətli adamlar göye, pis və qəzəbli adamlar şeytanın yanına gedəcəklər, o halda onlar, əlbəttə, soruştardılar ki, yaxşı bəs biz özümüz bu iki yerdən hansına getmək niyətindəyik – axı bunların hamısına inansaq da, biz yenə elə həmin hirsli və qəzəbli adamlar idik, arvadlar da bunu çox yaxşı görür və anlayırdılar. Onlarda dinə qarşı nifrət hissi oyatmaq üçün təkcə elə bu kifayətdir. Yox, ser, bilirsinizmi, əvvəl, gərək, adam özü dinçi olsun, sonra başqalarını öyrətməyə girişsin". Mən dedim ki, elədir, Atkins, zənnimcə, sənin sözlərin ədalətlidir, hələ, əslinə baxsan, ləp həddindən artıq ədalətli sözlərdir, sonra isə onun dediklərini ruhaniyə başa saldım, çünkü o, söhbətin məğzini bilmək üçün səbirsizliklə

gözləyirdi. İşin nə yerdə olduğunu biləndə, ruhani: "Oho!" – deyib mənə müraciat etdi: "Ona deyin ki, əgər o, doğrudan da, indiyə qədərki bəd əməllərindən peşmançılıq çəkirsə, onun arvadına daha bundan yaxşı başqa bir müəllim lazımlı deyil, çünkü yalnız özü səmimi peşmançılıq çəkən və tövbə edən adam başqalarını da tövbə etməyə öyrədə bilər. Qoy o özü tövbə etsin, belə edərsə, öz arvadına da başa sala bilər ki, Allah mövcuddur və onun kəraməti tekce onunla qurtarmır ki, xeyirin də, şerin də əvəzini verir, o həm də kərimdir, rəhimdir, incikliyə görə intiqam almağı qadağan edir, o, rahimdir, səbri tükənməzdır, səxavətlidir və günahkarın ölümünü istəmir, onun istəyi budur ki, günahkar tövbə etsin və mömin kimi yaşasın. Allah çox zaman qəzəbli və pis adamların əməllərinə dözür, səbir edir və hətta onların cəzasını son günə qədər saxlayır və bu son məqamda hərə öz əməllərinə görə payını alır; o biri dünyaya köçənə qədər möiminlərin mükafat, günahkarların cəza almasının özü də Allahın və o biri dünyada həyatın varlığını sübut edən dəlildir. Bundan sonra isə o, ehmalca ayrı mətləbə, yəni ölülərin dirilməsi və qiyamət günündə məhsər ayağına çəkilmək barədəki təlimə keçə bilər. Qoy o özü tövbə eləsin, tövbədən sonra o, öz arvadı üçün ən əla müəllim olacaqdır".

Mən ruhaninin bu sözlərinin hamısını təkrar Atkinsə dedim, o da məni çox ciddi və diqqətlə dinlədi, asanlıqla başa düşmək olurdu ki, eşitdiyi bu sözlərdən bərk həyəcanlanmışdır. Atkins dedi: "Bütün bunlar və bir çox başqa şeylər mənə əvvəl də məlum idi, lakin mən o dərəcədə həyasız deyildim ki, bunları öz arvadıma təbliğ edəm, çünkü Allaha da və mənim vicdanıma da yaxşıca məlum idi ki, mən bu illər ərzində elə yaşamışam ki, guya, nə Allahın, nə də o biri dünyadanın haqqında bir kəlmə də eşitməmişəm; işi bir az bərkə salsayıdım, öz arvadım mənim əleyhimə şahid olardı. Belə bir vəziyyətdə tövbə etmək barəsində heç söhbət də ola bilməzdi! (O, dərin-dən bir ah çəkdi və gözləri yaşardı). Mənim işim bitibdir!"

Mən onun bu dediklərini kəlməbəkəlmə ruhaniyə tərcümə elədim. Bu xeyrixah və mömin adam da özünü ağlamaqdan saxlaya bilmədi, lakin tez özünü ələ aldı və mənə dedi: "Ona bircə sual verin: belə bir vəziyyət onu razi salırı ki, tövbə məsələsində gecikibdir, yaxud bu peşmançılıq onu kədərləndirir, bəlkə, o istərdi ki, bu vəziyyət ayrı cür olaydı, hə?" – mən də elə Atkinsdən bu cür soruşdum, o



da həyəcanlı halda cavab verdi: "Bir adam ki, əbədi məhv olmaq təhlükəsi qarşısında qala, o, öz vəziyyətindən razı ola bilərmi?"

Mən onun dediyini ruhaniyə çatdıranda sıfətinə dərin bir kədər çökdü və başını ehmalca yellədərək mənə tərəf çevrilib dedi: "İndi ki belədir, onu başa salın və inandırın ki, hələ gec deyil. İsa özü onun qəlbinə peşmançılıq hissi göndərib ruhunu xilas edər, bizə, İsanın xidmətçilərinə isə buyurulubdur ki, hər kəs sidq-dildən peşmançılıq çəkir və tövbə edirsə, həmişə və hər yerdə onlara, gərək, İsanın adından Allahın dərgahına istixarə edib, mərhəmət diləyək; deməli, peşman olub tövbə etmək heç bir zaman gec deyildir".

Bunların hamisini mən Atkinsə dedim, o da diqqətlə qulaq asdı, amma ruhaninin onun yoldaşlarına müraciətlə başladığı sonrakı söhbətə heç qulaq asmadı və dedi ki, indi arvadı ilə danışmağa gedəcəkdir. O biriləri ilə söhbət edəndə məlum oldu ki, dini etiqad məsələsində bunlar lap cahil imişlər və onların bu vəziyyəti mənim öz keçmişimi yadına saldı. Bir zaman mən atamın evindən qaçanda elə bunların günündəydim; amma onların heç biri yenə də söhbət-dən boyun qaçırmadılar, hamısı da təntənəli surətdə vəd etdilər ki, gedib arvadları ilə danışacaqlar və onları döndərib xristianlaşdırmağa səy göstərəcəklər.

Bu vədi alandan sonra ruhani onlardan üç cütünü nikahlayıb evləndirdi, Vill Atkins isə öz arvadı ilə hələ gəlib çıxmamışdır. Ruhani Atkinsin haraya getdiyini öyrənməyə çox can atıldı, o, mənə tərəf çevrilib dedi: "Yalvarıram, senyor, gedək baxaq görək, onlar haradadır; mən əminəm ki, o yazıq indi bir yerdə oturub, həqiqi Allahi tanımağı öz arvadına başa salır". Mənə də elə belə gəlirdi, ikimiz bərabər getdik. Mən onun meşənin lap ortasından keçən xəlvəti bir ciğirlə apardım, bu yolu məndən başqa heç kim tanımırdı, burada ağaclar o qədər six idi ki, yarpaqların arasından baxanda ətraf, qətiyyən, seçilmirdi; meşənin bu yerində olanı isə kənardan görmək heç mümkün deyildi. Biz həmin bu ciğirlə gəlib meşənin kənarına çatanda gördük ki, Vill Atkins öz qarabəniz arvadı ilə kolun dibində oturub qızığın söhbət edirlər. Onları görəndə dayandım, məndən bir qədər geri qalmış ruhanini gözlədim, cüt oturub söhbət edən ər-arvadı ona göstərdim; biz xeyli dayanıb onlara tamaşa etdik. Biz gördük ki, kişi nə isə arvadına izah edir və əlini uzadıb gah günəşi, gah göyü göstərir, müxtəlif tərəflərə baxır, sonra torpağı,

dənizi, sonra özünü və arvadını, məşəni və ağacları göstərib işarələr edir. Bunu görən ruhani o saat dedi: "Görürsünüzmü, mənim sözlərim hədər getmədi; o indi arvadına din haqqında danışır – yaxşı baxın – indi o, arvada deyir ki, məni də, səni də, göyü də, yeri də, məşəni də, ağacları da və i.a. hər şeyi Allah yaradıbdır". – "Deyəsən, elədir, izah edir", – deyə mən təsdiq etdim. Bu vaxt Vill Atkins sıçrayıb ayağa qalxdı, sonra diz çöküb iki əlini göye tərəf qaldırdı; bu vəziyyətdə o, yəqin ki, nə isə deyirdi, lakin biz eşidə bilməzdik – onlar bizdən çox aralı idilər. Dizi üstə o, bir dəqiqliyə qədər qaldı və sonra yenə də arvadının yanında əyləşib, danışmağa başladı. Biz görürdük ki, qadın da çox diqqətlə qulaq asır, lakin arvadın bir cavab verib-vermədiyini biz görə bilmədik. Yaxşı kişi diz çöküb əllərini göye qaldıranda isə mən ruhanının göz yaşlarının yanaqlarından necə süzülüb axdığını gördüm, doğrusu, mən də özümü ağlamaq-dan güclə saxladım; lakin ikimiz də pərt olmuşduq, cünki onlardan çox aralı idik və onların danışığından heç nə eşitmirdik.

Lakin yaxınlaşmaq da olmazdı, onlar duyuq düşərdi, buna görə də dayanıb sözsüz də bizim üçün kifayət qədər aydın olan bu lal söhbətə axıra qədər tamaşa etməyi qərara aldıq. Necə ki demişdim, Atkins yenə də arvadının yanında əyləşib böyük bir qızgınlıqla danışığına davam edirdi; iki-üç dəfə o, arvadını qucaqladı, dəsmalını cibindən çıxarıb onun gözlərini sildi, sonra yenə də ince bir tərzdə onu öpdü, bu incəlik Atkins üçün çox qeyri-təbii idi. Bu hərəkətlər bir neçə dəfə təkrar olundu, sonra o, yenə də sıçrayıb ayağa qalxdı və arvadın qolundan yapışıb, qalxmağına kömək elədi; sonra arvadın əlindən tutub bir qədər kənara çekdi; onlar ikisi də burada diz çökdü və iki dəqiqliyə qədər bu vəziyyətdə qaldılar.

Bu əhvalat on beş dəqiqliyə çekdi; sonra onlar qalxb əzaqlaşdırıldı, biz daha onları görə bilmədik. Vill Atkins öz arvadı ilə birlidə göz-dən itəndən sonra bizim daha elə bir işimiz yox idi ki, burada qalaq, biz də öz yolumuzla geri döndük; qayıdış gələndə gördük ki, onlar ikisi də evin yanında dayanıblar, içəri çağırılmalarını gözləyirlər. Atkinsı içəri çağırıb sorğu-suala başladıq. Burada mən başa düşdüm ki, ruhanının sözləri Atkinsə çox dərin təsir edib onu lap sarsılmışdı – yeri gəlmışkən, onu da deyim ki, burada bir şey də aydınlaşdı, sən demə, Atkins özü də elə bir ruhanının oğlu imiş – və indi arvadını tamam-kamal başa salıb, xristianlığı qəbul etməyə



hazırlamışdı. Cavan qadın bu işə elə ürəkdən sevinirdi və bu etiqad məsələsini elə dərk eləmişdi ki, bu, bizim üçün lap təəccüblü idi və bunu nəinki təsvir eləmək, hətta xeyala gətirmək də çətindir. Qadın öz xahişi ilə xəçlandı və sonra ruhani onların nikahını oxuyub evləndirdi. Mərasim başa çatandan sonra ruhani Vill Atkinsə müraciət edib mehribanlıqla onu başa saldı ki, bu xeyirxah və təmiz əhvali-ruhiyyəni həmişə gözləyib saxlaşın və öz həyatını qətiyyətlə dəyişib yeniləşdirsin.

Amma iş bundadır ki, ruhani bu əhvalatla kifayətlənmək istəmirdi və otuz yeddi vəhşini döndərib xristian etmək barəsində düşüñürdü, elə bunun naminə ruhani bu adada qalmağa da razı idi. Lakin mən onu bu fikirdən əl çəkməyə razı saldım, izah etdim ki, əvvələn, onun bu fikrinin birdən-birə həyata keçirilməsi mümkün deyildir, ikincisi, bəlkə də, mən işi elə qura bildim ki, ruhani burada olmasa da, həmin məsələ həll edilsin.

Adadakı bütün işləri, beləliklə, qurtarib gəmiyə qayıtməq istəyirdim ki, acliq çəkmiş gəmidən bizim yanımıza keçmiş və öz yanımca sahilə çıxardığıım yeniyetmə oğlan gəlib xəbər verdi ki, o da iki nəfərin elçiliyini eləyib və bu ümidi dədir ki, mən həmin məsələyə etiraz etmərəm; həm də evlənmək istəyənlərin ikisi də xristian olduğuna görə arzu edir ki, ruhanının də burada olmayıñdan istifadə edərək, mən çıxıb getməmiş, elə indicə onların da nikahı oxunsun. Bu iki nəfərin kim olduğu məni çox maraqlandırdı; məlum oldu ki, evlənmək istəyənlər “əlindən hər iş gələn” Cek və onun qulluqçusu Susannadır. Onların adlarını eşidəndə mən həm təəccübləndim, həm də xoşhal oldum: doğrudan da, onlar bir-birinə yaraşırdı. Adaxlinin necə oğlan olduğunu bir az əvvəl təsvir etmişəm, gəlin haqqında isə demək lazımdır ki, o, namuslu, təvazökar, düşüncəli və dindar qız idi, o qədər də sadəcil deyildi, üzdən qəşəng idi, səlis danişirdi, sözü yerinə salmağı bacarırdı, cəld idi, evdar idi, əla təsərrüfatçı idi, sanki, adadakı bütün təsərrüfatı idarə etmək üçün yaranmışdı. Onları da elə həmin gün evləndirdik. Mən gəlinə atalıq edirdim və cehiz olaraq ona adada bir parça torpaq ayırdım. Mən adadakı o biri adamlar üçün də müəyyən qədər torpaq ayırdım, tutulmuş qalan torpağı isə özüm üçün xüsusi mülkiyyət elan etdim. Adadakı vəhşilərə gəldikdə onların da bir qismi torpaq sahəsi aldı, qalanları isə ağların yanında xidmətçi oldular.

Bu yerde yadına düşdü ki, mən ruhaniyə söz vermişəm işi elə qurum ki, o, burada olmasa da, vəhşilərin dönüb xristianlaşması baş tutsun. Buna görə də ruhaniyə dedim ki, o iş də, görünür, qaydasına düşür; vəhşilər burada xristianların arasına yayılıblar və əgər hər bir xristian zəhmət çəkib öz əlinin altında olan vəhşilərlə məşğul olsa, ümidi varam ki, çox yaxşı nəticə verər. Bizimkilərin hamısı bu işə səy göstərməyə söz verdi. Vill Atkinsin evinə gələndə mən sorğu-sualı vaxt sərf etmədən cəld əlimi cibimə salıb öz Tövratımı çıxarddım və Atkinsə uzadıb dedim: "Budur, mən sənə köməkçi getirmişəm, əvvəller, yəqin, belə köməkçin olmayıb". Atkins elə heyran olmuşdu ki, bir müddət o heç danışa da bilmədi, sonra özü-nə gəlib, kitabı iki əli ilə ehtiyatla götürdü və arvadına tərəf çevrilib dedi: "Bax, əzizim, mən sənə demədimmi Allah göydə olsa da, yenə bizim bütün danışdıqlarımızı eşidə bilər? Biz səninlə kolun dibində diz çöküb əllərimizi göyə qaldıranda, bax, mən həmin bu kitab üçün ibadət edirdim. Allah da bizim sözümüzü eşidib, indi həmin kitabı bize göndəribdir". O, elə ürəkdən şadlanır və elə bir qızgınlıqla Allaha təşəkkür edirdi ki, uşaq kimi gözlərindən axan yaş yanaqlarından üç cərgə süzülürdü. Onun arvadı da heyət içində idi və əməlli-başlı inanmışdı ki, bu kitabı, doğrudan da, Allah onun ərinin xahişi ilə göndəribdir. Doğrudur, əslinə baxsan, elə belə idi, amma o zaman, zənnimcə, o qadını lap inandırmaq olardı ki, bu kitabı göydən xüsusi bir məlek getirib təqdim edibdir.

Mən adada işləri nə sayaq yoluna qoyduğuma qayıdırəm. Mən sökülmüş hissələrdən ibarət qayıq getirdiyimi bizimkilərə deməmişdim və bu qayığı onlar üçün qoyub getmək niyyətində olduğumu da bilmirdilər; çünki mən bu böyük qayığı yiğib bəndləyərək onlar üçün qoyub getsəydim, ilk narazılıq düşən kimi adadakı adamlar bir-birindən ayrılırlar, bir qismi çıxıb gedər və bir qismi adada qalardı; yaxud belə ola bilərdi ki, adadakı adamlar dənizlərdə quldurluğa başlar, adanın özü isə mənim arzu və xəyal etdiyim kimi təvazökar və mömin adamların məskəni yox, çirkin quldur yuvasına çevrilərdi. Elə bu səbəbə görə mən hər ehtimala qarşı ələ keçirmiş olduğum iki mis topu – eləcə də gəminin yuxarı göyərtəsindən götürdüyüm iki o biri topları da – bizimkilərə bağışlamadım. Mən belə hesab etdim ki, hər kəs onların üstünə hücum etsə, adanı qorumaq və özünü müdafiə üçün onların kifayət qədər silahı vardır, lakin mən,



qətiyyən istəmirdim ki, onları hücum etməyə qızışdırıram, özgə yerlərə gedib başqalarının üzərinə basqın etmək üçün onları silahlandıram və təhrik edəm. Elə buna görə də mən həmin qayıqdan və toplardan onların öz xeyrinə, lakin başqa yolla istifadə etməyi qərara aldım.

İndi adada daha mənim görüləsi bir işim qalmamışdı. İyirmi beş gün adada qonaq qaldıqdan sonra, orada hər şeyi yaxşı vəziyyətdə və bizim adamların da hamısını sağ-salamat qoyub, mayın 5-də yenidən gəmiyə mindim. Adadakı adamların hamısı mənim geri qayitmağımı gözləyəcəkdi, buna görə də mən vəd etdim ki, fürsət düşsə, Braziliyanın onlara bir çox faydalı şeylər, məsələn, bir neçə baş qoyun, donuz və inək göndərərəm. İngiltərədən götürdüyüm yanı buzovlu iki inək ot olmadığından yolda kəsilmişdi.

Sabahısı gün adanın sakinləri ilə vidalaşdıq, beş topdan yaylım atəsi açdıq, yelkənləri qaldırıb yola düşdük və iyirmi iki gündən sonra Braziliyanın Bütün Müqəddəslər körfəzinə daxil olduğ; yolda diqqəti cəlb edə bilən qəribə heç nəyə təsadüf etmədik, bircə şeydən başqa: səfərimizin üçüncü günü, axşamtərəfi, sakit havada gördük ki, dənizin üzü sahil tərefdən nə isə qara bir şeyl örtülmüşdür, amma bunun nə olduğunu kəsdirə bilmədik. Amma bir azdan sonra bizim bosman dor ağacındaki yoğun iplərlə bir qədər hündürə qalxıb, müşahidə borusu ilə o tərəfə baxanda qışqırkı ki, görünən qoşundur. Mən anlaya bilmədim ki, "qoşun" sözü altında o, nəyi nəzərdə tutur və qızışıl ona dedim ki, axmaqsan, yaxud nə isə buna bənzər bir söz işlətdim.

Bosman dedi: "Qəzəblənməyin, cənab, bu, doğrudan da, qoşundur, hələ deyim ki, oradakı tamam bir donanmadır. Orada, zənnimcə, minə qədər qayıq var. Buyurub siz özünüz də baxa bilərsiniz; onlar avarla gəlirlər və sürətlə bizə yaxınlaşırlar. Qayıqlar adamlı doludur".

Mən bir az çəşib özümü itirdim. Mənim qardaşoğlum da qorxuya düşmüştü, çünkü yerlilərin haqqında adada elə dəhşətli şeylər eşitmışdı ki, indi heç bilmirdi nə etsin. İki-üç dəfə kəkələyib ağızından qaçırtdı ki, bizim hamımızı, yəqin, yeyəcəklər. Etiraf edim ki, hava sakit olduğundan və dənizdəki güclü axın bizim gəmini sahilə tərəf çəkib apardığından, mən bu işin daha pis nəticə verəcəyini gözləyirdim. Bununla belə, mən ona yenə də məsləhət gördüm ki,

qorxmasın və məlum olsa ki, biz vəhşilərlə mütləq vuruşmaliyiq, dərhal lövbər salıb gəmini dayandırırsınlar.

Hava hələ də sakit idi, vəhşilər isə sürətlə bizə yaxınlaşdırlar. Mən əmr verdim ki, lövbəri salsınlar və bütün yelkənləri yiğsinlar, qayıqları endirsinlər, birini burun tərəfdən, o birini də dal tərəfdən gəmiyə bağlaşınlar, avar çəkənlərin hamısı öz yerlərini tutub gözləsinlər, görək nə olur. Mən bunu ona görə etdim ki, qayıqlardakı adamlar ipləri və su ilə dolu vedrələri hazır saxlaşınlar və əgər vəhşilər gəmini odlayıb yandırmağa cəhd göstərsələr, baş verəcək yanğını tez söndürə bilsinlər. Bu ehtiyat tədbirlərini görəndən sonra gözləməyə başladıq, onlar da tezliklə gəlib bizə yaxınlaşdır. Xristianlar, yəqin ki, heç bir zaman bundan da iyrənc bir tamaşa görməmişdilər. Mənim köməkçim müşahidə borusu ilə baxanda vəhşilərin sayı barədə çox səhv eləmişdi. Onlar bizə yaxınlaşanda, sayıb gördük ki, vəhşilərin qayıqları yüz iyirmi altıdan artıq deyildir. Qayıqların bəzisində on altı-on yeddi, bəzilərində bundan da bir az çox, bir neçəsində isə az – altı, yaxud yeddi adam var idi.

Bizə yaxınlaşanda onlar, deyəsən, gəmini yaxından görüüb heyrətlənmiş və bir qədər də şaşırmışdilar. Bununla belə, onlar cəsarət-lə gəminin lap yaxınlığına gəlib çıxmışdilar, sanki, bizi mühasirəyə almaq isteyirdilər. Lakin biz aşağıda qayıqda əyləşən adamlarımıza əmr edib tapşırıq ki, onları həddindən çox yaxına buraxmasınlar. Elə bu əmr, bizim istəyimizdən asılı olmayaraq, döyüş üçün bəhanə oldu. Vəhşilərin beş və ya altı qayığı bizim barkasa xeyli yaxınlaşanda, bizimkilər əlləri ilə işarələr edib onları başa saldılar ki, geri çəkilsinlər. Vəhşilər bunu çox gözəl başa düşdülər və geri çəkildilər, amma geri çəkiləndə oxları bizim üzərimizə dolu kimi yağırdılar. Əlliye qədər ox gəlib gəmiyə düşdü, bizim dənizçilərdən biri də bərk yaralandı. Mən bizimkilərə qışqırıb dedim ki, məbada səhv edib atəş açalar, elə həmin dəqiqə biz barkasa bir neçə taxta uzadıq, daldalanmaq üçün dülger həmin taxtalardan lövhələr düzəldti ki, əgər vəhşilər yenidən ox atmaq xəyalına düşsələr, qayıqdakılar bu lövhələrin dalına sığınıb qorunsunlar.

Yarım saatdan sonra onlar bütün donanmalarını geri qaytarıb, arxa tərəfdən bizim gəmiyə yanaşdilar. Burada mən baxıb gördüm ki, bu vəhşilər mənə köhnədən tanışdırılar, lap bir zaman dəfələrlə vuruşmali olduğum vəhşilərin tayıdlılar. Bir qədər gözləyəndən



sonra onlar dənizə tərəf çəkildilər, orada bizim gəmi boyu cərgələndilər və böyür tərəfdən o qədər yaxına gəldilər ki, lap səsimizi də eşidə bilərdilər. Mən bizimkilərə əmr etdim ki, dalda yerdə dayanınlar və gəmidəki bütün topları doldursunlar. Amma vəhşilər səsimizi eşidə biliçək dərəcədə lap yaxına gəlmisdilər, mən Cüməni göyərtəyə göndərdim ki, gedib öz dillərində vəhşilərdən soruşsun, görək onlara nə lazımdır. Vəhşilərin onu başa düşüb-düşmədiyini bilmirəm, amma Cümə öz dilində onlara tərəf səsləninib suali verəverməz, bizim gəmiyə ən yaxın dayanmış qayıqdakı vəhşilərdən altısı bir qədər geri çəkildi və arxalarını bizə tərəf çevirib elə bir əda ilə dayandılar ki, elə bil, bizi öz çılpaq bədənlərini öpməyə çağırır və elə salırdılar... Başa düşə bilmirdik bu nədir: vəhşilər bizə meydən oxuyurdu, yoxsa bizi təhqir edirdilər; bəlkə də, onlar bu hərəkətləri ilə özlərinin bizə olan nifrətini ifadə edir, həm də hücumu hazırlaşmaq üçün öz adamlarına işarə verirdilər. Hər halda, Cümə onların ox atacağını qışqırıb bizə deyən kimi, üç yüzə qədər ox onun üzərinə yağıdı – vəhşilərin hamısı onu nişan almışdı – və mənim bütün təəssüflərimə rəğmən yaziq Cümə oradaca öldürüldü. Üç ox o bədbəxti möhkəm tutmuşdu, əlavə üç ox da yan-yörəsinə sancılmışdı: vəhşilər oxu çox sərrast atmışdilar!

Öz köhnə xidmətcimi, yalqızlıqda keçirdiyim o əzablı günlərdə mənə yoldaşlıq etmiş adamı itirdiyimə görə o qədər qəzəblənmişdim ki, əmr verdim topların altısını xırda, dördünü isə iri qırma ilə doldurub birdən atəş açsınlar. Onlar, əlbəttə, bütün ömürlərində belə bir qonaqlıq görməmişdilər.

Biz toplardan atəş açanda, onlارla bizim aramızdakı məsafə əlli sajendən də az idi. Mən onlardan nə qədər adamın öldüyünü və yaralandığını deyə bilmərəm, amma burası var ki, mən ömrümdə bu cür dəhşət və qarğışlıq görməmişdim. On üç, yaxud on dörd qayıq parçalanıb çevrilmişdi, içindəki adamlar isə suda üzürdülər. Qalanları isə dəhşətdən özlərini itirmişdilər, qayıqları bizim top atəsi ilə parçalanıb çevrilən yoldaşlarını özbaşına qoyub qaçırlar, canlarını qurtarmağa tələsirdilər. Buna görə də mən belə zənn edirəm ki, vəhşilərdən xeyli adam tələf olmuşdu. Vəhşilər qaçıb gedəndən bir saat sonra bizimkilər onlardan sağ qalmış bir nəfərini dartıb sudan çıxartdılars, qalan vəhşiləri isə bir daha görmədik. Elə həmin günün axşamı külək başlaşdı; biz lövbəri yiğdiq, yelkənləri qaldırıldıq və Braziliyaya yollandıq.

Dənizdən çıxarılan vəhşi əsir elə kədərli idi ki, nə bir şey yemək, nə də danışmaq istəmirdi. Biz hamımız belə zənn edirik ki, o, yeqin, acıdan öləcəkdir. Mən əmr elədim ki, əsiri götürüb barkasa keçirsinlər və özünü də başa salsınlar ki, əgər danışmasa, onu yenə də sudan çıxartdıqları yerə aparıb orada dənizə salacaqlar. O, yenə də inad edib bir kəlmə də danışmamışdı, belə olduqda, bizim dənizçilər doğrudan da, onu dənizə tullayıb geri dönürlər. Bu zaman vəhşi işi belə görüb barkasın dalınca üzür – üzmeyin isə söz yox idi, balıq kimi üzürdü – və öz dilində bizimkilərlə danışmağa başlayır, bizim matroslar isə onun dediklərindən bir kəlmə də başa düşmürələr. Nəhayət, bizimkilər yenə onu dartıb qayığa mindirirlər, o vaxtdan vəhşi əsir düzəlib və ipə-sapa yatmağa başlayıb.

Bizim dənizçilər tezliklə ona ingiliscə danışmağı öyrətdilər, o nağıl elədi ki, vəhşilər öz kralları ilə birlikdə böyük vuruşmaya gedirdilər. Kral barədə danışanda, biz ondan soruşduq ki, cəmi neçə kral var idi? O dedi ki, orada cəmi beş qabilə var idi və hamısı iki ayn qəbilə ilə vuruşmağa gedirdi. Biz soruşduq ki, bəs onlar nəyə görə gəlib bize yanaşdır? O dedi: "Onlar böyük və qəribə gəmiyə tamaşa etmək istəyirdilər".

İndi, əziz oxucu, mən burada sonuncu dəfə öz bədbəxt xidmətçiim Cüməni xatırlamalyam – yaziq və mehriban Cüməni! Biz ona tətənəli dəfn mərasimi düzəldik – tabuta qoyduq, dənizə salladıq və on bir topdan yaylım atəsi açıb onunla vidalaşdıq. Dünyada ən nəcib, ən sədaqətli, düzgün və namuslu bir nökərin həyatı bu cürə başa çatdı.

Külək yaxşı əsirdi, biz də Braziliyaya gedirdik, təxminən, on iki gündən sonra cənub en dairəsinin altıncı dərəcəsində biz qurunu uzaqdan gördük; bu yer Amerikanın bu hissəsinin şimal-şərq qurraçağı idi. Dörd gün də biz sahilqabağı cənub-şərqə tərəf getdik, Müqəddəs Avqustin burnunu hərlənib keçdik və üç gündən sonra Bütün Müqəddəslər körfəzində lövbər salıb dayandıq. Bu körfəz həmin yer idi ki, bir zaman mən bu yerdə zəncilərin əsirliyindən xilas olmuşdum.

Sahillə əlaqə yaratmaq mənim üçün çox çətin başa gəldi. Nə mənim orada çox böyük təsir dairəsinə malik olan şərikim, nə mənim plantasiyamı idarə edən tacirlər, nə də mənim çox qəribə vəziyyətdə xilas olub adada təkcə yaşamağım barədə hamının eşitdiyi



söz-söhbət sahilə çıxmağıma icazə verilməsinə kömək eləmədi. Amma şərīkim birdən xatırladı ki, mən bir zaman müqəddəs Avqus-tin monastırının və həmin monastırın köməyilə dolanan yoxsulların xeyrinə monastırın başçısına beş yüz lidor ianə vermişəm. Bu məsələ yadına düşən kimi şərīkim monastırda gedib oranın indiki başçısını tapır və onu dilə tutur ki, getsin qubernatorun yanına, mənim kapitanla və mülahizəmə görə seçəcəyim əlavə bir nəfərlə birlikdə, səkkiz dənizçinin müşayiəti ilə sahilə çıxmağıma icazə verməyi xahiş etsin, bu şərtlə ki biz gəmidən sahilə heç bir yük və mal adlatmayacaq və xüsusi icazə olmadan gəmi heyətindən də əlavə heç kimi özümüzlə bərabər sahilə keçirməyəcəyik.

Sahil gözətçiləri elə diqqətlə baxır və müşahidə edirdilər ki, mən gəmidən heç nə boşalda bilmirdim, buna görə də iki tay parçanı mən çox böyük çətinliklə düşürüb sahilə apara bildim: bu taylarda çox zərif mahud, kətan və digər yaxşı ingilis malları var idi, bunları mən öz şərīkimə hədiyyə gətirmişdim. Şərīkim, həqiqətən, nəcib və səxavətli adam idi, hərçənd, o da elə mənim kimi əvvəlcə xırda işlər-dən başlamışdı. Mənim ona bir şey hədiyyə edib-etməyəcəyimi şərī-ki bilməsə də, özü məni qabaqladı, təzə ərzaqdan, şərab və şirin şeylərdən ibarət hədiyyəni mənim üçün birbaşa gəmiyə göndərdi; onun qoyduğu bir qədər tütünü, üç və ya dörd qəşəng qızıl medal-ları da hesab eləsək, bütünlükdə bu hədiyyənin dəyəri otuz moydor-dan artıq olardı. Elə mənim hədiyyələrimin də qiyməti bundan aşağı deyildi. Bu hədiyyənin içində, yuxarıda dediyim kimi, zərif mahud, ingilis malları, krujevaları və nazik Holland kətanı var idi. Bundan əlavə, başqa məqsədlə işlədilmək üçün yüz funt sterlinqə alınmış o biri malları da şərīkimə təhvil verdim və ona tapşırdım ki, mənim koloniyam üçün İngiltərədən gətirdiyim qayıqları yığıb quraşdırın ki, həmin qayıqlarda mənim plantasiyama müxtəlif ehtiyat şeyləri göndərmək mümkün olsun.

O, fəhlə tutdu və çox qısa bir müddətdə qayıqların hamısını yığıb quraşdırıldı; bu işə cəmi bir neçə gün lazım oldu, çünkü hissə-lərin hamısı hazır olmuşdu. Kapitana da mən elə aydın və dəqiq təlimat verdim ki, daha gedib adanı tapmaya bilməzdi. Doğrudan da, o gedib adanı tapmışdı, bunu sonralar şərīkim mənə bildirdi. Tezliklə biz qayıqları mənim koloniyama göndəriləsi mallarla az miqdarda yükləyib doldurduq, sahilə çıxanda məni müşayiət etmiş

dənizçilərdən də biri elə həmin bu qayıqlardan birində adaya gedib həmişəlik orada qalmaq arzusunda olduğunu bildirdi, bu şərtlə ki mən başçı ispanın adına xüsusi məktub yazam və xahiş edəm ki, tarla üçün kifayət edəcək həcmidə ona torpaq parçası ayırsın, mən isə onu paltarla və əkinçiliyə lazım olan alətlərlə təmin edəm. O dedi ki, əkinçiliyi yaxşı bilir, çünki Merilenddə plantasiya saxlayıb, özü də ovçudur, vəhşi öküz ovuna çıxarmış. Mən onu arzu etdiyi hər şeylə təmin etdim, əsir götürdüyüümüz vəhşini də ona xidmətçi verdim, başçı ispana da yazdım ki, lazım olan hər şeydən müvafiq qaydada onun üçün də pay ayırıb versin.

Biz bu dənizçini təchiz edib yola hazırlayanda köhnə şərikim mənə dedi ki, onun plantasiya işlərindən başı çıxan braziliyalı bir tanış var, çox hörmətli adamdır, lakin iş elə gətirib ki, kilsə hakimlərinin gözündən düşüb və ruhanılər ona qəzəblənilər, indi də inkvizisiyanın qorxusundan gizlənməyə məcbur olubdur. Bu adam, şərikimin dediyinə görə, çox şad olardı ki, arvadı və iki qızı ilə birlikdə buradan qaçıb xilas olaydı. Əgər mən onları adaya buraxmağa razılıq versəm, o halda şərikim özü onları kiçik bir kapitalla təmin etməyi öhdəsinə götürərdi, çünki inkvizisiya bu ailənin bütün mühəlləfatını və varidatını müsadirə edibdir. Mən bu təklife dərhal razi oldum və onları da öz ingilisimə qoşдум. Qayıq dənizə çıxmağa hazır olana qədər biz bu adamı öz arvadı və qızları ilə birlilikdə bizim gəmidə gizlədib saxlayırdıq. Qayıq körfəzdən çıxanda isə biz onları da gəmidən qayığa keçirdik (onların şeyləri qayıga özlərindən də qabaq yollanmışdı).

Bizim dənizçi bu yeni yoldaşından çox razi idi. Onlar şəkər qamışını əkib-becərmək üçün lazım olan bütün zəruri alətləri, həmçinin şəkər qamışı qələməsi götürdülər – qələm eləməyi portuqaliyalı yaxşı bilirdi. Koloniyadakılar üçün mən qayıqda üç sağmal inək, beş dana, iyirmi ikiyə qədər donuz – onlardan ikisi boğaz idi – iki madyan və bir ayğır göndərdim.

Mənim ispanlarım üçün, necə ki onlara vəd etmişdim, portuqaliyalı qadınları dilə tutub, adaya getməyə razi saldım, ispanlara da yazdım ki, bu qadınlara evlənsinlər və onlarla yaxşı rəftar eləsinlər. Mən daha çox qadını dilə tutub adaya getməyə razi sala bilərdim, lakin buna ehtiyac yox idi, bilirdim ki, adaya gedən o bədbəxt portuqaliyalı qaçqının özünün iki qızı var, evlənməyə ehtiyacı olan ispan



isə adada cəmi beş nəfər idi. Qalanları evli idi, hərcənd ki, onların arvadları başqa yerlərdə idilər.

Mənim qayıqla göndərdiyim yükün hamısı salamat gedib adaya çatmışdı və adanın sakinləri buna hədsiz dərəcədə sevinmişdilər, səbəbi də, yəqin ki, hər kəsə aydınındır. Əgər sayı xeyli artmış balaca uşaqları hesab eləməsək, indi adadakı əhalinin sayı altmış, yaxud yetmiş nəfərə qədərdi. Mən İngiltərəyə qayıdanda gördüm ki, adadakıların hamısından mənim adıma məktub gəlibdir; bu məktublar qayıq Braziliyaya qayıdanda göndərilmişdi, oradan da Lissabon təriqi ilə yola salılmışdı.

Mənim ada haqqında hekayətim burada qurtarır; daha o barədə danışmayacağam, xatirələrimi axıra qədər oxumaq niyyətində olanlar da ada ilə vidalaşmalıdır. Bundan sonra nağlı edəcəyim əhvalatlardan isə onlar görəcəklər ki, bu qoca kişi yenə də öz dəlisov hərəkətlərini davam etdirir, nə özünün və nə də özgələrinin başına gələn müsibətlər onu ağıllandırmamışdır, qırx il ehtiyac və ümidsizliklə keçən ömür onun qızığlığını yatırıb, ehtiraslarını soyutmamışdır, nə ələ keçirdiyi hədsiz var-dövlətdən razı qalmış, nə də rast gəldiyi misli-bərabəri olmayan fəlakət və imtahanlar onu sakitləşdirməmişdir.

Məsələn, təsəvvür edin ki, əlindən heç bir xəta çıxmayan, heç bir cinayət etməyən bir adam birdən birə Nyuçet həbsxanasına gedir və qapıçıdan xahiş edir ki, onu həbsxanaya salib orada öldürsünlər; sərbəst gəzib dolaşan azad bir adamın bu cür hərəkət etməyə nə dərəcədə ehtiyacı varsa, mənim də Qərbi Hindistana getməyə bir o qədər ehtiyacım var idi. Əgər mən İngiltərədə kiçik bir gəmi tapıb birbaşa adaya getsəydim, gəmini də adanın sakinləri üçün lazım olan zəruri yüksək doldursaydım, əgər mən adanı öz mülküm elan edib yalnız təkcə İngiltərəyə tabe olmaq şərti ilə adanın idarəsi üçün gedib patent alsaydım – belə bir patentni isə mən, şübhəsiz, ala bilərdim – əgər bu saydiqlarımı etsəydim və özüm də birdəfəlik adaya köçüb orada qalsaydım, onda, heç olmasa, demək olardı ki, bəli, mən ağıllı adamam və özüm də düzgün hərəket etmişəm. Lakin özbaşına sərgərdan gəzib-dolaşmaq havası hələ də başımdan çıxmamışdı, öz xeyrimi bütünlükla unutmuşdum, mən öz aləmimdə xəyalə dalır və yalnız onunla təsəlli tapırdım ki, adaya köçürüb orada yerləşdirdiyim adamlara lazım olan atalıq qayğısını

göstərmişəm, ən qədim patriarchal zamanın hər hansı bir monarxi kimi öz səxavətli əllərimlə onlara bol-bol xeyirxahlıq etmişəm. Həm də bu səxavəti göstərəndə, bu xeyirxahlığı edəndə hər hansı bir hökumətin və ya xalqın mənafeyi naminə hərəkət etməmişdim, heç bir padşahı mən özüm və öz adamlarım üçün hökmədar saymirdim, adadakı adamları bu və ya digər millətə mənsub təbəədə hesab etmirdim, hətta, adaya indiyə qədər ad da verməmişdim, mən buranı necə görmüşdüməsə, elə həmin vəziyyətdə də qoyub getmişdim, bu ada və onun əhalisi məndən savayı, heç kimə məxsus və tabe deyildi. İkinci dəfə adanı tərk edəndən sonra mən daha oraya qayıtmadım; adadan son xəbərləri mən şərikimin göndərdiyi və yazılışı vaxtdan beş il sonra gəlib çatan məktubdan öyrəndim. Belə məlum oldu ki, adadakaların yaşayışı bir o qədər də yaxşı deyil, uzun müddət orada qalmaqdan təngişib dilxor olublar, Vill Atkins vəfat edibdir, beş nəfər ispan da adadan köçüb gediblər, qalanlar isə təkidlə şərikimdən xahiş ediblər ki, mənən məktub yazıb onlara verdiyim vədi xatırlatsın, yəni onları adadan apartdırı, heç olmasa, nə qədər ki ölməyiylər, bəlkə, sonuncu dəfə öz vətənlərini görmək onlara qismət olsun.

Lakin mən elə halda deyildim ki, belə şeylər qulağıma girsin; səyahət azarım yenə də qalxmışdı, ən təhlükəli səfərlər haqqında düşüñürdüm və hər kəs sonra başına nələr gəldiyini bilmək istəyirə, o da gərək mənimlə birlikdə səfərə çıxb gəzsin, ağılsız və təhlükəli sərgüzəştərimdəki müsibətlərin şahidi olsun.

Mənim tutduğum işlərin ağıllı və ya axmaq olduğu barədə bura-da geniş söz-söhbət açmağın yeri deyildir. Qusası budur ki, mən yeni bir səyahətə çıxmağı qərarlaşdırılmışdım və çıxdım da. Bu mətləbə yalnız onu əlavə edib deyim ki, mənim mərhəmətli və sadıq mömin dostum olan ruhani burada məndən ayrıldı, Lissabona getməyə hazırlaşan bir gəmiyə keçmək üçün məndən icazə istədi, özi də sözərası dedi ki, onun heç bəxti gətirmir, heç bir səyahəti axıra qədər başa çatdırı bilmir. Elə yaxşı ki, onunla getmədim, əger ona qoşulub getsəydim, mən sonra bir çox işlər üçün Allaha minnətdar olub öz şükrənlığımı bildirə bilməzdəm, siz isə, oxucum, *Robinzon Kruzonun səyahət və Macəralarının ardını oxumaqdan məhrum olardınız*. Elə buna görə də, vaxtdır, öz-özünü əbəs yerə danlamadan əl çəkmək və hekayəti davam etdirmək lazımdır.



Braziliyadan biz yola düşüb Atlantik okeanı düz keçdik və bir-başa Ümid burnuna tərəf üzdük və sağ-salamat gedib oraya çatdıq, yolda arabir firtına və əks istiqamətdə əsən küləklə də üzləşdik. Amma, hər halda, demək olar ki, qəzavü-qədər daha məni dəniz-lərdə izləmirdi; başıma gələn fəlakətli hadisə və sərgüzəştərin hamısı indi məni quruda haqlayırdı. Ümid burnunda biz təzə içməli su ehti-yati götürmək üçün nə qədər vaxt lazımdırsa, elə o qədər dayandıq. Sonra oradan Koromandelsk sahillərinə tərəf yollandıq, amma oraya çatmamış, yolüstü Madaqaskar adasına yanaşdıq, onu da deyim ki, adanın yerli əhalisi əvvəl günlər bizi çox sevinclə qarşıladı. Bir neçə biçaq və qayçıya, buna bənzər başqa gərəksiz xırımxırda şeylərə onlar bize on bir yaxşıca yedizdirilib kökəldilmiş öküz ver-dilər. Amma bir dəfə axşamtərəfi biz yenə həmişəki kimi, sahilə çıxanda yerli əhalidən böyük bir dəstə bizi dövrələdi, onların sayı-nın çoxluğu bize qeyri-adi göründü, amma özlərini sakit aparırdılar, bize də çox dostcasına yanaşırıdılar; biz ağacların budaqlarından özümüzə koma düzəltdiq və gecəni sahildə qalmağı qərara aldıq. Nədənsə, bilmirəm, bu çılpaq quru yerdə qalıb gecələmək heç mənim ürəyimcə deyildi, buna görə də keçib qayıqda gecələməyi mən daha üstün tutdum. Bizim qayıq sahilin yaxınlığında lövbərdə dayanmışdı, qayıqda iki nəfər gözətçi də qoymuşduq. Mən gələndə onlardan birini sahilə göndərdim, ağaclarдан xırda budaqlar qopar-dıb gətirdi, onlardan qayığın üstünə örtük düzəltdim, yelkəni isə qayığın dibinə sərib uzandı. Səhər saat ikiyə yaxın sahildə dəhşətli səs-küy qopdu; bizimkilərdən kim isə qışqırıb köməyə çağırır və yalvarırkı, qayığı tez sahilə çatdırınlar, yoxsa onların hamısını qıracaqlar. Mən eyni zamanda bu səs-küydə dalbadal beş tūfəng atəsi eşitdim, bizimkilərdə beş tūfəng olduğuna görə, başa düş-düm ki, deməli, silah götürənlərin hamısı atır; beş tūfəngdən dal-badal açılan atəş üç dəfə təkrar olundu. Biz səs-küyə oyanmışdıq, qayıqda qalan gözətçiye əmr etdim ki, dərhal sahilə tərəf avar çək-sin, qayıqda ehtiyat üçün saxlanmış üç tūfəngi götürüb sahilə çıxməgi və bizimkilərə kömək etməyi qət elədim. Sahildə bizdən doq-quz nəfər var idi, onlardan beşi tūfəngli idi; qalanları tapança və qılıncla silahlansmışdı, lakin bu silahlar onlara az kömək edirdi. Bizimkilərdən yeddi nəfərinə əl yetirdik, onlardan üçü çox bərk yaralanmışdı, bu yaralıları qayıga çatdırana qədər – biz ki qayıqda dayanıb

gözləyirdik – bizim özümüzün də vəziyyətimiz xarablaşdı, sahil-dəkilər kimi, təhlükə bizim də üstümüzü aldı, yerlilər oxları yağış kimi üstümüzə yağıdırmağa başladılar, daldalanmaq üçün bizim qayıqdakı skamyalardan düzəldiyimiz qalxanların isə heç bir faydası olmadı.

Ən pisi bu idi ki, biz nə lövbəri qaldırı bilirdik, nə də yelkənləri aça bilirdik ki, çıxb gedək, çünkü bu işləri görmək üçün qayıqda ayaq üstündə dik dayanmaq lazımdı, bu isə təhlükəli idi, ayaqüstə dayansayıdış, yerlilər bizi, ovçu ağacdakı quşları dənləyən kimi, bircə-birçə dənləyərdilər, oxlarının biri də boşça çıxmazdı. Vəziyyət belə olduqda biz həyəcan işaretəri verməyə başladıq və mənim qardaşoğlum tūfəng atəsi səslərini eşidəndə müşahidə borusu ilə baxır və bizim qayıqdan sahilə tərəf atəş açdığını görür, işin nə yerdə olduğunu dərhal başa düşür.

Qardaşoğlum tələsik lövbərləri qaldırı və gəmini mümkün olan qədər sahilə yaxınlaşdırıldı, o biri qayığı on nəfər dənizçi ilə bizim köməyimizə göndərdi. Dənizçilərdən biri uzun kəndirin ucunu əlin-də möhkəm sixaraq suya atıldı və üzərək bizim qayığa yanaşdı, kəndiri qayığa bənd elədi, biz lövbəri qurban verməyi qərarlaşdırıldıq, lövbərin ipini kəsdik, gəmidəkilər bizim qayığı dartıb elə bir məsa-feyə apardılar ki, sahildən atılan oxlar daha bize çatmadı. Bizim qayıq kənara çekilən kimi, bizimkilər dənizdə gəminin böyük tərəfini hərleyib sahillə yanaklı qoydular və toplardan atəş açıb adadakı yerliləri dəmirə, iri və xırda qırmaya qonaq elədilər. Bu qonaqlıq isə onların içində vəlvələ salıb böyük felakətə səbəb oldu.

Biz qayıdib gəmiyə minəndə, bu yerdədə dəfələrlə olmuş ticarət müvəkkilimiz inandırmağa başladı ki, əger biz özümüz yerlilərin əlinə bir bəhanə verməmişiksə, onlar, qətiyyən, bizə toxunmazlar. Nəhayət, məlum oldu ki, bizə həmişə süd gətirən qarı dünən də süd gətirmişdi və bu dəfə onunla birlikdə cavan bir qadın da gelmişdi, onun da ağaç kökü və ya ot-əlef qismindən nə isə satlıq bir şeyi var idi; qarı gətirdiyi südü satana qədər bizim dənizçilərdən biri çox kobud bir şəkildə cavan qadınla əylənməyə başlayır, bunu görən qoca arvad isə qışqırıb dəhşətli hay-küy qoparır. Lakin dənizçi öz ovundan əl çəkmir, qarının gözünün qabağında onu dərtib meşəyə aparır. Qarı evə tək qayıdır və yəqin ki, öz kəndlərində hamını ayağa qaldırır; o biri kəndlərə də xəbər verir, üç-dörd saatın



ərzində bizim üstümüzə böyük bir ordu toplanıb gəlir və bu əhvalın nəticəsində, az qala, hamımız məhv olacaqdıq.

Bizimkilərdən biri döyüşün lap başlanğıcında, yatdıqları komadan bayırı çıxarkən mizraq zərbəsilə öldürüldü – yerlilər onların üzərinə gecə qəflətən basqın etmişdilər; bütün bu qarışığılığın və dava-şavanın əsas səbəbkarı olan dənizçidən başqa, o birilərin hamısı salamat qalmışdı, o təqsirkar dənizçiye isə qara qadının əhvalatı çox baha başa gəldi. Onun başına nələr gəldiyini biz bir o qədər də tez öyrənə bilmədik – o, birdən-birə yox oldu, heç izi-tozu da qalmadı. Yaxşıca səmt küləyinin əsməyinə baxmayaraq, biz bu əhvalata görə, iki gün də gözlədik, gəmidən işarələr verdik, sonra qayıqla bir neçə mil gah bu, gah da o biri tərəfə sahilboyu üzüb müşahidə apardıq – hamısı əbəmiş.

Lakin mən heç sakitləşə bilmirdim və qət etdim ki, bir də sahilə çıxm – mən, nəyin bahasına olur olsun, döyüşün nəticələrini və hinduların çox tələfat verib-vermədiklərini öyrənmək istəyirdim. Döyüşdən sonrakı üçüncü gün idi. Mən gəmi heyətindən iyirmi nəfər cavan seçib ayırdım, bizim müvəkkili də özümlə götürüb sahilə tərəf yollandım. Elə yenə də əvvəlki yerdə sahilə yan aldıq; gecə yarısına iki saat qalmış biz iki dəstəyə ayrıldıq və döyüş baş verən yerə getdik. Əvvəlcə heç nə görə bilmədik – çox qaranlıq idi, amma bir qədər keçmiş bizim birinci dəstəyə başçılıq edən bosman bir meyitə ilişib yixildi. Biz bir qədər dayanıb ayın doğmağını gözləməyi qərara aldıq və ay işığında otuz iki meyit saydıq. Onlardan ikisi hələ də soyumamışdı. Mən belə hesab elədim ki, lazımları və maraqlandığım şeyləri öyrəndim, buna görə də gəmiyə qayıtmaq istəyirdim, amma bosman mənə xəbər göndərdi ki, öz adamları ilə yerli hinduların yaxındakı şəhərinə gedəcəklər, bəlkə də, Tomas Ceffrini – itmiş dənizçinin adı belə idi – orada tapa bildilər. Onlar getdilər. Bu, çox təhlükəli təşəbbüs idi, gərək ağılsız olasan ki, belə bir iş tutasan, lakin ədalət naminə demək lazımdır ki, onlar haqlı çıxdı və bu səfərdə onlar nəinki öz qoçaqlıqlarını, habelə çox ehtiyatlı və tədbirli olduqlarını da sübut etdilər. Onlar, əlbəttə, başlıca olaraq, qarət məqsədilə getmişdilər, lakin heç birinin bilə bilmədiyi bir məsələ vəziyyəti dəyişdi və onlarda intiqam hissini alovlandırdı. Onlar əvvəlcə yerli hinduların kiçik bir kəndinə yaxınlaşır və bu yeri kiçik şəhər bilirlər, amma baxıb görəndə ki, burada cəmi on

iki-on üç ev var, çox dilxor olurlar və buraya toxunmamağı, irəliyə gedib şəhərə çatmağı qət edirlər. Bir qədər irəlilədikdən sonra onlar ağaca bağlanmış bir inəyə rast gəlir, inəyi ağacdan açır, ipindən yapışırlar, inək birbaşa onları, təxminən, iki yüz evdən, yaxud komadan ibarət şəhərə getirib çıxarır. Düşmənin şəhərə yaxınlaşdığını heç ağlına da getirməyən əhalinin hamısı möhkəməcə yatmışdı. Bizimkilər üç dəstəyə ayrılib şəhəri üç tərəfdən odlayıb yandırmağı qərara aldılar ki, qarışıqlıq düşsün, özlərini itirib evlərdən bayırqa çəçənləri isə bir-bir yaxalayıb dənləsinlər. Onlar bir-birini qızışdırıb təhrik edirdi, bu zaman üç nəfəri xeyli qabağa gedib uzaqlaşmışdı, birdən onların səsi eşidildi. Həmin üç nəfər arxada qalanları çağırıb və deyirdilər ki, Tomas Ceffrini tapıblar; hamısı oraya üz tutdu və doğrudan da, o bədbəxti gördülər, onu lütləyib bir qolundan ağacdan asmışdilar, boğazı da kəsilmişdi. Əzab verilmiş bədbəxt yoldaşlarını bu vəziyyətdə görəndə onlar elə qəzəbləndilər ki, onun intiqamını alacaqlarına and işib söz verdilər və elə o saat işə başladılar. On beş dəqiqə keçmiş şəhəri bir anda dörd və ya beş yerdən odlayıb yandırdılar; alov qalxan kimi qaçıb xilas olmağa çalışıyan ürkənşəhər sakınlər evlərdən bayırqa qaçıb, lakin oradaca ölümlə üzləşirdilər.

Gəmidəki dənizçilər, sahildəki yanğını görüb, mənim qardaş-oğlumu, kapitanı oyadırlar, o da yanğını görən kimi xeyli təlaş keçirir, lakin bilmir ki, nə etsin. O, mənə və müvəkkilə görə qorxuya düşür, nəhayət, dözə bilmir, on üç nəfər özü ilə adam götürüb qayığa əyləşir və sahilə gəlir. Qardaşoğlum bizim qayıqda təkcə məni və müvəkkili iki dənizçi ilə görəndə çox təəccübəldi və yerində sakit dayana bilmədi, çünkü sahil tərəfdən gələn səs-küy getdikcə artırdı, yanğın güclənirdi və orada nə hadisə baş verdiyini bilmirdi. Bu işin axırı onunla qurtardı ki, qardaşoğlum daha səbir edə bilmədi və dedi ki, bizimkilərə köməyə gedəcəkdir, nə olur olsun və getdi də, onsuz mən də qayıqda qalmaq istəmədim. Sözün qisası, o, dənizçilərdən iki nəfərinə əmr verdi ki, onun katerində gəmiyə təref getsinlər və oradan böyük barkasda əlavə on iki nəfər adam getirsinlər. Əmr verdi, barkası lövbərdə saxlaşınlar və altı nəfər dənizçi orada qalıb qayıqlara keşik çəksin, qalanları isə bizim ardımızca gelsin, bu hesabla gəmidə cəmi on altı nəfər qalmalı idi (çünki gəminin cəmi altmış beş nəfər heyəti vardı).



Biz birbaşa yanğın olan tərəfə cumduq, özümüz də elə qaçırdıq ki, yoluñ əyriliyinə-düzlüyüñə baxmayaraq, heç ayağımızın altında yeri də hiss etmirdik. Əgər bizi əvvəl heyrətə gətirən dalbadal açılan atəşin gurultusu idisə, indi qəlbimizi dəhsətə gətirən başqa səslər eşidirdik: eşitdiyimiz bədbəxt yerli hinduların qışqırıları və fəryadları idi. Bununla belə, biz yenə qaçaraq gedirdik və nəhayət, gəlib şəhərə çatdıq, amma şəhərə girmək mümkün deyildi, çünki alov bütün şəhəri bürüdüdü. Əvvəl-əvvəl biz dağılmış bir evin, yaxud komanın xarabası ilə rastlaşdıq; qarşımızda torpağın üstündə yeddi meyit var idi, dördü kişi, üçü qadın idi, bunların hamısı öldürülmüşdü və bizə belə gəldi ki, deyəsən, evin hələ yanmaqdə davam edən tərəfindəki külün içində də iki meyit var idi. Müxtəsər ki, bizim gördüyüñü bu mənzərədə o qədər vəhşilik, o qədər qeyri-insani və insafsızcasına tutulmuş divanın izləri var idi ki, bizim dənizçilərin belə bir iş tutu bilecəyinə biz inanmadıq. Lakin bu, hələ hamısı deyildi: yanğın güclənib yayılırdı. Harada təzə bir ev alovlanırdısa, oradan yeni fəryad səsləri ucalırdı, buna görə də biz, demək olar, lap çəşib özümüzü itirmişdik və nə edəcəyimizi bilmirdik. Biz dayandığımız yerdən bir az irəliyə getdik və bizim hamımızı heyrətləndirən başqa bir hadisə ilə qarşılaşdıq: üç nəfər çılpaq qadın dəhsətlə qışqıra-qışqıra qaçırdı, onlar elə bərk qaçırdı ki, elə bil, ciyinlərində qanadları var idi, uçurdular. Onların ardınca yerlilərdən on altı, yaxud on yeddi nəfər də eyni dəhsət içində yürüdü, hamidan arxada isə üç ingilis onları qovurdu, bu üç nəfər ingilis yox, daha doğrusu, qəssab idi – mən onları özgə cür adlandırma bilmirəm; onlar bu bədbəxtləri haqlayan kimi atəş açıdilar, yerlilərdən biri elə oradaca bizim gözümüzün qabağında yerə sərildi. Qaçqınlar bizimlə üzbəüz çıxanda elə bildilər ki, biz də onları qovanlar kimi, düşmənik və onları öldürəcəyik, yazıqlar, xüssusən qadınlar, daha dəhsətlə qışqırdılar, hətta qadınlardan ikisi qorxudan meyit kimi yerə sərildi.

Bu mənzərəni görəndə qəlbim sancdı, damarlarimdə qanım quruyub dayandi. Zənnimcə, əgər bu məqamda həmin azğın dənizçilər bizə yaxınlaşmış olsaydılarsa, mən bizimkilərə əmr edərdim üçünü də güllələsinlər. Biz bu yerli qaçqınlara işarələr edib başa salmaq istədik ki, onlara pislik etmək niyyətində deyilik, qaçqınlar o saat bizə tərəf gəlib qarşımızda diz çökdülər, şikayətlə əllərini göyə qaldırıb xilas olmaq üçün yalvardılar. Biz işaret ilə qandırıldıq ki, onları

xilas edərik, onlar da bizə arxayı olub, bir yerə yiğildilar, qoyun sürüsü kimi dalımızca gəldilər. Mən öz adamlarımıza tapşırdım ki, yerlilərdən heç kəsi incitməsinlər, həm də, əgər mümkün蒲ursə, keçib bizimkilərin yanına getsinlər və öyrənsinlər görək, axı hansı şeytan onları yoldan azdırıbdır ki, belə bir hoqqa çıxarıblar, ən başlıcası isə onlara əmr etsinlər ki, qırğını dayandırsınlar, yox, əgər dayandırmassalar, səhər açılan kimi yerlilərin yüz min nəfərlik ordu su onların üzərinə hücuma keçəcəkdir – özüm isə tapşırığı verib, iki nəfərlə qaçqınların yanına getdim. Onların hali, doğrudan da, acı-naqaqli idi; bəzilərinin əlləri, bəzilərinin ayaqları yanmışdı; qadınlardan biri, az qala, diri-diriyən yanib məhv olacaqmış, çətinliklə onu alovun içindən çəkib çıxartmışdilar. Kişilərdən üç nəfərin kürəyində onlan təqib edənlərin vurduğu qılınc yaraları var idi, bir nəfər kişiye təsadüfi gülə dəymışdi, aldığı yaradan elə mənim yanımımdaca öldü.

Mən çox can atırdım biləm ki, axı nə olubdur, bu mərəkənin səbəbi nədir, lakin qaçqınların danışığından bir kəlmə də başa düşə bilmirdim, mən yalnız işarələrlə anladım ki, bu qarşıqliğın səbəbini heç onların da bəziləri bilmir. Mən öz adamlarımın yanına qayıdib fikrimi onlara bildirdim və ardımcı gəlmələrini əmr etdim. Elə həmin dəqiqədə bizim dənizçilərdən dörd nəfəri, başda bosman olmaqla, əlləri-ayaqları qana, toza bulaşmış halda gəlib çıxdılar. Mənim dənizçilərim var gücləri ilə qışqınb onları çağırdılar, nəhayət, bunlardan biri böyük çətinliklə onlara səs yetirdi, onlar da eşitdilər.

Bosman bizi görən kimi təntənəli bir səslə qışqınb şadlığını bildirdi; o, elə bilməşdi ki, biz ona köməyə gəlmmişik. Bosman sevincə bizi müraciət etdi: "Kapitan, xeyirxah və nəcib kapitan, bilsəniz, sizin gəlməyinizə mən necə sevinirəm. Biz hələ heç işin yarısını görüb qurtarmamışıq. Əclaflar! Məlun köpəklər! Bədbəxt Tomun başında nə qədər tük vardısa, mən də bu əclaflardan o qədərini qıracağam. And içmişik ki, heç kəsə aman verməyək. Biz onları yer üzündən silib götürəcəyik". Mən onu susmağa məcbur etmək üçün səsimi qaldırıb ucadan dedim: "Vəhşi, yırtıcı, bu, nə oyundur sən burada çıxartmisan? Kim olur olsun, burada bir nəfərə də toxunmağı sənə qəti qadağan edirəm, əks təqdirdə ölümə məhkum olacaqsan. Əgər burada indi it kimi gəbərib ölmək istəmirsənə, əmr edirəm yerindən tərpənmə və farağat dayan!" "Məgər siz bilmirsiniz, ser, – deyə bosman cavab verdi, – onlar nələr ediblər? Əgər bizim nə üçün belə



hərəkət etdiyimizi bilmək isteyirsinizsə, buyurun, buraya baxın!”
Bosman ağacdan sallanan boğazı kəsilmiş bədbəxti bizə göstərdi.

Etiraf edirəm ki, bu dəhşətli mənzərə məni də həyəcanlandırdı və özgə vaxt olsaydı, mən belə bir hərəkəti cəzasız qoymazdım. Lakin indi mən ayrı fikirdəyəm və belə hesab edirəm ki, onlar bu qisas almaq məsələsində həddi-hüdudu çox keçiblər və İakovun öz oğlanları Simeona və Leviyə dediyi sözlər burada mənim yadına düşdü: “Onların qəzəbi də, qisası da lənətə gəlsin, zira qəzəbləri qudurğan, qisasları isə rəhmsizdir”. Amma bütün bunlara baxmayaraq, vəziyyət dəyişdi və mənim üçün də təzə iş çıxdı, çünkü gördüyüüm dəhşətli mənzərəni yanımızdakılar da gördülər və onlar da çox həyəcanlıdırlar. Mən gördüm ki, iş özgə cürdür, indi mən nə bunların, nə də o birilərin qabağını ala bilməyəcəyəm, onları çəkindirmək çətin olacaqdır. Hətta mənim öz qardaşoğlum da dənizçilərin tərəfində idи və onları yaxşıca dinləyəndən sonra ucadan mənə dedi ki, o yalnız vəhşilərin onlara üstün gələ biləcəyindən qorxur. Mənim yanımızdakı səkkiz dənizçi bosmanın başlığı qanlı işi axıra çatdırmaq üçün elə o saatca irəli atıldılar. Onların qabağını alıb dayandırmağa gücsüz olduğumu anlayıb, mən dilxor və kədərli halda çıxb getdim, çünkü mən bu mənzərəyə laqeyd baxa bilməzdəm, xüsusən bizim dənizçilərin əlində həlak olan yaziq vəhşilərin qışqırıq və fəryadlarını eşitmək mənim üçün çox ağır idi.

Mən yalnız müvəkkili və iki nəfər dənizçini dilə tutub yanımıda qalmağa razı sala bildim. Elə onlarla da qayıqların yanına qayıtdım. Kapitanın barkasını mən dərhal geri qaytardım, o hesabla ki, sahildə qalanlara lazım ola bilərdi. Kater sahilə yanaşanda bizim dənizçilər də yavaş-yavaş adanın içərilərindən sahilə tərəf gəlməyə başladılar, lakin onlar gedən başda olduğu kimi, iki dəstə deyildilər, indi onlar ayrı-ayrı kiçik toplular halında geri dönürdülər, bu vəziyyətdə qətiyyətli adamlardan ibarət kiçik bir dəstə onları asanlıqla qıra bilərdi. Lakin bizimkiler onların gözünün odunu almışdılardı, bütün adanı qorxu bütürmüştü. Vəhşilər elə qorxmuşdular ki, onların yüz nəfəri bizim dənizçilərin beşini görəndə o saat qaçıb dağılırdılar.

Mən öz adamlarından çox narazı idim, öz qardaşoğlumdan – kaptandan, xüsusilə narazılığım çox idi, çünkü o, bu qanlı və rəhmsiz işi başlayan adamları dayandırmaq əvəzinə, onları bir az da qızışdırırdı.

Sabahısı gün biz yelkənləri qaldırıb yola düşəndə, mən öz adamlarımı dedim ki, Allah bu sefərimizdə bizə uğur bəxş etməyəcəkdir, çünkü onların keçən gecə düzəltdiyi qırğıın, mənim nəzərimdə, bir cinayətdir. Doğrudur, Tom Ceffrini vəhşilər öldürmüştür, lakin o, zorakılıq edən və sülhü, asayışı pozan bir adam kimi öldürülmüşdür. Bosman isə özünün haqlı olduğunu sübuta yetirirdi. Onun fikrincə, yalnız formal cəhətdən biz barışıq və asayışı pozmuşuq, əslində isə, mühabibəni vəhşilər özləri başlayıb. Birinci onlar bizə ox atmağa başladılar və heç bir qanuni bəhanə olmadan bizimkilərdən bir nəfəri də öldürdülər, bu hesabla, əgər bizim onlarla vuruşmağa haqqımız çatırdisa, deməli, bu cür qeyri-adi qayda ilə olsa da, hər halda, onlara divan tutmağa da hüququmuz çatırdı.

İndi gəmimizin yolu İran körfəzinə idi, oradan isə, yalnız Suratda dayanmaq şətirlə, birbaşa Koromandel sahilinə yollanacaqdi. Lakin bizim gedib çıxacağımız əsas yer Benqal körfəzi idi. İlk bədbəxtlik bizə İran körfəzində üz verdi, orada bizim dənizçilərdən beş nəfərini ərəblər mühasirəyə alıb tutdular, sonra isə onları ya öldürüb'lər, yaxud da qul ediblər. Mən bu hadisə ilə əlaqədar yenə bizimkilərə dedim ki, bu, onların işlədiyi cinayətə görə göylərin göndərdiyi ədalətlili cəzadır. Lakin bu sözə görə qızışib özündən çıxan bosman dedi ki, mən onları danlayıb məzəmmət etməkdə lap həddi aşiram və tənəli sözlərimi əsaslandırmaq üçün də naşaq yerə müqəddəs kita-ba müraciət edirəm. O özü mənə Lukanın on üçüncü fəslindən 4-cü şeiri misal çəkdi, orada xilaskarımız deyir: "O adamların ki üstünə Siloam qullişti ucub tökülmüşdü, onların günahı kənarda qalan o biri qalileyalıların günahından çox deyildi". Mən susmağa məcbur oldum, başlıca olaraq, ona görə ki, burada məhv olmuş dənizçilər-dən heç biri Madaqaskardaki qırğında iştirak etməmişdi.

Lakin mənim bu məsələ ilə əlaqədar düşüncə və mülahizələrimin nəticəsi gözlədiyimdən də kədərli oldu. Həmin qırğıının düzəldilməsi işinə başçılıq etmiş bosman bir dəfə yanına gəldi və çox bir sərt əda ilə dedi ki, əgər mən bu moizələrimi tərgitməsəm, ona və onun işlərinə sataşmaqdan əl çəkməsəm, o, bu gəmini tərk edəcəkdir, çünkü mənim kimi adamlı bir gəmidə üzmək, onun zənnincə, təhlükəlidir.

Mən cavab verib dedim ki, Madaqaskardaki qırğına görə, doğrudan da, mən həmişə narahatlıq keçirmişəm, qəzəblənmişəm,



çünki bu qırğıın idi və buna başqa ad da vermək olmazdı, o biri tərəfdən isə mən axı əsas etibarı ilə gəminin sahibi idim, belə bir vəziyyətdə hətta dediklərimdən daha artıq söz deməyə də hüququm çatır, buna görə də heç kəsin – nə onun, nə də hər hansı başqa bir adamın qarşısında özümü məsul və təqsirkar saymırıam. Mənim bu sözümə o, demək olar, heç bir cavab vermədi, mən də məsələni bununla bitmiş hesab etdim. Bu vaxt biz Benqal körfəzində reyddə dayanmışdım, mən o yerlərə baxmaq və əylənmək arzusu ilə müvəkkili də özümlə bərabər götürüb sahilə çıxdım. Axşam gəmiyə qayitmağa hazırlaşırdım, lakin bizim geldiyimiz qayıqdakı dənizçilərdən biri mənə yaxınlaşış dedi ki, nahaq yerə zəhmət çəkib sahildəki qayıığın yanına getməyim, qayıdanbaş məni qayığa götürmək ona əmr olunmayıbdır. Mən dərhal müvəkkili tapdım, əhvalatı ona xəbər verdim və xahiş etdim ki, buradakı yerlilərin qayığı ilə gəmiyə getsin və hər şeyi kapitana nağlı etsin. Lakin onun getməyinə heç ehtiyac olmadı, çünki mən sahildə onunla danışanda gəmidə taleyimi həll edib qurtarıblarmış: mən sahilə yola düşən kimi, bosman, topçu və dülger, bir sözlə, gəmi heyətindəki bütün nüfuzlu rütbə sahiblərinin hamısı yiğilib gəlirlər göyərtəyə və kapitanla danışmaq arzusunda olduqlarını bildirirlər. Bosman burada uzun bir nitq irad edir və kapitana açıqca elan edir ki, bir halda ki, mən öz xoşumla könülli olaraq gəmini tərk edib sahilə getmişəm, daha mənim üzərimdə zor işlətməyə ehtiyac qalmır, yoxsa gərək onlar məni gəmini tərk etməyə məcbur edəydilər. Buna görə də lazımlı bilirlər elan etsinlər ki, əvvəl sözləşib qət etdikləri qaydada onlar bundan sonra da gəmidə onun komandanlığı altında qalıb sədaqətlə xidmət etməyə söz verirlər, yox, əgər mən gəmini tərk etməsəm və onlardan əl çəkməsəm, o halda özləri gəmini tərk edib gedəcəklər. Onlar sözü bu qaydada bir yerə qoyub, hamısı yekdilliliklə and içiblər.

Qardaşoğlum sahilə gəlib bütün bunları mənə xəbər verəndə cavab verib dedim ki, məndən ötrü narahat olmasın, çünki mən onlarla getməyəcəyəm, burada sahildə qalacağam. Mən yalnız belə bir arzumu bildirdim ki, onlar gərək mənə lazımlı olan hər şeyi və kifayət məbləğdə pul versinlər. Sonra mən özüm birtəhər İngiltərəyə qayıdaram. Beləliklə, bir neçə saatın ərzində bu iş öz yoluna qoyuldu; gəmi heyəti öz vəzifəsini yerinə yetirmək üçün geriyə – gəmiyə

qayıtdı, mən isə sahildə qaldım və bu vəziyyətdə nə edəcəyimi düşünməyə başladım.

İndi vəziyyətim adada olduğundan çox fərqli idi, indi mən İngiltərədən, demək olar, üç min dəniz mili uzaqlıqda, dünyanın lap qurtaracağında tək qalmışdım. Doğrudur, buradan mən quru yolla Büyük Moğol ölkəsindən keçib Surata qədər, sonra dəniz yolu ilə İran körfəzindən Bəsrəyə gedə bilərdim, oradan da karvan yolu ilə Ərəbistan səhrasından keçib Hələbə və İskəndəriyyəyə, sonra isə yenə də dəniz yolu ilə İtaliyaya və oradan da quru yolla Fransaya gedib çıxməq olardı. Mən başqa yol da seçə bilərdim – Sumatra adasındaki Açın limanından Benqala gələn ingilis gəmilərindən birini gözləyib, həmin gəmi ilə İngiltərəyə qayıdardım. Lakin mən bu yerlərə gəlib çıxmış olsam da, axı mənim Şərqi-Hind ingilis şirkəti ilə heç bir əlaqəm yox idi, buna görə də şirkətin kapitanlarından və ya müvəkkillərindən hər hansı bir nəfər mənə himayədarlıq etməsəydi, həmin şirkətin hər hansı bir gəmisində yola düşüb getmək mənim üçün çətin olardı.

Bu yerdə mən bizim gəminin mənsiz necə hərəkət edib yola düşdüyünü gördüm və onun arxasında baxıb kədərləndim. Zənnimcə, mən yaşda və mənim mövqeyimdə olan adamla heç bir zaman bu qədər ləyaqətsiz davranışmazlar – gərək başqa bir yad gəmidən qaçıb gəlmış dəniz qulduru olasan ki, belə iş tutasan, adətən, dəniz quldurları onların iyrənc hərəkətlərinə göz yummaq istəməyen hər bir adamı sahilə düşürlər. Amma, burası da var ki, qardaşoğlum mənə iki xidmətçi vermişdi, biri məni müşayiət etməli idi, o birisi isə xidmətçi idi; birincisi bizim gəmi müvəkkilinin köməkçisi idi və qardaşoğlum mənim yanımıda qalmağı ondan xahiş edib razi salmışdı, o birisi isə onun xidmətçisi idi. Mən bir ingilis qadınının evində özürmə yaxşı mənzil tapdım, bu evdə xeyli tacir mənzil kira-yə etmişdi; bu evdə bir neçə fransız, iki italyan, daha doğrusu, iki yəhudи və bir nəfər də ingilis yaşayırı.

Mənim yanımıda bir az qiymətli ingilis malları var idi, qardaşoğlum da həm qızilla, həm də çeklə mənə çox böyük məbləğ pul vermişdi. Malları mən satdım, mənfəətim də pis olmadı, əldə etdiyim pula brilyant aldım. Mən doqquz ay orada yaşadım, bu müddət ərzində biz oradakı ingilislə bərk dostlaşdıq. Bir dəfə səhər-səhər həmin ingilis yanına gəlib dedi:



— Bilirsinizmi, həmyerli, başıma bir fikir gəlib, istəyirəm sizinlə məsləhətləşəm, bir plan çəkəsiniz; bu fikir məni yaman bərk tutub, sizə ki az-çox bələdəm, zənn edirəm ki, yaxşı götür-qoy edəndən sonra sizin də ürəyinizi yatacaqdır. Mətləbin əsası budur ki, əgər siz min funt-sterling məndəki min funtun üstünə atsanız, biz burada bəyəndiyimiz hər hansı bir gəmini kirayə edə bilərik; siz olursunuz kapitan, mən tacir, yola düşürük birbaşa Çinə – ticarətə: burada oturub nəyi gözləyirik? İndi bütün dünya hərəkətdədir; Allahın yaratdığı bütün məxluqat, göydə də, yerdə də, hamısı işləyir, zəhmət çəkir; bizə nə düşüb ki, əlimizi ağdan-qaraya vurmuruq? Əlbəttə, dünyada insandan tənbəl və müftəxor bir məxluq yoxdur; bu, öz yerində, amma biz nə üçün axı, gərək, tənbəlli boynumuza götürək?

Onun təklifi mənim çox xoşuma gəldi, danışığında da bir dostluq və xeyirxahlıq hiss olunurdu. Lakin biz əlverişli gəmi tapana qədər xeyli vaxt keçdi, tapandan sonra da melum oldu ki, bu yerlərdə ingilis dənizçiləri tapmaq da bir o qədər asan deyildir. Amma bir qədər də keçəndən sonra biz kapitan köməkçisi, bosman və topçu tapdıq – ikisi ingilis, biri holland idi, əlavə bir dülger və üç portuqaliyalı dənizçi də tapdıq; bunlarla keçinmək olardı, iş də pis getməzdi, qalan heyəti isə yerli hindli dənizçilərdən toplamaq olardı.

Çox səyyahlar bu yerlərə səfər edəndən sonra öz sərgüzəştərini təsvir ediblər, onlardan sonra həmin yerləri bir də təsvir edib nağıla çəkmək, çətin ki, oxuculara maraqlı görünüsün. Kifayət edər deyəm ki, biz hər şeydən əvvəl Sumatra adasındaki Açın liman şəhərinə yollandıq, oradan isə Siama getdik, aldiğimiz malların bir hissəsini orada tiryəkə, bir hissəsini isə arağa dəyişdik; tiryək Çində çox baha qiymətə gedir, elə həmin bu zaman Çində tiryəkin çox qit vaxtı idi. Sözün qisası, biz Suzkana uzaq səfərə getdik və oradan Benqaliyaya qayıtdıq, bütün bu səfərimizin hamısı səkkiz ay çəkdi. Bu birinci ticarətimdə mən o qədər pul qazanmışdım və pul qazanmağın yolunu elə yaxşıca öyrənmişdim ki, bir iyirmicə yaş kiçik olsaydım, mən elə həvəsə düşüb bu yerlərdə həmişəlik qalar və özümə var-dövlət toplamaq üçün, yəqin ki, ticarətdən başqa heç ayrı bir vasitə də axtarmazdım. Lakin altmış yaşı keçmiş, kifayət qədər var-dövləti olan, acgözlük edib dünyada yalnız qazanc əldə etmək həsrəti ilə yox, daha çox dünyani gəzib-dolanmaq, görmədiklərini görmək, bilmək kimi söndürülə bilməyən bir ehtirasla öz

doğma ev-eşiyini tərk etmiş mənim kimi bir adama belə bir həvəs güc gələ bilərdimi? İndi mən dünyanın elə bir qıtəsinə gəlib çıxmışdım ki, əvvəller mən heç bir zaman bu yerlərdə olmamışdım, amma bu yerlərin haqqında çox eşitmışdım, buna görə də bu yerlərdə mümkün edə bildiyim hər şeyə baxıb görməyi qərara aldım.

Lakin mənim təzə dostum və şərifikim başqa fikirdəydi. Onu deymə ki, biz başqa-başqa adamlar idik. O, hazır idi ki, poçt arabasına qoşulan at kimi, eyni bir yolla daim obaşa-bubaşa gedib-gəlsin, eyni mehmanxanada həmişə dayanıb gecələsin, ta ki özü-nün dediyi kimi, işi düz getsin, içindən ona bir şey çıxsın; mən isə, əksinə, yaşca qoca olsam da, dəcəl avara uşaq kimi idim, eyni bir şeyi iki dəfə görməyə həvəsim gəlmirdi. Lakin bu, hələ hamısı deyil. Mən istəyirdim ki, evimizə yaxın olum, eyni zamanda hansı yolu seçməyi qətiyyən qərarlaşdırıbilmir və bir fikrin üstündə dayanıb qalmırdım. Mən fikirləşib bir qərara gələnə qədər, özünə yeni iş axtaran dostum mənə başqa bir səfərə çıxmağı təklif edib dedi ki, Molukk adalarına gedək və oradan mixək gətirək. Biz bu səfərə bir o qədər də çox hazırlaşmadıq; səfərimiz də çox uğurlu oldu. Biz Borneo adasına və indi adalarını xatırlamadığım bir neçə başqa adalara getdik və altı aylıq səyahətdən sonra evə qayıtdıq. Biz, əsasən, mixək və cevizdən ibarət ədviyat yükümüzü açıb iranlı tacirlərə çox baha qiymətə satdıq, çəkdiyimiz xərcdən, demək olar, beş dəfə artıq mənfəət götürdük, qazancımız yaxşı idi, indi daha pula pul demirdik.

Bir müddətdən sonra Bataviyadan buraya bir holland gəmisi gəlib çıxdı. Tutumu, təxminən, iki yüz ton olan sahil gəmisi idi; gəminin bütün heyəti xəstələnmişdi və ya özlərini xəstəliyə vurmuşdular, hər halda, kapitanın vəziyyəti elə idi ki, dənizə çıxmaga adamı yox idi. Buna görə də Benqal körfəzində lövbər salıb dayandıqdan sonra kapitan öz gəmisini satmaq niyyətində olduğu barədə elan verdi. Mən bu əhvalatı şərifikimdən əvvəl eşitmışdım, çox da arzu edirdim ki, həmin gəmini satın alam. Mən dostumun yanına gedib əhvalatı ona danışdım. O dedi ki, fikirləşmək lazımdır. Dostum, ümumiyyətlə, ehtiyatlı adam idi və tələsik nəticə çıxartmadı, bir qədər fikirləşəndən sonra dedi: "O gəmi bir az böyükdür, amma buna baxmayaraq, biz onu alarıq". Elə də etdik. Gəmini aldıq, ona təzə qəbalə kağızı tərtib etdirdik, gəmidəki dənizçiləri isə mümkün qədər saxlamağa və bizim dənizçilərə qatmağa qərar verdik. Əlbəttə,



belə olsaydı, biz gəminin heyətini asanlıqla toplayardıq və işimizi davam etdirə bilərdik; amma belə olmadı, biz heç gözləmədiyimiz halda məlum oldu ki, gəmidəki əvvəlki dənizçilərin hamısı maaş əvəzinə gəminin satılmasından əldə edilmiş puldan öz paylarını alıb getmişlər və heç izləri də məlum deyildir; biz onlardan bir nəfərini də tapa bilmədik.

Çox sorğu-sualdan və xəbər-əterdən sonra öyrəndim ki, onlar quru yolla Böyük Moğol torpağından keçib İранa yollanmışlar, mən onlara qoşulmadığımı çox heyifsiləndim. Lakin mənim belə heyifsilənməyim və təəssüflənməyim çox çəkmədi, çünkü onların nə cür adamlar olduğu tezliklə məlum oldu. Qısaca desək, iş belə idi: dənizçilərin kapitan adlandırdıqları adam əslində kapitan deyilmiş, gəmidə adı topçu imiş, gəmi isə tacir gəmisi imiş; Malay sahilində yerlilər gəmiyə hücum edib kapitanı və üç nəfər dənizçini öldürülər; qalan on bir nəfer, görəndə ki, kapitan öldürülmüşdür, gəmini ələ keçirib Benqal körfəzinə gətirirlər, onların hərəkətini bəyənməyən və onlara qoşulmayan kapitan köməkçisini və beş nəfər dənizçini isə onlar hələ körfəzə çatmamış sahilə düşürmüşdülər.

Gəminin hansı yolla onların əlinə keçməsindən asılı olmayıaraq, biz özümüz belə zənn edirdik ki, hər halda, gəmini tamamilə qanun-qaydaya uyğun olaraq satın almışıq. Doğrudur, biz gərək gəmini satın alanda bu sövdaya bir az ehtiyatla yanaşaydıq: məsələn, gəmidəki dənizçilərə heç bir sual vermədik, onlardan heç bir şey soruşmadıq, amma sual verib soruşsaydıq, yəqin ki, matrosların sözü bir-birinə düz gəlməyəcəkdi, biz də o saat işdən şübhələnə bilərdik. Lakin yalançı kapitan bizə Emanuil Klostershoven və ya buna bənzər başqa bir adamın adına saxta qəbələ göstərdi, o elə özünü həmin adam kimi qələmə verirdi. İnanmamağa heç bir əsasımız olmadığına görə biz çox cəld tərpənib alış-verişi tamamladıq.

Gəmini alandan sonra biz bir neçə ingilis və holland dənizçisi tapıb gəmi heyətini düzəldik, qərara aldıq ki, mixək və sair ədvayıyat gətirmək üçün ikinci dəfə yenə Filippin və Molukk adalarına gedək. Sözün qisası, mən bu ölkədə düz altı il yaşadım, bu müddət ərzində bu limandan o limana mal aparır, satır və yaxşıca pul qazanırdım. Axırıncı ildə mən şərikimlə həmin bu gəmidə Çinə səfər etdik, amma sözü belə qoyduq ki, düyü almaq üçün əvvəlcə Siama gedək. Bu səyahətdə isə işimiz düz gətirmədi, eks istiqamətdə əsən

küləklər bizi uzun müddət Molukk boğazında və onun yaxınlığında adaların arasında hərlənməyə məcbur etdi, bu təhlükəli sulardan xilas olub yaxamızı qurtarmamışdıq ki, gəminin deşildiyi məlum oldu, nə qədər çalışdıqsa, gəminin haradan deşildiyini, hansı yerindən su verdiyini tapa bilmədik. İstər-istəməz hər hansı bir limana girib dayanmaq lazımdı, bu yerlərə məndən daha yaxşı bələd olan şərikim Kamboca çayı mənsəbinə girməyi kapitana əmr etdi. Kapitan dediyim bu adam mister Tompson adlı bir nəfər idi, bizim gəmidə kapitan köməkçisi idi, gəmini idarə etməyi öz üzərimə götürmək istəmədiyimdən, mən onu kapitanlığa keçirmişdim.

Dayandığımız yerdə gəmiyə ərzaq ehtiyatı götürmək üçün biz tez-tez sahilə gedirdik. Bir dəfə mən sahilə çıxmışdım, orada bir ingilis mənə yaxınlaşdı – səhv etmirəmsə, gərək ki, bu adam Şərqi Hindistan şirkətinə məxsus və oradan çayın mənsəbində lövbər salıb dayanmış gəmidə baş topçunun köməkçisi idi – və dedi: "Cənab, məndə sizə deyiləsi çox vacib bir söz var". – "Bir halda ki, o söz sizin üçün yox, mənim üçün çox vacibdir, sizi nə vadər edir ki, onu mənə deyəsiniz?" – "O vadər edir ki, sizi təhlükə gözləyir, mütləq məhv olacaqsınız, özünüüzün isə, görünür, bundan heç xəbəriniz də yoxdur". – "Bilmirəm, siz hansı təhlükə haqqında danışırsınız; mənim bildiyim budur ki, gəmimiz deşilib, su buraxır, biz isə deşilən yeri hələ ki tapa bilmirik, lakin sabah mən gəmini dayaz yerə çıxarmaq niyyətindəyəm, onda, yəqin ki, deşilən yeri tapacağıq". – "Bilirsinizmi, cənab, gəmidə deşilən yer var və ya yoxdur, siz onu tapacaqsınız və ya tapmayacaqsınız, bunlar öz yerində, amma əger siz mənim bildirəcəyim xəbəri dinləsəniz, çətin ağlım kəsir ki, siz sabah gəmini dayaz yerə çəkəsiniz; çünkü bu, çox ağılsız bir iş olardı. Məgər sizə məlum deyil ki, Kamboca şəhəri buradan çayyxarı cəmi on beş li¹ məsafədədir, beş li o tərəfdə isə iki böyük ingilis və üç holland gəmisi dayanıbdır". – "Yaxşı, tutaq ki, belədir və o gəmilər də orada dayanıbdır, axta nə olsun? Bunun mənə nə dəxli var?" O isə həyəcanla cavab verib dedi: "Necə yəni, cənab, nə dəxli var?! Sizin kimi bir adam limana daxil olanda, əvvəlcə bir öyrənmez ki, orada hansı gəmilər dayanıbdır, kimlərlə qarşılaşa bilər? Yoxsa, siz, doğrudan da, elə hesab edirsiniz ki, onların öhdəsindən gələrsiniz?"

¹ Li – bir zaman Çində işlənən uzunluq ölçüsü vahididir, 576 metre bərabərdir.



Bu axırıncı söz mənə lap qəribə göründü, amma yenə də məndə heç bir narahatlıq əmələ gətirmədi, çünkü mən, doğrusu, bu sözlə onun nə demək istədiyini və ya nəyi nəzərdə tutduğunu anlaya bilmədim. Buna görə də ondan xahiş etdim ki, izah edib məni başa salsın görüm nə demək istəyir: "Cənab, axı nə üçün gərək holland və ya Şərqi-Hind şirkəti gəmilərindən qorxam? Mən ki quldur deyiləm, qaçqınçılıq etmirəm, onların mənimlə nə işi var?" O, bir az təəccübə və bir az da təəssüflə mənə baxdı və gülümsəyib dedi: "Daha mən sizə nə deyim, cənab, əgər özünüüz təhlükədən kənar hesab edirsizsə, qoy taleyiniz hər şeyi həll etsin. Amma, görürəm, taleyiniz sizin gözünüüzü elə bağlayıb ki, xeyirxah məsləhəti də dinləmək istəmirsiniz, çox təəssüf. Amma sizi əmin edirəm ki, əgər elə indi bu saat buradan açıq dənizə çıxmazsanız, içi camaatla dolu olan həmin beş barkas sizə hücum edib gəmini ələ keçirəcək, hamınızı dəniz quldur kimi asacaqlar, işin əslini isə sonra təhqiq edəcəklər. Mən belə hesab edirəm ki, bu gəminin Sumatra sahillərində dayanlığı sizə yaxşıca məlumdur və onu da, yəqin, bilməmiş deyilsiniz ki, orada olarkən sizin kapitan və onunla birlikdə üç nəfər dənizçi də malaylılar tərəfindən öldürülmüşdür, siz isə, bəlkə də siz yox, gəmidə olan başqa adamlar sizinlə birlikdə gəmini ələ keçirib quldur kimi qaçmağı qət etmisiniz. İşin məğzi, qisaca, bundan ibarətdir; buna görə də siz hamınız həbs edilib, sorğu-sualsız, quldur kimi qətl olunacaqsınız. Siz özünüz çox yaxşı bilirsiniz ki, dəniz quldurları tacir gəmilərinin əlinə keçəndə onlar məsələni çox da uzadıb ürəyiyanlıq göstərmirlər. Buna görə də, əgər sizin öz həyatınız və gəmidəki adamlarınızın həyatı sizin üçün qiymətlidirsə, qabarma başlayan kimi, bir dəqiqə itirmədən, lövbəri qaldırıb açıq dənizə çıxın; o biri qabarmaya qədər onlar arxadan sizə gəlib çata bilməzlər, qayıqlar da belə küləkli havada açıq dənizə çıxıb qovmağa cəsarət etməzlər, siz də xilas olarsınız".

Mən dedim: "Təşəkkür edirəm, cənab, mənə çox böyük xidmət göstərdiniz və boynuma minnət qoydunuz, mən indi sizi nə ilə və necə mükafatlandırırm?" O cavab verib dedi: "Cənab, mənim doğru danışdığını və həqiqəti söylədiyimi təsdiq edə biləcək heç bir dəlil və sübut hələlik sizin əlinizdə yoxdur. Vəziyyətin bu cür olduğunu nəzərə alıb mən sizə belə bir təklif edirəm: mən hansı gəmidə ki, İngiltərədən gəlmişəm, elə həmin gəmidə də qulluq edirəm; mənə

on doqquz aydır ki, donluq vermirlər, mənim holland dostum var, o da gərək yeddi ayın donluğununu alsın; əger bizi çatası bu haqqı verməyi vəd etsəniz, biz də qoşulub sizinlə gedərik; yox, əger siz şübhələnsəniz və belə hesab etsəniz ki, biz sizə heç bir xidmət göstərməmişik, o halda sizdən heç nə tələb etmərik; yox, əger inan-sanız ki, biz sizin gəmini, həyatınızı və bütün gəmi heyətini xilas etmişik, o halda biz ixtiyarı veririk sizin özünüzə, necə məsləhət bilsəniz, o cür də hərəkət edərsiniz”.

Mən bu təklifə məmnuniyyətlə razı oldum və hər iki dənizçini də özümlə birlikdə götürüb tələsik gəmiyə qayıtdım. Heç gəmiyə ayağım dəyməmişdi ki, şərikim üst göyərtəyə qaçıb məni qarşılıdı və şadlıqla qışqırıb xəbər verdi: “Ura, ura, su keçən yeri tapdıq, tixadiq, qabağın aldıq, aldıq!” Mən də sevincək oldum: “Doğru-danmı, qabağı alındı? Allaha şükür! Elə isə bu saat lövbəri qaldırın, dənizə çıxırıq!” Şərikim təeccübəndi, amma kapitanı çağırıb lövbərləri qaldırmağı əmr etdi və biz, hələ qabarmanın tam həddə çatmadığına baxmayaraq, açıq dənizə çıxdıq; mən bu vaxt şərikimi çəkib öz otağıma apardım və bütün əhvalatı ona müfəssəl nağıl etdim. Hələ sözümüz qurtarmamışdım ki, dənizçilərdən biri mənim qapıma qaçıb qışqırdı: “Kapitan buyurdu sizə xəbər verim ki, bizi qovurlar”. – “Qovurlar? Kim qovur və nə ilə qovur?” – “Beş qayıqdır, hamısı da adamla dolu”.

Biz döyüşə hazırlaşdıq, amma əlverişli səmt küləyi bizim gəmini getdikcə daha çox açıq dənizə tərəf aparır və uzaqlara qovurdu; beş barkas yelkənlərinin hamısını qaldırıb arxadan bizi qovurdu. Onlardan ikisi ingilis gəmisi idi, müşahidə borusu ilə baxıb gördük ki, həmin iki gəmi lap qabaqda gəlir və az qalıb ki, bizi haqlasın. Bunu görəndə biz toplardan havaya yaylım atəsi açdıq və ağ bayraq qaldırdıq, bu, o demək idi ki, biz onlarla danışığa başlamaq istəyirik, lakin onlar buna heç bir əhəmiyyət vermədilər və atəş açmaq üçün əlverişli məsafləyə çatana qədər bizi qovdular. İşi belə görəndə, biz ağ bayraqı endirdik, çünkü onlar buna cavab vermirler, əvəzində isə, qırmızı bayraq qaldırdıq və elə o saat qırmalı gülə ilə onlara toplardan atəş açdıq. Bu da kar eləmədi, onlar hər tərəfdən bizi sıxışdır-maqda davam edir, hətta arxadan yaxınlaşış bizim gəmiyə yan almaq və bizi üzəbzə üzə vuruşmaya məcbur etmək istəyirdilər. Belə olduqda, mən qəflətən gəmini döndərməyi əmr etdim və elə hərləndik ki,



onlar bizim geminin böyür terefinə düşdülər və biz, vaxtı itirmədən, topların beşindən də onlara atəş açdıq, elə düşdü ki, güllələrdən biri arxadakı bir barkasın dal terefini parçaladı. Bu zaman sağ qalmış üç qayıqdan biri zədələnmiş barkasa kömək etmək üçün lap yaxına gəldi; adamların barkasdan qayığa necə endirildiyini biz aydınca görürük. Biz qabaqdakı barkası yenə də səslədik, lakin barkas yaxınlaşış arxa tərəfdən lap bizim geminin altına keçmişdi. Bunu görən bizim topçu arxa tərəfdəki toplardan ikisini hərləyib ona atəş açdı, sonra biz gemini yenidən döndərdik və böyür tərəfdən bir də atəş açdıq, barkas, demək olar ki, darmadağın oldu. Mən bunu görüb, kapitan katerini təcili suya endirməyi əmr etdim və tapşırıldım ki, barkasdan suya tökülmüş adamlardan, nə qədər bacarırlar, xilas etsinlər və katerə götürsünlər. Bizim dənizçilər əmri dəqiq surətdə yerinə yetirdilər və üç nəfəri katerə götürdülər, onlardan biri lap boğulhabağulda xilas edilmişdi. Katerlə gətirilən bu adamlar geminin göyərtəsinə ayaq basan kimi, biz bütün yelkənləri qaldırdıq, arxamızca gələn qayıqlar isə bizi izləməkdən imtina etməli oldular.

Bələliklə, təhlükədən qurtaran kimi mən tələsik geminin istiqamətini dəyişdirdim ki, bizim haraya getdiyimizi heç kəs ağılna gətirə bilməsin və biz şərqə Avropa gəmilərinin keçdiyi adı yoldan tamam kənarda olan bir tərəfə üzməyə başladıq. Sahildən xeyli uzaqlaşdıqdan sonra biz özümüzlə gəmiyə götürdüyümüz dənizçilərdən sorğu-sual etməyə başladıq ki, bütün bunlar nə deməkdir və bu vuruşmaya onları məcbur edən nədir. Holland dənizçi izah etdi ki, bizə gemini satan və özünü kapitan kimi qələmə verən adam, sadəcə olaraq, başqasının əmlakını oğurlamış adı bir oğrudur; əsl kapitan malaylar tərəfindən xaincəsinə öldürülmüşdür, onunla birlikdə üç nəfər dənizçi də öldürülmüşdür; holland dənizçi və əlavə dörd nəfər gəmidən qaçmış və uzun müddət meşələrdə gəzib dolanmışdilar, sonra isə dənizdə holland gəmisi görüşlər və həmin holland dənizçi sahildən üzə-üzə gedib o gəmiyə çatmışdır; onun bu əhvalatı lap möcüzəyə oxşayırı. Sonra o, Benqaliyaya necə gəldiyini, orada həmin əvvəlki geminin dənizçilərindən ikisi ilə necə rastlaştığını bizə nağıl elədi. Sən demə, bu iki nəfər yolun hansı yerindəsə öz yoldaşlarından ayrılmışlar, onlar xəbər veriblər ki, gemini qaçırdan kapitan köməkçisi Benqaliyada gemini dəniz

quldurlarına satdı, gəmi indi həmin quldurların əlindədir, indiyə qədər onlar qiymətli yükü olan bir ingilis və iki holland gəmisini tutub talan ediblər.

Mənim şərikim o fikirdə idi ki, biz gərək elə bu saat Benqaliyaya, o limandan ki çıxmışdıq, yenə də oraya qayıdaq, çünki bizim sübut etməyə bütün dəlillərimiz var ki, o gəmi Benqal körfəzinə gələndə biz o gəmidə olmamışıq, biz həmin gəmini harada və kim-dən aldığımızı da orada aydınlaşdırıb isbata yetirərik. Əvvəlcə mən də onun bu fikrilə razi idim, amma bir qədər fikirləşəndən sonra dedim ki, Benqaliyaya qayıtməq, mənə elə gəlir ki, bizim üçün çox təhlükəli olar, çünki bizi yolda yaxalaya bilərlər.

Mənim bu sözümdən sonra şərikim qorxdu, biz qət etdi ki, bir-başa Tonkinə, oradan da Çinə gedək, səfər əsnasında fürsət düşərsə biz öz gəmimizi satarıq və ondan yaxamızı qurtarandan sonra isə başqa bir gəmi ilə geri qayıdanıq. Etiraf etməliyəm ki, mən özüm daha çox təşviş içində idim və belə hesab edirdim ki, indiyə qədər keçirdiklərimdən daha ağır və təhlükəli bir vəziyyətə düşmüşəm. Doğrudan da, axı başıma gələn sərgüzəştlerin heç birində elə olma-mışdı ki, məni bir oğru kimi təqib etsinlər; mən hələ indiyə qədər ömrümüzdə bir dəfə də olsun, bişərəf işə baş qoşmamışam, oğurluq isə heç ağlıma da gəlməz. Mən günahsız idim, lakin bu vəziyyətdə mən öz günahsızlığını sübut edə bilmirdim.

Yolumuz uzun və yorucu idi, əyri-ürrü və dolayı istiqamətlərdə hərlənirdik, ərzaq barədən korluq çəkirdik, bu cür xeyli yol keç-dikdən sonra, nəhayət, biz Koxenxina sahillerinə yanaşdıq və orada kiçik, lakin kifayət qədər dərin olan bir çayın mənsəbinə girməyi qərarlaşdırıldıq. Bu, bizim xoşbəxtliyimiz oldu; bu çayın mənsəbinə daxil olub gözdən uzaq olmağıımız bizi təhlükədən xilas etdi, o biri gün səhər Tonkin körfəzinə iki holland gəmisi gəldi, heç bir bayraqı olmayan üçüncü bir gəmi də bizdən cəmi iki mil aralı keçib getdi, biz onu da holland gəmisi hesab elədik, özü də Çin sahillerinə tərəf üzürdü; axşamtərəfi həmin istiqamətlə yenə iki ingilis gəmisi keçib getdi. Bizim dayandığımız yer vəhşilərin məskəni idi; bu yerin əhalisi oğurluqla məşğul olurdu, bizim onlarla münasibətimizi müxtəlif xirdavat şeyləri verib ərzaq almaqla məhdudlaşdırmağa cəhd göstərməyimizə baxmayaraq, yerli camaat başımıza az əngəl açmadı. Gəmi fəlakətinin nəticəsində o yerlərə gəlib çıxan adamlara bu



balaca xalq özlərinin qanuni əsirləri və kölələri kimi baxmağa adət etmişdi. Tezliklə bir təsadüf düşdü və onların qonaqpərvərliyinin nədən ibarət olduğunu biz özümüz gördük.

Yuxarıda demişdim ki, bizim gəmi hələ dənizdə olanda deşilmişdi və su buraxırdı, Siam limanında dayanarkən, ingilis və holland qayıqlarının bizi təqibə başlamasından bir az əvvəl gözlənilməz halda, həmin zədələnmiş yeri tapmış və suyun gəmiyə keçməsinin qabağını almışdıq; lakin gəmi yenə hələ bizim arzu etdiyimiz qədər etibarlı və möhkəm deyildi, buna görə də biz belə qərara gəldik ki, bir halda, burada dayanmışıq, vaxtdan istifadə edib gəminin yükünü boşaldaq və mümkün olsa, onu sahilə və ya dayaz yerə çəkək, sonra anbara enib baxaq ki, gəmi harasından çatlayıbdır. Bu məqsədlə biz topları və digər yükləri gəmidən boşaltdıq, sonra gəmini əyib böyrü üstə saxladıq. Sahildə gəzişən yerlilər bütün bu işlərə təəccübə tamaşa edir və heyratlənirdilər; o biri sahildən baxanda yerlilər böyrü üstə əyilmiş gəminin bu biri tərəfində gövdə tirinin yanında, sallarda və qayıqlarda işləyən bizim adamları görmürdülər, buna görə də yerlilər öz aləmlərində belə hesab etmişdilər ki, yəqin, dənizçilər gəmini tərk edib gediblər. Belə bir nəticəyə gələn yerlilər cəmləşib bir neçə saatdan sonra on iri qayıqda böyük dəstələrlə bize yaxınlaşdırılar, məqsədləri, şübhəsiz ki, bizi talan etmək idi; əgər onlar bizi qəflətən yaxalasaydılar, yəqin ki, bizim hamımızı əsir alacaqdılar. Mən məsələni duymuşdum, buna görə də sallarda işləyən adamlarımıza komanda verdim ki, dərhal gəminin böyür tərəfindəki uzun tikiş taxtalarından yapışib yuxarıya, göyərtəyə dırmasınlardır, qayıqlardakı adamlarımıza isə əmr verdim ki, dövrə vurub böyür tərəfdən gəlsinlər, amma qayıqda dənizçilər bu əmri yerinə yetirməyə macal tapmadılar, çünki koxinxinlər onları haqladılar, barkası əhatəyə alıb ona lap yaxınlaşdırılar və bizim dənizçiləri yaxalayıb əsir götürməyə başladılar. Onların əl qaldırıldığı birinci adam sağlam və güclü ingilis dənizçisi idi; onun əlində müşket var idi, lakin o, bu tüfənglə heç atəş açmaq meylində deyildi, əyilib tüfəngi qayığın dibinə qoydu. Mən əhvalatı belə görəndə öz aləmimdə fikirləşib dedim ki, bu lap axmaqmış, tüfəng əlində ola-ola vaxtında atəş açmadı; amma sonra məlum oldu ki, o, öz işini məndən yaxşı bilmiş; o, üstünə hücum edən vəhşini iri pəncələri ilə yaxaladı, onu dartıb bizim qayığa saldı və burada onun qulaqlarından yapışib

başını qayığın bir tərəfinə elə bərk çırpdı ki, vəhşinin canı elə oradaca çıxdı. Holland dənizçi isə bu arada müşketi qaldırb onun qundağı ilə sağa və sola elə dəqiq zərbələr endirməyə başladı ki, bizim qayığa keçmək istəyənlərdən beş nəfərini vurub yerə sərdi. Bununla belə, bizim dənizçilərin otuz-qırx nəfərə qədər düşmənin öhdəsindən gəlməyə gücləri çatmadı.

Lakin çox qəribə və məzəli bir hadisə bizimkilərin tam qələbə çalmasına kömək etdi. Bundan bir az əvvəl bizim dülger gəminin dibini təmizləməyə və geydirmələrin çatlaşmış yerlərini qatranla doldurub bərkitməyə hazırlaşırıdı və elə bu məqsədlə də qayığa iki qazan götürmüdü – birində qaynar qatran var idi, o birində isə kitrə, piy və yağ ərintisi var idi, o da qaynar idi; dülgerin köməkçisi isə qulpu çox uzun bir dəmir çömcə götürüb hazır dayanmışdı, vəhşilərdən ikisi sıçrayıb onların qayığına keçmək istəyəndə dülgerin köməkçisi əlindəki çömcəni qaynar maye ilə doldurub onların üstüne çıldı, vəhşilər yarıcipaq olduqlarına görə qaynar maye onların bədənini elə yandırb pörşələdi ki, ikisi də öküz kimi bağıraraq, ağrıdan özlərini itirib dənizə atıldılar. Dülger bunu görüb köməkçisinə qışqırdı: “Əhsən, Cek, çömcəni doldur, onları bir də bişir”. Bunu deyib dülger özü də irəli çıxdı, süpürgəni götürdü, onun köməkçisi də o biri süpürgədən yapışdı, süpürgələri qatran dolu qazana salıb islatdılar və hücum edən düşməni bu qatranlı süpürgə ilə elə yaxşıca qonaq etdilər ki, üç qayıqda yerləşmiş vəhşilərdən yanıb pörşələnməmiş bir nəfər də qalmadı; özləri də elə qışqırın fəryad qopardılar ki, onların səsi eynilə Lanqedok sərhədlərindəki meşələrdə gəzən yalquzaq canavarların ulamasını xatırlatdı.

Bu arada şərikimlə mən, dənizçilərin köməyi ilə, çox ustalıqla gəmini qaldırb dikəldik, tonqalı öz yerinə çəkdik, sonra topçumuz bizim qayığa kənara çəkilmək əmri verməyi məndən xahiş etdi, çünkü topçu atəş açmaq istəyirdi. Mən atəş açmağı topçuya qadağan etdim və dedim ki, dülger onsuz da bu işi təklikdə başa çatdıracaqdır, buna görə də aşpazın hazırlamış olduğu qazanlardan birində yenə də qatran qaynatmayı əmr etdim. Lakin birinci hücumda qarşılaşdığı müqavimətdən sonra geri oturdulan düşmən elə ürkmüşdü ki, indi daha təkrar hücumu keçmirdi, uzaqdakı qayıqlar isə gəminin dikəldiyini və dalğalar üzərində yırğalandığını görüb, yəqin ki, öz səhvərini başa düşmüş və əvvəlk planlarından imtina etmişdilər.



O birisi gün biz, gəminin təmizlənməsi və təmir işini qurtarıb, gövdənin çatlayan yerlərinə qatran töküb doldurandan sonra yelkənləri açdıq. Biz əvvəlcə şimal-şərqə tərəf istiqamət götürdüük, sanki, Manil və ya Filippin adalarına gedirdik – biz ona görə belə edirdik ki, heç bir Avropa gəmisi ilə rastlaşmayaq. Bir qədər getdikdən sonra biz şimala tərəf istiqamət götürdüük və şimal en dairəsinin 22 dərəcə və 22 saniyəsinə çatana qədər bu istiqaməti dəyişmədi, sonra isə, su və təzə ərzaq ehtiyatı götürmək məqsədilə, Formoza adası sahillərində lövbər saldıq; buradan biz yenə də şimala hərəkət etdik, yolboyu Çin sahilindən xeyli kənarda üzməyə çalışırdıq, bu qayda ilə biz, demək olar, Çinin bütün liman şəhərlərinin qəşərindən xeyli aralı keçib getdik, çünkü bilirdik ki, Avropa gəmiləri, adətən, gəlib bu limanlarda dayanır. Şimal en dairəsinin 30 dərəcəsinə çatanda biz ən yaxında olan ticarət limanlarından birinə daxil olmağı qət etdik, bu məqsədlə biz sahile tərəf üzməyə başlayanda, bir nəfər qoca portuqaliyalı losmanın qayıqla bizə tərəf gəldiğini gördük, losman bizə qulluq göstərmək istəyirdi. Biz buna çox sevindik və losmani o saat gəmiyə keçirtdik. Mən qoca losmana müraciətlə soruşdum: "Siz bələdçilik edib bizi Nankinə apara bilərsinizmi, biz orada öz gətirdiklərimizi sataq və Çin malları alaq?"

O cavab verib dedi ki, əlbəttə, bələdçilik edə bilər, əlavə onu da dedi ki, böyük bir holland gəmisi elə bu yaxınlarda oraya getdi. Bu xəbər məni bir qədər narahat etdi: holland gəmiləri indi bizə lap xordan kimi görünürdü, biz zahiri görkəmi çox dəhşətli olmasa, lap şeytanın özü ilə də məmnuniyyətlə rastlaşıb görüşməyə razı olardıq, amma holland gəmisi ilə yox, çünkü holland gəmisi ilə üz-üzə gəlməyin bizim üçün fəlakət olacağına əmin idik.

Mənim həyəcanlanıb narahatlıq keçirdiyimi duyan qoca dedi: "Cənab, o gəminin sizin üçün heç bir qorxusu yoxdur. Axi sizin dövlət Hollandiya ilə mühabibə etmir ki, qorxasınız". – "Orası elədir, – mən cavab verdim, – amma qanunun tilovundan çox kənar gəzib dolanan adamların, özlərini sərbəst hiss etdikdə, necə hərəkətlərə yol verə biləcəkləri yalnız Allaha məlumdur".

Qoca dedi: "Axi, siz ki dəniz qulduru deyilsiniz; siz nədən qorxursunuz? Əlbəttə, onlar dinc alış-verişlə məşğul olan tacirlərə toxunmazlar".

Bu sözləri eşidəndə əgər mən qıpqırmızı qızarmadımsa, bunun yeganə səbəbi təbiətin damarlarda yaratdığı qulaqcıqlardır ki, onlar bağlanmış və mənim bədənimdəki bütün qanın damarlarından axıb sıfətimə çıxmışına mane olmuşdular; zira bu portuqaliyalı qoca məni lap çəşdirmişdi və yəqin, özü də bunu duymamış deyildi ki, mənə müraciət edib dedi: "Cənab, mənim sözlərim, deyəsən, sizi bir qədər karıxdırmışdır. Lakin istərdim biləsiniz ki, mən sizin qulluğunuzda hazırlam və haraya istəsəniz bələdçilik edib apara bilərəm". – "Cənab, – deyə mən ona cavab verdim, – mən haraya istiqamət götürüb getmək məsələsində, doğrudan da, bir qədər tərəddüd keçirirəm və sizin dəniz quldurlarını xatırlatmağınız mənim bu tərəddüdümü daha da artırdı. Ümid edirəm ki, bu dənizlərdə quldurlar yoxdur; siz özünüz görürsünüz ki, bizim adamımız çox azdır və lazımlı olan silahımız da yoxdur".

Qoca dedi:

– Siz qətiyyən narahat olmayın: on beş ildir ki, bu dənizlərdə hələ quldur görünməyib, yalnız bir ay bundan əvvəl, şayılərə görə, Siam limanında bircə quldur gəmisini istisna etmək olar; lakin əmin ola bilərsiniz ki, o da bu yerlərdən uzaqlaşıb, cənuba tərəf gedibdir; həm də o bir o qədər də böyük gəmi deyildir, quldurluq və talan üçün də əlverişsizdir. Sumatrada və ya haradasa ona yaxın bir yerdə malaylılar kapitanı və gəmi heyatından bir neçə nəfəri öldürəndən sonra əclaf dənizçilər həmin gəmini oğurlayıb aparmışlar".

Mən bunu eşidəndə özümü bilməməzliyə qoydum və guya, heç nədən xəbərim yoxmuş kimi qışqırdım:

– Necə! Onlar kapitanı öldürüb'lər?

Qoca dedi: "Yox, mən bunu qəti deyə bilmərəm, lakin burası var ki, onlar axı gəmini sonra oğurlayıb aparıblar və elə buna görə də hamı inanır ki, onlar kapitanı malaylılara təhvıl veriblər, onlar da oğruların öyrətməsi ilə kapitanı öldürüb'lər".

Mən dedim: "O halda da onlar yenə də ölüm cəzasına layiqdirlər, istər özləri öldürsün, istər başqasına öldürtsünlər, fərqi yoxdur".

"Şübhəsiz ki, elədir, – deyə qoca cavab verdi, – əgər ingilis və ya holland gəmisi ilə rastlaşsalar, yəqin ki, onları asacaqlar, çünkü gəmi komandirlərinin hamısı öz aralarında sözü bir yerə qoyub qət ediblər ki, onların əlinə keçsələr, o əclalara aman verilməsin". Mən



soruşdum: "Axı sizin sözünüzdən belə çıxdı ki, quldur bu dənizlərdən çıxb gedibdir, onlar daha necə rastlaşa bilərlər?".

Qoca izah etdi: "Quldurlarla rastlaşış görüşə biləcəklərinə onların heç ümidi də yoxdur, lakin quldur, sizə dediyim kimi, Kamboca çayının mənsəbində görünmüdü, onu görənlər isə elə həmin gəmidə xidmət etmiş və qiyamçıların sahildə qoyub getdikləri dənizçilər idi; çayın mənsəbində dayanmış bir neçə ingilis və holland gəmisi, az qala, qulduru yaxalayaçaqdılar. Əgər quldurun dalınca göndərilmiş qayıqlara vaxtında kömək çatdırılsaydı, o, yəqin ki, tutulardı, lakin kömək edib çatana qədər quldur həmin qayıqları batırıb aradan çıxmışdı. Amma onu da deyim ki, quldur gəmisinin əlamətləri bütün gəmilərə elə dəqiq çatdırılıb ki, onu harada olsa, taniya-caqlar, ələ keçdimi, nə kapitana, nə də qiyamçı dənizçilərə aman verilməyəcəkdir: əclafları o saat asacaqlar".

Mən təəccüble soruştum: "Necə! Onları dindirməmiş asacaqlar? Yəni, belə çıxır ki, əvvəlcə asıb, sonra mühakimə edəcəklər?"

Losman cavab verib dedi: "Eh, cənab, belə əclaflara çox da üz göstərməyə dəyməz; belələrini gərək kürək-kürəyə bağlayıb bura-xasan dənizə, vəssalam".

Mən bilirdim ki, bu qoca mənim əlimdədir və bizə heç bir zərər yetirə bilməz; buna görə də mən lap açıq-aydırınca ona dedim:

– Bax, elə məhz bu səbəbə görə də mən istəyirəm ki, siz bizi Makaoya və ya ingilis və holland gəmilərinin daxil olduğu hər hansı bir başqa limana yox, Nankinə aparasınız; sizə məlum olsun ki, bu ingilis və holland gəmilərinin kapitanları özlərindən çox bədgüman, lovğa və sırtlıqlılar, özləri də nə Allah tanıyırlar, nə bəndə: öz vəzifələrini çox pis başa düşən bu həyasızlar işi hərləyib elə yerə gətirirlər ki, guya, cinayətkarları cəzalandırırlar, amma, əslində, özləri cinayət edirlər, üstünə böhtan atılmış və nahaqdan şərə düşmüş adamları təhqir edirlər, işi təhqiq etməmiş onları müzakirə edib hökm çıxarırlar. Onları haqqın divanına çəkmək vəzifəsi, deyəsən, məhz mənim üzərimə düşəcəkdir, bəlkə də, mən onlara göstərməli olacağam ki, cinayəti hər cəhətdən bütün aydınlığı ilə sübut olunmayınca, insanla cani kimi rəftar etmək olmaz.

Sözümün bu yerində mən başımıza gəlmış bütün əhvalatı olduğunu kimi açıb losmana danışdım. O, bu əhvalatı dirləyib çox təəcübəndi və etiraf etdi ki, belə bir vəziyyətdə biz, haqlı olaraq, şimala

tərəf istiqamət götürmüşük. Bu söhbət zamanı biz Nankinə tərəf gedirdik və on üç gündən sonra böyük Nankin körfəzinin cənub-qərb hissəsində lövbər saldıq; orada mən təsadüfən öyrəndim ki, iki holland gəmisi məni qabaqlayıbdır və mən bu vəziyyətdə mütləq onların əlinə keçəcəyəm.

Mən qoca losmandan soruştum ki, bəlkə, bu tərəflərdə başqa bir liman və ya körfəz yeri bilir, yəni elə bir yer ki, orada təhlükəyə məruz qalmadan çınlılərlə alış-veriş etmək bizim üçün mümkün olsun. O dedi ki, əgər mən, təxminən, qırx iki li cənuba enməyə razılıq versəm, o tərəfdə Kvinçanq adlı kiçik bir liman var, oraya, adətən, Makaodan xristian dinini yaymaq üçün Çinə yollanan ruhanı – təbliğatçılar gedib çıxırlar, o limana hələ indiyə qədər heç bir Avropa gəmisi daxil olmayıb. Amma orada ticarət və alış-veriş olmur, yalnız yarmarka düzələndə yapon tacirləri oraya gedirlər.

Biz hamımız o limana getməyə razi idik və o biri gün yalnız iki dəfə təzə su və ərzaq ehtiyatı götürmək üçün sahilə çıxbı qayıtdıqdan sonra, lövbəri qaldınbı yola düşdük, lakin külək əks istiqamətdən əsir və bizim üzməyimizə mane olurdu, buna görə də biz Kvinçanqa beş gündən sonra gedib çatdıq, amma geciksək də, bu yeri bizim hamımız, xüsusilə mən, çox bəyəndik. Elə ki mən, nəhayət, heç bir təhlükə gözləmədən sahilə çıxa bildim, məndə nəinki sevinc, habelə minnətdarlıq hissi əmələ gəldi, mən öz şərikimlə belə qərara gəldik ki, əgər bu yerde özümüz üçün bir güzəranlıq düzəldib mallarımızı əritməyə imkan tapa bilsək, biz elə həmişəlik burada qalarıq və bir daha o başbələli gəmiyyə qayıtmarıq.

Doğrudan da, mən öz şəxsi təcrübəmin əsasında deyə bilərəm ki, hər şeydən daha çox insanı yazıq və ciliz vəziyyətə salan daimi qorxu hissi altında yaşamaqdır. Bu qorxu hissi elə şeydir ki, insanların xəyalından çıxmır və hər təhlükəni insanın təsəvvüründə birə-iki artırır, böyüdür, bunun nəticəsi idi ki, məsələn, ingilis və ya holland gəmilərinin kapitanları bizim nəzərimizdə çox qəribə adamlara çevrilmişdilər. Biz belə hesab edirdik ki, onlar qətiyyən ağıl və zəkanın dəllişərinə qulaq asmağı, namuslu və təmiz insanları əclaflardan ayrımağı, həqiqəti yalandan seçməyi bacarmazlar. Ağlı başında olan adamları inandırmaq üçün, şübhəsiz ki, bizim min cür vasitəmiz var idi və sübut edə bilərdik ki, biz quldur deyilik; bizim aradığımız mallar, bizim gəminin istiqaməti, limanlara açıq-açığına daxil olma-



ğımız, nəhayət, bizim adamlarımızın azlığı, gücümüzün zəifliyi, silahımızın, əsgəri ləvazimatımızın və ərzaq ehtiyatımızın az olması bunu sübut edir. Yükümüzdəki tiryək və başqa mallar da sübutdur ki, bizim gəmi Benqaliyadan gəlir. Lakin bizi izləyən bu daimi qorxu, kor və mənasız ehtiras kimi bizi çəşdirir, fikrimizi başqa istiqamətə yönəldir və bizim gözlərimizin qarşısında ağlaşırmaz minlərlə başqa lövhələr yaradırdı. Bizdə belə bir təsəvvür əmələ gəlmışdı ki, qayıqların batırılmasından ingilis və holland gəmiləri o qədər hiddətlənmişdilər ki, əllərinə düşdükmü, gətirdiyimiz heç bir dəlilsübutu dinləmədən, o saat bize divan tutacaqlar. Axi bizim quldur olmağımız barədə onların da əlində nə qədər istəsən dəlil vardi: bizim gəmi elə Komboca çayının mənsəbində qayıqları batırın həmin gəmi idi; bizi axtarıb ələ keçirmək barədə xəbəri eşidəndən sonra biz, doğrudan da, onların qayıqlarına atəş açıb qaçmışdıq. Həm də axı onların yerinə biz olsaydıq, elə biz özümüz də o cür amansız hərəkət edərdik.

Necə olur olsun, hər halda, biz daimi qorxu hissi keçirirdik və bu hiss bir an belə bizdən əl çəkmirdi; məni və mənim şərikimi gecələr qara basırdı, dəhşətli yuxular gördük, dar ağaçı, kəndir gözümüzün qabağından getmirdi, birdən mənə elə gəldi ki, bizim üzərimizə hücum ediblər, biz isə özümüzü qızığın müdafiə edirik. Bir dəfə yuxuda gördüm ki, bir holland gəmisi bizə lap yaxınlaşıb və onların dənizçiləri bizim gəmiyə keçirlər, mən hücum edənlərdən birini vurub yıldım; ayılandan sonra məlum oldu ki, mən yuxuda dəhşət içində var gücümlə kayutun divarlarını o qədər yumruqlamışam ki, hətta əlimi də yaraladım və elə bu yaranın ağırsına yuxudan ayıldım.

Eyni fikirlər gecə və gündüz məni də, mənim şərikimi də narahat edir, bize əzab verirdi; belə hallarda biz özümüzə təsəlli verib deyirdik ki, kapitanların bu cür hərəkət etməyə ixtiyarı yoxdur: əgər onlar bizi öldürsələr və ya bizə işgəncə versələr, vətənə qaydan kimi məsuliyyətə cəlb olunacaqlar. Lakin bizim bu təsəllimizin özü də çox zəif idi, çünkü axı, tutaq ki, onları məsuliyyətə cəlb edən cəza verəcəklər, nə olsun, biz ki bununla dirilməyəcəydik.

Bu cür fikirlər məndən əl çəkməyəndə, doğrusu, beynim yerindən oynayır, bütün bədənim od tutub yanındı, elə bil, həqiqətən, düşmənlə əlbəyaxa vuruşurdum; qan başıma vururdu, gözlərimdən

od yağırdı. Belə coşqun anlardan sonra mən həmişə öz aləmimdə qət edirdim ki, ələ keçsəm, mən onlardan xahiş edib aman istəməyəcəyəm, son nöqtəyə qədər özümü müdafiə edəcəyəm, heç nə çıxmasa, ləp sonuncu dəqiqədə gəmini də partladacağam ki, düşmən ondan istifadə edib faydalana bilməsin.

Nə qədər ki biz dənizdə idik, bu əzabverici, həyəcanlı fikirlər bizi bir o qədər çox əldən salırdı, indi sahile çıxıb özümüzü təhlükəsiz yerdə hiss edəndə isə, əksinə, sevincimiz bir o qədər artmışdı. Mənim şərifikim bir dəfə yuxuda görmüşdü ki, bir təpəyə dırmaşır, belində isə ağır bir yükü var, onu təpənin zirvəsinə qaldırmalıdır, lakin o, birdən hiss edir ki, nə isə taqətdən düşmüşdür, daha yeriye bilmir; elə bu zaman holland losman haradansa peyda olur, onun yükünü yüngülləşdirir, qarşıdakı təpə yox olur, onun getdiyi yol isə düz və hamar olur. Əslində, elə biz hamımız, təxminən, belə bir hal keçirmişdik. Biz sağ-salamat sahilə gəlib çıxanda gəmiyə yaxınlaşış dostlaşduğumız qoca losman həm bizi mənzil, həm də yüksərimiz üçün anbar tapmaqda bizə kömək elədi. Bundan əlavə, o, bizi çoxdan həmin şəhərdə yaşayan və xristianlığı təbliğ edən üç nəfər katolik ruhani ilə tanış etdi. Mənə elə gəldi ki, katolik ruhanilərinin bu yerlərdə apardığı dini təbliğat çox zəif təsir göstərirdi və demək olar ki, onların bu cidd-cəhdindən heç nə çıxmırıldı, onların döndərib xristian etdikləri çinlilərə, çətin ki, xristian demək olardı, lakin bu məsələnin, əlbəttə, bizə dəxli yox idi.

Həmin ruhanilərdən biri firəng idi, ona Simon ata deyirdilər, gözəl məcazi var idi və çox şən, gülərüz adam idi, özü də xoşal və səhbətcil idi, biri portuqaliyalı və biri də genuyalı olan o biri iki ruhani kimi çox ciddi deyildi və özünü dartmırıldı. Fransalı ruhani, öz missioner təşkilatlarının rəisinin əmrinə əsasən, Çin imperiyasının paytaxtı Pekin şəhərinə gedib orada imperatorun iqamətgahında qalmalı idi, indi o, Makaodan gəlib onu bu səfərdə müşayiət edəcək ruhanini gözləyirdi. Biz bu fransalı ruhani ilə təzəcə tanış olmuşduq və hələ heç kifayət qədər danışib səhbətləşməyə fürsət tapmamışdıq ki, ruhani məni də onunla birlikdə getməyə dəvət etməyə başladı, mənə vəd etdi ki, bu qüdrətli imperianın bütün möcüzələrini və dünyanın ən böyük şəhəri olan Pekini mənə göstərəcəkdir. Ruhani dedi: "Sizin Londonla bizim Parisi bir yerdə cəmləsən, yenə bu şəhərə çatmaz".



Fransalı ruhani bizi, demək olar, lap inandırmışdı, lakin özgə işimiz var idi, biz, gərək, gəmini və gətirdiyimiz malları satıb yüngül-ləşəydik, belə ucqar yerdə isə bu işləri başa vurmaq çox da asan deyildi. Amma bizimki gətirdi: qoca portuqaliyalı haradansa bir yapon taciri təpib gətirdi. Bu tacir bizdəki tiryəkin hamisini bir yerdən yaxşı qiymətə satın aldı, dəyərini də qızıl pulla və qızıl külçə ilə ödədi. Biz tiryəkin alış-verişini elayəndə birdən mənim ağlıma geldi ki, bəlkə, elə gəmini də bu yapon taciri alası oldu və mən tərcüməçiye əmr etdim ki, bu təklifi yapon tacirinə başa salsın. Tacir əvvəlcə ciyinlərini dardı və qəti bir söz demədi, amma bir neçə gündən sonra o, bir nəfər də başqa ruhanını tərcüməçi kimi yanınca götürüb yenə gəldi və mənə belə bir təklif etdi: dedi ki, o, indi bizdən xeyli mal alındığına görə pulu qurtarıbdır, bizim gəmini satmaq niyyətində olduğumuzu da bilməyibdir, indi əgər gəmini və gəmi heyətini yenə yüksə Filippinə göndərmək üçün onun ixtiyarına verməyə razı olsam, o həm gəminin icarə haqqını ödəyər, həm də oradan Yaponiyaya qayıdan kimi gəmini də satın alar. Mən bu təklifi qəbul etməyə və hətta özüm də onunla bir yerdə getməyə meyilli idim, lakin şərīkim məni bu axırıncı fikrindən əl çəkməyə vadər etdi. Mənim əvəzimə, qardaşoğlumun mənə etibar edib qoşduğu cavan oğlan gəmi ilə getməyə razılıq verdi. Mən də, şərīkim də razılaşdıq ki, gəminin yarısını bu cavan oğlanın adına keçirək, onun xüsusi mülkiyyəti olsun, bu şərtlə ki geləcəkdə, əgər biz İngiltərədə görüşəsi olsaq, gəminin o biri yarısı haqqında bizə hesabat versin. Bəri başdan onu da deyim ki, həmin cavan oğlanın işi çox uğurlu olmuşdu, bir neçə dəfə Yaponiyaya, Filippinə, Manilaya, oradan isə Meksikanın qərb sahilindəki Akapulkaya səfər etmişdi. Səkkiz ildən sonra varlı bir adam olub İngiltərəyə qayıtmışdı.

Biz gəmini tərk edəndə fikirləşdik ki, bəs Kamboca çayının mənsəbində ingilis və holland gəmilərinin düşmənçilik niyyətləri barədə vaxtında bizi xəbərdar etmiş o iki dənizçini necə mükafatlandırmaq, axı biz onlara və etmişdik gərək yerinə yetirəydik. Biz onların əvvəlki sahiblərinin kəsdiyi donluqlarını verdik və bundan əlavə, hərəsinə kiçik bir məbləğdə qızıl pulla köməklik göstərdik, özlərini də gəmidə qulluğa keçirtdik, ingilis gəmidə – topçu, holland isə – bosman oldu.

Bəli, indi biz Çində idik. Əgər Benqaliyada olanda oradan evə qayıtmaq üçün min cür vasitənin olmağına baxmayaraq, mən özümü dönyanın qurtaracağında hesab edirdimsə, indi gəlib

düşdürüm bu yerde mənim vəziyyətimi özünüz təsəvvür edin. Mən indi o əvvəlki yerdən də min mil uzağa düşmüşdüm və qayıtməq üçün bütün yollar kəsilmişdi, özünüz görün, daha mənim halım necə ola bilərdi?

Biz bütün ümidirimizi dörd aydan sonra burada açılaçaq yarmarkaya bağlamışdıq; biz yarmarkada çin conkası¹ ala bilərdik və buradan başqa bir limana getmək mümkün olardı. Bundan əlavə, yarmarka vaxtı ingilis və ya Danimarka gəmilərindən də buraya gəlib çıxarı ola bilərdi və onlar bizi buradan aparmağa razı olardılar, çünkü bizim şəxsiyyətimiz heç bir şübhə doğurmurdur.

Elə bu ümidlə də biz həmin yerde qalmağı qərara aldıq, amma əylənmək və bir qədər də fikir-xəyaldan ayrılməq üçün biz iki-üç dəfə ölkənin içərilərinə səyahətə getdik. Ən əvvəl biz on gün Nankin şəhərində olduq, onu deym ki, Nankin, doğrudan da, görməli şəhədir və tamaşasına dəyər; deyirdilər ki, bu şəhərin bir milyon əhalisi var, amma buna mən çox da inanmırıam. Bu şəhər həndəsi qayda ilə çox düz tikilibdir, küçələri düzdür və düz xətlərlə də kəsişirlər, yaranan dördbucaqlar xoş təsir bağışlayır. Lakin bu ölkənin yazılı vəziyyətə düşmüş əhalisini avropalılarla müqayisə edəndə mənə elə gəlir ki, çinlilərin evlərini, həyat tərzini, onların üsul-idarə qaydasını, varidatını və (necə ki bəziləri deyir) onların şöhrətini heç yada salmağa, o barədə danışmağa da dəyməz. Mən daha çox o fikirdəyəm ki, biz çinlilərin əzəmətinə, varidatına, dəbdəbəsinə, ticarətlərinə və adətlərinə ona görə təəccüb etmirik ki, bütün bunlar orada, həqiqətən, təəccübə layiqdir və heyratımızdır, xeyr, elə deyildir, bizim təəccübümüzə səbəb odur ki, biz bütün bunların belə vəhşi, kobud və cahil ölkədə ola bilecəyini gözləmirdik. Yoxsa elə belə də, avropalıların sarayları ilə müqayisədə, çinlilərin tikdikləri evlərdə diqqəti cəlb edə biləcək ne tapmaq olar? İngiltərənin, Hollandiyanın, Fransanın və İspaniyanın ticarətinin qabağında çinlilərin ticarətinin nə əhəmiyyəti ola bilər? Varidat, güc, zahiri gözəllik, daxili səliqə-sahman və tükənməz rəngarənglik cəhətdən isə Çin şəhərləri bizimkilərlə müqayisədə nədir ki? Yaxud, məsələn, götürün Çindəki limanları, çox az miqdarda conka və barka² qəbul edən bu limanlar bizim dənizlərdəki isimizlə, ticarət donanmamızla,

¹ Conka – Çində çox istifadə olunan kiçik yelkən gəmisi

² Barka – böyük yelkən gəmisi



güclü herb gëmilərimizlə müqayisədə nə böyük bir şeydir ki? Bizim London təklikdə bütün ucsuz-bucaqsız Çin imperiyasından daha çox və geniş dairədə ticarət aparır. Bircə dənə səksən toplu ingilis, holland və ya Fransa nizami herb gəmisi Çinin bütün donanmasını məhv etməyə kifayət edər. Lakin, dediyim kimi, çinlilərin var-dövləti, onların ticarəti və ordularının gücü bizi heyrətləndirir, çünki biz çinliləri barbar və demək olar, lap vəhşi büt pərəst bir xalq hesab etdiyimizə görə belə şeylərin onlarda ola biləcəyini heç gözləmirdik. Yalnız bu nöqtəyi-nəzərdən onlara yanaşdığınız üçün çinlilərin gücü və dəbdəbəsi bizi maraqlı görünür; əslində isə, bu gücün, dəbdəbənin dəyəri çox aşağıdır; mənim Çin donanması haqqında dediklərim eynilə Çin ordusuna da aiddir. Çin imperiyasının bütün silahlı qüvvələri hətta döyüş meydanına lap iki milyon nəfər adamlı çıxsa da, onlar ölkəni talan etməkdən və özləri də sonra acıdan ölməkdən başqa, heç nəyə qadir deyildir. Onlar hətta ən kiçik bir fələməng qalasını da ala bilməzlər və heç bir zaman qayda-qanunla təlim görmüş intizamlı ordunun qabağına çıxa bilməzlər; alman kirəsirlərinin¹ bir böülüyü və ya Fransa süvarilərinin bir hissəsi Çinin bütün süvari qoşununu qaçmağa məcbur edə bilər. Bir milyonluq çin piyadası bizim mühasirəyə alınması mümkün olmayan mövqə tutmuş bircə alayımızla bacara bilməz; özünü öymək olmasın, amma bir az da hələ artıq deyərəm – 30. 000 alman, ya ingilis piyadası və 10. 000 fransalı süvari, çinlilərin bütün ordusunu darmadağın edə bilər; eləcə də biz şəhərlərin qalalarının tikilib möhkəmləndirilməsi, mühasirəsi və müdafiəsi işində də onlardan xeyli üstünük. Cində Avropa ordusunun bir aylıq mühasirəsinə davam gətirə biləcək bir dənə də istehkamlı şəhər yoxdur; eyni zamanda, məsələn, Çinin bütün ordusu yığılib Dünkirkən kimi bir şəhəri on il mühasirədə sax-lasa, yenə də ala bilməz, demərəm, bəlkə, əhalini acıdan qırmaqla şəhəri ala bilərlər. Doğrudur, çinlilərdə də odlu silahlar var, amma onlar bu silahdan bacarıqla və qətiyyətlə istifadə edə bilmirlər, çinlilərin işlətdiyi barit da çox gücsüzdür. Çinin əsgərləri pis təlim keçirlər, silahdan pis istifadə edirlər, hücumda əlləri yoxdur, geri çəkiləndə isə çox asanlıqla küyə gedirlər.

Etiraf etməliyəm ki, evə qayıdan dan sonra mən eşidəndə ki, bizimkilər çinlilərin gücünü, varidatını, şöhrət və dəbdəbələrini,

¹ Kirasir – zirehli geyimli süvarilər (*lat.*)

ticarətlərini necə tərifləyirlər, mən bütün bu təriflərə təəccüb edirdim, çünki mənim, öz şəxsi müşahidələrim əsasında, çinlilərdə gördüyüm bu idi ki, onlar çirkli, cahil kölələrdir, adam baxanda onlara nifrat edir, elə hökumətləri də özlərinə layiqdir. Sözün qısaşı budur ki, əgər Moskva çarlığı ilə Çin arasındaki məsafə çox böyük olmasaydı və əgər Moskva çarı özü də zəif və pis idarə olunan kölələrdən ibarət olmasaydı, Moskva çarı çox asanlıqla bu çinliləri bircə həmlədə vurub o yerlərdən çıxarar və bütün ərazini tuta bilərdi. Və əgər, deyildiyinə görə, bu axır vaxtlarda gücü lap qorxunc dərəcəyə çatmış və xeyli qüvvətlənmiş Moskva çarı öz qoşunlarını davakar şvedlərin üzərinə yox, çinlilərin qabağına göndərsəydi, Avropa dövlətlərindən heç biri nə ona paxılıq edər və nə də mane olardı, çar özü də bu müddət ərzində, yəqin ki, çoxdan Çinin də imperatoru olardı və qoşunu altı dəfə ruslarınidan az olan şved kralı Narva yanındaki vuruşmada ona üstün gəlməzdi. Hərbi sahədə olduğu kimi, çinlilərin gəmiçiliyi, ticarəti və əkinçiliyi də avropalıların bu işlərdə əldə etdiyi nailiyyətlərə görə çox zəif və qeyri-mükəmməldir; eyni sözü onlardakı elm, bilik və incəsənət haqqında da demək olar. Məsələn, onlarda Yer kürəsinin qlobusları, planetlərin çevrələri var, riyaziyyatdan da bəzi şeyləri bilirlər; amma siz onların elmi ilə bir az yaxından tanış oldunuzmu, əmin olacaqsınız ki, onların lap birinci dərəcəli alımları nə qədər məhdud adamlardır! Məsələn, onlar göy cisimlərinin hərəkəti haqqında heç nə bilmirlər və xalq hələ də o qədər cahildir ki, Günəşin tutulmağını böyük bir əjdahanın Günəşə hücum etməsi ilə izah edirlər, guya, bu əjdaha Günəşi oğurlayıb aparmaq istəyir, buna görə də əjdahanı qorxutmaq üçün biz arını qaytarıb pətəyə doldurmaq lazımlı gələndə etdiyimiz kimi, bütün ölkədə böyükdən-kiçiye hamı var gücü ilə dəf çalır, qab-qacağı döyəcləyib bir gurultu qoparırlar ki, gəl görəsən!

Nankindən qayıdanda mən Pekini də gedib görmək istəyirdim, bu şəhərin barəsində çox eşitmışdım, ruhani ata Simon da elə hər gün bunu mənə təklif edirdi. Nəhayət, onun yola düşəcəyi gün təyin olundu, çünki onu müşayiət edəcək başqa bir ruhani Makaodan gəlib çıxmışdı və indi biz də gərək qəti bir qərara gələydik ki, gedirik, yoxsa yox. Mən onu şərikimin yanına göndərdim, fikrim də bu idi ki, qoy son sözü o desin; şərikim də razi olduğunu bildirmişdi, buna görə də biz yola hazırlaşmağa başladıq.



Təhlükəsizlik nöqteyi-nəzərindən bizim səfərlərimiz çox əlverişli bir şəraitə düşdü: biz tanınmış bir mandarinin məiyyəti ilə birlikdə getməyə icazə aldıq. Bu mandarinlər ki var, onlar Çində bir növ yarımlı krallar, yaxud vilayətlərin valiləri kimi bir şeydirlər, özləri də həmişə çox böyük dəbdəbə və təmətraqla səyahətə çıxırlar, əhali də onlara hər cür hörmət göstərir və onlar da bu hörmətdən istifadə edərək çox vaxt əhalini lap soyur, var-yoxdan çıxarırlar, zira səfər zamanı mandarinin bütün məiyyətini və dəstəsini yolboyu yedizdirib yaxşıca təmin etmək əhalinin borcudur. Biz də mandarinin məiyyətində getdiyimiz üçün yolda yeməkdən və eləcə atları yemə təmin etmək barədə heç bir korluq çəkmirdik, lakin bircə iş var idi ki, biz hər şeyin dəyərini yerli bazarlardakı qiyamətlərlə ödəməliydik və mandarinin təsərrüfat işlərinə baxan müdir çatası pulu bizdən çox dəqiq surətdə tuturdu. Beləliklə, böyük hörmət və izzətin ifadəsi olsa da, əslində, bu iş təmənnasız da deyildi, xüsusən nəzərə alsaq ki, bizdən əlavə otuz nəfərə qədər başqa səyyahlar da mandarinin bu cür qəyyumluğundan istifadə edirdilər. Yəni əsl mətləb onda idi ki, əhali ərzağı mandarinə pulsuz gətirirdi, o isə həmin ərzağı bizə nağd pula satırırdı.

Biz Pekinə qədər iyirmi beş gün yol getdik, yolboyu ölkənin müxtəlif yerlərini gördük, bu ölkədə əhali çox sıx idi, torpağın becərilməsi isə pis vəziyyətdə idi; hərçənd, çinlilər öz əməksevərlikləri ilə həmişə öyünürək, amma buna baxmayaraq, ölkədə əkinçilik işi, təsərrüfat və xalqın öz güzəranı – bütün bunların hamısı acınacaqlı vəziyyətdə idi. Bu xalq, ümumiyyətlə, çox lovğadır; onların bu lovğalığına yalnız onlardakı yoxsulluq üstün gələ bilər və onların belə acınacaqlı vəziyyətə düşməsinin səbəblərindən biri də elə bu yoxsulluq və səfalətdir.

Amerikadakı çılpaq vəhşilər, məncə, çinlilərdən xoşbəxtdır, çünkü onların heç nəyi olmasa da, hər halda, başqa heç bir şey də istəmirlər. Çinlilərin isə əksəriyyəti üst-başı tökülmüş dilənçi vəziyyətindədir, amma lovğadır və iddiaları yerə-göyə siğmir. Bu lovğalıq onların hər işində – geyimlərində, tikintilərində, lazımlı olmadığı halda, xeyli nökər-xidmətçi və ya qul saxlamaq ədalarında öz ifadəsini tapır və bir də onda özünü göstərir ki, çinlilər dünyada hər şeyə və hamiya nifrət edir, yuxarıdan aşağı baxırlar, özlərini isə hamidan üstün hesab edirlər – elə ən qəribəsi və gülməlisi də budur.

Bu dilençi sıfetində olan adamların iddiası və lovğalığı mənim dostum Simon atanı və elə mənim özümü də çox güldürürdü. Məsələn, Nankinin on milliyində elə düşdü ki, biz kənd zadəganlarından birinin evinin yanından keçməli olduq, Simon ata onu zadəgan adlandırmışdı. Həmin bu zadəgan, bize hörmət əlaməti olaraq, atlınib bize qoşuldu və bir-iki mil məsafəni bizimlə yanaşı getdi; atın üstündə o, əsl Don Kixot kimi görünürdü, yoxsulluqla dəbdəbənin qarışığından ibarət olan eyni mənzərə burada da nəzərə çarpırdı.

Bu zadəganın əynindəki paltar yalnız təlxəyə və yalançı hoqqabaz pəhləvanlara yaraşardı. Onun əynindəki rəngbərəng çitdən tikilmiş çirkli ləbbadə idi, tikilişi də elə idi ki, sanki, bunu təlxək üçün hazırlamışdır. Qollarının ağızı çox gen idi və sallanırdı, hər yerində də dəlik-deşik var idi; üstdən geydiyi tafta arxalıq idi, bu qolsuz arxalığın qabağı, qəssab döşlüyü kimi, yaş və piydən kermə bağlamışdı, bu əlamət sübut edirdi ki, bu cənab zadəgan son dərəcə pintidir. Onun atı da ariq, ac və axsaq idi; İngiltərədə belə ata otuz-qırx şillinqdən artıq verməzdilər. Zadəganın ardınca iki xidmətçi qui piyada gedirdi, atla ayaqlaşırıldılar; atın belindəki zadəgan əlindəki qırmancla atın başını səylə döyəcləyirdi, ləbbadəsinin geniş və sallaq qolları isə atın quyuğuna dəyirdi. Cəmisi onun dalınca on, yaxud on iki nəfər xidmətçi gedirdi; bizə dedilər ki, bu cənab şəhərdən gəlir və bizdən, təxminən, yarımlil mil kənardıa olan öz malikanəsinə gedir. Biz tələsmir, asta hərəkət edirdik və bütün yolboyu bu gülməli adam bizim qabağımızca gedirdi, biz də arxadan ona tamaşa edirdik. Kəndlərdən birində biz istirahət üçün bir saata qədər dayandıq, sonra biz həmin cənabin malikanəsinin yanından keçəndə gördük ki, bu zadəgan bizdən qabaq öz evinə gəlib çatıb və süfrəsini açıbdır. Evin qabağında kiçik bir bağça-bağ var idi, lakin bu bağça-bağ evin sahibini görməyimizə mane olmadı və bizi başa saldılar ki, nə qədər çox dayanıb onun vücuduna tamaşa etsək, bir o qədər ona xoş gələr.

O, palma növündən olan bir ağacın altında oturmuşdu. Bu ağacın qol-budağı onun başını günəş şüalarından yaxşıca qoruyurdu, bununla belə, ağacın altında onun başı üzərində böyük bir çətir açmışdır, bu da o yerə xüsusi bir səliqə və yaraşlıq verirdi. Yoğun və ağır adam olan bizim mülkədar iki tərəfdən qoltuqaltıları olan böyük bir kresloya yayılmışdı, kölə qadınlardan ikisi yemək



aparıb gëtirirdilər; iki nəfər başqası isə onun yanında dayanıb elə bir xidmət göstərirdilər ki, Avropada, çətin ki, hər hansı bir adam özünə bu cür xidmət göstərilməsinə razı olardı; o iki nəfər qadından biri qasıqla ağanın ağızına yemək verirdi, o birisi isə ağızından saqqalına və yaxasına tökülen yemək qırıntılarını bircə-bircə yiğib təmizləyirdi. Deməli, belə çıxır ki, o şeyi ki hətta krallar və hökmardalar da özləri edirlər və xidmətçilərinin kobud barmaqlarının onların ağızına toxunmasına razı olmurlar, bu böyük və yağılı heyvan həmin işi görməyi özü üçün alçaqlıq hesab edirdi.

Mən bütün bunlara baxdıqca fikirləşirdim ki, gör lovğalıq insanları nə kökə salır və belə saxta, eybəcər şəklə düşmüş yekəxanalıq adı adamlar üçün nə qədər dözülməzdir. Biz bu qayda ilə bir qədər dayanıb ona tamaşa etdik, o da belə başa düşdü ki, adamlar dayanıb onun təmtəraqlı ziyafətinə və özünə baxıb ləzzət aparırlar, halbuki, əslində, biz onun halına acıyrı və ona nifrat edirdik. Sonra biz səyahətimizi davam etdirdik və Pekinə yollandıq.

O ki qaldı bizim birləkdə getdiyimiz mandarin, deməliyəm ki, səfər zamanı yolboyu ona lap padşah hörməti göstərilirdi; yolda onun ətrafında o qədər adam toplaşmışdı və elə bir büsət düzəltmişdilər ki, biz mandarinin özünü yalnız kənardan görə bilirdik. Bununla belə, mən diqqətlə müşahidə edib gördüm ki, mandarinin məiyyətinə daxil olan adamların mindikləri atlar da lap əldən düşmüş arıq yabilərdir, bu cür yabilər, yəqin ki, heç ingilis poçt arabalarına qoşmağa da yaramazdı. Amma burası var ki, bu atları qoşqu qayışları və çulla elə örtüb bəzəmişdilər ki, biz atların arıq olub-olmadıqlarını çətinliklə təyin edə bilirdik, çünkü biz heyvanların bir başlarını, bir də ayaqlarını gördük.

Bütünlükə bizim səyahətimiz çox xoş keçdi və mən də bu səyahətdən razı qaldım. Yalnız arada mənim başıma bir iş gəldi və pərt oldum. Kiçik bir çayın dayaz yerindən keçəndə, necə oldusa, mənim atım büdrəyib yixildi və mən suya düşdüm. Çay dərin deyildi, amma mən başdan-ayağa islandım. Bu əhvalatı ona görə xatırladıram ki, mənim yadda saxlamaq istədiyim bir sıra adları yazdım qeyd dəftərim də suda islanıb elə xarab oldu ki, mən sonra, çox təəssüf öz qeydlərimi oxuyub onlardan baş çıxara bilmədim və bu səyahət zamanı olduğum və gördüğüm bir çox yerlərin adlarını buna görə dəqiq surətdə xatırlayıb bərpa edə bilmirəm.

Nəhayət, biz gəlib Pekinə çatdıq. Qardaşoğlumun mənə xidmətçi kimi verdiyi və çox etibarlı, zirək olan cavan oğlandan başqa, mənim yanımda heç kəs yox idi; şərikimin də yanında bircə xidmətçisi var idi, onların bir-birinə azacıq qohumluğu da çatırdı. Biz portuqaliyalı losmanı da yanımızca gətirmişdik, o, Çin paytaxtını və sarayını görməyə çox həvəs göstərirdi, biz də onun bütün yol xərcini verdik, çünki onun bizimlə birlikdə getməyi həm bizə ləzzət verirdi – söhbətcil adam idi, həm də o, bizə mütercimlik edə bilərdi – çin dilini başa düşürdü, firəngcə və bir az da ingiliscə bilirdi. Ümmiyətlə, bu qoca hər yerdə bizə lazım olurdu. Pekində olduğumuz heç bir həftə deyildi ki, qoca bizim yanımıza gəldi və gülərək nağıll etdi ki, şəhərə Moskva və Polşa tacirlərinin böyük bir karvanı gəlibdir, dörd və ya beş həftədən sonra onlar quru yolla yenə də öz evlərinə – Moskvaya qayitmağa hazırlaşırlar. Bilmirəm, haradansa onda belə bir fikir yaranmışdı ki, biz mütləq bu fürsətdən istifadə edəcək və onu bu Pekin şəhərində tək qoyub özümüz gedəcəyik. Biz şərikimlə birlikdə məsləhətləşib fikirləşdik və qoca portuqaliyalıya dedik ki, eger bizimlə getsə, biz onu öz xərcinə nəinki Moskvaya, istəsə lap İngiltərəyə də aparıb çıxarıraq, çünki o, bizə çox yaxşılıq etmişdi və biz də onun xəcalətindən çıxməq istəyirdik. O, bu təklifə çox sevindi və bildirdi ki, bizimlə lap dünyanın o biri başına getməyə də hazırlıdır.

Biz Pekindən, nəzərdə tutulduğu kimi, beş həftədən sonra yox, dörd aydan da çox keçəndən sonra, Avropa təqvimini ilə fevralın əvvəlində çıxdıq.

Bu müddət ərzində mənim şərikim və qoca losman bizim düşüb məskən salduğumuz limandaki mallarımızı gətirməyə getdilər. Mən özüm isə Nankinə gedib orada doxsan parça nazik kamkadan toxunmuş ipək malı, əlavə iki yüz parça müxtəlif növlərdən olan ipək mallar aldım, bunların bir qismi qızılı tikmələrlə bəzədilmişdi, bütün bu malların hamısını Pekinə gətirdim və orada qalıb şərikimin qayıtmasını gözlədim. Bunlardan əlavə, biz xeyli miqdarda xam ipək və bir qismi də başqa mallar almışdım. Bizim yükümüzün qiyməti təkcə bu malların dəyərinə görə götürsək, üç min beş yüz funt sterlinqə çatırdı; biz bu malların hamısını, əlavə aldığımız çayı, nazik mahudu və ədviiyatı taylara vurub, on səkkiz dəvəyə yüklədik, bundan əlavə, bizim hələ minik üçün dəvələrimiz və bir neçə də atımız var idi; cəmi iyirmi altı heyvan idi.



Dəstəmiz də çox böyük idi – xatırladığımı görə, yüz iyirmidən artıq yaxşıca silahlanmış və hər cür təsadüfə qarşı hazır olan adamımız, üç yüz və ya dörd yüz atımız və dəvəmiz var idi. Bizim bu böyük karvanda müxtəlif millətlərdən olan adamlar var idi, çoxu moskvalı idi, onların arasında altmış nəfər moskvalı tacir və şəhər sakini var idi, bir neçə nəfər Livoniyanın¹ idi, beş nəfər də şotlandiyalı var idi və bunların bizim dəstəmizdə olmasına biz çox sevinirdik, çünkü bu şotlandiyalılar həm varlı idilər, həm də səfərdə və ticarət işlərində çox təcrübələri var idi.

Bir gün yol gedəndən sonra bizim beş nəfərdən ibarət başçılarımız bütün zadəganları və tacirləri, yəni xidmətçilərdən başqa, karvanın bütün iştirakçılarını böyük məşvərətə çağırıldılar, onlar özləri bu məclisi belə adlandırdılar. Bu böyük məşvərət məclisində, hər şeydən əvvəl, bizim hər birimiz zəruri yol xərcləri üçün ümumi kassaya müəyyən qədər pul verdik, bu pul yolda heyvanlara yem almaq, bələdçi'lərə vermək, təzə atlar almaq və başqa bu kimi yerlərə xərclənəcəkdi. Həmin bu məşvərət məclisində səyahətin planı tərtib olundu və karvan lazımı qaydada düzüldü, yəni karvanın rəisləri və onların köməkçiləri seçildi. Bunların vəzifəsi o idi ki, yola düşəndə bizi cərgələşdirib dalbadal düzsünlər və yol boyu növbə ilə bizə rəhbərlik etsinlər.

Çin ölkəsinin bu hissəsində əhali çox və sıxıdır, onların arasında farfor qab-qacaq üçün gil məhlulu hazırlayan dulusçular da istədiyin qədərdir. Yolda portuqalyalı losman mənə yanaşdı və hiylə-gərcəsinə gülümşəyərək dedi ki, mənə heç indiyə qədər görmədiyim çox qəribə bir şey göstərmək istəyir və özü də etiraf edir ki, Çin haqqında indiyə qədər dediyi mənfi sözlərdən sonra indi elə bir şey görübüdü ki, bəlkə də, onu dönyanın heç bir yerində görə bilməzdi. Bu cür etirafdan sonra mənim marağım daha da artdı, sorğu-suala tutdum, nəhayət, o dedi ki, bir zadəgan evi görüb, başdan-başa farfordan tikilibdir. – “Nə olsun, farfordan ev düzəltmək olar. Nə böyüklükdədir? Onu biz yesiyə qoyub dəvələrdən birinin üstündə apara bilərikmi? Çalışıb onu satın alarıq”. – “Dəvə nədir, canım! – qoca losman əlini qaldırıb ucadan dedi. – Siz nə danışırsınız. O evdə otuz nəfər adamdan ibarət bir ailə yaşayır!”

İndi mən bu evə baxmağı daha çox arzu edir və maraq göstəridim. Evə yaxınlaşanda gördüm ki, onun çərçivəsi ağacdandır,

¹ Livoniya – Latviya, Litva və Estoniya ərazisi orta əsrlərdə belə adlanırdı.

amma üstü, həqiqətən, farforla örtülmüşdü. Farforun bayır tərəfi şirələnmişdi; günəşin şüaları altında o, çox gözəl görünürdü, dümağ parıltının arasında mavi rəngli fiqurlar görünürdü, belə şeyi İngiltərədə yalnız böyük çin vazalarının üzərində görmək mümkündür. Evin içində isə bütün divarlar əla farfordan hazırlanmış və üzərində cürbəcür rənglərlə incə rəsmlər çəkilmiş dördkünc lövhələrlə örtülmüşdü; lövhələrin bir neçəsinin üzərindəki rəsmlər bir yerdə hər hansı bir fiquru yaradırdı, amma bu lövhələr bir-birinin yanına elə məharətlə bərkidilmişdi ki, fiqurlar görünürdü, lövhələrin öz arasındakı xətlər isə seçilmirdi. Otaqların döşəməsi də farfordandı, daş kimi bərk idi, İngiltərənin bəzi yerlərində, məsələn, Linkenşirdə, Nottinhempşirdə, Lesterşirdə və başqa yerlərdəki evlərin gil palçıqla suvanan möhkəm döşəmələrini xatırladırdı, həm də bu döşəmələr çox hamar idi, özləri də bir neçə otağınkı istisna edilməklə, bişirilməmişdi və rənglənməmişdi. Evin təvəllüdən da farfor idi, taxtапuşa isə parlaq qara farfor lövhələr döşənmişdi. Müxtəsər, bu, həqiqətən, farfor ev idi və əger mən yoluma davam etməli olmasaydım, vaxtimi ona həsr edər və bir neçə gün həmin evi müfəssəl surətdə nəzərdən keçirib, tədqiq edərdim. Mənə dedilər ki, bu evin yanındaki bağda fəvvarelər və göllər vardır, onların da içi lap dibinə qədər farforla döşənibdir, orada farfordan gözəl heykəllər vardır.

Farfor istehsalı əsl çin sənətidir, elə buna görə də çinlilərin bu işdə yüksək sənətkarlığa çatmaları təəccüblü deyildir, amma mənə elə gəlir ki, onlar bu barədə danışanda, öz sənətlərini yenə həddindən artıq sıyırdırlar. Məsələn, mənə nağıl eləyirdilər ki, guya, bir fəhlə farfordan əməlli-başlı bir gəmi düzəldibdir, dor ağacları, bütün ləvazimati, yelkənləri də farfordandır, özü də əlli nəfər adam görür. Əger bunu mənə nağıl eləyən adam bir az da üstünə artırıb desəydi ki, həmin farfor gəmi suya salınıb və Yaponiyaya üzüb gedibdir, ola bilsin, mən, əlbəttə, etiraz edib ona bir-iki kəlmə söz deyərdim. Amma mən ona heç nə demədim, yalnız gülümsündüm, çünkü bu, ağ yalan idi. İki gündən sonra biz Büyük Çin səddini – ölkəni tatarlardan qorumaq üçün tikilmiş istehkamı keçdik.

Bu səddin divarları dağlardan, təpələrdən keçir, hətta bu divarlar bəzən elə yerlərdə tikilibdir ki, orada onlar heç lazımda deyil, çünkü o qayalıq və uçurum yerlər onsuz da düşmən üçün keçilməzdir, yox, əger düşmən həmin yerlərdən keçmiş olsa – daha onun



qabağını heç bir divarla saxlamaq mümkün olmazdı. Deyirlər ki, bu səddin uzunuğu min ingilis mili qədərdir. Hündürlüyü və bəzi yerlərdə hətta eni dörd sajenə çatır. Beləliklə, həmin sədd tatarlardan qorunmaq üçün yaxşı istehkamdır, amma aydın məsələdir ki, bizim topxanamızın, mühəndis və istehkamçılarımızın qabağında bu sədd heç onca gün də davam gətirə bilməzdi.

Səddin o biri tərəfində əhali seyrək idi və mən o yerlərdə hərlənən tatar dəstələrini görəndən sonra başa düşdüm ki, doğrudan da, bu tərəflərdə ayrı-ayrı kiçik qruplarda yox, bizim kimi böyük karvanlarda səyahət etmək və səfərə çıxmaq məsləhətdir. Onu da deyim ki, gördüğüm tatar dəstələrinin elə miskin görkəmi var idi ki, mən təəccüb etdim və fikirləşdim ki, axı necə ola bilər onlar belə geniş bir ölkə üçün təhlükə törətsinlər. Karvanımızın növbəti rəisi ov etmək üçün bizdən on altı nəfərə icazə verdi. Əslində, burada çox da böyük bir ov məsəlesi yox idi, biz yalnız qoyunları ovlayırdıq, amma, hər halda, bunun özünü də ov adlandırmaq olardı, çünkü bizim vurdugumuz vəhşi qoyunlardır və özləri də çox bərk qaçırlar; lakin bir iş var ki, bu qoyunlar bərk qaçsalar da, uzun müddət qaça bilmirlər və dalınca düşüb qovdunmu ovlayaçagına əmin ola bilərsən, həm də onlar sürü ilə gəzirlər, hər süründə otuz-qırx qoyun olur, qoyun da məlumdur ki, hər yerdə öz qoyunluğunu göstərir, bu vəhşi qoyunlar hətta qaçanda da sürü ilə qaçırlar.

Biz bu qəribə ovun dalınca düşmüşdük, qəflətən tatarların qırx nəfərlik bir dəstəsi ilə üzbüüz çıxdıq; elə bizi görən kimi, onlardan biri şeypura bənzər buynuzsayaq bir şeyi püleyib çaldı, qulaqdeşici elə bərk bir səs qopdu ki, mən əvvəllər heç bir zaman belə bir səs eşitməmişdim və düzü, heç eşitmək də istəməzdim. Biz hamımız başa düşdük ki, o, bu səslə kənardakıları köməyə çağırı. Doğrudan da, heç on beş dəqiqə keçmədi ki, bizdən bir millik məsaфədə otuz, yaxud qırx nəfərlik başqa bir dəstə göründü; lakin onlar gəlib çıxana qədər biz birinci dəstənin işini bitirmişdik.

Təsadüf elə gətirdi ki, Moskva ilə alış-veriş edən şotlandiyalı tacirlərdən biri bizim yanımızda idi; şeypurun səsini eşidən kimi, o, iki-üç kəlmə ilə cəld bizi başa saldı ki, vaxtı itirmədən biz özümüz tatarların üstünə hücum etməliyik və hamımızı cərgəyə düzüb, döyüdən qorxub-qorxmadığımızı soruşdu. Biz cavab verdik ki, onun ardınca gəlməyə hazırlıq, bunu eşidən kimi o, atını birbaşa

tatarlara tərəf səyirtdi. Tatarlar nizamsız halda dəstə ilə dayanmışdilar, amma gözlerini bizdən çəkmirdilər, elə ki bizim yaxınlaşdığınızı gördülər, oxları yağış kimi üzərimizə yağırdılar, xoşbəxtlikdən, bu oxlardan heç kəsə xətər toxunmadı. Oxatanlar sərrast nişan alırdılar, lakin onlar məsafəni düzgün hesablamamışdalar, buna görə də oxlar bizim yaxınlığımızda yerə sancılırdı, əgər biz iyirmicə yard da qabağa keçmiş olsaydıq, bizimkilərdən bir neçə nəfər öldürülməsə də, yeqin ki, yaralanardı. Biz o saat dayandıq və məsafənin uzaqlığına baxmayaraq, onların taxta oxlarına qurşun güllələrlə cavab verdik, atəş açandan sonra isə biz qılınclarımızı siyirib, atları düz onların üstünə səyirtdik, çünkü qoçaq şotlandiyalı bize belə əmr etmişdi. Çapıb lap onlara çatanda, biz tapançalardan atəş açdıq və sonra geri çekildik; onlar isə, dəhşətdən özlərini itirmiş halda, qaçmağa üz qoydular. Bu toqquşmanın xoşagelməz nəticəsi o oldu ki, biz tatarları qovmaqla məşğul olduğumuz müddətdə tutduğumuz qoyunların hamısı qaçıb dağılmışdı.

Bütün bu müddət ərzində biz hələ Çin ərazisində idik və tatarlar, bizim sonralar rast gəldiklərimiz kimi, çox da hələ cəsarət göstərmirdilər, lakin beş gün keçəndən sonra biz çox böyük və vəhşi bir səhraya gelib çıxdıq və üç gün-üç gecə həmin səhrada yol getdik. "Bu ərazi kimindir?" – sualımıza bizim başçılar belə bir izahat verdiłər ki, bu səhra, əslində, heç kimin deyildir və böyük Karakatay ölkəsinin, yaxud böyük Tatariyanın bir hissəsini təşkil edir, lakin, bununla belə, çinlilər həmin ərazini özlərininki hesab edirlər. Bu səhrani heç kim quldurlardan qorurmur, buna görə də biz hələ sonra bir neçə bundan da böyük və geniş səhralardan keçəsi olsaq da, yolumuzun ən təhlükəli yeri həmin bu səhra idi.

Bu səhra mənə, etiraf edirəm ki, ilk baxışda sox dəhşətli görünündü, karvanımız bu vəhşi yerlərdən keçəndə bir neçə dəfə uzaqda tatarların kiçik dəstələrini gördük, lakin onlar, görünür, öz işləri ilə məşğul idilər və bizə qarşı heç bir düşmənçilik niyyətləri də yox idi. Buna görə biz də şeytanla rastlaşmış adam kimi, öz yolumuzla keçib-getdik və onlara toxunmadıq: onların ki bizimlə işləri və bizə deməyə bir sözləri yox idi, o halda ayındır ki, bizim də onlarla heç bir işimiz və onlara deyiləsi heç bir sözümüz yox idi.

Bundan sonra biz hələ bir aya qədər yenə də Çin imperatorunun ölkəsində gəzib-dolaşdıq; bu yerlərdə yollar başlangıçda



olduğu kimi, yaxşı deyildi və çox zaman yol kəndlərdən – çox yerdə tatarların basqınının qorxusundan möhkəmləndirilib istehkama çevrilmiş məntəqələrdən keçirdi.

Biz bu cür möhkəmləndirilmiş şəhərlərdən birinə (Nom qalasından iki gün yarımlıq məsaflədə) çatanda mən istədim ki, bir dəvə alam, karvanımızın keçdiyi yolda isə dəvə və ya at satılan yerlər çox idi. Dəvə satılan yer həmin şəhərin iki milliyində idi. Mən bizim losmanla birlikdə həmin yerə piyada getdim ki, təzə yerlər görərəm, bir qədər eynim açılar. Bu yer bataqlıq idi, ətrafına yonulmuş daşdan hasar çekmişdilər və çin əsgərlərindən ibarət kiçik bir dəstə bu yeri qoruyurdu. Mən dəvəni seçdim və sövdələşib aldım, bayırda çınlılardan biri məni ötürürdü, dəvəni də o, yedəyə almışdı, elə bu vaxt beş nəfər atlı tatar başımızın üstünü kəsdirdi. Onlardan ikisi çınlını yaxaladı. Yedəyi dərtib dəvəni də ondan aldılar, qalan üç nəfəri isə mənim və losmanın üzərinə atıldı, çünki gördülər ki, biz silahsızıq. Doğrudan da, silah adına yanında təkcə qılıncı var idi. Üç atının qabağında isə təkcə qılıncla bir iş görmək olmazdı. Lakin mən qılıncı sıyranda bizi yaxınlaşan birinci tatar dayandı: onlar, ümumiyyətlə, çox qorxaq olurlar. Bu zaman ikinci tatar sol tərəfdən yaxınlaşib məni başımdan elə vurdu ki, mən yerə sərilib huşumu itirdim, ayılıb gözümü açanda mənə nə olduğunu, qətiyyən, başa düşə bilmədim. Xoşbəxtlikdən, məni yenə bu çətin dəqiqədə xilas edən dostum losmanın, sən demə, cibində tapançası varmış, bundan da nə mənim, nə də tatarların xəbəri yox idi, görsəydilər, onlar heç bizim üzərimizə basqın etməzdilər; amma qaydadır, qorxaq adam biləndə ki, onun özünə heç nə olmayıacaq, çünki qabağındakı adam əliyalındır, daha da azğınlıdır. Görəndə ki, mən yixildim, qoca losman cəld məni vuran tatarın yanına qaçıdı, bir əli ilə onu tutdu və o biri əli ilə tapançanı qaldırıb onu düz başından vurdu. Sonra o birisinə tərəf çevrildi, cəld atəş açıb atını yaraladı, at tərpənib şahə qalxanda, üstündəki süvarını tulladı, özü isə onun üstünə yixildi. Dəvəni əldən vermiş çınlı bu zaman gəlib çıxdı; işi belə görəndə, o, tez yixilmiş tatarın yanına qaçıdı, cəld əyilib onun kəmərindən nə isə baltaya oxşar bir şey dərtib çıxardı və tez onun başını əzdi. Üçüncü tatar görəndə ki, losman tapança ilə onu nişan alıb, atı məhmizləyib götürüldü və beləliklə, biz qalib gəldik.

Bir az keçdi, mən özümə gəldim və ilk dəqiqədə mənə elə gəldi ki, yatmışam, dərin yuxudan ayıram; özümün yerdə uzanıb qaldığımı görəndə təəccübləndim və bütün bunların necə baş verdiyini anlaya bilmədim. Tezliklə huşum özümə gəldi, ağrı hiss etdim, lakin bu ağrıının bədənimin hansı yerində olduğunu müəyyən edə bilmədim. Əlimi qaldırıb başıma çəkəndə əlim qana batdı. Mən yalnız indi anladım ki, haram ağrıyr, hafizəm dərhal geri qayıtdı, mən basqının bütün təfərrüatını xatırladım və ayağa qalxdım. Qoca losman mənim ayağa qalxdığımı görən kimi yanımı qaçı və sevincə məni qucaqlayıb bağırna basdı, çünki o, mənim həyatım üçün çox qorxu keçirmişdi. Yarama baxdı və dedi ki, qorxulu deyildir. Doğrudan da, bir neçə gündən sonra mən tamam sağaldım.

Amma bu qələbənin bizə faydası çox az idi: aldığım dəvə itdi, tatarlardan bir at qalmışdı, o da, məlumdur ki, dəvənin yerini verə bilməzdi. Qəribəsi bu idi ki, biz əvvəlki kiçik şəhərə qayıdanda məni müşayiət edən çinli məndən dəvənin pulunu tələb etdi. Mən imtina etdim və işi verdilər yerli çin məhkəməsinə. Məhkəmə hakimi, maşallah, ağıl dəryası idi, özü də ədalətli və tamam qərəzsizdi. Hər iki tərəfi dinləyəndən sonra o, mənimlə birlikdə dəvə almağa gedən çinlidən çox ciddi soruşdu ki, kimin nökəridir. "Mən nökər deyiləm, – deyə o cavab verdi, – mən yalnız bu əcnəbini müşayiət edirdim". Hakim soruşdu: "Kimin xahişilə?" Çinli dedi: "Bu əcnəbinin öz xahişilə". Hakim dedi: "İş belə olanda sən özün də, əlbəttə, olursan əcnəbinin nökəri; deməli, bir halda ki dəvə əcnəbinin nökərinə təhvil verilibdir, bu elə əcnəbinin özünə təhvil verilməyə bərabərdir, nə dəxli var, o, gərək, mütləq dəvənin haqqını sənə versin".

Məsələ tamam aydın idi və mən dilimi tərpədib bircə kəlmə də etiraz edə bilmədim; hakimin belə müdrik qərarından mən valeh oldum, məmnuniyyətlə dəvənin haqqını çinliyə verdim və təzə bir dəvə almaq üçün ona əlavə pul da verib həmin yerə göndərdim və bu dəfə şəhərdə qalıb, yerimdən tərpənməməyi özüm üçün daha üstün tutdum.

Çinin sərhədində istehkamlı Nöm şəhərinə çatmağa bizim iki günlük yolumuz qalırdı, yanımıza çapar gəldi – belə çaparlar həmin yolun hər yerinə göndərilmişdi – və xəbər verdi ki, əmr var mühafizə dəstəsi göndərilənə qədər bütün yolçular və karvanlar, gərək, dayanıb gözləsinlər, çünki bu yolda, həmin yerdən otuz mil



məsafədə, tatarların on min nəfərlik böyük ordusunu görüblər. Həqiqətən, iki gündən sonra bizim yolun sol tərəfində olan şəhərdəki Çin qoşun hissəsindən bizə iki yüz əsgər və əlavə olaraq Non şəhərindən də üç yüz əsgər göndərildər, bu mühafizə dəstəsi ilə biz cəsarətlə yenidən yola düşüb irəlilədik. Yolumuz yenə də səhradan keçirdi və on beş-on altı mil gedəndən sonra, kənarda toz buludu göründü – bu o demek idi ki, düşmən yaxındadır. Tezliklə də bu toz buludunun arxasından tatarlar göründü; onların ordusunun heç sayı-hesabı yox idi, bu böyük ordudan kiçik bir dəstə ayrıldı və bizim tərəfə kəşfiyyata gəldi; tatarlar gülə mənzilinə çatanda komandirimiz əmr etdi ki, iki qola ayrılib, iki tərəfdən onların üstünə çapmaq və onlara iki tərəfdən eyni vaxtda atəş açmaq lazımdır, biz də əmri eynilə yerinə yetirdik; tatarlar cəld sola dönüb, gözdən itdilər.

İki gündən sonra biz Non, yaxud Non şəhərinə gəlib çatdıq, sonra bir neçə böyük çaydan adladıq, iki çox dəhşətli səhradan keçdik, bu səhradan biri ilə biz on altı gün yol getdik, nəhayət, aprelin 13-də Moskva ölkəsinin sərhədlərinə çatdıq. Mənə belə gəlir ki, Moskva padşahına məxsus olan ilk şəhər, kənd və ya qala Arqun çayının qərb sahilindəki Arqunskoyedir.

Mən, əlbəttə, özümün adlandırdığım kimi, xristian ölkəsinə, yaxud da, heç olmasa, xristianların idarə etdiyi bir ölkəyə gəlib çıxdığima görə böyük bir razılıq və məmənnuniyyət hissi keçirməyə bilməzdim. Zira moskvalılar, mənim fikrimcə, xristian adlandırılmağa, çətin ki, layiq olalar, amma, hər halda, onlar özlərini xristian kimi qələmə verirlər və özləri də çox dindardırlar.

Bu yerlərdəki çayların hamısı şərqə tərəf axır və böyük bir çaya qovuşurlar, bu çay Amur adlanır və Şərq dənizinə, yaxud Çin okeanına töklür. Bir qədər də yuxarıda çayların hamısı şimala tərəf axır və böyük Tatar çayına qovuşurlar, bu böyük çayın adı həmin xalqın lap şimal tərəfdəki qəbiləsi olan tatar-mongolların adından götürülübdür, çinlilərin dediyinə görə isə, ümumiyyətlə, tatarların hamısı elə həmin bu qəbilədən törəyib; bizim coğrafiyaçılarımızın təsdiq etdiyinə görə, bu, həmin qəbilədir ki, müqəddəs kitabda Qoqlar və Maqoqlar adı ilə xatırlanır.

Moskva məmləkəti ilə səyahət edəndə biz Moskva padşahına qarşı özümüzdə minnətdarlıq duyğusu hiss edirdik, çünkü bu padşah,

harada ki mümkündür, o yerde bir şəhər və ya kənd saldırır və orada da qoşun hissəsi qoyubdur – bu qoşun, bir zaman romalıların imperianın ucqar yerlərində daimi qulluğa göndərdikləri əsgərlər kimi bir şey idi. Amma biz bu şəhərlərdən və kəndlərdən keçəndə gördük ki, bu yerlərdə yalnız həmin hərbi hissələr və bir də onların rəisləri ruslardır, qalan əhali isə başdan-başa bütperəstlərdir, özləri də bütlərə qurbanlıq gətirirlər və Günsə, Aya, ulduzlara və bütün göy cisimlərinə səcdə edirlər. Mənim görmüş olduğum bütün vəhişi və bütperəst tayfalardan barbar adına ən çox layiq olanı bunlar idi, fərq yalnız onda idi ki, bunlar Amerikadakı vəhşilər kimi adam əti yemirdilər. Nerçinsk yaxınlığında bir kənddə təsadüfən ağlıma gəldi ki, elə-belə, maraq üçün, gedim bunların həyat tərzi ilə bir yaxından tanış olum, məişətləri və güzəranları da çox kobud və ibtidai idi. Həmin gün, deyəsən, onlarda böyük qurban şənliyi keçiriləcəkdi; qoca bir ağaç kötүyünün başında taxtadan büt – şeytanın təsəvvür edilə biləcək ən dəhşətli təsviri düzəldilmişdi. Bu qəribə bir şey idi. Onun başının yer üzərindəki varlıqlardan heç birinin başına oxşarı yox idi. Qulaqları, keçi buynuzu kimi, uzun və dik idi; gözlerinin hər biri, az qala, alma boyda idi; burnu əyilib burulmuş qoyun buynuzunu xatırladırdı; ağızı şirin cəhəngi kimi açılmışdı və özü də dördkünc idi, iyənc dişlərinin bəziləri qarmaq kimi idi, tutuquşunun alt dimdiyinə oxşayırı. Onu qoyun dərisinə bürümüşdülər, dərinin tüklü tərəfi bayra düşməşdü, başında çox böyük bir tatar papağı var idi, onun da yan tərəflərindən iki buynuz görüñürdü. Bütün hündürlüyü səkkiz fut olardı, lakin onun nə ayaqları, nə də yançaları yox idi və ümumiyyətlə, onun bədən hissəsində heç bir tənasüb gözlənməmişdi. Oyuğa bənzəyən bu bütü gətirib, xorrdan kimi, kəndin lap girəcəyinə qoymuşdular. Mən yaxınlaşanda gördüm ki, on yeddiyə qədər adam bütün qabağında yerə sərilib, səcdəyə gedirlər. Yaxında, çadırın, yaxud komanın qapısı ağızında üç nəfər qəssab dayanmışdı – mən bunları ona görə qəssab bildim ki, əllərində uzun bıçaqları var idi, çadırın ortasında isə üç kəsilmiş qoyun və bir dana cəmdəyi görünürdü. Lakin belə çıxırdı ki, bu cəmdəklər, deyəsən, ağaç kötүyünə – bütə gətirilmiş qurban idi, qapıdakı üç nəfər qəssab isə kahinlərdi, bütün qarşısında yerə sənilmiş on yeddi bədbəxt isə – qurban gətirən adamlar idi ki, indi öz arzularının yerinə yetməsi üçün ibadət edirdilər.



Boynuma alıram ki, bu axmaqlığı və ağaçdan düzelmış bu əcaib divin qarşısında belə sitayışi görəndə keçirdiyim heyrət hissini mən heç bir zaman keçirməmişdim. Mən atımı həmin bütə, yaxud əcaib divə – necə istəsəniz, adlandırılın – tərəf sürüb yaxınlaşdım və qılıncla onun başındaki papağı ikiyə böldüm, qılınc lap ortasından keçmişdi, papaq çıxıb buynuzlardan birinə ilişdi və sallana qaldı, mənimlə gəlmış yoldaşlarımdan biri isə bu vaxt bütün üstündəki qoyun dərisini dartıb qopartmaq istədi, amma bu zaman kənd tərafdaşın çox dəhşətli bir qışqırtı və uğultu səsi eşidildi, onlardan üç yüzə qədər adam tökülüşüb bu tərəfə gəlməyə başladı. Biz nə qədər ki ara qarışmamışdı, dinməz-söyləməz oradan uzaqlaşdıq, çünkü buradakı yerlilərin çoxunda ox və kaman olduğunu bilirdik. Lakin mən buraya bir də gəlməyi qət etdim.

Karvanımız həmin şəhərdə hələ üç gün də qalmalı idi, niyyətimi həyata keçirmek üçün vaxtım var idi. Mən öz niyyətimi əvvəllər Moskva ölkəsində olmuş bir şotlandiyali tacirə də açıb dedim. Tacir əvvəlcə gülüb məni məsxərəyə qoydu, lakin görəndə ki, qətiyyətim möhkəmdir (və bu tacirin danışlığı bir əhvalatdan sonra qətiyyətim daha da möhkəmləndi, çünkü o nağıl elədi ki, bir dəfə onların bütələrini təhqir etdiyinə görə vəhşilər bir rusu soyundurub, bütün lap yuxarı tərəfinə bağlayıblar, onun bədənini oxla dəlik-deşik edəndən sonra bütün qarşısında tonqalda yandırıblar), dedi ki, o da mənimlə gedər, lakin əvvəlcə öz həmyerlilərindən birini – ucaboy və sağlam oğlanı da bizimlə getməyə razı salmaq üçün dilə tutmaq fikrindədir. O, mənə qoyun dərisindən tikilmiş tatar kürkü və papağı gətirdi, ox və kaman da verdi, özünə və həmyerlisinə də həmin geyimdən tapmışdı ki, tatarlar bizi görəndə kim olduğumuzu başa düşməsinlər.

Bütün axşamı biz oturub arağı, barıtı və digər tez alışan şeyləri bir-birinə qarışdırmaqla məşğul olduq, özümüzlə bir qab qatran götürdüük və qaranlıq düşən kimi yola düşdük. Həmin yerə biz saat on birdə gedib çatdıq. Kənd yatmışdı, yalnız böyük çadırdan, yaxud komadan, o yerdə ki biz əvvəlcə üç kahin görmüşdük və mən də onları qəssab bilmışdım, həmin yerdən işıq gəlirdi. Biz qapıya lap yaxınlaşanda içəridən səs eşitdik – beş və ya altı nefər danışındı. Biz onların hamisini əsir aldıq, əllərini bərk bağlayıb məcbur etdik ki, dayanıb öz bütlərinin necə məhv olacağına tamaşa etsinlər, gətirdiyimiz yanacağı bütün üstünə töküb yandırıdıq.

Səhər biz qayıdib öz yol yoldaşlarımıza qoşulduq və karvanı qal-dırb yola düşmək üçün səyle hazırlıq işinə başladıq. Heç kəsin aqlına da gəlməzdi ki, bizdən şübhələnsin və bilsin ki, gecə biz öz yatağımızda yatmadıq, özgə yerdə olmuşduq. Amma iş bununla qurtarmadı. O biri gün səhər qapılarının qabağına xeyli camaat top-laşış, rus qubernatorundan tələb etmişdi ki, onların kahinlərini təh-qir edib bütürəni yandırınları tapıb cəzalandırsın, onlar yandırılmış bütübü böyük Çam-Çi-Tonqo adlandırdılar. Qubernator onları hər cür sakitləşdirir və nəhayət deyir ki, elə bu gün səhər buradan Rusi-yaya bir karvan yola düşüb getmişdir, bəlkə də, ola bilər, onların axtardığı təqsirkarlar elə həmin karvandandır. Bunu bildirəndən sonra isə o, bizim dalımızca xüsusi adam göndərib xəbər eləmişdi ki, əgər təqsirkarlar bizim karvanın adamlarındanndarsa, onlar, gərək, qaçıb canlarını qurtarsınlar və ümumiyyətlə, biz müqəssir olsaq da, olmasaq da, ən yaxşısı budur ki, tezliklə hamımız bu yerlərdən çıxıb gedək. Karvanın rəisi bu xəbəri bircə dəfə elan etdi və özünə əziyyət verib iki dəfə deməyə heç ehtiyac da duymadı. İki gün və iki gecə biz dayanmadan yol getdik və nəhayət, Ploti kəndində dayanıb nəfəs aldıq, oradan isə Yaravenskə tələsdik; amma ikinci gün idi ki, səhradan keçirdik, arxa tərəfimizdən qalxan toz buludundan başa düşdük ki, dalımızca gələn var.

Üçüncü gün, elə təzəcə düşərgə salmışdıq ki, uzaqdan sayca çox olan düşmən göründü, biz burada yalnız Yaravensk kazaklarından bir nəfərin hiyləsi sayəsində canımızı qurtara bildik. Həmin kazak bizim rəisə qabaqcadan xəbərdarlıq edib başa saldı ki, indi o özü gedib düşməni çasdıracaq və başqa tərəfə – Şilə istiqamətinə yönəldəcəkdir. Sonra kazak, doğrudan da, çox dolayı yolla gedib böyük dövrə vurdu, tatarlara elə yanaşdı ki, guya, bu, məxsusi onla-rın dalısınca göndərilmiş çapardır. Onlara dedi ki, Çam-Çi-Tonqo bütünü yandırın adamlar kafirlərin, yəni xristianların karvanı ilə Şilə getdilər ki, orada Tunqus bütünü – rəhmətil Şal-İsarı yandır-sınlar. Tatarlar atları o tərəfə çevirdilər və üç saatdan da az bir müddət ərzində tamam gözdən itdilər. Biz isə sağ-salamat Yaravenskə gəlib çatdıq, oradan isə dəhşətli bir səhradan keçib əhalisi nisbə-tən daha çox olan başqa bir vilayətə yollandıq. Bu vilayətdə şəhər-lərin və qalaların sayı da çox idi, bunların hamisini Moskva padşahı tikdirmişdi, hamisində da karvanları qorumaq və ölkəni tatarların



basqınlarından müdafiə etmək üçün hərbi hissələr qoyulmuşdu. Bizim karvandakı şotlandiyalılardan biri Üdinsk qubernatoru ilə tanış idi, onunla danışandan sonra qubernator bizə yaxınlıqdakı stansiyaya qədər 50 nəfərlik mühafizə dəstəsi qoşdu.

Mən elə bilirdim ki, Avropaya yaxınlaşdıqca biz daha çox əhali yaşayın və mədəni vilayətlərdən keçəcəyik, amma yanılmışdım. Sən demə, biz hələ yenə də bütürəst barbarların yaşadığı Tunqus vilayətindən keçməli imisik. Amma onu da deyim ki, moskvalar onları istila edəndən sonra, buradakı qəbilələr bizim əvvəl gördük-lərimiz qədər tehlükəli deyildi. Tunqusların paltarları heyvan dərisindəndir, yurtların üstünü də heyvan dərisi ilə örtürlər. Kişiləri nə sifətcə, nə də geyim və bəzəkləri ilə qadınlardan fərqlənmirlər. Qışda, hər yeri qar örtəndə onlar bir-biri ilə yeraltı yollarla birləşən zırzəmilərdə yaşayırlar. Rus hökuməti bütün bu xalqların döndəri-lib xristianlaşdırılmağına heç bir qayğı göstərmir və yalnız çalışır ki, onları itaətdə saxlaşın.

Moskvaların dediyinə görə, Avropanı Asiyadan ayran Yenisey çayı sahilindəki Yeniseysk şəhərini ötdüm, Ob çayına qədər uzanan, çox geniş, münbit torpaqlı, amma əhalisi çox az olan bir vilayətdən keçdim. Rusiyadan buraya sürgün olunanlardan başqa, bu yerin sakinlərinin hamısı bütürəstdir; ölüm cəzası üstlərindən götürülmüş caniləri Moskov məmləkətindən bu yerlərə sürgün edirlər, çünki buradan qaçıb qurtarmaq mümkün deyildir.

Sibirin paytaxtı Tobolsk şəhərinə qədər diqqəti cəlb edəsi heç bir qəribə hadisə baş vermadı və mən Tobolsk şəhərində çox qaldım, səbəbi də aşağıdakılardan ibarət idi.

Biz yeddi ay idim ki, yol gəlirdik. Qış sürətlə yaxınlaşırırdı. Mən belə fikirləşirdim ki, Tobolskdan yola düşsəm, ya gərək Yaroslavl və Narvadan keçib Dansiqə gedəm, ya da ki Dvina çayı ilə Arxangelskə özümü çatdırıram ki, İngiltərəyə, Hollandiyaya və ya Hamburqa gedən gəmilərdən birinə minəm. Mən bilirdim ki, ilin bu fəslində Baltik dənizi və Ağ dəniz donur. Buna görə də Tobolskda qalıb qış orada keçirməyi qərara aldım, öz aləmimdə də belə hesab eləmişdim ki, 60 dərəcə şimal en dairəsində yerləşən bu şəhərdə, yəqin, ərzaq bol olaq, isti ev taparam, özüm də yaxşı adamların arasına düşərəm.

Bu yerin iqlimi mən yaşadığım və soyuğunu ancaq özümü soyuğa verəndən sonra hiss etdiyim o əziz adanın iqliminə, qətiyyən,

oxşamırdı. Orada lap nazik paltarda gəzib-dolanmaq mənim üçün çətin olurdu, ocağı isə yalnız yemək hazırlamaq üçün yandırırdım. Burada isə başqa cür idi, küçəyə çıxmaq üçün, gərək, başdan-ayağa ağır bir kürkə bürünəsən.

Burada, mənim evimdə soba var idi, amma bu sobanın ingilis evlərində olan və yalnız yandırıldığı müddətdə istilik verən açıq ingilis buxarısına heç bir bənzəri yox idi. Mənim evimdə soba otaqların ortasında idi və otaqların da hamisini bir qaydada qızışdırırdı; ingilis hamamlarında qoyulan sobalarda olduğu kimi, bu sobanın da içindəki od görünmürdü.

Ən çox diqqətəlayiq şey bu oldu ki, uzaq bir ölkədə, Buzlu okeanın yaxınlığında, Yeni torpaqdan cəmi bir neçə dərəcə cənubda yerləşən belə bir şəhərdə mən yaxşı adamların arasına düşmüşdüm. Bu da təəccübülu deyil, çünki Tobolsk dövlət canilərinin sürgün olunduğu yerdir; şəhər zadəganlarla, knyazlarla, dvoryanlarla, hərbi xidmətçilər və saray adamları ilə doludur. Məşhur knyaz Qolitsın, qoca voyevoda Robostiski və digər bir neçə görkəmli adam burada idi, bir neçə nəfər xanım da var idi. Mənim yol yoldaşım və buradan aynıldığım şotlandiyalı tacirin vasitəsilə mən bir neçə əsilzadə ilə tanış olmuşdum və uzun qış gecələrini onlarla birlikdə pis keçirmirdim.

Mən bir dəfə öz qeyri-adi sərgüzəştlərim barədə oraya sürgün olunmuş bir çar naziri, knyaz ilə söhbət edirdim. Həmin knyaz rus imperatorunun böyüklüyü və əzəməti, hakimiyyətinin qeyri-məhdudluğu, onun sarayının dəbdəbəsi, məmlekətinin böyüklüyü və genişliyi haqqında uzun-uzadı danışdı. Onun sözünü kəsib dedim ki, elə mən özüüm Moskov çıarından da qüdrətli bir hökmədar idim, hərçənd, mənim ölkəm onun qədər geniş, təbəələrim də o qədər çox deyildi. Rus məmuru, görünür, mənim bu sözümdən heyrətə gəlmişdi və mənim nə demək istədiyimi başa düşmədiyindən diq-qətlə üzümə baxırdı.

Mən ona dedim: "Bu dediyimi bir balaca izah etsəm, siz daha heyrət etməzsınız. Məsələ bundadır ki, əvvələn, bütün təbəələrimin həyatı və mülkiyyəti mənim ixtiyarında idi və bu qeyri-məhdud hakimiyyətə baxmayaraq, onlardan bir nəfər də olsun mənə və ya mənim üsuli-idarəmə qarşı öz narazılığını bildirmədi". Mənim bu sözümü eşidəndə məmur başını yırtıladı və dedi ki, bu məsələdə



mən Moskov çarından yuxarıyam. Mən isə davam etdim: "Mənim padşahlığimdakı bütün torpaqlar mənim xüsusi mülkiyyətim idi və mənim təbəələrim torpağı məndən yalnız icarəyə götürürdülər, özü də tamamilə könüllü; onların hamısı mənim uğrumda qanlarının son damlasına qədər vuruşardılar və mənim fikrincə, müstəbib və zalim hökmdarlardan heç biri – mən özümü də belə müstəbib hesab edirdim – və heç bir zaman hamının bu cür ümumi məhbəbətini qazanmamış və eyni zamanda öz təbəələrinə bundan artıq qorxu hissi aşılıamamışdır".

Mən öz həmsöhbətlərimi bir müddət bu cür siyasi tapmacalarla çəşbaş salandan sonra, nəhayət, axırda özüm barədə əsl həqiqəti açıb onlara dedim və adada olmağımın tarixəsini, özüm üçün və öz təbəələrim üçün gördüyüüm işlərin hamısını, sonralar yazdığınışım şəkildə, bütün təfsilati ilə onlara nağıl etdim. Mənim danışdıığım həmsöhbətlərimin hamısını, xüsusən knyazı bərk tutmuşdu. O ah çəkib mənə dedi ki, insan üçün həqiqi böyüklük odur ki, özünü ələ almağı bacarasan və o, mənim vəziyyətimdə olsayıd, onu üstün tutardı. Heç bir zaman Moskva çarının nəticəsində gəlib düşdüyü bu yalqızlıq və tənhalıq mühitində o özünü bir zaman öz hökmdarı olan çarın sarayında hakimiyyətdə olduğu vaxtdakindan daha xoşbəxt hesab edir. İnsan həyatında müdirlikin ən yüksək nöqtəsi – şəraitə uyğunlaşmaq bacarığıdır, ətrafımızda nə qədər dəhşətli firtinalar baş versə də, gərək, daxili sakitliyi saxlamağı bacarasan və heç bir zaman öz təmkinini itirməyəsən. O, buraya gəldiyi ilk günlərdə, digər sürgün olunanların etdiyi kimi, saçlarını yolar, əynindəki paltarı didib-parçalayırmış. Lakin bir müddət keçəndən sonra o, öz daxili aləminə dərindən nəzər salır və onu əhatə edən mühiti daha diqqətlə müşahidə edir və belə bir əqidəyə gəlir ki, əgər həyata bir qədər yüksəkdən baxa bilsən və anlasan ki bu dünyada əsl xoşbəxtlik çox az adama nəsib olur, o zaman sən özün, həqiqətən, xoşbəxt ola bilərsən və başa düşərsən ki, sənin özün kimi insanların ən azacıq köməyi ilə sən öz gözəl arzularını həyata keçirər, ən yaxşı istəklərini təmin edərsən. Təmiz havada tənəffüs, soyuqdan qorunmaq üçün paltar, acliği dəf etmək üçün qida, sağlamlılığı mühafizə üçün fiziki təmrinlər – xarici aləmdən, onun fikrincə, bizə lazım olan bunlardır. Hərçənd ki, bu dünyada bəzilərinə qismət olan yüksək mənsəb, hakimiyyət, var-dövlət və eyş-işrət

özü də adamı müəyyən dərəcədə xoşhal edib nəşələndirə bilir, amma bütünlükdə onların hamısı, adətən, bizdəki təkəbbür, lovğalıq, paxılıq, şöhrətpərəstlik və şəhvət kimi alçaq ehtiraslara, yəni hər növ cinayətin mənbəyi olan ehtiraslara xidmət edir. Bu alçaq və rəzil ehtirasların isə həqiqi müdrik insanda cəmləşən xeyirxahlıq və səxavətlə heç bir əlaqəsi yoxdur.

Hazırda pozğun həyatın aldadıcı sevinclərindən məhrum olduğu və həmin sevinclərin qaranlıq tərəflərini yaxşıca nəzərdən keçirib, özü üçün aydınlaşdırıldığı bir anda o qəti olaraq belə bir əqidəyə gəlmışdır ki, yalnız xeyirxahlıq və mərhəmət insana həqiqi müdriklik, var-dövlət və əzəmet bəxş edir və gələcək həyatı üçün də ona səadət təmin edir. Bu cəhətdən onların hamısı burada sürgündə, öz düşmənlərindən, hakimiyət və ixtiyaratin, var-dövlətin hesabına əldə etdikləri nemətlərdən zövq alıb kef çəkənlərdən daha xoşbəxtlərlər.

Knyaz dedi: "Mənə inanın, cənab, mən bu sözləri bizim buradakı yoxsul cəmiyyətimizin təsiri altında və ya taktik mülahizələrə görə demirəm; ləp səmimi sözümdür, hətta əgər mənim hökmərim çar özü yenidən məni geri çağırırsa və mənim bütün əvvəlki dəbdəbəli həyatımı bərpa etsə, yenə də qəlbimdə saraya qayıtməq üçün heç bir arzu hiss etmirəm".

O, bunu elə ciddi və elə dərin bir inamlı dedi ki, onun səmimi-liyinə şübhə etmək mümkün deyildi. Mən cavabımda ona dedim ki, mən yaşadığım adada özümü bir növ padşah, hakimi-mütləq kimi hiss edirdim, amma onu mən təkcə hökmədar yox, həm də böyük işgalçı hesab edirəm, çünkü hər kim öz ağılsız arzu və istəklərini cilovlayıb onlara qalib gələ bilirsə və öz hakimiyətini özü üzərində də qeyri-məhdud dərəcədə tətbiq etməyi bacarırsa, hər kimin ağılı iradəsi üzərində hökmərandırsa, – belə adam mənim nəzərimdə, dövlət işgalçısından daha da böyükdür. "Amma bir sualım var", – dedim.

O dedi: "Buyurun, soruşun, sizdən çox xahiş edirəm".

Dedim: "Əgər sizə azadlıq bəxş edilsə, siz bu sürgündən qayıdib getməyə razı olarsınız?"

"Sizin bu sualınız çox incə mətləbə toxunur və tələb edir ki, ona düzgün və səmimi cavab vermək üçün bəzi şeylər çox dəqiq ayırdılsın. Mənə elə gəlir ki, bu dünyada heç nə məndə bu sürgündən azad olub geri qayıtməq meyli oyada bilməz, iki şeydən başqa: özü-müzünkülərlə görüşmək və bir qədər isti iqlimdə yaşamaq arzusunu



nəzərdə tuturam. Lakin mən sizə açıqca bildirirəm ki, saray həyatının dəbdəbəsi, şöhrəti, hakimiyyət, nazirlik mənsəbi, variyyat, o mühitin zövqü və səfəsi – daha doğrusu, dəlilikləri – məni qətiyyən cəzb eləmir. Əgər bax, elə bu dəqiqliqə mən öz hökmərdən məktub alsam ki, məndən alınmış bütün mənsəb və rütbələri mənə qaytarır, mən – özümü yaxşı tanıdığınıma görə – sizə bildirirəm ki, bu vəhşi səhranı, buz bağlamış bu gölləri Moskvada bir saraya dəyişmərəm”.

Mən soruştum: “Lakin, şöhrətli knyaz, bir iş var ki, axı siz təkcə bir zaman zövq alıb nəşələndiyiniz saray həyatının gözəlliklərini, hakimiyyəti, rütbənizi və var-dövlətinizi deyil, ən adı həyat və məişət rahatlıqlarınızı da itirə bilərsiniz, sizin əmlakınız müsadirə oluna bilər, daşınan əmlakınız oğurlanar, burada əlinizdə olan vəsait isə sizin ən zəruri ehtiyaclarınızı ödəməyə də kifayət etməz”.

Mənim bu sözümün qabağında isə o dedi: “Bütün bunlar elədir, əgər siz məni yalnız məmur və ya knyaz kimi qəbul edirsizsə, o dedikləriniz də doğrudur. Bəli, mən, həqiqətən, knyazam; lakin siz mənə adı gözlə baxın və məni başqalarından qətiyyən fərqlənməyən bir adam hesab edin. Bu şəraitdə mən heç bir məhrumiyyətdən qorxası deyiləm, yalnız xəstəlik olmasın və əlil vəziyyətinə düşməyim. Elə bizim buradaki həyat tərzimizin özü sizin mülahizələrinizə cavab ola bilər. Buradakılardan fərqli yüksək mənsəbi olan beş nəfərik; biz hamıdan kənarda çox tənha yaşayıraq, sürgün olunmuş adam elə, gərək, belə yaşasın, bizim varidatımızın xilas edib saxlaya bildiyimiz qalıqları isə burada güzəranımıza kömək edir və bizi ova gedib yeməyə bir şey axtarıb tapmaq zəruratindən xilas edir. Lakin bu cür köməyi olmayan və meşələrdə samur və tülükü ovlayan yoxsul əsgərlərin də yaşayışı burada heç bizimkindən pis deyil. Onlar bir ay cəhd eləyib yaxşı işləyəndə, bütün bir ilə bəs eləyir. Burada yaşayış çox da baha başa gəlmir, buna görə vəsait də az tələb olunur. Bu da sizin mülahizələrinizin cavabı”.

Mənim bu diqqətəlayiq adamlı etdiyim maraqlı söhbətlərin hamısını burada şərh etməyə imkanım yoxdur. Amma onu deyim ki, bu adamın dediklərindən aydın olurdu ki, o, insanlara dərindən bələddir və onun hər kəlməsi uzun təcrübə və düşüncənin nəticəsidir.

Mən Tobolskdə səkkiz ay qaldım, cansızıcı və sərt qış orada keçirdim. Elə bərk şaxtalar olurdu ki, kürkə bürünməmiş və sıfətini dəri örtüklə, daha doğrusu, göz və nəfəs üçün üç dəliyi olan

başlıqla örtməmiş küçəyə çıxməq mümkün deyildi. Üç ay günlər solğun və qısa keçdi, günün uzunluğu cəmi beş və ya altı saat çəkirdi. Amma hava aydın və açıq olurdu, hər yeri örtən qar o qədər ağ idi ki, gecələr heç bir o qədər qaranlıq da olmurdu. Atlarımız zırzəmidə saxlanırdı, özləri də lap acıdan ölürdülər; bizim özümüzə və atlara qulluq etmək üçün burada tutduğumuz xidmətçilər isə özlərini soyuqdan qoruya bilmir və çox zaman əllərini və ayaqlarını şaxta vururdu, belə hallarda biz onları da isindirməli olurdum.

Doğrudur, otaqlar isti olurdu, çünkü o yerlərdə evlərin qapıları çox kip örtülüür, divarları qalın olur, pəncərələri xırda və ikişaylıdır. Bizim yeməyimiz, başlıca olaraq, qaxac ətdən ibarət idi, çox yaxşı çörəyimiz və müxtəlif növ quru balığımız olurdu və hərdənbir təzə qoyun və camış əti gətirirdilər, çox dadlı olurdu. Qış üçün bütün ərzaq yayda tədarük edilirdi. İçdiyimiz su araqla qarışdırılmış olurdu, təntənəli bayram günlərində isə araq əvəzinə bal içirdik – bu içkini orada çox gözəl hazırlayırlar. Hər cür havada ova çıxan ovçular tez-tez bizə təzə maral və ayı əti gətirirdilər, amma ayı əti çox da xoşumuza gəlmirdi. Bizim xeyli quru çay ehtiyatımız var idi və rus dostlarımızı çaya qonaq edirdik. Ümumiyyətlə, burada yaxşı yaşayırıq və bizim üçün xoş keçirdi.

Mart ayı gəlib çatdı, günlər xeyli uzandi, hava da axır ki, bir az babatlaşdı. Mənim yol yoldaşlarım xizəklə getməyə hazırlaşdırlar, mən isə Moskvadan keçib Baltik dənizi sahilinə yox, birbaşa Arxangelskə getməyi qərara aldım, buna görə də tələsmirdim, bilirdim ki, Avropadan gəmilər Arxangelskə may və ya iyun ayından tez gəlmir və əgər mən avqustun əvvəllerində oraya çatsam, gəmilər hələ orada olar. Beləliklə, səfərə çıxmaga hazırlaşanların hamısı məndən qabaq yola düşüb getmişdilər. Tobolsk tacirlərindən çoxu dəri satmaq və bu yerlərə vacib olan malları alıb gətirmək üçün hər il Moskvaya, yaxud Arxangelskə gedirlər; onların yolu 800 mildən çox olduğuna görə yaz başlanan kimi lap erkən yola düşürlər.

Mayın axırında mən də yol tədarükünə başladım və bu hazırlıq müddətində Moskva çarının Sibirə sürgün etdiyi adamların hali barədə xeyli düşündüm. Sürgündə onlara sərbəst hərəkət imkanı verilirdi, istədikləri yerə gedə bilərdilər; mən də bir şeyi başa düşmür-düm ki, bu adamlar nə üçün yaxşı və rahat yaşaya biləcəkləri başqa ölkələrə çıxb getmirlər. Lakin başa düşmədiyim bu məsələ tezliklə



aydın oldu, mən bu barədə yuxarıda xatırladığım məmurdan soruşdum ki, sürgündə olanlar nə üçün başqa yerlərə getməyə təşəbbüs göstərmirlər, onlara mane olan səbəblər hansılardır, o, mənə izah edib dedi:

— Siz, cənab, bizim yaşadığımız ölkənin xüsusiyətlərini və sürgündə olanların vəziyyətini nəzərə alın. Biz burada dəmir barmaqlıqlardan və qıfillardan daha möhkəm sədlərlə əhatə olunmuşuq: şimal tərəf Buzlu okeandır ki, indiyə qədər hələ oraya nə bir gəmi, nə də bir qayıq gedib çıxmayıbdır, əgər hətta bizim özümüzdə gəmi və ya qayıq olsaydı, yenə, fərqi yoxdur, biz heç yana üzüb gedə bilməzdik. Qalan üç tərəfdən isə çarın ölkəsi neçə min mil məsafəyə uzanıb gedir, o yerlərdə isə gediş-geliş olan bütün yollarda və keçidlərdə hərbi hissələr dayanır, buna görə də biz nə onların gözündən yayınıb xəlvət yollardan, nə də ayrı yerdən keçib gedə bilmərik.

Mən daha ona cavab verə bilmədim, amma başa düşdüm ki, onların düşdürü bu həbsxana elə Moskva qalasının özü kimi möhkəmdir. Bu vaxt ağılıma belə bir fikir də gəldi ki, bəlkə, mən özüm bu əla insanı buradan qaçırmaga vasitə olum və təşəbbüs göstərim, elə bu fikirlə də qət etdim ki, nəyin bahasına olur olsun, onu buradan qaçıracağam. Bir axşam fürsət düşdü, onu öz planımla tanış etdim. Ona dedim ki, onu buradan çıxarıb özümlə aparmaq mənim üçün asan olacaqdır, çünkü onun üstündə heç bir gözetçi yoxdur, həm də mən Moskvaya deyil, Arxangelskə gedirəm, özüm də tək yox, karvanla yola çıxacağam, buna görə də yoluştı şəhərlərdə heç dayanmaya da bilərəm, karvandır, kefim harada istəsə, orada düşərgə salıb dayanaram. Biz bu cür, lap yəqin, maneəsiz Arxangelskə gedib çatarıq, orada isə mən dərhal onu ingilis və ya holland gəmisinə mindirərəm və sağ-salamat özümlə apararam. Nə qədər ki o, hələ öz-özünü dolandırmaq imkanı əldə etməyib, yol xərcini və digər xərclərin hamısını mən öz üzərimə götürürəm.

Mən danışdıqca o, gözünü məndən çəkmir və dediklərimi çox diqqətlə dinləyirdi. Mən onun üzünün ifadəsindən duydum ki, sözlərim onu bərk tutubdur; sıfəti gah qızarır, gah ağarırdı. Gözləri parlayırdı, nəfəsi təngişirdi; o hətta birdən-birə mənə cavab verə biləcək halda deyildi. Mən sözümü qurtaranda o, əvvəlcə bir müddət susdu, sonra birdən-birə məni qucaqlayıb dedi:

– Dostluğun en yüksək və coşqun arzuları əgər bizim kimilər üçün tələyə çevrilirsə və əgər biz bir-birimizi yoldan çıxarıb günaha batırırsaq, gör insan nə qədər zavallıdır! Əziz dostum, sizin təklifiniz o qədər səmimidir, o qədər mərhəmətli, o qədər təmənnasızdır və şəxsən mənim üçün o qədər əlverişlidir ki, gərək, insanları lap az tanımış olasan ki, bu təklifə heyvət və təəccübə yanaşasan və öz qəlbində dərin minnətdarlıq hissi keçirməyəsən. Lakin burada bir iş var, mənim bu dünyaya nifrat etməyim barədə dediklərimi siz, doğrudanmı, əsl həqiqət kimi qəbul etmisiniz? Yoxsa zənn etmisiniz ki, doğrudan da, mən o qədər ehtirassız və soyuq-qanlı bir adama çevrilmişəm ki, dünyanın bütün ləzzətlərindən yüksəkdə dayanıram və daha məni heç nə cəlb etmir, eləmi? Yəqin, siz inanmısınız ki, əgər hökmədarım mənə rəhm etsə və sarayda mənə əvvəlki mənsəbimi tutmağı dəvət etsə, geri qayıtmağı arzu etmərəm, hə? Mənə açıq deyin, siz məni nə hesab edirsiniz: siz məni namuslu adammı sayırsınız, yoxsa özünü öyən boşboğaz və riyakar hesab edirsiniz?”

Sözünün bu yerində knyaz dayanıb susdu. Əvvəlcə mən belə zənn etdim ki, o, mənim cavabımı gözləyir, amma tezliklə hiss etdim ki, o, çox həyəcanlandıığını görə sözünə ara verib dayanmışdır. Etiraf edirəm ki, həm onun keçirdiyi hissələr, həm də bu adamın xarakteri məni heyvətləndirmişdi. Onda öz azadlığını geri qaytarmağa meyil oyatmaq üçün mən əlavə bir neçə dəlil də gətirdim. Ona dedim ki, gərək o, mənim bu təklifimə onun azadlığı üçün göylərin açıldığı bir qapı kimi baxıñ və belə hesab etsin ki, bu təklif insanlara yenidən xidmət etmək və fayda gətirmək üçün ona imkan yaratmaq istəyən ilahi qüvvənin səsi, qəzavü-qədərin dəvətidir.

Bu müddətin ərzində o, özünə gəldi və qızığın bir ifadə ilə mənə cavab verdi: “Yəni siz, cənab, əminsiniz ki, bu, göylərin səsidi, ilahi qüvvənin dəvətidir, azad olmağımı aldadıcı rənglərlə bəzəyib məni çasdırmaq istəyən başqa bir qüvvənin qurduğu tələ deyildir? Yəni tamam arxayınsınız ki, bu yol məni birbaşa məhv olmağa aparmır? Məni öz əvvəlki zavallı dəbdəbəmə qayitmağa burada heç nə təhrik etmir və mən qorxuram ki, başqa yerə gedib çıxsam, bizim ruhumuzda donub qalmış lovğalıq, şöhrətpərəstlik, şəhvətpərəstlik və paxılılıq toxumları yenidən məndə baş qaldırıb cürcərər, dərin kök atar və yenidən çıçəklənər. O halda indi sizin qarşınızda gördüyüünüz



və öz ruhunun bütün hərəkətlərini idarə edən bu xoşbəxt məhbəsə ona verilən bütün azadlığa baxmayaraq, öz ehtiraslarının aciz quluna çevrilər. Əziz dost, izin verin öz yerimdə, burada, məni hər cür şirnikləndirici şeylərdən qoruyub saxlayan bu uğurlu sürgündə qalım və məni öz idrakımın azadlığı bahasına azadlığın kölgəsini satın almağa məcbur etməyin. Çünkü mən də adı bir adamam, başqaları kimi, mən də ehtiraslardan azad deyiləm, məndə də zəif cəhətlər var. Siz gəlin elə etməyin ki, eyni zamanda həm mənə dost deyəsiniz, həm də məni şirnidirib yolumdan azdırásınız, günaha batırasınız!”

Əgər mən əvvəlcə ona təəccüb etmişdim, indi tamam çəşəb qalmışdım və heç bir söz demədən gözlərimi həmsöhbətimə dikib, matdəm-matdəm baxırdım. Çox sərt şaxta olmağına baxmayaq, o, daxilində keçirdiyi gərgin ruhi mübarizə nəticəsində hətta tərləmişdi. Gördüm ki, o, öz fikrini cəmləməyə ehtiyac hiss edir; buna görə də mənim təklifim üzərində düşünməyi ondan xahiş etdim və öz otağıma getdim.

Təxminən, iki saatdan sonra qulağıma səs gəldi, kimsə mənim qapımın qabağında gəzirdi. Tələsik qapını açdım, gördüm ki, məmur dostumdur. O, mənə dedi: “Əziz dost, siz məni, demək olar, lap inandırırdınız, amma bu həvəsin qarşısını almaq üçün də mən özümdə qüvvə tapdım. Əgər mən sizin təklifi rədd etsəm, acıqlanmayıñ, sizin bu nəcib hərəkətiniz mənə çox dərin təsir etdi və gəldim ki, öz səmimi minnətdarlığımı sizə izhar edim. Mən həm də əmin olduğumu bildirmək istərdim ki, deyəsan, öz-özüm üzərində qələbə çalmaq mümkün olmuşdur”.

Mən ondan soruştum: “Dostum, yəni siz, doğrudanmı, göylərin əmrinə zidd gedəcəksiniz?”

O cavab verdi dedi: “Cənab, əgər göylər mənim buradan çıxıb getməyimi istəsəydi, mənim qəlbimə də getmək həvəsi salardı; əksinə, mən qəti əminəm ki, göylər sizin təklifinizə rədd cavabı verməyi mənə təlqin edir və mən son dərəcə razıyam ki, məndən ayrılkən siz burada, azad olmasa da, amma yenə də həmişəki kimi namuslu bir adəmi qoyub gedirsiniz”.

Bu söhbətdən sonra daha mən nə edə bilərdim. Bircə onu dedim ki, mən öz təklifimi bildirəndə ən yaxşı və xeyirxah niyyətləri əldə rəhbər tutmuşam. Knyaz məni səmimiyyətlə bağırna basdı və

əmin etdi ki, təklifin xeyirxah niyyətlərə edildiyinə heç bir zaman şübhə etməmişdir; sonra o, mənə samur dərisi təqdim etdi – vəziyyətinə görə bu, onun tərəfindən çox zəngin bir hədiyyə idi, istədim, qəbul etməyim, mümkün olmadı, o, məni dile tutub qəbul etdirdi.

O biri gün mən də öz xidmətçimlə ona bir balaca qutu çay, iki parça Çin ipəyi, hər biri, təxminən, altı unsi ağırlığında iki yapon qızılı külçəsi göndərdim, əlbəttə, bütün bunlar onun mənə hədiyyə verdiyi samur dərilərinin bahasını, qətiyyən, ödəmirdi, çünkü İngiltərədə həmin samur dərilərinin qiyməti, təxminən, iki yüz funtdur. O, çayı, ipəyin bir parçasını və külçələrdən də birini – üzərində yapon naxışı olanı qəbul etmişdi, o birilərini isə geri qaytarmışdı, xidmətçi ilə də xəbər göndərmişdi ki, mənimlə görüşüb danışmaq istəyir.

Mən onun yanına gələndə o əmin olduğunu bildirdi ki, dünənki səhbətimizdən sonra mən daha onu getməyə şirnikləndirməyəcəyəm. Lakin, bir halda ki, mən ona belə bir nəcib təklif etmişəm, indi o xahiş edir ki, eyni hörməti başqa bir nəfərə göstərim, çünkü knyazın vəziyyəti onun taleyinə çox böyük təsir göstərmişdir və özi də onun halına yanır. Mən cavab verdim ki, onun özünə edəcəyim köməyi eyni ilə başqasına da edəcəyimə söz verə bilmərəm, lakin əgər o xahiş etdiyi adamın kim olduğunu və adını deməyi lazımlılsə, mən də ona müəyyən bir cavab verə bilərəm. O dedi ki, öz oğlunu nəzərdə tutur, o da eyni ilə onun düşdürüyü vəziyyətdədir; sonra əlavə etdi ki, mən burada öz oğlumu görməmişəm, çünkü o, buradan iki yüz mil uzaqda, Ob çayının o biri tərəfindədir; lakin əgər mən razılıq versəm, onun dalınca adam göndərər.

Mən onun könlünü sindirməq istəmədim və razılıq da verdim, amma başa saldım ki, mən bu hörməti yalnız onun öz xətirinə edirəm. Sabahısı o, öz oğlunun dalınca adam göndərdi, iyirmi gündən sonra oğlu beşaltı atla gəlib çıxdı, atların hamısı xeyli qiyməti olan çox bahalı dəri tayları ilə yüklənmişdi. Xidmətçilər atları şəhərə gətirdilər, cavan məmuru bir qədər kənardı saxladılar; o, bizim yanımıza gecə, incognito gəlmışdı. Atası onu mənimlə tanış etdi və biz səyahətimizin təfsilatını birlikdə müzakirə elədik.

Mən burada xeyli samur, qara-qonur tülkü, sincab dərisi və digər qiymətli xəzlər aldım, bunları Cindən gətirdiyim ipək mallara, xüsusən mixək və cövüzə dəyişirdim, bu ədvayıyatın bir hissəsini



burada, bir hissəsini də Arxangelskdə, Londonda sata biləcəyimdən daha baha qiymətə satdım. Alış-veriş və qazanc işi ilə məndən də çox maraqlanan şərifik bu sövdədən o qədər razi qaldı ki, bizim Tobolskda çox dayanmağımıza da heç heyif silənmədi.

Nəhayət, biz iyunun əvvəlində bu uzaq şəhəri tərk etdik və zənimcə, Avropada çox az adam tapılar ki, bu şəhər haqqında eşitmiş olsun: çünkü bu şəhər ticarət yollarından çox kənardadır.

Bizim karvanımız çox da böyük deyildi, cəmi otuz iki at və dəvədən ibarət idi, bunların da hamısı mənimki hesab olunurdu, amma, əslində, onlardan on biri mənim təzə yol yoldaşımın idi. Bu da çox təbii idi ki, mən yanımca bir neçə nəfər xidmətçi götürmüşdüm, cavan məmuru isə hər yerdə işlərimi idarə edən müdir kimi qələmə verirdim. Ruslar məni kimin yerinə qoyur və hansı ağa hesab edirlər, bilmirəm, çünkü mən bu barədə onlardan heç nə soruşturdum. İndi biz, mənim Cindən bu tərəfdəki yolumda ən geniş və çətin keçilən bir səhradan keçməli idik. Ona görə çətin keçilən deyirəm ki, burada yolun bir çox yeri çökək, bataqlıq və kələ-kötür idi. Bunun müqabilində isə bizə təsəlli verdilər ki, Ob çayının bu sahilində tatarların və ya soyğunçuların dəstələri gözə dəymir; amma, əslində, tersinə oldu.

Mənim yol yoldaşımın çox sadıq bir xidmətçisi var idi, sibirli idi, o, bu yerlərə çox yaxşı bələd idi və bizi dolayı yollarla aparır, gedişgelişi çox olan böyük yolun üstündəki Tümen, Solikamsk və digər böyük şəhər və kəndlərdən kənar yerlərdən hərləyib keçirirdi, çünkü həmin şəhərlərdə dayanan hərbi hissələr, sürgündəkilər qəçməsindən deyə, qorxularından səyyahların hamısını çox ciddi yoxlayırlar. Buna görə də bizim yolumuz əl-ayaq çatmayan uzaq yerlərdən keçirdi və biz şəhərlərdə dayanıb rahatlanmaq əvəzinə, düşərgələrdə çadır qurməli olurduq. Lakin bir müddət bu cür yol gedəndən sonra cavan məmur, biz narahat olmayaq deyə, təkidlə teləb etdi ki, yoluüstü şəhərlərə girək və orada rahatlanıb dincələk. Özü isə xidmətçi ilə birlikdə meşədə qalırdı və sonra şərtləşdiyimiz yerdə gəlib bizə qoşulurdu.

Nəhayət, o yerlərdə Avropa ilə Asiya arasında sərhəd hesab olunan Kama çayını keçərək biz Avropaya daxil olduq; Kamanın Avropa sahilindəki birinci şəhəri Solikamsk adlanır. Biz elə bilirdik ki, burada başqa bir xalq, başqa ənənələr, başqa paltar, başqa bir

din, başqa bir məşğələ görəcəyik, amma yanılmışdıq; sən demə, biz burada hələ iki yüz mil, bəzi yerləri isə yeddi yüz mil uzanan daha bir düzənlilikdən keçməli imişik. Bu kədərli və dilxorcu yer monqol-tatar vilayətlərindən bir o qədər də fərqlənmirdi; əksəriyyəti bütperəst olan əhali səviyyədə Amerika vəhşilərindən bir az yüksəkdə dayanır: onların da evləri, şəhərləri bütürlə doludur, həyat tərzi ibtidaidir; şəhərlər və onlara yaxın olan kəndlər isə istisna təşkil edir, o yerlərin sakinləri xristiandırlar, yaxud yunan kilsəsinə mənsub yalançı xristianlardır, amma onlarda xristian dini mövhumat və xurafatla o qədər qarışmışdır ki, bəzi yerlərdə adı şamanlıqdan çox az fərqlənir.

Bu boş düzənliliyin meşələrindən keçib gedəndə fikirləşirdik ki, bütün təhlükələr sovuşdu, arxada qaldı; lakin biz bu fikirdə ikən quldur dəstəsi, az qala, bizi qırıb, var-yoxumuzu aparacaqdı. Onlar kim idi, ostyaklar idi – yoxsa Sibirdən gətirilən samur dərisi həvəskarları idi – bilmirəm; hamısı atlı idi, ox və kamanla silahlanmışdır. Qırq-qırq beş nəfər olardılar, iki tüfəng mənzilinə qədər yaxınlaşdırıvə heç bir söz demədən bizi mühasirəyə aldılar. Onlar yolumuzu kəsəndə biz on altı nəfər – hamımız dəvələrin qabağına keçib cərgə ilə düzüldük və bu adamların kim olduğunu öyrənmək üçün sibirli xidmətçini onların qabağına göndərdik. Xidmətçinin kəşfiyyatının nəticəsi ilə hamidan çox cavav məmür maraqlanırdı, çünkü o qorxurdı ki, birdən bu dəstə onun dalınca göndərilmiş olar. Bizim gönderdiyimiz nümayəndə ağ bayraqla atlılara yaxınlaşdı və onları səslədi. Sibirli xidmətçi yerli dillərdən bir neçəsində danışındı, buna baxmayaraq, həmin adamların ona dediklərindən bir kəlmə də başa düşə bilmədi. Lakin xidmətçi onların işarələrindən anladı ki, bir az da yaxınlaşsa, onu vuracaqlar, buna görə də nəticəsiz geri döndü. Onları, geyiminə görə, xidmətçi tatar, kalmık və ya çerkəs hesab edirdi, amma deyirdi ki, onların bu qədər uzaq şimala gedib çıxdıqlarını heç bir zaman eşitməmişdir.

Vəziyyət o qədər də sevindirici deyildi, lakin heç nə etmək olmazdı. Bizdən sol əldə, dörrdə bir mil məsafədə, yolun kənarında kiçik bir meşə, yaxud ağaçlı görünürdü. Mən dərhal həmin meşəyə təref getməyi və orada möhkəmlənməyi qət etdim. Belə fikirləşirdim ki, əvvəla, ağaclar bizi onların oxlarından qoruyar, ikincisi, düşmən bu vəziyyətdə üzərimizə hücum edib ağacların arasında at



oynada bilməz. Bu məsləhəti mənə, ən təhlükəli dəqiqlidə hamını ürəkləndirməyi və xilas etməyi çox əla bacaran qoca losman vermişdi. Biz cəld həmin meşəyə qaçdıq və tez oraya çatdıq, quldurlar da bizə mane olmadılar – biz heç axıra qədər də bilmədik ki, onları necə adlandıraq. Kiçik meşəyə çatanda gördük ki, bəxtimizdən, meşənin bir tərəfi bataqlıqdır, o bir tərəfindən isə böyük Vişera (Wirtska) çayının bir qolunu təşkil edən kiçik çay axır. Bu çayın sahilindəki ağacların sayı iki yüzdən çox deyildi, amma çox sıx bitmişdilər, hamısı da yoğun idi, elə buna görə də düşməndən qorunmaq üçün çox əlverişli yer idi, həmişə olmasa da, hər halda, düşmən at belində buraya girə bilməzdi. Düşmənin piyada hücumunu çətinləşdirmək üçün isə bizim hər şeydən baş çıxaran portuqaliyalı losmanımız ağaclardan budaqları kəsib gövdələrin arasını elə hördü ki, biz, demək olar, hər tərəfdən çəpərlə əhatə olunduq.

Biz bir neçə saat gözlədik, amma düşmən hərəkət etmirdi; yalnız qaranlıq düşənə iki saat qalmış, düşmən birbaşa üstümüzə yeridi, bizim xəbərimiz olmadan onlara kömək də gəlməşdi, indi quldurların dəstəsi səksən atlidan ibarət idi, onların arasında bir neçə qadın da var idi. Onlar yaxınlaşış tüfəng mənzilinin yarısına çatanda, biz havaya atəş açdıq və rusca onlara qışqırdıq: "Size nə lazımdır? Rədd olub gedin!" Onlar heç nə başa düşmənilər və ikiqat bir qəzəblə meşəyə hücum etdilər, amma bilmirdilər ki, biz əla səngərlənmişik və bizə batmaq mümkün deyildir. Eyni zamanda polkovnik və mühəndis vəzifələrini ifa edən qoca losman əmr etdi ki, gülləmiz havayı getməsin deyə, onlar tapança mənzilinə yaxınlaşana qədər atəş açılmasın. Biz ondan xahiş edirdik ki, tez komanda versin – "biç!", lakin o yubanırdı və əmr edirdi ki, düşmən yalnız iki nizəlik məsafləyə çatanda atəş açılmalıdır. Bizim yaylım atəşimiz çox uğurlu oldu, yaralanmış adamları və atları hesaba almasaq, biz on dörd süvari öldürmüştük, çünkü tüfənglərimiz bir neçə güllə ilə doldurulmuşdu.

Yaylım atəsi düşməni bərk qorxutdu, o, bizim mövqedən iki yüz sajenə qədər geri çekildi. Bu müddət ərzində biz tüfənglərimizi yenidən dolurduq, arada bir neçəmiz səngərdən qabağa çıxdıq, beş at tutduq, sahibləri, yəqin, öldürülmüşdü, yerə sərilmiş ölülərə yanaşib baxanda isə biz aydınca gördük ki, bunlar tatardır; amma biz bilə bilmədik ki, bunlar haradandır və şimalın belə uzaq bir yerinə necə gəlib çıxıblar.

Bir saatdan sonra onlar bizə yenidən hücum etməyə təşəbbüs göstərdilər və bu dəfə meşənin o biri tərəfindən gəldilər. Lakin bizim hər tərəfdən möhkəm müdafiə olunduğumuzu və onları dəfə etməyə hazır olduğumuzu görüb, tatarlar geri çekildi, biz də bütün gecəni bu meşədə keçirməyi qərara aldıq. Əlbəttə, bir az yatdıq və gecənin çox hissəsini işlədik, səngərlərimizi möhkəmləndirdik, meşənin girəcək yerlərində gizli pusqular düzəldik, həm də düşməni izləyib ondan göz olduq. İşıqlaşanda gördük ki, işimiz çox bəd gətirib. Düşmən bizim dünən ona göstərdiyimiz qəbuldan nəinki qorxmamışdı, əksinə, indi o, xeyli güclənmişdi. İndi onun adamlarının sayı üç yüzə çatmışdı, özü də bir düjün çadır, yaxud alaçıl salmışdır, sanki, bizi burada mühasirə vəziyyətində saxlamağı qət eləmişdir; onların bu düşərgəsi açıq düzəndikdə, bizdən üç mil aralıda salınmışdı. Bu əhvalat bizim hamımızı qorxudub, son dərəcə heyrətə salmışdı, mən isə, boynuma alıram, özümü bütün var-yoxumla birlikdə məhv olmuş hesab edirdim. Əmlakı (çox olsa da) itirmək məni az narahat edirdi, lakin bu işin axırını pis görürdüm və məni ən çox qorxudan da bu idi ki, bütün səyahətimi, demək olar, qurtarırdım, özüm də gəlib limana çatmışdım, biz orada hər cür təhlükədən xilas olurduq, nə qədər çətinlikdən, təhlükələrdən keçib sağ-salamat bu məqama gəlib çatmışdım, indi belə bir yerdə ya ölməli, ya da ki quldurlara əsir düşməli idim, məni dəhşətə gətirən bu idi. O ki qaldı mənim şərikim, onun qəzəbinin həddi-hüdudu yox idi, özü də açıq-aydın deyirdi ki, əmlakını itirsə, o, siniq çıxacaqdır, o məhv olar, lakin əsir düşməz, son damla qanı qalana qədər vuruşacaqdır.

Öz qoçaqlığı ilə fərqlənən cavan rus məmur da eyni fikirdə idi. Qoca losman isə belə hesab edirdi ki, bizim mövqeyimiz möhkəm və alınmadır, bu quldurların bütün ordusunun təzyiqinə tab gətirərik. Bütün günü məsləhətləşdik, nə kimi tədbirlər görmək lazım gəldiyini götür-qoy etdik, lakin axşamtərfi gördük ki, düşmənin sayı bir az da artıb. Ola bilsin ki, onlar ov ələ keçirmək üçün bir neçə dəstəyə ayrılib ətrafa səpələniblərmiş, bizim görüşdürüyümüz atlılar xəbər göndərib o biri dəstələrin hamisini köməyə çağırıblar. Biz hələ qorxurduq ki, sabaha qədər onların sayı daha da artar. Vəziyyəti belə görəndə mən Tobolskdan yanımızca götürdüyüümüz adamlardan soruşdum ki, bu tərəfdə elə bir dolayı yol və ya cığır



yoxdurmu biz gecəykən xəlvəti çıxb gedək və yaxınlıqdakı şəhərlərdən birindən silahlı mühafizə dəstəsi götürək.

Cavan məmurun xidmətçisi sibirli oğlan dedi ki, əgər biz vuruşmadan boyun qaçırmış istəyiriksə, o, bizi gecə bir ciğırla buradan çıxarmağı öhdəsinə götürür, onun tanıldığı çığır şimala, Petrov şəhərinə tərəf gedir və o əmindir ki, tatarlar bizim qaçmağımızdan heç bir xəbər tutmazlar. Amma o eyni zamanda dedi ki, onun ağası qaçmaq istəmir, vuruşmağı üstün tutur. Mən cavab verib dedim ki, o, öz ağasının niyyətini pis başa düşübdür. Onun ağası çox ağıllı adamdır və heç bir zaman elə-belə, sadəcə, vuruşmanı sevdiyinə görə vuruşmaz. Mən onun qoçaqlığına şübhə etmirəm, o, bunu dəfələrlə işdə göstərmişdir. Lakin o, çox gözəl bilməlidir ki, əgər son dərəcədə zəruri bir səbəb məcbur etmirsə, on yeddi adamın beş yüz nəfərlə mübarizə aparması mənasızdır. Buna görə də, bir halda ki, bizim bu gecə qaçmaq imkanımız vardır, biz bu təşəbbüsü etməliyik. Sibirli oğlan dedi ki, ağası ona elə ciddi əmr edib və tapşırıq verib ki, onun əmrindən çıxsa, həyatını təhlükə qarşısında qomyuş olar. Lakin biz tezliklə onun ağasını inandırıq ki, bizimlə razılaşın və təcili olaraq qaçmaq hazırlığına başladıq.

Toran qovuşanda biz böyük bir tonqal qaladıq ki, səhərə qədər yansın, biz bununla düşmənə təlqin etmək istəyirdik ki, guya, biz hələ də meşədə, öz yerimzdəyik. Ətraf tamam qaranlıqlaşanda, yəni ulduzlar görünəndə (bizim bələdçimiz ulduz görünməmiş yola çıxmış istəmirdi) biz atları, dəvələri yüklədik və bizim yeni bələdçimizin dalınca yollandıq, bələdçi isə yolu qütb ulduzuna görə bələd-ləyirdi.

İkisaatlıq yorucu yoldan sonra ay çıxdı və ətraf işıqlandı, bize də bu, lazım idi; səhər saat altıya qədər biz qırx milə qədər yol keçdiq, amma, doğrusu, atlarımızın lap nəfəsi kəsildi. Bu sürətlə biz Kermazinskoye adlı rus kəndinə gəlib çatdıq, orada istirahət etdik və bütün günü tatarlar – kalmıklar barəsində biz heç kəsdən heç nə eşitmədik. Qaranlıq düşənə iki saat qalmış biz yenə yola düşdük və o biri gün səhər saat səkkizə qədər yol getdik, amma bu dəfə, keçən gecəki sürətlə getmirdik. Saat yeddiidə biz kiçik Kirşa çayını adladıq və bir az sonra Ozomi (?) adlı böyük rus şəhərinə çatdıq. Orada biz eşitdik ki, ətraf düzlərdə kalmıklärın bir neçə dəstəsi gəzib dolaşır, ancaq onu da dedilər ki, bu şəhərdə bizi heç bir təhlükə

gözləmir. Bu xəbərdən bizim necə şadlandığımızı təsəvvür etmək asandır. Biz burada atları dəyişdik, özümüz də beş gün istirahət etdik. Bizi çox uğurlu və sağ-salamat gətirib çıxartdığını görə sibirli oğlanı mükafatlandırdıq, mən və mənim şerikim ona on pistol¹ qızıl pul verdik.

Beş gündən sonra biz Dvina çayına qovuşan Viçeqda çayının sahilindəki Vestima (?) şəhərinə gəlib çatdıq, beləliklə, biz quru yolla səyahətimizi xoşbəxtliklə başa çatdırıq, çünki Viçeqda çayı gəmiçiliyə yararlıdır və indi bizimlə Arxangelsk arasında cəmi yeddi günlük yol var idi. Vestimadan biz iyulun 3-də Yerenskə gəldik, burada bizim mallar üçün iki böyük barja, özümüz üçün də ayrıca bir barja kirayə tutduq, iyulun 7-də yola düşdük və 18-də sağ-salamat Arxangelskə çatdıq. Beləliklə, əgər Tobolskda qaldığımız səkkiz ayı da daxil etsək, biz bu yola bir il beş ay və üç gün sərf etmişdik.

Gəmi gözləmək üçün Arxangelskdə altı həftə qaldıq. Əgər ingilis gəmilərindən bir ay əvvəl oraya gəlmış Hamburq gəmisi olmasayıdı, biz bu şəhərdə daha çox gözləmeli olardıq. Fikirləşdik ki, mallarımızı satmaq üçün elə Hamburq özü də, London kimi, çox yaxşı bazardır, buna görə də həmin gəmini kirayə tutduq. Mənim mallarım gəmiyə yığılanda, təbiidir ki, işlərimi idarə edən müdürü də gəmiyə keçirmək lazımdı ki, orada mallara baxsın. Beləliklə, gəmidə gizlənmək və görünməmək üçün cavan rus məmərunun əlinə yaxşıca bəhanə keçmişdi. O, doğrudan da, gəmi orada dayandığı müddətdə bir dəfə də olsun, göyərtədə görünmədi, çünki Moskva tacirlərindən hər hansı birinin onu görüb tanıya biləcəyindən qorxurdu.

Biz həmin ilin 20 avqustunda Arxangelskdən yola düşdük, çox yaxşı və uğurlu səyahətdən sonra sentyabrın 13-də Elba çayının mənsəbinə çatdıq. Burada mən də, mənim şerikim də gətirdiyimiz Çin mallarını və Sibir dərilərini, xəzləri yaxşı qiymətə satıb mənfəət götürdük. Qazancımızı böləndə, bütün xərclərimizə və itkiyə baxma-yaraq, mənim payıma 3475 funt, 17 şillinq, 3 pens düşdü; mən Benqaliyada aldığım və dəyəri 600 funta çatan almazları da buraya daxil edirəm.

Cavan məmər burada məndən ayrıldı və Elba çayı ilə yuxarı qal-xıb Venaya getdi, fikri bu idi ki, orada sarayda özünə himayə tapsın

¹ *Pistol* – İtaliyada, Fransada, İspaniyada və Portuqaliyada 18-ci əsrin axırına qədər işlənmiş qızıl pul vahidi.



və atasının sağ qalmış dostları ilə əlaqə yaratsın. Yola düşməzdən əvvəl o yanına gəldi, ona göstərdiyim yaxşılığa və atası qoca knyazla mehriban rəftarımı görə mənə təşəkkür etdi.

Axırda onu da qeyd edim ki, mən, dörd aya qədər Hamburqda qalandan sonra, quru yolla Haaqaya getdim, orada gəmiyə minib, 1705-ci ilin 10 yanvarında Londona çatdım, o vaxta qədər on il beş ay idi ki, mən İngiltərədən getmişdim.

İndi burada, bir daha özümü səyahətlərdə yormamağı qət etdim yə Görə, mən daha uzaq bir səfərə hazırlaşıram. Bu səfər həmin bu kitabda təsvir olunandan da uzaq bir mənzilədir, çünki mən 72 il ömür etmişəm, həyatın kəşməkəşini görmüşəm, tənhalığın və bir yerde məskən salıb ömrün son günlərini sakitlik içində keçirməyin nə qədər böyük səadət olduğunu yaxşıca öyrənmişəm.

Daniel Defo
DÜNYA EDƏBİYYATI KLAŞİKLƏRİ



MÜNDƏRİCAT

*Sərgüzəst və macəra ədəbiyyatının
mahir ustası* 5

Robinzon Kruzo

Birinci hissə 15

İkinci hissə 307



DÜNYA ƏDƏBİYYATI
KLASSİKLERİ

Daniel DEFO

ROBINZON KRÜZO

Çapa imzalanmışdır 27.07.2009. Format 60x90 1/₁₆. Ofset çap üsulu.
Fiziki çap vərəqi 30. Sifariş 135. Tiraj 7000.

"Şərq-Qərb" ASC-de çap olunmuşdur
Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.: (+994 12) 474-75-62
Faks: (+994 12) 470-18-49
e-mail: sharq.qarb@gmail.com